


**AZƏRBAYCAN
FOLKLORU
ANTOLOGİYASI**



**NAXÇIVAN
FOLKLORU
I**

Naxçıvan 2009

**Azərbaycan MEA Naxçıvan Bölməsi Rəyasət
Heyətinin qərarı ilə çap olunur.**

Baş məsləhətçi:

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Rəyçilər: **İ.Həbibbəyli, AMEA-nın həqiqi üzvü**
İ.Hacıyev, AMEA-nın həqiqi üzvü

Tərtib edənlər: **Məhərrəm Cəfərli,**
Rafiq Babayev.

Redaktoru: filol.e.d., prof. **M.Cəfərli.**

Dialektoloji sözlüyü hazırlayan: **Ə.A. Quliyev**
AMEA-nın müxbir üzvü

Naxçıvan folkloru antologiyası. I cild.

Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamına əsasən Azərbaycan MEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İstututu Folklorşünaslıq şöbəsinin hazırladığı "Naxçıvan folkloru antologiyası"nın birinci cildinə ən qədim yaşayış məskənlərindən və sivilizasiya mərkəzlərindən olan Naxçıvan bölgəsindən toplanmış folklor nümunələrinin bir qismi daxil edilmişdir.

Naxçıvan folkloru antologiyası, 2009

"Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir."

"Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alımlarımız, ziyanlarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir?"

*Heydər Əliyev
Ümummilli lider.*

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

SƏRƏNCAMI

Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında

Hər bir xalqın tarixində xalq yaradıcılığı onun milli – mənəvi dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və novatorluğunun təzahür formalarından biridir. Tarixi – mədəni və bədii irsimizin daşıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formallaşaraq və inkişaf edərək günümüzədək gəlib çatmışdır.

Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət – ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.

Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən götürür. Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar xalq yaradıcılığının mühüm qolu olan el sənətkarlığının 5 – 7 min illik inkişaf dövrü keçdiyini sübuta yetirir. Qədim xalq sənəti sahələri olan dulusçuluq və daşışləmə Neolit, metalişləmə isə Eneolit dövründən məlum idi. Naxçıvanda əkinçiliyin və maldarlığın intensiv inkişafı sənətkarlığın da inkişafına təsir göstərmış, mədəni tələbatın artması müxtəlif bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikasının indiki və tarixi ərazilərində

yaşamış əcdadlarımızın sosial həyat tərzi, dini – ideoloji baxışları, inamları və adət – ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.

Qədim xalq sənətkarlığının mühüm sahələrdən olan dulusçuluq Naxçıvan ərazisində eradan əvvəl 7-ci – 6-ci minilliklərdə yaranmış, Eneolit dövründən başlayaraq dulus çarxlarında gil qab hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş yayılmışdır.

Naxçıvan, eyni zamanda dünyanın ilk metalişləmə ocaqlarından biri olmuşdur. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlis mis-mərgümüş, nikel – mərgümüş qatışıqlı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan tuncdan hazırlanmış sancaqlar, I Kültəpədən isə tunc dövrünə aid bıçaq və sancaqlar tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacılığında, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dabbaqlıq, dülərlik, toxuculuq, xüsusiş də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlis məişət əşyaları və zərgərlik məməlatları böyük şöhrət qazanmışdır.

Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalasmasına şərait yaratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrdən biridir. Naxçıvanda bu sahələr daha qədim dövrlərdən yaranmış, təbii-coğrafi şəraitə uyğun olaraq formalasmış, inkişaf etmiş, hər əsrдə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmişdir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli yaradıcılığımızın nəticəsi olan

Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı – ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor ansambl və qrupları da bu gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.

Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Xalqımızın həyatında elə bir əhəmiyyətli hadisə yoxdur ki, o, şifahi yaradıcılıqda, aşiq poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə öz əksini tapmasın. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks etdirmişdir. Xalqımızın mifoloji – bədii dünyagörüşünün izləri indi də folklorda özünü bürüzə verməkdədir. Müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folkloru ilk növbədə janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. Xalqımızın yaradıcı düşüncəsinin məhsulu olan miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb- məsəllər, tapmacalar, dastanlar, aşiq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsəri nəsildən – nəsilə, əsrən – əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır.

Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir. Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl 4-cü – 1-ci minilliliklərə aid Gəmiqaya təsvirlərində, "Avesta" və "Kitabi-Dədə Qorqud" kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir.

Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tanıtılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi çalğı alətlərimizin adlarına musiqi tarixinə dair mənbələrdə, "Kitabi-Dədə Qorqud", "Koroğlu" dastanlarında, eləcə də klassik şairlərimizin əsərlərində rast gəlinir. Qədim çalğı alətlərinin bir çoxu bərpa olunmuş və yenidən musiqi alətlərinin sırasına daxil edilmişdir.

Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilmiş, onlar milli geyim dəstləri ilə təmin olunmuşlar. Hal-hazırda muxtar respublikada mövcud olan 50 folklor kollektivinin 600 – ə yaxın üzvü xalq yaradıcılığının bu və ya digər sahələrini qoruyub yaşatmaqdadır.

Xalqların, ölkələrin bir – birinə daha çox integrasiya olunduğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə azərbaycanlıların milli kimlik pasportu olan xalq yaradıcılığının qorunub saxlanması və inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sənətinin daha geniş, sistemli şəkildə təbliğ olunması, böyüməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərin aşilanması məqsədi ilə **qərara alıram**:

1. "Novruz bayramı" şənliklərində Xalq yaradıcılığı günləri keçirilsin.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi:

2.1. Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan etnoqrafik və folklor materiallarının yenidən toplanması, sistemləşdirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlər görsün, əldə olunmuş materiallar əsasında "Naxçıvan folkloru antologiyası"nı hazırlayıb nəşr etdirsin;

2.2. Naxçıvan folkloru atlasını işləyib hazırlanın;

2.3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görsün;

3. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı xalq mahni və rəqslerinin, Naxçıvanla bağlı saz havalarının tədqiqinə və təbliğinə, qədim çalğı alətlərinin tətbiqinə diqqəti artırınsın.

4. Muxtar Respublikada mövcud olan xalq teatrlarının və folklor ansambllarının fəaliyyətinə hərtərəfli köməklik göstərilsin.

5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri:

VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 fevral 2009-cu il

NAXÇIVANIN SÖZ XƏZİNƏSİ

Böyük iftixarla Naxçıvanda "ədəbi düşüncənin tarixinin az qala insanlığın yaranma tarixi ilə üst-üstə düşdüyü" (İ.Həbibbəyli) qeyd olunur.

Bura ən qədim sivilizasiya mərkəzlərindən biri, etnik-mənəvi xüsusiyyətlərin daha çox qorunduğu, milli mentaliteti müəyyənləşdirmiş keyfiyyətlərin daha çox saxlandığı bir diydardır.

Bura zaman-zaman ucsuz-bucaqsız türk dünyasında milli düşüncənin ağırlıq mərkəzlərindən olub, etnik-mədəni davranışlar yad təsirlərdən, bu yurdun adına-sanına layiq şəkildə, daim qorunub. Bütün bunlar isə bölgənin folklor mühitində öz təcəssümünü təpib. Vaxtı ilə geniş coğrafi ərazini əhatə etmiş tarixi Naxçıvanın salnaməsi kimi folklor nümunələri çox əhəmiyyətli qaynaqlardır, bədii sözün tarix çalışlığında misilsiz xidmətidir.

Bu nümunələr xalqın kağızda yox, ağızda, ürəyinin başında yaratdığı Naxçıvannamədir; bu diyarın söz xəzinəsi, öz xəzinəsidir.

Bu nümunələrdə "ədəbiyyat yaratmaq" missiyası yox, dünyani qavrama üsulu, onu dərk etmə, özünükülləşdirmə praktikasına daxil etmə niyyəti daha aktivdir.

Sifahi xalq ədəbiyyatı irlisinin yarandığı coğrafi məkan və onun öyrənilməsi vacib və zəruri məsələlərdəndir.

Folklor yaddaşdır, milli kimliyi şərtləndirən faktorlar folklorda yaşayır. İnforsasiyanı bədii – poetik, mifik, fəlsəfi düşüncənin reallaşdırmasından asılı olmayaraq, onun bir həqiqət kimi qəbul edilməsi də var.

Naxçıvan folkloru nümunələrinin "ab-havasını" bölgənin təbiəti proqnozlaşdırır. Naxçıvan folklor mühitində mifik bir əhval, etnik qədimliyin qüdrəti "hökəm-fərmadır", burda global səciyyəli onomastik vahidlər mifin "nəzarətindədir".

Mif onları bütövlük də modelləşdirmişdir. Gəmiqaya ilə bağlı mətnlər bu torpağın sahibi olan etnosun şüurundakı xronotop (məkan – zaman) parametrlərinin çox qədimliyindən soraq verir. Milli düşüncə Gəmiqayani məhz ilkinliklə, mifoloji keçmişlə bağlı qəbul edir.

"Peyğəmbər ayağı" piri xalqın düşüncəsində Nuh Nəbi ilə bağlıdır. Yayılan mətndə motivlənmə tamlıqda mifin "ixtiyarındadır". Mətndəki motivlənməni izləyək:

1. *Tufan hələ çəkilməyib;*
2. *Nuh qayalar üzərində hərəkət etməyə məcburdur;*
3. *Ayağını qoyduğu yerdə yerimək asanlaşsin deyə qaya yumşalır (Müqəddəsliyin yaratdığı möcüzə);*
4. *Nuhun ayaq izi yumşalmış qayada qalır (obyektin müqəddəsləşməsi).*

Sədərəkdəki Ağ oğlan bulağının yanında Günəşin Ağ oğlunun qəbri ilə əlaqəli söylənilənlər də çox qədim görüşlərin ifadəsidir. Gün və Ay mifləri ümumtürk mifologiyasının tərkib hissəsi kimi bölgədə müxtəlif çalarları özündə birləşdirir. Belə ki:

1. *Ay və Gün yaradıcı qüdrətə malikdirlər.*
2. *Ay, Gün kişi və qadın cinsinin başlangıcı kimi təsəvvür olunur.*
3. *Hər ikisi canlı insan kimi qavranılır, bu səbəbdən də onlar adı həyat məsələlərinin mərkəzində dayanırlar.*
4. *Onların bəzi xarakterik cəhətlərinin izahı zamanı regionun landschaftına üz tutulur.*

K. Levi Stros yazır ki, *mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır*¹. Yəni mif ona inanıldığı qədər, qəbul edildiyi qədər öz ömrünü yaşayır.

Mifoloji təsvirlərin gerçəkliliyini isə bölgədəki saysız – hesabsız abidələr təsdiq edir. Mifdəki hadisələrin haçan baş verməsindən, nələrdənsə asılı olmayaraq o, yarandığı və yaşandığı yerdə həqiqət kimi dərk edilir.

¹ K. Levi Stros. Strukturnaə antropoloqia. M., 1985, s.194.

Xızır peyğəmbər bölgədə folklor yaddaşının obrazı kimi epik folklorun çeşitli mətnlərində funksiyalaşır. İlaxirda səməni halvası bişirəndə qazanın üstünə qırmızı örtük salar, örtüyün üstünə sürmə, güzgü, daraq qoyar, deyərlər ki, Xızır peyğəmbər gəlib bunlarla özünü bəzəyəcək, barmağını səməni halvasına batıracaq, bundan sonra halvanın rəngi qızaracaq, özü isə şirinləşəcək.

Mifologiyada mövcud olanlar onun yaşadığı və yaratdığı tarix olmaqla mifik elementlər vəhdətədir. Yağış yağıdırma mərasimi türk xalqlarında bodu, dodu, gode – gode, gelingök, çomça gelin, kepçə gelin, çullu kadın, kepçə kadın, culla kepçecik və s. adlanıb.

Naxçıvanda yayılan Çömçəxatunla bağlı əfsanədə inancları mərhələlərlə izləyirik:

1. *Çömçəxatun pak (təmiz) bir qız imiş.*
2. *Pak olduğundan Allah yanında hörməti hamidan artıq imiş.*
3. *Xaos (quraqlıq) başlanır.*
4. *Çömçəxatun bir təpənin (dağın) başına çıxıb Allaha yalvarır.*
5. *Allah onu eşidir, yağış yağıdırır (xaosa son qoyulur).*
6. *Qızın yağış altında cumculuq islanması onun nəziridir.*
7. *Onun yamyasıl ardic ağacına çevrilmesi müqəddəsləşməsidir.*

Əfsanədə ağaç (ardic), dağ (təpə), su (yağış) birləşir, bir-birini tamamlayır. Su stixiyasının nizamlayıcı kosmik başlanğıc tərəfindən idarə olunmasının Naxçıvan nümunələrində əksi məsələsi başqa bir nümunədə də maraqlıdır: "İl quraxlıx olanda birisinin üstünə söyüt yarpaxlarıyan su atardılar, qapı – qapı gəzdirip oxuyardılar:

*Gülül, gülül, xoş gülül,
Əl – ayağı yaş gülül.
Sən duaya əl yetir,*

*Qoy yağsin yağış, gülül.
Ay göylərin buludu,
Əkinnərim qurudu.
Döl xatinin naxışı,
Əndər gəlsin yağışı".*

İnformasiyada söyüd, gülül, Döl xatin mənəvi enerji tutumunu müəyyənləşdirən komponentlərdir. Deyirlər ki, ilaxır gecəsi söyüdün budaqları yerə dəyir, kim bunu görsə, nə niyyəti olsa, ona çatır. Söyüd yarpaqları ilə su atmaq yağış yağıdırmaq niyyətini, diləyini ifadə edir. Döl xatin Çömçə xatunla eyni missiyalıdır.

Eləcə də "Godu – godu" mərasiminin tərkibinə daxil olan poetik mətn səkkiz misradan ibarətdir və hər hansı bir misra bir hərəkəti bildirir:

Godu – godunun axtarılması (Godu – godunu gördüyünüz varmı?);

Goduya salam verilməsi (Goduya salam verdiyiniz varmı?);

Godunun getməsi (Godu gedənnən bəri);

Günəşin yoxa çıxması (Gün üzü gördüyünüz varmı?);

Godunun atdan salınması (Godunu atdan düşürün);

Goduya yemək verilməsi (Goduya süddü aş bişirin);

Godunun qorxudulması (Godu sabah gün çıxartmasa);

Veriləcək cəzanın izah olunması (virin atdan düşürün).

Məsələnin psixoloji tərəfi onunla üzə çıxır ki, mətn daşıyıcısı bütün bunları gerçəklilik kimi danişır və onlara inanır.

Naxçıvanda qeydə alınmış mif mətnlərinin, əssanələrin onu yaddaşlarında yaşadanların milli mənlik, tarixi kimlik düşüncəsi ilə bağlılığı tamamilə təbiidir. Həmin mətnlərin böyük qismində bölgədən, onun tarixi toponimlərdən danişılması ilə mifin, folklorun tarixə "iddiası" reallaşır.

Folklor xəritəsinə Gəmiqaya, Əlincəqala, İlənlı dağ, Əshabü – Kəhf, Arpaçay, yüzlərlə ziyanətgah və təbii

obyektlərlə qeyd olunan bölgədə bu mətnlərin zənginliyi, geniş yayılması da tamamilə təbiidir.

Bölgədə misoloji mətnlərin xüsusi çəkisi, mif – nağıl münasibətlərinin dərinliyi, çoxqatlılığı ciddi faktordur.

Nağıllarda gələcəkdən xəbərvermə missiyasının müxtəlif formulları ilə rastlaşırıq. "Üçayaq at" nağılında atanın üç oğlu, üç qızı var. Ata son nəfəsində oğlanlarına deyir: "Məni basdırığınız günün səhərisi qəbrimin üstündə gedin. Qəbrimin üstündə hansı canlini görəsəz, böyük bacınızı ona verin. İkinci günü yenə qəbrimin üstündə gedin, ortancı bacınızı da bu dəfə qəbrim üstündə olana verin, üçüncü günü qəbrim üstündə hansı canlini görəsəz, kiçik bacınızı da ona verin".

Başqa bir situasiyada atanın dedikləri butavermə kimi də qəbul oluna bilərdi – atanın hamilik funksiyası ön planda üzə çıxardı. Bu nağılda isə vəziyyət başqa cürdür: ata hardan bilir ki, o, ölündən sonra üç gün dalbadal qəbrinin üstündə bulaq olacaq və qızları da onlara əra verilməlidir?

Gələn divlər olur, kiçik qardaş bacılarını divlərə əra verir. Deyirlər ki, div adam cildinə də düşə bilir, amma bu چevrilmə zamanı o, özünü tamamilə gizlədə bilmir, hər iki halında onun gözləri göy, dişləri seyrəkdir (bir çox mətnlərdə bunlar pisin, mənfinin portretinin əsas cizgiləridir).

Bölgədən toplanmış ayrı – ayrı mətnlərdə deyilir: "Divlər səbirsiz olar"; "Ağ div insanlara əl tutardı, qara div şər gətirərdi, göy div haqqı qoruyardı".

Bu əfsanəvi varlığa münasibətin özünəməxsusluğu ilə bağlı nə demək olar:

- İnsanın yaxşılığını, pisliyini ifadə edən folklor "qəliblərindən" istifadə olunur;
- Divlər "bəni-adəmlə" evlənir;
- Rəngləri divlərin xarakterini və missiyasını müəyyənləşdirir.

"İki dağ" əfsanəsində təbiət obyektlərinin əmələ gəlməsinin izahı zamanı üz tutulan div obrazları dünyanın

tərəflərini (məğrib və məşriqi) də, kişi – qadın qarşıdurmasını da simvollaşdırır. Əski dünya obrazının bütöv, tam olduğu mətnə qarşılaşma elementləri mislərin ən əsas və ilkin ünsürlərindəndir.

Misfdəki hadisələrin Naxçıvanla bağlanması isə xüsusi əhəmiyyət daşıyır. Naxçıvanlı mətn daşıyıcısının tarix haqqında düşüncəsi bu misfdəki simvollara söykənmişdir.

İlkin təsəvvürlərin, arxaik görüşlərin izləri lirik mətnlərdə də qabarıqdır.

Ağ almani at, oğlan,

Armud gəti, sat, oğlan.

Qonşu qızı yaxşıdı,

Al, yanında yat, oğlan.

Ziyarətgahlarda olan armud ağacına övlad diləyi ilə nənni asırlar, armud ağacı onları arzularına çatdırır. Övladı olmayanlara dastanlarda, nağıllarda alma verilir.

Qonşu qızı ilə ailə quran oğlana, belə görünür ki, bu inanclarla övlad arzulanır.

Naxçıvan bayatlarında butavermənin müxtəlif cəhətləri reallaşır.

1. *Yetiməm, yoxdu atam,
Məxmərəm, yoxdu butam.
Düşmüşəm yaman dərdə,
Bir yer də yoxdu atam.*

2. *Yetiməm, atam yoxdu,
Qəribəm, butam yoxdu.
Düşdüm qəm dəryasına,
Qolumdan tutan yoxdu.*

Nümunələrdə birinci, ikinci misraların semantik yükü, təxminən, eynidir; birincidə aşiq subyekt olduğundan buta da subyekt (məşuq) şəklində funksionallaşır, ikincidə isə hər iki tərəf obyekti mənasında gerçəkləşir. Subyektin qoldantutma imkanı, obyekti "atılan dərdə yer verə bilmək" imkanı nümunələri bir – birindən ayırrı.

Bayatını təkcə bədii hadisə adlandırmaq onun imkanlarını kiçitməkdir; o, bədiiyyat olmaqdan üstün hadisədir. Bədiilik onun estetizminin təzahür formasıdır.

Naxçıvan folklor mühitində olan mahnilər regionun folklor "ab – havasının" özünəməxsusluqlarını yaşıdır.

Bölgədə "Qayna, samovarım, qayna" adlı iki mahni mətni qeydə alınıb. Yalnız nəqaratlari eyni olan (qayna, samovarım, qayna, getdi ixtiyarım, qayna) bu mətnlər variant təsiri bağışlamır.

Oxşarlıqları:

- *Hər ikisi məhəbbət mövzusundadır;*
- *Janra məxsus əsas göstəriciləri özündə ehtiva edirlər, iki bənd, hər bəndi nəqarətin müşayiət etməsi;*
- *Mühitə məxsus sosial – psixoloji münasibətlərin etnik stereotipi hər iki mətndə öz öksini tapmışdır.*
- *Nəqarət hər iki mətnin mərasimi mənşəyini qabardır;*
- *Mətnlərdə bədii təsvir və ifadə vasitələrinin sadə semantikası da mahnilinin mərasimi mənşəyini üzə çıxarır.*

Fərqliliklər:

- *Birinci mətn oğlanın, ikinci mətn qızın dilindəndir;*
- *Birinci mətndə oğlanın sevdiyi qızın könlünü açması, ikincidə ailəli qadının öz ərindən gileyi ifadə olunur;*
- *Birinci mətnin obrazlar sistemini sevən aşiq, onun sevgilisi, samovar, sevgilinin güllü paltarı, ikincinin obrazlar sistemini isə gileyili qadın, laqeyd ər, samovar, qənd təşkil edir və s.*

Saysız – hesabsız folklor nümunələri bu yurdun qədimliyini, bu qədimliyin bütövlükdə eyni etnosa məxsusluğunu göstərir. Bu nümunələrin böyük qismi tarixin dərin qatlarının əhvalini öz nüvəsində saxlamaqla, zəngin bədii təxəyyüldən, yaradıcılıq potensialından soraq verir.

**

**

**

AMEA Naxçıvan Böləməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşunaslıq şöbəsinin əməkdaşlarının hazırladıqları çoxcildli "Naxçıvan folkloru antologiyası"nın

birinci kitabı qarşınızdadır və bu kitaba Naxçıvandan toplanmış folklor nümunələrinin bir qismi daxil edilmişdir.

Həmin nümunələrdə şifahi nitqin bir çox xüsusiyyətləri qorunub, informatorların deyim tərzi, təbiilik, şivələrdəki müxtəlislik, imkan daxilində, nəzərə alınıb.

Orası da var ki, söyləyicilərin çoxunun professional olmaması istər-istəməz öz təsirini göstərir. Bəzən mətnlərdə müəllif müdaxiləsi də hiss olunur. Çalışmışıq ki, nümunələrdəki təbiilik saxlansın.

İndi oxuyacağınız bu kitabda nümunələrin əksəriyyəti təbii mətnlərdir və Naxçıvan folklor mühitinin zənginliyini, özünəməxsusluğunu sübut edir; bu yurdun ucsuz-bucaqsız türk dünyasında tutduğu çox önəmli yerini müəyyənləşdirməkdə, bölgədə folklor təfəkkürünün hüdudsuzluğunu aydınlaşdırmaqdə çox əhəmiyyətli mənbədir. Bu nümunələrdə Naxçıvanın zaman-zaman tarixdə və coğrafiyada tutduğu yer, milli düşüncənin imkanları daxilində, təqdim edilir.

"Naxçıvan folkloru antologiyası"nın birinci kitabı hazırlanarkən, təbii ki, bölgədə folklor nümunələrinin toplanma tarixinə də nəzər salmaq lazımdı. İlk cəfakesh folklorşunaslarımızın bölgə folklor mühitinə həssas münasibətlərini ehtiramla yada salıraq. Bu ehtiramin nəticəsi kimi, vaxtı ilə bölgədən toplanmış nümunələri – H.Zeynallının "Azərbaycan atalar sözü" (Bakı, 1926) kitabından, V. Xuluşlunun 1928-ci ildə Əhəd Qədimovdan topladığı haxıştalardan, 1927–1928-ci illərdə "Maarif işçisi" jurnalında verilmiş bayatılardan seçmələr, "Məlik Məmməd və Məlik Əhməd" (informator İbrahim Əli oğlu, 1930-cu ildə qeydə alınıb), "Gül Sənəvərə neylədi, Sənəvər Güldə neylədi," "Hazarandastan bülbülü", "Hamal Əhməd" (1934-cü ildə Baxşəli Sultanovdan toplanıb), "Şükufə xanım" (1938-ci ildə Məhəmməd Nəriman oğlundan toplanıb) nağılları topluya daxil edilib.

Çoxcildli "Azərbaycan folkloru antologiyası"nın 1994-cü ildə nəşr olunmuş birinci kitabının Naxçıvana həsr olunması çox əlamətdar hadisə idi və həmin cildi araya-ərsəyə gətirən folklorşunaslarımıza minnətdarıq. Bölgə folklor mühitinin mənzərəsinin tamlığı namənə həmin kitabdan da bəzi nümunələrin bu topluya salınması tamamilə təbiidir, zəruridir.

Bu kitabdakı nümunələrin əsasını folklor ekspedisiyaları zamanı toplanmış materiallar təşkil edir. Bölgədə aşiq mühitinin əhəmiyyətli yeri və rolu məsələsi həmişə mübahisələr doğurmuşdur; kitabda aşıqlarla bağlı bölmənin, eləcə də arxivdən götürürlüb ilk dəfə burda təqdim olunan sənədlərin (bunun üçün Naxçıvan Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi F.Cəfərova təşəkkür edirik) bütün mübahisələrə aydınlıq gətirəcəyi zənnindəyik.

** ** **

Ulu türk yurdu, qədim intibah mərkəzlərinən olan Naxçıvan zaman-zaman tarixin yaddaşına möhtəşəm bir Naxçıvannamə yazıb.

Burda yurdun söz xəzinəsi, öz xəzinəsi yaranıb: kəlməsi, cümləsi, ilməsi, cilvəsi sehrdi, möcüzədi...

**M. Cəfərli
R.Babayev**

I. MİFLƏR

Ovçu Əhməd **

Şərurda bir ovçu varmış, adına ovçu Əhməd deyərlərmiş. Ovçu Əhməd bir gün ova çıxır. Gəlib oturur bir daşın üstə. Bir də görür ki, bir yaralı ağ ilan ona tərəf sürünür. İlan ona çatıb arxasında gəlməsini işaret edir. Ovçu Əhməd durub ilanın dalınca gedir. Gəlib bir qara daşın dibinə çatırlar. İlan girir bir mağaraya, bir azdan bir qara ilanla vuruşa – vuruşa gəlir. Ovçu Əhməd oxunu yaya qoyub qara ilanın başını vurur. Bu vaxt ilanın başı atılıb ovçu Əhmədin üzündən vurur. Əhməd özündən gedir. Bir vaxt aylılıb görür ki, ağ ilan onun üzünü yarasını yalayır. Ovçu Əhmədin üzünün yarası sağalır. O gündən ovçu Əhməd ağ ilanla dost olur.

Ucubılıx **

Naxçıvan ərazisi bir vaxt böyük bir dərya imiş. Əlincəçaydakı İlənlı, Gənni dağları da ada. Bu adada kələntər, azman adamlar yaşayırdılar. Adalarına da Ucubılıx deyirdilər. Odları, ocaxları da yox idi. Bunlar unu suda yoğurub, xəmiri günə tutub bişirirdilər. Kələnətərlər ayaqlarının birini İlənniya, birini də Gənni dağına qoyarmış. Əyilib dəryadan balıq tutub, günün qabağında oyıza – bıyıza döndərib bişirərmişlər. Ucubılıxlar çox yeyib, çox işləyərmiş. Yeməyin çatdırmaq olmazmış. Deyirlər vaxt gəlir, çox isti olur, dərya çəkilir.

Bir qoca əkin əkirdi. Ucubılıxdan birinin yanına getdi dedi:

– Gedək mənə yer şumla.

Ucubılıx dedi:

Üzərində ** işaretsi qoyulan mətnlər "Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru" (Bakı, 1994) kitabından götürülüb (Tərtib edənlər Təhmasib Fərzəliyev, Məhərrəm Qasımlı, redaktoru İsrafil Abbasov)

– Əvvəl yeyib, sonra şum edərəm. Günün sonunda da səndən muzdumu alaram. Qoca dedi:

– Yaxşı,ancaq gərək yeməmişdən üç dəfə yerə, üç dəfə göyə and içəsən. Ucubilix dedi:

– Yox qoca, biz and içmərik.

Qoca dedi:

– Olmaz, günah eləmə. Gərək and içib yeyəsən.

Ucubilix nə qədər inad etdişə, qoca əl çəkmədi.

Axırda and içdi. Qoca dedi:

– Hə, indi olar, çörəyini ye.

Ucubilix gündə yediyindən çox az yedi. Doyub çəkildi. Özü də bu işə mat qalib qocadan soruşdu:

– Qoca, neynədin doydum?

Qoca dedi:

– Çörək yerin – göyün bərəkətidi. Gərək ona itaət edəsən.

Deyirlər ki, bunnan sonra Ucubilixlərin nəslə cılızlaşış adı adamlar kimi oldu. Yerə – göyə and içdilər, amma əvvəlki kimi işləyə bilmədilər...

*

*

*

Ucubilix çox nəhəng adam olup. Üç yüz il yaşayıp. Pütün ömrü boyu əlləşip ki, özünə bir ev tiksin. Əmə, vir – tut bir kalafa tikip ki, bi da onun topuğuna ancaq çatıp. Ölənə yaxın da deyip ki, bilsəydim dünyanın vəfası bıdı, heç bi kalafanı da tikməzdim.

*

*

*

Bir gün Ucubilix bir kətdən keçirmiş. Kəndin camahatının bına yazılı gəlir. Yığışıp deyillər ki, gəlin bına bir köynək tikək. İrazi olurlar. Bir il əlləşip parça toxuyullar. Əmə Ucubilix binnara heç bir yaxşılıq

eliyəmmir. Hər bı kənddən keçəndə xəcalət çəkirmiş ki, mən binnara borclu qaldım.

*

*

*

Bir gün Musa peyğəmbərin Ucubilixinan sözü olur. Musa peyğəmbər isdiyir ki, onu ağacla virsin. Əmə nə qədər happilərsa ağaç Ucubilixin topuğuna ancaq çatır.

*

*

*

Bir gün Əzrayıl gəlir ki, Ucubilixin canın alsın. Ucubilix onu görəndə bir – iki addım o tərəfə çekilir. Bının da addımı o qədər yekəymış ki, Əzrayıl nə qədər yol gedənnən sonra ona çata bilmirmiş. Elə ki, Əzrayıl gəlip çatır, Ucubilix təzədən əvvəlki yerinə qeyidir. Əzrayıl ha – hu eliyib geri dönünçə Ucubilix bir də oyana çekilir. Ta belə – belə, axırı əzrayıl görür ki, Ucubilixa çatamayacax, götürüp bir ağacın ucunu yonur, dikinə yola qoyur. Ucubilix gəlip keçəndə ağac batır qıçına.

Ucubilixin bir bacısı da varıymış. Nil dəryasından o yanda yaşayırmış. Ucubilix qızını uzadır ki, bacı, qızıma tikan batıp, çıxat. Bacısı bı dirək boyda tikanı çıxarınca, Əzrayıl onun canını alır. Ucubilix ölünnən sora heç kimin gücü çatmir ki, bının ayağını Nil dəryasının üstündən götürsün. Bir az keçənnən sonra Ucubilixin əti çürüyüp töküür, sümüyü isə dəryanın bu başınınan o başına uzanan körpü olur. Deyilənə görə, onun lülə sümüyünün içindən arapa keçirmiş.

*

*

*

Bir padşah olur. Onun bir oğlu olur. Camaat ona deyir ki, oğlувун bir yaşı olanda onu ilan vuracax. Padşah uca bir çinar ağacının üstündə qəsr tihdirir, arvadı ilə uşağı həmin qəsrə qoyur. Gündəlih onun yeməyini aparıb orada verillər. Qəsri elə tikdirillər ki, oraya heç nə keçə bilməz.

Uşağın bir yaşı tamam olanda anası uşağa süd verəndə, saçını olub uşağı vurur.

* * *

Ağ div-insannara əl tutardı, qara div-şər gətirərdi,
göy div-haqqı qoruyardı.

* * *

O vaxtlar bir arvad olur, arvadın uşağı olmur. Ay dolanır, il keçir, arvadın bir uşağı olur. Uşağın alnında yazılır ki, uşax 4 yaşına çatanda əzrayıl onun canın alacax. Arvad uşağı götürüb kəndbəkənd gözir, əzrayıl onu tappasin. Axırda bir işix gələn yerə çatır. Görür ki, bir arvad eşiyyə çıxdı, arvad onnarı qonax aparır. Səhərisi gün ev sahibi çörəh yapır, arvad kömək eyləyir, uşağı da yanına qoyur. Uşax çox şulux eyləyir. Anası hırsınlı, çubuğu götürüb uşağın əlinnən vuran kimi uşağın canı çıxır.

* * *

Cin, uşağı ya ana qarnında, ya da olannan sonra dəyişdirir. Belə uşağa çarə yoxdur. Əyər uşağın başının altına quran qoysan, bu uşax qorxusuz olar.

* * *

Ucubilix tez-tez Əlinçə çayını qurudardı. O, bir əlini Əlinçə qalasının üstünə, o biri əlini isə Haçadağın üstünə qoyub əyilib Əlinçədən su içərdi.

* * *

Dağda qoyun otaran çoban təsadüfən əjdahaynan rastlaşır. Üzünü allaha tutub yalvarır ki, ya məni daş elə, ya da əjdahanı. Allah da əjdahanı daş eliyir. İndi həmin əjdaha dağı Ərəzin kəndinin yuxarı hissəsində yerləşir.

* * *

Çörəyi uşağıın başının altına qoymax günah sayılır.
Bir tıkə öküz əti qoyanda günah sayılmaz.

* * *

Cin adam kimi paltar geyər. Ancaq sıfəti çox əceyib olur. Paltara iynə vurullar ki, cin onu apara bilməsin. Çünkü cin iynədən qorxur.

* * *

Cinnər pişirdiyi yeməhlər hamısı peyindi, at təsidi, o, adamin gözünə yeməh kimi görünür.

* * *

Bir pişih var imiş, cinnər ilə əlaqədə imiş. Gündə bunu bir pişih gəlib qaçırmış. Bu da durub gedərmiş. Bir gün bu evin gölini bu pişiyi güdürlər. Pişiyi cin qaçırandan durub düşür bunun dalına. Görür ki, pişih bir xaraba dəyirmana gedir. Baxır ki, burda çoxlu pişih var, pişihlər cinnərinən yiğisib dəyirmana, çalıb oynuyullar. Sən demə bu pişih də dündəh çalan imiş. Ona görə də buna ustaqlulucan deyirmişlər. Dündəyi verillər pişiyə, çalır. Özləri də deyillər: – Ustaqlulucan, çal oynayax. Ona görə pişih fırıştədir, yəni cinnərinən əlaqədardır. Cin hər şeyi tərsinə edir. Get deyəndə gəlir, gəl deyəndə gedir.

* * *

Təpəgöz indi deyilmir. O vaxtlar, qədim vaxtlar deyilirdi ki, filan yerdə təpəgöz varıydı. Biri gedir bir şəhərə, görür ki, ora təpəgöz şəhəridi. Gəzir-dolanır, görür hamı təpəgözdü. Hamısı pis millətdi da. Qəribiməş, görür plov qazannarı qayniyır. Öz-özünə deyir ki, yaxşı oldu gəldim çıxdım bura, burda da işlərəm. Baxır ki, hamısı

təpəgözdülər, qazan qayniyır, çalan-çalır, oxuyan oxuyur.
Əmə hamısı pisdi. Ordan qayıdır.

* * *

Bir oğlan gedir meşiyə, onu bir yerdə cinnər tutullar.
Gətirillər yiğincağa. Görür ki, yeyib-içməh var, buna da
yeməh təklif edillər. Bu yemədihdə, cinnər deyir:— Onda
apar dolmani basdır, oğlan aparıp basdırır kalafiya.

Bunnan sonra oğlan olur dəli. Onu molluya
aparıllar, molla deyir ki, əyər cinnərin ona verdiyi dolmanı
basdırıldığı yeri desə, mənə gətirsəniz sağalar. Nə qədər
eyliyillər oğlan demir, bunu dilə tutullar, deyillər ki, deməsə
dəli qalacax. Oğlan yerin deyir, gedib daşı qovzayı, baxıllar
ki, bir parça çörəh ilə at təsidi. Gətirillər molluya, oğlan
sağalır.

* * *

Bir kişi elçi gedəcəyi evdən daş götürür, evinə qoyur,
gecə qoşları təndirə düşür. Daşı aparıb yerinə qoyur. Qızı
oğluna almir.

* * *

Yağış yağmırmiş. Bir arvad gedir pircə, dəsdəməz alır,
namaz qılır, allaha duva eliyir ki, yağış yağısnın. Pirdə bir
quru ağaş var imiş, ona su tökur, axşam evə gəlir. Bu vax
yağış yağmağa başlıyır.

* * *

Nənəmin babası xan imiş. O vaxlar danışardı ki,
bizim evdə bir kəniz vardı. Bı o qədər qoçağ idi ki, nə
desəydin tez yerinə yetirirdi. Amma bir şey istəyəndə gərək
deməzdin ki, get mənə tez su gəti. Onda gedib gec gələrdi.

Bı qızı istəyənnər çox olur. Onnardan biri ürəyini bı
qızə açır. Amma qız bı oğlana deyir ki, sənə bir şərtlə

gələrəm. Gərək biz xəlvətdə görüşəh, mən sənə söz deyəm. Sən əməl elə, mən də razılıx verim. Oğlan qızın dedi hləri ilə razılaşır. Qız deyir:

— Gəl gedəh samannığa. Üstümdəkiləri təmizlə, mən sənə gəlim.

İkisi birlihdə gedillər samannığa. Qızın dediyi kimi oğlan başdırır onun üstünü təmizləməyə. Oğlan təmizliyib qurtarannan sonra görür ki, qız yoxdu.

* * *

Binnan əzələ hər ayın bir həftəsi yeddi gün olardı, bir həfdəsi səkgiz gün. Ona görə derdilər həfdə səkgiz, mən doqquz.

* * *

Qarğıya deyirdih, qarğa, xeyir söylə, uzaxda qohumum var, gəlsin, səə yağlı bağırsax atacayıx. Guya qarğa da der:

— Oğlu da oğlu olsun, qızı da oğlu olsun, atdan düş, yerii dəyiş.

* * *

Qu quşu öz balalarının vəfəsizlik görənnən soyra and içir ki, bir də yumurta qoyup bala çıxarmayacağam. Balalarım məni niyə atıp gedillər?

Onnan soyra qu quşu başqa quşların yuvasına yumurta qoyur, heş vax da bala sahabı olmur.

* * *

Deyir, bir kişi çöldə gedərkən təsadüfən bir quyuya düşür, bu ha çalışırsa burdan çıxa bilmir. Bir vaxt görür ki, quyunun bir tərəfində bir böyük ilan ona baxır. Kişi bərk

qorxub qışqırır. Lakin səsini eşidən olmur. İlən ona tərəf sürünüb kişiyə işaret edir ki, çıx quyruğuma. Kişi qorxa-qorxa onun quyruğunun üstünə çıxır. İlən onu elə tulluyur, kişi quyudan xilas olur.

Ertəsi gün kəndə ilan ovsunnuyan gəlir. Bu ilənnarı ovsunnuyub saxlıyır və onnarı camaat qarşısında oynadırmış.

İlan ovsunnuyan ilanları oynadan zaman həmin kişi ona deyir ki, bunlar nə iləndir sən oynadırsan? Pəs mən bir ilan yeri bilirom elə böyük, elə yaxşıdı ki. İlən ovsunnuyan ondan ilanın yerini soruşduxda kişi ilanın yerini ona göstərir.

Ovsunçu gedib quyudan ilanı ovsunnayıb öz torbasına salır. O, bu ilanı da götürüb camaatin qabağında oynadır. İlən ortada dövrə vurub oynuyur. İlən xilas etdiyi kişinin qabağına çatanda düz quyuğu üstə qalxıb onun üzünə tüpürür. İlən buna budur yaxşılığımın əvəzi deyirmiş. Həmin kişinin üzündə böyük bir yara əmələ gəlir ki, buna heç kim əlac edə bilmir.

* * *

Bir gəlin olur. Bunun da bir oğlu. Bı gəlin bir gün gecə vaxtı bulax başına paltar yumağa gəlir. Uşağı da körpə olduğuna görə özü ilə götürür. Gəlin uşağı bir ağacın altına qoyub, başdırır paltar yumağa. Bir az keşmir ki, uşağı başdırır ağlamaga. Uşağın səsi bütün kəndi ağızına alır. Nə qədər eliyillər uşağın səsini kəsməh mümkün olmur. Uşağı götürüb evə gəllillər.

Çox keşmir uşağ ölürlər.

Sən demə, bı uşağı yer adamnarı zərəl yetiriplər. Ona görə də gecə su başına, ağac altına uşağı aparmazlar.

* * *

Bir qız olur. Bı qız çöldə-zadda işdiyormış. Bir gün bı qızın işdədiyi yerdə gözünə adam görünür. Yanındakılara deyir ki, baxın kolun dibində adam oturup. Hamı çönbə qız deyən tərəfə baxır. Amma onnar heç zad görmüllər. Qız yenə dönüp baxır, görür ki, bir kişi oturub elə ona baxır. Yenə qız camaata deyir. Dönüp baxıllar, onnar görmüllər. Qız baxır ki, bı adam yavaş- yavaş ona tərəf gəlir. Qız qorxusunnan qaçırlı. Qışqıran zaman bı adam onu virir. Qız özünnən gedir, uzun müddət xəstə yatır. Demə qızın gözünə görünən əyələrdən imiş.

*

*

*

O vaxtlar danişannardan eşitmışdik. Deyirdilər ki, gözəl-göyçək bir qız olur. Bı qıza elçi düşənnər çox olur. Lakin bı qız heç kimə könül vermir. Xəstə olduğuna görə ərə getmək istəmir. Çox çəhmir bı qız olur. Qız öлennən sora görüllər ki, gecə onun otağının aqlamax səsi gəlir.

Məlum olur ki, bu ağlayan cinnərdən imiş.

Demə o cin qıza aşiq olubmuş. İndisə hər gecə gəlib onu yerində görmüyəndə ağlayırmış.

Ucuqulu **

Sədərək kəndi yaxınlığında Şərur adında bir şəhər olup. Bı şəhərin qıraqında bir nəhəng yaşayırımsı, ada da Ucuqulu imiş. Ucuqulu o qədər yekəymış ki, adı admalar onun topuğundan ancax olarmış.

Ucuqulu ətraf dağların, bir də Qaraağac meşəsinin ixtiyarını almışdı öz əlinə. Heç kəsin gücü çatmazmış ki, meşədən bir tike odun qırsın. Lazım olanda Ucuqulunun özü odun yiğip gətirəmiş şəhərə, paylayarmış camahata. Əvəzində də Şərur əqli Ucuqulunu, anasını, bir də onun atını dolandırarmış. Əmə Ucuqulu hər dəfə şəhərə odun gətirəndə bir xata törədərmış. Ya adamlar onun ayağı alda

qalıp əzilərmiş, ya da Ucuqulu çiynindəki odun şələsini yerə qoyanda ev – zad uçarmış.

Axırı camahat zinhara gəlir. Yığışıp danışıllar, Ucuqulunun yanına bir neçə ağsaqqal göndərillər. Ağsaqqalar gəlip Ucuquluya deyillər ki, bə sən odun yiğip şəhərə gətirəndə əziyyət çəkirsən. Biz bına irazi olmarix. İcazə ver bı əziyyəti biz özümüz çəkək, amma səni də, atını da hər gün doyuzdurax.

Ucuqulu irazi olur. Camahat Ucuquluyanın anasına gündə neçə mal – davar, nə qədər əppək verillər, onları yedizdirirlər. Amma Ucuqulunun atı çox yeyimcilimiş, onun ot – ələfini çatdırı bilmirmişlər. Camahat görüb ki, belə getsə ətrafdakı pütün ot – ələf qurtaracax, bınların öz heyvanlarına bir şey qalmayacax. Genə yığışıp danışıllar, ağsaqqalar deyir ki, innən belə Ucuqulunun atına yem aparanda o yemi mindarlamaq lazımdı.

Belə də eliyillər. Otun xeyli hissəsini mundarlayırlar, üstünə də bir az təmiz ot qoyup aparıllar Ucuqulunun atına. At təmiz ot yeyip, mindarlanmış ota çatanda durup, ta yemir. Ucuqulu bını görəndə duruxur. Çağırıp anasından soruşur ki, mənim atım yem yemir? Anası da deyir ki, a bala, bı cırdanlarının işin olmasın. Bınlar dönyanın bicidirlər. Elə biciklərindən də belə cırdan oluplar...

Ucuqulunun ayağına batan tikan üç – dörd arşınlıq tir olarmış. Ucuqulu özü əyilip bı tikani çıxardammasa, Ona görə də oturarmış yerə, ayağını da Arazın üstünnən uzadarmış o taya. Bının o tayda yaşayan bir bacısı varmış, özü kimi nəhəngmiş. Bacısı Ucuqulunun ayağındakı tikani iki barmağıynan çəkib çıxararmış.

Ucuqulu o qədər yekə, o qədər güclüymüş ki, Əzrayılın da gücü çatmırmiş onu öldürüsün. Ona görə də Əzrayıl həmişə fürsət axtararmış ki, Ucuqulu uzansın, bı da onun sinəsinə çöküb canını alsın.

Günlərin bir günü Ucuqulunun ayağına yenə tikan batır. Ucuqulu ayağını uzadır o taya ki, bacısı tikani

çixartsın. Amma bu dəfə Ucuqulu oturmur, uzanır. Elə o saat Əzrayıl çökür onun sinəsinə, canını alır. Bacısı görür ki, tikani çıxarıp, amma Ucuqulu tərpəşmir. Çağırıp anasına deyir ki, Ucuquluya nə olup ki, tərpəşmir. Anası baxan kimi deyir ki, bə qardaşıvi öldürüplər. Bacısı tez gəlir. Ana – bala belə biliplər ki, Ucuqulunu adamlar öldürüp. Ona görə Şərur şəhərini dağıdillar, ölen – ölürlər, qaçan da sonralar burda Sədərək kəndini salır. Deyilənlərə görə, neçə yüz min malın dərisinnən Ucuquluya paltar çıxarmış. Bu paltarı da neçə yüz adam neçə aya tikərmiş.

Ucuqulu su içmək istəyəndə bir əlini Ağrı dağına, bir əlini də Haça dağa qoyup əyiləmiş Arazdan su içərmış.

Ucuqulu öləndən sonra onun üstünü yavaş – yavaş toz – torpax basır, sonra bı toz – torpax bərkiyip dağ – daşa çevrilir. Ucuqulunun ayağı ki, Arazın o tayına uzanılı qalmışdı, sonralar körpüyü dönür. Camahat bı körpüynən o tay – bu taya gedip – gəlirmiş. Çox xatalar elədiyinə görə camahat Ucuqulunun adını dəyişip Buculux qoyur. Ucuqulunun ayağından düzələn körpüyü də Buculux körpüsü deyillər.

Tilsimli ilan **

Belə deyirlər ki, Ölən şəhərdə tək bir kişi varmış. Bu kişi hər dərdin dərmanının, hər tilsimin sərrin bilirmiş. Kişi qocalır, ölüm vaxtı gəlib çatır. Ölüm yatağında gözünün ağı – qarası bircə qızını yanına çağırıp deyir:

– Qızım, mən ölürem. Məndən sonra sənə yaşamaq çətin olacaq. Ona görə, mən deyənə eməl edərsən. Bizim zirzəmidə bir ilan var. Əlini üç dəfə ilanın qarnının altına çəkərsən. Gedib ondan sonra hər şeyin sərrini biləcəksən. Xoş güzəran keçirəcəksən.

Kişi ölürlər. Qız atasını dəfn edir, zirzəmiyə gəlir. İlanı görüb qorxur, istəyir qaçsın. Bu vaxt ilan arxası üstə çevrilir. Qız özündən aslı olmayaraq gedib əlini üç dəfə

ilanın qarnına çəkir. O gündən qız hər şeyin sırrını bilir, xoşbəxt ömür sürür.

Küp qarısı **

Deyilənlərə görə üç arvad ot biçimində gedirlər. Axşamüstü qaydanda bir qalaya rast gəlirlər. Qalanın ətrafında gəzinirlər, içəri girməyə yer olmur. Görürlər, bir cin gəlir, arvadlar gizlənib cini tuturlar. Ətinə sancaq batırırlar. Deyirlər ki, bu qala nə qaladı? Biz belə qala görməmişik. Cin deyir ki, bu, sırlı qaladı. Arvadlar soruşur ki, buranın içorisində nə var? Cin deyir ki, burda bir qız, bir oğlan var. Oğlan heykəldir, qız da tilsimlidir. Əgər qız yatanda əlindəki çomağı alsanız, nə desəniz o da olar. Arvadlar tələsiyə düşüb cini buraxırlar. Sevincək qalaya girirlər. Onlar cinin sözünü unudurlar. İçəri girəndə qız bunları görüb üçünü də yaylıx eliyir. Arvadların oğlanları anaların axtarırlar, tapa bilmirlər. Axırdıa gedirlər küp qarısının yanına. Küp qarısı fallayıp deyir ki, onları necə azad edə bilərik. Qarı deyir, onun çarası məndə. Oğlanlar qariya qızıl verib çarəsini öyrənirlər.

Oğlanlar qalaya girirlər. Qalanın başına çıxbı oradan bir deşik açırlar. İçəri qarmaq salıb yaylıqları çıxarırlar. Qarı gəlib bir lövh oxuyur, arvadlar tilsimdən qurtarır.

Zəncirlənmiş əjdaha **

Yaylax vaxtiymış. Bir oba köcür, dağda yurt tutur, çadırlarını qurur. Elə bu vaxtı yel əsir, yağış yağır, boran olur. Camahat bir də baxır ki, göydən boynu zəncirli bir əjdaha endi. Tez gətirib bina bir öküz qurban kəsillər. Əjdaha heç kimə dəymir, ancaq bir cavan iyidə deyir ki, mən hara getsəm, sən də dalimca gəl.

Binnar yola düzəlip gedillər. Xeylah gedənnən sora Ac dağına çatıllar. Ac dağında bı əjdaha üzün tutur Ağrı dağına sarı, bir üskürəh atır. Ağrı dağınınan bir əjdaha enir

ki, binnan da yekə. Demiyəsən, bı əjdahalar düşmandilar. Neçə dəfə virişmişdilər, hər dəfə də Ağrı dağındaki gücdüyürmüş. İndi bı əjdaha iyidi özünə arxa gətiripmiş.

Əjdahalar başlayır virışmağa. Ağrı dağının əjdahası bı birin az qala basırmış. Bı əjdaha oğlana işarə eliyr. Oğlan qılınçın sivirip Ağrı dağının əjdahasın öldürür.

Sora əjdaha oğlana deyir ki, dalimca gəl. Binnar gəlip bir zağıya girillər. Oğlan görür ki, burda üç xum var, qızılnan doludu. Əjdaha oğlana deyir ki, nə qədər başarırsan götür. Ancax elə götür ki, bir də peşmanniyip bira qeyitmiyəsən. Yoxsa zərəl çəkərsən. Oğlan pütün ciblərini, qol – qoltuğunu doldurur qızıllarınan, sora çıxıb gedir. Bir müddət keçir. Oğlan bı qızılları sağa – sola xəşdiyip qurtarır. Təzədənnən durup qəyidir həmin zağıya. Görür ki, əjdaha başını qoyup qızıl xumlarının üsdünə, yatıp.

Oğlan yavaşça yaxınlaşır, xumun ağzın açıb gizdincə qızıllardan götürməh isdiyir. Bı dəmdə əjdaha oyanır. Baxır ki, oğlan qızıl götürür. Tpürüp binin üzünə ki, adam oğurrux eləməz.

Ta oğlan heş zad götürmüyüp dala qəyidir. Ancax əjdahanın tüpürdüyü sıfəti qapqara qaralır çürüyür.

Qurd arvad **

Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi duru getsin, dostu deyir ki, əkişi getmə, gecədi, bir şey olar.

Kişi deyir ki, yox gedəcəm, at altımda, tüsəng belimdə, nədən qorxacam? Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənmiş. Arvad durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Binnar tutasıır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər piçaxnan bı adamcılın döşünnən

yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.

Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni anniyir. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam.

Dostu heş zad demir. Durup ev – eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnə gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçılıxdan çıxır, adam olur.

Kəlləgöz **

Kəlləgöz də adamdı, ancax adamnan çox yekədi. Özünün də təhcə alnında bir gözü var. İnsannara düşməndi, harda tutsa bişirip yeyər.

Kəlləgözün çoxu sürüsü olur, o da bı sürüünün içində yaşıyır. Səhərdən axşama kimi heyvannarın otarırmış. Əxşam da öz qələcəsinə qəyidirmiş. Bir nəfər gizdində qələciyə girir, ocax yandırır, şisi qızdırıp Kəlləgözün gözünü dağlayır. Kor Kəlləgöz qapını xapılıb bını tutmax istiyor. Bı adam da bir heyvan öldürüp girir dərisinə. Kəlləgöz əlini sürtür dəriyə, elə bilir ki, qoyundu. Adam da qurtulup gedir. Kor Kəlləgöz addım səsinə düşür bının dalınca. Əncax yolu görmədiyinnən qəyədən uçup ölürlər.

Hal nənəsi **

Hal nənəsi arvad kimidi. Boylu qadınlara zəfər toxuyur. Özüm görmüşəm. Təzəcə yatmışdım, evdə də heş kim yoxuydu. Bir də baxdım ki, evdə yaşlı tuman, qırmızı köynək geymiş bir arvat var. Çixıb oturup sandığın üstündə. Mən qorxdum, pismillah deyip yanimdakı şisi götürdüm. Arvat dedi ki, qorxma, yanında dəmir var, özün də Allahın adın verdin. Mən sənə heş bir şey eləmiyəcəm. Bir az oturannan sonra çıxıp getdi.

*

*

*

Bir kişi çıxır səfərə. Bının da arvadı həmləymış. Kişi gedənnən sora arvad həmləsin qoyur yerə. Əvdə heş kim olmadığınan hal nənəsi gəlir bı arvadın ciyərin çıxarıp aparır, arvad ölürlə.

Kişinin bir dostu var imiş. Bı dosdu gəlirmiş kişigilə. Yolda görür ki, hal nənəsi əlində ciyər bıdı gedir. Tez xəncərin çəkip tutup hal nənəsinin yaxasınınan ki, bə bı ciyər kimindi apar qəytər.

Hal nənəsi deyir ki, filankəsindi, əncax bını suya salmışam, yumuşam, qeytərsəm də xeyri yoxdu.

Oğlan deyir ki, tez ol, dərmanın de, yoxsa səni doğruyaram.

Hal nənəsi qorxur. Deyir ki, mən arvadın ciyarın çıxaranda bir – iki qan düşdü astaniya. Get onu qaşı götür, suya salıp qatışdır, ver arvat işsin. Onda dirilər.

Oğlan onu bıraxıp gəlir dostugilə. Görür ki, camahət yığışıp, ağlaşmadı. Arvadın meyiti də ortada. Astaniya baxır ki, doğrudan da qan düşüp bira. Qaşıyip suya salır, arvatın ağzın əralayıp tökür boğazına. Arvat dirilir.

Hal nənəsi soğanınan şısdən qorxur. Ona gora da zahının dört bir tərəfinnən cizix çəkillər. Ta onnan sora hal nənəsi zahiya yaxın düşəmmir.

Tilsimlənmiş qazan **

Bir kişi gedirmiş su suvarmağa. Görür ki, toy səsi gəlir. Yəxiinnəşip bəxir ki, bizdən yeylər toy eləyir.

Cinnər bir kişiyə deyir ki, gəl otu, bişirdiyimizdən ye, əncax bildiyivi demə.

Kişi tez əlini qoyur qazanın üsdünə, "pismillax" deyir. Bı vəxdi cinnər bının başınınan bir xapaz virip yox olurlar.

Cəmahət gəlip görür ki, bı kişi əli qazanın üsdündə özünnən gedip. Onu ayıldıllar, qəzanı da götürüp gəllilər kəndə.

İndi həmin qəzan Yuxarı Əndəmicdə qalır. Cəməhət xeyir – şərdə işlədir.

Ev əyəsi **

Əjdix düşüpmüş. Cəməhət yeməyə hes zad təpammırmış. Bir arvat min bir zulumnan bir tikə qatıx aşı bişirir. Davar gələndə qabı aşnan doldurup çıxır küçə qapısında yesin. Birdən yadına düşür ki, əvin qapısın bağlamayıp. Qabı qoyur divarın üsdünə, qeyidir qapını bağlamağa.

Qəpini bağlıyip gəlir ki, aş yoxdu, aşın yerində balaca bir kişi oturup. Kişi deyir ki, mən bı yerrərin sahabiyam. Hər gün bira gəlirəm. Əvin işığın sönmüş görəndə sənə acığım tutur. Qeyit içəri, işığı yandır. Arvat qeyidip əvin işığın yəndirir. Görür ki, qatıx aşı əvdədi. Çıxır eşiyə ki, kişi – zad yoxdu.

Qurd Zalxa **

Zalxa adında bir qız gecə lümlüt, başı açıq çıxır eşiyə. Qurd xırxasını atır bının üstünə. Zalxa doqquz il qurdlarınən gəzir, nəqqədər adam yeyir. Sora bir gün itdər tökülüb bının xırasın yırtıllar, bı da çevrilir adam olur.

Qüleybəni **

Bir kətdə qüleybəni peyda olur. Bu qüleybəni hes kimə zərəl verməsə də, camahat qorxuya düşür. Cavannardan bir – iki ürəhlisi tüsək götürüp başdiyillar qüleybənini güdməyə. Gecənin bir vədəsində görüllər ki, bıdrana, qüleybəni gəlir. Tez tüsəhlərin tuşduyup atıllar. Əmə nəqqədər çaxmağı çəkillər, tüsək açılmır ki, açılmır. Qüleybəni saymazyana gəlip binnarın yanından keçip gedir. O gedənnən sora cavannardan biri çaxmağı çəkir, tüsək açılır. Baxıllar ki, o biri tüsəhlər də sazdı.

* * *

Bir kişi əkin suvarmaxdan qeyidirmiş. Birdən qabağına bir qüleybani çıxır. Kişi qorxusunnan isdiyir ki, əlindəki beli qaldırıp onu vırsın. Elə beli qaldıranda qüleybani dil açıp deyir ki, ay kişi, mənim sənə nə pisdiyim keçip? Məni niyə virırsan?

Bayax ha kişinin ürəyi keçir, bayılıp yixılır yerə. Qüleybani da çıxıp gedir, bir də o yerrərdə görünmür.

* * *

Bir gün biçinə gedəcəydix. Razılaşmışdix ki, qarannıxlı gedəx. Gecə sahat dörd – zad olardı, biçinci yoldaşlarımınan biri məni çəgirdi ki, Əyyub, di gəl, gedirix. Durdum çıxdım, bu düşdü qəbəğə, mən də bunun dalınca. Ha deyirəm ki, bir az yavaş get. Deyir, sən tez – tez gəl, indicə hava işixliyacax. Nəysə bir xeyləy yol getdix. Genə elə o qəbəxda gedir, mən də dalınca. Birdən yadına düşdü ki, bəlkə bu cindi – zaddı belə. Məni harasa aparır. Tez bir pisimillah çəkdir. Gördüm bu elə doordan yox oldu, cin iymış. Döndüm təzədən kəndə qayıtdım.

* * *

Bir gün getmişəm davara. Günortaydı. Davarı götirmişəm Urumus pirinin yanına ki, yatışdırırm. Özüm də bir – iki tikə çörəy yeyim, pirin keşməsinnən də götürüm çay qoyum. Çörəyimi yedim, çay işdim, bir az da süpürgə bişdim. Gördüm yox, bərk yuxum gəlir. Başımı atdım, yatdım. Elə təzəcə hüşlənmışdım ki, gördüm, kimsə məni çəgirir. Oyandım, gördüm heç kəs yoxdu. Bir də yatdım, genə həmin səs məni çəgirdi, dedi, dur bu davarı burdan yiğisdir. Fikir vermədim, dedim əsi quləğima səs gəlir. Üçüncü dəfə bu təkrar olunanda gördüm uzəxda bir əğ atdı, əğ geyimli adam durub. Da demə bu pirin sahabiymiş. Durdum davarı da götürdüm urdan getdim.

Qurdunan qiyamətə

Deyir, axır məqamda – dünyanın sonu çatanda bir qurd qalacax, bir qarı. Bunlar tutuşacaxlar. Qurd yıxsa, hər şey bitəcək, qarı yıxsa, həyat davam edəcək.

Hacı hoppan

Kənddimiz Hacı kişi gecə evlərinə gəlmiş. Kəndin qırığında Nazlinin priyezi deyilən yerə çatanda görür bir vur-çatdasındı, bir çal-çağırdı, ta nə təhər. Qazannar dəmdədi, süfrələrdə də da nə yoxdu. Oynuyan-oxuyana, oxuyan-oynuyana qarışib. Bunu görən kimi səs-səsə verdilər ki, Hacı, hoppan...

Hacı da hoppana-hoppana onlara yaxınlaşır. Birdən yadına düşür ki, Nazlinin priyezi cinnər yiğinəğidi.

Bayaxdı ha, ürəyi gedir, yixılır. Özünə gələndə görür ki, çölü-biyabanın ortasında tək-tənha düşüb-qalıb, o çal-çağırdan da əsər-əlamət yoxdu.

*

*

*

Deyilənə görə bir gözəl qız var imiş. Bu qızın var yox bir qoca anası var imiş. Qız hədsiz gözəl olur. Bir gün qızə elçi gəlir. Elçilər qızgilə gəlib çatanda onların qabağına qızılı çalan, gözəl bir ilan çıxır. İlan insan kimi dil açıb bunnara yalvarır. Sizi and verirəm duz-çörəyə buradan uzaxlaşın.

Elçilər ilanın dil açmağına məhəttəl qalırlar. Onlardan biri ilanı öldürmək istəyir. İlan çıxıb gedir. Elçilər qızın razılığını alıb gedillər. Sonra isə toyu başlıyıllar. Gəlin gedən zaman həmin ilan yenə də gəlir, bir qırxada durub tamaşa edir.

Qız gedənnən bir ay sonra qızın həyat yoldaşı ölürlər. Qız gözü yaşılı yenə də qoca anasının yanına qayıdır. Aradan bir müddət keçir. Qız fikirli-fikirli yatır. Bu zaman ilan gəlib pəncərədən içəri girir, başlıyır qızı tamaşa eləməyə. Səhər açılanda ilan çıxıb gedir. Belə-belə ilan hər

gün gəlib qızə tamaşa eləməyə başlıyır. Br gün qız yuxu görüb qorxulu-qorxulu oyanır. Qız baxır ki, bu bir ilandı. İlən qızə sarı gəlir, qız qışqırmış istəyir. İlən dönüb gözəl bir oğlan olur. Oğlan qızın xoşuna gəlir, onlar bir müddət görüşüllər. Lakin qız dözə bilmir, yalvarır ki, bu sirri açıb ona desin, görək bu nə işdi. Oğlan sirri açıb deyir ki, mən bir pəriyəm. Mən sənin eşqinnən ilən cildinə girmişəm, indi isə səni and verirəm o bir allaha, bu sirri heç kimə demiyəsən. Qız sirri saxlaya bilmir. Əhvalatı qonşu qadına danışır. Qonşu qadın ona tapşırır ki, özünü mundarlasın, bəlkə oğlan bunnan əl çəkə. Qız özünü içki ilə mündarlıyır. Oğlan bunu bilir, elə o saat yox olur.

* * *

Şahab məhləsində Məmən adında bir kişi varmış. Bının evində ocax ilanı yaşamış. Bi ilan hər gün üç balasını da yanına salıb evi, həyət-bacanı dolanır, ancax heş kimə zərəl vermirmiş. Bir gün Məmən fikirrəşir ki, qoy bi ilanın balalarından birini gizlədim, görüm, neynir?

Məmən aşsüzəni çevirir bala ilannardan birinin başına, İlən çıxmaga yer tapmayıb qalır aşsüzənin altında. Ocax ilanı bir də baxır ki, balalarından biri yoxdu. Başdırır axtarmağa. Nəkqədər axtarırsa tapamır. Bərk hisdənir. Pəncərədə qatix dolu kasavardı. İlən gedir bu qatığı zəhərriyir. Sora su qabına girir, onu da zəhərriyir.

Məmən qorxub aşsüzəni götürür, ilanın balasını buraxır. Ocax ilanı balasını görəndə duruxur. Sora gedib kasanı aşırır, qatığı yerə tökürlər. Onnan sora da gedib özünü palçıqga bələyir, qayıdır su qabına girir. Bir neçə dəfə belə edir, su bulanır, ta işməli olmur.

Sora da ocax ilanı balalarını da götürüb gedir. Məmən bir də onnarı görmür. İləninən bərabər xoşbaxlıx da Məməngildən gedir.

II. MİF OBRAZLARI

Ruh – yaşayır. Gözə görünmür. Onu heç kəs görməz.

Ruh – yuxu zamanı bədəndən çıxar

İfritə – şeytandır

Küpəgirən – o qariya deyillər ki, şeytan olar, ara

vurar

Çən qarısı – tərs qarı deməkdir. Narahatçılıq eyləyir.

Birindən – birinə xəbər aparır. Şeytanlıq eyləyir.

Damdabaca – uşaqları qorxutmaq üçün deyərlər: dinməyin damdabaca gəlib sizi aparar.

Çay qarısı – adamı düz yoldan çıxarıb, pis yola salır. Onlar imansız, dinsizdir.

Çay anası – bu adamı pis yoldan qaytarır, yaxşı yola salır.

Şeşə – quş olub. Sərçə kimi kiçik imiş. Evə girəndə uşax göyərərmiş. İndi yoxdu. Keçmişdə çox olub.

Su pərisi – Mələkdir, baş tərəfi adam, ayağı baliqdır.

Ata–baba günü – pis hadisə, ağır, böyük faciə olduğu günə deyirlər.

Əjdaha – ilandan əmələ gəlib.

Tovuz quşu – müqəddəsdir. Behişdə olub.

Cin – xəstə adamların gözünə görünər.

Göyərçin – müqəddəs quşdur. Onu öldürmək olmaz.

Quşu vuran zərər çekər.

Hal anası – bizdən yeylərdir. Onlar zahı adama göründükdə o adamda ürəkgetmə olar. Hal anası evə bacadan boylanır. Boynunda cürbəcür muncuxları olur. Zahı qadınların yanına həmişə şış qoyurlar. Əgər qadın o şışla hal anasının boynundan muncuq qırsa hal anası muncuğunun yiğmaq üçün evə girər. Bu vaxt əgər onun üstünə iynə sancsan, o evdə qalacaq.

III. İNANCLAR, SINAMALAR, YASAQLAR

- * İt olan həyətə məlaikə gəlməz
- * İlan qaraçuxadan qorxar.
- * Duzun üzünə gülümsəllər
- * Gecə zibili süpürüb qapının dalına yiğmazlar.

Zibilin içində şeytan balalar.

* Sıfranı aparıb qonşuda çörək yappazlar. Saca salıb evdə yapallar, qonşunun təndirində yappazlar.

- * Əzən vaxtı zibili atmazlar.
- * Tükü yerə atmazlar. Atanda üstünə tüpürəllər.
- * Tükü yandırmazlardır, başın ağrıyar.
- * Yuxuda ölüyə çörək verməzlər, ölüynən getməzlər.
- * Məhərrəmlikdə uşaqlar çoxlu cında yiğib ağaclarla bağlayıllar ki, arzu-niyyətləri çin olsun.

* Xəstəni, uşağı olmayan gəlini imamın qırxında kəcavənin altından keçirdəllər.

- * Nehriyə ilan dərisi bağllallar ki, bərəkətdi olsun.
- * Dəyirmanda unu borc versən bərəkəti qaçar.
- * Qız evi oğlan evinin adamlarına un atardı.
- * Bar verməyən ağaca qırmızı bağlardılar.
- * Gəlin üç şey gətirər: bir uzun (yol), bir qısa (dil), bir yoğun (dövlət).

* Deyir ki, ay gün sevgilidir. Onların toyu qiyam-qiyamətdə olacaq. Onlar o vaxt birləşəcəklər. Bu vaxt yer üzündə hər şey dəyişəcək, ins-cins olmuyacax.

* Gəlinin şalını meyvəli ağacın başına atallar ki, gəlin oğlu-qızlı olsun.

- * Bubbu gələndə obanın dağa getmək vaxtı olar.
- * Kirpik yük götürəndə, evə əlidolu qonaq gələr.
- * Uşağın boynundan öpsən küsəyən olar.
- * Sağ göz səyirərsə xeyir gətirər, sol göz səyirərsə bədbəxtlik olar.

* Qaş qaşınarsa tanışınla qarşılaşacaxsan.

* Palid ağacında qozalar sıx olarsa, onda qış sərt keçəcək.

- * Qaranqus yuva quran həyətdə şadlıx olar.
- * Ayağının baş barmağı böyük olanın bəxti açıq olar.
 - * Qaşları çatma olan qız qohuma ərə gedər.
 - * Bir adamın başında, yaxud paltarında sap olarsa, deyərik ki, həsrətini çəkillər.
 - * Axır çərşənbə günündə alma yeyəllər. Cecədə olan toxumnarı sayırsan, on dənəsini yasdığın altına qoyursan və yatırsan, yuxuda qismətini görürsən.
 - * İlaxır çərşənbənin səhərisi günü qadınlar bulaq başına gedib bulağın gözündən kiçik daşlar götürəllər, sonra isə onları evə gətirib, bugdanın, duzun içinqə atar, un kisələrinin üstünə qoyar və evin künclərinə düzəllər. Bu daşlar evin bərəkətli olmasını təmin edir.
 - * Evi süpürəndə süpürgə üstünə dəysə, ya yerə düşsə, gərək onun üstünə tüpürəsən. Yoxsa şərə düşərsən.
 - * Qəbri barmaqla göstərməzlər, göstərsən ziyan çəkərsən. Odur ki, gərək barmağını dişləyib ayağının altına qoyasan.
 - * Qəbrin içinqə gərək yağış düşməsin, — deyəllər . Yoxsa bir başqası da ölər.
 - * Çörək ayağının altında qalsa, gərək üç dəfə öpüb, gözünün üstünə qoyasan, yoxsa səndən qaçar.
 - * Taxıl zəmisinin içinqə girmək olmaz, taxılı ayaqlasanan, gözlərin tutular,— deyərlər.
 - * Gərək evə corab qoymayasan, yoxsa adam dara düşər.
 - * Toyuğun banlaması bədbəxtlik əlamətidi, gərək onu kəsəsən.
 - * Lap çox istədiyin adamın şəklinə gərək tez-tez baxmayasan, yoxsa araya ayrılıq düşər.
 - * Yazdırığın məktub yiyeşinə çatmamış onu gərək heç kim oxumasın. Yoxsa yiyeşinə gedib çatmaz.
 - * Evdə gərək hörümçək toru qalmasın. Yoxsa tora düşərsən.

- * Evdə çirkli qab saxlamazlar.
- * Leyləyin yuvasını dağıtmazlar.
- * Yanmış ağacı çöldən evə gətirməzlər. Deyəllər, ziyan çəkərsən.
- * Həyətdə yasəmən kolunu, söyüd ağacını əkəndə, gərək sınaysan. Bunların düşər-düşməzi də olur.
- * Aya, bir də ayniya çox baxmazlar. Hər ikisi ağılaparan şeydi.
- * Çinari kəsmək günahdı.
- * Həyətdə dovşan saxlamağın düşər-düşməzi olar.
- * Ocağın odunu suyunan keçirməzlər. Qaynar suyu yerə tökməzlər. Adama zəfər toxunar,— deyərlər.
- * Gecələr duz-çörəyi stolun üstündə saxlamazlar, şeytan bərəkəti oğurlar.

*

*

*

Qancıx (doğan it) balalır. Sənin də gəlinin zahidir yatıb, uşağı qalmır. O gəlin durub gedir o qancığın üstünə. Onun əgər balaları öldü, sənin uşağın qalacax. Yox, balaları ölmədi, səninki öləcəx, ta qalmışacax. Həylə də olub ha, mən özüm şəxsən sınamışam.

*

*

*

Ağacların öz sahibinə yas saxlaması olur. Bir nəfər dünyasını dəyişənnən sonra onun həyətində olan ağac və ya ağaclar ya qurumağa başlıyır, yaxud da bar vermir. Onda deyillər ki, ağac yas saxlıyır, onu yasdan çıxarmaq gərəkdir. Bu zaman ağaclarla həna yaxıllar, yaxud qırmızı lent bağlılıyıllar.

Bar vermiyəndə də ağacın dibinə şirin çay və ya şirin su töküb deyillər: «Mən üzə çıxdım, sən də çıx».

*

*

*

Gəlin gələndə bəy uca bir yerdə durar, almanın piçaxla bölüh – bölüh edip gəlinin başına atar. Subayların

hərəsi də almanın bir parçasın götürüp yiyər, diyər mənə də qismət olsun. Bəyin ucada durmağı ondan ötrüdü ki, ailədə onun sözü ötkün olsun. Alma da xoşbəxtlik gətirdiyinnən gəlinin başına atallar. Almanın dağılmağı bu ailədən hər yana xoşbəxtlih yayılmağının ötrüdü.

* * *

Qarşına it çıxanda deyərih ki, yoldan qayıt, a bala.
Yoldaşın yolda səə it kimi yecəx. Qayıt, otur yerinə.

Qırmızınızı qabaxlar xoşbəxtliyin rəngi bilərdilər. Gəlinnərə qırmızı paltar geyindirər, qırmızı duvax salardılar başına. Evdən çıxan gəlinə qırmızı toyux verəllər, ya da ağ toyuğu rəhliyəllər.

* * *

Dizə kəndi yaxınlığındakı Aydaşda Aygün adlanan daşın yanında pak olmuş adam ürəyində tutduğu arzunun, niyyətin həyata keçdiyini bilmək üçün orda yatır, yuxu görür və yaxud onun arzusunun həyata keçəcəyini əyələr ona bildirillər.

* * *

Soyuq münasibətdən ağacların küsməyi də olur. Bu zaman şirin sözlərinən onların gərək könlünü alasan.

* * *

Getdim gördüm evdə uşağın boğazı qavışır. Dedi ki, ay əmqizi, bə bi uşağın boğazı qavışır. Dedi Məhəmmədəlinən Şabı bırdan keşdi getdi Kəhrizə. Dedi bay, onnar şəşəlididi. Gəldim şəşəsin götdüm, boğazın basdım, qaşdım onnara. Getdim hamısın əlin suva çəydim, gətdim səpdim uşağa, bir də içitdim. Onnan tay qoydu getdi. Nə şəşə oldu, nə bir şey. İndi maşallah nəvəsi, nəticəsi var.

* * *

Uşağın boğazı gələndə deriy ki, mənim əlim dər, Fatma nənənin əliyi. Üç dəfə Ya Allah deyib, əlimizi

qoyurux uşağın boğazına sığallıya – sığallıya deyirih, bir, iki, üç və birdən möhkəm boğazına vurub deyirih puç. Belə elirik ki, dihsinsin, uşağın boğazı qayıtsın.

* * *

Gəlin gedəndə ayna tutullar ki, sözü adamın üzünə düz desin. Çıraq götürüllər ki, həmişə işqli olsun. Nimçə sindirillar ki, fənt-feldən uzaq olsun, hiylə bilməsin. Gəlin gedəndə corabına pul qoyullar ki, var – dövlət aparsın. Bal-yağ dürməyi verillər ki, ailədə mehriban olsun. Belinə kəmər bağlıyıllar ki, bir yerdə möhkəm olsun. Qaçış getməsin. Üzünə qırmızı salıllar ki, üzünə xoş gün doğsun.

* * *

* Pişik evin əziz heyvanıdır, it paxıldır.

* Qırxlı uşağın üstə duva gətirməzlər, ona görə ki, duvalı qadın öz duvasını tökər sağlam olan zahı qadının üstünə, uşaq da boğular, qaralar, ölər.

* Əti (çiy) qırxlı uşağın üstə gətirəndə uşaq ət kimi olur. Əgər üstə ət gətirsələr tez bir parça ətdən kəsib uşağın üstünə tikillər.

* Qırxlı uşağı tək qoymazlar. Ona görə ki, cin onu öz uşağı ilə dəyişdirər. Əgər cin onu dəyişdirse, uşağı altı qəbirdən keçirdillər, yeddincidə bədəninin yarısından basdırıllar. Uşaq ağlasa gətirillər evə, ağlamasa gətirməzlər, o, cin olur.

* Qırxlı uşağın qırxi çıxana qədər başının altına bəyaz qoyullar, eşiyyə çıxardanda duz-cörək.

* Qırx gün qırxlı uşağı gərək ulduz görmüyə, görəndə onun yuxusu az olur.

* Qırxlı uşağı axşam çığı mal-heyvan gələndə açıb-bələyillər ki, yuxusu qaçmasın.

* Qırxlı uşağı axşam astanadan keçirməzlər ki, bizdən yeylər ona zəfər toxundur.

* Qırxlı uşağın yanında altı ay bayaz olur, onda o uşaq qorxmaz.

- * Evin iyəsi məleykədir. Əgər məleykə olmasa o ev bərbad olar.
- * Yolun iyəsi cənabi əmirdi. Allah, Məhəmməd, ya Əli, suyun sahibi Fatmadı.
- * İt uluyanda xudabəndialəmdən bəla olduğu gözlənilir.
- * Adam saçını yanıdrmaz – başı ağrıyar.
- * Gün batannan sonra dırnaq tutmazlar – onda ömürdən kəsilir.
- * Gəlin gələndə ayağının altına çörək atıllar ki, urzalı olsun.
- * Elçi gələndə əvvəlcə qız evinnən bir daş gətirillər, qoyullar evin bir küncünə. Zərəl çəksən elçi getmirsən. Xeyir çəksən elçi gedirsən.
- * Cinnərə bizdən yeylər dəyərix. Bizdən yeylər hər yerdə var, ancax insannara görsənməz. Təhcə mal – davar onnarı görür. Ona görə qoyun – keçi olan yerdə bizdən yeylər olmaz, yoxsa ayax altında qalıp qırılallar.**
- * Uşağın üstünə bərk çıçıp yüyürsən, onda bizdən yeylər sənnən qabax çatıp uşağı vurar.**
- * Uşağın bələyinə iynə – sancax təxməsən, şeşə uşağı virar, uşax qərələr.**
- * İnsan sudan əddiyanda səlam verməlidid. Yoxsa su əyəsi əcixlanar, adama zəfər toxunar.**
- * Hər bir ein əyəsi var. Əv əyəsi gözə görsənməz. Ona görə əvə girəndə gərəh b1 evin əyəsinə salam verəsən. Yoxsa sənə də, əvə də sədəmə toxundurər.**
- * Yer üzündə bir qəriş yer əyəsiz deyil. Hər şeyin öz əyəsi var. Suyun da, əvin də, bəğin də, dağ – dərənin də, ta gözümüznən nə görürüksə, hamisinin əyəsi var. B1 əyələr insana görsəmməz. Gərəh bıllara səlam verəsən.
- * Əncax əyələr çox xeyirxahdı. əyər binnarın yanına gələndə səlam versən, gedəndə "səlamət qal" desən, bir şeylərin götürəndə icazə istəsən, sənnən xoşu gələcəh,

həmişə sənə köməh eliyəcəx, həmmişə ə vində şaddıx olacaq. Yol əyəsi yolu uğurru eliyəcək. Bağ əyəsi məhsuluvu bol eliyəcək, səni varrandırıracax. Qalanları da binnar kimi.**

* Cinnər toy eliyəndə gəlip əvlərdən qəzan, düyü, yağı uğurru yup aparallar, plov pişirəllər. Onnar toyda əncax plov yeyillər. Əyər bir adamı aldadıp öz plovlarının ona yeditsələr, o adam da olur cinnərin tayı.**

* Evdə oturup çörəh yeyəndə gərəh pismillax deyəsən. Çünkü bizdən yeylər də sənnən barabar oturup yeyillər. Pisimillax desən, onnar çıxıp gedəcəh, çörəyivi rahat özün yeyəcəhsən.**

* Uşağın yanında şəşənin adını çəkməzlər. Yoxsa şəşə gəlip uşağı virar.**

* Hal anası cinnərin anasıdı. Cinnər yerin altında yaşayıllar.**

* Əyər it dişi tapıb cibinə qoysan gecə hara gedirsən get, heş nədən qorxムuyassan.**

* Ocağa tüpürməh, üsdünə su töhməh, ya da ayaxlıyip söndürməh olmaz. Yoxsa ocax sahabının acığına gələr, adama zəfər toxuyar.**

* Qırxlı uşağı axşamçağı mal – heyavan gələndə açıb bəliyəllər ki, yuxusu şirin olsun.**

* Şəşə bir quşdu. Uşax olanda bı quş evə girsə, uşax qalmaz, ölər. Arvat uşaq gətirəndə şəşəni tutub miras qızılınan başını kəsip evə gətirəllər. Onnan sora uşax doğulanda diri şəşə gəlsə də uşağa heş dad olmaz.**

* Su əyəldi. Suya gedəndə gərəh səlam verəsən. Yoxsa su əyəsi sənnən inciyip zərəl virar.**

* Meyə gətirən ağacı kəsməh günaxdı. Ağacı kəsəndə ağaş əyəsi insana zərər toxuyar.**

* Gözümüzünən nə görürüxsə, hamisinin əyəsi var. Bı əyələr bizə görsənməz. Bizdən yeylər də görünmür. Əncax əyələrinən bizdən yeylərin arasında fərq var. Bizdən yeylər heş bir şeyin sahibi dəyil. Əncax əyələr nəyin

əyəsidisə, onun da sahabıdı, özü də onda yaşıyır. Məsəltün, bəğ əyəsi bəğin sahabıdı, bəğdə də yaşıyır. Ta suda, yaxud, dəğdə bəğ əyəsi olmaz. Onnarın da öz əyələri var. Əncax bizdən yeylər hər yerdə yaşayıllar. İllah da qərənnix yerrərdə, xərəbə yerrərdə, ağaş altında, su başında yaşayıllar.

Bizdən yeylər həmmişə insanın pəltarin, düyüsün, yağıñ aparır, plov bişirip yeyir, pəltarin geyip oyunuyur. Ta bir sözünən, bizdən yeylər həmmişə insana zərəl verir.**

* Qurdı ki, virırsan, ölüür, öləndə onu mirdarlasan ta heş bir şey olmaz; nə yağıñnan cadı eləmək olar, nə də başqa şey.**

* Qırxlı uşağı tək qoymazlar. Çünkü cin onu öz uşağıñnan dəyişdirir. Cinin dəyişdirdiyi uşağa cin dəyişəyi deyillər. Cin dəyişəyi həmişə sisqa qalar, nə artar, nə ağarar. Gərəh onu aparsan qəbirsandığa. Altı qəbir keçip yeddincidə bədəninin yarısının azını basdırasan. Əyər uşax qışqırıp aqlasa bil ki, öz uşağındı. Əyər ağlamasa, bil ki, cin dəyişəyi idi. Onda gərəh gözdüyüəsən ki, cin dəyişəyi ağalasın, cin də dözmüyüp gəlip öz uşagını götürsün, səninkin də özüvə qaytarsın.**

* Zahını tək qoysan hal anası gəlip ona zərəl vırar. Deyillər ki, bir zahı əvdə tək imiş. Bir də baxır ki, bacadan bir arvat başı sallandı, boynunda da minciği. Bilir ki, bı hal anasıdı. Tez şisin qırməx ucunu ilişdirip muncuxları qırır. Hal anası ona yaxın gələmməz.**

* Tez – tez yuxuda qorxub dihsinən adamin başı altına bıçax qoysan daha diysinməz, deyəllər.**

* Qırxlı uşağa dovşan tükü, dağdağan, üzərlilə virillər ki, ona nəzər işləməsin. Başının altına sarımsax, iynə, çörəh qoyular ki, sədəmə toxunmasın.**

* Uşağı qırxdan çıxarmaxdan yana oturdullar qara parçanın üsdünə. Başına qırıx üskük su töküllər.**

* Ay on beş günlük olanda qəriblikdə övladı olan
güzgüdə Aya baxar. Qəriblikdəki adamın əksi Ayın
güzgüdəki əksində görünə sağıdır, görünməsə yox.**

* Bayquş gəlib həyətə qonub uluyanda aparıb
çörəyinən duzu qoyallar qabağına çəkiləllər kənara ki, o
bayquş ziyan verməsin. Yaşlı adamnar uşağa deyərmışlər
ki, sənin əlin pakdı, duz-çörəyi sən apar qoy. Duz çörəkdən
keşməh olmaz, bayquş bizə ziyan verməsin.

* Der qarğıya deyərlər qızım ərə getsin, sənə
bağırsaq verəcəm. Der qarğıa oturar gözdüyər. Elə ki,
qonaxlıx olar, qarğıa yaddan çıxar. Qarğıa oxuyar:

Sağır ha sağır oldu,
Qonaxlıx ağır oldu,
Mənə çatası bir bağır oldu.

* İlaxır çərşənbədə qızlar əllərində güzgü tutallar.
Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünəsə,
sevdiyi oğlan gedər, deyəllər.**

* Yaz yağışından sonra Fatma nənənin hanasının
altından oğlan keçsə qız, qız keçsə oğlan olacaq, deyərlər.**

* Şər vaxtı ağaç altına getmək olmaz. Deyərlər ki,
adama sədəmə toxunar.**

* Paltarı sandığa yiğanda üstünə iynə sancarlar.
Deyərlər cinlər gecə aparıb geyər.**

* Hamilə qadın tez – tez Aya baxar ki, oğlu olsun.**

* Deyərlər ki, gündüz doğulanın ayağı, gecə
doğulanın əli yüngül olar.**

* Deyərlər ki, İlaxır Çərşənbə gecəsi obaşa yaxın
çayın suyu dayanar, söyüdlər başını əyip torpağa dəyər. Bu
vaxt hər niyyət yerinə yetər.**

* Uşaq hamilə qadının sağ böyründə olarsa oğlan,
sol böyründə olarsa qızdır, deyərlər.**

* Bir yerdə oğurrux olanda qurdun zingin
yandırallar. Deyərlər, qurdun zingi onun biləyidi. Zingi

yandıranda oğru hərrənip – firranıp gəlip düşəcəx həmin ocağa, yanacax.**

* Göyərçin öldürən xeyir görməz, deyərlər.**

* Cinar ağacını nə kəsmək, nə də yandırmak olmaz. Deyərlər ki, günaxdı, adam zərəl çəkər.**

* Hansı həyətdə bayquş ulasa ev yiyəsi qorxar. Tez duz – çörək gətirip quşun qabağına qoyup deyər: "Səni and verirəm bu duz – çörəyə, çıx birdən get, bizdən uzax ol". Deyərlər, quş həmin yerə bir də gəlməz.**

* İt ulayanda bəla gələr, bayquş ulayanda ev dağlıar, toyux banniyanda ev sahibinə zərər dəyər, deyərlər.**

* Qışda hər şey yatıp donur. Yaz gəlip dört dəfəmə binnarı ayıldır. Binnarın ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dört həftədi.**

* Çinarınan əncir ağacını kəsip yəndırmak günaxdı.**

* Hava guruldayanda, şümşürüy çaxanda daşı quçaxliyip deyillər:

– Mənə binin ağırlığında var – dövlət ver!**

* Canavarınan qarşılaşsan, gərəh qaşımıyanan, başdiyasınan adam adı saymağa, özü də ucadan. Onda deyərlər canavar çıxıp gedəcəh.**

* İlaxır günü il təhvıl olanda ağaşdar başını əyip yerə virar. Deyərlər bını təhcə at bilər.**

* Şər vaxtı yatsan, deyərlər, zərəl çəkərsən.**

* Yazağzı göy guruldayanda toyuğun üsdünə bir avis torpax atsan, toyux yaxşı kürt yatar, deyərlər.**

* Yazağzı göy guruldamasa, per – pencər yeməh olmaz, deyərlər.**

* – Əlinnən qaşix düssə, deyəllər ki, arvat qonağı, piçax düssə, kişi qonağı gələcəh.**

* Uşağın adını bələhdə qulağına deməsən, uşax yekələndə yalançı olar, deyərlər.**

* Duz yerə töküldənə savaş olar, gərəh duzun üsdünə qənt qoysan.**

* Yola çıxanda bir adamınan irasdaşırsan ki, ayağı sənə düşmür. Onda gərəh qeyidip güzgүyə baxasan, sora yola çıxasan.**

* Həş vaxtı çörəh yemədiyin bir evdə çörəh yeyəndə o çörəhdən birəz dilivin altına qoyup niyyət eliyirsən, üzvü tutursan bir adama sarı. O adamın ağzının yaxşı söz çıxsa, niyyətin pítəcəh, pis söz çıxsa pitmiyəcəh.**

* Deyərlər, arvadın yuxusu yana yorar. Yəni ki, ziyanrix başqa yerdən olar.

* Bakırə qızın yuxusu çin olar.

* Kişi qisminin yuxusu düz olar.

* Gərəy yuxuda nə görsən demiyəsən nə pis yuxuydu. Deyəsən Allah xeyir eləsin.

* Bir quşun başı kəndə sarı ola, quyruğu şəhərə sarı ola, o quşun quyruğu başının şərəfəttlidir.

* Deyəllər ki, qəzanın beş barmağı var

* Qabağa pişih çıxanda, der, papağın dimdiyin چevirəllər ki, yol açıq olsun. Pişih yol kəsər, bağlıyar.

* Qarğı gəlip qırıldıyanda, derdih, Allah səən kökü kəssin, biz qar istəmirih.

* Uşağı sünnət eliyəndə qabda suyun içiñə yumurta ilə 40 nar çubuğu da qoyurdux. Bı uşağıñ üstünə qırılxı adam gələndə nar çubuxların suya batırıp ciliyirdih sünnətdi uşaşa ki, uşağı qırx basmasın.

* Cavahir nənəm deyirdi ki, oruşduğun 3 böyüh qıcı, 6 xırda qıcı olur. Hər beş gün xırda qıcı, hər on gün isə böyüh qıcı hesab olunur. Oruşduğun 15-ci gününə çatanda deyəllər çıxdım dağın başına, elə ki, 15-i keçitdin bı oxşuyur dağdan yenməyo.

* O vaxtlar qızə elçi gedəndə, sənəh apararmışlar, verərmışlər qızə. Qız sənəyə suyu qəşəhcə tökə bilsəydi, alarmışlar, yox tökə bilməsəydi almazmışlar.

IV. ƏFSANƏLƏR, RƏVAYƏTLƏR

Keygidər quşları

Keygidəri ovlamazlar, günahdı. Lap əldən düşəndə, ölməyə macal Keygidərin özü çıxar ovçunun qabağına.

Bu quşlar yekəcədi, etticə-cannicadı.

Deyəllər ki, Keygidərlər ildə bir yol qanad bağllalar, bizim dağlardan düz İsfahanacan uçallar. Bunun işi bir sirri-xudadı. Uçanda qabağına çıxan dağın daşına-qayasına dəyəndə hövlünnən bağırı çatdiyib olər. Ölməsə, dünya da dağila, düşdüyü dağdan bir də uçmaz, payı-piyada qayıdar öz dağlarımıza.

Aydaş əfsanəsi

Belə rəvayət edillər ki, Ay Günün eşqi ilə dağları, daşları gəzib dolaşırdı. Gün də Qara divin əlində əsir idi. Qara div isə Günün hər addımını izdiyirdi.

Gün axşamnar çayın qırağındakı mağarıya gələr, buradan ayı səslərdi. Ay Günün səsini eşidən kimi mağarıya gələr, öz sevgilisi Günlə sevişərdi.

Bir gün Qara div Ayla Günün sevişdiyini, bir-birini sevdidiyi eşidib Günü mağarada əsir edir və saşlarından asır.

Ay hər axşam mağaranın yanına gəlir, üzünü mağaranın daşlarına söyküp, divin yuxuya getməsini gözlüyür. Elə ki, div yuxuya getdi, Ay mağarıya girər, sevgilisi Günün saşlarını açar, onnan söhbət edib dərddəşərdi.

Günnərin bir günü Ay yenə də mağaranın yanına gəlir, üzünü həmişəki kimi mağaranın daşlarına söyküp Qara divin yatmasını, yuxuya getməsini gözlüyür. Qara div bunnan şüphələnir və səhərə qədər yatmayıp Günün yanında oturur. Səhər Qara div mağaranın arxasından

hənirti gəldiyini duyup eşiyə çıxır. Ay Qara divin gəldiyini görüp qaçır. Ay üzünü mağaranın daşdarına elə bərk söykəyip qulaq asırmış ki, üzünün bir tərəfi yapışıp daşda qalır. (Bu gün də Ayın əksi olan daş Aydaşda durur)

Qara div o günnən Ayın dalınca düşüp onu tutmağ istiyir.

Eşqdən alovlanıb yanın Gün də gündüzlər uca göylərə qalxıb Ayı axtarır, Ay isə üzünün ləkəli olduğunu görüp gündüzlər Gündən gizlənirdi. Axşamnar Ay sevgilisi Günün olduğu mağarıya gəlip gecənin qarannığında onnan xəlvəti söhbət edərdi.

Bunnan hıslənən Qara div gündüzlər gah Ayı, gah da Günü tutur, onnardan görüşdükleri yeri öyrəmmək istiyirdi. (Bu, Ay və Günün tutulmasına işarədir).

Nə Ay, nə də Gün görüş yerlərini Qara divə deməzdilər. Onnar görüş yerlərini gizli saxlayırdılar.


Beləcə Qara divdən xəlvət yerdə Ayla Gün gecələr görüşüp sevişirdilər.

Deyilənə görə, indi də Ay və Gün gecələr həmin yerdə Aydaşda görüşüllər. Onnarın görüşdüyü yer isə Aygün addanır.

Gəlin qaya



Şərur



Ordubad

Deyilənə görə, Gen dağın ətəyində bir iyid öz torpağında işdiyirdi. O, təzəcə əvlənmişdi. Gəlin də ki, nə gəlin. Gözəlliyi dörd bir yana işix salırdı. Gəlin hər gün ərinin yeməyini Gen dağın ətəyinə aparardı. Bir gün yağılar yurda basqın edirlər. Gəlin də ərinə yemək aparırıdı. Xəbəri yox idi ki, ərini düşmənnər öldürüp. Gəlin ərinin öldürülməsini görüp, yağıdan qaçmağ istiyir. Düşmən də onu qovur. Gəlin görür ki, yağılar onu tutacax, göylərə üz tutup yalvarır ki, tanrı onu daşa çevirsin. Gəlin daşa çevrilir. O daş gəlin qaya addanır.

Gülüstan əfsanəsi



Neçə illər idi ki, Gülüstan Araza aşiqdi. O, hər gün Arazla çayın sahilində görüşərdi. Bir gün düşmən yurda hücum edir. Hamı ayağa qalxır. Araz da döyüşə gedir.

Yağını qovub – çıxarıllar yurddan. Döyüşənnər geri döndülər. Gülüstan allı – güllü paltarın geyib çayın sahilinə gəldi. Lakin Araz gəlip çıxmadı. Gülüstan səhərəcən onu gözlədi. Gözlərinən axan yaş hər tərəfi suya döndərdi. Suyun əhatəsində bir parça allı – güllü yerə qaldı. Deyilənə görə, o yer ilin 3 fəslində güllü – çiçəkli olur. O yeri Gülüstan adlandırdılar.

Güzgündəki əjdaha

Rəvayətə görə, adam qocalanda aparıb qoyarmışlar dağa. Bir oğlan da aparıb atasını dağa qoyarkən vəhşi quşların onu didib dağıdacağına gördühdə ürəyi dözmür. Atasını daş altında gizliyir. Hər gün də çörəyini, suyunu gizli aparıb verir.

Padşahın ölkəsindəki çayın qabağını əjdaha kəsir. Gündə bir qurban verməhlə bir az su gəlir. Oğlan əhvalatı atasına deyir. O, atasının məsləhəti ilə gəlib şaha böyük bir güzgü düzətdirir. Güzgünü əjdahanın qarşısına tutullar. Öz böyüdülmüş şəklinnən qorxan əjdaha qaçırlar, bu yolla onu şahın torpağının çıxarıllar.

Şah oğlana deyir, get atanı gətir. Fərman verir ki, kim qocalmış atasını aparıb dağa qoysa, boynu vurulacax.

Nuhun gəmisi



Qədim zamannarda bir qarı yer üzünü su alacağını eşidir və Nuh peyğəmbərə yalvarır ki, onu da öz gəmisinə götüsün. Qarı bir balaca çörək pişirip özü ilə götürmək istiyor və təndirdə onu yuxu tutur. Su qarının təndirindən qalxır. Peyğəmbər bütün cannların hamisinnan bir cüt gəmiyə alır. Gəmi qalxır, onun bir parçası İlandağ'a dəyərək düşür. Sonra bir xeyli irəlidə gəmi yenə başqa dağa çarpir və bir taxtası düşür. Sonra heyvannardan ilan narahatçılıx edir. Peyğəmbər deyir, allahın heyvanı, səni kor olasan, gecə başın ağrısın, gündüz dişin, sürüncəhli qalasan. Nuhun gəmisi yenir, quşların hamısı uçup gedir. Toyuq uça bilmir, soruşur mən niyə uça bilmədim, ya Allah.

Peyğəmbər cavabında deyir: – Nahaqdan danışdığına görə uça bilmədin.

Əcəldən qaçmaq olmaz

Süleyman (p) vaxtında Əzrail gözə görünərmiş. Bir gün bir kişi yolunan gedirmiş, Əzrailnən qarşılaşır. Əzrail kişini görüb təəccübənən ona baxır. Kişi də gəlir Süleyman peyğəmbərin yanına ki, bəs məni göndər Hindistana. Əzraili gördüm, mənə təəccüblü baxdı, nəsə eliyəcək mənə. Süleyman (p) deyir: Narahat olma, çağırıb yanına soruşaram. Deyir, yox, göndər məni. Süleyman (p) ah çəkib kişini göndərir Hindistana. Səhəri gün Əzraili çağırıb yanına deyir: – Niyə o kişiyə elə baxıb qorxutmusan? Deyir, Allah məni çağırmışdı yanına ki, o kişinin canını Hindistanda al, mən də burda gördüm, təəccübləndim ki, burda neyniyir. Süleyman (p) deyir: "Əcəldən qaçmaq olmaz".

Oğuz oğlu və qurd

Oğuz oğlu zağada yaşıyanda qışdan yaman qorxarmış. Ona görə də ilin üç fəslində qısa tədarük görər, dünyyanın naz-nemətini zağıya yiğib gözlərdi. İl boyu yiğdiği quru meyvələri özü və ailəsi yiyordi, bir təhər yaza çıxardı.

Bir il qış uzun çəhdidi. Oğuz oğlunun azuqəsi qutardı. Çarəsiz qalan Oğuz oğlu böyük cillənin otuzuncu günü zağadan bayırə çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, bir şey tapbadı. Saqqalı buz bağladı, əli-ayağı dondu. Kor-peşiman evə qayidanda yolda bir qurd balasına rast gəldi.

«Oğuz oğlu, bu qarda, boranda haradan gəlirsən»— deyə qurd balası soruşdu. Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyəndi. Dedi ki, elə ay var, yaxşı dolanırıx, elə ay var acınnan qırılırıx. Ayları təriflədi, ayları yamannadı, qışdan gileyəndi.

Qurd balası dedi:

— Ey Oğuz oğlu, qabaqdakı dörd yolayricında səni bir sürü qoyun, bir qucax sünbü'l, bir cəhrə, bir də əl dəyirmanı gözlüyür. Onnarı alıb zağana apararsan. Qoyunnardan bir neçəsini kəsib ətini yiyeşən, yununnan cəhrədə ip əyirip, özünə isti paltar toxuyarsan, dərisini əyninə geyəşən, sünbü'lün ununnan çörəh bişirəşən, yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbü'lü və qoyunu gərək özün artırısan. Sünbü'lün dənini yerə səpib onu annının təri ilə suvarasən.

Dedihlərimə əməl eyliyə bilməsən yaşamax sənin üçün çətin olacaq.

Oğuz oğlu yolayricına gəldi. Qurd balasının dedihlərini götürüb zağıya gətirdi. Qurd balasının dediyi kimi etdi. Qişı kefi kök dolandı. Yayda sürüünü dağlara yaydı, sünbü'lü torpağa səpdi, gecə gündüz sürülərin, sarı sünbü'lün qulluğunda dayandı.


Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rast gəldiyi böyük çillənin otuzuncu günününə isə bayrama hazırlaşmağa başladı. İlin beş gününü yedi, içdi, çaldı, çağırıldı, qohum-qardaşa bayrama getdi, qurd balasının ona verdiklərinən qohum-qardaşa sovqat apardı.

Oğuz oğlu ilin başlanğıcını o gününən hesapladı. O günə Novruz adı verdi. Novruzu bayram etməyə adət elədi. Novruz ona uğur gətirdi.

Ağ oğlan bulağı

Sədərək kəndi yaxınnığında bir bulax var. Adı Ağ oğlan bulağıdır. Həmin bulağın yanında bir qəbir var. Qəbrə isə Günəşin Ağ oğlunun qəbri deyillər.

Asnı bulağı əfsanəsi



Bələ deyillər ki, Arazın o tayında Qara adlı bir igid Asnı adında bir gözələ vurulur. Qara da gözəl olduğunnan Asnı xanım da onu sevir. Asninin atası çox varrı imiş. O, qızını yoxsul ailədən olan Qaraya vermək istəmir. Qaranın bu vilayəti tərk etməsini ona çatdırır. Qaraya çatdırıllar ki, getməsə onun boyunu vurulacax. Əlacsız qalan Qara bir müddət oradan uzaxlaşır. Asninin həsrəti ilə yaşıyır. O, imkan tapıb Asnı ilə yenidən görüşə bilir. Onnar vədələşib günнərin birində Arazi keçir və gözdən itillər. Qara ilə Asnı bir xeyli gedib dağlara üz tutur və qayalıxlardan arasında özlərinə sığınacaq tapırlar. Yorğun və susuz gənclər nahar etmək üçün yer seçillər. Onnar ətrafi nə qədər gəzsələr də su tapa bilmillər. Qara Asnını bir qayanın dibinə qoyub su dalınca gedir. O yorulub əldən düşür, lakin suya rast gəlmir. Yerli əhalinin Qalacıq adlandırdığı ərazidə üç gün, üç gecə

Qaranı gözlüyən Asnı bilmir ki, nə etsin, hayana üz tutub getsin.

Asnı bir qədər yuxarı çıxıb yenə əlacsız qalır, ağlamaq, fəryad etməkdən başqa heç nəyə gücü çatmir, gümanı gəlmir. Ağlıya-ağlıya Qaranı səsliyir, fəryad edir və gözləyir. Belə deyillər ki, qızın gözlərinən axan göz yaşı çaya çevrilir. Yerli adamnarın da sevinci yerə-göyə sıçışmir, onnarın sevinci Asnın sevincinə qarışır. O vaxtdan bu bulağı Asnı adlandırırlar.

Asnı su tapsa da, Qaranın həsrətinnən bilmir nə etsin, hara üz tutub getsin. Ətrafi dərdli-dərdli gəzən Asnı bir çobana rast gəlir. Çoban onun kim olduğunu, bu çölləri nə yaxşı dolaşdığını xəbər alır. Asnı başına gələn əhvalatı olduğu kimi çobana danışır. Çoban Asnını tək buraxmax istəmir. Odur ki, Asnidan xahiş edir ki, Qaranı birlikdə axtarsınnar. Onnar yollarına davam edillər. Six bir meşəlihdə Qaranı yaralı vəziyyətdə tapıllar. Vəhşi heyvannar onu yaralamışdı. Qaranı Asnı bulağının yanına gətirillər. Qara sudan doyunca içir, şükürlər edir. Çoban onun yarasına çarə axtarır. Vəhşi heyvannarın dişi batmış yerlər irinnəmişdi. Arxların kənarından bağayarpağı tapır, onu əzib yaralarının üstünə döşeyir. İniltisi ətrafa yayılan Qaradan xahiş edir ki, əlac yoxdur, özündə güc toplasın. Təbiətin bu məlhəmi Qaranı sağaldır. Çobanın xeyirxahlığı sayəsində sevgililər bir-birinə qovuşullar. O zamannan onnarın qalib ömürlük yaşadığı bu ərazi Qarabağlar adlanır.

Apardı sellər Saranı



Deyillər ki, hər gün Əmioğlu və Əmiqızı—Xançobanla Sara öz qoyun-quzularını Ər dağının ətəklərinə sürər, günbatana kimi bir yerdə oynuyar, nəgmə oxuyarmışlar. İllər ötdükcə gözlər bir-birinnən utandı, baxışlar yarıda qırıldı. Nəgmələr öz donunu dəyişdi. Sara gözəl-göyçək bir qız, Xançoban isə qollu-biləkli bir igid oğlan olmuşdu. Hərdənbir onnar qaya üzərində qoşa dayanır, dağın dibi ilə dəli kimi dalğalarını sahilə çırpan Arpaçayın səsini dinliyirdilər. Öz əksini Sara ilə Arpaçayın dalğalarında görən Xançoban qorxmuş kimi geri çəkilər, Saranın da qolunnan yapışar, sahildən uzaqlaşmışlar. Xançobanla Saranın məhəbbətinə xəbər tutan Saranın atası artıq Saraya qoyun-quzu otarmağa icazə vermir. Xançoban Ər dağına gələr, yan tütəyi ilə həsrət oduna yandığını aləmə yayardı.

Günnərin birində Xançobanı görmək həsrəti ilə səhəng ciyində qızlarla Arpaçaydan su gətirməyə gedən Sara şikardan qayıdan xanın oğlu ilə qarşılaşdı. Elə o gecə Saranın toy günü müəyyənləşdirilir.

Bu hadisədən xəbər tutan Xançoban öz atını qarannix tövləyə çəkib axurunu saman və arpa ilə doldurur. Toyun qırxinci günü Xançoban öz atını da götürüb əmisinin hüzuruna gəlir. Bu gəlişdən o qədər də şad olmayan Saranın atası qardaşı oğlu ilə razlaşır. Sara Xançobanın atı üzərində bəy evinə gəlin gedəcəkdir. Bu xəbər Saranı da sarsıdır. Xançobanla gəzdiyi Ər dağı, bağladıqları əhd-peyman onu bərk sarsıdır.

Gəlin ata evindən uzaqlaşdıxcə nağara və zurnanın səsi Ər dağına yaxınlaşırı. Xançoban qayanın üzərində durub Arpaçaya baxır, yanaxlarından axan damcılar çaya düşdükcə dalğalar dəli kimi nərildiyirdilər. Dəstə qayıya yaxınlaşırı. Bax buradaca Arpaçayı görən Sara kövrələrək qaya üzərinnən ona baxan Xançobanın kövrək baxışlarına dözə bilməyəcəkdi.

Birdən toy kəsildi, şivən düşdü... Arpaçayın dəli dalğaları «şaqqa» çəkib, ətrafa səs saldı. Heç kim heç nə başa düşmədi. Bircə əllərini Sarasına sarı uzadaraq daşa dönmüş Xançobannan başqa. Bəlkə də bu sırrı bildiyinnən daşa döndü, Xançoban?.. Nə bilək...

Əhvalat belə olmuşdu:

Qırx gün qırx gecə axuruna saman və arpa tökdüyü atına Xançoban bircə dəfə də su vermir. Su həsrəti ilə alışib yanan at, Ər dağının zirvəsinnən suyu görüb özünü çaya atır. Çayın da yaz vaxtı, dəli vaxtı, udur Saranı.

Xançobansa tutduğu əməlinnən, Sarasızlığının, onsuz da Saraya qovuşa bilməyəcəyinnən daşa dönərək Ər dağında qalır.

Bu əhvalatdan sonra Arpaçayın adını eşidən də, eşitməyən də oxudu:

Arpaçayı aşdı—daşdı,
Sel Saranı aldı, qaçdı.
Qara gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Çay qızı

Muğan adlanan bir kənddə iki gənc yaşayırıdı. Bunlardan biri qoçaq bir cavan olan Sarvan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da çox mehriban bir ailə qurmuşdular.

Gözəl və Sarvan Arpaçayın sahilində boy-aşa çatmışdır. Gözəl Arpaçayın zərif, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılinc oynatmaqda şöhrət qazanmışdı.

Muğan camaatı əkinçilik və bənnalılıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünkü bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.

Aylar, illər keçdi. Gözəl hamilə oldu. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə keçəndən sonra Gözəl dünyaya bir qız gətirdi. Gəlin ana qızı olduğunu görüb çox sevindi. Ancaq zahi çox zəif idi, getdikcə hali pisləşirdi.

Bütün Muğanın biliciləri tökülüşüb gəldilər. Amma gəlinə heç bir köməklik edə bilmədilər.

Gözəl ölüm yatağına düsdüyüünü duyub Sarvanı yanına çağırıldı, dedi:

— Özizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as deyim.

Məndən sonra evlənəcəksən evlən, amma qoyma balamı incitsinlər. Mən ömürdən yarımadım, osa yarısın. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırınsın.

Mənim sözüm bu idi... indi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.

Sarvan tez Saranı gətirib Gözələ vermek istədi. Amma yetişmədi... Gözəl artıq gözlərini əbədi yummuşdu. Sarvan ağladı, ürəyində ağladı... Sara... balaca məsum körpə də elə bil anasının ölümünü duyub atasına qoşuldu, bərkdən qışqır-a-qışqır a Ağladı.

Ən ağır dəqiqələrdə körpəsinin səsini eşitcək gözlərini açan Gözəl, bu dəfə Sarvanın qışqırmamasına cavab vermədi.

Bala səsini eşitmədi.

Gözəli torpağa tapşırdılar.

Sarvan Gözəlin hər dediyini etdişə də evlənmədi. O, Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Qız heç kəslə oynamır, yalnız Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi, qız sahilə gəlməyəndə kədərlənir, sakit-sakit axır, gələndə isə sevincindən aşib-daşırırdı. Bütün Muğan camaatı bu qızı görəndə Gözəli xatırlayıb deyirdi:

— Sara lap elə Gözəlin özüdür ki, durub. Torpağı sanı yaşasın.

— Gözəl də uşaq çağlarını Arpaçayın sahilində keçirib, Sara da.

— Gözəl də Muğan Gözəli idi, Sara da.

Belə deyənlər çox idi. Amma heç kəs istəmirdi ki, Saranın həyatı Gözəlin həyatına oxşasın. Odu ki, deyirdilər:

— Surətdə oxşayıb, baxtda oxşamasın. Beləcə Sara qayıbilmədən Arpaçayın sahilində oynaya-oynaya böyüdü. Qızlar bulağından su içdi.

Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir gənci sevdi. Xançoban çobanlıq edirdi. Onu bütün Muğan camaatı sevirdi, çox qızlar gizli-gizli onun həsrətini çəkirdi, o isə təkcə Saranı sevirdi. Kəndin mötəbər qocaları Saranın atasına elçi düşdü. Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.

Muğan düzünə yaz gəldi. Xançoban sürüsünü yaylağa aparmalı oldu. O, Sarası ilə görüşüb ayrıلندا, təzə gəlin ondan üzülmək bilmədi, ağladı, Xançoban bundan kədərləndi və soruşdu.

— Mənim Saram, sən axı niyə ağlıyırsan? Bir-iki gündən sonra qayıdırıb səni də aparacağam.

Sara dedi:

— Heç özüm də bilmirəm niyə ağlıyıram... səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədlik olacaq. Bəlkə bir də səni görməyəcəyəm, ondan qorxuram.

Xançoban güldü və Saranın ipək tellərini sıgalladı:

— Qorxma, gülüm, — dedi, — heç nə olmaz.

Çoban sürüünü çəkib dağlara getdi.

Sara Xançobanı yola salandan sonra köhnə dostu Arpaçayın sahilinə gəldi, oturub fikrə daldı.

Bu vaxt ölkənin xanı çayın qırğından keçəndə Saranı gördü, durdu, hərisliklə qızı tamaşa etməyə başladı.

Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, Sara da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı.

Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər. Ürəklərinin ağrısı qəmlı bir mahniya çevrildi... o gündən həmin mahni dillər əzbəri oldu:

Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı...

Sara, Arpaçay və əjdaha

Deyilənlərə görə, Sara çox gözəl imiş. Sərv boylu, incə belli, ağ buxağlı, alma yanaqlı Saranın bədənində Günəş şoxu kimi heyrətli bir işıq varmış.

Qızın çoxlu aşiqi, dəli-divanəsi candan keçibmiş.
Lakin Sara öz ürəyini Xançobana vermişmiş.

Saranın gözəlliyinə təbiət də vurğun olmuş. Rəvayətə görə zaman-zaman kükrəyib daşan Arpaçay və onunla düşmən kəsilən bir əjdaha Saranın vüsəli üçün alışib-daşib yanırımsı. Onlar qızla qovuşmağa fürsət axtarırlarmış.

Bir gün Sara sevgilisi Xançobanın yollarına baxmaq üçün kənddən aralanır. O yavaş-yavaş gəlib Arpaçayın sahilinə çatır. Çayın həzin və yanıqlı nəğməsi, ləpələrin narahatlıqla oynasıması qızı təəccübləndirir. Çay hiss olunmadan coşmağa, qabarmağa, onun ayaqlarına doğru sürünməyə başlayır. Birdən kükrəyib Saranı ağuşuna alıb aparır. Arpaçayın Sara ilə vüsala yetdiyini görən əjdaha qısqanlıq qəzəbi ilə özünü çaya vurur. Çayı sorub Saranı xilas edir. Əjdaha qızı kamana çəkib özü onunla vüsala yetmək istəyir. Lakin Saranın gözəl bədəninin şoxu əjdahanın gözlərini qamaşdırır. Bunu görən Arpaçayın selləri, suları yenidən kükrəyir, hayqırır. Sahil boyu aşib daşan çayın ağ köpukları yenidən Saranı öz qoynuna alır. Əjdaha isə bu vüsəlin həsrətinə, qısqanlığına dözməyib Arpaçayın sahilində ürəyi partlayır.

Gilan qarısı



Naxçıvanda bir şəhər xarabalığı var. Buna «Xaraba Gilan» deyirlər.

Əfsanəyə görə, Gilan hökmdarının bircə qızı varmış. Bu qız elə gözəl imiş ki, günə deyirmiş sən çıxma, mən çıxım, aya deyirmiş sən çıxma, mən çıxım. O, çöldə, həyət – bacada görünəndə hamı onun tamaşasına çıxırmış.

Bir gün Gilan hökmdarı qızını yanına çağırıb deyir:

– Qızım, qızıl xəzinənin yerini sən bilirsən. Get mağaradan xeyli qızıl gətir. Sənə əlavə saray qurduracağam.

Gün doğan tərəfi fil sümüyündən, gün batan tərəfi isə quş sümüyündən. Gərək sən imarətdən çıxanda hamı tamaşana dursun. Sənə həmin bərli-bəzəkli imarətdə toy vurduracağam.

Qız sevincək yola düşür. Mağaranın dərinliklərinə gəlir. Qızın qulağına gurultu gəlir. Əlində qızıl bayır çıxanda görür ki, Gilan yerlə-yeksan olub. Deyib-gülən

insanlardan, bərli-bəzəkli evlərdən, imarətlərdən, çarşı-bazarlardan əsər-əlamət qalmayıb.

Gilanın xarabaliqlarında tək-tənha qalan qızın başı bir gecədə elə ağarır ki, qız qocalıb qarı olur.

Qız xaraba Gilani gördükcə qəhərlənir, dördü gündən-günə artır. Dərdini pünhan-pünhan çəkmək üçün mağaraya çekilir.

Deyirlər ki, qarı hər yeddi ildən bir mağaradan çıxıb şəhərdən soruşur.

— Sən abadsan, yoxsa yenə də bərbad?

Sonra da seyr edib köks ötürür, ağlayır və təkrar mağaraya çekilir.

Fərhadın əjdaha ilə vuruşu

Fərhad «Oğlan qala»da, Şirin isə «Qız qala»da yaşayırıdı. Fərhad «Qız qala»ya su arxi çəkib, orada Şirinin çimməsi üçün hovuz düzəltmişdi. Şirin Fərhadın qarşısında belə bir tələb qoymuşdu ki, Arpaçaydan Sədərək düzlərinə su arxi çəksin, əkinlər su sarıdan korluq çəkməsin. Ancaq belə bir arx çəkiləndən sonra onların arzusu baş tuta bilər.

Fərhad işə böyük həvəslə başladı. Əvvəl bu uzun arxin yerini qazdı, sonra Arpaçaydan birbaş su ayırib, arxa saldı. Arx dolusu su «Oğlan qala»ni keçib, «Qız qala»ya çathaçatda yox olurdu. Gecələr arxla su axlığı halda, gündüzlər su kəsilirdi. Bir sözlə, Şirin bir dəfə də olsun, bu yeni arxla su axlığını görməmişdi.

Şirin də həsrətdən qovrulurdu. Fərhad da əldən düşmüşdü. Arx dolusu gələn su «Oğlan qala» ilə «Qız qala» arasında itib yox olurdu.

Sən demə bir nəhəng əjdaha da Şirinə aşiq olubmuş. Əjdaha arx dolusu gələn suyu burnu ilə sorub öz kamına çəkirmiş ki, Fərhad arzusuna çatmasın.

Bir gün Fərhad külüngünü əlinə alıb su axınına doğru arxin içi ilə gedirdi ki, görsün, nə üçün su yolda itir, öz mənzilinə gedib çatmır. O, gəlib gördü ki, nəhəng bir

Əjdaha burnunu arxa salıb, suyu öz kamına çəkir. Fərhad bir neçə dəfə külüngü əjdahanın başına endirdi. Əjdaha ilə Fərhad arasında döyük başlandı. Fərhad al-qan içərisində öldü. Əjdaha isə yarımcən olub qaldı, daha suyu kamına çəkə bilmədi. Şirin gördü ki, arx dolu qanlı su gəldi. Şirin qaça-qaça «Oğlan qala»ya tərəf gələndə Fərhadı ölmüş, əjdahani isə yaralı gördü. Bildi ki, suyun bu vaxta qədər qarşısını kəsən əjdaha imiş. Şirin üzünü göylərə tutub yalvardı:

– İlahi, Fərhad öz murazına çatmadı, mən də nakam qaldım. Əjdahani daş elə. Daşlara yoldaş elə.

Əjdaha «Oğlan qala» ilə «Qız qala» arasında Daşa döndü. Ona indi «Əjdaha daşı», “Əjdaha burnu” deyirlər.

Nuhun tufanı **





Deyilənə görə, Nuh Nəbi bilirmiş ki, tufan baş verəcək, dünyanın üzünü su alacaq. Odur ki, böyük bir gəmi düzəltmək qərarına gəldi. Günbatanda bir meşə var idi. Gün arxasına keçəndə kölgəsi günçixəni tuturdu. Ağacaların gövdəsinə qırıq arşın ip – kəndir çatmazdı.

Meşədə Ac adlı bir pələvan yaşayirdı. Biləyində öküz zoru var idi. İş – peşəsi el – obanın ilxisinə, naxırına zərər vurmağıydi. Hər öynədə bir öküz yeyir, üstündən üç tuluq su içib doymurdu.

Nuh Nəbi pəhləvanı yanına çağırıldı.

– Sənə doyunca yemək verərəm, – dedi. –

Günbatandakı meşədən bir xeyli ağac kəs.

Ac təəccüblə Nuhdan soruşdu:

– Kişi, sən məni necə doyduracaqsan? Bilirsən ki, mən nə qədər yesəm də, elə acam.

Nuh Nəbi dedi:

– Səbr edib mən deyənə əməl etsən, mən deyən də olar.

Ac razılaşdı.

Nuh onun gücünə görə də balta düzəldirdi.

Pəhləvan baltanı götürüb ac qurd kimi meşəyə girişdi. On gün bəs deyincə kəsib tökdü.

Nuh pəhləvana bir öküz kəsdi. Ətini qızardıb qabağına qoydular. Pəhləvan öküzün bir budunu yedi, üstündən də bir tuluq su içib geri çəkildi. Doymağına heyrət etdi. Nuh Nəbi dedi:

– Pəhləvan, bu halal zəhmətin qazancıdır. Onun üçün də doydun. Haram yemək səni doyurmaz.

Pəhləvan o gündən əvvəlki peşəsindən daşındı.

Nuh Nəbi sənətkarlıqda mahir olan yeddi nəfər usta çağırıldı. Əvvəldən gəminin xərcini verib, razi saldı. Ustalar işə başladı. Bir aydan sonra gəmi hazır oldu.

Bir gün Nuhun arvadı sıfра açıb, xəmir yoğururdu. Durub təndirə od salmaq istədi, duvağı qaldıranda quruyub qaldı. Təndir yarıya kimi suyla dolmuşdu. Arvat gedib əhvalatı ərinə söylədi.

Nuh dedi:

– Get, sıfра – xəmiri yiğışdır. Tez ol, dünyanın üzünü su alacaq. Yol tədarükündə ol. Üç aylıq azuqə götür.

– Arvat tədarük gördü. Azuqəni gəmiyə yiğdilar. Nuh öz ailəsini, əlavə də hər heyvandan, quşdan bir cüt götürüb gəmiyə mindi. Oğlanlarından biri Nuhu eşitmədi.

Dedi:

– Mən uca dağın başına çıxacam.

Nuh gəmidən yenib düşdü oğlunun dalına. Gördü oğlu ona itaət etmir. Qayıtdı mindi gəmiyə.

Qırx gün, qırx gecə yağış yağdı. Bir yağış ki, tut ucundan çıx göyə. Su qalxdı, dünyanın üzünü almağa başladı. Gəmi də suyun üzünə qalxdı. Uca dağlar görünməz oldu. Axırı – sonu görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa, tələf oldu.

Gəmi Məğribdən Məşriğə üz qoydu. Günlər, həftələr dolandı. Gəmi bir dün nəyəsə toxunub keçdi. Gövdəsi bərk yırğalandı. Nuh Nəbi bildi ki, gəmi dağa toxundu.

– Pəh, nə ağır dağdı! – dedi. Başından heç qarın əksik olmasın.

Odu – budu, dağın adı "Ağrıdağ" qaldı. Başından da qar əskik olmadı.

Bir həftə də keçdi. Gəmi yenə silkələndi. Nuh Nəbi gəmidəkilərə:

– Bı da inan dağdı, – dedi.

Bu dağın da adı "İnan dağ" oldu. Zirvəsi də zərbədən iki yerə haçalandı.

Gəmi səfərə davam etdi. Bir az getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən soruşdu:

– Bu dağ o dağdan kəm deyil?!

Dağın adına "Kəmki" dedilər. Gəmi burdan aralandı. Tufan da yavaşıldı.

Bir gün bir siçan gəminin deşdi. Su gəmiyə dolmağa başladı. Nuh Nəbi gördü ki, gəmi qərq olacaq. Üz tutdu gəmidəkilərə ki, kimin imkanı var əlac eləsin.

İlan dedi:

– Mən eləsəm, nə verərsən?

Nuh Nəbi dedi:

– Nə istəyirsən?

Dedi:

– Dünyada şirin nədisə onu.

Nuh Nəbi razi oldu.

İlan quyruğuyla deşiyi tutdu. Qıvrılıb yatdı

Gəmi bir qayaya yan alıb ehmalca toxundu. Nuh buna "Gəmiqaya" adı verdi. Gəmidəkilər quruya çıxdılar.

Tufandan sonra bir gün Nuh Mozalana dedi:

– Get, fırlan, gör dünyada şirin şey nədir?

Mozalan havaya qalxdı. Hər otun, çiçəyin, canlıının üstünə qondu. Hər şeydən daddı. Şirin olan bir şey tapmadı.

Fikirləşdi ki, dünyada dadmadığı daha nə qaldı. Yadına düşdü ki, bir insan ətindən dadmayıb.

Mozalan bir dağa uçdu. Şirin yatmış bir ovçu gördü. Əlinin kəfəsinə yapışib, ətindən daddı. Gördü ki, şirindi. Geri qayıtdı.

Qaranquşa dedilər ki, get gör, Mozalan niyə gecikdi. Qaranquş Mozalan gedən tərəfə uçdu. Yolda rastlaşdırıldılar. Qaranquş soruşdu:

– Dünyada nə şirindi?

Mozalan dedi:

– İnsan əti.

Qaranquş fikirləşdi ki, bu ixtiyar ilana verilsə, dünyada insan qalmaz. İstədi Mozalanı dilə tutsun ki, bu sirri açma. Amma fikrindən daşındı. Dedi ki, birdən bunun faydası olmaz. Odur ki, hiylə işlətdi. Dedi:

– Gətir dilini dadım, görüm şirindi? Şirin olmasa ilan səni çalar.

Qaranquş Mozalanı aldatdı. Mozalan dilini ona uzatdı. Qaranquş onun dilini kökündən qopartdı, qabaqda qaçıdı. Gəlib dedi ki, Mozalan gəlir.

Mozalan gəlib Nuhun qabağında yerə düşdü. Başladı fırlanıb mızıldınağa. Heç nə anlamadılar. Dedilər:

"Yorulub, ya da dilin şəkər tutub".

Nuh Nəbi qaranquşdan soruşdu:

– Yolda sən görəndə dili var idi?

Qaranquş cavab verdi:

– Var idi. Dedi ki, dünyada torpaq şirindi.

Nuh Nəbi ilana dedi:

– Torpağı verdim sənə.

İlan qaranquşun hiyləsini duydu. Atılıb onu tutmaq istədi. Qaranquş uçanda quyruğu keçdi ağızına. Lələyinin ikisini çəkib qopartdı.

O vaxtdan qaranquş haçaquyruq qaldı, xeyir xəbər müjdəcisi oldu. Mozalan lal olduğundan vizildamağa başladı. İlən da torpaqda yaşadı, ondan qənaətlə istifadə

etməyə başladı. Rəvayətə görə Nuh Nəbi də oğlanlarıyla Naxçıvanda məskən saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı Gəmiqayada qaldı.


Cincili bulaq **



Sədərəyin yaxınlığında Əjdəkom dağı var. Dağın altında bir bulaq çıxır, adına Cincili bulaq deyillər. Rəvayətə görə, bulaq yeddi ildən bir çıxır. Deyirlər, bu bulaq çox suluymuş. Əkini, bağ – bağatı onun suyuyla suvarırmışlar. Bir əjdaha gəlib suyun qabağını kəsir, əvəzində gündə bir adam qurban istəyir. Qurban vermirlər. O vaxtdan bulağın suyu kəsilir. Əjdaha yeddi il bir tərəfi üstə yatır, yeddi il də o biri tərəfi üstə. Yeddi ildən bir tərpənib yerini dəyişəndə su gəlir, sonra kəsilir.

Dağyunus necə Dağyunus oldu





O vaxt Təmleyxa adında çoban olur, bir də Yunus adında. Onda Yunusuydu, Dağyunus dəyildi. Binnar qoyun-quzu otarıllar. Bir gün yenillər bulax başına. Təmleyxanı yuxu aparır. Bı yatr. Yunus da qoyunu sağır, südü də qoyur bulağa sərinnəsin. Yunus görür ki, Təmleyxanın burnunnan bir milçək çıxdı. Bı milçək getdi, dolandı, gəldi. Onnarın yanında 3 dənə kələk varmış daşdan. Milçək gəlip girir o kələylərin içində bir xeyləm. Təzədən uçur, girir Təmleyxanın burnuna. Yunus oyadır bını ki, dur e. Temleyxa der məni niyə durquzdun, belə yaxşı yuxu gördüm. Düşmüştüm süd gölünə, göldən çıxdım, gördüm bı daşın altında qızıl var.

Axşam hər kistə gedir öz evinə. Yunus yatmir, durur gedir Təmleyxa deyən yerə. Həmən daşın yanını qazır, görür nəkqədər qızıl var. Səhər də gəlip der ki, mən day çobanniğa getmirəm. Təmleyxa der, bu der, bir şey çıxmır. Təmleyxa tək geer çobanniğa.

Sora da eşidir ki, Yunusun var-dövləti yer batırır. Təmleyxa barmağın dışdıyir ki, hay-hay, görən bı Yunus

çoban ola–ola, bı qədər var–dövləti hardan alıp. Bir günnəri də Temleyxaya dellər ki, Yunus padşahın qızın alır, Temleyxanı da toya çağırır. Temleyxa da der ki, ay canım, mən hara, Yunus hara. Mən çoban, Yunus da padşahın giyəvi. Qonşular bını eşidip dellər ki, sən get toya.

Nəsə, Təmleyxa da gedir toya. O vaxt Yunus mərfətdi–qanacaxlı oğlan imiş. Padşah da toyda der ki, binnan sora Yunus onun oğludu, varisidi. Yunus da Təmleyxanı day buraxmir yanınınan, saxlıyır özüynən. Padşah birdənölür, hamı da elə bilir bı əzrayılın işidi. Əmə padşahı Yunus zəhərləmişdi ki, taxt–taca sahip olsun.

Yunus olur şah, vəkili də Təmleyxa. Yunusun yavaş–yavaş gözünü qan örtür, isdəhləri coxalır. Coxlarının ürəyinə dağ çəkir. Ona Dağ Yunus, yanı ürəhlərə dağ çəkən Yunus derlər. Bi ta hamidan gücdüdü, torpaxları da ucsuz–bucaxsızdı, Allahlıx iddası eliyir. Der ki, bırda yaşıyannarın bir Allahı var, o də elə mənəm. Kim desə yox, boynu virilacax. Yüzlərlə adamı öldürüllər hər gün. Temleyxa görür Yunusun iddası çox böyühdü, özü də ürəyində razı dəyil Dağyunusnan. Der, axı mən gül kimi qoynumu otarıp, Allahıma duva eliyirdim. Niyə gəlip çıxdım bura? Dağyunus bir günnəri mənim də boynumu vuracax.

Axırı özü kimi altı nəfəri də yanına alıp qaçıdı Asafkəfə sığındı.

Nuhdaban **



Rəvayətə görə, Nuhun gəmisi Gəmiqayada quruya oturmuşdu. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır. Gəmi oturan dağ da tüstüsüz alovə bürünüb. Özləri də od – alovun içindədilər. Qorxudan bilmədilər neyləsinlər. Haray – həşir salıb bağırdılar.

– Aman tanrı! Günahımız nədi ki, indiyədək tufanda qaldıq, indi də od – alovə düşmüşük.

Amma bu qorxu çox çəkmədi, gördülər ki, od – alov onları yandırmır. Yaşıl çəmənə, gülə, çiçəyə də toxunmur.

– Bu nə sirrdir? – dedilər. – Dağ da yanar?

Onlar atalarının yanına gedib bu sırrı soruşdular.

Nuh Nəbi dedi:

– Gördüyünüz elə belə od deyil. Sirli, möczəli oddur. Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını oddan – alovdan alır. Yanan dağların biri Gəmiqaya, biri İlandağ, biri Ağrı dağıdır. Bu arada yurd salın. Dediym üç dağ sizə qüvvət, bərəkət verəcək. Bərkət şərdən, yağıdan qoruyacaq.

Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı, ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar, adına da "Nuhdabani" dedilər.

Göygöl **



Rəvayətə görə bir çoban Gøy gölün ətrafındaki səfali yaylaqda qoyun otarırmış. Süründəki qoyunların qoca gələn vaxtıymış. Amma çobanın qoçu yoxuymuş. Odur ki, Allahdan arzu edir ki, ona qoç yetirsin, qoyunları qısır qalmasın. Qarşidan gələn il yaylağa gələndə gölün kənarında bir qurban kəssin. Bir az keçmir ki, yer, göy titrəyir. Gøy göl bərk təlatümə gəlir. Göldən bir ağ, bir qara qoç çıxıb sürüyə qarışır. Az keçir, qoçlar qayıdib suya girirlər. Çobanın sevinci yerə – göyə sığmır.

Vaxt gəlib çatanda süründəki qoyunların hamısı quzulayır. Heyvanların sayı birə – iki çoxalır. İl dolanır, yenə yaylaq vaxtı çatır. Çoban quzuları da analarının yanında sərin Göygöl yaylağına gətirir.

Bəli, bir gün sürü çəmənliyə yayılıb şirin –şirin otlayırdı. Çoban da həvəslə gah sürüyə, gah da Gøy gölə tamaşa edirdi. Birdən yadına düşdü ki, keçən ilki vədinə görə gölün kənarında qurban kəsməlidir.

Çoban süründəki heyvanlarına qiymadı. Yerdən bir həşərat tutub öldürüb dedi ki, bu da buranın qurbanı.

Çoban bunu demişdi ki, yenə yer – göy titrədi. Göy göl təlatümə gəldi. Keçən ilki qoçlar göldən çıxdı. Bir göz qırpmında sürüünü döşləyib gölə tökdü.

Çoban başına döyə – döyə qaldı. Dediynə peşman oldu. İtini yanına salıb gölün qıraqına gəldi, heç nə görmədi.

Deyilənə görə, çobanla iti o qədər durub baxdılar ki, şəkilləri həmişəlik düşüb suda qaldı.

İlandağ **



Rəvayətə görə, dünyada iki ilanlar padşahı varmış. Bunlardan biri Naxçıvanın Əlincə çayındaki İlandağda, biri də İranın Diri dağında imiş. İlanlar padaşahlarının böyük mülkü, tükənməz xəzinələri varmış. Ancaq bu mülk, xəzinə İrandakı ilanlar padşahına az görünürmüş. Tamah güc gəlib onu qonşu malına şirnikdirirmiş.

Bir gün İrandakı ilanlar padşahı güclü qoşunla Araz çayını keçib İlandağ'a hücum edir. Ölüm – dirim vuruşması

başlanır. Onlar bir – birini didib dağıdır, boğub öldürürmüslər. İlanların qanı dərələrdə selə dönür, Əlincə çayıyla Araz çayına qarışır, suları qızardır.

İlandağdakı ilanlar sayca çox olan düşmənə qarşı mərdliklə vuruşub, yeddi gün, yeddi gecə çəkən qanlı döyüsdə qalib gəlirlər. Onlar düşməni sıxışdırıb, qovurlar.

Deyilənə görə, ilanların qanlarının qızartısı indi də İlandağının qayalarında, bir də yanındakı təpələrdə görsənir.

Yalqız ağaç **

Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində gözəlliylə aləmə səs salan sərv boylu yoxsul bir qız var imiş. Qızın qumral gözləri, qapqara uzun saçları çox cavanların canına od salıbmış. Ancaq qızın ürəyinə yatanı olmadığından heç kimə razılıq vermirmiş.

Bir gün varlı bir bəy qızın gözəlliyini görüb ona elçi göndərir. Qız ona da razılıq vermir. Bundan qəzəblənən bəy and içir ki, o qızı ya zorla alacaq, ya da ona elə bir divan tutacaq ki, ölüncə dadı damağından getməsin. Bəy nökər – nayıbini da başına yiğib kəndə gəlir. Bu xəbəri eşidən qız baş götürüb dağlara qaçır. Bəy də adamlarıyla qızın arxasınca dağlara gedir. Qızı tuta bilməyəcəyini görən bəy, ox atıb onu ağır yaralayır.

Çox qan itirib taqətdən düşən qız Nüsnüsün başı üstündəki dağda bir annişa dayanır, yarpaq kimi saralan üzünü sonsuz göylərə tutub Allahdan aman istəyir. Zavallı qız azğın bəylə onun adamlarının gözləri önündə "Yalqız ağaç" a dönür.

Sonralar camaat uzun müddət "Yalqız ağaç" a sitayış etmişdir. Altında tonqal qalamış, qurban kəsmişlər.

Öz qəmlı görkəmiylə adamı heyrətdə qoyan "Yalqız ağaç" nə quruyur, nə böyüür, nə də solur. Həmişəyaşıl qalır. Onun yarpağını qopartmaq, budaqlarının kəsmək,

sındımaq olmaz. Guya "Yalqız ağac"ın yarpağını, ya da budağını qırsan, həmən yerdən qan axar.

Oğlanqala – qızqala **

Arpaçay vadisində iki tayfa yaşayırımsı. Bu tayfalar həmişə torpaq üstə davı salarmış. Bunlardan biri Muğanlı, o biri də Aranlı tayfası adlandırmış Muğanlı tayfa başçısının igid bir oğlu, Aranlı başçısının gözəl bir qızı varmış. Bir günləri oğlan bu tayfadan, qız da o tayfadan çayın qıraqına yenirlər. Uzaqdan – uzağa bir könüldən min könülə bir – birinə aşiq olurlar. Oğlan çayı üzüb qızın yanına keçir. Görüşürler, bir –birinə könül verib, əhd – peyman bağlayırlar. Heç kəs bilməsin deyə hər gün gecə görüşməyi qərarlaşıdırırlar. Şərtləşirlər ki, görüşdən qabaq oğlan o tayda Qaratəpə dağında tonqal qalamalıdı, qız da bu tayda. Aralarında söz kəsirlər ki, kim əhdə vəfasız çıxsa özün tonqalda yandırsın.

Bu yolla onlar çox görüşürler. Bir gün oğlan tonqal qalayıb gözləyir. Görür o tayda tonqal yanmır. İkinci gecə də belə keçir. Üçüncü gün oğlan qızın toyu olduğunu eşidir. Anlayır ki, sevgilisi əhdinə vəfasız çıxıb. Gen dünya oğlana dar gəlir. Fikirləşir ki, bundan sonra onun yaşamağı nə yaşamadıqdı. Özünü qaladığı tonqala atır. Amma vəfasız olmadığından odda yanmır. Ağ bir daşa dönür.

Deyilən görə, o vaxtdan el arasında bura Oğlanqala, qızın yaşadığı yer də Qızqala adlanır. Camaat indi də Axır çərşənbədə Ağ daşda od qalayır, oranı müqəddəs yer kimi tanırı.

Qırxlar **

Keçmişdə düşmən hücum edəndə qız – gəlini əlçatmaz, ünyetməz uca bir dağın başına yiğirmişlər.

Günlərin birində düşmən yenə hücum edəndə qırx incəbel qızı dağın başına çıxarırlar. Aşağıda qızğın döyüş gedirdi. Atların kişnərtisindən, yaralıların iniltisindən qulaq

batırdı. Savaş neçə gün, neçə gecə davam etdi. Düşmən gücəldi, elin vari yağmalandı, növbə qızlara çatdı. Qızlarla düşmən arasında bircə addım qalmışdı. Qırx kız əlini göyə qaldırıb tanrıdan mərhəmət diləyərək dedi:

– Ey ulu tanrı, bizi düşmənə qismət edincə ya daşa, ya da quşa döndər.

Dua qurtaran kimi qırx incəbel qız kəkliyə çevrilir. Ancaq uçmaq cəhdı uğursuz olur. Qırx yağı əlini uzadıb onların ayaqlarından yapışdır pərvazlanmağa qoymur. Qırx xınalı kəklik tanrıya yalvarır:

– Ey tanrı, sən bizi quşa çevirdin, bəs niyə düşmən əlində əsir – yesir etdin?

Elə bu zaman kəkliklərin ayağından yapışmış yağılar kərtənkəliyə çevrilirlər. Onların əl izləri isə kəkliklərin ayağında qalır.

Deyirlər ki, o vaxtdan həmin yer qırxlar adlanır.

İki dağ **



Deyirlər ki, qədim zamanlarda yer üzündə iki dev varmış. Bu devlərin biri Məğribdə, o birisi Məşriqdə yaşayırımış. Bunlar qolda – qüvvətdə bir – birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən dəm vurub "mənəm – mənəm" deyərmış.

Onlar bir – birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş. "İki qoçun başı bir qazanda qaynamaz!" – deyib, Naxçıvanda görüşmək qərarına gəlirlər.

Uzun səfərdən sonra onlar Naxçıvanda üz – üzə durub vuruşmağa başlayırlar. Vuruşları çox çekir. Heç biri üstün gələmmir. Bu minvalnan xeyli vuruşurlar, di gəl bir sey çıxmır.

Devlər qurşaq tuturlar, genə bir – birini yıxammırlar. Axırda toppuz vuruşuna keçirlər. Sən demə, bu devlərdən biri qadınmış, o biri kişi. Amma bu məsələdən kişi devin xəbəri yoxuymuş. Toppuz vuruşu da çox bərk gedir. Birinci, ikinci vuruşda toppuzlar göydə toqquşur. Üçüncü vuruşda toppuzu bir – birinin başına endirə bilirlər. Qadın devin toppuzu kişi devin başın haçalayır, kişi devi toppuzu da nə təhər bərk dəyirsə, qadın dev uşaq salmalı olur. Həm də zərbələrini bərk vurdularından bir – birindən aralı düşürlər. Kişi dev öz əməlindən peşman olur, yaralı – yaralı başını qaldırır ki, qadın devi görsün, amma qadın dev çox aralı düşmüşmüş.

Devlərin vuruşu göylərə xoş getmir. Hər iki devi tanrı daşa döndərir. Üstündən xeyli keçəndən sonra devlər iki dağa dönüb aralıdan bir – birinə baxırlar.

O vaxtdan kişi dev "Haça dağ", qadın dev isə "Ağrı dağ" adıyla tanınır. Ağrı dağın yanında balası da var.

Oğlan – qız məqbərəsi **

Qədim zamanlarda Araz çayının qırağında iki qonşu kəndin adamları bir – biriyinən yaxından dostluq edərmiş.

Kəndlilər bir – birinin evinə gedər, hər dərdinə, sevincinə şərik olarmışlar. Bu kəndlərdən biri indiki Aza kəndi, o biri də Arazın o tayindakı kəndlərdən biri imiş.

Belə rəvayət edirlər ki, Aza kəndində bir kişinin gözünün ağı – qarası bircə oğlu varmış. Kişi bütün var – dövlətini oğluna qurban deyib onu böyüdürmüş. Aylar, illər keçir, bu oğlan böyüyüb boyan – başa çatır. Eşq sevdası onun da başına dolur. O, Arazın o tayindakı kənddə bir qızə aşiq olur. Elə bil ki, oğlanın göbəyini həmin kənddə kəsibləmiş, oğlan ordan əl çəkmir, qıznan tez – tez görüşürmüş.

Sən demə, qızı həmin kənddə çox varlı bir kişinin oğlu da istəyirmiş. Di gəl ki, qız varlı oğlana getmək istəmir. Məsələ çox müşkülləşir. Qız da ki, açılışib ürəyini heç kimə deyə bilmir. Xəlvətcə qonşu kənddə istədiyi oğlana xəbər göndərir. Özü də Araz çayının qıraqına gəlir ki, qoşulub qaçsin.

Bu vaxt qızı güdən varlı bunları görür. Qan vurur onun beyninə. O, qızı istəyən oğlanı ağır yaralayıb atır Araza. Sonra da qızı qaçırmاق istəyir. Qız duyuq düşüb başlayır Arazın qıraqınan qaçmağa. Görür ki, çayın suları al qana boyanıb. Qızı qəhər boğur. Varlı oğlan da onun dalınca gəlir. Qız onun əlindən qurtarmaq üçün özünü çaya atır. Çayın burulğanı qızı da qoynuna alır. Hay – küyə gələnlər neyləyirlərsə onları qurtara bilmirlər. Çay hər ikisini aparır.

Həmi varlı oğlana nifrət yağıdırır. Kasıb oğlanın atası var – yoxunu töküb hər iki gəncin nakam məhəbbətinə Aza kəndində qoşa məqbərə tikdirir. O vaxtdan da həmin qoşa məqbərəyə "Oğlan – qız məqəbrəsi" deyirlər.

Gəlin qayası **



Qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərv boylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş.

Gəlinin qumral gözləri, ilan kimi qırılan qoşa hörüyü cavanların canına od salarmış. Gəlin isə öz gözəlliyinə baxıb qüssələnərmış. Yaxından, uzaqdan gələn elçilər həmişə kor – peşman geri qayıdarmış.

Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğlu qayaya Salvartı dağının arasından keçəndə gəlin çırpınıb oğlanın əlindən çıxməq istəyir, ancaq bacarmır. Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir...

Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında "Gəlin qayası" adıyla tanınır...

Oğlan – qız dağı

Deyirlər ki, varlı bir kişi Ordubehiştə yaşayıb, gözəlliyi dillər əzəbri olan bir qızı almaq istəyir. Buna görə də o, Ordubehiştə elçiliyə gedib qızın atası ilə danışır. Qızın atası həmin kişinin varına aldanıb iki – üç günə toyun başlamasına söz verir. Ancaq qızın həmin kişidən zəhləsi gedir. Çünkü kişi həm yaşlı, həm də çox çirkin imiş. İxtiyarı atasında olan qız özünü öldürmək qəsdinə düşür, Dərdini qonşu qızə söyləyir. O, qızın sevgilisinə xəbər aparır, oğlan gəlib çıxır.

Qız öz sevgilisinə qoşulub qaçırlar. Bu işdən xəbər tutan varlı kişinin adamları onların dalınca düşürlər. Oğlanla qız yaxalanacaqlarını görüb dağlara üz tuturlar. Varlı kişinin adamlarının arxadan atdıqları ox onların hər ikisini yaralayır. Kürəyinə sancılan oxun ağrısına dözə bilməyən qız özünü oğlanın qolları arasına atır. Onlar düşmənin əlinə düşməsinlər deyə, Allaha yalvarırlar:

Bizi daş elə, daş elə,
Daşlara yoldaş elə.

Oğlanla qız ağır yaralanıb çoxlu qan itirdiklərindən ordaca ölürlər. Varlı kişinin adamları cəsədləri bir – birindən ayırir, basdırımlar ki, qurd – quşa yem olsunlar.

İllər keçdikcə oğlanla qızın cəsədləri daşa, qayaya çevrilir, bir – birinə həsrətlə baxan qoşa dağ əmələ gəlir.

Elə o vaxtdan qoşa dağ el arasında "Oğlan – Qız" adıyla tanınır.

Fərhad evi **



Qədim zamanlarda Fərhad adlı bir oğlan varmış. O, cüssəli, igid, mərd bir oğlanmış, həm də sənətkarmış. Gözəl şəkillər çəkər, heykəllər yonarmış. Adı – sanı hər tərəfə yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün aparılmışlar.

Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönəməzmiş. Günlərin birində Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O, Şirini görmək üçün Bərdəyə üz tutur. Fərhad dostlarıyla Naxçıvan torpağından keçir. Şahbuzun sərin bulaqları, gur çayları, Batabat dağları onu heyran qoyur. O bir neçə gün burada qalır, bir gün üzünü yoldaşlarına tutub deyir:

– Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyyə bir naxış vuram.

Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir. Sonra həmin evin divarına Şirinin şəklini həkk edir.

Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylaşında gecələyənlər həmin evin qonağı olur, Fərhadın sənəti qarşısında baş əyirlər.

İndi də Batabat yaylaşında qalan həmin ev el arasında "Fərhad evi" adıyla tanınır.

Çömçəxatun **

Çömçəxatun adında bir qız varımış. Bı qız okqədər pak, mömün adammış ki, Allah yanında hörməti hamidan artımiş.

Bir dəfə il çox quraxlıx keçir. Camahatın bütün məhsulu yanıp tələf olur. Ta camahat hər şeyi yeyip qurtarır, pütün heyvannarı kəsir. Sora yeməyə heş dad tapbillar. Göydən də bir damcı yağış düşmür ki, düşmür. Əyər belə getsəymış adamnar qırılacaxmış.

Çömçəxatun işi belə görüp çıxır bir təpənin başına. Üzün göyə tutup Allaha yalvarır ki, yağış yağıdırınsı.

Allah bını eşidip yağış yağıdırır. Qız yağışın altınnan getmir, okqədər durur ki, cum-culux isdanır, axırda da yamyaşıl bir ardişa çevrilir.

Qurd südü əmmiş uşaq **

Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzumuş. Çox qurbannan, nəzir – niyazdan sora binin bir oğlu olur. Uşax dörd – beş yaşına çatır, əmə yeriyəmmir, heş ayaq üsdə durammır. Dədəsi başdiyir ağlamağa ki, bə mən ölünnən sora bı şikəst oğlumun axırı nolacaq?

Elə bı vaxdı düşmannar basqın eliyillər, bı tayfanı qırıp – çatıllar. Pütün kişiləri öldürüp, arvat – uşağı qul eliyillər. Bı uşağı da şikəst olduğuna görə aparmillar, atıllar bir daşın dibinə ki, qurt – quş yesin.

Düşmannar tutduxları əsirrəri də götürüp gedənnən sora bir canavar gəlir. Uşağı əmizdirir, sora götürüp aparır öz

yuvasına, başdiyır bını saxlıyıp bəsdəməyə. Neçə illər keçir, uşağın ayaxları açılır. Özü də bir pəhləvan olur ki, gəl görəsən, əl atmağıynan yüzillih çinari kökünnən çıxarmağı bir olur. Nərəsi gələndə şir, pələh girməyə deşih axtarır.

Oğlanın adı hər yana yayılır. Düşmənnər də bının sorağın eşidip gəlillər onu öldürməyə. Ancaq bir yannan oğlan, bir yannan da canavar binnarın əhədin kəsir, bir nəfərin belə sağ buraxmıyıp hammisin öldürür. Sora gəlir tayfasından sağ qalannarı da qurtarır, gəlirlər öz torpaxlarına, oğlanı başçı seçip başdiyillər yaşamağa.

O vaxtdan bu tayfiya "Qurtdar tayfası" deyillər. Naxçıvanın Qurtdar məhləsi də onnardan qalmadı.

Ağılı çoban **

Keçmiş zamanlarda Naxçıvanda Həsən adlı bir xan yaşıyirdi. Həsən xanın üç oğlu, bir qızı vardı. Bədəl adlı bir cavan da xanın sürüsünü otarırdı. Gün o gün olur ki, Bədəl xanın qızına aşiq olur. Xanın qızı da Bədəli sevir.

Bir gün Həsən xan bu sevdadan xəbər tutub qəzəblənir. Ayrılıq günləri başlayır. Həsən xan qızına həyət – bacaya çıxməği qadağan edir.

Yazılıq Bədəl fikir etməkdən saralıb – solur. O, sevgilisinə qovuşmaqdən ötrü çox yollar axtarır. Günlərin bir günü Bədəl sürüünü Araz qırığında otaranda haramılar hücum çəkir. Onun əl – ayağına sarıyb sürüünü çayın o tayına keçirirlər. Bədəl çox zülümlə bir təhər əllərini açır. Sevimli tütəyini götürüb başlayır həzin – həzin çalıb oxumağa:

Bəsti, ay Bəsti,
Kəndir qolumu kəsdi,
Haramılar sürüünü basdı... .

Bu səs gəlib Bəstiyə çatır. Bəsti gecə cəld yatağından durub atasını, bir də qardaşlarını yuxudan oyadır. Hal – qəziyəni onlara söyləyir. Atası əvvəl inanmır, sonra

oğlanlarını da götürüb yatağa gedir. Görür ki, sürü geri qayitmayıb, atlarını Araz qıraqına sürürlər. Bədəlin sarıqlı halda tütək çaldığını görüb işi başa düşürlər. Gecənin qaranlığında Həsən xan, oğlanlarına haramları tapmağı tapşırır. Ancaq hansı tərəfə at sürürlərsə, haramlıları gördüm deyən olmur. Vəziyyəti belə görən Bədəl xana üz tutub deyir:

- Xan sağ olsun, sürünü haramından xilas etsəm, mənə nə verərsən?
 - Səni dünya malına tutaram.
 - Yox, xan mənə dünya malı gərək deyil.
- Xan çobanın nə demək istədiyini başa düşüb deyir:
- Yaxşı, sürünü haramından alıb qapıma gətirən, istədiyini verəcəyəm.

Çoban itini də götürüb sürüünün ardınca gedir. Gəlib o yerə çatır ki, haramilar sürüünü bir yerə yiğib bir erkək kəsib kabab bişirirlər. Bədəl özünə münasib yer seçib aralıdan qoyunları bir – bir səsləyir:

- Ay erkək, ay qumral, gəlin ha, gəlin, duz verəcəyəm, gəlin ha, gəlin.

Çobanın səsini eşidən qoyunlar mələyib ona tərəf qaçırlar. Bədəl özü Arazın dayaz yerindən bu taya keçir. Sürü də onun arxasında gəlir. Haramilar ha çalışırlarsa, sürüünün qabağını saxlaya bilmirlər. O, sürüyü xanın həyətinə gətirir. Həsən xan çobanın qoçaqlığını görüb qızı ona verir. Yeddi gün, yeddi gecə ona toy çaldırır.

Yatdı apardı**



Belə deyirlər ki, bir şah Araz çayının üstündən Xudafərində körpü saldırmaq isteyirmiş. Özü də tez. Üç aya. Hər yerə car çəkilir, bacarıqlı bənnalar yığılır. Deyirlər ki, körpünü kim üç aya başa gətirsə, padşahdan böyük ənam alacaq, gətirə bilməsə zindana salınıb boynu vurulacaq. Amma heç kəs buna əməl edə bilmir. Bu minvalla otuz doqquz usta zindana salınır. Bundan sonra heç kəs cəsarət edib bu işdən yapışmaq istəmir. Deyirlər ki, Ordubadda dünya yorub yola salmış usta Mehdi adlı bir bənna var imiş. Bu xəbər ona da çatır.

Usta Mehdi sənətin də, sənətkarın da qədir – qiymətini bilən idi, çox götür – qoydan sonra dedi ki, şahin "körpüs almaq" fikri yaxşıdı. Amma qırxinci usta da körpünü tikə bilməsə, bu otuz doqquz günahsızın boynu vurulacaq, bəlkə bu xeyirxah iş də baş tutmayacaq. Durub

Şah Abbasın yanına getdi. Nə üçün gəldiyini söylədi. Əmələ yiğib işə başladı.

Vaxt gəldi, üç ay tamam olhaolda Usta Mehdi baxdı ki, şah oğlu Şah Abbas qabaqda, arxasınca da böyük bir dəstə qoşun gəlir. Körpü başa gəlmışdı. Amma bir tərəfdə bir adam boyu yer yarımcıq qalırdı. Usta Mehdi tez köməkçilərə dedi:

— Arazın o tayına keçib şahı qarşılıyın.

Özü də körpü rəngində olan donunu geyib həmin yerə uzandı. Şah Abbas körpündən keçdi. Arazın o tayında onu qarşıladılar. Usta Mehdi də gəldi. Ədəb — ərkanla baş əyib təzim etdi. Şah Abbas onu alqışladı, işindən razi qaldı. Onlara ayırdığı xərcə yanaşı, yaxşı ənam da verdi. Sonra Usta Mehdinin iltimasıyla otuz doqquz ustamı da azad etdi.

O vaxtdan Ordubadda el arasında belə bir məsəl qaldı:

"Usta Mehdi yatdı, apardı".

V. MƏRASİMLƏR, OYUNLAR

Üzərliksalma mərasimi **

El arasında yayılan törənlərdən biri bədnəzərdən qorunmaq üçün keçirilən üzərliksalma mərasimidir. Bədnəzərə rast gələndə ondan qorunmaq üçün üzərlik yandırmaq, onun tüstüsünü iyəmək vacib sayılıb. Bu zaman aşağıdakı mərasim nəgməsi oxunarmış:

Üzərliksən, havasan,
Min bir dərdə davasan.
Çıxdım uca bir dağa
Çox yalvardım Allaha.
– Dedi, nədir, biçarə?
– Dedim, biçarəyə çarə.
– Dedi, məməli üzərlik,
Dibi kölgəli üzərlik,
Dər, sal, oda çatlasın,
Yaman gözlər pırtlasın.
Bir, iki, üç, dörd, beş, altı, yeddi,
Qada – bəla bizdən getdi.
Üzərliyim çırtladi,
Yaman gözlər pırtladi.
Başı böركlü üzərlik,
Köməcli, köklü üzərlik.
Səni salıram bu oda,
Görsət hökmün üzərlik.

* * *

Yağış yağdırma

İl quraxlıx olanda birisinin üstünə söyüt yarpaxlarıyan su atardılar, qapı-qapı gəzdirip oxuyardılar:

Gülül, gülül, xoş gülül,
Əl-əyağı yaş gülül.
Sən əl duaya yetir,
Qoy yağsın yağış, gülül.
Ay göylərin buludu,
Əkinnərim qurudu.
Döl xatının naxışı,
Əndər gəlsin yağışı.

Godu – godu **

Yağış çox yağanda bir budağı gəlin kimi bəzəyip,
boynuna muncux salıp uşağa verillər ki, apar gəzdir.
Kiminən irasdaşsa gərək goduya salam versin. Godunu
gəzdirənnər də belə oxuyullar:

Godu – godu gördünüz varmı?
Goduya salam verdiyiniz varmı?
Godu gedənnən bəri
Gün üzü gördüyüünüz varmı?
Godunu atdan düşürün,
Goduya süddü aş bisirin,
Godu sabah gün çıxartmasa,
Vırın atdan düşürün.

Deyəllər ki, bu nəgməni oxuyannan sonra hava
oyalanan, gün düşər, yağış kəsər.

Çömçəxatun **

Uşaqlar bir yerə toplanır. Bir – birindən yapışırlar,
guya ki, quzudurlar. Quraqlıq keçəndə taxta çomçə
götürürlər, üstünə qara salırlar, bir – bir qapıları döyürlər.
Kim qapıdan çıxırsa, ondan pay istəyib, həmin qapıda bu
mahnını oxuyurlar:

Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Qoyunlara ot istər.
Quzulara süd istər, mə – ə – ə.

Çömçəxatun nə istər?
Tanrıdan bol su istər,
Ağaclarla bar – bəhər,
Çobana quzu istər, mə – ə – ə.

Əlincənin buludu,
Yetimlərin umudu,
Tanrı bir yağış yetir,
Demilərim qurudu, mə – ə – ə.
Çömçəxatun dağ ist

Qoyuna yaylaq istər,
Mal – qaraya çoxlu süd,
Dağlarda bol ot istər, mə – ə – ə.

Uşaqlar mələyir. Bu zaman pay gətirirlər.
Çömçəxatuna pay gətirib deyillər:

Çömçəxatun nə istər?
Quzulara pay istər,
Çobanlara bolca ot,
Cavanlara toy istər, mə – ə – ə.

Çömçəxatun pay istər,
Dolu – dolu çay istər,
Quzusu bol çobanlar
Pəniri lay – lay istər, mə – ə – ə.

Çömçəxatun duz istər,
Çiçək dolu düz istər.

Havaları buluddu,
Bol yağışlı yaz istər, mə – ə – ə.
Bundan sonra yağış yağır.

Yağ yağışım **

Yağış yağmında palçıq yoğurub təndirə yapıllar.
Palçıq qupquru quruyannan sora onu suya salıb oxuyullar:

Ay can, ay can, torpağım,
Odda az yan, torpağım.
İndi yağış yağacaq,
Sən düş islan, torpağım.

Yandı torpax qupquru,
Suya saldım dupduru,
Yağ, yağışım, çoxlu yağ,
Çöllər oldu qupquru.

Torpax, qurutdum səni,
Birdən unutdum səni.
Gördüm yağış yağmır,
Tez suya atdım səni.

İslandın, arzu gətir,
Çaylara bol su gətir,
Qarılara çoxlu yun,
Çobana quzu gətir.

Deyilənə görə, bundan sonra bollu yağış yağır.

Xırman nəğmələri **

Xırman savıranda yel əsməsəydi süpürgə yandırıb
deyərdilər:

Yan süpürgə
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs!

Deyərlər ki, süpürgə yanandan sonra yel qalxardı.
Xırman savıranda yeli çağırmaq üçün belə də oxuyurlar:

Heydər, heydər, əsə gəl!
Yeddi xırman basa gəl!
Qırıldı oğul – uşax,
Dəsmal götү yasa gəl!

Çətir – çətir bulut, gəl!
Uşaxları ovut, gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl!

Heydər, əsdi su gəti!
Uşağa yuxu gəti.
Keçir çəmən – çiçəkdən,
Ətirri qoxu gəti.

Heydər gəl, ha, Heydər gəl!
Çiçəkləri hey dər, gəl!
Qardaşımın toyuna,
Ellər səni heylər, gəl!

Heydər gəl, sən haya gəl,
İsti, qızmar, yaya gəl.
Sərin çınar altında,
Kəndimizə toya gəl.

Heydər, Heydər, əs gəti,
Yarpaxlara səs gəti!
Qız bacımın toyuna
Yeddi toxlu kəs gəti!

Heydər, Heydər, çörək ver!
Kişilərə ürək ver.
Xırmannarı yiğmağa
Sərin – sərin külək ver.

Dünyada nə ki, küləh var, hamısının ixtiyarı Yel babanın əlindədi. Xırman saviranda cəməhət Yel babanı çağırıp deyər: Yel baba, Yel baba, kəl atıva saman apar.

Yel baba da gəlip xırmanı savırar. Dən qalar adamnara, samanı da aparar öz atına.

İlin on üçü

I mətn

Bu olur Novruzdan 12 gün keçəndə, yanı on üç deyən günün səhərində. Kəndin qız – gəlini yiğisir bir həyətə, hər kisi də bir şey gətirir özüynən 13 yeməyi hazırlamağa. Biş – düş eliyəllər, oxuyallar, çalıp – oynuyallar. 13 yeməyində əriştə də olar. Odu ki, deyəllər: Əriştə – əlin işdə...

Yeməhdən sora da hərə gedər öz baxçasına. Bayramnan qalma səmənilər o vaxta saralıp – soluxar da. Onnarı çox yerdə atallar suya. Bizdərdə suya atmazlar, ilin 13-də qız – gəlin aparar qoyar bağçada torpağın üstünə. Həmən gün arvaddar evə kirbit gətirər, kişilər evə odun gətirər.

II mətn

Bayramdan 12 gün sora arvaddı – kişili, oğullu – uşaxlı yiğşallar bir çayın qıraqına. Bina da deyəllər ilin on üçü. Yeyib – içəllər. Kim də nəkqədər istiyər, okqədər yalan

danişar. Gün çönenə yaxın yuyallar əllərini çayın suyunda, deyəllər:

— Bı yalannarın hamısın axıtdıq sua. Binnan da yalan qurtarır.

Bəy duran oğlan

Toyda oğlanın bacısı və yaxın qohumları oxuyardılar.

Girdim bəyin otağına,

Papağın qoyub yanına.

Bacısı qurban boyuna,

Bəy duran oğlan, sənə qurban olum,

Xan duran oğlan, sənə qurban olum.

Girdim bəyin otağına,

Qəlyanın qoyub yanına.

Bibisi qurban boyuna,

Bəy duran oğlan, sənə qurban olum,

Xan duran oğlan, sənə qurban olum.

Girdim bəyin otağına,

Çuxasın qoyub yanına.

Xalası qurban boyuna,

Bəy duran oğlan, sənə qurban olum,

Xan duran oğlan, sənə qurban olum.

Girdim bəyin otağına,

Çəkməsin qoyub yanına.

Anası qurban boyuna,

Bəy duran oğlan sənə qurban olum.

Xan duran oğlan sənə qurban olum.

Gəlin, xoş gəldin

Toyda bəyin anası, yaxınları deyərlər:

Evimizin dalı nanə,

Yarpağın töküb hər yana

Özüm sənə qaynana.

Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.

Evimizin dalı pazı,
Yarpağı var qazi-qazi.
Baldızların sənə bacı.
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.

Bazardan aldım soğanı,
Bu soğan hara soğanı,
Sağ olsun oğlan doğanı.
Gəlin, xoş gəldin, xoş gəldin,
Bəyə tuş gəldin, tuş gəldin.

Yallılar

Toyda belə yalli gedirdilər, düzülüllər, bir tərəf derdi:

Mənim yarım seyitdi
O yannan o biri dəstə derdi:
Cüyüm ağdan gedibdi,
Əvvəl əri döyüpdü,
Çöldə qurban deyipdi.
Aman məsməli dağlar.
Qurban kəsməli dağlar.

Onnan sora da yallını gedirdilər, çöpüdümü
gedirdilər, gəlirdilər kimi tuturdular, alırdılar qucaxlarına.
Görürdün birinin pencəyini götürdülər, birinin papağını
götürdülər, birini də ağaçınan vurdular boyolum.

Bəy yallısı

Belə bir bəy yallısı var. Əslində Köçəri yallısıdı. Əmə
indi ona bəy yallısı deyillər.

O yallı da elə bil ki, bir növ yarışdı, oyundu. Onnan sora hər iki tərəf bir-birinin qollarının altından keçir. Bu, rəqsin ikinci hissəsində olur. Bu rəqs çəkir bir saata qədər. Bu vaxt heç kəs dayanmamalıdır. İkinci hissə bitənnən sora üçüncü hissədə oynaya-oynaya hər iki dəstə bir-birinin ciyinninən tullanır. Bu zaman yixilmamalısan. Yoxsa rəqib tərəf oyunu udar. Sora da dəstə üzvləri bir - biri ilə güləşillər. Axırda dəstələrdən hər bir nəfər oynamamağa başlıyır. Udan, uduzan tərəf bilinir. Ona görə bəy yallısı deyillər ki, bəy də oynuyur ta yarış başlıyanda bəy çıxıb gedir.

Çöpüdü

Bizdərdə buna deyəllər çöpüdü. Toyda bir dəstə düzələr, biri olar yallıbaşı, bu yallıbaşı da əlinə bir çubux alar.

Yallı gedəllər, birdən başçı məsəltün, əlin atar bir uşağı götürər, gərəh yanındakı da eliyə. Eliyənməsə başçı çubuğnan onu vurar.

Asma – kəsmə

Əlincəçay boyu kənddərdə asma – kəsmə oyunu keçirilir. Toyun axırıcı günü bəy öz sağdış – solduşu ilə birlikdə taxt qurur. Özünə vəzir – vəkil və cəlladdar seçilir. Toyda kimin bir istəyi, gileyi, güzarı olsa, bəyə bildirir. Bəy kimi isə cəzalandırır, kimi isə cərmə edir. Yığılan pullar kasıplara verilir. Qalan pullarla məclis düzəldilir. Camaat məclisdə iştirak edir. Bu, "bəyin bəylilik gecəsi", "Asma – kəsmə" adlandırılır.

Xəlil dövrü

Oyun əl hərəkətdəri ilə göstərilir. Oyunda iki qadın iştirak edir. Biri oyunun sözlərini dedikcə

ikinci çarşab altından əl hərəkətləri ilə göstərir. Birinci arvad Xəlilin anasıdır. Onun sözlərinən məlum olur ki, oğlu Xəlil çox vuran-tutan olup. O öldühdən sora anası tək qalıp. Daha ona heç köməklik edən olmuyup. Buna görə də o tez-tez Xəlil dövrünü xatırlayır.

Xəlil dövrü, Xəlil dövrü,
Qəndlər gəlirdi kəllə-kəllə
Qırırdım bir az o qonşuma,
Bir az bu qonşuma,
Bir az da salırdım çaya.
Tökürdüm ağızma,
Gedirdi boğazima.
Yanasan dizdər (dizinə çırpır),
Çıxasan gözdər...
Xəlil dövrü, Xəlil dövrü,
Çitlər gəlirdi top-top,
Cırırdım bir az da o qonşuma,
Bir az da bu qonşuma
Yanasan dizdər, çıxasan gözdər.
Xəlil dövrü, Xəlil dövrü,
Xəlil gedirdi bazara
Şaqqa-şaqqa ət gətirirdi.
Toxmaca döyürdüm, küftə salırdım,
Bir az o qonşuma,
Bir az da bu qonşuma.
Bir az da atırdım ağızma,
Gedirdi boğazima.
Yanasan dizdər, çıxasan gözdər.
Xəlil dövrü, Xəlil dövrü...
Düyü alıb gətirirdi tay-tay
Tökürdüm qazana, plov süzürdüm.
Bir az o qonşuma,
Bir az da bu qonşuma.
Bir az da qoyurdum ağızma,
Lumb gedirdi boğazima,

Yanasan dizdər, çıxasan gözdər.
Beləliklə oyun sona çatır.

Məzhəkəli oyunlar

Mehracın arvadının həmişə qızı olurmuş. Buna görə də Mehrac özünə yeni arvad almaq istəyir. Bunu bilən Mehracin arvadı baldızı ilə daim bu barədə söhbət edir.

Mehracın atı aladı, bacı,
Başına qovğa-bələdi, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başına qayğac, əvləndi, bacı.
Qırdan gətirdim qovğanı, bacı.
Doğradım tökdüm saçını, bacı.
Mehrac aldı oğlan doğanı, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başına qayğac, əvləndi, bacı.
Ay bacı, bacı, can bacı...

Arvadı: Mehrac neynədi?

Mehracın bacısı:

Mehrac bir belə qənd aldı, apardı ora.
Bu gün də bir boxca paltar apardı ora.

Qırdım gətirdim çögəni, bacı,
Doğradım tökdüm soğanı, bacı.
Mehrac aldı oğlan doğanı, bacı.
Əvləndi Mehrac, əvləndi, bacı.
Başına qayğac əvləndi, bacı.
Ay bacı, bacı, can bacı-bacı.
Mehracın arvadı neyləyir?

Mehracın bacısı: Mehracin arvadı öldü.

Arvadı: Mehracin gül taxtası,
O da mənə qaldı.
Günümüz gül baxçası
O da mənə qaldı.

İl adları **

Qabaxlar adamlar bilmirmiş ki, illəri necə adlandırsınlar. Navrız bayramında bilicilər yiğişib çıxıllar gəzişə. Deyillər ki, qabağımıza hansı heyvan çıxsa, o heyvanın adını verəcəyik bı ilə.

Biların qabağına on iki adda heyvan çıxır. O heyvanların addarlıyan on iki ilə ad verillər. Özü də il hansı heyvanın üstündə təhvıl olsa, adamlar o heyvanın xasiyyətində olur.

Birinci, siçan ilidi. İnsannar siçan kimi olallar, hər şeyi gəmirip dağıdallar.

İkinci, öküz ilidi. İnsannar işlək olallar.

Üçüncü, pələng ilidi. İnsannar pələng kimi yırtıcı olallar.

Dördüncü, dovşan ilidi. İnsannar dovşan kimi qorxaq olallar.

Beşinci, balıx ilidi. İnsannar suda çox hərəkət eləllər bı ildə.

Altıncı, ilan ilidi. Bı ildə də insannar bir – birini zəhərrər.

Yedinci, at ilidi ki, bında insannar dözümnü olullar.

Səkkizinci, qoyun ilidi, bında insannar həlim, mehriban olallar.

Doqquzuncu, meymun ilidi. Bında insannar meymun kimi oyunbaz olallar.

Onuncu, toyuq ilidi. İnsannar bı ildə havada uçallar.

On birinci, it ilidi ki, bında da insannar it kimi boğuşallar, müharibə – zad olar.

On ikinici ili donquzunan tuşdaşmışdılar. Donquz ilində insannar salamat olallar.

Xanbəzəmə mərasimi **

Yeddiləvin günü sübh tezdən hamı böyük bir meydana yığışır. Şənlilik başlanır. Cəngi havaları altında zorxanalar qurulur. Pəhlivannar üz –üzə dayanıb meydanın qızışmasını gözləyirlər. Meydanı dövrəyə almış adamlar pəhlivan güləşindən əvvəl bu nəğməni oxuyurlar:

İki iyid çıxdı meydana,
İkisi də bir – birindən mərdana.
Həzrəti – həmzə pirimiz,
Aradıq, tapdıq bir – birimiz.
Əl başda, diz yerdə,
Güləşəyim düz yerdə.
Dərələr axar,
Ərəbtək çaxar.
Əlini yana sıxınca,
Zorba nəri yixinca.
Ata düşüncə sırma,
Çox irəlidə durma.
Dəvə fəndi qutluđu,
Nər oğullar umudluđu.
Haqqış – haqqış,
Bərk yapış.
Əldən çıxdı,
Topuqdan yapış.
Biz deyərik maşallah,
Siz deyin bərəkallah.
Maşallah deyənin
gözünə nur,
Maşallah deməyənin gözünə kül.

Güləş başlanır. Pəhlivannar güləşib qurtarandan sonra zorxana yiğisdirilir. Bu dəfə oynaq, məzəli havalar çalınır. Meydana kosa çıxır.

Kosa tərsinə kürk geymiş hazircavab bir adamdı. Başında uzun motal papaq, ayağında taxta başmaq var. Boynundan zinqirov sallanır. Paltarının altından qarnına yastıq bağlayıb. Əlində bəzəkli qırmızı çömçə adamların arasında gəzişir. Adamlar bir ağızdan belə oxuyurlar:

Ay Kosa – kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay uyruğu – uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.
Novruz – novruz bahara,
Güllər – güllər nubara,
Bağcanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağı olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.
Qurbanın olum, yaşıl çuxalı,
Culfalısan, yoxsa buralı?
Baxcanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağı olsun,
Evdəkilər sağ olsun.
Xanım, ayağa dursana,
Kosaya pay versənə.

Mahnı qurtaran kimi Kosa yixılır. Guya ölüür. Bu zaman onunla belə söhbət edirlər:

- Ay Kosa, gəldiyin hardan bəridi?
- Şərurdan.
- Nə gətirdin ordan?
- Alma.
- Almani neylədin?
- Satdim.
- Pulunu neylədin?
- Öküz aldım.
- Öküüzü neylədin?
- Vurdum öldü.

Kosanın başına yığışanlar bir ağızdan deyirlər:

Başın sağ olsun, Kosa,
Ərşin uzun, bez qısa,
Kəfənsiz ölməz Kosa.

Kosa üz – gözünü əcayib hala salıb min cür hoqqa çıxardır. Çömçəsini qabağa uzadıb pay istəyir. Adamlar onu dolaya – dolaya oxuyurlar:

Ay Kosa – kosa, gəlmisən,
Lap vaxtında meydana sən.
Almayıncı payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı
Əskiyini almayasan...
Mənim Kosam oynayır,
Gör necə dingildəyir.
Ona qulaq asanın

Qulağı cingildəyir.
Mənim Kosam kannıdı,
Qolları mərcannıdı.
Kosama əl vurmayıñ,

Kosam ikicannıdı.
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında,
Gör nə cavandı Kosam.

Hami Kosaya pay verir. Kosa yenə gülməli oyunlar çıxarıb adamları əyləndirir. Bundan sonra aqsaqqallardan biri ortaya çıxıb, meydana yağılanlara üz tutub deyir:

– Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaş – qabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də bir cəllad seçib verin.

Adamlar yer – yerdən deyirlər:

- Xanımız olsun başmaqçı Mərdan.
- Vəzirimiz də körükçü Əli olsun.
- Çayçı Mahmudu vəkil seçək.
- Fərraşlıqa Qara Xudayar yaxşısı.
- Biri də Çavuş ələmdar olsun.
- Qurd Bağırdan da yaxşı fərraş olar.
- Cəlladlıq elə əzəldən Qəssab Tağının boyuna biçilib.
- Olsun, olsun.

Xanı təmtəraqla meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir – vəkil də gəlib taxtin sağ – solunda əyləşir. Yaraqlı – yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar. Cəllad qırmızı libas geyib, əlində balta meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmrlər verir, adamları da onun buyuruqlarını can – başla yerinə yetirirlər. Kosayla təlxək də tez – tez meydana girib xanı güldürməyə çalışır. Min – bir hoqqadan sonra xanı güldürüb taxtdan yendirir, aparıb suya basırlar.

Can gülüm mərasimi **

İlin axır çərşənbəsində subay oğlan – qız bir məhləyə toplaşır. Baxıcı arvad ortaya bir dilək təsi qoyur. Hərə tasın

içinə bir əşya atır. Tasın yanında balaca bir uşaq oturur. Baxıcı arvad bayatı deyir:

Xırda yarın dəstəsi,
Oldum yarın xəstəsi
Yarım gəlir uzaqdan,
Əlində gül dəstəsi.

Uşaq tasdan bir əşya çıxarıır. Baxıcı qadın aşağıdakı bayatı – nəqarəti deyir:

Can gülüm oldu gəl – gəl,
Gülləri soldu gəl – gəl,
Tələsmə dəli könlüm,
Dədiyin oldu gəl – gəl.

Əşya sahibi gəlib əşyasını alanda hamı bir ağızdan: "can gülüm can – can" deyir.

Mərasim bu qaydada davam edir. Hər bayatıdan sonra yuxarıdakı bayatı nəqarət deyilir:

Qızıl üzük bir badam,
Qızlar içində yadam.
Qəfəsdə bülbü'l kimi
Gah küsülü, gah şadam.

Qızıl üzüyün qaşı,
Nişana qoydum daşı,
Dost tutma, dost tutaram
Yanar ürəyin başı.

Ağ at, minərəm səni
Yorğa minərəm səni.
Məni yara yetirsən
Qardaş bilərəm səni.

Corabım doğanaqdi,
Yar qalada qonaqdi.
Gedəndə küsdürmüşəm
Gələndə bedamaqdi.

Bu yolun o üzləri
Bitibdi nərgizləri.
Oğlan qızın dərdindən
İtirib öküzləri.

Qardaş, atı səhdimi,
Nal mixini töhdümi.
Bacın qərib ölkədə,
Baçın fikir çəhdimi?

Arxalığın bir üzdü,
Bir astardı, bir üzdü.
Üzün qoy üzüm üstə
Görən desin, bir üzdü.

Səməni halvası

İlaxır çərşənbədə səməni pişirməh üçün bööyh tabaxlara buğda töküp isladallar. Buğda göyərər, pişələri bir-birinə qarışar. Sora onu parça-parça doğruyup əzəllər. Onun ağ rəhli pişələrini çıxarıp qablara yiğallar, sora da ona bir qədər su axıdib, ocaxda bööyh mis qazannarda qaynadallar. Pişənə yaxın bunun rəngi qızarar. Onun içinə qabixlı qoz-fındıx tökəllər. Qonum-qonşu arvaddar hərə bir xonça düzəldib aparar, allah qəbul eləsin!—deyip həyətə düzəllər. Səməni qazannarının üsdünə darax, sancax, bir kasa da su qoyallar. Qazanın üsdünə örtüh (qırmızı) salar, örtüyüün üstünə sürmə, güzgü, darax qoyallar. Deyəllər ki, Xızır peyqumbər gəlib bunnarla özünü bəziyəcəh, sora da barmağını səməni halvasına batıracax, bunnan sora

halvanın rəngi qızaracax, özü şirinnəşəcəh. Səməni qazannarının ağızı açılan zaman qız-gəlinnər beləcə oxuyar:

Səməniyə saldım badam,
Ətrafımı aldı adam.
Qoymullar bir barmax dadam.

Səməni, siranə gəldim.
Səməni, bezana gəldim,
Qaynadım qazana gəldim.
Uzana – uzana gəldim.

Ərimnən izin alıb
Bəzənə – bəzənə gəldim
Səməni, saxla məni.
İldə göyərdərəm səni.

Səməni Xızır üçündü.
Qaymağı qızım üçündü.
Yazın ilk günnərində
Dadi damax üçündü.

* * *

Buğdanı qəşəhcənə yuyursan, tökürsən belə böyük ləyənə, onu qoyursan qalır göyərir, göyərənnən sonra qəşəh yelan açırsan, bir də bir qəşəh taxta qoyursan, toxmağ ilə döyürsən, suyun sixırsan, tökürsən qazana, bir də qazandan qaytarıb tökürsən, sixırsan, onu da bir gecə səhərə qədər pişirirsən, qıp-qırmızı götürürsən, özün də yeyırsən, qonşuya da versən.

Çömçə xatun

Yağış yağmıyanda, quraxlıx olanda Çömçəxatun çömcəni götürüp aparar qonşuya. Qonşu çömçüyü su tökər, o da suyu atır göyə, başlıyır oxumağa.

Xıdır Nəbi

Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Hər il fevral ayının təxminən ikinci həftəsinin ilk cümə axşamı qeyd olunur. O zamana qədər ilk iki cümə axşamı xanların və bəylərin bayramı hesab olunur.

Xıdırın gəlişi münasibətilə yerli camaat qovud və qovurğa hazırlayar, oğlanlar evlərə torba atalar.

Üydülmüş qovudu bayram axşamı gecəsi çöldə teştin içində saxlayardılar. Rəvayətə görə, dan üzü açılında Xıdır Nəbi atı ilə gəlib bütün evlərədə qoyulmuş qovudllara xeyir-duasını veririmiş. Mən bir neçə dəfə nənəmin üzündə sevinc görmüşəm. O, çox məmnun bir tərzdə deyərdi ki, gecə qurban olduğum gəlib, atının nali qovudun üstündə açıq-aydın görünürdü. Şübhəsiz ki, biz bunun nə demək olduğunu o qədər də başa düşmürdük və qovudun güləb tökülmüş şərbətlə ovulmasını, lavaş dürməyi kimi sinilərə yiğilmasını gözləyərdik. Bayram günü isə mütləq qovurğa qovrular ki, onun da içində ailənin vəziyyətinə görə cəviz, findiq, badam, küncüt, çətənə, buğda, yemiş və qarpız tumu, kişmiş əlavə edərdilər. Yəni qovurğasız ev olmazdı. Yası düşən və bu səbəbdən bayram edə bilməyənə qohum-əqraba, qonşular pay göndərərdilər. Baxmayaraq ki, hər evdə bu mərasim mütləq qeyd olunur. Bununla belə oğlanlar əllərinə dəyənək və torba götürüb, qapı-qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirərdilər:

Xıdırə Xıdır deyəllər,
Xıdırə çörək verəllər.
Mən Xıdırın nəyiyyəm?
Ayağının nalıyam,
Xanım, ayağa dursana,
Yükün dalın açsana.
Torbanı doldursana,

Qonağı yola salsana.
Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı?
Məhlənizə gələndə
İtlər bizi taladı.

Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və uşaqlara bayram payı verilərdi. Qovurğadan həyətdəki toyuq-cücəyə atardılar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər. Müqəddəs bir bayram olduğundan qovurğanın yerə dağılmamasına və ayaqlanmasına imkan vermək olmaz.

Xına gecəsi

Xına gecəsi hakuşka getməklə bitmir, eyni zamanda məclis əhli əlinə-ayağına xına qoyar, qaşlarına rasıx çəkərdilər, səhərə qədər yuxusuz qalıb, deyə-gülə toyun dolmasını bükər, düyüsünü arıtlayın, ət çəkər, eyni vaxtda lətifələr söyləyərdilər. Bu zaman yorğunluqdan gedib yatanları yorğan-döşəyə tikər, saç-saça hörər, üz-gözlərini gülünc boyayardılar. Səhər oyananlar yorğan-döşəkdən qalxa bilməz, saç-saça bağlandıqlarından başlarını qaldırıqları zaman bir-birini incidər, gülüşə səbəb olardılar. Əsl qəhqəhə isə ayna qabağında sir-sifətini görünçə qopardı.

Xına gecəsi məzəli olsun deyə, qoca qarılardan biri cavan gəlin kimi geyinər, üz-gözünü bağlayar, barmaqlarına üskük taxar və xına yaxan, dolma bükən, deyib-gülən qadınların yanına gələrdi. Hamı onun rəqs etmək fikrində olduğunu başa düşərdi. Qadınlardan biri qədim bir hava ilə "gəlini" yarı xoş, yarı zor ortalığa çəkər, qalanlar da bir neçə dəqiqlik iş-gücü buraxıb əl çalardılar. "Gəlin" bu rəqsi barmaqlarındakı üskükləri bir-birinə vuraraq çox məzəli oynayardı. Qaval çalan qadın belə oxuyurdu:

Bu torpağın adı Ənzəli,
Çopur Ağəli!
Bir addim da tullan irəli,
Ay mənim balam!

"Gəlin" bir az da ortaya gəldikdə nəğmənin davamını oxuyardılar:

Oyna bənövşəli xanım,
Əlləri şüşəli xanım.

Bu rəqslər bitər-bitməz qadınlardan biri yalançı "gəlin"in baş yaylığını açar və bu zaman rəqs edənin kim olduğu aşkar olar, gülüş səhərə qədər davam edərdi. Ortalığa çəkilmiş "gəlin" rəqs edə-edə deyərdi:

Qaynanam öləndə özüm ağlaram,
Şiş götürüb dabaninnan dağlaram.
Eşşəh kimi samannixda bağlaram.

Qaynana, qaynana, xanım qaynana,
Tumanıvı geyim, gedim meydana.

Rəqs edən "gəlin" yaşlı olduğundan qayınana-gəlin münasibətinə nə qədər sataşsa da, ondan heç kim inciməz. Əksinə, gülüşərdilər. Bəzən hakuşkadakı sözlər həddi-hüdudu aşardı.

VI. PİRLƏR, OCAQLAR

Ocaqtəpə

Ocaxtəpə ziyarətgahdı. Der, burda qədim şəhər ətəyində çoban qoyun otarır, görür ki, şəhərdən toz – duman qalxdı. Der, bu, o qədər dəhşətdi olup ki, dağlar da silkələnip. Ocaxtəpiyə qayıdan çoban gözdərinə inanmır. Göör ki, Lələ köçüp, yurdu qalıp, nə şəhər var, nə də ins – cins. İndi də Ocaxtəpədəki qədim evlərin xarabalıxları durur.

Piri piri

Pəzməri kəndinin yaxınnığında «Piri piri» adlanan pir vardi. Belə rəvayət edillər ki, həmin yer kəndlilərin yaylağına çevrilmişdi. Burada çobannar çadır qurup, payızə kimi qalırdılar. Bir gün çoban günorta obuya gələrkən çadırın içinnən çıxan ilan görür. Çoban qaçıır ki, ilanı öldürsün, ancaq ilan çinqılın içində girir. Çoban başlıyır çinqılı qazmağa ki, ilanı öldürsün. Çinqılın içində dərin bir yuva görünür. O, başqa çobannarnan birlidə oranı qazır və çox heyrətdənillər. Qazdıxları quyunun içində iki məzar görülür. Məzarın biri balaca, biri isə böyük idi. Belə güman edillər ki, həmin məzarlar imamlarımızın nəslinnən olan ata və balanındı. Həmin gündən ora ziyarətgaha çevrilip.

Kənddərdən hamı ora nəzir deyir. Hamı «Piri piri»ni ziyarət edir. Son zamannara kimi bu pirin qapısında həmişə bir ilan durur, girənə heç nə etmirdi. Ancaq kim içəridən bir əşya götürüb çıxırdısa ilan qapının ağızında durub o şəxsi çölə buraxmırıldı, ta ki o əşyanı yerinə qoymuyunca.

Kündəli pir

Kəndimizin qırığında bir kündəli pir var. Ora cindalı pir də deyərik. Kimin ki, bir niyyəti, diləyi olsa, aparıb oradakı dağdağan ağacının budaqlarına parça bağlayar. Dağdağannan bir az o yana təndirdi. Təndirin daşlarının üstü elədi ki, deyirsən bə xamir kündələridi, quruyub-qalib.

Deyir, bir vaxtlar çörək yaman boluymuş. Odur ki, achiq əzabı, Allah sınağı yaddan çıxıbmış. Çörəyi zibilliş atırmışlar.

Bir gün arvadlar bu təndirdə çörək yapırmışlar. Uşaqlardan biri çörəyə dilinən demək olmayan hörmətsizlik eləyir.

Təndir də daşa çöyrülür, kündələr də. O vaxtdan buranın adı qalır Kündəli pir.

Vaxım yerlər

Bizlər vaxım yerləri müqəddəs bilərik. Oraları əkmək, qazanc götürmək olmaz, günahdı. Əkib-becərsən də əlin boşda qalar, xeyir götürməzsən, xəstəlik taparsan. Bir də necə əkəsən? Odey, Kündəli pirdən azca bu yana da vaxımdı.

Dədə-babadan deyərlər ki, orda buynuzlu, qocalıb-qartalmış bir ilan var. Kim oranı əkmək istəsə, ilan gələr üstünə, vaxımın qırığınacaq onu qovar.

Mirməjlum ağa ocağı

Mugənni kəndində Mirməjlum ağa ocağı hamının and yeridi. Der, bu ocağa axşməağılар ovlar gələrmiş sağılmağa.

*

*

*

Der, bir gün Mirəziz ağa bərk hesdənir, elə hala gəlir ki, tüsəngi götürüp evin qabağındakı tut ağaçına güllə atır. Görənnər der, bir vaxtdan sora güllə dəən yer şışır, sora da körpə usax şəklini alır.

* * *

Muğannı kəndində biri yaman xəsdələnir. Heş yerdən də şəfa görünmür. Bir axşam bunun gözdərinə bir nurani kişi görsənir, buna der ki, səən nicatın Mirəziz ağanın ocağındadı. Bu üç gün hər axşam geer ocağa, səri dönür gəlir. Dördüncü gün sağılır.

Odu ki, deyillər, Mirəziz ağanın ocağı köməyin olsun.

* * *

Der ki, bu ocaqda gecələr şam yanarmış. Xəsdələr o şamı əlinə götürəndə nicat taparmış.

* * *

Bu ocaqda bir daş var. O daş, der, hər axşam yerini dəyişir.

Qutan təpə

Qutan təpənin başında ocax olup. Qədimnərdən hələ ora nəzir deyəllər. Nə niyyət eləsən, əmələ gələr.

VII. YUXU YOZMALAR

- * Yuxuda pencəh, şalvar arxa, köməhdidi.
- * Yuxuda üzüm görməx göz yaşıdı.
- * Təndir qəbirdi.
- * İp yoldu.
- * Quyrux bolluxdu.
- * Qurd ajlıxdı.
- * Qilinc müharibədi.
- * Xalça yoldu.
- * Qan qovuşuxdu.
- * Pul səsdi.
- * Su aydınñındı.
- * Öpuşməh ayrılxıdı.
- * At ucalıxdı.
- * Alma övladdı.
- * Çörəh urzadı.
- * İlən – nəfəsdi.
- * İt – düşməndi.
- * Piçax – oğlandı.
- * Konfet, şokalad – şirinnikdir.
- * Tut, üzüm – göz yaşıdı.
- * Yuxuda yol getmək – qəşənhdi.
- * Yuxuda ilan görməx, elə bil ki, nəfisdi. Sən, məsələn, bir şey yemisən,
qonşuna, yanındakına verməmisən.
- * Yuxuda qoyun, keçi görməx dəvlətdi.
- * Yuxuda qız görməx xoşbaxlıxdı.
- * At görməx, bala, ucalıxdı. Yuxuda at görən,
həyatda get – gedə ucalır.
- * Su oldux qədər aydınñındı.
- Allah hər qapıdan su axıtsın.
- * Yuxuda ölüyə pay verməx yaxşı deil.
- * Yuxuda diş çəhməx görməx yana yozar, yanı özündə olmaz da o çıxıntı.

Elə bil ki, ayrı yerdə olar.

* Yuxuda özünü asan görməx adamın günahdan silkinməyidi.

* Yuxuda yağ görürsən, deyirsen, bilaşıxdı.

* Qət görəndə, bal görəndə, deyirsen, şirinnixdi.

* Yuxuda yağ bulanıxdı, bal şirinniydi, soğan acılıxdı, üzüm göz yaşıdı.

* Yuxuda çəmənlik görmək, deyir, yaxşı əlamətdi.

* Yuxuda balıq görmək xeyirliyədi.

* Gözü nəzərli adamın ayaqqabısının bir tayının murdarlanmağı yaxşıdı.

Belədə gözünün nəzəri itər.

* Yuxuda özünü çörək yapan görsən, sevin. Ruzin artacaq.

* Yuxuda yanın təndir görsən, zərər çekərsən.

* Yuxuda görülən qurbağa düşmən kimi yozular.

* Yuxuda ziyarət yerlərini görmək savab qazanmaqdı.

* Yuxuda nanə görmək xeyirliyədi.

* Yuxuda ata—ananın səni vurmağı yaxşı deyil,— deyərlər. Deməli, onnar sənnən narazıdırıllar.

* Yuxuda zərgər görmək, deyərlər, pis əlamətdi.

* Yuxuda lil su bulanılxıxdı. Həmişə deyərih görən, bulanıx su nəyin
işarəsidi, nə baş verəcəh?

* Yuxuda üzüm görməh göz yaşıdı. Deyəllər, yuxuda üzüm görmüşəm,
Allah, sən axırın xeyir elə.

* Yuxuda qırmızı görməh yaxşıdı.

VIII. OVSUNLAR

Yağış yağıdırma ovsunu

Çax daşı,
Çaxmaq daşı,
Allah versin
Yağışı...
Su səpdim..
Dağdan gələn
Seldi ho...
Dərələrdə göldü ho...
Su səpdim,
Suyu səpdim,
Çal daşı,
Çaxmaq daşı,
Allah versin
Yağışı.

* * *

Daş başıma,
Yaş başım,
Yaş oldu,
Üst başım,
Suda başım
Quda başım.
Bala başım
Gələr,
Getməz,
Yağışım,
Daş başım,
Yaş başım,
Yaş oldu
Üst başım.

Yağış kəsmə

Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.
Odu daşı,
Budu daşı,
Buludların
Gudu daşı,
Bişirmişəm
Xəmir aşı,
Qonaq gəlsin
Hodu daşı,
Dərirdim,
Qızıl günü
Aparsın
Yağışı.
Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.

Baş ağrısı ovsunu

Humay üst humaya,
Davud hökmü humaya.
Lalın qu so...
Başın qu so...
Yataq yanı
Balışın qu so...
Asdim davarı
Qovdum havanı
Qu so, qu so...
Qu so, qu so...

İl yarası ovsunu

İl yarası
İl – ilə.
İl yarası
Fil – filə.
Apardım verdim
Hilə.
Siçan südü
Tisbağa ödü
Çəkdim yarasına,
Qoşaladım
Qanı gəldi.
Uf, uf kökü çıxdı.
Şan gəldi,
Buraxdım axar,
Suya sürünü,
Həzrət Süleyman möhrünü
Yaxasına nalladım,
Çəkdim yaxasından
İlyarasından
Bir dəfəlik
İl yarası
İl – ilə,
İl yarası
Fil – filə.
Aparıb
Verdim
Hilə.
Hil yetirdi
Gedən ilə.

Qorxu sindırma

Həccümü
Nalladım.

Həccümü
Nalladım.
Yol gedəndə
Yolun aydın,
Yağın aydın,
Yolun aydın.
Ayaq altından
Torpaq aldım
Başın üstünə
Kölgə saldım.
Kürəyinə
Qırmızı taxdım.
Yad yerinə
Mixca çaxdım.
Həcci gəz,
Həcci gəz,
Kar keçəl,
Kor keçəl,
Çolaq keçəl,
Sənə xəbər
Yetirməz.

Qurdağzı bağlama

Aslan ağızlı.
Qurd.
Qaflan ağızlı
Ağ qurd,
Qara qurd,
Boz qurd,
Bozqurd qurd.
Gözünə
Pərdə gəlsin.
Cənglərin
Qurusun,

Ağzin qapansın.
Ağzına
Qara qıfil
Vurdum,
Yolunda
Tələ qurdum.
Tuzladım
Qara gulləri,
Sənə
Bolası giriş,
Pay göndərib.
Nənəni kırışlardım
Yaralarım yağıladım,
Sağ yerlərini
Dağladım.

Boğaz qaytarma

Allı qız,
Şallı qız.
Yepic yaraqlar səni.
Dədən soraqlar səni
Qayanı necə dəldin?
Necə gəldin?
Gündüz gəldin,
Anan dizinə döyər,
Nənən dodağı əyər.
Gecə gəlmisən
Gecə qayıt.
Gündüz gəlmisən,
Gündüz qayıt.
Qayıt, qayıt, qayıt.
Qayıt, qayıt, qayıt.
Azarın, bezarın yero,
Yerin sağlamlığı sənə.

Dəmrov qaytarma

Kəhər atdan
Düş, qızım,
Kökünü qazdım
Bax, bax...
Döşünü yazdım
Bax, bax...
Kosanın dirnağında
Gəlmisən.
Nənənin barmağında
Gəlmisən,
Barmaqda qayıt.
Kökünü qazdım bax, bax.
Döşünü yazdım bax, bax.
Dəmirov babanı holladım
Kəhər atdan salladım.

Nəzər bağlama

Qoltuğunda üzərrik
Asdirmışam.
Kürəyində qaratikan
Basdirmışam.
Qalxan sindiran
Gözünə
Kəl çatdadən sözünə
Tfu.. tfu...

Ahin torpağı.
Ufun torpağı,
Tfu, tfu, tfu...
Tfu, tfu, tfu...

Göz ağrısı ovsunu

Sayna üstə
Ufu, ufu,
Ayna üstə
Ufu, Ufu.
Saman düşüb samanın,
Yaman düşüb yamanın.
Tarı durub yoxlasın.
Tutum əldə noxvasın,
Yeldən gəlib qadası.
Gildən gəlib əbası.
Mövlan dedi toxtasın.
Qapağını bağlaşın,
Qarasını saxlaşın,
Nərzə çapır atını.
Ağrı-uğru qatanı, satanı.
Sayna üstə üfu, üfu
Ayna üstə Ufu, Ufu...

IX. ALQIŞLAR

- * Allah hər qapıdan su axıtsın.
- * Əlinə qoyduğun xına halalın olsun.
- * Ayağın altda nimçə halal olsun.
- * Səə görüm başı üzündə həmişə ağam olsun.
- * Nə ki arzun var, o arza çatasan.
- * Həmişə şirin olasız.
- * Ata—ananın balası olasız.
- * Həmişə sizdə mehbibannıx olsun.
- * Uruzuzu Allah başınızdan töhsün.
- * Yeridihcə Allah başınızdan uruzu töhsün.
- * Pis gözdən, pis nəzərdən uzax olasız.
- * Allah üstüzə xeyir ələsin.
- * Yeddi kimsənə köməyiz olsun.

X. QARĞIŞLAR

Çatmasın arzusuna
Mənim kimi xar olsun.
Etdiyi o zülümlər
Qoy tarı-mar olsun.

* * *

Ananın ürəyi yaz günü kimi löyünbəlöyüñ olsun.

* * *

Səni it donunda ölüsən.

* * *

Göydağda yatan yeddi kimsənə sənə qənim olsun.

* * *

Axırın itsin.

* * *

Get, Allah bilsin, sən bil.

Köküz kəsilsin.

Səni it damında ölüsən elə.

* * *

Yannara piltə qoyulsun.

* * *

Yeddi il bir tərəfi üstə, yeddi il bir tərəfi üstə qalasan.

* * *

Ağza yeyilmə düşsün.

* * *

Səni görüm zarıncı qalasan.

* * *

Virğın ciyarı çıxatsın.

* * *

Səsin sal altınnan gölsin.

* * *

Eviin dirəyi uçsun.

* * *

Kölgən kəsilsin.
* * *

Gəlin düyməsin aşmıyasan.
* * *

Dədə deyəndə burnun tütsün (göynəsin).
* * *

Səni pısim-pısim gedəsən.
* * *

Can saxlıyanın canı qara yerdə çürüsün.
* * *

Kökün üstündə od qalansın.
Yurdunda soğan – sarımsax əkilsin
Səni görüm qara yaylıx qalasan.
Bir başmağınan yetmiş qapı açasan.

* * *

Üza dəvə tüpürsün.

XI.NAĞILLAR

Qırx qönçə xanım

Dedim getmə qal,
Sən ol abdal.
Mən olum diləfkar.
Dilimdən nə deyim yarə
Eşq odunu bəyan eylə,
Ya məni öldür, qan eylə,
Ya seyrağıbı gözdən sal.

Bəli, biri varmış, biri yoxumuş, allahdan başqa heç kəs yoxumuş. Bir padşahın varmış. Bu padşahın dövləti-malı, cəh-cələli başdan aşmişdi, amma övlad üzünə həsrət qalmışdı. Bu padşah çox arvad alır, heç birindən övladı olmurdu. Münəccimlər bunun taleyinə baxıb deyirlər ki, gərək bir naxırçı qızı alasan, ondan övladın olsun. Padşah münəccimlərin sözündən çıxmayıb, fağır bir naxırçı qızı alır. Padşahdan bu arvadın boynuna uşaq düşür. Bəli, doqquz ay, doqquz gün, doqquz gecə, doqquz saat, doqquz saniyə keçidikdən sonra arvad naxoşlayır.

Padşahın baş hərəmi öz vəzirinin bacısı idi. Bu, arvadları başına toplayıb dedi:

- Necə olsun ki, biz arvadlardan uşaq olmasın, ancaq naxırçı qızından uşaq olsun? Naxırçı qızı doğandan sonra tay biz heç, gözdən düşəcəyik.

Baş hərəm bir küpəgirən qarı çağırıb, əhvalatı ona söylədi. Qarı bunu əvvəl boynuna götürmədi. Bir qədər qızıldan-zaddan boyun olandan sonra öz üstünə götürdü ki, mən mamaynan işi düzəldərəm. Baş hərəm dedi:

- Necə düzəldərsən?

Qarı dedi:

- Arvad doğanda nə təhər olursa-olsun uşağı gizlədib, onun yerinə it küçüyü qoyduraram.

Qarı mamanı öyrədib, ona çoxlu pul verdi. Bəli, vaxt yetişdi, arvad doğan zaman onun iki gözəl uşağı oldu. Mama o saat uşaqları gizlətdi, yerinə it küçüyü qoydu və padşaha tez xəbər yetirdi ki, arvadın it küçüyü doğmuşdur. Padşah qəzəblənib, əmr etdi ki, dərhal arvadı zindana salsınlar. Amma vəzir qabağa yeriyib, padşaha dedi:

- Qibleyi-aləm, bu yaxşı iş deyil. Təzə doğan arvadı zindana salmaq sizə yaramaz. Başqa yerdən eşidib bizə gülərlər. Yaxşısı budur ki, arvadı qov, şəhərin bir kənarında, bir xaraba yerdə qalsın. Gündə xörək-mörəklərin artıqlarından göndərərik, birtəhərnən dolanar.

Baş hərəm yenə qarını çağırıb uşaqların halını soruşdu. Qarı dedi:

- Xanım, bir qutu qayırtdırıb, uşaqları içinə qoyub, atdıq dənizə.

Sizə xəbər verim qutudan.

Dəryanın üzündə qutu üzə-üzə getdi çıxdı bir dəyirmana. Dəyirmançı dən üydən yerdə gördü ki, dəyirmanın novuna bir qutu ilişib. Tez qutunu gətirdi, açıb gördü ki, körpə uşaqdır. Həmin dəyirmançının heç uşağı olmamışdı, uşaqları evə gətirib arvadına dedi:

- Arvad, övladımız yoxdu deyən, Allah bu uşaqları bizi yetirib. Gərək bunlara öz gözümüzün işığı kimi baxaqq.

Bu minvalnan uşaqlar on beş yaşına yetişdilər. Dəyirmançı ilə arvadı öldü. Bir bacı, bir qardaş qaldılar. Bir gün qardaş yuxuda gördü ki, bir at dayanıb qapıda, buna deyir ki, gəl mənnən gedək, axırın xoşbaxlıqdır. Oğlan yuxudan oyanıb gördü ki, doğrudan da eşikdə bir at dayanıb. Rəvayətə görə, bu at yel atı imiş. At dilə gəlib dedi:

- Ay oğlan, min belimə, bərabər gedək, səni elə bir yerə aparacağam ki, orda xoşbəxt olacaqsan.

Oğlan tez ata minib yola düşdü. At yel kimi uçurdu. Dərələrdən yel kimi, badeyi-sərsər kimi, gethagət, bir qalaçaya yetişdilər. At dayanıb dedi:

- Oğlan, düş.

Oğlan düşüb qalaçaya yaxınlaşdı. Gördü ki, qırx arşın ucalıqda bir hasarlı qalaçadı. Həmin qalaçanın da bir dəmir qapısı var.

At dedi:

- Oğlan, mən gedirəm, sən burda qalarsan. Hər vaxt mən sənə lazıım olsam, bu tüklərimdən oda tutarsan, hazır olaram.

Oğlan qapıya yaxınlaşıb, bir təkan vurdu. Qapı açılmadı. İkinci təkan vuranda qapı açıldı. Oğlan içəri girib gördü ki, burda bir-birindən bəzəkli qırx otaq var. Otaqları bir-bir gəzdi, amma heç bir adam görmədi.

Bəli, üç gün burda qaldıqdan sonra yadına düşdü ki, bacısını da bura gətirmək lazımdır. Tez tükü oda tutdu, at hazır oldu. Ata minib yola düşdü. Bir neçə saatdan sonra bacısının yanına gəldi. Bacısı üç gün idi ki, fikir eləyib ağlayırdı. Qardaşının gəlməsini görüb yaman sevindi. Qardaşı dedi:

- Bacı, ta durmaq vaxtı deyil, bizim qismətimiz başqa yerdədir. Dur min tərkimə, bərabər gedək. Bacısı da durdu ayağa, ikisi də mindilər ata. At bunları həmin qalaçanın yanına gətirdi. Oğlan ipək dəsmalını çıxarıb, atın tərini sildi. Keçdilər otağa, bir-bir otaqları gəzib, bacısına göstərdi. Bacısı da bu imarəti bəyəndi. Bunlar burda qalmaqdə olsunlar. Bunların səsləri, soraqları hər yerə yayıldı. Hami danışındı ki, bəs filan qalaçada bir bacı-qardaş yaşayır. Qız olduqca gözəl, qardaşı da pəhləvandır. Gündə ov ovlayıb gətirir. bunlar burda yaşamaqdə olsunlar, gəl sənə xəbər verim baş hərəmdən.

Gözünə döndüyüm padşahın baş hərəmi eşitdi ki, bəs filan yerdə bir bacı-qardaş şad gün keçirirlər. Tez qarını çağırıb dedi:

- Qarı nənə, nə təhər olmuş olsa, bu gün mənə bir xəbər gətirməlisən, görək o oğlannan qız kimdi. Qarı əvvəlcə getmək istəmədi. Axırda baş hərəm ona birqədər qızıldan-zaddan verdikdən sonra qarı dedi:

- Buy, qarı nənə sənə qurban, niyə getmirəm, gedərəm, bir də üstəlik. Qarı çadrasını başına saldı. Yavaş-yavaş gedib özünü qalaçanın yanına yetirdi. Başladı ah-vaynan qapını döyməyə. Oğlan ova getmişdi, evdə yoxuydu. Qız qapını açdı, gördü ki, bir nəfər qarısı. Qarı qızı görən kimi dedi:

- Buy, qarı nənən sənə qurban, heç rəvadı ki, sənin kimi gözəl, göyçək bir qız bu qalaçada tək-tənha qalsın? Heç kəsin də xəbəri olmasın? Bəs kişi xeylağından-zaddan nəyin var?

Qız dedi:

- Qarı nənə, bir qardaşım var, o da ova gedib.

Qarı əhvalatı bilib, durdu getməyə. Çadrasını başına salıb dedi ki, darixma, qızım, mən tez-tez gələrəm, söhbətdən-zaddan elərik, günün xoş keçər. Qarı mürgüləyə-mürgüləyə özünü baş hərəmin yanına yetirdi. Baş hərəm oturub fikir edirdi ki, görəsən, qarı nə xəbərnən gələcək. O, yəqin eləmişdi ki, bu oğlannan qız padşahın naxırçı arvadından olan uşqlardı. Odur ki, çarə axtarırkı ki, oğlanı yox eləsin. Bu vaxt qarı tövşəyə-tövşəyə özünü yetirib dedi:

- Xanim, həmin qalaçada bir oğlan və bir qız yaşayır. Özləri də bacı-qardaşlılar. Baş hərəm tez barmağını dişləyib dedi:

- Aha, ey dili-qafil, bu həmin uşaqlardı. Mən nə təhər eləyim ki, onların başını batırıım.

Qarını çağırıb dedi:

- Qarı nənə, bu səfər sənə bir çətin işim düşüb. Nə təhər olursa-olsun, görək ona əməl eləyəsən.

Qarılarda adətdir, bir az nəm-nüm eləyər. Bu qarı da bir az nəm-nüm eləyir.

Xanim dedi:

- Gərək yenə gedəsən həmin qalaçaya, birtəhər eləyib o qızı başdan çıxarasan ki, qardaşını bir gedər-gəlməz yola göndərsin.

Qarı əvvəl boynuna almadı, sonra qızılları görən kimi razı oldu. Yenə çadrasını başına örtüb:

- Buy, qarı nənən sənə qurban, o mənim əlimdə asan bir şeydi, düzəldərəm gedər, geri qayıtmaz,- deyib üz qoydu qalaçaya sarı. O gün oğlan yenə şikara getmişdi. Qarı qapını döyüdü. Qız gəlib qapını açdı, gördü ki, qarısı, bunu otağa apardı. Qarı bir xeyli söhbətdən sonra dedi:

- Qarı nənən sənə qurban, heç yaraşar ki, sənin kimi alağözlü, qələmqaşlı gözəl bir xanım bu qalaçada tək qalsın? Yaxşısı budur ki, qardaşını göndər, getsin, Yəmən səhrasında olan rəngarəng ağacı gətirsin. O ağac gələr sizin həyətinizdə olar. Yenə sən ona baxıb fərəhlənərsən. Qarı bu söznən qızın ağılinı aldı. Qız da razı oldu. Qarı gedəndən sonra qız başladı qaş-qabağını tökməyə. Qardaşı ovdan gəlib gördü ki, bacısı fikirlidi. Yanına gəlib soruşdu:

- Nə olubdu belə fikirlisən? Məgər mən olmuşəm ki, fikir çəkirsən?

Bacısı ağılamsınib dedi:

- Necə fikir çəkməyim, ölüncən mən bu dörd divarın arasından çıxmayacağam. Mən burada darixıram. Gərək gedəsən Yəmən çölündə olan rəngarəng ağacdən bir yarpaq gətirəsən.

Qardaşı gülümsünüb dedi:

- Yaxşı, bundan ötrü də adam kefini pozar? Bu ki, mənim əlimdə su içimi kimi bir şeydi.

Qardaşı gəldi atın yanına, yəhəri atın belinə qoyub ora-burasını tumarladı. At ona dedi:

- Oğlan, bəs hara gedirən?

Oğlan dedi:

- Bacıma filan ağacın yarpağından gətirməyə gedirəm.

At dedi:

- Oğlan, o yer qorxulu yerdi, ora gedən gəlməz. Ancaq sən mən deyənə qulaq asarsan. Min mənim üstümə gedək.

Oğlan atın üstünə minib onu məhmizlədi. At yel kimi uçdu. Çox gedib, az gedib böyük bir səhrada bir qalaçaya yetişdilər. Oğlan gördü ki, qırx ərşin hündürlükdə bir hasardı. At dedi:

- Sən bərk dur, qorxma, mən özümü atacağam hasarın o tayına. Həyətdə nə qədər desən naz-nemət vardır. Görəcəksən ki, bir tərəfdə bir gözəl xanım oturubdur. Onun qırx hörüyü var. Hər hörüyünü bir qız tumarlayır. O biri tərəfdən görəcəksən ki, bir bığıburma keçəpapaq oturub ki, yanında qırx nəfər keçəpapaq qulluqçusu var. Bir tərəfdə at, o biri tərəfdə it bağlanıbdi. Həyət nə həyət, adamın aqlın başından çıxarır. Sən bunların heç birisinə fikir verməyib həyətin ortasındaki rəngarəng ağacdan bir yarpaq qopardarsan. Yarpağı qopardandan sonra hücum eləyəcəklər səni tutmağa. Hər tərəfdən qışkırtı, bağırı səsi eşidəcəksən. Sən bunların heç birisinə qulaq asmayıb üstümdə bərk durarsan.

Bunu deyib, at baridan tullandi. Oğlan baxdı gördü ki, doğrudanda at dediyindən bir az da artıq bəzək-düzəkli, naz-nemət bir həyətdi. Bunların heç birisinə fikir verməyib, özünü verdi ağacın yanına. Ağacdan bir yarpaq qoparıb, getmək istədi. Hər tərəfdən qışkır-bağır qopdu, ancaq özünü sindirmayıb, atın üstündə bərk durdu. At hasarı aşılıb yel kimi gəldi. Yetişdilər öz qalaçalarına. Atdan düşüb, tərini öz ipək dəsmalıynan silib, atı buraxdı. Baxıb gördü ki, ağac bunlardan qabaq gəlib həyətdə bitibdi. Bacısı ağaca tamaşa eləyir. Ağac-nə ağac, gün vuran kimi hər yarpağı bir rəngə çalır, par-par parıldayır. Bir neçə gün bu qaydaynan qız gününü keçirdi.

Bəli, baş hərəm eşitdi ki, oğlan yenə salamat qayıdıb. Neyləyim, neyləməyim deyib fikirləşdi. Yenə qarını çağırıb yanına dedi:

- Qarı nənə, bir işim düşübdü sənə.

Qarı əvvəlkindən də artıq nəm-nüm eləməyə başlayıb dedi:

- Qarı nənən sənə qurban, xəstəyəm, vallah, heç yana gedəsi deyiləm.

Xanım bir qədər pul göstərən kimi qarının gözləri par-par çaldı. Qarı pulu görən kimi dedi:

- Neyləyim, xanımsan, gərək gedim.

Xanım dedi:

- Qarı nənə, oğlanı bu səfər elə bir yerə göndərərsən ki, getsin, gəlməsin.

Qarı dedi:

- Bax, mənim bu gözlərim üstə, oğlanı göndərərəm gedər Qırx Qönçə xanımı gətirməyə. O elə bir yerdədi ki, ora quş quşluğuynan qanad sala bilməz.

Xanım razılaşıb bərk-bərk tapşırıdı ki, tez oğlanı həmin səfərə göndərsinlər. Qarı başmaqlarını geyib üz qoydu qalaçaya sarı getməyə. Qalaçaya yetişib qapını döydü. Qız gəlib, qapını açıb, qarını yuxarı apardı. Qarı ağacı həyətdə görəndə qızı dedi:

- İndi gördün ki, bir az qəlbin açılır? İndi qardaşın sənin üçün gedib Qırx Qönçə xanımı da gətirən, sənnən yoldaş olar, ta heç qəlbin tutulmaz.

Bu söz qızın beyninə batdı. Qarı xatircəm olub getdi. Yenə oğlan ovdan gəlib gördü görüdü ki, bacısı qaşqabaqlıdı. Yanına gəlib dedi:

- Bacı, yenə nə olub sənə, qaşqabağınızı tökübsən?

- Əlbəttə tökərəm, tək-tənha qalıram burda, ürəyim partlayır. Getdin ağacı gətirdin, bir qədər ürəyim açıldı. İndi də gedib Qırx Qönçə xanımı gətirsən, həm sənə yoldaş olar, həm də mənə.

Qardaşı razı olub dedi:

- Elə bundan ötrü ürəyini sıxırsan?

Oğlan o saat gedib əhvalatı ata nəql elədi. At dedi:

- Oğlan, xəbərin var ki, bu səfər ölümə gedirsən?

Oğlan dedi:

-Bilsəm ki, gedib gəlməyəcəyəm, yenə də gedəcəyəm.

At dedi:

- Elə isə min belimə,ancaq mən dediyimdən çıxma.

Oğlan ayağını qoydu üzəngiyə, at yel kimi götürüldü. Günsə bir mənzil, teyyi mənazil, gethaget özlərini yetirdilər həmin qalaçaya. At bir yerdə durub dedi:

- Oğlan, yenə mən atılacağam həmin yerə. O şeyləri ki, keçən gün görmüşdün, yenə həmin şeyləri görəcəksən. Görəcəksən ki, Qırx Qönçə xanım qırx qulluqçunyan həyətdə oturub. Yetişib yapışarsan qızın qolundan. Qız getmək istəməyəcək, nə qədər yalvarsa, qulaq asma, elə ki, dedi: «Həzrəti Süleyman eşqinə, burax məni, sənnən gedəcəyəm». Onda burax. Həmin saat alarsan qızı tərkinə, mən sizi kənara çıxaracağam. Nəbadə-nəbadə qızın dilinə inanasan ha. Yoxsa qulluqçular həmin saat səni parça-parça edərlər. Oğlan atın dediyi kimi elədi. At birdən atıldı həyətə. Oğlan gördü ki, Qırx Qönçə xanım öz qulluqçularıynan oturub. Özünü onun yanına yetirib tutdu əlindən. İstədi ki, qaldırıb ata mindirsin, qız başladı yalvarmağa.

-Sən allah, mənə dəymə, mən sənnən gedərəm, burax məni, mən söz verirəm sənlə getməyə. Oğlanın ürəyi yanıb istədi ki, qızı özbaşına buraxsın. At silkəndi. Oğlan tez başa düşdü, yenə qızın əlindən dartmağa başladı. Qız bu səfər dedi ki, həzrət Süleyman eşqinə, mən söz verirəm sənnən getməyə, məni burax. Oğlan qızı buraxdı. Qız atılıb mindi oğlanın tərkinə. At quş kimi hasarı aşış yel kimi gəlib qalaçaya çatdı. Atdan düşüb yuxarı çıxdılar. Oğlan yenə atın tərini silib buraxdı. Qız gördü ki, qardaşı bir gözəl qıznan gəlir. Özünü tez yetirib, qucaqlaşış öpüşdülər. Xoşbeş, on beşdən sonra başladılar gün keçirməyə.

Gəl sənə xəbər verim padşahdan. Bir gün padşah vəzirə dedi ki, vəzir hazırlaş bir şikara çıxaq. Vəzir işi əvvəldən bilirdi, əgər işin üstü açılsayıdı padşah vəziri, bir də bacısını öldürəcəkdi. Vəzir naəlac qalıb hazırlıq apardı.

Qıznan oğlan olan qalaçanın yanında böyük, güllü bir çəmən var idi. Padşahın fikri həmin yerə getməkdə idi. Qərəz, hazırlasdılar, at, qatır, dəvə yükleriynən bir qədər qoşun götürüb şikara çıxdılar. Özləri də gəlib həmin qalaçanın yanında çəmənlikdə düşdülər. Oğlan gördü ki, padşah öz qoşunuynan gəlib bunların çəmənliyində düşdü. Fikir elədi ki, gedib desin ki, nə haqnan mənim çəmənliyimə düşübəsən. Bu vaxt bacısı dedi:

-Qardaş, necə olsa, yenə qoca padşahdı. Sənə yaramaz ona elə sözlər deyəsən. Get xoş gəldin de, görüş.

Oğlan padşahın yanına gəldi, baş əyib salam verdi. Oğlan, doğrudan da, gözəl oğlan idi. Padşah oğlanı görən kimi, ona ürəkdən məhəbbət bağladı. Çay-çörək yeyib qurtardıqdan sonra soruşdu:

- Bəs, adın nədi.

Oğlan dedi:

-Nəsir, dəyirmançı oğluyam. Bu sözü eşidən kimi elə bil padşahın başına bir qazan qaynar su tökdülər. Öz-özünə fikirləşdi: sən padşah olasan, səndən olan övlad olsun it küçüyü, amma dəyirmançıdan belə gözəl övlad olsun. Bunu fikir eləyib əhvali qarışdı. Vəzirə dedi ki, hazırlan, başım ağrıyr, getməliyəm. Bunlar durub səfərdən qayıtdılar, oğlan da durub qayıtdı öz evinə.

Baş hərəm günü-gündən fikir eləyirdi ki, ay dadi-bidad, bu oğlan yenə də sağ-salamat qayıtdı. Tez hərəmlərdən bir neçəsini çağırıb, məsləhət elədilər ki, bir çarə tapsınlar. Hamısı bu fikrə gəldilər ki, qarının əliyinən oğlanı ağır səfərə göndərsinlər. Səhər baş hərəm qarını çağırtdırıb dedi:

- Qarı nənə, bilmirəm, göydə allah, yerdə sən, bu səfər nə təhər olmuş olsa, o oğlanı yox eləməlisən.

Qarı nəm-nüm eləməyə başladı. Sonra qızılın ucunu görən kimi razı oldu. Qərəz, qarı bir neçə qızılı alandan sonra yavaş-yavaş qalaçaya tərəf getdi. Qız iki gün idi ki, naxoşlamışdı. Birtəhər hiyləynən qapını açıb qızın yanına

çıxdı. O yandan, bu yandan söhbət eləyəndən sonra qızə dedi:

- Mən dediyimə qulaq asmasan, günü-gündən saralıb solacaqsan.

Qız dedi:

- Nə çarə eləyim, qardaşım Qırx Qönçə xanımı gətirib onunla gündə keyf eyləyirlər. Mən də burada yorğan-döşəkdə qalmışam.

Qarı dedi:

-Sənə bir yaxşı məsləhət eləyim. Qardaşını çağırıb ona de, getsin qara dev yurdunda olan ağ almadan gətirsin. Hərgah o almaları gətirsə, onnan birin soyub yeyən kimi sağalıb durarsan ayağa.

Qız qarının sözünə inandı. Bir azdan sonra qardaşı gəlib, bacısının halını soruşdu.

Bacısı dedi:

- İki-üç gündü ki, yorğan-döşəkdə yatıram, heç mənə dava-dərman eləmirsen.

Qardaşı dedi:

- Nə istəyirsən eləyim.

Qız dedi:

- Gərək gedəsən qara dev yurdunda olan ağ almadan gətirəsən, mənim dərmanım ancaq odu.

Oğlan gəlib Qönçə xanımın yanına əhvalatı ona bildirdi. Qönçə xanım dedi:

- Ora gedər-gəlməz yoldu. Orda yeddi dev var. O devlərin əlinə düşən salamat qurtarmaz. Oğlan cavab verdi:

- Bacıma söz vermişəm, ölüm də olsa gedəcəyəm.

Qönçə xanım dedi:

- Elə issə al bu üç dənə tükü, işin bərkə düşəndə bunun birisini tutarsan oda. Nə təhər olmuş olsa, mən sənin imdadına çatarəm.

Oğlan bunlarla görüşüb, gəldi atın yanına. Atın o yan bu yanını tumarlayıb yəhərini belinə qoydu.

At dedi:

- Oğlan, yenə qızın sözünə baxıb ölümə gedirsen, gəl bu yoldan qayıt.

Oğlan dedi:

-Mənim xasiyyətimi bilirsən, ölüm də olmuş olsa, gedəcəyəm.

At dedi:

-Elə isə min üstümə, yola düşək.

Oğlan ata süvar oldu, atı məhmizləyib yola düşdü.

Günə bir mənzil, təyyi-mənazil, gethagət özlərini böyük bir dağın ətəyinə yetirdilər. At dayanıb dedi:

- Oğlan, mən burada dururam, sən gedərsən o iki dağın arasına. Qabağında böyük bir meşəlik gələcək, o meşəliyin içində tək imarət görəcəksən. İmarətin qabağına bir çeşmə, çeşmənin də başında yeddi dev görəcəksən. Bu devlər dəyirman daşlarını oynatmağınan məşquldurlar. Sən ora gedən kimi sənə hücum edəcəklər. Almani qoparıb qayıdarsan. Amma nəbada-nəbada, devlərin sözünə inanıb fürsəti onlara verəsən ha!

Oğlan atı orda qoyub, başladı getməyə. Bir xeyli gedəndən sonra girdi meşəliyin içində. Bir qədər meşəliknən gedib at deyən imarətə rast gəldi. Gördü həmin yeddi dev bir böyük dəyirman daşını oynadır. Oğlanı görən kimi Kara dev qışqırdı:

- Aha, ay bəni-adəm, sən bizim əlimizə yaxşı düşmüsən. İndi biz səni öldürərik. Belə deyib dəyirman daşını fırladıb oğlana tərəf atdı. Oğlan başını əydi, dəyirman daşı üstündən ötdü. Oğlan qılinci sıvirib devə endirdi. Dev iki parça olub düşdü. O birisi devlər bunu görüb qaçmağa başladılar. Belə ki, oğlan özünü həmin ağ alma ağacının yanına yetirib almadan bir xurcun yiğdi. Qayıdib gəlmək istəyəndə hər tərəfdən səslər eşidilirdi. Ay aman, qoymayın, tutun. Oğlan bu səslərə fikir verməyib geri baxmadı. Gəlib dağın ətəyində, yenə öz atına süvar olub yola düşdü. At yel kimi uçub, qan-tər içinde oğlani mənzilinə yetirdi. Oğlan tez atdan düşüb ipək dəsmalının onun tərini silir, almaları da

aparıb bacısına verdi. Bacısı almalardan birini yeyib ayağa durdu.

Bunlar burda qalsın, gəl sənə kimdən xəbər verim, baş hərəmdən.

Baş hərəm gecə-gündüz yata bilməyib fikir eləyirdi ki, hərgah məsələnin üstü açıllarsa, padşah bunu və vəziri öldürəcəkdir. Odu ki, istəyirdi ki, oğlanın başını batırsın. Bu səfər də eşitdi ki, oğlan salamat qayıdır. Qarını çağırıb dedi:

- Qarı nənə, bir iş var, əgər bunun dalinca da göndərsən, çox ümid var ki, tay salamat qayıtməsin.

Qarı dedi:

- O nədi?

Baş hərəm dedi ki, bir təhər eləyib oğlanı Qırx Keçəpapağın dalinca göndərmək lazımdı. Özün bilirsən ki, oraya quş-quşluğuyan qanad sala bilməz. Qarı razı olub qızın yanına getdi. Qız yenə bikef oturub fikir edirdi. Gördü ki, qarı pilləkənlərdən yavaş-yavaş çıxır. Qarı ona yaxınlaşış dilini işə salıb dedi:

- Qadan-balan alım, allaha şükür, deyəsən sağalmışan.

Qız dedi:

- Bəli, qarı nənə, qardaşım almanı gətirəndən sonra bir az babatam.

Qarı nənə dedi:

- Ay qız, mən bilirəm ki, sənin günün pis keçəcək. Çünkü qardaşın özünə Qırx Qönçə xanımı gətirib, o birisi otaqda keyf eləyir. Sən də allaha şükür yekə qızsan, burda tək-tənha qalırsan. İndi ki, belədi, qardaşına de ki, gedib, qırx Keçəpapağı gətirsin, sən də onnan keyf eləyəsən.

Qız qarının sözünə inandı. Qarı gedəndə qızə bərk-bərk tapşırıdı ki, qardaşını ora göndər. Qarı gedəndən sonra qız bir az da qaşqabağını sallayıb balkonda oturmuşdu. Oğlan Qırx Qönçə xanımnan eşiyə çıxıb bunu bikef gördülər. Qardaşı yanına gəlib bacısının boynunu qucaqladı. Hər iki gözlərindən öpəndən sonra dedi:

- Bacı, niyə fikir eləyirsən, mən ölməmişəm ki, ürəyində nə ki, dərdin var, mənə söylə. Bacardığım yerə kimi dərman elərəm.

Qız dedi:

- Hələ utanmaz-utanmaz danışırsan. Qönçə xanımnan səhərdən axşama kimi gəzib dolanıb keyf eləyirsən. Bəs, mən heç adam deyiləm? Gərək gedib Qırx Keçəpapağı da mənim üçün gətirəsən. Oğlan yenə də qızın ürəyini sindirmayıb, mənim gözüm üstə dedi. Bir azdan sonra oğlan atın yanına gəlib minmək istədi. At yenə dedi ki, oğlan, hara gedirsən? Oğlan dedi ki, gedək Qırx Keçəpapağın dalınca. At dedi:

- Sən o həyətə neçə dəfə çıxmışan, o dəmdəsgahı bilirsən, ancaq sənə deyirəm, ora çox qorxuludur. Təvəkkül allaha, gedək. Oğlan ata süvar olub başladı getməyə. İki saatdan sonra özlərini qalaçanın yanına yetirdilər.

Gördülər bir yekə Keçəpapaq ortada oturub, dövrəsində də Qırx Keçəpapaq qulluqçu var. At dedi:

- Oğlan, həmin Keçəpapağın yanına gedərsən. Ya allah, deyib əl atarsan onun papağına, ancaq onu bil ki, birinci dəfədə götürməsən, yarıya qədər quma batacaqsan. İkinci dəfə götürə bilməsən, sən də, mən də daşa dönəcəyik. Oğlan bu sözləri eşidib atın üstündə bərk durdu. At bir dəqiqlidə özünü həyətə atdı. Oğlan özünü yetirib, əl atdı Keçəpapağın papağına. Həyətdəki dəhşət bunu qorxudub əli boşə getdi. At xəbər verdi ki, dizə qədər torpağa batdıq. İkinci dəfə əlini atanda yenə boşə getdi. Oğlan atın üstündə boğaza qədər atnan bərabər torpağa quylandılar. At oğlanın qulağına dedi:

- Özünü yüksədir, bu səfər də papağı götürməsən, biz daşa dönəcəyik.

Elə bil ki, oğlana təzədən qüvvət gəldi. Əlini atıb papağı götürdü. Papağı götürən kimi torpaqdan xilas oldular. O saat at özünü qalaçanın bu tərəfinə atdı, üz

qoydular gəlməyə. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi özlərini yetirdilər evə. Oğlan tələsik atdan düşüb pilləkənlərdən çıxmağa başladı. Yarıya qədər çıxanda yadına düşdü ki, atın tərini silməyibdir. Tez qayıtdı, atın tərini silməyə başladı.

At dedi:- Oğlan, dua elə ki, anan namaz üstə idi. Hərgah pilləkənlərin axırında yadına düşsə idi, bu dəm-dəsgah hamısı yox olmuşdu. Qərəz, oğlan atı rahat eləyəndən sonra yuxarı çıxdı, gördü ki, özlərindən qabaqda Keçəpapaq qırx qulluqçusuynan bərabər hazırlıdılar.

Bunlar burda yaşamaqda olsunlar.

Padşah o gündən ki, şikardan qayılmışdı, oğlanın fikrini ürəyindən çıxara bilmirdi. Vəziri çağırıb dedi:- Vəzir, hazırlaş, sabah şikara çıxacağıq. Vəzir əhvalatı bilirdi. İstəyirdi ki, birtəhər padşahın başından şikar fikrini çıxarsın. Onun üçün padşaha dedi:

- Qibleyi-aləm, bir az başımız qatışqıldı, gəl şikarı təyin eləyək bir neçə gündən sonraya. Padşah bu səfər vəzirin sözünü qəbul eləməyib dedi:

- Mən nə deyirəm, ona qulaq as, sabah şikara çıxmaliyiq, özü də həmin o dəyirmənci oğlunun çəmənliyinə. Qərəz, vəzir naəlac qalıb padşahın sözünü qəbul elədi. Sabah oldu, padşah vəzir, əyanlar, bir qədər də qoşun götürüb yola düşdülər. Oğlan qalaçada oturub söhbətə məşğul idi. Bir də gördü ki, qatırların ucu açıldı. Elə güman elədi ki, padşah şikara çıxmışdı. Bu dəfə qəzəblənib Qırx Qönçə xanımı dedi ki, mən gedib padşaha deyəcəyəm ki, birinci dəfə sənə hörmət elədim. İkinci dəfə nə haqnan bizim çəmənliyə səyahətə gəlmisən. Qırx Qönçə xanım əhvalatı bilirdi. Oğlanı soyudub dedi:

- Ayıbdi, necə olsa, yenə padşahdı, biz gərək onu qonaq çağırıaq. Sən sabahdan get, padşahı, vəzirini, baş hərəmini və bir neçə adamını da qonaq çağır. Oğlan Qırx Qönçə xanımın sözünə baxıb getdi. Padşah yenə çəmənlikdə oturub eyş-işrətlə məşğul idi. Birdən oğlanı görüb yenə fikri

dağıldı. Oğlan padşaha yanaşın, təzim eləyib salam verdi. Padşah salamı alandan sonra oğlunu öz yanında oturtdu. Yemək-içməkdən sonra oğlan ayağa qalxıb ehtiramnan padşaha dedi:

- Sabah zəhmət çəkib öz vəzir, vəkil, bir də hərəmləriniznən bizi qonaq gələrsiniz.

Padşah razı oldu. Bir gün qabaq oğlan çoxlu ov vurmuşdu. Qırx Qönçə xanım əmr elədi ləzzətli təamlar hazır olundu. Vaxt oldu, padşah dəstəsiyinən oğlana qonaq gəldi. Padşah, əyanlar qaydaynan oturub çay içəndən sonra yeməyə başladılar. Qırx Qönçə xanım süfrəyə oturandan qabaq, iki balaca it küçüyü hazır eləmişdi. Birinci tikəyə başlayanda, Qırx Qönçə xanım küçükləri içəri buraxıb süfrəyə çağırıldı. Büyük nimçədə onların qabağına yemək qoydu. Padşahın baş hərəmi bu əhvalatı görüb, payız yarpağı kimi əsməyə başladı. Vəzirin rəngi qaçıdı. Əlqərəz, bunlar özlərini itirmişdilər. Padşah bu işdən xeyli rəncidə oldu, ancaq məsələni öz ürəyində o yan-bu yana çevirirdi. Təam yeyiləndən sonra padşah özünü saxlaya bilməyib, Qırx Qönçə xanımdan əhvalatı xəbər aldı.

Padşah bir az da qəzəblənib getmək istədi. Qırx Qönçə xanım özünü itirməyib cavab verdi. Padşah burda bir sərr olmasını bilib, sözün dalısına qulaq asdı. Qırx Qönçə xanım yenə sözünə davam eləyib dedi:

- Padşahım sağ olsun, bir insannan itin süfrədə xörək yeməsində nə böyük iş varmış? Padşah tez barmağını dişlədi, qəzəblənib işin həqiqətini bilmək istədi. Qırx Qönçə xanım ayağa durub oğlanın, qızın əlindən tutdu, padşahın yanına gətirib dedi:

- Qibleyi-aləm, bu sənin oğlun, bu da sənin qızın, mən də sənin gəlinin.

Keçəpapağı da gətirib dedi:

- Bu da sənin yeznəndi.

Padşah o saat əmr edib vəziri, baş hərəmi, qarını, bir də həmin mama ki, uşağı tutmuşdu onu dəli qatırın

quyruğuna bağlayıb, qatırı qovduru. Bir azdan sonra hər tikələri bir daş arasında qalıb öldülər. Padşah əmr elədi naxırçı qızını gətirdilər. Hər gün xörəklərin artığını yeyən bu arvad əriyib çöpə dönmüşdü. Arvad gəlib oğlunu, qızını gördü, əhvalatı bilən kimi ürəyi keçib qəşş elədi, tez gülab səpib bunu ayıltılar. Qırx gün, qırx gecə toy eləyib, naxırçı qızını da baş hərəm yerinə qoyub keyf elədilər. Yedilər, içdilər, mətləblərinə çatdılardı.



Gül Sənəvərə neylədi, Sənəvər Gülə neylədi

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra, gözündə çiraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı malxulyaya. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi:

— Padşah sağ olsun, sənə nə olub, de bəlkə dərdinə çarə elədim.

Padşah dedi:

— Eh, bütün həkimlər, təbiblər yiğildi bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən?

— Sən de, padşah, mən çarə edərəm.

Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi:

— Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver! Doqquz aydan sonra hər arvaddan bir oğlun olar. Ancaq bu şərtlə ki oğlanlarının biri mənimdi.

Padşah razı oldu. Dərviş ona üç alma verib getdi. Padşah dərvişin tapşırıldığı kimi hər almanın bir üzünü özü yedi, bir üzün də arvadlarına verdi. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyədən sonra padşahın hər arvaddan bir oğlu oldu. Birinin adın qoydular Məlik Məhəmməd, birinin adını Məlik Əhməd, üçüncüsünün də adın qoydular Məlik Cümşüd. Bəli, bu uşaqlar böyüdülər. Xoruzlar banladı, səhərlər açıldı, çəqqallar uladı, axşamlar oldu, günlər dolandı, illər keçdi, bu oğlanlar on beş-on altı yaşlarına çatdılar. Padşah hərdən oğlanlarının boyuna baxıb fəxr eləyirdi. Bunlar belə yaşamaqda olsunlar, günlərin bir gündənə dərviş qapını döydü. Bunu ötürdülər padşahın yanına. Padşah bunu görçək vədəsi yadına düşdü. Əhvali qarışdı. Dərviş oturdu, bir az o yandan, bu yandan söhbət edəndən sonra, gəldi çıxdı mətləbin üstünə ki:

— Padşah sağ olsun, əhdî minəlbəfa!

Padşah nə qədər buna qızıl, gümüş, mamənal təklif elədisə, dərviş iki ayağın taxdı bir başmağa, dedi:

— Olmaz ki, olmaz. Şərtimiz bu idi ki, oğlanlarının birini verəssən mənə. Kişi gərək sözündən qaçmaya.

Padşah çox fikirdən sonra dedi:

— Dərviş, sən gəl belə eləmə! Axı bu uşaqlar hərəsi bir ananın gözünün ağı-qarasıdı. Hansı ana razı olar?

Dərviş heç bir söz deməyib qalxdı.

Padşah dedi:

— Hara?

Dərviş dedi:

— Şah sağ olsun, sənin heç bir şeyin mənə lazımlı deyil. Əhdinə vəfa eləmədin, məni mürəxxəs elə!

Dərviş çıxıb getdi. Küçədə baxdı ki, budu Məlik Cümşüd məktəbdən gəlir. Onu aldadıb, götürüb apardı. Az getdilər, çox getdilər, uzaqdan böyük bir qalaça göründü. Dərviş Məlik Cümşüdə dedi:

— Bax, ora bizim evimizdi. Gedib gecəni orada yatarıq, sabah Allah qoysa padşahın istədiyini də götürüb sənlə bərabər qayıdırıq evinizə.

Dərviş Məlik Cümşüdü aldadırdı. O, uşağı yalandan aldatmışdı ki, atan məndən bir at alıb, gedək, verim götir. Məlik Cümşüd də uşaqlığından yaman atbaz olduğundan şirnikib getmişdi. Dərviş qabaqda, Məlik Cümşüd də dalda gəlir. Məlik Cümşüd birdən bir səs eşitdi. Döndü, gördü bir kəllədi, bunun yanınca atla-atla gəlir, özü də deyir:

— Gözəl oğlan, qəşəng oğlan, məni də sənin kimi aldadıb götirdi, yandırıb ətimdən, sümüyündən qızıl qayırdı.

Bu sözləri eşidən kimi Məlik Cümşüdün başında tükləri biz-biz durdu. Kəllə deyirdi:

— Ancaq qorxma! Evə yetişən kimi o xamır eləyəcək, sənə də təndir yandırıtdıracaq. Sonra özü əppəyi açacaq, sənə də əmr eləyəcək ki, təndirə yapasan. Nəbadə-nəbadə

onun sözünə qulaq asasan. Yoxsa əyilcək səni basacaq təndirə.

Məlik Cümşüd dedi:

– Bə mən neynim?

Kəllə deydi:

– Sən onu aldat. Qoy birinci əppəyi özü yapsın.

Onda sən onu tez təndirə salıb, duvağını qoy ağızına, otur üstündə. Qorxma, hər tərəfdən səs—küy qalxacaq. Amma sən təndirin üstündən durma. Elə ki, səs yatdı. Demək oldu, onda dura bilərsən.

Bunu deyib kəllə atıldı girdi daşın altına. Dərvişlə oğlan göldilər qalaçaya. Dərviş yetişcək qollarını çırmalayıb başladı xamır eləməyə.

– Bala, mən deyirəm bir az əppək bişirib yeyək. Yaman acmışam. Mən xamır eləyincə, sən də dur, təndiri yandır!

Oğlan təndiri yandırdı, elə ki, xamır hazır oldu, dərviş bir kündə açıb verdi oğlana ki, bala, al bunu vur təndirə. Oğlan bir təndirə baxdı, təndir cəhənnəm kimi zəbanə çəkib yanındı, bir də gözlərin döndərib dərvişin üzünə baxdı. Dərvişin üzü elə bil ki, dəyişilmişdi. Gözleri kabab şishi kimi qızarmışdı. Məlik Cümşüdün ondan lap zəhləsi getməyə başladı, dedi:

– Ağa dərviş, özün bilirsən ki, mən padşah oğluyam, indiyə kimi nə təndir görmüşəm, nə də ki, çörək yapmışam. Sən qabaqca birini yap, mən baxım, öyrənim, sonra qalanını mən yaparam.

Dərviş durdu ayağa, əppəyi götürdü əlinə ki, təndirə yapsın, Məlik Cümşüd vaxt itirməyib tez onu təndirə basdı, duvağı ağızına qoyub oturdu üstündə. Bir qışqırıq qopdu, bir qışqırıq qopdu ki, nə deyim. Elə bil ki, yerin göbəyi çatlayır.

Məlik Cümşüd kəllənin dediklərini yadında saxlamışdı. Hər nə qiyamət qopdusa kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi. Yavaş—yavaş səs yatdı.

Elə ki, hər şey qurtardı, Məlik Cümşüd durdu ayağa. Gördü bir qapı var. Açıb girdi içəriyə, burada o qədər qızıl, gümüş vardı ki, çıraq kimi. Ondan keçdi o biri otağa. Orda qızıldan adam bədənləri gördü. Otaq başdan ayağa belə qızıl adam bədənləri ilə dolu idi. Belə-bələ bütün otaqları gəzib, axırda gəlib bir otağa çıxdı. Burda bir at var idi, yanında iki balası, bir zümrüt quşu var idi, yanında iki balası, bir də bir Aslan var idi, yenə yanında iki balası. Ancaq atın qabağına ət tökülmüşdü, quşun qabağına bir az ot qoyulmuşdu, aslanın qabağına da bir az arpa. Məlik Cümşüd baxdı ki, bu yazıqlar heç birisi bir şey yeyə bilmir. Götürüb dəyişirdi. Əti qoydu quşla aslanın qabağına, otla arpanı tökdü atın qabağına. At işi belə görəndə dedi:

— Məlik Cümşüd, neçə vaxtdı ki, bu dərviş bizi beləcə saxlayır, indi ki, sən bunları dəyişdirib hərəyə öz xörəyini verdin, al mən də öz balamın birini verirəm sənə.

Bunu görəndə Aslan da dedi:

— Məlik Cümşüd mən də bir balamı sənə verirəm.

Zümrüt də bir balasını Məlik Cümşüdə verdi. Məlik Cümşüd atın bir balasını, zümrütün bir balasını, aslanın da bir balasını götürüb dərvişin qalaçasından çıxdı. Elə bir az getmişdi ki, həmin kəllə yenə atlandı, onun qabağına:

— Sağ ol, Məlik Cümşüd! Ananın südü sənə halal olsun! İndi ki, sən mənim dediklərimə qulaq asıb dərvişi öldürdün, gəl mən də sənə bir yaxşı şey öyrədim. Gedərsən bir azdan sonra qabağına bir ağ su çıxacaq, həmin suda çimərsən, sonra qabağına bir qara su çıxacaq, ondan gözlərinə, kirpiklərinə çəkərsən, sonra qırmızı su çıxacaq ki, ondan yanaqlarına sürtərsən. Lap axırda bir gümüşü su çıxacaq ki, onunla da başını yuyarsan. Məlik Cümşüd kəllənin dediklərinə əməl eləyəndən sonra axırıcı suda başını yudu. Oldu on dörd gecəlik bir ay. Başının bir tərəfi qızıl, bir tərəfi gümüş. Gəldi yetişdi bir şəhərə. Şəhərin kənarında atdan düşdü. Atın, quşun, aslanın hərəsinin tükündən bir az çəkib qoydu cibinə. Üçünü də buraxdı,

gəldi şəhərin qıraqına bir çobanın yanına. Ondan bir qoyun alıb, kəsdi. Ətin verdi çobana, qarnını tərsə çevirib keçirtdi başına, girdi şəhərə. Bir az o yana, bu yana dolanandan sonra, gəldi padşahın bağbanının yanına, dedi:

— Bağban qardaş, mən sahibsiz bir adamam, mənə bir iş ver işləyim.

Bağban baxdı ki, bir keçəl oğlandı. O da elə bir adam axtarırdı ki, bağın quşlarını qovsun. Alışdilar, verişdilər, oğlan bağbana quşqovan oldu. Bu burda quş qovmağında olsun, bu padşahın üç dənə mamlı-matan qızı var idi. Hər gün bağdan bunlara gül gətirərdi. Kiçik qız bir gün baxdı ki, onun üçün bağlanmış gül dəstəsi, o biri bacılarından yaxşıdı, həm də onunkunu qızıl tüklə bağlayıblar. Qız bu işdən maraqlandı. Di, başladı məsələyə fikir verməyə. Sabahısı gün baxdı ki, bu gün də gül dəstəsi gümüş tüklə bağlanıb. Ondan sonra onun dəstələri bir gün qızıl tüklə, bir gün də gümüş tüklə bağlanırdı. Qız duydu ki, burda bir hikmət var.

Bir gün qız səhər tezdən yuxudan durub əyləşdi pəncərənin qabağında. Bu pəncərə də həmin bağa baxırdı. Baxdı ki, bir keçəl oğlan gül yiğir. Amma, hərçənd ki, keçəldi, özü çox gözəl oğlandı. Gözlər qara, qaşlar qara, yanaqlar qıpqırmızı lalə kimi, sıfət ağappaq, elə bil ki, qaymaqdı, böyük bacıların gülünü sapla bağladı. Sonra bir o yana, bir bu yana baxdı, başından qarını çıxartdı. Qız baxdı ki, nə... oğlanın başının bir tərəfi qızıldı, bir tərəfi gümüş. Qız min ürəkdən bir ürəyə vuruldu oğlana.

Məlik Cümşüd hər gün xırda qızın dəstəsini başından çəkdiyi qızıl, gümüş tüklər ilə bağlayıb gətirdi. Amma qarovulçu-zad çox idi diyən, fürsət tapıb görüşə bilmirdilər. Kiçik qız ağıllı başlı Məlik Cümşüdə eşq yetirmişdi. Ta o hala gəlməşdi ki, nə gecə, nə gündüz gözlərinə yuxu-zad getmirdi. Yatırdı oğlan, dururdu oğlan, gəzirdi oğlan. Qərəz nə deyim... Oğlan elə bil ki, bir tilsimli

əjdaha olub keçmişdi onun boğazına, əl çəkmirdi ki, çəkmirdi.

Qız düşündü, daşındı, axırda başladı bacılarının beynin yeyib qulaqların dəng eləməyə ki, «niyə dədəm bizi ərə vermir». Elə demə qızlar da belə bir şeyə bənd imişlər, dərdləri açıldı. Üç bacı baş-başa verdilər. Neynəsinlər? Elə beləcə gedib atalarına bu barədə bir söz demək olmazdı. Axırda kiçik qız onlara dedi:

– Siz dayanın mən bu işi elə düzəldərəm ki, lap sizin ürəyinizcə. Burada heç bir çətinlik zad yoxdu, lap su kimi düzəldərik.

Böyük bacıları bu kiçik bacının mazaratlığına bələd idilər, odu ki, razı oldular. Kiçik qız getdi şahlıq bostanına, oradan üç dənə qovun seçdi. Gətirdi evə. Qovunların biri o qədər yetişmişdi ki, lap suyu axırdı, ikincisi miyanatəhər idi, üçüncüsünün lap vaxtı idi, vaxt eləyirdi ki çatlaşın. Bunları qoydu bir xonçaya üstünə də bir örtük örtüb, göndərdi padşaha.

Bəli, padşaha xəbər gəldi ki, qızlarından sənə bəxşayış gəlib. Padşah örtüyü açıb, gördü üç dənə qovun, qaldı məhəttəl. Çağırdı vəziri, dedi:

– Vəzir, bu nə olsun? Bu necə bəxşayışdı?

Vəzir bir az fikirləşib dedi:

– Padşah sağ olsun, qızların bu qovunlarla sənə söz demək istəyirlər. Bax bu lap yetmiş qovun böyük qızındı, deyir ki, «axı mənim vaxtim keçdi, məni nə vaxt ərə verəcəksən». Bu ortancıl qızındı, demək istəyir ki, “axı mənim də vaxtim keçdi”. Bu da üçüncü qızındı. Bu da demək istəyir ki, «ata, lap yetmişəm, şax-şax şaqqıldıyram, çirtmaq vurma dağillam».

Padşah gördü ki, elə vəzir deyəndi, fikrə gedib dedi:

– Vəzir nə təhər eləyim? Hardan bilək ki, bunların meyli kimədir?

Vəzir dedi:

— Padşah sağ olsun, onu həvalə elə mənə. Sabah əmr elərəm bütün camaat yiğilar sarayın qabağına. Qızlar da çıxarlar balaxanaya. Adamlar gəlib, bir-bir ordan keçirlər. Qızların meyli kimə olsa, onun dalınca alma atar, biz də işi bilərik. Padşahın bu tədbirdən çox xoşu gəldi. Bəli, əmr olundu, bütün camaat yiğışdı, qızlar da üç dənə tərlan kimi pəncərədə qərar tutdular. Təbillər çalındı, adamlar başladı pəncərənin qabağından birbəbir keçməyə. Büyük qız almanın atdı vəzirin oğluna, ortancıl qız atdı vəkilin oğluna. Kiçik qız heç kəsin dalınca atmadı. Hamı keçdi qurtardı, qız atmadı ki, atmadı. Padşah vəziri çağırıldı.

— Vəzir şəhərdə ta kim qaldı?

— Padşah sağ olsun, hamı burdadı. Bircə sənin başında bir keçəl quşqovan qalıb.

Padşah məhəttəl qaldı ki, görəsən bu qız kimə getmək istəyir. Çar-naçar əmr elədi, gedib quşqovanı, Məlik Cümşüdü çağırıldılar. Məlik Cümşüd elə gəlib əynində yırtıq paltar, pəncərənin qabağından keçəndə, qız almanın, yallah küpədi onun dalınca. Padşah onu görçək dəli kimi qalxdı ayağa. Ancaq iş işdən keçmişdi. Qız bunu görüb düşdü padşahın ayaqlarına. Padşah böyük qızı ilə ortancıl qızı qırx gün, qırx gecə toy elədi, hərəsinə bir imarət ayırib verdi, amma xırda qızına heç, toy-zad da eləmədi. Məlik Cümşüd qoşub, qəsrən çıxarıb, köçürdü təndrəsərə.

Bunlar burda yaşamaqdə olsunlar, bir gün padşah naxoşlayır. Di təbib, məsləhət, axırda dedilər ki, «sən gərək ov əti yiyyəsən». Bunu eşitcək padşahın kürəkənləri atlınib, çıxdılar ov axtarmağa. Bu tərəfdən də Məlik Cümşüd durub çıxdı şəhərin qıraqına. Dərədə cibindən tükü çıxardıb tutuşdurdu oda. At, zümrüd, aslan gəldi. Oğlan üçünə də əmr elədi ki, düşün çöllərə! Bu saat nə qədər ov varsa yiğarsınız bu dağın başına. Məlik Cümşüd özü də paltarını dəyişib bir sövdəgər paltarı geydi, oturdu ovların arasında. Az keçdi, çox keçdi kürəkənlər hər yanı axtardıllarsa ov əsəri tapılmadı, kor-peşman evə qayıtmak istəyirdilər ki, bir

də baxdılar bağın üstü dolub ovla. Tez atdan düşüb elə hərəsi birini nişanlamışdı ki, Məlik Cümşüd qalxdı ayağa:

— Hey nə eləyirsiniz?.. Sahibsiz mal-zad deyil ki, əlbəhəl nişanlayırsız.

Dedilər:

— Kimdi bunların sahibi?

Məlik Cümşüd dedi:

— Görmürsüz?

Kürəkənlər baxdılar ki, bu bir əntiqə oğlandı, özü də deyəsən sövdəgərdi. Dedilər:

— Ay qardaş, bunlardan bir dənə bizə satarsan?

— Çox bahadı ala bilməzsiz.

— Hər neçəyə olsa biz alarıq, qaynatamız naxoşdu, həkimlər ona ov əti buyurublar, hər yeri axtarmışıq tapmamışıq.

Məlik Cümşüd dedi:

— Hə... Çox yaxşı... mən sizə bir ov verərəm, ancaq iki şərtlə. Əvvəla hərənizin budundan bir damğa basaram, ikinci də ki, ovun başın özüm kəsərəm.

İkinci şərt asan şey idi. Nə olar, qoy özü kəssin. Ancaq birinci şərt bir az naqəhətli idi. Damğa, özü də buddan... kürəkənlər bir az fikirləşdilər. Əgər əlibos qayıdırıb qayınatalarının yanına getsələr, bu başdan-ayağa biyabırçılıqdı. Hamı da deyəcək ki, iki-iki öküz boyda adam gedib bir dənə ov vura bilmədilər, hələ adlarını da ığid qoyublar. Ovu da ki, bu zalim oğlu damgasız vermir. Axırda böyük kürəkən dedi:

— Ay balam, bizim budumuzu kim görəcək ki, damğanı da görə, gəl razi olaq!

Qərəz, razi oldular. Məlik Cümşüd bunların hərəsinin buduna bir damğa vurub, əsdər atı kimi nişanladı. Bir ov tutdu, yıldız yerə, «dadı başına, dadı başına» deyə-deyə başın kəsdi, verdi bunlara. Bunlar gedəndən sonra ovları ötürdü, atı, quşu, aslanı da azad eləyib, ovun baş ayağını götürüb, gəldi evə. Qız bunu görcək dedi:

– Haradan belə? Bunlar nədi?

Məlik Cümşüd dedi:

– Cölə getmişdim. Padşahın kürəkənləri bir ov vurdular, kəsib cəmdəyin apardılar, baş ayağın da atdlar yerə. Mən də götürüb gətirdim ki, bişirəsən yeyək.

Qız durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. Təndirəsərin divarındaki qurumlardan da içində töküle-tökülə çölmək başladı qaynamağa.

Kürəkənlər ovu gətirdilər. Tez bişirdilər, gətirdilər padşahın qabağına. Padşah qarnı tutunca yedi, amma heç bir şey çıxmadı. Heç bir mənffət vermədi. Ətin heç dadi da yox idi. Padşahın ağızında lap kül dadi verirdi. Bu tərəfdən elə ki, bizim balaca qızın bişirdiyi qurumlu kəlləpaça hazır oldu, bir nəlbəkiyə bir az ətindən, suyundan çəkib apardı anasının yanına ki, “atama pay gətirmişəm”. Padşahın qızdan o qədər zəhləsi getmişdi ki, yemək də istəmirdi,ancaq anası ağlaya-ağlaya yalvardı ki:

– Axı bu sənin doğma qızındı, indi bir qələtdi eləyib, ürəyi sinirdi, heç olmasa barmağını batır!

Qərəz, padşah bir barmağını batırıb yaladı. Baxdı ki, ədə deyəsən gözləri işıqlanır. De bir tikə də bundan vurdu. Elə bil ki, dirildi. Bir «hə» cılyayıb elə nəlbəkini yerli-dibli ötürdü içəriyə. Azar dünən getmişən, bu gün, elə bil ki, padşahın dərdinin dərmanı bu qurumlu kəlləpaça imiş. Tamam sağaldı. Sabahısı əmr elədi onları təndirəsərdən çıxarıb, ondan bir az yaxşı, divarları çatlamış köhnə bir saman damına köçürtdülər.

Məlik Cümşüd gündə gedib bağ'a quş qovur, axşamlar gəlib qız ilə bir yerdə kasibçılıq ilə ömrünü keçirirdi. Padşaha bir gün xəbər gəldi ki, ayrı bir padşah gəlir, bu padşahla davaya. De hazırlıq başlandı. Foclar bölündü, meymənə verildi böyük kürəkənə, meysərə verildi ortancı kürəkənə, dava başlandı. Axşama qədər vuruşdular. Düşmən padşah qoşununun lap əhədini kəsdi. O biri günkü davada padşah basıldı, yaman qırğıın oldu.

Əgər xoşbəxtlikdən axşam düşməsəydi, düşmən şəhəri-zadı verli-veran eləyəcəkdi.

Padşahın gecə səhərə kimi gözünə yuxu getmədi. Yuxuda cürbəcür qorxulu vəqiələr görürdü. Bəli, səhər oldu, meydan quruldu, hamı girişdi davaya. Bizim Məlik Cümşüd də arvadına dedi ki:

– Get atanın mehtərinə denən, mənə də bir qatırdan-zadan versin, gedim davaya.

Qız dedi:

– Sən gedib davaya neyləyəcəksən? Gedib yıxılıb ayaq altda qalıb ölürsən.

Oğlan dedi:

– Heç olmasa yenə qaraltı olaram ki.

Qərəz, qız gedib mehtərə dedi. Mehtər buna bir dənə qotur, axsaq qatır verdi. Məlik Cümşüd mindi qatıra, tayıtaya-tayıtaya üz qoydu çölə. Gəldi, dərədə qatırdan düşdü. Ayaqların bağlayıb yıxdı yerə, cibindən tükü çıxarıb tutuşdurdu oda. Bəli, at, quş, aslan üçü də gəldilər. Atın yəhərinə əvvəldən bağlanmış olduğu qırmızı paltarı geyindi, yeddi yerdən özünü qısilbənd eyləyib, quş kimi qalxdı atın belinə. Ayaq üzəngidə, diz qabırğada, üz qoydu dava meydanına.

Düşmən padşahın qoşununun lap nəfəsini təng eləmişdi. Qoşun az qalırdı ki, sınıb qaçsin. Padşah da, vəzir, vəkil ilə durub davaya tamaşa edirdi. Bir də gördülər ki, günbatan tərəfdən bir toz qalxdı. Tozun içindən bir at çıxdı, yanında aslan, başının üstündə zümrüd quşu, düz birbaş özünü vurdur düşmən qoşununun içində. Bir sağa hückum elədi, bir sola hückum elədi, düşmənin içində bir vəlvələ saldı ki, qələm lazımdı yaza. Bir tərəfdən özü, bir tərəfdən at, bir tərəfdən aslan, bir tərəfdən quş, daha özün hesabını apar, gör nə olar... Padşahın qoşunu bunu görcək qeyrətə gəlib, başladı hückuma. axşama yaxın xeyli düşməni dala oturtdular. Elə ki, qaranlıq başladı düşməyə, oğlan tez aradan çıxdı. Padşah ha istədi ki, gəlib ona kömək edən bu

oğlanı bir görüb tanısın ki, kimdi, ancaq oğlan çoxdan aradan çıxbı getmişdi. De axşam hamı şad qayıtdı evə. Məlik Cümşüd də yenə axsaq qatırı minib taytiya-taytiya gəldi evinə.

Sabahısı səhər tezdən yenə durub qatırını minib düzəldi yola. Elə ki, dərəyə çatdı, tükü tutuşdurdu oda. Yenə mindi atına, yanında aslan, başının üstündə zümrüd quşu, hücum elədi düşmənə. Gün əyilənə yaxın düşmən tab gətirməyib qaçmağa başladı. Nə təhər oldusa davada Məlik Cümşüd əlindən yaralandı. Elə özü də padşahın həndəvərindəydi. Padşah əlüstü cibindən dəsmalını çıxarıb, onun əlini bağladı. Düşmən qaçıdı, dava qurtardı, hamı qayıtdı evə. Məlik Cümşüd yenə aradan çıxdı, heç kəs onu tanımadı. Gedib qatırını mindi, gəldi evinə. Arvadı onu bu halda görçək, soruşdu:

— Əlinə nə olub?

Dedi:

— Heç zad. Elə durmuşdum, yaylim ox gəlib dəydi əlimə.

Gecə yara Məlik Cümşüdü çox narahat elədi. Heç özün-sözün bilmirdi. Qız onun yarasını açıb təzədən məlhəm qoyub bağladı. Dəsmal da çox qanlı olduğuna görə dəyişdirib, yuyub sərdi həyətdə şəritə. Səhər padşah çıxmışdı həyətə, bir də baxdı ki, dünənki atlının yarasına bağlılığı dəsmal sərilib həyətdəki şəritə. Tez qızı çağırtdırıb soruşdu:

— Bu nə dəsmaldi?

Qız dedi:

— Hal-hekayə belə... dünən oğlanın əlinə yaylim ox dəyib, bu dəsmal onun yarasının dəsmalıdır.

Padşah dedi:

— Hey gidi namərd, burada iş var deyəsən.

Çağırıldı vəziri, əhvalatı ona danışdı. Vəzir durdu ayağa, getdi Məlik Cümşüdün yanına, gördü həmin oğlandı

ki, var. Məlik Cümşüd yatmışdı deyən qarını da başından çıxartmışdı, qızıl-gümüş tükləri görünürdü. Dedi:

— Oğlan, sən niyə özünü bizdən gizlədirsin? Padşah səni görmək istəyir. Açı görək sən kimsən?

Məlik Cümşüd dedi:

— Gedin axşamüstü balaxananın eyvanında olun, gəlib oradan keçəcəyəm. Görüb, onda kim olduğumu bilərsiniz.

Vəzir gəlib əhvalatı padşaha danışdı. Bəli, xəbər verildi, bütün əyan-əşrəf yiğildi balaxananın eyvanına. Bir də gördülər ki, budur əvvəldən keçəl bildikləri Məlik Cümşüd həmin qırmızı dava paltarı əynində, həmin at altında, yanında aslan, başının üstündə zümrüt quşu ona kölgəlik ceyləyə-ceyləyə ley kimi gəlir. Padşah bunu görcək utandığından qıp-qırmızı qızardı. Ona indiyə kimi pislik elədiyinə peşman oldu. De oğlan gəldi, atdan düşüb ehtiramla padşahın əlindən öpdü. Padşah göz gəzdirib gördü ki, o bir kürəkənləri yoxdu. Məlik Cümşüd bunu görüb dedi:

— Padşah sağ olsun, əmr eləyin sizin kürəkənləriniz gəlsin. Onlar mənim həlqəbəğuşumdurlar.

Padşah məhəttəl qalib soruşdu:

— Bu nə sirrdi?

Məlik Cümşüd ov məsələsini, necə ov satıb hərəsinin buduna bir damğa basmışdı, bizim dediyimiz kimi, açıb padşaha dedi. Padşah adam göndərdi kürəkənlərinin dalınca. Gəlib xəbər gətirdilər ki, kürəkənlər naxoşlayıb yatıblar. Padşah bildi ki, onlar yəqin məsələni başa düşüb oğlanı tanıyıblar, ona görə utandıqlarından gizləniblər. Əmr elədi ki, bu saat nə təhər olsa, gərək gələlər bura. Gedib oğlanları gətirdilər. Əmr elədi, onların budlarını açıb baxdılar, gördülər ki, doğrudan da Məlik Cümşüdün dediyi kimi, hərəsinə bir damğa vurulub. Padşah əmr elədi, indi də o biri kürəkənin birini saman damına, o birini də

təndirəsərə köçürdüb, Məlik Cümşüdlə kiçik qızı köçürtdü öz yanına. Özünü də bütün qoşuna böyük elədi.

Ay keçdi, gün dolandı, günlərin bir gündündə oğlan evdən çıxıb bazara gedirdi, bir də gördü ki, yoluñ üstündə bir qoca qarı durub ağlayır. Qarı oğlanı görcək dedi:

— Ay bala, başına dönüm, belə o gözlərinin qadasın mən alım. Qürbətdə bir oğlum var, ondan kağız gəlib bir adam tapmiram ki, oxusun.

Oğlanın yazılışı gəlib ondan kağızı aldı ki, oxuya, arvad dedi:

— Ay bala, zamana dönüb, camaat xarab olub, belə durmuşq kükçədə, sonra qonum-qonşudan biri bizi görər, biyabır olarıq, sabah bir sicirrəmə söz qoşub, bir zurna-qaval çıxardarlar ki, sənin də adın bədnəm olar, mənim də. Yaxşısı budur, gəl zəhmət çək, gir həyətdə oxu!

Oğlan girdi həyətə. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə. Oğlan baxdı ki, bura tilsimmiş. Qarı əlindəki ağaçı havada silkələyib dedi:

— De görüm, Gül Sənavərə neynədi, Sənavər Gülsə neynədi?

Oğlan məttəl qalıb dedi:

— Mən nə bilim?

Qarı bu cavabı eşitcəyin əlindəki ağacla onu vurub dedi:

— Onda ol daş!

Oğlan oldu daş, qaldı yerində.

Bu burada, bu dəmdə qalsın, biz qayıdaq dala. Elə ki, dərvış padşah oğlu Məlik Cümşüdü aldadıb apardı, padşah ha gözlədi oğlan qayıtmadı, de ətraf-əknaf, ora-bura adamlar saldı, car çəkdi, bütün hər yeri ələk-fələk elədi oğlan tapılmadı ki, tapılmadı. Bəli, bildilər ki, oğlan dərvişin hiyləsinə düçər olub. Yas tutdular, qara geydilər, bütün şəhər yasa batdı.

Bu dərd oğlanın qardaşlarına yaman əsər eləmişdi. Uşaqlıqda bir-birinə bab olmuşdular, musayıb olmuşdular.

Qardaşlar ikisi də gündən günə əriyirdilər. Neçə dəfə ortancıl qardaş Məlik Əhməd qardaşının dalınca getmək istədisə, padşah qoymadı ki, gedər, dərviş onun da başına əngəl gətirər. Axırda gördü ki, yox, əgər belə getsə onsuz da Məlik Əhməd qardaşının dördündən əriyb-əriyib axırda bir gün öləcək, çar-naçar axırda rüsxət verdi. Elə Məlik Əhməd bir belə şeyə bənd idi. O saat atı minib yola düzəldi. Bir neçə gün yol gedəndən sonra, gördü uzaqda bir qalaça görünür. Üz qoydu qalaçaya tərəf. Elə bir az getmişdi ki, bir də gördü deyəsən yanından bir səs gəlir. Dönüb baxanda gördü bir kəllədi, atıla-atıla yanınca gəlir. Burasını deyim ki, bu qardaşların üçü də yaman bir-birinə oxşayırdılar.

Kəllə buna dedi:

– Məlik Cümşüd, bə niyə belə? Bəs bu sıfətə niyə düşmüsən?

Oğlan elə qardaşının adını eşitcək ürəyi tappıldı, öz-özünə dedi: «aha yaxşı oldu ki, o məni Məlik Cümşüd bildi. İndi mən bütün işləri bilərəm». Kəllə elə doğrudan da onu Məlik Cümşüd bilmışdı.

Məlik Əhməd dedi:

– Başına çox qəzalar gəldi, kəllə!...

Kəllə dedi:

– Eybi yoxdu, ondan ötrü niyə ürəyini sıxırsan? Bax o ki, dərvişin qalaçasını görürsən, get atı, aslanı, zümrüdü gör, sonra gələrsən yanına.

Məlik Əhmədin keyfi lap başladı üstürünki vurmağa. Özün birbaş verdi qalaçaya. Bir-bir otaqları gəzirdi ki, bəlkə qardaşından bir əsər tapa bilə. Ta ki, gəzə-gəzə gəlib qırxinci otağa çatdı. Baxdı ki, bir at yanında bir balası, bir aslan yanında bir balası, bir də bir zümrüd quşu yanında bir balası, burada bağlanıblar. Bunlar da onu Məlik Cümşüd bilib, soruştular:

– Ey Məlik Cümşüd, bu nə işdi, bə bizim balalarımızı neynədin?

Məlik Əhməd tez cavab verdi:

— Deməyə də utanıram. Başına çox qəzalar gəldi.
Sizin yanınızda lap üzüqarayam.

At onun sözünü kəsdi:

— Ondan ötrü niyə ürəyini sıxırsan? Ala bu biri
balamı min!

Zümrüd dedi:

— Ala mən də bu biri balamı verim sənə.

Aslan dedi:

— Al, bu da mənimki, götür qurban olsun sənə!

Məlik Əhməd atı mindi, quş başının üstündə, aslanın
balası yanında, üz qoydu yola. Elə bir az getmişdi ki, kəllə
atılıb çıxdı bunun qabağına.

— Dayan, Məlik Cümşüd, görürəm başına gələn
qəza-qədər sənin fəhmini qaraldıb. Mən sənə dediyim sular
buradadı. Yenə birinci ağ suda çım, sonrakı qırmızı sudan
yanaqlarına sürt, qara sudan qaşlarına, kirpiklərinə çəkib
sonra gedərsən.

Məlik Əhməd başa düşdü ki, qardaşı həmin bu
yollardan keçib, bu şeyləri də eləyib. Atı vurdu, yola düşdü.
Kəlləni dediklərinin hamısını eyləyib. Qardaşı Məlik
Cümşüdə lap oxşadı. Məlik Cümşüdü tanıyan adamlardan
hankısı onu görsəydi, hökmən deyərdi ki, elə bu odu, lap elə
bil ki, bir almayıdilar yarı bölünmüştülər.

Bəli, Məlik Əhməd kəllənin dediklərini eləyəndən
sonra düzəldi yola. De az getdi, çox getdi, gedib yetişdi bir
şəhərə. İçəri girəndə baxdı ki, bütün şəhər qara bayraqlarla
bəzənib. Yol uzunu nə qədər adama rast geldi, arvadlı-
kişili hamısı qara geyinmişdi. Məlik Əhməd lap mat qaldı.
Bazara çıxdı, baxdı ki, camaat bunu görcək qara bayraqları
çixardıb, qırmızı bayraq saldı. Öz üstündəki qara paltarları
tez çıxardıb, hara isə üz tutub qaçırlar. Hami qışqırır,
bağırır. Məlik Əhməd səs-küyün içində ancaq bunu anlaya
bildi ki, hamı deyir: «Vəliəhd gəldi».

Məlik Əhməd məsələni anladı. Bildi ki, onu qardaşı
Məlik Cümşüdə oxşadırlar. Düşdü fikrə ki, yaxşı indi mən

neynəyim? Görəsən qardaşım burada nəçi imiş? Mən özümü burada necə qələmə verim? Elə bu fikirlə yavaş-yavaş atını sürürdü ki, bir də gördü, qabaqda qosunun ucu açıldı. Demə padşaha müştuluq veriblər ki, kürəkənin gəldi. O da qosunu, vəzir-vüzərəni yiğib kürəkənin pişvazına çıxıb. Elə padşah Məlik Əhmədə çatcaq heç fürsət vermədi ki, o ağızını açın, boynunu qucaqlayıb üzündən-gözündən öpməyə başladı. Məlik Əhməd baxdı ki, qiyamət başqa qiyamətdi.

Məlik Əhməd fikirləşdi ki, əgər mən işi açsam, bəlkə qardaşımı tapmaq mümkün olmadı, elə yaxşısı budu, qoy elə bilsinlər. Odu ki, dedi:

— Heç zad, canım, çıxmışdım ova, bir ceyrana rast gəldim, qovhaqov-qovhaqov belə yubandım.

De şəhər təzədən bəzəndi. Gəldilər barigaha. Axşamüstü idi. Bir az ordan-burdan söhbət-zad etdilər, tainki qaranlıq düşdü. Hərə öz mənzilinə çekildi. Məlik Əhməd də öz dəyirəsinə gəldi. İçəri girdi, bir də gördü nə... dünya gözəli kimi bir qız durub evdə. Fikirləşdi ki, görəsən bu kim ola... elə bu fikirdəydi ki, qız özün atdı bunun üstünə. Qollarını boynuna salıb başladı danışmağa ki, ay nə bilim indiyə kimi hardaydın? Niyə gedəndə mənə deməmişdin? Ay nə bilim az qalmışdım səndən sonra özümü öldürəm... Məlik Əhməd anladı ki, bu qardaşı Məlik Cümşüdün arvadıdır. Qaldı avara ki, indi bu nə eləsin? Qərəz, Məlik Əhməd birtəhər bunu sakitləşdirib bəhanə elədi ki, mənim yuxum gəlir, yatmaq istəyirəm. Tez soyunub girdi yerinə. Ancaq əvvəlkindən də böyük bir əngələ keçdi. Qız dinməz-söyləməz soyunub yixildi onun yanına. Bəli, işlər lap düzəldi.

Məlik Əhməd qılincin qoydu oratlığa ki:

— Bax, bu qılincdan bu yana keçməyəsən.

Qız dedi:

— Niyə?

Məlik Əhməd dedi:

— Onun səbəbinə sonra deyərəm.

Qız Məlik Əhmədin bu hərəkətindən küsüb üzünü döndərdi o yana, yatdı. Məlik Əhmədin canı qurtardı.

Səhər yuxudan durdular. Məlik Əhməd dedi, çıxmış küçə bacanı bir dolanım, bəlkə qardaşımdan bir iz tapdım. Elə bir az küçə ilə getmişdi, gördü ki, bir qarı əlində bir kağız durub ağlayır. Qarı bunu görcək baş�adı yalvarmağa ki:

— Ay bala, qürbətdə bir oğlum var, ondan kağız gəlib, bir adam tapmırəm ki, mənim üçün bunu oxuya.

Məlik Əhməd kağızı aldı ki, oxuya, qarı oyana, bu yana baxıb dedi:

— Ay bala, bizi burada görüb səhər sicirrəmə söz qoşarlar, gəl həyətdə oxu!

Elə Məlik Əhməd həyətə girmişdi ki, qapı bağlandı. Gördü ki, bəli, düşüb tilsimə. Qarı əlində bir çubuq zahir oldu.

— De görüm Gül Sənavərə neynədi, Sənavər Güllə neynədi?

Məlik Əhməd məəttəl qalıb dedi:

— Mən nə bilim?

Qarı onun başına bir çubuq vurdu.

— Onda sən də ol daş!...

Bu da qalsın burda, sənə kimdən xəbər verim, üçüncü qardaş Məlik Məhəmməddən. Məlik Məhəmməd gördü ki, qardaşı Məlik Əhməd də getdi, gəlib çıxmadi. Bir çox xahişdən, iltimasdan sonra atasından izin alıb düzəldi yola. Həmin yoldan gəlib keçəndə kellə bunu da Məlik Cümşüdə oxşadıb dedi:

— Məlik Cümşüd, bu nədi? Yenə bu hala düşdün?

Məlik Məhəmməd anladı ki, qardaşları bu yol ilə gediblər. De özün nişan verməyib, fənd ilə kəllədən bütün əhvalatı öyrənib gəldi dərvişin qalaçasına. At bunu görcək soruşdu:

— Məlik Cümşüd, yenə balamı itirdin?

– İtirdim.

– Ürəyini sıxma gəl, min öz üstüme!

Bəli, Məlik Məhəmməd atın özünü mindi, aslanın özü də düşdü bunun yanına, zümrüd də oğlanın başının üstündə yola düşdü. Bu da kəllənin dediyi kimi sularda çımdi, gözünə, qasına çəkdi, yanaqlarına sürtdü, başını yudu gəlib axırdı padşahın şəhərinə yetdi. Bunu da padşah gəlib pişvaz elədi. Bu da qılincin ortaya qoyub gecəni yattı. Səhər bazara gedəndə qariya rast gəldi. Qarı nənə əlində kağız ağlayırdı. Elə Məlik Məhəmmədi görçək aldadıb içəri saldı:

– De görüm, Gül Sənavərə neynədi, Sənavər gülə neynədi?

Məlik Məhəmməd bir balaca fikirləşəndən sonra dedi:

– Mənə qırx gün möhlət ver! Qırx gündən sonra sənə deyərəm.

Qarı bunu daş eləməyib ötürdü. Məlik Məhəmməd çıxb tükü oda tutdu, at, quş və aslan üçü də hazır oldular. Ata dedi:

– Götür məni Sənavər padşahın vilayətinə!

At dedi:

– Bu yol çox əziyyətli, qorxulu, tilsimli yoldu. Mən səni qırx günə aparıb gətirə bilmərəm. Yaxşısı budu, qoy səni zümrüd quşu aparsın.

Məlik Məhəmməd yol üçün lazım olan şeyləri alıb, özü də zümrüd quşuna minib qalxdılar göyə. Bir neçə gün sonra zümrüd quşu bir qalaçanın yanında düşüb, Məlik Məhəmmədi yerə qoyub dedi:

– Bax, Məlik Məhəmməd, Sənavər padşah indi bu qalaçada olur. Al tükümü, qorxma get, lazım olcaq yandırarsan, mən gələrəm.

Məlik Məhəmməd quşu buraxıb qalaçanın qapısını döydü. Soruştular:

– Kimsən, kimi istəyirsən?

Dedi:

— Qəribəm, bu gecə Sənəvər padşaha qonaq olmaq istəyirəm.

Qapını açıb, Məlik Məhəmmədi Sənəvər padşahın yanına gətirdilər. Baxdı ki, Sənəvər qoca bir kişiidi. Bəli, görüşdülər, xoş-beş, on beş, Sənəvər ondan soruşdu:

— Nə işin var, bala?!

Məlik Məhəmməd dedi:

— Qibleyi-aləm sağ olsun, mən Güл ilə sənin əhvalatınızı bilməkdən ötrü sənin yanına gəlmişəm.

Sənəvər padşah gülüb dedi:

— Bala, məndən hər nə istəsəydin çox razılıqla verərdim. Amma bunu deyə bilmərəm. Bu bir sırrdi ki, bunu gərək bir allah bilə, bir də mən.

Məlik Məhəmməd çox təvəqqəf elədi, heç bir şey çıxmadı. Sənəvər padşah razi olmurdu ki, olmurdu. Bir az söhbətdən sonra xörək gəldi.

Məlik Məhəmməd baxdı ki, qabaqca ipək yorğan-döşəkdə bir it gətirdilər. Xörəyi qabaqca qoydular, itin qabağına. İt yeyib doyandan sonra, artığını qoydular göyərçinin qabağına. Göyərçin yemədi. Ondan sonra bir adam kəlləsi gətirdilər, bir ağaclə onu döydülər. Göyərçin bunu görəndə yaniqli bir ah çəkib başladı yeməyə. Məlik Məhəmməd lap qaldı məəttəl. Özünü saxlaya bilmədi, Sənəvər padşahdan soruşdu:

— Qibleyi-aləm, mən bu məsələyə lap mat qaldım. Bu nə kəllədi? O nə itdi? O nə göyərçindi? Bu nə məsələdi?

Sənəvər padşah gülüb dedi:

— Elə bunu sənə desəm, onda sən Güllə mənim əhvalatımı bilmış olarsan. Bu it də, bu göyərçin də, bu kəllə də hamısı bu məsələdə olublar.

Məlik Məhəmməd dedi:

— Qibleyi-aləm, mənim marağım birə-beş artdı. Ölsəm də bu əhvalatı bilməmiş, buradan gedən deyiləm.

Sənəvər padşah dedi:

— İndi ki, belədi, mən bu əhvalatı sənə danışaram, ancaq bir şərtlə. O da budu ki, əhvalatı danışıb qurtarandan sonra səni öldürərəm.

Məlik Məhəmməd razi oldu. Sənavər padşah başladı:

— Mən qırx ölkədən bac-xərac alan bir padşah oğluyam. Bu Gül də mənim baş hərəmim idi. Mənim bir yaxşı atım var idi ki, həmişə ona kişmiş yedirdərdim. Amma nə qədər xərc qoyurdumsa, bu günü-gündən dala gedib arıqlayırdı. Axır bir gün mehtəri çağırıb soruştum ki, balam, bu ata mən bu qədər xərc qoyuram, bu niyə kökəlmir!

Mehtər cavabında mənə dedi:

— Qibleyi-aləm sağ olsun, at haradan kökəlsin ki, gündüzlər yedirdib, gecələr səhərə kimi minirsən.

Mən fikrə getdim, necə yəni gecələr səhərə kimi minirsən. Mən gecələr atı minmirdim. Bunu minən kimdi? Ancaq bu barədə bir söz deməyib onu mürəxxəs elədim. Fikrim bu idi ki, gecə mənim adımla atımı minəni tutum. Ona görə də gecə özümü yuxuya vurub gözləyirdim ki, görünüm mehtəri kim səsləyəcək. Gecənin bir vaxtı gördüm ki, arvadım Gül yavaşça yanından durdu. Mənə diqqətlə baxdı ki, görsün yatmışam, ya yox. Mən də bunu görüb özümü lap yuxuluğa vurdum. Elə bil ki, bir ildi yatmışam. Elə ki, Gül arxayın oldu ki, mən yatmışam, mənim paltarımı geydi, qılincımı çəkib üç dəfə başımın üstündə silkəldə, sonra yavaşça qapıdan çıxdı. Baxdım ki, həyatda mehtəri çağırır.

— Mehtər, atı ver!..

Mehtər atı gətirdi. Özü də yazıq deyirdi:

— Görürsənmi, qibleyi-aləm. Gecələr belə minirsən, səhər də məni danlayırsan ki, at niyə arıqlayır? Ta mən başıma nə kül töküm?

Arvadım Gül bunun sözlərinə qulaq asmayıb, heç bir cavab da verməyib atı minib, yola düzəldi. Mən də yallah

bunun dalınca... Gethaget, gedib bir dağa çıktıq. Dağın dibində Gül atdan düşüb bağladı, özü girdi mağaraya. Mən də onun dalınca özümü mağaraya soxub qaranlıq bir bucaqda gizləndim. Həmən ipək yorğan-döşəkdə gördüyün bu it də mənim yanımca evdən gəlmışdı. Baxdım ki, mağarada yekə bədənli bir lotu əyləşib, özü də bir kifirin biri. Gül özün verdi lotunun yanına. Lotu heç ona fikir də vermədi. Gül qaravaş kimi bir az qapıda durdu, durdu, axırda qabağa gedib qolun lotunun boynuna saldı. Lotu onu itələyib yixdi yerə, qışkırdı üstünə ki:

— İndiyə kimi hansı cəhənnəmdəydin?

Gül ağlaya—ağlaya onun qabağında diz çökdü ki:

— Vallah ərimi indicə yuxuya verib gəlmisəm.

Lotu ona bir sillə vurdu. Gül ona yalvarmağa başladı. Düzü bu mənə çox ağır gəldi. Mən Sənəvər padşah olum, mənim baş hərəmimi bir itin birisi sillə ilə vursun. Lotu ilə əlbəyaxa olduq. Az qalmışdı ki, lotunu yixim, bir də baxdım ki, öz arvadım Gül lotuya kömək eləyir ki, məni öldürsün. Bu hində həmin bu it mənim harayima çatdı. Daldan lotunu yırtıb, mənə kömək elədi. Lotunu öldürdük, Gülü də götürüb evə gəldim. Elə qapiya yetişəndə Gül arxadan mənim başıma bir ağaç vurub dedi:

— İndi ki, sən mənim sevgilimi öldürdün, ol it!

Mən oldum qotur bir it, düşdüm küçələrin canına. İki gün ac küçə bacanı gəzdim. Axırı sürünə-sürünə gəlib bir qəssab dükəninin yanına çıxdım. Deyəsən qəssabın mənə yazılı gəlirdi. Ancaq mənə nə qədər sümük atdisa itlər boğub əlimdən aldı. İtdikdə heç əlim yox idi, açıq görürdüm ki, mən iki-üç günə acıdan ölrəm. Gözlədim, qəssab axşam dükəni bağlayıb evinə gedəndə, mən də düşdüm onun dalına. Gedib yetişdik, qəssab girdi həyətə, mən də onun dalınca. Qəssabın qızı oturmuşdu həyətdə. Elə mən həyətə gircək saçlarını üzünə töküb qışkırdı.

— Dədə, bu nəməhrəm kişini niyə həyətə gətirmisən?

Qəssab o yana, bu yana baxıb məəttəl qalmışdı ki,
naməhrəm kişi kimdi?

Qız dedi:

– Dədə, bu it Sənavər padşahdı.

– Ay qız, kəs səsini! O nə sözdü? Sənavər padşah
eşidər dərimizə saman təpər.

– Vallah, bu Sənavər padşahdı. Bunu yəqin arvadı
Gül bu hala salıb. Mən bu saat bunu sağıldaram.

Bunu deyib qız bir kasa su gətirdi, bir əfsun oxuyub
pülədi suya, tökdü mənim başıma. Sonra çubuqla məni
vurub dedi: «Ol Sənavər padşah».

Mən oldum Sənavər padşah, qayıtdım evə, gəldim
qapıya, evə gircək Gül məni gördü, əlindəki çubuqla məni
vurub dedi:

– Ol eşşək. Mən oldum eşşək. Elə küçəyə çıxcaq bir
rəncbər kişi məni sahibsiz görüb tutdu. Axşama qədər mənə
küleş daşıtdı. Belim ta lap yağır olmuşdu. Axşam birtəhər
əkilib yenə özümü qəssabın dükanına yetirib düşdüm onun
dalına. Bəli, qəssab da məni sahibsiz görüb kəmal-
ehtiramla qıçların aşırı üstümə, evinəcən məni mindi.
Həyətə girəndə qız yenə məni tanıdı. Yenə əfsun oxuyub,
məni əvvəlki halıma qaytardı. Özü də dedi:

– Əgər bu dəfə də Gül fürsət tapıb səni heyvandan-
zaddan eləsə, ta sənin dərmanın yoxdu, ala bu çubuğu, bu
dəfə də sən çalış onu bir şey elə!

Çubuğu alıb evə gəldim. Qapını döydüm. Elə Gül
çixcaq, fürsət verməyib çubuqla onun başından vurdum.
Ancaq ürəyimdən gəlmədi ki, onu başqa heyvan eləyim,
dedim «ol göyərçin!». Sonra padşahlıqdan əl çəkib bunları
da götürüb çəkildim bu qalaçaya. İndi qabaqca xörəyi
verirəm itə, it doyandan sonra artığını verirəm ona. Yemək
istəmir onda mən də o lotunun kəlləsini döydürürəm. O
kəllənin döyülməyinə tab eləyə bilməyib xörəyi yeyir. İndi
bala, bil, gör, Gül Sənavərə neynəyib, Sənavər Gülsə
neynəyib?

Oğlan dedi:

— Sağ ol, indi ixtiyarın var məni öldürəsən. Ancaq izin ver çıxım dəstəmaz alım, gəlim, iki rükət namaz qılım, sonra.

Sənəvər padşah razı oldu. Bilirdi ki, qalaçanın divarları uca, qapısı da bağlı, oğlan heç bir yerdə qaça bilməyəcək. Məlik Məhəmməd çıxıb qalaçanın həyətinə, quşun tüküni oda tutdu. Quş gəldi, minib qalxdı göyə.

Qırxinci gün qarı bir də gördü ki, bir şey gurultu ilə düşdü həyətə. Çıxıb gördü ki, Məlik Məhəmməddi. Məlik Məhəmməd bütün Sənəvər padşahdan öyrəndiklərini bizim bildiyimiz kimi ona danışdı. Qarı dedi:

— Mən bunu öyrənmək üçün minlərcə adamları daş eləmişəm. İndi ki, sən öyrənib mənə dedin, ala hamisin dirildim, verim sənə. Ancaq Sənəvər Gülü elődəsə, gör indi Gülün bacısı Sənəvərin başına nə işlər gətirəcək...

Qarı bir əfsun oxudu, daşlar hamısı oldu adam. Məlik Məhəmməd qardaşlarını tapdı. Gəlib Məlik Cümşüdün arvadını da götürüb öz vilayətlərinə getdilər.



Adil padşahın nağılı

Biri vardı, biri yoxdu, yer varıldı, göy yoxdu, amma yerin üsdündə bir padşah vardı... Onun ədli, insafı bütün vilayətə yayılmışdı. Deyillər ki, bu padşah nəfəs alanda dağ-daş, otdar sevinərdi ki, bizim ətrimizi, havamızı udur, məfəs verəndə gül, ətir qoxsu gələrdi.

Onun məmləkətində aj-yalavaş yoxudu. Torpax arzusunda olana torpax, mal-mülk istəyənə mal-mülk verərdi. O qədər səxavətliyi ki, Allah-tala da onnan varın qısmazdı. Xəzinəsi ha dolub daşardı. Amma ki, bu paşahın züriyyəti yoxuydu. Elə fikir eləyirdi aya mənnən sora bu məmləkəti kim yolluyub yola verəcəh. Padşah çox fikirrəşdi, az fikirrəşdi, böyük vəziri yanına çağırıb dedi:

Vəzir, sən bilisən mənim səltənətimdə bir ocax yandıranım, bir tüstü çıxardanım yoxdu. Mən istiyirəm taxtı-tacımı elə bir adama verim ki, mənnən sora rəyyətim yenə halallıdan sapıxmasın, bu vilayət dağılıb getməsin.

Vəzir bir az fikirrəşdi dedi ki, paşşah sağ olsun nə tər desən həylə də bir yön qılarıx, inşallah hər şey sənin ürəyincə olar. Paşah taxtının "Ya Allah" deyib qalxdı. Vəzirinə əmr etdi ki, bu ölkədə nə qədər halal adam var, caar gətdir, sarayına yığ, deynən padşahın fərmayışıdır. Qoy onnar gəlsin, mənim onnara tapşırığım var.

Vəzir padşahın dediyi kimi də elədi. Vilayətin hər yanına adam salındı el – obada kimi halal bildilər padşahın sarayına göndərdilər.

Elə ki, sabah açıldı, üzüza xeyirri sabahlar açılsın şahın sarayına xeyli halal adamnar cəmləşdi. Padşaha xəbər apardılar ki, qibleyi – aləm sağ olsun fərmayışınıza kimininsə malı – mülkündə gözü qalmışın, halal əkib – halal biçənnər saraya təşrif gətiriblər.

Şah xeyli sevindi onu gözdüyünnərin yanına gəldi. Ağsaqqal qarasaqqal nə xərtəm halal adamvardı, hamısına

bir – bir nəzər elədi. Əmma nədənsə padşahın gözdəri donux, bət – bənizi soluxmuş görükürdü. O bütün səfin qabağından keçib taxtına əyləşdi. Əlini – əlinə vurup əmr etdi:

– Vəzir, söylə mənim amanatdarımı götirsinnər. Vəzir baş, əyib, dahi – dahi qapıdan çıxdı. Bir az keşdi nökər – nayib əllərində gül dipçayı saraya varid oldular. Padşah yerinən qalxdı hər halal adama bir dibçəh bir də bir tum verdi. Sora da əmr etdi ki, 40 gündən sora hər kəs becərdiyi güllə burda əmrə müntəzir olsunnar. Hər kimin gülü lap şüx olsa, lap ətirri olsa bilsin ki, bu varıdat, bu taxtac ona çatacax. Baş əyib bir – bir mürəxxəs oldular.

Günnər keşdi, vədə tamam oldu əmma padşahın gözdərində bir intizar, üzündə bir təlaş vardi. Elə bil bu Adil paşşah ayağ üstə bir müqəvvəyi. Heş dinib danışmırkı.

Elə ki, sabah açıldı, üzüza bir də xeyirri sabahlar açılsın, halallar cəm oldu saray doldu ətiriynən. Padşaha xəbər getdi ki, bə adamlar gəlib, saray hələ belə behiş ətri görmüyüb. Şahın qaş – qabağı açılmırkı. Eşdə də bir göy guruldayıp bir yağış yağırdı ki, tut ucunnan çıx göyə.

Padşah asta – asta bu halaladamların yanına gəldi. Hərə öz dipçayındəki gülü padşahın qabağına qoyub. Təzim edib dipçayıının yanında durur. Əmma bu adamnarın içində bir yetim cuvanəzən vardi ki, bət – bənizi ağappax idi. O, nə qədər əlləşmişdi toxum göyərməmişdi. Heş bura gəlməx də istəməmişdi. Padşahın onu öldürəcəyinən qorxurdu. Ancax anası demişdi ki, bala get gör təzə padşah kim olacaq, bari səni orda görsün, bizdə kasıbığın daşın atax.

Padşah asta – asta gəlib bu cuvanəzənin qabağında durub təəccübə ona baxdı, hökmələ dedi:

– Sən niyə mənim fərmayışimi pozmusan. Hanı səən gülün?

Oğlan, bu yetim ağappax oldu, qorxudan dili – ağızı təpidi. Hannan hana bir tər gücünü yığıb dedi:

— Ey Adil padşah, Allah da şahiddir ki, mən naxələfləh ələməmişəm. Əmma ha ona su verdim, ha günə görsətdim, ha istiyə qoyub, sərinə daşdım heş nə bitmədi ki, bitmədi. Bilirəm padşahın fərmayışının çıxanın başı kəndirdə olur. Ey adil padşahi, sənnən bir ricam var. Məni öldürəsən, bilirəm. Əmma bir qoca anam var. Onun kimi – kimsənəsi yoxdu. Ona bir az puldan – paradan ver ki, məndə ərxəyin gedim o dünyaya.

Padşah səssiz – səmirsiz qeyidib taxtına çıxdı. O yetim cuvanəzəni yanına çağırdı. Hamı qorxu içində uşağa baxırdı. Padşah gülümşünüp yerindən qalxdı, bu cuvanəzənin öz yerində taxdında əyləşdirdi, başının tacını götürüp dedi:

Ey mənim rəyyətim. Bilin və ağıh olun. Şükürər olsun məni yaradana ki, Allah məni namud qoymadı. Məmləkətimin halal adamı elə bu oğlandı. Mən bütün tumları bişirip vermişdim bu adamnara. Bilirdim ki, heç nə göyərmiyəcəh. Onnar halal olsalar da var – dövlət, mal – mülk, tax – tac hamisin yoldan çıxatdı. Bircə bu yetim uşax haxdan dönəmədi. Odu ki, mən də sizi bu halal adama amanat etdim.

Hamı çox şad oldu. Yağış kəsdi, gün çıxdı. Göydən üç alma düşdü. Biri mənim, bir nağıl dənin, biri də özümün...



Hazarandastan bülbüllü

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görmemişdi. Gül-gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib, əkdirmişdi. Qərəz, nə deyim bağda can dərməni desən vardi. Bu bağın şöhrəti bütün ətraf-əknafa yayılmışdı. Dünyanın hər tərəfindən dəstə-dəstə adamlar tamaşasına gəlirdi.

Bir gün yenə ayrı şəhərdən üç nəfər bu bağı görməyə gəlmişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:

— Cox gözəl bağdı, amma heyif ki, Hazarandastan gülüynən Hazarandastan bülbüllü bu bağda yoxdu.

İkinci qonaq bir ah çəkib dedi:

— Cox gözəl bağdı, heyif ki, Bili-Bilqeyis xanım burda deyil.

Üçüncü qonaq da eləcə bir ah çəkib dedi:

— Cox gözəl bağdı, amma heyif ki, Süleymani-Ərəbat bu bağın içində deyil.

Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir vərəvurd eləyib gördü ki, padşah çox fikirdədi, dedi:

— Padşah sağ olsun, nə oldu fikrə getdin?

Padşah dedi:

— Vəzir, qonaqların sözü məni fikrə saldı. Hər nə təhər olsa gərək Hazarandastan bülbüllü, Bili-Bilqeyis xanım, bir də Süleymani-Ərəbat bu bağa gətirilə.

Vəzir dedi:

— Padşah sağ olsun, burda nə var ki, səni fikrə salır?

Şükür olsun üç oğlun var. Çağır, əmr elə, gedib gətirsinlər. Bəs onlar nə vaxt sənə lazımlı olacaqlar?

Padşah görür ki, vəzir doğru deyir. Onun doğrudan da üç oğlu vardı. Əmr elədi çağırıldılar. Elə ki, oğlanların üçü də gəldi padşahın bərabərinə, padşah dedi:

— Oğlanlarım, mənim bağım misli görünməmiş bir bağıdı. Amma dörd dənə əsgiyi var, onlar da: Hazarandastan bülbülü, Hazarandastan gülü, Bili-Bilqeyis xanım, bir də ki, Süleymani-Ərəbatdı. Bilmirəm, göy göbəyini yerə dayasa da, gərək onları təpib götirəsiniz.

Oğlanlar atalarının əlindən öpüb atlarını minib yola düşdülər. Günə bir mənzil, təyyi-mənazil, yetişdilər üç yolun ayricinə. Atlardan düşüb bir az rahatlanandan sonra oradakı böyük bir daşın altına bir üzük qoydular ki, hansı tez gələrsə o birilərinin dalınca getsin, atlarını minib, vəli-vəsilərini eləyib, öpüşüb ayrıldılar.

O biri qardaşları getməkdə olsunlar, sizə kimdən deyim, kiçik qardaşdan.

Bu kiçik qardaş bir neçə gün yol gedəndən sonra gəlib bir şəhərə yetişdi. Bir evin qabağında atdan düşüb gördü ki, bir qoca kişi dayanıb qapıda, dedi:

— Qoca, qəribəm, yol adamıyam, bu gecəni məni qonaq saxlayarsanmı?

Qoca:

— Niyə saxlamıram, bala?! Qonaq Allah qonağıdı.

Ev yiyəsi qoca, gün keçirmiş, dünyanın isti-soyuğun görüb, acı-şirinin dadmış bir adamdı. Gecə söhbət vaxtı oğlanın Süleymani-Ərəbatdan ötrü bura gəldiyini bilib dedi:

— Bala, sən gəl bu sevdadan əl çək! Çox igidlər, çox pəhləvanlar bunun üçün gedib, bir də dala qayıtmayıblar. Hələ sənin dimdiyinin sarısı heç getməyib, ağızından hələ süd qoxusu gəlir.

Oğlan dedi:

— Yox, dədəmə söz vermişəm, gərək eləyəm. Onda qoca dedi:

— Oğlan, indi ki, belə oldu qoy sənə deyim. O at hər gün bir çeşmə var, gəlib o çeşmədən su içir. Onu ancaq orda tutmaq olar. Ancaq o çeşmənin yanına getmək üçün gərək yeddi dənə odlu dərədən keçəsən.

Oğlan hər şeyi ondan öyrənib səhər atı mindi. Yola düşəndə qoca dedi:

— Çəşmənin başında bir ağaç var. Çıxıb həmin ağaçda gizlənərsən. Sübhi-sadix zamanı bir dəstə at gələcək, cəhd eyləyib kəməndi qabaqdakı atın boynuna sal, özün də tez denən «at, Süleyman peyğəmbər eşqinə dayan!». Əgər elə deməsən, at səni də ağaçı da yerindən oynadıb həlak edər. Elə ki, mindin ata, dala baxmadan dörddəmiyə çap! Daldan çoxlu səslər gələcək ki, «ay tutun, ay vurun»! nəbadə dönüb dala baxasan, baxsan daş olarsan.

Oğlan atı sürdürdü, az getdi, çox getdi, bir də gördü ki, uzaqdan işıq gəlir. Yaxınlaşdıqca işıq yekəldi, elə oldu ki, elə bil uzaqda məşəl yanır. Bir az getdikdən sonra baxdı ki, qabaqdakı işıq qocanın dediyi odlu dərədi. Dərənin istisi oğlanı təngişdirməyə başladı. Ancaq buna fikir verməyib yoluna davam elədi. Getdi yetişdi odlu dərənin başına. Dərə nə dərə, elə bil Allah cəhənnəmi bura köçürdüb.

Oğlan baxmayıb özün vurdı odun içini. Dərədən çıxanda göy guruldu, şümsürük oynadı, bir gurultu qopdu ki, həmlə arvad olsa, qorxudan uşaq salardı. Oğlan qocanın dediyinə əməl eləyib, heç bir tərəfə baxmayıb, özünü ikinci dərəyə vurdu. Belə-bələ dərələrin yeddisini də keçib çıxdı bir düzəngaha. Bir qədər atı sürəndən sonra gəlib bir çəmənzara çıxdı. Çəmənin ortasında uca bir ağaç var idi. Ağacın altında bir çeşmə çıxıb, abi-zəmzəm suyu kimi axırdı. Oğlan baxdı ki, elə qocanın dediyi yerdi ki, var. Atdan düşdü, əyləşib çəmənin başında bir az toqqasının altını bərkidəndən sonra, çıxıb ağaçda oturub gözləməyə başladı.

Səhərə yaxın bir də gördü ki, budur yer titrədi, göy şaqquıldı, şümsürük oynadı, təpənin dalından bir dəstə at

çıxdı. Atlar üz qoydular çeşməyə tərəf getməyə. Oğlan yerin möhkəmləndirib kəməndi hazırladı. Atlar gəlib çeşməyə çatdılar. Oğlan baxdı qabaqdakı ata, gördü doğrudan da at bir atdı ki, Qırat onun yanında bir pula dəyməz.

Oğlan kəməndi atdı atın boynuna. At iki əlləri üstündə qalxdı göyə, oğlanı çəkdi, oğlan düz düşdü onun belinə. At bir də qalxdı ki, onu vursun yerə, oğlan dedi:

— Ay at, Süleyman eşqinə dayan!..

At həzrət Süleymanın adını eşitcək dayandı. Oğlan onu dəhnə çilov vurub, başın döndərdi. Daldan nə qədər qışkırtı, bağırtı gəldisə, oğlan dönüb baxmadı, birbaşa atı sürdü. Beş günə gəldiyini iki saatda keçib qocanın olduğu şəhərə çatdı. Oradan keçib birbaş yola düzəldi. Gəldi haman üç yolun ayricına yetişdi. Daşın altına baxıb gördü ki, üzük ordadı. Bildi ki, hələ qardaşları qayıtmayıblar. Odu ki, üz qoydu ortancıla qardaşının getdiyi yola. Günə bir mənzil gəlib çatdı bir şəhərə. Şəhərin qırığında düşüb atın tükündən bir az çəkdi, özü girdi şəhərə, baxdı ki, möhkəm acıb, dedi: Gedib bir az yemək yeyim. Bu fikirnən gəlib bir aşbaz tükanına girdi. Əyləşib xörək istədi. Aşpaz şəyirdi xorək gətirəndə oğlan gördü ki, öz qardaşı, soruşdu:

— Bəs qardaş, bu nə hal?

Qardaşı dedi: — Qardaş işim tutmadı, heç bir şey tapa bilmədim. Axırda aşpazxana sahibinə yataqxana pulu verə bilmədiyimə görə, indi məni burda şəyirdə eləyib işlədir. Oğlan onun borcunu verib aşpazdan aldı, şəhərdən də ona bir at aldı, sonra da lazımlı olan başqa şeylər alıb şəhərin qırığına gəldilər. Oğlan cibindən Süleymani-Ərəbatın tükünü çıxarıb tutuzdurdu. Süleymani-Ərəbat badi-sərsər kimi gəldi. Hər iki qardaş mindi, sürüb birbaş çatdılar üç yolun ayricına. Daşın altına baxıb gördülər ki, üzük ordadı. Kiçik qardaş ortancıla dedi:

— Qardaş, sən qal burda, mən gedim böyük qardaşımızın dalınca.

Ortancıl qardaş orda qaldı, bizim bu kiçik mazarat üçüncü yola düzəldi. Az getdi, çox getdi, gəlib bir şəhərə çatdı. Baxdı ki, böyük bir qəsr var. Bu qəsrin balaxanasında bir qız oturub, bir qız oturub ki, gözəlliyi göylərdən bac istəyir. Amma qəsrin qabağında bir dəstə fəhlə palçıq ayaxlayır. Oğlan yanaşdı fəhlələrə ki, soruşsun görsün, bu balaxanadakı qız kimdi. Bir də nə gördü?! Böyük qardaşı fəhlə paltarında qıçlarını da cirmələyib, burada palçıq ayaxlayır. Bunu görəndə oğlanın az qaldı ki, ruhu bədənindən uçsun, dedi:

— Qardaş, bu nə haldid?

Qardaşı dedi:

— Qardaş, bu qızı ki görürsən, bu Bili-Bilqeyis xanımıdır. Hazarandastan gülü ilə, Hazarandastan bülbülü də ondadır. Bu palçıq ayaxlayanlar da ki, hərəsi bir padşahın oğludu. Gəliblər ki, onu alsınlar. O da hər gələnnən güləşib yixib, hər yixilana beləcə ömrünün axırınacan burada palçıq ayaqlatdırır.

Oğlan dedi:

— Qorxma, qardaş, bu saat onun saçlarını əlimə dolayaram.

Başını yuxarıya qaldırıb dedi:

— Qız, düş aşağı!

Qız dedi:

— Nə istəyirsən?

Oğlan dedi:

— Sənnən güləşmək istəyirəm.

Qız gülüb dedi:

— Bir baxgınən bu palçıq ayaxlayanlara. Bunlar hərəsi bir pəhləvəndi. İndi burda palçıq ayaxlayırlar. Mənim sənə yazığım gəlir. Sən yaxşı bir oğlansan, özünü bədbəxt ələmə, çıx get!

Oğlan dedi:

— Uzun danışmağın yeri yoxdu. Bunları da görürəm, səni də, düş gəl yerə!

Qız dedi:

— Get oğlan, sənin ağızından hələ süd qoxusu gəlir.

Anan yazıqdı, sənin hələ bələnməli vaxtındı, get özünü bədnam eləmə!

Oğlan dedi:

— Sənin cənginə indiyə kimi görünür ki, pəhləvan düşməyib, indi məndən gözün qorxduğuna görə aşağı düşə bilmirsən.

Qız hırslandı:

— Oğlan, mən sənə qiymirdim, sənə yazığım gəlirdi.

İndi ki, sən belə danışdın, çox yaxşı, gəl güləşək. Ancaq bir şərtనən. Sən məni yıxa bilsən, ixtiyar sənində, nə istəsən elə, mən səni yıldım başını kəsəcəyəm.

Oğlan dedi:

— Mən razıyam, şərtin gözüm üstə.

Meydan sulandı, süpürüldü, küştü başlandı. Üç gün, üç gecə güləşdilər. Oğlan axır canın dişinə yiğib bir tilişdirmə vurub qızın arxasın qoydu yerə.

Qız dedi:

— İxtiyar sənində, öldürə bilərsən.

Oğlan əlini onun kürəyinə vurdı. **Qız** dedi:

— Bu gündən mən sənin qulunam.

Oğlan palçıq ayaxlayanların hamısını azad elədi.

Hazarandastan bülbülünü, Hazarandastan gülünü, Bili-Bilqeyis xanımı, bir də ki, qardaşını götürüb yola düşdü. Günə bir mənzil gəlib çatdırılar üç yolun ayrıcına, gördülər ortancı qardaş orda bunların yolunu gözləyir. Çadırlar quruldu, qazanlar asıldı, yedilər, içdilər, hərə öz çadırına yatmağa getdi. Gecə nə ortancı qardaşın, nə də böyük qardaşın gözünə yuxu getmədi. Onlar bilmirdilər ki, atalarının yanına nə üzlə çıxacaqlar. Gecənin bir vaxtı böyük qardaş durub getdi ortancı qardaşın yanına. Bir az götür-qoy eləyəndən sonra bu qərara göldilər ki, qardaşlarının əl-ayağını bağlayıb salsınlar quyuya. Onun

götirdiyi bütün bu şeyləri aparıb öz adlarından versinlər padşaha.

Oğlan şirin yuxuda yatmışdı. Deyərlər ki, səhərin yuxusu ölümdən betərdi. Qardaşlar onun ayağını kəndirnən bərk sariyib götürüb Yusif kimi bir quyuya salırlar. Səhər tezdən bütün qəflə-qatırı yükləyib hazırladılar. Bili-Bilqeyis xanım soruşdu:

— Bəs oğlan hanı?

Qardaşlar dedilər ki, o gecəynən atama muştulux aparıb.

Hər şeyi hazırladılar, amma nə qədər elədilərsə, Süleymani-Ərəbat onlara baş vermədi ki, vermədi. Axırda gördülər ki, tuta bilməyəcəklər, onu çar-naçar buraxıb atların içindən bir yaxşı at seçdilər. Süleymani Ərəbatsız yola düşdülər. Gəlib yetişdilər atalarının hüzuruna. Ataları şeyləri görüb çox sevindi. Kiçik oğlunu soruşdu, dedilər:

— O, heç bir şey götürə bilməmişdi, ona görə də üzüqara olduğundan sənin yanına gələ bilmədi.

Əlqərəz, padşahı aldatdılar. O da bunların dediklərinə inandi. Bili-Bilqeyis xanım üçün məxsusi bir otaq ayırdılar, yaşamağa başladılar.

Onlar öz yaşamaqlarında olsunlar, sənə kimdən xəbər verim, kiçik oğlandan.

Bir vaxt səhərin yeli onun burnuna dəyəndə, aylılıb gördü ki, bir quyunun içindədi, qardaşlarının xəyanətini başa düşdü, dedi:

— Hey gidi dünya, mən onlara nə elədim, onlar mənə nə elədilər...

Ancaq gec idi. Əlləşdi ki, bir təhər quyudan çıxsın,ancaq quyu çox dərinidi, heç bir dənə də ayaq yerisi yoxudu. Odu ki, çıxa bilmədi.

Yadınızdadırmı Süleymani-Ərəbat onlara baş verməyib burda qalmışdı, öz sahibini axtarırdı. Qoxuluya-qoxuluya gəlib quyunun başına çatdı. Gördü ki, oğlan quyudadı. Gedib yaxındakı ağaclarдан bir az meyvədən,

zaddan yiğib gətirib quyuya saldı. At həmişə belə eləyirdi, gecələr də quyunun başında yatırıdı.

Bir gün bir karvan gəlib burda düşdü. Baxdilar ki, quyunun başında yaxşı bir at var. İstədilər onu tutsunlar. Nə qədər elədilərsə, at baş verməyib elə quyunun ətrafında dolanırdı. Axırda dedilər ki, qoy görək bu quyuda nə sərr var ki, bu at burdan o yana getmir. Quyuya səsləndilər. Oğlan ordan səs verdi. Qərəz, oğlanı quyudan çıxartdilar, əhval-pursanlıq elədilər, o da açıb bütün başına gələnləri danışdı, sonra onlara razılıq eləyib, Süleymani-Ərəbatın üstünə süvar oldu, üz qoydu öz şəhərlərinə. Gəlib şəhərin qıraqında atdan düşdü, tükündən bir az çəkib cibinə qoydu, cilovun boynuna dolayıb, ötürdü. Gedib bir aşbaza şeyird oldu.

Bu burada işləməyində olsun. Bir gün padşah adam göndərirdi, Bili-Bilqeyis xanımı ki, hazırlaşın, onu alır böyük oğluna. Bili-Bilqeyis xanım padşahla heç görüşməmişdi. Hazarandastan bülbülyünən gülü də vermirdi. Çəkilib öz otağında qara geyinib yasa batmışdı. Padşahın sıfarişinə cavab göndərdi ki, mənim nişanlım hələ gəlməyib, kim məni almaq istəyirsə, gərək məni yixa, sonra ala.

Padşah oğluna əmr elədi ki, onu yixsin.

Oğlan onun gücünü bildirdi, yaxşı bilirdi ki, onu yixmaq bunun cœuryi deyil. Odu ki, özün vurdur naxoşluğu. Oğlanın bu naxoşluğu çox uzun çəkdi. Padşah vəzirdən soruşdu:

— Vəzir, bu məsələdən ağlin nə kəsir?

Vəzir dedi:

— Şah sağ olsun, sənin oğlun məhəbbətin gücündən naxoşlayıb, toy olmayıncı o, sağılmayacaq.

Padşah əmr elədi, toy tədarükü başlandı. Bili-Bilqeyis xanım gördü ki, işi zorla başladılar, öz ürəyində dedi:

— Yaxşı, mən də özüm bilərəm nə edərəm.

Bəli, toy quruldu, carçılar car çəkdi, qonaqlar çağırıldı, gəldi toyun axırıncı günü ki, gəlin gedəcəkdi, atlilar atlandı, at çapmağa başladılar. Padşah da öz əyan-əşrafiyan oturub tamaşa eləyirdi. Bili-Bilqeyis xanım da pəncərədən baxırdı.

Aşpaz bizim oğlanı dükanda qoyub at çapmağa getmişdi. Elə ki, o getdi, oğlan durub ayağa, atın tükünü çıxardıb tutuzdurdu. At hazır oldu, ayaq üzəngiyə, diz qabırğaya, yatdı atın boynuna, badi-sərsər kimi özünü vurdu çapişanların arasına. Padşah bir də gördü ki, budu bir oğlan gəlir, bir at minib, bir at minib ki, daha nə deyim. At yernən, göynən əlləşir. Oğlan bir o yana çapdı, bir bu yana çapdı, bir məhmizdə bütün çapişanları keçdi... üçüncü dəfədə padşahın böyük oğlunun boynunu vurdu, qaçıdı.

Padşah nərə çəkdi ki:

— Amandı tutun, kim tutsa, varımın yarısını ona verəcəyəm.

Atlar düşdülər oğlanın dalına, oğlan gördü budu bütün pəhləvanlar gəlir. Hərçənd ki, o onların heç birindən qorxmurdu, amma bildi ki, dayanıb dava eləsə onu tanıyacaqlar, odu ki, üzün ata tutub dedi:

— Süleyman eşqinə, at, məni götür!

Elə söz ağızından qurtarmamışdı ki, at iki əlləri üstündə qalxdı göyə, ucadan bir kişnədi, elə götürüldü ki, elə bil ox yayından çıxıb, bir göz qırpmında gözdən itdi. Toy yasa döndü, hər şey qara boyandı. Bütün şəhər qırx gün yas saxladı. Amma Bili-Bilqeyis oğlanı tanımışdı. İndi daha lap arxayınlamışdı ki, oğlan sağdı, özü də burdadı.

Bu işdən düz bir il keçdi. Elə həmişə aşpaz heyifsilənib deyərdi:

— Köpəkoğlu conənbər görmüş, hardansa gəlib toyu yas elədi. Amma oğlan da əntiqə oğlanıdı ha... adamın heç dilindən gəlmir ki, ona qarğış eləsin.

Oğlan da həmişə cavabında deyərdi:

— Vay köpəkoğlu, amma heyif ki, mən getməmişdim görəm.

Atalar yaxşı deyiblər ki, « ölən elə ölən yerdə qalar ». Odu ki, indi də bir neçə vaxt qara-mara bağlayandan sonra böyük oğlan yavaş-yavaş yaddan çıxdı.

Padşah Bili-Bilqeyis xanıma sıfariş göndərir ki, əl-ayağını sazlasın, onun kəbinin kəsdirib ortancıl oğluna.

Bəli, yenə tədarük görüldü, qazanlar asıldı, düyülər salındı suya. Toy başlandı. Ancaq Bili-Bilqeyis xanım bu dəfə arxayındı. O yəqin eləmişdi ki, oğlan buradadı.

Bəli, at çapılan gün yenə oğlan, əvvəl dediyimiz kimi, aşpaz gedəndən sonra dükanı bağlayıb şəhərin qırığına çıxdı, atın tükünü tutuzdurdu. At hazır oldu, qıçın aşırıdı atın belinə, özünü vurdu çapanların içino. Camaat hən-hün eyləyib onu tutunca, o, ortancıl oğlanın da boynunu vurub, atı sürdü düz padşahın qabağına. Atdan düşüb dayandı şahın bərabərində. Padşah gördü öz oğludu. Qolun onun boynuna salıb dedi:

— Oğul, bu nə işdi gördün?

Oğlan dedi:

— Ata, yoldaşına xəyanət eləyənin cəzası belə olmalıdır, əgərçi qardaş da olsa.

Padşah təəccübədən dedi:

— Necə? Bu nə sözdü?

Oğlan bütün əhvalatı bizim bildiyimiz kimi danışdı. Hamı onu haqlı gördü. Yas təzdən toya döndü. Qırx gün, qırx gecə toy eləyib, Bili-Bilqeyis xanımı kiçik oğlana aldılar. Bağın düz ortasında bir qəsr tikdirib onları ora köçürdülər. Hazarandastan gülü bir tərəfdə, Hazarandastan bülbülü bir tərəfdə, Bili-Bilqeyis xanımnan oğlan da onların ortasında... bəh-bəh, keçmə bu bağın ləzzətindən.

Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için,

mətləbinizə yetişin! Göydən üç alma düşdü, biri mənim, biri
nağıl deyənin, biri də özümün, siz sağ, mən salamat.



Hambal Əhməd

Biri vardi, biri yoxdu. Çox böyük şəhərin birində bir dövlətli tacir vardi. Bu tacir səhər cörəyini yeyəndən sonra həmişə bazara gedərdi ki, görsün təzə nə cür mallar satırlar, alış-veriş necə gedir. Həmişə bazarda nə cür yaxşı mal satılsayıdı, hamısı bu tacirin evində tapılardı. Bir gün yenə tacir bazardan çoxlu mal almışdı. Bu malın hamısını bir sandığa yiğib, getdi bir hambal axtarsın ki, gəlib bu şeyləri arabaya yiğsin, küçə qapısından da evə daşısın.

Bir az gəzəndən sonra gördü ki, kənarda bir hambal oturub. Bu hambalın adı Əhməd idi. Tacir əl eyləyib onu çağırıldı:

— Ay hambal, gəl bu şeyləri arabaya yiğ, apar evə, orda da arabadan götürüb qoyarsan evə.

Hambal Əhməd gəldi. Bir ora baxdı, bir bura baxdı, bir də şeylərə baxdı dedi:

— Qoy bu şeyləri mənim dalıma.

Tacir dedi:

— Ay hambal, bunu araba gücnən çəkib aparır, sən nə danışırsan, belin zadın sınar, sonra məni xataya salarsan.

Hambal Əhməd dedi:

— Ay tacir ağa, burda nə var ki, az yükdü, sənin işin deyil, sən ancaq mənim yanımcan gəl.

Tacir bir iki adam çağırıldı, köməkləşib sandığı hambal Əhmədin belinə qoydular. Hambal Əhməd sandığı götürüb atdana-atdana yola düşdü. Tacir də mat-mat baxa-baxa bunun dalınca gedirdi.

Evə çatdilar, hambal Əhməd sandığı yerə qoyub, oturdu ki, bir az dincəlsin. Əhməd yerə oturanda, tacir fikirləşdi ki, dəli şeytan deyir ki, tut bu hambalı apar padşahın yanına, bir az pul qır. Onsuz da padşah pəhləvan axtarır. Hambal Əhməd bir az dincələndən sonra ayağa durdu ki, tacir onun qabağını kəsib dedi:

— Mən səni buraxan-zad deyiləm. Bu saat mənnən gedəcəksən padşahın yanına.

Hambal dedi:

— Ay tacir ağa, mən hara, padşah hara, sən gəl məndən əl çək, heç zəhmət haqqı da istəmirəm, qoy çıxım gedim.

Tacir hökmənən dedi, olmaz ki, olmaz.

Nə isə tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. Ora çatdı, qapını dövdü, padşahın nökərlərindən biri gəlib, qapını açıb dedi:

— Nə istəyirsən?

Tacir dedi:

— Padşaha xəbər verin ki, onun üçün bir qüvvətli pəhləvan götirmişəm.

Nökər qapını örtüb padşahın yanına getdi, üstündən bir az keçəndən sonra gəlib dedi:

— Padşah buyurdu ki, içəri gəlsinlər.

Tacir hambal Əhmədnən nökərin dalına düşüb padşahın hüzuruna gəldilər. Padşah hambal Əhmədə baxıb gördü ki, heç pəhləvanlarının içində bu boyda pəhləvan yoxdu. Tez əmr elədi ki, buna yaxşı paltar verilsin, yer verilsin. Padşah tacirə də pul verib yola saldı.

Hambal Əhmədə yaxşı paltar verdilər, otaq verdilər. Əhməd öz hambal paltarlarını soyunub bir sandığa qoydu, açarını da öz cibində saxladı. Geyinib-keçinəndən sonra bağa gəzməyə çıxdı. Bağda gəzəndə demə padşahın qızı da öz pəncərəsində oturub, ona tamaşa eləyirmiş. Bir ürəkdən min ürəyə padşahın qızı buna vuruldu. Demə qız buna baxanda hambal Əhmədin də gözü onda imiş. Bu da qız aşıq olubmuş. Əhməd qaldı məəttəl ki, qızının harda söhbət eləsin.

Bir gün yenə qızı görmək üçün baxçaya çıxdı. Qızın yatdığı otağın pəncərəsinə baxdı, gördü ki, qız ağacların dalında oturub ona baxır. Demə qız da gözləyirmiş. İkişi də bir-birinə yaxınlaşışb görüşdülər, ürəklərini bir-birinə

açdilar. Bu gündən sonra Əhmədinən qız həmişə burda görüşürdülər.

Günlərin bir gündündə bir böyük əjdaha şəhər çayının üstünü kəsib, şəhəri qoydu susuz. Padşah pəhləvanlarının hamisini yanına çağırıb, əmr elədi ki, əjdahanı öldürsünlər. Əhməd gördü ki, bunu əjdaha qabağına göndərirlər, tez cibindən sandığın açarını çıxartdı, gedib sandığı açdı, hambal paltarını çıxarıb geydi. Çıxbıq getmək istəyəndə qız onu görüb dedi:

— Ay Əhməd, neyləyirsən? Mən səni sevirəm, sən də məni, yavaş—yavaş atam da razı olur. Sən getsən bizim işimiz necə olar? Gəl sən get davaya, qorxma, heç zad olmaz.

Əhməd dedi:

— Yox, atam, mənim işim deyil. Get işinin dalınca. Mən gərək özümü ölümə verəm, nə var, sən məni istəyirsən. Nə gəlib sənətimə. Gedib təzdən hambal olacağam. Mən hara, əjdaha hara.

Qız təzədən başladı yalvarmağa:

— Ay Əhməd, sənin nə işin var ki, özünü əjdaha qabağına verəsən. Qoşunu göndər əjdahanın qabağına, özün də de ki, mən daldan hücum eləyəcəyəm. Elə ki, qoşun töküldü əjdahanın üstünə sən özünü çək bir qırğa. Nə işin var əjdahaynan davaya çıxırsan. Get bir kölgədə yat, elə ki, vurhavur sakitləşdi, onda sən də bir yandan çıx gəl evə.

Bu sözlər bir az Əhmədin qulağına girdi. Təzədən hambal paltarlarını çıxardıb sandığa qoydu. Pəhləvan paltarlarını geyib qoşunun yanına gəldi.

Qoşun cəmləndi, şeypur çalındı, hambal Əhməd qoşunun qabağına düşüb, çaya tərəf getməyə başladılar. Çaya yaxınlaşanda Əhməd qoşunu dağıdıb göndərdi əjdahanın qabağına, özü də qızın dediyi kimi, çəkilib bir ağacın kölgəsində yatdı.

Bir az keçmişdi, Əhməd gözlərini təzəcə açmışdı ki, bir də nə gördü! Vay dədə vay! Bir əjdaha gəlir ki, adamı

lap vəhmə basır. Əhməd gördü ki, yox işlər şuluqdu. Əjdaha bir baş onun üstünə gəlir. Öz canın qurtarmaq üçün xəncəri belindən çıxarıb, əlinə aldı. Əjdaha buna yaxınlaşış hückum eləyəndə Əhməd bütün qüvvətini yiğib əjdahanı iki böldü, o saat qan göyə fəvvarə verdi.

Padşaha müştuluqçu getdi ki, Əhməd əjdahanı öldürdü. Əhmədi padşahın hüzuruna götirdilər. Padşah camaatı yiğib dedi:

— Məni istəyən, buna xələt!

Hər tərəfdən buna xələt töküldü. Şəhər suynan sirab oldu. Əhməd də xələtini yiğib, qızın yanına gəldi. Qız onu görən kimi yaxınlaşış dedi:

— Sənə demədimmi əjdaha sənə heç nə edə bilməz. İndi get atamdan məni istə.

Əhməd padşahın yanına elçi göndərdi. Padşah çox şadlıxnan qızını ona adaxladı. Bir neçə ay keyfnən, səfaynan gün keçirdilər. Bir gün xəbər çatdı ki, ikinci əjdaha suyun qabağını kəsib.

Padşah vəziri çağırıb dedi:

— Vəzir, bir tədbir tök, şəhər susuzluqdan qırılır.

Vəzir dedi:

— Padşah sağ olsun, nə var ki, Əhmədi göndər, gedib öldürsün.

Padşah tez Əhmədi çağırıb dedi:

— Əhməd, mən görüürəm ki, sən çox igid adamsan. İkinci əjdaha gəlib suyun qabağını kəsib. Gedib onu öldürməyi sənə tapşırıram.

Əhməd bu sözləri eşidən kimi cibindən açarı çıxarıb birbaş sandıq olan otağa getdi. Sandığın ağızını açdı, içindən hambal paltarını çıxardıb geyməyə başladı. Qız qaça–qaça gəlirdi ki, Əhmədə ürək versin, gedib gördü Əhməd yenə hambal paltarını geyib getmək istəyir.

Qız yenə buna yalvarmağa başladı.:

— Ay Əhməd, allaha bax, tariya bax, gəl sən mənim sözümdən çıxma. İndi biz nişanlıyız. Sən nə ürəknən məni buraxıb gedirsən, gəl sən yenə get.

Əhməd onun sözünü kəsib dedi:

— Xeyir a, gələsən bunun xatiri üçün yenə ölümə gedəsən. Bir dəfə getdim, gücnən qurtardım. İndi ikinci dəfə gedib heç qayıtmayım? Xeyir, mənim işim deyil.

Qız dedi:

— Ay Əhməd, başına dönüm, qurbanın olum, o dəfə gedəndə yerdə yatmışdin əjdaha sənin üstünə gəldi, indi gedəndə ağacda yat, heç əjdaha da çıxa bilməsin.

Bu söz Əhmədin xoşuna gəldi. O təzədən hambal paltarını soyunub, öz pəhləvan paltarını geyinib, qoşunun yanına gəldi. Qoşun düzülüb onu gözləyirdi. Şeypur çalındı, əmr olundu, qoşun yola düşdü.

Bir az gedəndən sonra, çayın qırığına çatdılar.

Əhməd dedi:

— Siz qabaqdan hücum eləyin, mən də gedib onu daldan tutacağam.

Qoşun qabaqdan əjdahanın üstünə töküldü. Qoşun qorxmurdı, çünkü bilirdi ki, hər necə olsa, Əhməd əjdahanı öldürəcək. Əhməd elə ki, gördü qoşun getdi, bir hündür ağacın başına çıxıb yatdı. Elə təzəcə oyanmışdı ki, nə, budu, əjdaha onun üstünə gəlir.

Əhməd gördü ki, işlər pisdi. Tez ağacdan yerə düşdü, gördü xəncərin işə salmasa, öz canı gedəcək. Tez xəncəri əlinə aldı, əjdaha buna çatan kimi, Əhməd bütün gücünü yihib xəncərinən əjdahanın başından vurdu. Qan əjdahanın başından fəvvərə kimi axdı; əjdaha ölüb, yerə sərildi.

Qoşun gəlib gördü ki, Əhməd əjdahanı öldürüb, özü də ayağını əjdahanın döşünə qoyub dayanmışdı. Tez padşaha müştuluqçu getdi ki, Əhməd əjdahanı öldürübdü. Camaat töküldü, Əhmədi qucaqlarına alıb, birbaş padşahın hüzuruna gətirdilər. Padşah Əhmədi görən kimi yanına çağırıb alnından öpdü, dedi:

— Məni istəyən buna xələt versin!

Camaat əlindən gələni Əhmədə xələt verib, onun başına fırlanırdı. Əhməd xələtlərini götürüb öz otağına getdi. Qız eşitdi ki, Əhməd əjdahani öldürüb, sevincək Əhmədin otağına qaçıdı. Görüşdülər, öpüşdülər, sonra qız dedi:

— Əhməd, sənə dedim ki, get, əjdaha sənə heç bir şey eləyə bilməz.

Əhməd cavab verib, dedi ki, doğrudur, bu dəfə sən dediyin kimi ağacda yatmışdım, amma köpək oğlunun əjdahası elə bil mənnən güləşməyə gəlib. İyləyə-iyləyə gəlib məni tapdı. Gördüm ki, yerimdə sakit otursam, bu məni tikə-tikə eləcəyək, tez xəncərimi çıxarıb onu iki böldüm.

Qız çox sevindi. Gecə oldu, hərə öz otağına çəkilib yatdı.

Bir neçə gün belə keçdi. Bir gün padşah Əhmədi yanına çağırıb dedi:

— Əhməd, mən toy tədarükü görürəm. Bu günlərdə sənin toyundu. Bu işə sən nə deyirsən?

Əhməd heç nə deməyib başını aşağı saldı. Padşah gördü ki, baş aşağı salmaq razılıq bildirir.

Bir neçə gün toy tədarükü görüldü, qız toy palтарları tikildi, qonaqlar çağırıldı. İki gündən sonra toy başlanacaqdı.

Bir gün padşah evində oturmuşdu, qonşu məmləkətin adamları gəlib padşahlarından kağız gətiriblər. Padşah vəziri çağırıb kağızı oxutdurdu. Bildirdilər ki, qonşu məmləkətin padşahı bunları davaya çağırır.

Səhəri gün padşah başladı dava tədarükünə. Əhmədi yanına çağırıb dedi:

— Əhməd, bilirom bu xəbər sənin ürəyini sıxacaq, amma gərək deyəm. Qonşu məmləkətin padşahı bizi davaya çağırır. İndi biz dava tədarükü görürük. Sənin toyun hələ qaldı. Sən özün də davaya hazırlaş. Sabah dava başlanır.

Əhməd dava sözünü eşidən kimi əlini saldı cibinə, haçarını çıxarıb, gəldi birbaş sandıq olan otağa. Sandığın ağızını açdı, hambal paltarını çıxarıb geydi, qalanını götürüb bir baş çıxməq istəyirdi ki, qız içəri girdi. Qız gördü ki, Əhməd yenə hambal paltarını geyinib, soruşdu:

— Ay Əhməd, yenə nə olub bu paltarını geyinmisən?

Əhməd dedi:

— Necə yəni nə olub? Atan iki kərə məni əjdaha qabağına göndərib bəs deyil, indi də qoşun qabağına göndərir. Gic deyiləm ki... getsin özü də! Niyə mən havayı-havayı canımı qurdılara verim?

Qız yenə durdu yalvarmağa:

— Ay Əhməd, allaha bax. Gəl sən mənim sözümə bax, get davaya. Əjdahanı öldürəndə sənə nə oldu ki, indi də nə olsun?

Əhməd qızın üzünə baxıb dedi:

— Uzun danışma, mən davaya gedən-zad deyiləm, əjdahayı, təkidi, mən onu öldürdüm, indi də əjdaha deyil ki... oxun biri gəlib sancıldı ürəyimə, sonra nə olsun? Mən qoşun qabağına gedə bilmərəm.

Qız dedi:

— Ay dəli, axı sən özünü niyə üzə verirsən. Min ata, denən ki, mən həmişə düşmənə daldan hücum edərəm, siz qabaqdan gedin. Onlar qabaqdan hücum eləyəndə, sən də qaçıb bir yanda gizlənərsən. Bu da əjdaha deyil ki, dalınca gəlsin. Yoxsa toyumuza iki gün qalıb məni niyə bədbəxt eləyişsən.

Bu sözlər bir az Əhmədin ürəyini yumşaltdı. Əhməd razi olub, əmr elədi ki, bir at gətirsinlər.

Nökər tez yüyürüb tövlədən bir yaxşı at seçib gətirdi. Əhməd atdan çox qorxurdu. O, ata yaxınlaşanda, əl vurdub atın qarnına. Bu atın qarnına əl atan kimi, at qarnını tərpətdi. Əhməd qorxub əmr elədi ki, bu at pisdi, yaxşısını gətirsinlər. O elə bir at axtarırkı ki, yabı kimi, nə qədər əlvursan da tərpənməsin. Nökərlər Əhmədin əmrinə görə

gedib tövlədən bir başqa at seçib gətirdilər. Əhməd bunun qarnına əl vurdu, gördü ki, bu da qarnın tərpətdi. Əmr elədi başqa at gətirsinlər. Elə—elə beş—altı at gətirib, hamisinin qarnına əl vurub gördü ki, qarınları tərpənir.

Nökər gördü ki, hansı at gətirirse Əhmədin xoşuna gəlmir, axırda dedi:

— Ay pəhləvan ağa, əgər istəyirsin özün tövlə həyətinə get, mən də atların hamısını çıxardım, hansı xoşuna gəlsə onu götür.

Əhməd bunun sözünə baxıb tövlə həyətinə getdi, atlara bir—bir baxdı, hamısına əl vurdu, gördü ki, yox, hansına əl vurur, özünü dik atır. Heç birini seçmədi. Bir də baxıb gördü ki, küncdə bir yazıq at var. Tez ona yaxınlaşdı, nə qədər əl vurdu, gördü ki, bunun heç halına təfavüt eləmir. Öz—özünə fikirləşdi ki, bu yabı mənim üçün lap yaxşıdı. Tez nökəri çağırıb dedi:

— Gəl bu atı mənə ver.

Nökər atı çəkib bunun yanına gətirdi. Əhməd atın üstünə mindi. Gördü ki, lap bunun malidi. Elə bu at yavaş—yavaş gedər. Amma öz—özünə dedi:

— Hər nə olur—olsun, qoy ayaqlarımı bağlatdırırm. Tez nökərləri çağırıb dedi:

— Gəlin mənim ayaqlarımı atın qarnının altından bir—birinə bağlayın. Nökərlər bunun ayaqlarını bərk—bərk bağladılar. Əhməd bu işləri görəndə, padşah da aynadan baxırdı. Öz—özünə dedi:

— Adə, bu nə cür adamdı, gör atların içində nə yaxşı at seçdi. Kişi doğurdan da minici imiş. Yel atını tapıb.

Meydanda qoşun bir—birini qırırdı, padşahın qoşunu yavaş—yavaş basılırdı. Padşah da, sərkərdələr də, az qalmışdılар özlərini itirsinlər. Elə ki, Əhməd atın üstünə mindi, tay dalısını soruşma. At bir başın silkələdi, cilov Əhmədin əlindən çıxdı. At bunu birbaş götürdü. At elə gedirdi ki, yel kimi. Əhməd gördü ki, uzaqdan bir ağaç görünür. At bu ağaca yaxınlaşcaq Əhməd əlini atdı ağaca

ki, yapışib atı saxlasın, at onu elə çəkdi ki, ağac kökündən çıxıb qaldı Əhmədin qoltuğunda. Əhməd yel atının üstündə, qoltuğunda bir əlli-altmış illik ağaç, düşmən qoşununun içində soxuldu. Yel atı o yan-bu yana çirpinirdi. At oyan, bu yana qaçıqca düşmənin əsgərləri Əhmədin qoltuğundakı ağacın yerdən sürünen budaqları altında qalıb ölürdülər. At da bir yandan əzişdirirdi: bu cür Əhməd düşmən qoşunun qırıb qurtardı. Düşmən gördü yox, bu pəhləvan tay lap bunların axırına çıxacaq, üz döndərib qaçmağa başladı.

Əhməd qoşunun içində o yan-bu yana qaçıb, meydani ver-veyran elədi. Amma nə qədər eləyirdisə, atın cilovunu saxlaya bilmirdi. At onu lap yarımcان eləmişdi. Bu halda düşmən qoşunun sərkərdəsi Cilovxan da öz yaxın adamlarıynan dağın başında durub davaya tamaşa eləyirdi. Əhməd gördü ki, at onu lap öldürəcək, ağacı salib atın boynunu qucaqladı. Hər yetənə qışqırırdı ki, cilov-cilov. O yalvarırdı ki, atın cilovunu bir adam tutub bunu qurtara. Cilovxan baxdı ki, Əhməd bütün qoşunu dağıdıb, indi də cilov-cilov deyib, bağıra-bağıra meydani gəzir. Tez atını minib öz adamlarına dedi:

— Adə, tez olun, atları minin. Zalim oğlu zalim, bütün qoşunumu qırıb, indi də Cilovxan, Cilovxan deyə məni axtarır. Tez olun qaçaq ki, gəlib tutsa atamızı yandırar.

Əlqərəz, bütün düşmən dağıldı. Yerdə qalan on-beş yaralı əsgərnən Cilovxan özü də qorxudan qaçıdı. Əhmədin də lap son nəfəsiydi. Padşahın qoşunları düşmənin dağılıb qaçığını görəndən sonra tökülmüşdülər meydana. Ordan, burdan, axır ki, bir təhərnən atı saxlayıb Əhmədi atdan endirdilər. Əsgərlər Əhmədi qucaqlarına alıb, gətirib yerinə saldılar. Əhməd heç özünü bilmirdi. Bir neçə saatdan sonra Əhməd özünə gəldi. Padşah Əhmədi yanına çağırtdırıb alnından öpdü, sonra öz tacını çıxardıb onun başına qoydu.

Əhməd oldu məmləkətin padşahı. Hambal Əhməd
dönüb oldu Əhməd şah. Padşah da oldu onun vəziri. Hər
şey qurtarandan sonra padşah bir gün Əhməddən soruşdu:

— Ay bala, Əhməd, o yel atına minəndə ayaqlarını
niyə atın qarnının altından bağlatdırmışdır?

Əhməd bir fikirləşib cavab verdi:

— Mən and içmişdim ki, şəhid olmayıncı atdan
düşməyəcəyəm. Odu ki, ayaqlarımı atın qarnının altından
bağlatdırışdım. Bu da iyidliyin bir nişanasıdır.

Qırx gün, qırx gecə Əhmədlə padşahın qızına toy
elədilər, şadyanalıq keçirdilər. Onlar şad-şalayın ömür
sürüb dövran keçirdilər. Sizin də kefiniz kök, damağınız çağ
olsun.



Məlik Məmməd və Məlik Əhməd

Biri vardı, biri yoxudu, Yunan şəhərində bir Məmmədhəsən adında padşah vardı. Bunun heç sonu, züryəti yoxudu. Özü də çox zalim padşahıdı. Hami padşahlar bundan ehtiyat eləyirdilər. Bunun qonşusunda da bir naxırçı vardı. Bu naxırçının da sonu, züryəti yoxuydu. Padşah fikirləşdi ki, gün çıxandan gün batana kimi cəmi padşahlar məndən qorxur, özümün də varım-dövlətim yerə-göyə sığışdırıb. Amma neyləyim, bir züryətim yoxdu ki, mən ölündən sonra yerimdə qalsın.

Padşah gecə yatmışdı. Aləmi—vağyada gördü ki, buna deyirlər ki, ey padşah, səhər sübh namazından qabaq dur, get bağçadakı hovuzun qırığına. Orda suyun üzündə bir alma üzür, onu gətir ortadan tən böl, yarısını ver qonşun naxırçıya ver arvadiyanın yesin, yarısını da özün hərəminnən ye.

Padşah sübh namazından qabaq durdu getdi çarhovuzun qırığına. Gördü bəli, çarhovuzda bir alma üzür, tez almanın götürdüyü gəldi evə. Almanı bələb göndərdi naxırçıya, dedi:

— Arvadiyanın yesin.

Yarısını da özü hərəmiyinən yedi.

Ay keçdi, il dolandı, bunların hər ikisinin arvadlarının boyuna uşaq düşdü. Arvadların hər ikisi vaxt oldu ki, doğdular. Bunların hərəsinin bir oğlu oldu. Uşaqların hərəsini bir dayəyə verdilər. Bunlar bir yaşıdan gəldi iki yaşına, iki dən üçə, belə—belə altı yaşına çatanda, uşaqları məktəbə qoymalar. Padşah oğlunun adı Məlik Məmməd idi. Naxırçının oğlunun adı da Məlik Əhməd idi. Bunları evdən çölə çıxmaga qoymurdular. Bir molla tutmuşdular, gəlib ikisini də dərs verirdi. Uşaqlar həmişə qapısı—bacası bağlı bir evdə otururdular. Həyət üzü görməmişdilər.

Padşah aşbaza tapşırdı ki, nə badə bunların xörəyinə sümük qoyasan. Uşaqlar hər ikisi gəldi on beş yaşına çatdı. Bir gün aşpaz uşaqların xörəyinə bir sümük qoydu. Bunlar xörəklərini yeyib sümüyü oynadırdılar. Sümüy aquşqanın şüşəsinə dəyib sindirdi. Birdən evə günün şoxu düşdü. Uşaqlar gördülər ki, evdə divara bir göyçək şey düşüb. Başladılar bunu tutmağa, nə qədər elədilər, günün şoxunu tuta bilmədilər. Molla gələndə gördü ki, uşaqlar qan-tərin içindədi. Bunlar mollanı görəndə dedilər:

— Bizi niyə burda qırırsan, qoymursan çölü görək?
Bax çöldən nə göyçək şey düşür.

Molla gətirdi aquşqanın sinığından çölü bunlara göstərdi. Onlar gördülər ki, kimi quş oynadır, kimi gəzir, kimi oynayır, hərə bir işinən məşğuldur. Çöl belə göyçəkdidi ki, nə təhər... mollaya dedilər:

— Get atamıza de, tay biz oxuyub molla olmayıcağıq ha. İzin versin çolə çıxaq. Bir at da hazırlasın, ova gedək.

Molla gedib padşaha dedi:

— Uşaqlar deyir ki, bizə icazə versin çıxaq çolə. Özü də bir at yəhərləyib hazırlatsın ova çıxacağıq.

Padşah car çəkdirdi, qoşunun hamısına xəbər verdi ki, mənim oğlanlarımın yanınca sabah ova gedəcəksiniz. Məlik Əhmədinən Məlik Məmməd bir-birinə oxşayırdı. Ancaq Məlik Əhməd bir az Məlik Məmməddən ağıydı, yoxsa ikisi də bir-birindən seçilmirdi.

Uşaqlar atlandılar, düşdülər yola, getdilər bir düzəngah yerə çıxdılar. Gördülər bəli, burada bir ceyran otlayır. Qoşuna əmr elədilər ki, etdən çəpər çəkin. Ceyran hər kəsin başının üstündən tullanıb getsə, boynunu vurduracağıq. Bunlar cərgəyə durdular, ceyranın dörd bir tərəfini tutdular. Ceyran o yana baxdı, bu yana baxdı Məlik Məmmədin başının üstündən tullanıb getdi.

Məlik Məmməd dedi:

Bir adam mənim dalımcı gəlsə, bu ad mənə qənim olsun, onu vuracağam.

Heç kəs qorxusundan getmədi. Oğlan dedi ki, gərək o ceyranı özüm tutam.

Hər iki qardaş yola düşdülər; ceyranı qova-qova gətirib bir qalaçaya saldılar. İstədilər ceyranın dalınca qalaçaya girsinlər, gördülər ki, bir oğlan çıxbı deyir:

– Ey şahzadələr, mənim ceyranımı niyə qovursunuz?

Məlik Məmmədgil oğlana dedilər:

– Bizim şikarımızı ver. Ceyran bizim şikarımızdı.

Oğlan dedi:

– Ay oğlanlar, sizə yazığım gəlir, yoxsa tilsimə salardım, heç çıxa bilməzdiniz.

Bu oğlan girib içəridən bir şəkil gətirib Məlik Məmmədgilə verdi. Məlik Əhməd gördü ki, bir qız şəklidi ki, allahı-tala xoş gündə, xoş saatda yaradıb. Bunu görən kimi Məlik Məmmədin ürəyi getdi.

Bir azdan sonra ayıldı, bunlar geri qayıtdılar. Yol uzunu Məlik Əhməd buna təskinlik verirdi ki, o qızı ələ gətirərik. Nə fayda qızın yerini bilmədik, hansı padşahın qızıdırı. Məlik Əhməd bir ələ pəhləvandı ki, Rüstəmə əvəz.

Qardaşına dedi:

– Qardaş, bu başı ya bədəndən gərək cida eyləyəm, ya da o qızı tapam.

Məlik Məmməd evə qayıdırıb şəkli gətirib qoydu atasının qabağına.

Atası dedi:

– Ey oğul, o boş fikirdi, bu qız yeddiqardaş devin bacısıdı. Mən düz yeddi dəfə onların üstünə qosun göndərmisəm, qosunumu təmiz qırmışdılar. Onu almaq olmaz. Həmin qızın adına Güli-Qahqah deyirlər. O qızın cəmi padşahlar aşiqdı, ancaq ələ gətirə bilmirlər. O qız tilsimlidi. Mən sizə qosun verə bilmərəm ki, aparıb qırdırısınız. O qızın bəlkə könlü olub, özü gəlsə, bu iş mümkünkündü.

Məlik Əhməd dedi:

— Ay padşah, mənə qoşun lazım deyil, ancaq yolunu
de ki, hara gedəcəyəm. Bu baş nə qədər ki, sağdı, gərək o
qızı gətirəm.

Padşah dedi:

Bəli, məşriq tərəfə getsəniz, qızı tapa bilərsiniz.

Hər ikisi azuqəsini götürüb, atlarına minib sübh
tezdən yola düşdülər. Günbatanda gedib bir yerə çatdilar.
Gördülər bir qırx pilləkənli bir evin aynasının bir qız
baxır. Bunu görəndə Məlik Məmmədin az qaldı ürəyi
getsin. Məlik Əhməd ona bir az təsəlli verib dedi:

— Bizi biabır eləmə, özünü toxdat.

Qız da Məlik Məmmədi görən kimi, bir könüldən
min könülə ona aşiq oldu. Qız dedi:

— Ey oğlan, mənə çox padşahlar aşıqdı, amma
qardaşlarım onların qoşununu qırıb tərk edib, məni heç
kəsə vermirlər, ancaq sənə indi bir şey öyrədəcəyəm. Mənim
bir taxtim var ki, gərək onu suda elə axıdasan, suya
dəyməyə. Bir də bir qazanım var, yeddi dəmirçi hərəsi onun
bir küncündə oturub çəkic döyüür. Qazan o qədər böyükdü
ki, bunların səsi bir-birinə çatmır. Gərək onu suynan
doldurub götürəsən bir gilə də su yerə düşməyə. Mən də
qardaşlarımı demişəm ki, hər kəs taxt axitsa, o qazanı da
doldurub gətirsə, ona gedəcəyəm. Gələndə sənə deyəcəklər
ki, bu taxt axit, qazanı da doldur. Onda sən də de ki, taxt,
Gülü-Qahqah eşqinə nə sən suya dəy, nə su sənə. Qazanı da
doldur, deynən: qazan, Gülü-Qahqah eşqinə qalx. Qazan
özü qalxacax. O vaxt qardaşlarım heç bir söz deməyib, məni
sənə verəcəklər.

Axşam oldu, qızın qardaşları gəlib gördü ki, iki
oğlan oturub. Birinin sıfətinə baxanda elə bil Rüstəm
qəbirdən dirilib gəlib. Böyük qardaş dedi:

— Mənim bacımın bir taxtası var, onu gərək elə
axıdasan ki, nə taxta suya, nə su taxtaya dəyə. Bir də qazan
var, yeddi dəmirçi hərəsi bir küncündə çəkic döyüür, onların
səsi bir-birinə getmir. Onu da sudan doldurarsan elə

götürərsən ki, bir gilə də su yerə dəyməyə. Əgər onları eləyə bilməsəniz, ikinizin də boynunu vuracağam.

Oğlan qazanın qulpundan yapışib basdı suya, dedi:

– Gül-Qahqah eşqinə, qazan qalx.

Qazan qalxdı. Sonra oğlan taxtanı götürüb atdı suya, dedi:

– Taxta, Gülü-Qahqah eşqinə nə suya dəy, nə su sənə dəysin.

– Bəli, taxta sudan bir az qəlbə axmağa başladı. Qardaşlar bunu görən kimi, bir molla gətirib qızın kəbinini Məlik Məmmədə kəsdirdilər.

Məlik Məmməd qıznan oturub evdə söhbət edirdi. Şikara gedəndə bu qızın yeddi qardaşı bir də Məlik Əhməd gedirdi. Bir gün qıznan Məlik Məmməd söhbət edirdi. Birdən Məlik Məmməd əlini qızın kurəyinə vurdu, gördü bir yumru var, dedi:

– Ay qız, deyirlər hər gözəldə bir eyib olar, bu yumru nədi?

Qız dedi:

– O eyb deyil. Mənə bir ağ dev aşiqdi, qırx ildi onu tutub salmışam tilsimə. Bu, o tilsimli evlərin açasıdırı.

Məlik Məmməd o saat dedi:

– Gərək o evləri açıb devi mənə göstərəsən.

Qız dedi:

– Gəl açdırma qapıları, dev məni götürüb aparacaq.

Nə qədər elədisə, olmadı, yenə dedi:

– Məlik Məmməd, gəl açdırma, açsan, ta məni görməyəcəksən.

Məlik Məmməd dedi:

– Xeyr, aç!

Qız qapıların otuz doqquzunu açıb, qırxında dedi:

– Məlik Məmməd, gəl açdırma.

Məlik Məmməd dedi:

– Xeyr, aç!

Qız yenə dedi:

– Qapını açan kimi dev məni aparacaq, gəl açdırma.

Oğlan dedi:

– Xeyr, gərək açasan!

Qız qapını açdı. Açılan kimi dev qızı götürüb, "ya Əli mədəd" deyib getdi. Məlik Məmməd qaldı məhəttəl, bilmirdi ki, nə eləsin.

Bu qalsın burda. Sizə kimdən xəbər verim, Məlik Əhmədgildən. Bunlar baxırdılar, gördülər dev qızı aparır. Qızın qardaşları dedi:

– Evin dağılmamasın, Məlik Əhməd, qızı dev apardı.

Məlik Əhməd o saat atını minib, üz çevirdi qızın dalınca, Məlik Məmməd də qardaşların yanında qaldı.

Məlik Əhməd dedi:

– Qırx günün səfərinə gedirəm. Qırx günəcən gəldim gəldim, gələmmədim heç.

Məlik Əhməd üz qoydu getməyə. O qədər getdi ki, çıxdı bir şəhərə. Gördü burda bir adam var, adına Əhmədi-kəmxörək deyirlər.

Məlik Əhməd soruşdu:

– Buna niyə Əhmədi-kəmxörək deyirlər?

Cavab verdilər ki:

– Çünkü gündə yarım put düyüünün xörəyini yeyir.

Əhmədi-çilingi adlı da bir adam vardi. Bu Əhmədi-kəmxörəknən Əhmədi-çilingi Məlik Əhmədi görən kimi, onu apardılar bir quyunun başına; kəndiri bunun belinə bağladılar, saldılar quyunun içinə.

Məlik Əhməd girib gördü ki, dev başını qızın dizinə qoyub yatır. Qız Məlik Əhmədi görən kimi dedi:

– Vay, Məlik Əhməd, niyə gəldin bura. Bu bir məlündü ki, oyansa, səni öldürəcək, çıx get.

Oğlan dedi:

– Sən dinmə.

Qız dedi:

– Məlik Əhməd, sən gətir bunu yavaşça öldür.

Məlik Əhməd dedi:

— Mən namərd deyiləm namərdliknən yatanı öldürəm, mən mərdliknən vuruşub onu öldürəcəyəm.

Bunu deyib qılınçı sıvirdi başladı devin dabanını ovmağa. Dev yuxudan bidar olub, qızı bir şapalaq çəkdi ki, niyə qoyursan məni milçək yeyə.

Məlik Əhməd bir nərə çəkdi ki, az qaldı dağ-dاش titrəsin. Dev yuxudan ayılıb əlini atıb Məlik Əhmədin toqqaşından yapışdı. Yeddi dəyirman daşını bir daşa bənd eləmişdi. Bunu götürüb qalxızdı, gətirdi ki, Məlik Əhmədin başına salsın. O saat Məlik Əhməd devin başına bir qılinc çəkdi. Devin başı iki parça olub canı cəhənnəmə vasil oldu.

Burdan qızı da götürüb gəldi quyunun ağızına.

Qız dedi:

— Əvvəl sən çıx. Mən çıxsam, səni quyuda qoyub, məni apararlar.

Məlik Əhməd dedi:

— Xeyr çıx.

Qız dedi:

— İndi ki, belədi, mən çıxıram, əgər səni quyuda qoysalar, al bu düdүyü çal. Onda boyu bir qarış, saqqalı iki qarış gəlib deyəcək ki, bir də çal. Onda sən de ki, məni çıxart, bir də çalıım. Nə vaxt onu çalsan, o saat yanında hazır olacaq. Nə istəsən hazır edəcək.

Məlik Əhməd qızı bir sandığa qoydu, bağlayıb dedi:

— Çəkin.

Quyunun başındakılar qızı çəkdilər, gördülər bir qızdı ki, heç olmayan kimi. Qızı götürüb getdilər. Məlik Əhməd qaldı quyuda. O, düdүyü çaldı, o saat boyu bir qarış, saqqalı iki qarış gəlib dedi:

— Nə qəşəng çaldın, bir də çal.

Məlik Əhməd dedi:

— Məni buradan çıxart, çalıım. O, Məlik Əhmədi götürüb quyudan çıxartdı. Çöldə düdүyü bir də çaldı.

Məlik Əhməd quyudan çıxandan sonra gəldi çıxdı bir şəhərə. Gördü Əhmədi-kəmxörək qızı toy eləyir. Qız da

deyir gərək mənim özümün qızıl məcmeyim, qızıl teştim
gələ.

Məlik Əhməd gəlib zərgara şagird oldu. Bunlar bu
zərgara qızıl gətirdilər ki, bir qızıl teş, bir qızıl məcmeyi
qayırsın.

Zərgar dedi:

- Mən bacarmaram.
- Məlik Əhməd dedi:
- Al, mən qayıraram.

Zərgar dedi:

- Sən dünənki şagird, nə bacararsan.

Məlik Əhməd dedi:

- Sənin işin yoxdu, sən al, mən qayıraram.

Zərgar qızılı alıb dedi:

- Bəli, sabah gəlib apararsız.

Bunlar gedən kimi, Məlik Əhməd düdüyü çaldı.

Boyu bir qarış, saqqalı iki qarış hazır oldu. Ona dedi.

– Gedərsən həmin devin teştini, məcmeyisini
gətirərsən.

Boyu bir qarış, saqqalı iki qarış o saat gedib gətirdi.
Səhər gəlib zərgardan teştnən məcmeyini alıb apardılar. Qız
gördü ki, öz teşti, öz məcmeyisidi. O saat bildi ki, Məlik
Əhməd gəlib. Məlik Əhməd bir də düdüyü çaldı, yenə boyu
bir qarış, saqqalı iki qarış gəldi. Məlik Əhməd ona dedi:

- Gedərsən həmin devin atını, qılincını gətirərsən.

Bu, o saat gətirib əsləhəni tökdü Məlik Əhmədin
qabağına. Məlik Əhməd altdan geyinib üstdən qıfıllandı,
üstdən geyinib altdan qıfıllandı, qılinci bağladı, qalxanı
götürdü, düşdü yola. Əhmədi-kəmxörəyi də geyinmişdi ki,
bəli, gəlin gəlir.

Athilar gördülər uzaqdan bir atlı gəlir, elə bil
Rüstəmdi qəbirdən dirilib. Bunlar hamısı xofa düşdülər.
Məlik Əhməd yetişib Əhmədi-kəmxörəyin də, Əhmədi-
çilinginin də boynunu vurdu. Qızı da Əhmədi-kəmxörəyin
bacısını da götürdü, üçü də atlanıb yola düşdülər.

Yeddi qardaşınan Məlik Məmməd də şikardayırlar.
Qırıq gün tamamdı, gördülər üç atlı gəlir. Bunlar dedilər:

— Gərək iki olaydalar, bəs niyə üçdülər?

Gəldilər bunlar Məlik Əhmədin yanına. Bir iki gün də burda qaldılar. Məlik Əhmədgil ehtiyat gördülər, yola düşüb getsinlər öz vilayətlərinə. Bunları devlər cah-cəlalnan, qoşunnan yola saldılar.

Qız dedi:

— Məlik Əhməd, mənim yolumda çox əziyyət çəkmisən, amma qoy sənə bir söz deyim. Padşah mənə aşiqdi. O, bir at göndərəcək ki, oğlum minsin gəlsin. Məlik Məmməd minən kimi, at onu yerə vurub öldürəcək. At gələndə onu sən vur öldür. Ondan sonra bir qızıl quş göndərəcək. O quş da Məlik Məmmədin gözünü çıxardacaq. Onu da öldürərsən, qoymazsan ki, Məlik Məmmədin gözünü çıxartsın.

Bunlar öz atalarının şəhərinin yanına çatdilar. Atası eşitdi ki, oğlu Gülü-Qahqahı götürür. O saat oğlunun qabağına bir at göndərdi. At gələn kimi Məlik Əhməd vurub atı öldürdü. Sonra padşah bir qızıl quş göndərdi. Quşu da bir ox-yaynan vurub öldürdülər.

Qız dedi:

— O padşah yaman cadığındı. Bir ism-əzəm oxuyub olacaq bir ilan, girəcək bir otağa. Məlik Məmməd də o otağa girəndə vurub onu öldürəcək. Onda sən Məlik Məmməd içəri girməmiş o ilani öldür.

Padşah əmr elədi ki, oğlum girsin o otağa. O otağı ondan ötəri tikdirmişəm.

Məlik Əhməd tez gedib gördü padşah ilan olub ki, Məlik Məmmədi vursun. Məlik Əhməd fürsəti fot eləməyib ilani öldürdü. Məlik Məmməd gördü Məlik Əhməd ilanı vuranda, bu ilan bir nərə çəkdi ki, ay Məlik Məmməd, bəs adam atasını öldürərmi? Gördülər, padşah olüb düşdü yerə. Məlik Məmməd dedi:

— Bu sirrdən məni agah elə, görüm o atı, o quşu, o ilanı niyə öldürdün?

Məlik Əhməd dedi:

— Gəl xəbər alma, sənin yolunda mən başımı fərmanda qoymuşam, gəl bu sırrı açmayaq.

Məlik Məmməd təkid elədi. Məlik Əhməd dedi:

— Bilirsən nə var. Sənin atan qızı aşiqdi. O qız üçün o qədər qoşun göndərirdi ki, alsın, qızın qardaşları qoşunu qırırdılar. Atan atı onun üçün göndərmişdi ki, minəndə səni vurub öldürsün.

Bu sözü deyəndə Məlik Əhməd yarıyacan daş oldu.

— O quşu da onun üçün öldürdüm ki, sənin gözünü tökəcəydi.

Bu sözü deyəndən sonra da toqqayacak daş oldu.

— İlani da onun üçün öldürdüm ki, o da səni içəri girəndə vuracaqdı.

Məlik Əhməd sözlərini qurtarandan sonra tamam daş oldu yixıldı qapının ağızına.

Məlik Məmməd atasının taxtına sahib olub padşahlıq eləməyə başladı. Amma Məlik Əhmədin daş olmasından çox kefsizləşdi. Ay ötdü, il dolandı, bunun küflətinin boynuna uşaq düşdü. Bu arvad, bari-həmləni vaxt oldu ki, yerə qoydu. Gəldi bunun bir oğlu oldu. Bir gün gördülər ki, üç göyərçin gəldi qondu ağaca. Biri dedi:

— Bacılı, bacılı, bu padşahı tanıyrısanmı?

O biri cavab verdi:

— Yox, bacı, tanımiram.

Bacısı ona dedi:

— Bu filan naxırçının oğludu ki, Məlik Əhməd onun yolunda nə zəhmətlər çekdi. Onun arvadını tilsimlərdən qurtarıb verdi özünə.

O biri göyərçin dedi:

— Bacılı–bacılı, bu uşağın nənəsi qayıb uşağının başını daşın üstündə kəssə, Məlik Əhməd asqırıb durar.

Gülü–Qahqah bunu eşidən kimi dedi:

— Yüz belə oğlan qurban olsun Məlik Əhmədə.

Uşağın başını daşın üstdə kəsdi. O saat Məlik Əhməd asqırıb durdu ayağa. O biri göyərçin də bunu görəndə dedi:

— İndi ki, belədi, mən də bir lələk salacağam, anası uşağın başını qoysun üstə, o lələyi çəksin, onda uşaq anadan doğma kimi olacaq.

Bunu deyib bir lələk saldı. Uşağın başını bədəninə qoyub lələyi çəkdilər, o saat başı bitişib oldu anadan doğma.

Onlar yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.



Çölməyin nağılı

Hamam—hamam içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şillaq atdı, dəvənin böyrü batdı.

Tısbagynan qurbağa getdi kəbin kəsməyə.

Camış palaza büründü,

Getdi qulax asmağa.

Yabaynan dovğa içdik.

Belə yalan deməmişdik.

Günlərin bir gündündə bir dənə çölməy vardı. Bu çölmək nənəsigilə cəviz oğurlamağa gedirdi. Getdi—getdi, qabağına bir xoruz çıxdı. Xoruz soruşdu:

— Çölməy qardaş, hara gedirsən? Dedi ki, gedirəm dədəm evinə, cəviz oğurlamağa.

Dedi:— Mən də gəlim. Dedi: — Gəl. Getdilər, getdilər, qabaqlarına bir dənə əqrəb çıxdı. Dedi: — Hara gedirson? Dedi:— Dədəm evinə, cəviz oğurlamağa gedirəm. Dedi: — Mən də gəlim. dedi:— Gəl. Getdilər, getdilər qabaxlarına bir dənə təbənə balası çıxdı. Dedi: — Çölməy qardaş, hara gedirsən? Dedi: — Dədəm evinə cəviz oğurlamağa gedirəm. Dedi: — Mən də gəlim. Dedi: — Gəl. Getdilər, getdilər qabaxlarına toxmaq çıxdı. Az getdilər, üz getdilər, çatdılardır çölməyin anasigilin evinə. Çölməy girdi içəri, əqrəb girdi pişçaya. Təbənə balası girdi təndirə. Xoruz girdi ocağa. Toxmaq durdu qapının başında.

Çölməy başladı cəvizi oğurlamağa. Arvad ərini durquzdu: — Ay kişi, dur cəvizi oğurlamağa gəliblər. Kişi dedi: — Arvad, tez ol, ipişqanı gətir yandırım görüm cəvizi oğurlayan kimdir? Arvad girdi ipişqa gətirməyə. O, əlini ipişqaya uzadan kimi əqrəb arvadın əlindən vurdu. Arvad kişini çağırmağa başladı:— Ay kişi, ağacdan tez götür gəl. Əqrəb əlimdən vurdu. Kişi getdi ocaqdan köz götürməyə.

Bu vaxt xoruz eşələnib kişinin gözünə kül sovurdu.
Qışqırdı: – Ay arvad, əyil təndirdən köz çıxart.

Arvad təndirdən köz çıxartmağa əyiləndə təbənə
balası keçdi arvadın ənginə. Arvad qışqırdı: – Ay kişi, ay
kişi çağır qonşulara havara. Kişi qonşuları çağırmağa
gedəndə toxmaq kişinin başına düşüb onu dala qaytardı.

Burada nağıl qurtardı. Göydən üç alma düşdü.
Biri mənim, biri özümün, biri də nağıl deyənin.



Məmmədali kişi

Biri varmış, biri yoxmuş, bir Məmmədali adında kişi varmış. Bu kişi hər gün meşəyə odun yiğmağa gedirmiş ki, qışda evləri soyux olmasın, balaları ağlaşmasın.

Məmmədali qardaş günlərin bir günü yenə meşəyə odun yiğmaya gedir. Bir də görür ki, bir ayıynan, bir tülkü qavalanqaç oynayırlar. Tülkü cəld qaçıır, hoppanır, ayı isə tez-tez yixılır. Elə bil ki, tülkü ayını doluyur, onu qurt qayırırdı. Ayı bir də görür ki, Məmmədali qardaş ona baxır, utandığından bilmir neyniyə, yavaş-yavaş gəlir Məmmədali qardaşın yanına ki, sən allah gəl sən mənim bu acizliyimi heç kəsə demə, mən də hər gün gətirim sənin bacannan bir heybə salım, uşaxlarının ye. Məmmədali qardaş bilmir neyniyə, axırı ki, razılaşır.

Bu ayı hər gün bir heyvan tutub gətirir Məmmədali kişinin bacasından salır. Məmmədalının arvadı ha soruşur ki, a kişi, axı bı nə deməkdi. Bu ayı niyə hər gün bizi heyvan gətirir. Ancaq Məmmədali qardaş qəti arvadına bir söz demir.

Günnərin bir gündündə ayı yenə Məmmədali qardaşın evinin bacasından bir heyvan salanda bı səfər arvad ta əl çəkmir ki, de görüm bı nə deməydi. Məmmədali qardaş ha istiyor ki, deməyə, görür yox arvad əl çökən deyil, məcbur qalıb əhvalatı arvadına deyir.

Sən demə ayı hər gün heyvanı verənnən sonra bir az oturub qulax asırmış ki, görüm Məmmədali arvada bir söz deyəcəy, ya yox. Bı dəfə də qulax asdı ki, Məmmədali kişi iynədən sapa qədər hər şeyi arvadına dedi. Ayı başın bacadan uzadıb deyir ki, Məmmədali qardaş, biz meşədə şərt kəsmişdik axı, indi ki, belə oldu, onda allah qoysa elə həmin yerdə görüşərik. Ayı çıxıb gedir. Məmmədali qardaşın canına vəlvələ düşür.

Nə isə ki, Məmmədalı qardaş altı-yeddi gün getmir, qorxur ki, ayı gələr. Ancaq görür ki, yox, uşaxları soyuxdan qırılır, naillac qalıb baltasını, ipini götürüb qorxa-qorxa meşəyə gedir. Elə birəz odun yiğmişdi ki, bir də görür ki, bıdı ayı gəlir. Ayı gəlib çatır Məmmədalı qardaşın yanına. Məmmədalı qardaş qorxusunnan bilmir neynəyə, hara qaça, elə bı vaxt bir də görürler ki, dağın başında bərk toz-tozanna qopub. Ayı deyir ki, ay Məmmədalı qardaş, görən orda nolub, bı nə toz-dumandı. Məmmədalı qardaş fikirləşir ki, nə deyim, bı ayını qorxudum, mənnən əl çəksin. Birdən deyir ki, bə bilmirsən nolub. Deyirlər, xanın atının beli yağır olub, ona ayı yağı axtarırlar. Ayı qorxudan bilmir neyniyə, deyir, ay Məmmədalı qardaş, genə gümanım sənədir. Bə mən neyniyim, hara qaçım, məni tapmasınlar, mənə kömək əlini uzadarsan sənin yaxşılığından heç vaxt çıxamram. Məmmədalı qardaş birəz fikirləşir, birdən deyir ki, ay ayı qardaş, sən elə gəl gir bı təlisə, onda onnar heç fikir də verməyəcəklər. Ayı görür ki, elə bı yaxşı fikirdi.

Tez girir təlisə, Məmmədalı qardaş da təlisin ağzını bağlayır, bir təhər nə əzab əziyyətnən bı ayını təlisin içində gətirir evə. Arvadı soruşur ki, ay kişi, bu nədi belə, bu ayını hardan tutmusan belə diri-dir? Məmmədalı qardaş arvadı çəkir bir qırağa, hər şeyi açıb deyir, sora da deyir ki, get bir qazan qaynar su hazırla, ayını atax içinqə.

Arvadı tez qaçırm, qazanı gətirir, içinqə su doldurur, qazanın altını yandırır. Su yavaş-yavaş qaynamağa başlayır. Su qaynayanda Məmmədalı qardaşınan arvadı zor-billah bı ayını qaldırıb təlisin içində basırlar bı qaynar qazana. Tükləri təmiz tökülmüş ayı deyir ki, Məmmədalı kişi, bir də meşəyə gəlmə, gəlsən, ta özünnən küs. Məmmədalı qardaş qorxudan bir neçə gün meşəyə getmir. Arvadı çox çığır-bağır salır ki, uşaxlar acınnan-suzunnan öldülər, get barı birəz odun yiğ gətir, heç olmasa qızışax axı. Məmmədalı qardaş qorxa-qorxa da olsa meşəyə gedir. Elə birəz odun yiğmişdi ki, bir də görür ki, bıdı qaynar qazana

baslığı ayı çıl-çılpaq qabaxda, dalında da bir-iki ayı gəlirlər. Bir sürü ayının gəldiyini görən Məmmədalı kişi o tərəfə, bı tərəfə baxır, qalxır dırmaşır bir ağacın başına.

Məmmədalı kişinin ağaca dırmaşdığını görən çılpxayı yoldaşlarına deyir ki, gəlin mən altda durum, siz çıxin bir-birinizin belinə, Məmmədalını ağacdan salax. Çılpxayının sözünə baxıllar, ayılar çıxıllar bir-birinin belinə, axırıncı ayının qolu az qalır ki, çatsın Məmmədalı qardaşa, o, qışqırır ki, ay arvad, hardasan, tez bir qazan qaynar su hazırla, bı çılpxayını bir də basaq qazana. Çılpxayı Məmmədalı kişinin bı sözlərini eşidən kimi qorxudan altdan çıxıb qaçmağa başlayır. Üstdəki ayılar da tabbatab yerə tökülürlər, Qolu sınan, qıcı sınan—hamısı çılpxayının dalınca qaçırlar. Məmmədalı qardaş da rahatca odunun yiğib evinə gedir.



Qutu qızı

Biri var idi, biri yox idi, bir yaman xan var idi. Onun Göyçək adlı bir qızı var idi. Bu qızı bir xarrat oğlan sevir, dəfələrlə elçi göndərsə də, xan xarratı özünə layiq bilməyi, qızını ona vermir. Xanın fikri qızı varlı bir adama ərə vermək idi.

Xan qızı hədə-qorxu gelir. Buna görə də qız bir gün gecə ikən evdən çıxıb gedir. Xeyli yol getdikdən sonra qaranlıq düşür, uzaqdan bir işıq gəlir, o, işığa doğru gedir. Görür ki, bir daxma var, onun da içində bir dülgər işləyir. Qapını döyür, qapiya bir kişi çıxır və gecənin bu vaxtı tək bir qızın buraya gəlməsinin səbəbini soruşur. Qız heç bir söz demədən xeyli qızıl çıxarıb ustaya verir və ondan xahiş edir ki, onun üçün elə bir qutu qayırsın ki, qutunun içində girmək və yerimək mümkün olsun. Usta çox fikirləşir qızın verdiyi qızillara görə bu işdən imtina edə bilmir. Çox çalışır və nəhayət, qızın dediyi qutu hazır olur. Qız qutunun içində ancaq dəyişək paltarını, bir də atası evindən gətirdiyi qızılları qoyub, qutuya girir və getməyə başlayır. Az gedir, çox gedir, bir padşahın vilayətinə çatır. Gündəlik yemək əldə etmək üçün padşah sarayının ətrafında bir yerdə durub gözləyir və görür ki, hər gün qarabaşlar gətirib yaxınlıqdakı bir yerə zibil atırlar. Qız qutu ilə sürüşüb zibilliyyə gəlir, zibilin içindən çörək xırdası və başqa yemək qırıntıları seçib yeyir.

Bir gün qarabaşlar bu hadisənin şahidi olurlar və əhvalatı padşahın arvadına danışırlar, əhvalat padşaha da çatır. Padşah əmr edir ki, qutunu onun hüzuruna gətirsinlər. Qarabaşlar həmin yerə gedib qutunu şahın hüzuruna gətirirlər.

Padşah deyir:

- Ey qutu, sən kimsən? Nə işin sahibisən?

Qız dillənir ki, mən iş axtarıram. Şah soruşur:

– Sənin əlindən nə iş gəlir?

Qız deyir:

- Bir uşaq beşiyi tərpədərəm, bir də qazları otararam.

Şah qaravaşlara əmr edir ki, bu gündən sonra qazları otarmaq bu qıza tapşırılsın. Qarabaşlar hər gün qazları qutunun qabağına salıb bağa ötürürülər. Hər axşam çəngi qutu qazları evə qaytararkən bir xəlbir dolu yumurta da gətirir. Hami qutudan razılıq edir.

Günlərin bir gündə padşahın arvadı qaravaşlar ilə hamama getməli olur, qutu qız dillənir:

– Ay xanımlar, mənə də bir qazan isti su və sabun verin və məni tək buraxın. Şahın kiçik oğlu bu sözü eşidir. Bir yerdə gizlənir. Hami gedəndən sonra qutu qız qutudan çıxır, suyu hazırlayıb, soyunub yuyunmağa başlayır. Bu zaman şahın oğlu diqqətlə qızı izləyir. Bu qızın gözəlliyyi şahzadə oğlanı valeh edir. Qızın uzun saçları, kaman kimi qara qaşları, lalə kimi yanağı, qara gözləri o qədər gözəl idi ki, şah oğlu Mahir o qıza bir könüldən min könülə aşiq olur. Bu əhvalatdan bir müddət keçir. Mahir atasına deyir:

– Ata, mən bu qutunu sindiracağam. Anası deyir:

– Yox, oğlum, bu sakit bir qutudur, bizə xeyirdən başqa ziyanı yoxdur, nə üçün sindirirsən?

Anası nə qədər edirse də, Mahir razi olmur. Qutunu sindirirlər, bu qız çıxır.

Hami qızın gözəlliyyinə heyran qalır. Oğlan atasından xahiş edir ki, qızı ona alsın. Qızı damşdırırlar. Qız deyir ki, elə bir usta tapın ki, bu qutunu yenə qayira bilsin, onda mən sənə gəlməyə razi olaram. Padşah hər yerə car çəkdirir, amma qutunu qayira bilən usta tapa bilmirlər. Qız deyir:

– Filan ölkədə bir xarrat oğlan var, çoxlu pul versəniz, o, bu qutunu düzəldər. Həmin oğlanın yanına bir qasid göndərirlər. Oğlan qızın sağ olduğunu başa düşüb, padşahın hüzuruna gəlir. Padşah deyir:

— Mənim sarayımda bir qaravaş qız var. Onun qutusu sınbı, bizə elə sənətkar lazımdır ki, o qutunu düzəltsin.

Oğlan deyir ki, qoy o qaravaş gəlib qutunun necə düzəldəcəyimi desin,

mən qutunu bir həftəyədək düzəldərəm. Bu fürsətdən istifadə edib xarrat qızla görüşür. Qız bütün əhvalatı oğlana danışır. Oğlan qutunu düzəltmək bəhanəsi ilə bir müddət orda qalır. Bu zaman qızın qəddar anası ölmüşdü. Oğlan bir gecə fürsətdən istifadə edib, qızı da götürüb, padşahın sarayından qaçır.

Onnar öz vilayətlərinə çatdılardı və üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də özümün.



Əjdaha burun nağılı

Biri vardi, biri yoxdu, bir çoban vardi. Bu çoban çox kasıbdı. Övlad sarıdan da bəxti gətirməmişdi. O, həmişə Allahdan, heç olmasa kor da olsa, bir övlad istiyirdi. Bir çox illər keçdi, axırda bu çobanın bir qızı oldu. Çobannan arvadı ta sevindiklərinən heç bilmirdilər, neynəsinər.

Qızın adını Nazpəri qoydular. Bu qız boy atdıqca gözəlləşirdi. Bəli, qız yekəlib onbeş yaşa çatanda gözəlliyi dillərdə deyilirdi. Bir baxan deyirdi, bir də baxım. Görənnər onun xətti-xalına, gül camalına tamaşa eləməkdən doymurdu.

Bir gün Nazpəri qızlarından pencər yiğmağa getmişdi. Qayıdanda kəndin qıraqındakı bulağın yanında oturub dincəlmək istədilər.

Elə bu vaxt kəndin xanı atın üstündə ordan keçirdi. Bu xan da ki, çox şorgözüydü. Həm də qansızın biriyydi.

Fikrinə nə düşsəydi, gərəy onu eliyəydi. O, Nazpərini görən kimi bir könüldən min könülə ona virildi.

Dedi ki, nətər olsa, gərəy onu alam. Gecə ilan viran yatdı, ancaq xan yatmadı.

O, çox fikirləşdi, axırda qızın atasının yanına çağırıp onu şirin dilə tutmağı lazımlı bildi.

Səhər tezdən xan adam göndərib çobanı çağırtdırdı. Çoban gələn kimi xan onu şirin dilnən dindirib dedi:

— Çoban, eșitmişəm ki, sən çox ağır halda yaşıyırsan. Mən sənə bir yaxşılıq eləməy istiyirəm. Qızın da ki, yekəlip, gəl onu allahın buyruğuynan, peyğəmbərin şəriətiynən ver ma. Mən də səni hər şeydən qani eləyim. Ömrünün axırına kimi kef çək.

Çoban xanın fikrini başa düşdü. Ancaq qızı belə qocaya vermək istəmirdi.

Xanın qorxusunnan da heç nə deyə bilmirdi. Bilirdi ki, xan çox qansız adamdı. Zornan da olsa, qızı aparacax.

Axırda çoban dedi ki, xan sağolsun, mən də bu işə sevinirəm. Ancaq sən icazə ver, gedim evə, bir qızın anasının da danışım. Xan elə bildi ki, ta hər şey düzəlip. Çobana icaza verdi.

Çoban evə gəlip hamısını arvadına danışdı. Dedi ki, onsuz da, xan çox pis adamdı. Dediyi eliyəcəh. Biz qızı da götürüp kəttən qaçax.

Axşam oldu, çobannan arvadı Nazpərini də götürüp kəttən çıxdılar. Onnar gəlip bir kəndə çatdılar. Kət xoşlarına gəldi. Burada qalmaq fikrinə düşdülər. Bəli, bı qalmağınan onnar qaldılar. Aradan bir müddət keçdi. Gözəlin xəbəri tez yayıllar, deyiqlər. Nazpərinin gözəlliyi burda da dildən dilə düşdü. Axırda söz getdi bu kəndin də xanına çatdı. Xan onnarı yanına çağırıldı.

Dedi ki, gərəy qızı ma verəsən. Çoban da, arvadı da xanın ayaxlarına düşüb yalvardılarsa da, olmadı, xan onnarı qavıb, qızı zornan əllərindən aldı.

Yazılıq Nazpəri heç bilmirdi ki, neynəsin. Bir tərəfdən ata—anasının dərdi almışdı, bir tərəfdən də kifir qoca xana getməy istəmirdi. Qızın dərdi başından aşmişdi.

Xan bu qızın öhdəsinnən gələ bilmirdi. Axırda xan car elədi ki, çobanı da, qızını da aparıb qayadan atsınna.

Kəndin qırığında çox uca bir qaya vardı. Qayanın aşağısı dərəydi ki, oradan da çay axındı. Xan acığı tutduğu adamı o qayadan aşağı atırdı. Bunnarı da o qayanın yanın gətirdilər.

Çobanı da, arvadı da qayadan atdılar. Sora Nazpərini atdılar. O gölib düz çayın içinqə düşdü. Xanın adamnarı qayıdır getdilər. Nazpəri bihus olmuşdu, gözünü açanda gördü ki, su onu vurub çayın qırığına çıxardı. Yazılıq qız ata—anasının başına gələnnəri fikirləşib özünün günahkar olduğunu düşündü, acı-acı ağladı. Sonra durup çayın qırığının getməyə başladı. O, çox fikirli gedirdi, nə qədər getdiyini bilmədi.

Başını qaldıranda gördü ki, bir qalaçanın qabağındadı. O, qabaxcan qalaçıya girməyə ürək eləmədi. Sonra hər nə ola, ola deyib içəri girdi. Gördü ki, burada bir qoca kişi oturup, dizinin üstündə də bir kitab var. Kişi onu görən kimi yanına çağırdı, başına gələnnəri soruşdu. Sora qızı dedi ki, elə burada qalarsan. Ta yazix Nazpəri nə bilsin ki, onu qabaxda nələr gözlüyürdü. Qız bı kişinin yanında qaldı.

Nazpəri gördü ki, hər gün yeməyləri öz-özünə hazır olur. Süfrədə nə desən, olurdu. Ancaq qız hələ də bu kişinin nə işnən məşqul olduğunu bilmirdi. Sora onun cadükün olduğunu bildi. Nazpəri ordan qaşmaq istiyirdi. Ancax fürsət tappırdı.

Bir gün kişi dedi ki, biz bir-birimizə naməhrəm yaşıya bilmərik. İndi sən mənim arvadımsan.

Nazpərini dəhşət götdü. İndi o, bura gəldiyinə peşman olmuşdu. Öz taleyinə nifrətlər yağdırıldı. Nazpəri gördü ki, bu cadükünün əlinnən qutara bilməyəcəy, onu aldatmax istədi.

Dedi ki, yaxşı, raziyam, ancaq sən icaza ver, bir neçə gün hazırlaşım. Kişi icaza verdi. Qız gecəyə salib evdən qaçıdı. Nazpəri qaça-qaça gedirdi, özü də bilmirdi hara gedir.

Qız yorulmuşdu, durub dincini almaq istədi ki, gördü qoca daldan gəlir. Qız qaçmağa başladı, qabağına bir çay çıxdı. Nazpəri çayı keşdi. Gördü ki, getməyə yol yoxdur. Qabağı uca bir dağ kəsib. Birdən qulağına bir səs gəldi, dönüb dala baxanda bir əjdahanın ona tərəf gəldiğini gördü. Qız çox qorxdu. Cadükün gördü əjdaha qızı udmax istəyir. Tez bir sehir oxuyub əjdahanı daş elədi.

Nazpəri baxdı qoca yenə onu tutup aparacax. O, daşa söykənip Allaha yalvardı ki, cadükünün əlinə düşüncə onu da daş eləsin. Nazpəri günahsız olduğuna görə yalvarışı hasıl oldu.

O, daşa döndü. Cadükün gördü ki, qız da daş oldu.
Ta onnan sora özü də yaşamax istəmədi. Bir daşın üstündə
oturup bir sehir oxudu. Özünü də daş elədi. O vaxtdan da
həmin qayanın adı Əjdaha burun qaldı.



Məhəmməd və ilan

Biri var idi, biri yox idi, bir varlı kişi vardı. Bunun bir oğlu vardı. Oğlu çox bivec idi. Bu kişi ölüm ayağında oğlunu çağırıb dedi: – Oğul, mən dünyadan köçürəm. Dövlətimnən mənə ehsan verərsən. Sonra var-dövlətimin hamısını aparıb filan şəhərdə qardaşdım var, verərsən ona, səni saxlar.

Kişi dünyadan köç elədi. Oğul atasına ehsan verdi. Sonra qumara uydu. Bir vaxt baxdı ki, var-dövlət əldən gedib, mal-heyvan qırılıb, qapıda it zəncirdə ölüb.

Yoldaşlarından aralandı, getdi atasının dediyi şəhərə, soraqlaşıb atasının dediyi kişini tapdı. Xoş-beşdən sonra dedi:

- Atam vəfat elədi. İl pis gəldi. Hər şey qırıldı.

Əmisi də bildi bu bivecdi, dedi:

- İki oğlum var, sən də ol üçüncü.

Kişi dükanda işləyirdi. Hərdən Məhəmmədi də aparırdı yanına.

Bir meşədə bir ilan vardı. Bu ilan bir gün allaha üz tutub dedi:

- Bəsdir ilanlıq elədim. Məni adam elə.

Bu ilanı allah bir qadın elədi. İlan qadın gəldi bir dükana. Bu, Məhəmmədin əmisinin dükani idi. Məhəmməd də buradaydı. Özü də Məhəmməd camaldan göyçək idi. Qadın alış-veriş etdi. Məhəmməddən soruşdu:

- Evlisən, subay?

- Subay

Qadın dedi:

- Məni alarsan?

- Alaram.

Dedi:

- 15 gün gözdə, gələcəm.

Dükənci dedi:

- Pulu ver.

Qadın əlini atıb yerdən bir avuc torpaq götürdü. Torpaq qızıl oldu. Qadın onu verdi dükançıya getdi. Əmisi dedi:

- O, ilandı, getmə. Cahilin ağılı kəm olar.

Məhəmməd dedi:

- Getmənəm.

Qadın gedib şəhərin kənarında bir yer gördü. Soruşdu ki, bu yer kimindi? Dedilər ki, filankəsin. Yerin iyiyəsi gəldi, danişdilar. Qadın yerin pulunu artıqlaması ilə verdi. Fəhlə tutdu. Artıq pul verdi. Furquna minib gəldi dükana. Məhəmməd də furquna minib qadınla getdi. Bir-iki il irahat oturdular.

Məhəmmədin əmisi oğlu qürbətdən gəldi.

Gəldi Məhəmmədi gördü. Əmisi Məhəmmədə bir çuxa verdi.

Qadın dedi:

- Məhəmməd, o nədi geymisən? Elə bil qurd donundasan. Mən sənə elə çuxa tikərəm, nə qeyçi kəsər, nə maşın tikər. (İlan qaraçuxadan qorxar). Məhəmməd çuxanı verdi əmisinə, dedi:

- Hayıfdı, geymirəm. Arvad razi olmadı.

Əmisi dedi:

- O, ilandı, bala, onun yanına getmə.

Məhəmməd əmisini söydü, dedi:

- Mənim arvadıma ləkə yaxırsan.

Əmisi dedi:

- İki kəlmə söz dedim. Üç olsa, bil ki, o, ilandı. Gedərsən çay qoydurarsan. İki- üç stəkan içdirərsən. Plov pişittirərsən, yedirdərsən. Evdə su qoymazsan. Qapını da bağlıyb açarı götürərsən. Su axtaracaq. Tapmayıb hirslenəcək və səni vurmaq istəyəcək. Özünü yuxuluğa vurarsan, deşik tapıb çıxar eşiyyə, su yalayıb qayidar. Qorxma, özünü vur yuxuluğa.

Məhəmməd evə gəldi. Əmisinin dediyi kimi, çay qoydular. İlən dedi:

- İçmirəm.

Plov hazır elətdirdi. Məhəmməd arvadına dedi:

- Plov ye.

Arvad dedi:

- Mən plov yemirəm.

Sonra iki tıkə yedi. Məhəmməd onu bəhanə ilə evdən uzaqlaşdırıldı. Evdəki suların hamısını eşiyo boşaltdı.

Qaranlıq düşdü. Qapını bağladı. Açıarı cibinə qoydu. Yatdılar.

Qadın oyandı. Gördü su yoxdu. Qapını bağlı gördü. Hirsləndi, ilana döndü. Zivişə-zivişə getdi, su yaladı, qayıtdı yatdı oğlanın ürəyinin başında ki, oyananda vursun. Məhəmməd durmadı. İlən hirsı yatdı. Səhər açıldı. Məhəmməd dedi:

- Gedirəm bazarı gəzəm.

Əmisinin yanına qaşdı, dedi:

- Nətər eliyim?

Əmisi dedi:

- Çörəyiniz qurtaranda pul ver təndiri yaxşı— yaxşı yandırınsınlar. Çörək

yapmasınlar, axşamacan ilan acacaq. Çörək yapanda onu atarsan təndirə.

Məhəmməd əmisi dediyi kimi etdi. Arvadına dedi:

- Arvad, niyə çörək yemirsən?

Getdi ki, təndir yanır. Arvaddar söyüdü. Arvaddar çıxıb getdilər. Məhəmməd dedi:

- Gəl bircəciyin yap, bəlkə, gəldilər?

- Yox, mən yapa bilmərəm.

- Qorxma, mən səni tutacam.

Arvad birini yaptı, yedilər. Məhəmməd onun çörək yapmağını təriflədi. İkincisini yapanda bunu basdı təndirə. Ağızını örtüb oturdu üstündə. Nə qədər qışqırıldı, Məhəmməd açmadı. Əmisi demişdi ki, səsi kəsilməyincə

durma. Üç gündən sonra səsi kəsildi. Əmisi gəldi. Təndirin külünü çıxartdı, yandırdı, üstünə su səpdi. Hamısı oldu ləl-cəvahirat. Əmisi dedi:

Sənin ağlın yoxdu. Tək dolana bilməzsən, gedək mənim yanımı. Əmisi Məhəmmədi öz yanına gətirdi. Onlar xoşbəxt yaşamağa başladılar.

Qızıl xoruz

Biri vardi, biri yoxdu. Bir məmləkətdə bir padşah vardi. Bu padşahın üç oğlu vardi. İki oğlan padşahın bir arvadından idi, biri də başqa arvadından. İki qardaşdan birinin adı Qulam, o birininki Əkbər, başqa arvaddan olanın adı isə Ələmdar idi.

Bir gün padşah vəziri ilə gəzməyə çıxır. Bir dağın yanından keçəndə görürülər ki, burada bir qızıl xoruz oturub. Padşah vəzirə deyir:

— Vəzir, mənə nərdivan gətir və oğlanlarımı da de, gəlib xoruzu tutsunlar.

Vəzir gedir nərdivan gətirir, padşahın oğlanlarını çağırır. Böyük qardaş Qulam çıxır ki, xoruzu tutsun, xoruz geri çəkilir. Ortancıq qardaş Əkbər çıxır, o da düşə bilmir. Növbə Ələmdara çatır. O çıxır. Əlini atır ki, xoruzu tutsun, xoruz geri çəkilir, amma xoruzun bir qanadı siniş qalır Ələmdarın əlində. O, siniş qanadı gətirir verir padşaha. Padşah deyir:

— Gərək, qızıl xoruzu tutasınız. Gedin yola hazırlaşın.

Üç qardaş başlayırlar yola hazırlaşmağa. Hərəsi bir torba qızıl götürür. Ələmdarın anası isə onun yoluna üç dənə toyuq bişirib qoyur. Qardaşlar yola düşürlər.

Gedib üç yola rast gəlirlər. Görürülər ki, yolu arasında bir daş var. Daşın üstündə yazılıb ki, bu iki yolla gedən qayıdar. Bu bir yolla gedən qayıtmaz.

Ələmdar deyir ki, mən üçüncü yolla gedərəm. Qulam və Əkbər isə birinci yolla gedəcəklərini bildirdilər. Ələmdar burada qardaşlarından ayrılır. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Gördü ki, acıb. Yaxınlıqda da bulaq var. Oturdu bulağın başında ki, çörəyini yesin, gördü bir tülkü gəldi. Toyuğun birini atdı tülküyə. Başladı yenə yol getməyə. Ələmdar nə qədər yol getdisə də, heç kimə rast gəlmirdi.

Yenə yoruldu, bir bulağın başında oturdu ki, çörək yesin. Gördü həmin tülkü yenə gəldi. Toyuğun birini də atır ona. Yola düşür. Yolda bir bağa rast gəlir. Görür ki, qoca bir kişi bağı suvarır. Salam verir. Qoca soruşur:

— Oğlum, bura niyə gəlmisən?

Ələmdar cavab verir:

— Gəlmişəm qızıl xoruzu aparam.

Qoca deyir:

— Qızıl xoruz yeddi divin əlindədir. Gedək mənim evimə, sənə kömək edərəm. Qoca onu evinə gətirdi. Ələmdara bir qızıl üzük verib dedi:

— Oğlum, bayaq qabağına çıxan tülkülər mən idim, al bu üzüyü, tax sağ əlindəki barmağına. Yolu düz get. Qabağına bir dəniz çıxacaq. Dənizin yanında bir ağaç var. Çıxarsan onun üstünə. Elə ki, divlər bir-bir dənizdən çıxıb sənə tərəf gəldi, üzük olan əlinlə hərəsinə bir sillə vurarsan. Həmin divlər qızıl xoruzu tapmaqda sənə köməklək edəcəklər.

Ələmdar qocanın dediyi kimi etdi. Altı divin hərəsinə bir sillə vurub öldürdü. Qaldı bir böyük div. Böyük div deyir ki, gedim görüm qardaşlarımı nə olub. Geldi gördü nə? Altı qardaşı yerdə ölüb. Div başladı Ələmdara yalvarmağa ki, qardaşlarımı dirilt, onlar da, mən də sənə hər cür köməklək edərik. Ələmdar qocanın ona öyrətdiyi kimi üzüyü suya salıb suyunu divlərə içirtdi. O dəqiqə altı div dirildi. Ələmdar onlara dedi:

— Qızıl xoruzu tapmaqda mənə kömək edin.

Divlər dedi:

— Qızıl xoruz on iki divin əlindədir. Biz sənə bir maşa qayıtdıracaq. Maşanı götürüb biz dediyimiz kimi etsən, qızıl xoruzu ələ keçirə bilərsən. Onlar maşanı qayıtdırıb Ələmdara verdilər və dedilər ki, biz səni qara atın üstünə mindirəcəyik. Qara at səni ağ atın üstünə atacaq. Ağ at səni qızıl xoruz olan yerə aparacaq. Maşanı uzadıb qızıl xoruzu götürərsən, amma bura çatana kimi geri dönməzsən.

Divlər oğlanı qara ata mindirdilər. Dərya kənarında qara at Ələmdarı atır ağ atın belinə. Ağ at onu gətirir on iki divin məskəninə. Ələmdar görür ki, çəpərdə bir qızıl xoruz var, amma qanadının biri yoxdur. Ələmdar maşanı uzatdı, çəpərlə bir yerdə xoruzu götürüb geri qayıtdı. Arxadan səslər gəlirdi. «Vay apardı! Qoyma, apardı». Lakin Ələmdar geri dönmədi. Dərya kənarına çatdı. Ağ at onu qara atın üstünə atdı. Qara at isə Ələmdarı qızıl xoruzla bir yerdə divlərin yanına gətirdi. Buna çox sevindilər, Ələmdara qırx açar verdilər ki, get bizim otaqları gəz. Ələmdar otuz doqquz otağı gəzdi. Bu otaqlarda ləl-cəvahirat, qızıl əlindən tərpənməyə yer yoxdu. Qırxinci otağa girib gördü ki, burada xiyar, qovun, qarpız əkiblər. O, iki xiyar yedi, birini kəsdi. İçindən bir nazənin sənəm çıxdı, «çörək, su, paltar» deyib, deyib öldü. Ələmdar bundan çox bikef oldu. Xiyarin o birini gətirib divlərin yanına və əhvalatı onlara danışdı. Divlər ona dedi:

— Bu xiyarı apararsan evə. Yanına su, çörək, paltar qoyub, sonra kəsərsən. Böyüdüb özünə arvad edərsən. Ələmdar divlərlə xudafisləşdi, xoruzu və xiyarı götürüb gəldi qocanın yanına. Qocaya çoxlu qızıl verib, yola düşdü öz şəhərinə. Gecə vaxtı gəlib çıxdı evlərinə. Qapını döydü. Anası çıxdı. Lakin oğlunun qayıtdığını inanmadı. Çünkü Ələmdar on ilə yaxın idi ki, getmişdi. Səhər Ələmdar qızıl xoruzu götürüb gəldi padşahın hüzuruna. Padşah oğlunun sağ-salamat gəldiyini, həm də qızıl xoruzu gətirdiyini görüb çox sevindi. Başından tacı götürdü ki, qoysun Ələmdarın başına. Lakin Ələmdar razı olmadı.

Xiyarı divlərin tapşırıldığı qaydada kəsdilər. Nazənin-sənəm böyüdükdən sonra padşah Ələmdara qırx gün, qırx gecə toy çaldırdı. Onlar yedilər, içdilər, muradlarına çatdılar, siz də yeyin, için, muradınıza çatın.



Naxırçı qızının nağılı

Biri var idi, biri yox idi, bir kasib çoban var idi. Bu çoban on ildən çox idi ki, evlənmişdi, amma uşağı olmurdu. Günlərin bir günündə çoban var-yoxunu satıb Allah yolunda nəzir-niyaz verir. Ay dolanır, gün keçir, çobanın arvadı hamilə olur. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə tamam olanda çobanın arvadı bir qız doğur. Qız nə qız, aya deyir sən çıxma, mən çıxım, günə deyir, sən çıxma, mən çıxım. Bəli, qız günbəğün, saatbasaat böyüyür.

On gün tamam olanda, arvad su qoyub uşağın onunu tökür. Arvad qızın başına su tökəndə qızın saçlarının arasından bir qızıl düşür. Ər-arvad bu işə matiməttəl qaldılar.

Günlər ayları əvəz edir, arvad da hər bazar günü qızın başını yuyub bir qızıl götürür. Get-gedə onlar kasibligin daşını atırlar. Ancaq nə kişi, nə də ki, arvad bu uşağın səsini eşitmirlər.

Bir neçə ildən sonra çoban əməlli-başlı varlanır. Amma heç kim bilmir ki, çoban bu qədər var-dövləti haradan alır.

Bəli, bu il də yay çox gözəl gəlir. Çobanın arvadı ərinə deyir ki, bu yaz biz də ayrıca köç olub dağa gedək. Bəlkə dağ havası bu qızı bir təsir edə. Bəlkə bu qızın səsini orada eşidək.

Orada hamı qızın adını naxırçı qızı çağırırdı. Amma qızın əsl adı İlahə idi. İlahənin gözəlliyinə bütün kənd cavanları heyran qalmışdır. Çoban bu yay dağa köçəndə kəndin bütün cavan oğlanları da dağa getmişdilər. Amma onların heç biri qızın səsini eşitməmişdilər.

Günlərin bir günü obaya xəbər yayıldı ki, padşahın oğlu ava çıxıbdır. Bütün çadırların qabağına xalça döşəndi. Hərə öz çadırının qabağında toplaşdı.

Çobanın arvadı nə qədər əlləşdişə, nə qədər dil tökdüsə də, qızı eşiyə çıxarda bilmədi. Axırda hirslenib qızı bir şillə vurdu. İlahə hönkür-hönkür ağlamağa başladı. Ananın sevincindən gözləri yaşardı. Arvad çölə çıxıb ərinin müştuluqlamaq istədi ki, gəl, qızın səsi çıxdı, amma bu zaman göy guruldadı, şimşek çaxdı, leysan yağış başladı. Hərə öz çadırına təpildi. Çöl elə idi, yağış, tufan əlindən göz-gözü görmürdü.

Padşahın oğlu bu işə mati-məhəttəl qalmışdı. O, heç bilmirdi ki, hara qaçın. Birdən qulağına yaxınlıqda olan çadırдан hönkürtü səsi gəldi. Düz atını ora sürdü. O, atdan düşüb içəri girdi. Bu vaxt çobanla arvadı çadırda sevindiklərindən əl açıb oynayırdılar. Bucaqda isə İlahə hələ də ağlıyırıldı. O, səsə çevrililib arxaya baxanda gözləri oğlanın gözləri ilə qarşılaşdı. Elə bil hər ikisini ildirim vurdu. Bu vaxtı çobanla arvadı özlərinə gəldilər. Əyilib şahzadəyə təzim etdilər. Elə bu zaman qız şaqqa çekib uğundu. Hər tərəf nura qərq oldu. Gøyün şaqqıltısı kəsildi. Yağış kəsdi. Bütün çadırın içərisi rəngbərəng gül açdı.

İlahənin hörükləri də gül açmışdı. Şahzadə bir könüldən min könülə qızı aşiq oldu.

Şahzadə köç yaylağa dönünçə dağda qaldı. Qızın bütün işlərinin şahidi oldu. O, atasına xəbər göndərdi ki, qızı elçi gəlsin. Amma atası razi olmadı. O, oğluna xəbər göndərdi ki, naxırçı qızı bizə lazım deyil. Şahzadə özü atasının yanına gedib qızın bütün işlərini ona söylədi, ata razi oldu.

Toy başladı. Sizə kimdən deyim, kimdən deyim İlahənin xalasından.

İlahənin xalasının bir qızı var idi. Amma onu heç kim almırıldı. Günlərin bir günü bir qasid xaliya xəbər göndərdi ki, toya gəlsin, bacın qızının toyudur. Şahzadəyə ərə gedir. Cin vurdu xalasının beyninə. Dedi ki, özündən xırda naxırçı qızı şahzadəyə ərə gedir...

Xala durub bir-iki dənə qır duzlu təpi yapır. Sonra qızını da götürüb düzəlir yola. Gəlib çatır bacısigilə. Bacısının dəm-dəsgahına ağızı açıq qalır. Bəli 37-gün toy çalırlar. Axşamı gəlini bəzəyib yola düşürlər. Padşahla naxırçının evinin arası üç günlük yol idi. İlahə, xalası, bir də xalası qızı bir kəcavədə gedirdilər. Artıq gecə düşmüsdü. İlahə xalasından çörək istədi. Xala tez evlərində yapıldığı tapıdan birini qız'a verdi. Bir az keçəndən sonra duzlu təpi qızı suzundan yandırdı. Xalası yalandan dedi ki, buralarda su olmur. Bir müddət gedəndən sonra qızın az qaldı susuzluqdan ürəyi gedə. Deyir ki, xala, yandım, su, əlac elə. Qızın xalası kəcavədən yerə düşüb yalandan gəzindikdən sonra qayıdır qız'a deyir ki, buralarda bir içim su bir gözdür. Qız nə qədər yalvardısa, xala dediyinin üstündə durdu. Axırda qız əlacsız qalıb razi oldu. Xala tez durub qızın bir gözünü çıxardıb verir qızına ki, saxla. Bundan sonra qızı bir içim su verir.

İkinci gün eyni əhvalat yenə təkrar olunur. Xala İlahənin o biri gözünü də çıxardıb qızı bir içim su verir. İkinci gözü çıxardılandan sonra İlahə xalasına deyir ki, daha məni niyə aparırsan. Mən şahzadəyə layiq deyiləm. Məni endir qoy yerə. Sən də çox sağ ol ki, məni gözsüz qoysun.

Xala bundan sonra İlahənin gəlinlik paltarını çıxardıb öz qızına geyindirdi, yola düşdü.

Şahzadə gecə gəlinin otağına girəndə gözlərinə inana bilmədi. Amma heç nəyin üstünü vurmadi. Səhər o qızı güldürdü, güllər açılmadı, ağlatdı, yağış yağmadı. Şahzadə fikirləşdi ki, burada nə isə bir sərr var.

Sizə kimdən deyim, kimdən demiyim, İlahədən. Onu bir kolun dibində atıb getmişdilər. İndi artıq o kor idi. Susuzluq da bir yandan qızı əldən salmışdı. 20 addım kənarda suyun şırıltısı gəlirdi. Amma qızda taqət qalmamışdı ki, ora yaxınlaşın. Yoldan bir qoca kişi keçirmiş. İniltini eşidib səs gələn tərəfə irəliləyir. Gəlib görür

ki, bir qız al qan içindədi. Qoca qızı qucağına alıb evlərinə gətirir. Qarısına deyir ki, qızı yaxşı baxsın. Qarı tez su qoyub qızı çımdırır. Başını yuyanda qızın saçlarının arasından bir qızıl çıxır. Qocalar bu işə çox sevinirlər.

Günü—gündən qız yaxşılaşır, qocalar da varlanırlar.

Bir günləri qız qocaya deyir ki, əmi, mən indi güləcəyəm, bu vaxt güllər açılacaqdır. Sən də həmin güllərdən dəstə bağla, apar filan şahzadənin imarətinin qabağında sat. Kim gəlsə, almağa deyərsən ki, gülün bir dəstəsi bir gözdür.

Qoca qızın dediklərini yerinə yetirməyə söz verir. Bu vaxt qız şaqqa çəkib gülür. Qocaynan qarı bu işə matiməhəttəl qalırlar. Bütün ev-eşik gül-çiçək olur.

Qoca gülləri dəstələyib həmin şahzadənin imarətinin karşısına gətirir. Camaatın bu güllərə ağızı açıq qalır.

Camaatın səs-küyünə şahzadənin arvadı çölə çıxır. Gülün qiymətini öyrənib tez anasının yanına qayıdır. Əhvalatı olduğu kimi ona söyləyir. Ana İlahənin gözlərini saxlayırdı. Həmin gözləri götürüb gedir, gül dəstəsindən ikisini alıb gətirir, evin hər tərəfinə düzür. Şahzadə evə geləndə gözlərinə inana bilmir. Gəlin nazlana-nazlana ərinə deyir ki, hə, nə baxırsan, mən həmişə ürəkdən gülümürəm ki, güllər açıla? İndi gülümüşəm, güllər də açılıb. Şahzadə bu işlərə çox təəccübənlənir. Sizə kimdən deyim, gül satan qocadan. Qoca elə ki, gözləri aldı, tez dönüb düzəldi yola. Gətirib gözləri qoydu qızın əlinə. İlahə gözləri əvvəlki yerinə qoyub, üzünü tutdu ilahiyə, çox yalvardı, sonra gözlərini bağlayıb yatdı. Səhər tezdən aylılıb Allaha yalvara-yalvara sarığı açdı. Sonra isə gözlərini yavaş-yavaş açdı. Səhər günüşi qızın gözlərini qamaşdırıldı. Qız sevincindən qəşş eləyib tappilti ilə yerə yixıldı. Səsə qocaynan qarı ayıldı. Onlar gördülər ki, qız quru yerə yixilibdir. Qarı su gətirib qızın üzünə çəkdi. İlahə gözlərini açıb qocaynan qarını gördü. Hər üçü qucaqlaşıb sevindiklərindən ağlayırdılar.

Günlər bir-birini ötürdü. İlahəgil də şadı-xürrəm yaşayırdılar. Bir günlərisi qoca evə gələndə qız ona dedi ki, əmi, şəhərə gedəndə mənə bir dəstə çoban paltarı gətir. Qoca qızın dediklərinə elə həmin gün əməl edir.

İlahə qocalarının vidalaşib onlardan ayrılır, yola düşür. O gəlib bir ağacın dibində paltarını soyunub çoban paltarlarını geyinir, sonra isə saçlarını yiğib qarını başına keçirdir, düzəlir yola. Bir neçə gün yol gəlib, axırı çatır şahzadə yaşadığı yerə. Şahzadə də qazlarını otarmaq üçün çıxıb şəhərə bir nökər axtarır. İlk baxışda gözlərinə çoban paltarı geyinmiş bir nökər dəydi. Qız şahzadəni tanıdı. Amma şahzadə onu tanımadı. O, qızı yaxınlaşib diqqətlə qızı baxdı, bir anlığa özünü itirdi. Lakin tez özünü ələ alıb dedi ki, ay nökər, sən mənimlə gedəcəksən və mənim qazlarımı otaracaqsan. Qız dinməz-söyləməz onun qabağına düşür.

Günlər bir-birini əvəz edirdi. Şahzadə hər dəqiqə nökəri izləyirdi. Qızın bundan xəbəri yox idi.

Bir gün şahzadə arvadiyنان qaynanasını qonaqlığa göndərdi, özü isə bağçada gizlənib qaldı. Qız elə bildi ki, evdə heç kim yoxdur. Paltarını soyunub hovuzda çimməyə başladı. Saçlarını da açıb arxasına tökdü. Bu vaxt şahzadə hovuzun yanındakı alma ağacının başında idi. Elə ki, qızı gördü, az qaldı ki, ağacdan yixilsin. Ağac silkələnəndə ağacdan bir alma düz qızın qoynuna düşdü. Qız saqqa çəkib güldü. Bütün hər tərəf gül-ciçək oldu. Qız birdən özünə gəlib tez sudan çıxdı və paltarını geyinib gülləri tez-tez yiğaraq yaxınlıqdakı köhnə quyuya tulladı. Şahzadə bunları görürdü. O, yavaşça ağacdan enib qızı arxa tərəfdən qucaqladı qarını onun başından götürdü və paltarını cırıqlayaraq yerə atdı. Qız onu görəndə ürəyi getdi.

Aylında özünü bəzənmiş və zər-zibənin içində gördü. Gözəlliyi birə-beş artmışdı. Şahzadə yanında oturub saçlarını tumarlıyırdı.

Qız bütün başına gələnləri şahzadəyə nağıl elədi.

Şahzadə qızın xalasını və xalası qızını qonaqlıqdan yarımcıq çıxartdırdı. Onları qatırın quyruğuna bağlıyib çöllərə ötürdü. İlahəynən qırx gün toy edib ömürlərinin axırına kimi xoşbəxt oldular. Göydən üç alma düşdü. Üçü də oxuyanın.



Caməs **

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağı – qarası bir oğlu var idi. Oğlunun adı Caməs idi. Bir gün Caməsin dostları gəlib dedilər:

– Qarı nənə, qoy Caməs də biznən meşəyə oduna getsin.

Qarı dedi:

– Oğul, mənim gözümün ağı – qarası, var – yox bircə oğlum var, qorxuram.

Caməsin dostları dedilər:

– Qorxma, qarı nənə, heç nə olmaz, qoy getsin.

Caməsin dostları meşəyə odun yiğmağa getdilər.

Onlar meşədə bir quyu gördülər. Caməs dostlarına dedi:

– Uşaqlar, görəsən bu quyuda nə ola bilər. Gəlin düşək bu quyuya.

Uşaqlardan birisini quyuya saldılar. O, quyuya düşən kimi çıçırdı:

– Haray, məni çıxardin!

Uşaqlar onu çıxartdılar.

Caməs dedi:

– Məni sallayın quyuya. Nə qədər hay – haray qoparsam, sözümə baxmayın.

Uşaqlar onu quyuya salladılar. Caməs quyuya düşən kimi qışqırdı, ona məhəl qoymayıb, quyunun dibinə salladılar. Quyunun tərkindən Caməsin səsi gəldi:

– Uşaqlar, burada nə qədər istəsəniz şan balı var, qab sallayın, kəsim çəkin yuxarı.

Uşaqlar qab salladılar. Caməs şan balından kəsib qaba qoydu. Uşaqlar qabı yuxarı çəkdilər. Balı götürüb qaçdılar. Caməs quyuda qaldı. O oturub quyuda çox götür-qoy elədi. Bir də gördü ki, bir qarışqa quyunun divarı ilə gedir. Caməs biçağı çıxarıb divarı oymağa başladı. Xeyli oymuşdu ki, birdən oradan yol açıldı. Caməs gördü ki, bir

gözəl bağçadı. Bağçanın içində gözəl bir imarət var. Caməs otağa girib gördü ki, otaqlar boşdu. Otaqları bir-bir gəzib eşiye çıxdı. Gördü budu, bir yoğun ilan gəlir. Tez qaćib taxtin altında gizləndi. İlan içəri girdi, onun dalinca da bir sürü ilan içəri doluşdu. Caməsin qorxudan az qaldı bağıri yarıla. İlaların böyüyü Şamıran ilan çıxbı oturdu taxtin üstündə. Sonra dedi:

— Ey taxtin altında gizlənən Caməs, gəl yanına, mən sənə heç nə eləmiyəcəm. O biri ilanlardan da qorxma, gəl otur yanında. Caməs yerindən tərpənmədi.

Şamıran ilan bir də dedi:

— Ey Caməs, dur gəl yanına, qorxma. Səninlə işim yoxdu.

Əlacsız qalan Caməs qorxa – qorxa Şamıran ilanın yanına gəldi. Caməs dedi:

— Vallah, mən burası qəsdən gəlməmişəm, məni yoldaşlarım quyuda qoyub getdilər. Mən də quyunun divarını oydum, gəlib burası çıxdım.

İlan dedi:

— Heç eybi yoxdu, gəl sənə bir əhvalat danışım. Ondan sonra səni buradan çıxardaram.

Caməs sakitləşdi. Şamıran ilan Caməsə bir əhvalat danışdı. Bu söhbət düz yeddi il çəkdi. Ancaq Caməs elə bildi ki, cəmi bir gün keçib. Odu ki, ilana dedi:

— Mən dünənnən buradayam. İndi anam mənsiz darıxır, icazə ver gedim.

Şamıran ilan dedi:

— Nə bir gün, düz yeddi ildi ki, sən burdasan.

Caməs dedi:

— Bu necə olan şeydi?

İlan dedi:

— Sən məni öldürəcəkdir. Odu ki, mən elə bir əhvalat danışdım ki, ömürdən yeddi il gəlib keçsin.

Caməs and – aman elədi ki, öldürmək fikrində deyiləm.

Şamıran ilan dedi:

— Bunu sən bilmirsən, ancaq mənə əyan olub. İndi dur gedək, səni aparib quyudan çıxarım.

Şamıran ilan Caməsi belinə mindirib quyudan çıxartdı. Onlar görüşüb ayrıldılar. Şamıran ilan dedi:

— Ey Caməs, get ancaq sən bir də mənim yanımı gələcəksən. Özü də məni öldürəcəksən.

Caməs dedi:

— Necə ola bilər ki, bu yaxşılıqdan sonra mən səni öldürüm? Heç əlim gələrmə!

Şamıran ilan dedi:

— Bir sözdü dedim, yadında qalsın.

Caməslə Şamıran ilan mehribanlıqla ayrıldılar. İlən quyuya düşdü. Caməs də evlərinə getdi.

Caməs anasını görüb tanımadı. Anası çox qocalmışdı. Yeddi il idi ki, ana öz oğlunu görməmişdi. Odu ki, Caməsdən xəbər aldı:

— Oğul, indiyə kimi harada idin?

Caməs dedi:

— Soruşma ana, başıma qəza — qədər gəlmışdı. Bu yeddi il ərzində ilanlarla bir yerdə qalmışam. Bədənim ilan kimi qabiq qoyub.

Anası bir söz demədi. Ana-bala bir yerdə yaşamağa başladılar.

Caməsgilin şəhərində bir padşah var idi. Azarlamışdı. Təbiblər Şamıran ilanın yağını onun dərdinə dərman demişdilər. Vəzir — vəkil bütün şəhərin camaatını bir yerə yığıb dedi:

— Gərək Şamıran ilanı tapıb gətirəsiz, yağını çıxaraq. Padşahın bədəninə vuraq ki, sağala.

Yer — yerdən dilləndilər:

— Bunu kim edə bilər? Heç kəs o ilanı tapa bilməz.

Bir çuğul var idi. O dedi:

— Bəs filan qarının oğlu Caməs Şamıran ilanla yeddi il bir yerdə qalıb. Bu işin öhdəsindən gəlsə — gəlsə o gələr.

Əmr olundu ki, Caməsi tapıb gətirsinlər.

Onu tapıb gətirdilər. Vəzir-vəkil Caməsə dedi:

— Gərək sən gedib Şamıran ilanı gətirəsən.

Caməs boyun qaçırdı. Belədə onu hədələdilər ki, tapıb gətirməsə, boynu vurulacaq. Caməs çar-naçar razılışdı. Durub Şamıran ilanın yaşadığı quyunun başına gəldi, iplə quyuya düşdü. Həmin yerə gəldi. İlanları görmədi. Bir azdan Şamıran ilan gəldi, Caməs onu görən kimi taxtın altında gizləndi. Şamıran ilan taxtda əyləşdi. Dedi:

— Ey Caməs, dur gəl yanına, sənə dedim ki, məni öldürəcəksən? Gördün elə də oldu.

Caməs durub ilanın yanına gəldi. Yanında oturub ağlamağa başladı. İlan dedi:

— Ağlama, dur gedək. Ancaq mən heç kimə əl verməyəcəyəm ki, mənim başımı kəssin, tək səndən savayı. Ancaq mənim başımı kəsəndə bir qarış başımdan, bir qarış da quyruğumdan kəsib dəsmalın arasında gətirib bu quyuya salarsan. Mən dönüb olacağam yenə həminki ilan. Ancaq mənim yağımı padşahın belinə vuran kimi ölücək.

Caməs onu götürüb padşahın meydanına gətirdi. Meydan sulandı, camaat yiğildi, heç kəs yaxına gələ bilmədi. Kim ilana sarı getdişə, ilan onun üstünə sıçradı, dedilər:

— Bunu heç kəs öldürəmməz, öldürsə Caməs öldürər.

Caməs meydana girdi. Şamıranın boynunu qucaqlayıb ağlamağa başladı. Camaat bu işə mat qaldı. Caməs Şamıran ilanın dediyi kimi elədi. İlanın bir qarış başından, bir qarış da quyruğundan kəsib gətirib quyuya atdı. İlanın yağını çıxartdılar. Padşahın bədəninə vuran kimi padşah gəbərib öldü.

Camaat yiğildi ki, təzədən padşah seçsinlər. Şahlıq quşunu uçurdular. Quş hərləndi-fırlandı, gəlib Caməsin başına qondu. Onu padşah seçdilər.

Caməs qoca anasını da gətizdirib sarayda şad – xürrəm yaşamağa başladı. Onlar yeyib – içib yerə keçdilər, siz də şad – xürrəm yaşayıb dövrə keçin.

Qızıl təsbeh **

Bir gün şah oğlu Şah Abbasla vəziri Allahverdi xan libaslarını dəyişib məmləkəti gəzirdilər. Şər qarışanda gəlib bir şəhərin kənarına çatdılar. Şah dedi:

– Vəzir, qaranlıx düşüb, gəl elə birinci evin qapısını döyüb burda gecəliyək.

Vəzir dedi:

– Nə olar, qibleyi – aləm, məsləhətdi, gecəliyək.

Evin qapısına çatdılar. İstədilər qapını döysünlər, gördülər içəridən səs gəlir.

Arvad uşaxlarına deyir:

– Yatın, bişirim, durun.

Şahının vəzir xeyli qapıda durdular. Gördülər elə arvad deyir: "Yatın, bişirim, durun". Bunnan bir şey annamadılar. Qapını döydülər. Arvad gəlib soruşdu:

– Kimdi?

Dedilər:

– Ay bacı, yerimiz yoxdu. Allah rizasına bizi bir gecəliyə qonax eliyərsən?

Arvad dedi:

– Niyə elemirəm. Qonax Allah qonağıdı. Allaha da qurban olum, qonağına da.

Hər ikisi içəri keçdi. Bardaş qurub oturdular. Gördülər bura çox kasib bir evdi. Bir künçdə üç uşaq uzanıb. Sir – sıfətləri o qədər düşmüşdü ki, baxanda adamin qanı qaralır. Şah Abbas özünü saxlaya bilməyib soruşdu:

– Bacı, nə deyirdin: "Yatın, bişirim, durun?"

Arvad dedi:

– Qonaq qardaş, Allahdan gizli deyil, bəndədən nə gizlədim. Evdəyə yeməyə bir şey yoxdu. Uşaqlar çörək istiyor. Başlarını qatıram ki, yatsınlar.

Şah vəzirə dedi:

– Dur çıx şəhərə, hardan olsa çörək tap gətir.

Vəzir şəhərə çıxdı. Bir az keçdi. Bir təlis çörək, yemək alıb qayıtdı. Uşaqlar durub doyunca yedilər. Arvad bilmədi bunlara nə təhər dil – ağız eləsin.

Şahnan vəzir gecəni burda gecələdi. Obaşdannan hər ikisi durub, arvada razılıq elədi. Şahın yanında bir qızıl təsbehi var idi. Arvada dedi:

– Bacı, görürəm çox kasıbsınız. Al, bu qızıl təsbehi xərcləyib dolanarsınız.

Arvad istədi alması.

Şah dedi:

– Yox, götür.

Şah təsbehi verib vəzirinən saraya qayıtdı. Taxta çıxdı. Nağıl dili yüksək olar deyərlər, bu əhvalatdan üç – dörd il keçdi. Bir gün şahinan vəzir yenə libaslarını dəyişib başladılar gəzməyə. Bir xeyli gəzib dolaşandan sonra yenə həmin şəhərə çatdilar. Şahın yadına düşdü ki, burda bir arvada qızıl təsbeh bağışlayıb. Üzünü tuttu vəzirə:

– Vəzir, yadindadımı burda bir arvada qonaq olduq. Gedəh görək indi güzəranı nə yerdədi?

Vəzir dedi:

– Çox yaxşı olar, qibleyi – aləm.

Gəzə – gəzə gəlib həmin qapıya çatdilar. Axşam çağlığıdı. Qapıda durdular. Gördülər arvad yenə uşaqlara deyir:

– Yatın, bişirim, durun.

Şahnan vəzir mat – mat bir – birinin üzünə baxdilar. Bu nə olan işdi belə? Axırda qapını döyüb içəri girməyə rüsxət istədilər.

Arvad bunları tanıyıb, "xoş gəldin" elədi. Əlinə keçən həsir – palazdan yerə salıb hər ikisini rahatladı.

Şah dönüb bir uşaqlara baxdı, bir evə baxdı. Gördü elə köhnə hamam, köhnə tasdı. Hələ indi əvvəlkindən də betərdi.

Şah dedi:

– Bacı, yadindadımı üç – dörd il bundan qabaq sənə bir qızıl təsbəh vermişdik. Arvad dedi:

– Qonaq qardaş, yadimdadı.

Dedi:

– Bə indi niyə kasıb dolanırsan?

Arvad dedi:

– Qonaq qardaş, təsbehi xərcləmək üçün bazara getmişdim. Bir qoluzorlu görüb təsbehi zorunan əlimdən aldı. O vaxtdan elə əzəlki köküümüzdə yaşayırıq. Şah dedi:

– Onu görsən tanıyarsanmı?

Arvad dedi:

– Tanıyaram.

Şah dedi:

– Mən onu taparam. Təsbehi alıb sənə verərəm.

Şah Abbas vəzirə dedi:

– Get yenə çörək tap gətir.

Vəzir Allahverdi xan gedib bir qədər çörəkdən, yağıdan, şordan alıb gətirdi. Uşaqlar yenə doyunca yeyib yatdırılar.

Səhəri gün Şah Abbasla vəzir Allahverdi xan saraya döndülər. Şah taxta çıxdı. Car çəkdir ki, məmləkətdə yaşayan bütün qoluzorluları üç günə bazar meydanına toplasınlar. İndi şahın adamları qoluzorluları yiğmaxda olsun, eşit təsbehi arvadın əlindən alandan. O, təsbehi arvadın əlindən alandan sonra işini möhkəm tutmaq üçün pul verib üç şahid tutdu. Biri təsbeh düzəldən, biri qazı, biri də məhlə mollası.

Bütün qoluzorluları üç günə bazar meydanına yiğdilar, cərgiyə düzdülər. Şah Abbas əmr etdi ki, gedin filan evdə yaşayan arvadı da gətirin. Gedib avadı da gətirdilər.

Şah arvada dedi:

– Eşitmişəm sənə bağışlanan qızıl təsbehi bir qoluzorlu adam zorla əlindən alıb, elədimi?

Arvad dedi:

– Elədi, qibleyi – aləm.

Şah dedi:

– İndi göstər görüm, təsbehi əlindən alan bunlardan hansıdı?

Arvad axtarıb həmin adamı tapdı.

Dedi:

– Təsbehi alan budu.

Şah Abbas onu qabağa çağırıb dedi:

– A kişi, heç utanmırısan? Ayıbına gəlirmi? Bu arvadın təsbehini niyə əlindən almışan?

Qoluzorlu özünü heç o yerə qoymadı:

– **Şah** sağ olsun, mən bu arvadı tanıyıb eləmirəm.

Mənim özümün qızıl təsbehim var.

Şah dedi:

– Təsbehi mənə ver.

Qoluzorlu bir söz deməyib təsbehi verdi şaha. **Şah Abbas** baxdı ki, təsbeh həmin təsbehdi.

Dedi:

– Yalan danışırsan. Bu təsbeh sənin deyil.

Qoluzorlu and – aman elədi ki, yalan danışmır, təsbeh onun özünüküdü.

Şah Abbas dedi:

– Gəl düzünü al boynuna, günahında keçim. Yoxsa sənin boynunu vuracam.

Qoluzorlu dedi:

– Yox, təsbeh mənimdi ki, mənimdi.

Şah dedi:

– Yaxşı, eləsə nəynən sübut eliyərsən ki, sənindi?

Qoluzorlu dedi:

– **Şah** sağ olsun, mənim şahidlərim var.

Şah dedi:

– Hanı şahidlərin?

Qoluzorlu dedi:

– Burdadı, gətirmişəm.

Şah Abbas əmr etdi ki, şahidlər irəli çıxsınlar. Şahidlər gəlib şahın qabağında baş əydilər. Şah soruşdu ki, bu kişiñindirmi? Üçü də bir ağızdan:

– Bəli, qibleyi – aləm, təsbəh onundu, – dedilər.

Şah Abbas işi belə görüb bir az şüphələndi. Fikirləşdi ki, təsbəh doğurdan da bu adamın olar. Yanına bir adam çağırıb dedi:

– İsfahanda Qara sövdəgəri tanıyırsan?

Çağırığı adam dedi:

– Bəli, şah. İsfahanda Qara sövdəgəri tanımayan tapılmaz.

Dedi:

– Get onu bura çağır.

Bu adam getdi, bir azdan Qara sövdəgər gəlib çıxdı.

Şah soruşdu:

– Qara sövdəgər, mənə bağışladığın bu qızıl təsbəhi hardan almışan?

Qara sövdəgər dedi:

– Şah sağ olsun, bu təsbəhi Təbrizdə usta Səfiəddinə çəkdirmişəm.

Şah Abbas soruşdu:

– Usta Səfiəddin dururmu?

Sövdəgər dedi:

– Bəli, durur.

Şah dedi:

– Sənə qırx athı, yeddi gün də vaxt verirəm. Gedib usta Səfiəddini bura gətirməlisən.

Qara sövdəgər dedi:

– Baş üstə, şah, gedib gətirərəm.

Qara sövdəgər athları götürüb Təbriz səmtə üz qoydu.

Deyirlər, İsfahandan Təbrizə on – on beş günlük yoldu. Bunlar dərələrdən sel kimi, təpələrdən yel kimi keçib üç günə Təbrizə yetişdilər. Təbrizdə də oturmuyub Usta Səfiəddini götürüb geri, İsfahana döndülər. Üç günə İsfahana yetişdilər.

Qara sövdəgər gəlib şaha dedi:

– Şah sağ olsun. Usta Səfiəddini gətirmişəm.

Şah buyurdu:

– Deyin qabağa gəlsin.

Usta Səfiəddin qabağa gəlib baş əydi, dedi:

– Şah sağ olsun bizə görə nə qulluq?

Şah Abbas dedi:

– Bu qızıl təsbeh ki, var, bilmək istəyirik bunu kim düzəldib?

Usta Səfiəddin təsbehi görən kimi dedi:

– Şah sağ olsun, bu təsbehi məndən başqa düzəldən olmaz. Bu mənim əlimin işidi.

Şah dedi:

– Çox yaxşı. İndi sübuta yetir ki, bunu səndən başqa düzəldən tapılmaz.

Usta Səfiəddin təsbehin iki daşını əzib un kimi elədi. Sonra da qaynadıb əvvəlki halına saldı.

Qoluzorlunun gətirdiyi ustaya dedilər:

– İndi də sən düzəlt.

Bu da daşın ikisini əzdi, amma nə qədər əlləşdi, əvvəlki kimi düzəldə bilmədi.

Şah işi belə görəndə dedi:

– Bu adam da, şahidləri də yalan danışır.

O saat cəllad çağırıldı. Cəllad hazır dayandı. Şah qəzəblə buyurdu:

– Bu fırıldaqçının boynunu elə vurarsan ki, bir damcı qanı da yerə düşməsin.

Cəllad dedi:

– Baş üstə, Qibleyi-aləm. Onun boynunu elə vuraram ki, bir damcı nədi, bir qətrə də yerə düşməz.

Cəllad o saat qoluzorlunun başını bədənindən ayırdı.
Şahidləri də yalan danışdıqlarına görə yeddi illiyə qaranlıq
zindana saldılar.

Şah Abbas qızıl təsbehin üstünə yüz axça qızıl pul
qoyub arvada bağışladı. Bundan sonra onlar yaxşı güzəran
keçirdilər. Siz sağ, mən salamat. Siz yüz yaşayın, mən iki
əlli. Hansı çoxdu siz götürün. Göydən üç alma düşdü. Biri
mənim, biri özümün, biri də nağıl danışanın.



Fərasətli keçəl **

Biri var idi, biri yox idi. Bir kişiynən bir arvad var idi. Bunların bir keçəl oğlu var idi. Kişi öldü, anası uşağı böyüdü. Keçəl dedi:

— Ana, bizim dədədən qalma nəyimiz var?

Anası dedi:

— Qonşumuz tacirin qazları içinde bir çolaq qazımız var.

Keçəl getdi tacirə dedi:

— Tacir əmi, bizim qazımızı ver.

Tacir dedi:

— Qazların içinde bir çolaq qazdı. Get tut apar.

Keçəl getdi qazı tutdu, apardı bazara. Dedi satım, bəlkə beş – altı qəpik pula çörəkdən – zaddan alım.

Keçəl qazı bazarda satmadı. Dedi aparım vəzirə, bəlkə satdım ona. Keçəl qazı götürdi vəzirgilə, dedi:

— Qaz satıram.

Vəzir dedi:

— Bir abbasıya alıram.

Keçəl razılaşmadı, qazı qaytarıb apardı bazara.

Vəzir bazara adam salıb car çəkdirdi ki, keçəlin satdığı qazı kim bir abbasından yuxarı alsa boynu vurulacaq.

Keçəl qazı hara apardı almışdır.

Dedi:

— Elə vəzir insaflıdı, aparıb satım ona.

Keçəl qazı apardı vəzirə. Vəzir qazı aldı, ancaq pulunu vermədi. Aşbazı çağırıldı dedi:

— Al bu qazı apar bişir. Hazır olanda adam göndərərəm, xörəyi verərsən ona.

Aşbaz baş üstə deyib qazı vəzirdən aldı. Keçəl də bir xəlvət yerdə durmuşdu. Qulaq asırdı. Aşbaz gedib qazı bişirməkdə olsun. Al xəbəri keçəldən.

Keçəl də getdi aşiq oynamağa. Aşıqdan beş – altı qəpik pul uddu, gedib tükandan ayın – oyun alıb yedi. Xörəyin bişmək vaxtı gələndə özünü yetirdi aşbazgilə. Dedi:

– Bəs məni vəzir göndərib, xörəyi ver.

Aşbaz:

– Bu saat, – deyib xörəyi gətirib verdi keçələ. Aşbaz qazı bişirib qızıl nimçəyə qoymuşdu.

Keçəl onları evə gətirdi, sonra da özünü yetirdi vəzirgilə, görsün vəzir neyniyir. Gördü ki, vəzir bir uşağı çağırıb dedi:

– Get aşbazda mənim xörəyim var, al gətir.

Uşaq aşbazın evinə gəldi. Aşbaz uşağa dedi:

– Bala, vəzir mənə bir qaz vermişdi. Onu da hazırlayıb yolladım özünə.

Uşaq vəzirin yanına gəlib dedi:

– Vəzir sağ olsun, aşbaz deyir mənə bir qaz vermişdi.

Onu da hazırlayıb yolladım özünə.

Vəzir bu sözü eşidib mat qaldı. Keçəl də durub qulaq asındı. Vəzir əhvalatı padşaha danışdı. Padşaha dedi:

– Bu oğru işidi, onu tutmaq üçün üç dənə qızıl qoy papağıva, otur evin tinində, mürgülə. Oğru gələcək, səni yatmış bilib qızilları götürəcək, təz tutarsan qolundan, gerisi ilə işin olmasın.

Keçəl gəlib bir saqqız alıb sürdü başmağının altına. Başmağını aldı əlinə, gəlib durdu vəzirgilin evinin qabağında. O qədər gözlədi ki, ta vəzir şirin yuxuya gedənə kimi. Sonra başmaqlarını geyib ehmalca qızilları tapdayıb vəzirin qarşısından keçdi. Vəzir gözünü açdı ki, qızillar yoxdu. Vəzir yenə padşahın yanına getdi:

– Padşah sağ olsun, – dedi, – qızilları apardılar.

Padşah dedi:

– Get dəvəni yüksək qızılnan, ötür kükçəyə, oğru tamah edib dəvəni tutub aparacaq. Onda sən də tutarsan onun yaxasınınan.

Bu sözü də keçəl eşitdi. Vəzir bir dəvəni yükləyib ötürdü küçəyə. Keçəl yavaş – yavaş yolunan gedirdi. Baxıb gördü ki, yüklü bir dəvə gəlir. Keçəl dəvənin avsarından çəkib bir tərəfə onun başını kəsdi. Qızılları da, ətini də quyladı yerə.

Keçəlin bir qoca anası var idi. O, keçələ dedi:

– Oğlum, bu nədi?

Keçəl dedi:

– Ana, səs eləmə, bu vəzirin var-dövlətidi, görək axırı nə olur.

Vəzir dəvənin yox olduğunu görüb özünü yetirdi padşahın yanına. Dedi:

– Padşah sağ olsun, bəs dəvə də getdi axı.

Padşah dedi:

– Qoca qarilar yaman olar. Bir qarı tap, göndər oğrunu axtarib tapsın.

Vəzirgilibin qonşusunda bir acgöz qarı var idi. Hal – qəziyyəni bilib dedi:

– Mən taparam.

Qarı dəvəni axtara-axtara düz keçəlgilə gəldi. Keçəlin anasına dedi:

– Azarlamışam, dərdimə dəvə əti buyurublar. Deyirəm bəlkə sizdə ola.

Keçəlin anası dedi:

– Yaxşı gəlmisən, dünən oğlum bir dəvə öldürüb, gəl verim apar. Keçəlin anası dəvənin ətindən kəsib verdi qariya. Qarı düzəldi yola. Keçəl qarının gəldiyindən xəbər tutdu. Tez evlərinə gəlib gördü ki, qarı onlardan gedir.

Keçəl soruşdu:

– Ay qarı nənə, hardan gəlib, hara gedirsen?

Qarı keçələ dedi:

– Sizdən gəlirəm, azarlamışam, dərdimə dəvə əti deyiblər, gəldim anan verdi. İndi gedirəm.

Keçəl dedi:

– Qarı nənə, elə anam bucığazı verdi?

Qarı dedi:

– Hə, oğul, elə bucıgazı verdi.

Keçəl dedi:

– Qarı nənə, bu azdı, gəl gedək evə, bir az da mən kəsim verim apar.

Qarı dedi:

– Oğul, elə bu da bəsdi.

Keçəl qaridan bir burmac götürdü. Qarı düz keçəlin yanına düşdü. Keçəl qarını evlərinə gətirdi. Anasına dedi:

– Ana, bəs qarı nənəmə niyə az ət vermisən?

– Nə bilim, ay oğul, özü az götürdü.

Keçəl qariya dedi:

– Qarı nənə, gəl tut, kəsim əti apar.

Qarı gəlib ətdən tutdu. Keçəl qarını baltalayıb öldürdü.

Keçəl anasına dedi:

– Ay arvad, neyləmişdin? Məni güdaza verərdin axı.

Anası soruşdu:

– Nə bilim, ay bala, qarı məni aldatdı. Bildim ki, heç nə istəyir?

Keçəl qarının niyyətini anasına danışdı. Tapşırıldı ki, bu sırri heç kəsə bildirməsin.

Vəzirlə padşah ha gözlədilər ki, qarı bir azdan gələcək, indi gələcək. Qarı gəlmədi ki, gəlmədi. Axırda vəzir dedi:

– Padşah sağ olsun, qarı da yoxa çıxdı. Bəs indi neyləyək?

Padşah əmr elədi ki, hər küçəyə yeddi lotu qoyun. Harda əğrıcı-əyri görsələr tutsunlar .

Keçəl bu tədbirdən də xəbər tutdu. Ertəsi gün lotuları küçəyə qoydular. Keçəl gedib bir eşşək aldı, əyninə də köhnə paltar geyindi. Səhəngləri də xurcuna qoyub atdı eşşəyin belinə. Sonra onu qabağına salıb getməyə başladı. Lotular dedilər:

– Ədə, keçəl gəldi, tutun keçəli.

Keçəl dedi:

– Ədə, keçəl dədəniz-ananız olsun, əmimoğlunun toyudu, gedirəm abi-kövsər suyu almağa.

Lotular dedilər:

– Ədə, keçəl, abı – kövsər suyundan bizə də verərsən?

Keçəl dedi:

– Niyə vermirəm, elə sizin kimi dostlardan yana gedirəm.

Lotular keçəli buraxdilar. Keçəl getdi bazardan abı – kövsər suyu alıb gəldi. Lotulara verdi. Ancaq o, işini ehmal tutmuşdu. Abı – kövsərin içində bihuşdarı qatmışdı. Lotular abı – kövsəri içən kimi huşa gedib yatdılar. Keçəl onların qulağını kəsib ovuclarına qoydu. Çıxbıq getdi. Lotular aylılıb gördülər ki, qulaqları ovuclarındadı. Tez padşahın yanına şikayətə gəldilər.

– Padşah sağ olsun, axır ki, bizi qulaqsız qoydunuz, bəs indi biz neyləyək?

Padşah dedi:

– Vəzir, tez ol tədbir tök, görək nə edirik?

Vəzir dedi:

– Tədbirim odu ki, kimin evində çıraq yansa, oğru ordadı.

Keçəl bu sözü də eşitdi. Tez evlərinə gəldi. Qız paltarı geyib anasına dedi:

– Çıraqı yandır, qoy pəncərəyə.

Anası soruşdu:

– Niyə oğlu?

Keçəl dedi:

– Bəs eşitməyibsən ki, oğrunu axtarırlar?

Anası bir də dedi:

– Bəs deyiblər ki, harda çıraq yansa, oğru ordadı.

Keçəl dedi:

– Sən qorxma.

Keçəl qız paltarı geyib cəhrəni qabağına qoydu, başladı ip əyirməyə. Gecə padşah adamları evləri gəzməyə başladılar. Gördülər ki, qarının çıraqı yanır. Gəldilər qarılıq, dedilər:

– Qarı nənə, oğru sizdədi, oğrunu ver.

Qarı dedi:

— Oğru nədi? Bizdə oğru yoxdu.

Vəzir dedi:

— Bəs biz demişik ki, harda çıraq yansa, oğru da ordadı.

Qarı dedi:

— Qadanızı alım, bizim evdə kişi xeylağı yoxdu. Bir özüməm, bir də qızımdı. Vəzir dedi:

— Bəs onu niyə ərə verməmisən?

Qarı dedi:

— Bəxti açılmayıb, açılanda verəcəyəm.

Vəzir dedi:

— Padşah vəziriyəm, de gör mənə gələr?

Qarı dedi:

— Qoy qızdan soruşum, görünüm razıdırmı?

Keçəl başı ilə işarə verdi ki, hə, razıyam.

Qarı vəzirə dedi ki, deyir gələrəm.

Vəzir hər şeyi yaddan çıxartdı, dedi hazırlıq görün, sabah toydu.

Bəli, vəzirlə keçəlin toyunu elədilər, keçəli gəlin apardılar. Vəzir inanmışdı ki, bu elə doğrudan da qızdı. Axşam gəlin vəzirə dedi:

— Vəzir, gəl otaqları gəzək.

Vəzirlə gəlin otaqları gəzməyə başladılar. Otaqların qırxını gəzib çıxdılar, qırxbirinci yə girmədilər.

Gəlin dedi:

— Niyə məni o bağlı otağa aparmadın?

Vəzir dedi:

— Orda elə bir şey yoxdu. Bir dənə mancanaxdı.

Gəlin dedi:

— Mancanax nə olan şeydi?

Vəzir dedi:

— Kimə hersim tutur, qəzəbim keçir, onu mancanağa salıram.

Gəlin dedi:

– Onu mənə göstər.

Vəzir bağlı otağı göstərdi. Gəlin dedi:

– Mən əlimi qoyum, sən sıx görək, necə sıxır.

Vəzir sıxdı, gəlin qışqırdı:

– Vay əlim, vay əlim.

Vəzir mancanağı saxladı. Gəlin vəzirə dedi:

– İndi sən əlini qoy mən sıxım. Gör necə ağridir?

Vəzir dedi:

– Yaxşı, ancaq birdən möhkəm edərsən, əlimi qırarsan ha?

Gəlin dedi:

– Qorxma, bərk sıxmaram.

Vəzir əlini qoydu. Keçəl mancanağı sıxdı. Vəzir bağırdı:

– Ay qız, əlimi sindirdin.

Keçəl dedi:

– Bağırmá, köpəkoğlu, qazın biri bir abbası, o da nisye!

Vəzir başa düşdü ki, bu, keçəldi. Başladı yalvarıb – yaxarmağa:

– Ədə, keçəl, qurban olum, məni burax. Keçəl dedi:

– Öləsən də buraxan deyiləm.

Vəzir mancanaxda qaldı, keçəl evlərinə gəldi. Sübh açıldı, padşah vəziri görməyə gəldi, gördü ki, vəziri mancanağa salıblar, huşunu itirib. İndi eşit keçəldən.

Keçəl həkim paltarı geyib, burdan keçirdi. Özü ilə də iynə, sap, duz, istiot götürmüdü. Əhvalatı eşidib o da özünü içəri saldı. Dedi:

– Bu binəvanı kim bu günə salıb? O burada saqlamaz, gərk hamama aparılsın.

Vəziri hamama apardılar. Keçəl vəzirin yanına gəldi, bıçaqla ətini kəsib arasına istiot, duz tökdü, sonra isə iynəylə tikdi. Vəzirin bağırtısı ərşə dayandı. Xəbər getdi padşaha. Padşah car çəkdirdi ki, vəzirin halına bir tədbir. Neylədilərsə, xeyri olmadı, vəzir bağıra – bağıra öldü.

Padşah özünə vəzir axtarmağa başladı. Keçəl bunu eşidib, yaxşıca geyinib – keçinib getdi padşahın yanına:

– Padşah sağ olsun, məni özünə vəzir götür.

Padşah dedi:

– Bacara bilərsən?

Keçəl dedi:

– Niyə bacarmıram?

Xeyli sorğu-sualdan sonra padşah baxdı ki, bu ağıllı – kamallıdı, özü də dilli – dilavər. Keçəli özünə vəzir elədi. Qızını verdi keçələ. Onlar yeyib – içib muradlarına yetdilər.

Siz də cəmi istəklərinizə çatasınız.



Şahzadə Bəndalı **

Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın altı oğlu var idi. Oğlanlar böyüüb boyan – başa çatmışdilar, amma hələ heç biri evlənməmişdi.

Günlərin bir gündündə padşahın oğlanları ova çıxırlar. Ov zamanı ortancıl oğlan deyir ki, bəs atamız bizi niyə evləndirmir? Böyük oğlan Bəndalı deyir:

– Mən atama deyərəm.

Sonra qardaşlar gəlir evlərinə. Bir gün Bəndalı atasının hüzuruna gedib onunla xeyli səhbət edir. Məqam düşəndə belə deyir:

– Atayı – mehriban, bəs sənin heç bizi evləndirmək fikrin yoxdurmu?

Padşah xeyli duruxur. Sonra oğluna deyir:

– Hə oğlum, düz deyirsən, daha ev – eşik, oğul – uşaq sahibi olmalı vaxtınızdı. Sən hamidan böyüksən, elə səndən başlasaq yaxşı olar.

Bəndalı deyir:

– Yox, atacan, bizim altımız da bir vaxtda evlənəcəyik. Özümüz də altı bacını alacaqıq.

Padşahı fikir götürdü. Dedi:

– Ay oğul, bəs biz hardan tapaq altı bacını?

Bəndalı gördü atası çox fikirləşir. Dedi:

– Gərək ona razılıq verəsən, onda biz altı qardaş, altı bacını alacaqıq. Özü də altı bacının altısı da padşah qızıdır.

Padşah dedi:

– Oğlum, indi sən o yolu göstər. Mən də baxım görüm razılıq vermək olar, yoxsa yox.

Bəndalı deyir:

– Ata, bu vilayətdən çıxıb gedərsən, qabağına bir ev çıxacaq. Evin iki mərtəbəsi olacaq, hər mərtəbədə də qırx otaq. Sən ikinci mərtəbəyə qalxarsan. Sonra orda gecələyib səhər açılan kimi üz qoyarsan səhraya. Cox gedəndən sonra

çatacaqsan bir məmləkətə. Bu məmləkətin padşahının altı qızı var. Onları versə alıb gətirərsən. Gələndə yenə çalışarsan ikinci mərtəbədə qalasan. Əgər birinci mərtəbədə qalsan onda mən sənin əlindən çıxacağam.

Padşah bir neçə gündən sonra tədarük gördürüb yola düşür. Az gedir, üz gedir, dərə – təpə düz gedir, çatır bir binaya. Padşah görür gecə düşür. İkinci mərtəbəyə qalxıb otaqların birində gecələyir. Elə ki, səhər açılır, padşah durub yenə yolu əlinə alır. Bir xeyli gedəndən sonra çatır bir şəhərə.

Padşah düz gedir məmləkət padşahının qapısındaki elçi daşının üstündə oturur. Bir azdan gəlib onu aparırlar saraya. Məmləkətin padşahı səfərdə oduğuna görə elçini onu arvadının hüzuruna aparırlar. Arvad padşahdan soruşur:

– Nə üçün gəlmisən?

Padşah deyir:

– Mənim altı oğlum var. Eşitdiyimə görə bu məmləkətin padşahının da altı qızı var. Razılıq versəniz mən sizin qızlarınızı öz oğlanlarına alardım.

Yerli padşahın arvadı çox sevindi. O gedib bu hadisəni qızlarına xəbər verdi. Qızlar sevinib şad oldular. Arvad qayıdır kişinin yanına gəldi. Dedi:

– Ay qardaş, sən bizdə qonaq qalıb gözləməlisən. Padşah gəlsin, nə məsləhət görsə o da olacaq.

Kişi bir neçə gün burda qonaq qaldı. Axırı padşah gəlib çıxdı. Arvad padşahla qonağı tanış edib hadisəni ərinə danişdi. Padşah razılıq verdi. Hazırkıq görüldü. Qızların altısı da faytona mindi. Padşah əlavə adamlar da qoşdu bunlara. Bəndalinın atası altı bacını götürüb yola düzəldi. Az getdilər, üz getdilər, dərə – təpə düz getdilər, gedib həminki binaya çatdılardı. Kişi oğlunun sözlərini xatırladı. Odur ki, atları bir az yeyin sürməyi tapşırdı. Padşah özü arxadan gəlirdi. Binaya çatanda nə görsə yaxşıdı? Gördü gəlinləri birinci mərtəbədə yerləşiblər. Kişi daha bir söz

deyəmmədi, bildi ki, iş – işdən keçibdi. Gecəni yatdilar. Elə ki, səhər açıldı, hazırlasdılar getməyə. Durdular evdən çıxınlar. Baxdılar qapıda bir böyük əjdaha dayanıb. Kişi bildi ki, oğlu dediyi bu idi. Əjdaha dil açıb dedi:

– Ey padşah, əgər oğlun Bəndalını mənə verməsən, hamınızı qıracağam.

Padşahı fikir götürdü. Öz – özünə dedi ki, əgər mən Bəndalını verməsəm, bütün bu camaat qırılacaq. Yaxşısı budu, Bəndalını ona verim, bəlkə yaxamızdan əl çəkdi.

Padşah əjdahaya dedi:

– Ey əjdaha, oğlum Bəndalını verirəm sənə.

Əjdaha dedi:

– Onda adam göndər Bəndalını gətirsinlər.

Padşah adam göndərdi. Bəndalını gətirdilər. Atası Bəndalını görən kimi doluxsundu, bilmədi neyləsin.

Bəndalı dedi:

– Ata, bəs sənə söz demişdim, bəs niyə onu unudubsan?

Atası dedi:

– Oğlum, bacara bilmədim. Artıq iş-işdən keçib.

Get, Allah sənə yar olsun.

Bəndalı dedi:

– Ata, mən gedirəm, üç il gözləyin. Gəlsəm heç, gəlməsəm, mənə gətirdiyin qızı qara geydirib atasığla qaytar.

Sonra Bəndalı əjdahaya qoşulub getdi. Padşah gəlinlərini də götürüb üz tutdu məmləkətinə.

Əjdaha da Bəndalını götürüb getdi. O, Bəndalını bir qayanın dibinə gətirib dedi:

– Ey Bəndalı, eşitmışəm sən padşahın oğlanlarından ən qoçağısan. Əgər mən dediyimi eləsən, onda sənə ənam verəcəyəm. Yox, əgər yerinə yetirməsən, səni öldürəcəyəm.

Bəndalı dedi:

– Əmrini de.

Əjdaha dedi:

— Qədim bir şəhər var, gedərsən ora. Həmin şəhərin padşahının bir gözəl qızı var. Adına Gülgəz xanım deyərlər. Mən onu sevirəm. Onu alıb mənə gətirməlisən.

Bəndalı əjdahadan şəhərin yolunu—izini öyrənib üz tutdu Gülgəz xanımın arxasında. Bir xeyli getmişdi, gördü üç div bir — biriynən savaşır. Divlər onu görən kimi dayanıb dedilər:

— Bax, ey bəni — adəm, sən bizim şərtimizi kəsməlisən. Əgər düz kəssən heç, düz kəsməsən, səni öldürəcəyik. Sonra divlər Bəndaliya bir uçan xalça, bir sirli süfrə, bir də bir sirli açar verib dedilər:

— Bu xalça elədi ki, üstünə minib «ey xalça, məni filan yerə apar» — desən ora aparar, bu süfrə elədi ki, onu yerə açıb «ey süfrə, mənə filan yeməyi ver» — desən verər, bu açarı hansı qıfla göstərib «bu qapını aç» — desən qapı açılar. İndi bu üçünü bizim aramızda bölüşdür. Bəndali xeyli fikirləşib dedi:

— Siz gedin, o görünən dağın başında bir qaya var, əlinizi ora vurub gəlin. Kim birinci gəlsə xalça onun, kim ikinci gəlsə süfrə onun, kim üçüncü gəlsə açar onundu.

Divlər üçü də birdən dağa doğru qaçmağa başladılar. Elə ki, onlar getdi, Bəndalı tez süfrəynən açarı götürüb xalcanın üstünə çıxdı. Dedi:

— Xalça məni, Gülgəz xanımın məmləkətinə apar.

Xalça uçub uzaqlaşdı. Divlər gəlib gördülər ki, Bəndalı onları aldadıb. Kor-peşiman hərəsi öz yurduna yollandi.

Xalça gəlib bir şəhərin kənarında yerə endi. Bəndali xalcanı yiğişdirdib bir xeyli gedəndən sonra qabağına bir ağı ayı çıxdı. Oğlan tez süfrəni açıb dedi:

— Ey süfrə iki qoyun cəmdəyi ver. Bəndalı cəmdəkləri ayının qabağına atdı.

Ağı cəmdəkləri yeyib dedi:

— Ey bəni — adəm, sən mənə çox yaxşılıq elədin. Bunun əvəzində de görüm məndən nə istəyirsən?

Bəndalı dedi:

— Mənim səndən heç bir istəyim yoxdu.

Ayı dedi:

— Al sənə bir tükümü verirəm. Nə vaxt işin müşkül olsa, tükümü yandırarsan, mən hazır olacağam.

Bəndalı ayının tükünü alıb yoluna davam elədi. Xeyli gedəndən sonra bir arxa rast gəldi. Gördü arxin o biri üzündən çoxlu qarışqa gedir. Qarışqalar arxin bu tayına keçməkdən ötrü xeyli dirmaşırlar, suyun nazikləşdiyi yerdə çox əziyyətlə bu taya keçirlər. Bəndalı tez bir saman çöpü götürüb körpü kimi arxin üstünə qoydu. Qarışqalar çöpün üstüylə asanca çayı adladılar. Bəndalı gördü ayağı çolaq bir qarışqa var. Tez əlini atdı, onu götürüb arxin bu biri tayına qoydu. İstədi yoluna davam eləsin. Çolaq qarışqa dil açıb dedi:

— Ey oğlan, sən mənə çox yaxşılıq elədin. Bunun əvəzinə sənə tük verirəm. Al, götür, nə vaxt dara düşsən yandır, sənə köməyim dəyər.

Bəndalı fikirləşdi ki, qarışqanın özü nədi ki, köməyi də nə ola. Ona görə almaq istəmədi. Qarışqa çox bərkidi. Axırda Bəndalı qarışqanın verdiyi tükü də alıb yola düşdü. Gəlib şahin yaşadığı yerə çatdı. Bir qariya yaxınlaşıb dedi:

— Qarı nənə, məni qonaq saxla.

Qarı onu qonaq apardı. Oğlan qariya yaxşı bir ev tikdi. Sonra arvada dedi:

— Get padşahın yanına. Denən qızını mənim oğlum Bəndaliya ver.

Qarı dedi:

— Ay oğul, padşah sənə qız verməz. Həm də o qızın şərtləri var. Hər kim o şərti yerinə yetirsə, o qız ona gedəcək.

Bəndalı dedi:

— Ay nənə, sənin işin yoxdu. Get de, dalısıyla işin olmasın.

Qarı gedib padşahın elçi daşının üstündə əyləşdi.
Onu padşahın yanına apardılar.

Qarı dedi:

– Qibleyi – aləm, mənim bir oğlum var, o sənin qızını almaq istəyir.

Padşah güldü:

– Axmaq qarı, oğlun bilmir, belə iş baş tutmaz.

Padşah qızı hara, rəiyyət hara?

Qarı dedi:

– Ay padşah, nə bilim, deyir, nə şərti var desin,
yerinə yetirim.

Padşah dedi:

– Get oğlunu bura gətir. Əgər şərtimə əməl eləsə, qız
onundu, yox, əməl eləməsə boynunu vurduracağam.

Qarı gedib oğlunu gətirənə kimi padşah qızı Gulgəz
xanımı çağırıb, əhvalatı ona danışdı. Bəndalı gəlib çıxdı.

Gulgəz dedi:

– Məni almaq istəyən dediyim şərtlərə əməl etməlidи.

Bəndalı dedi:

– Mən əmrə müntəzirəm.

Qız dedi:

– Bunu bir dama qatın, qapısını bağlayın, içəriyə
dörd qazan aş qoyun. Bir gecəyə yeyə bilsə, birinci şərtimi
yerinə yetirmiş olur.

Qız dediyi kimi də elədilər. Həm də dedilər ki, əgər
yerinə yetirə bilməsə, boyunu vurulacaq.

Bəndalı gecə fikirləşməyə başladı ki, bəs mən nə
edim? Bu qədər xörəyi necə yeyim? Birdən ayının tükü
yadına düşdü. Tez onu yandırdı, ayı qapıda hazır oldu.
Oğlan açarı qapiya tutdu, qapı açıldı, ayı içəri girdi. Oğlan
əhvalatı ona danışdı. Ayı bütün xörəkləri yeyib qazanı da
yaxşıca yalayıb getdi. Bəndalı uzanıb yatdı. Elə ki, səhər
açıldı padşahın adamları gəlib gördülər qazanlar tər –
təmizdi. Bəndalını şahın hüzuruna aparıb əhvalatı

danişdilar. Şah da, kızı da mat qalıb oğlana baxırdı. Qız dedi:

— Bunu anbara qatın, qapını bağlayın, ordakı arpanı – buğdanı ayırib hərəsin bir tərəfə yiğsin. Zibili də bir tərəfə. Bu mənim ikinci şortimdi.

Qız necə buyurmuşdusa elə də etdirilər. Bəndalı qarışqanın verdiyi tükü yandırdı. Əhvalatı ona danişdi. Çolaq qarışqa gedib bütün qarışqaları gətirdi. Arpanı bir tərəfə, buğdanı da bir tərəfə ayırdılar. Bəndalı yenə rahatca uzanıb yatdı. Elə ki, səhər açıldı padşahla kızı yenə mat qaldılar. Qızın Bəndalıdan çox xoşu gəldi. Gözlədi, atası çıxan kimi Bəndalıya dedi:

— Ey igid, atam məni sənə vermek istəməz. İndi o, sənə üçüncü şərti deyəcək. O şərt ağır şərtdi, odur ki, mən özüm sənə kömək edəcəyəm. O, bir cam suyu uca sərv ağacına çıxarácaq. Gərək sən o suyu olduğu kimi də yerə endirəsən. Əgər sudan bir damcı düşsə, boynun vurulacaq. Al sənə bir üzük verim. Ağaca çıxanda həmin üzüyü suyun üstünə çək, su çəvrilib buz olacaq. Ağacdan düşəndə yenə üzüyü suya çək. Dönüb su olsun.

Gülgəz xanım üzüyü Bəndalıya verib getdi. Bir azdan padşah Bəndalını çağırıb üçüncü şərti dedi. Sonra camaatı həyətdəki sərv ağacının altına yiğdi. Bir dolu camı Bəndalıya verib dedi:

— Oğlan, elə çıx yen ki, bu sudan bir damcı yerə düşməsin. Əgər düşsə boynun vurulacaq.

Bəndalı suyu alıb sərv ağacına dırmasıdı. Qız dediyi kimi də elədi. Ağacın lap başından hər yan görünürdü. Oğlan şəhərlərini gördü, kövrəldi, gözündən iki damla su düşdü. Padşah yerdəkilərə dedi:

— Yaxşı oldu, düşər düzün deyər, boynun vurarıq.

Bəndalı düşdü. Üzüyü xəlvətcə suyun üzünə çəkdi. Gətirib padşaha verdi. Padşah baxdı su heç tərpənməyib də. Oğlana dedi:

— Oğlan, bəs o yerə düşən su nə idi?

Bəndalı dedi:

— Qibleyi-alım, şəhərimizi gördüm, kövrəldim, gözümdən yaş axdı.

Padşah dedi:

— Bəs sən o qarının oğlu deyilsən?

Bəndalı dedi:

— Şah sağ olsun, mən bir padşah oğluyam. Sənin qızın Gülgəz xanımın gözəlliyyini eşidib gəlmışəm.

Oğlanın padşah oğlu olması şahı sevindirdi. Gülgəz xanımı ona verib

dedi:

— Oğlum, bizdə qız evi toy eləmir. Get Allah xeyir versin.

Bəndalı Gülgəz xanımı götürüb qarının yanına gəldi. Onunla halallaşdı, sırlı açarla süfrəni götürüb, xalçaya mindi, bir baş əjdaha olan yerə gəldi. O, qiymirdi ki, Gülgəz xanımı əjdahaya versin. Amma əlacsız idi. Düz əjdahanın qayasının yanına gəldi. Birdən əjdaha eşiyyə çıxdı. Gülgəz xanımı görüb yavaş-yavaş dəyişilib bir gözəl qız oldu.

Bəndalı çəş qalaraq soruşdu:

— Ey qız, məni bu sirdən agah elə.

Qız dedi:

— Ey qoçaq igid, məni tilsimə salmışdır. Mən bir padşah qızıyam. Mənə demişdilər ki, nə vaxt padşah qızı Gülgəz xanımı görsən onda dönüb yenə qız olacaqsan. İndi bu tilsimi sən qırdın.

Bəndalı da, Gülgəz xanım da çox sevindilər. Bəndalı hər iki qızı götürüb üz tutdu evlərinə. Gəlib şəhərlərinin kənarına çatdı. Baxdı hər yanı qaraya bürüyüblər. Gördü uzaqda bir çoban qoyun otarır. Çobanın yanına gəlib dedi:

— Ay çoban qardaş, bu şəhər niyə belə yas içindədi.

Çoban dedi:

— Qardaş, heç soruşma. Şəhərin padşahının böyük oğlunu əjdaha aparıb. Oğlan gedəndə üç il vaxt verib. Bu

gün üç ilin tamamıdı. Oğlan gəlib çıxmayıb. Onunçün şəhər yasa batıb.

Bəndalı dedi:

– Çoban qardaş, həmin oğlan mənəm. Get padşaha müştuluq apar, sənə ənam versin.

Çoban birbaş saraya yollandı. Bir azdan Bəndalı gördü bütün camaat ona sarı axışır. O camaatın dövrəsində, gətirdiyi qızlarla bərabər saraya getdi.

Padşah yeddi gün, yeddi gecə toy eləyib, oğlanlarını evləndirdi. Bəndalıya üç gəlin gətirdilər. Onlar yedi, içdi, dövrə keçdi, siz də yeyin – için, dövran sürün.



İskəndərin dirilməsi **

Biri var idi, biri yox idi, adil bir padşah var idi. Bu padşah camaatın qayğısına qalırdı. O, həftədə bir dəfə şəhərin camaatını bir yerə yiğib onların isteklərini dinləyər, yerinə yetirərdi. Bir gün yenə padşah camaatı bir yerə yiğib dördlərin dinləyirdi. Qapıda qulluqçular əl – əl üstə padşahın əmrinə müntəzir dururdu. İçəridə camaat oturub hərə öz növbəsini gözləyirdi. Birdən padşah gördü ki, qapı açıldı, qapıçılar tez özlərini içəri atdırılar. Padşah nə olduğunu soruşdu. Hər iki qapıçı elə ancaq kəkələyib qapıdan eşiyi göstərdilər. Elə bu vaxt bir tülküynən şir içəri girdi. Camaat qışqırışdı, hərə bir yana qaçıdı. Padşah qorxusundan bir künçə qıslıdı. Şir sakitcə gəlib bir tərəfdə əyləşdi. Padşah tez sarayın falçılarını çağırıldı. Onlardan biri üzünü şirə tutub dedi:

– Ay allahın heyvanı, sən nə yaxşı gəlmisən?

Şir ona məhəl qoymadı. Falçı bir də soruşdu. Şir yenə dinmədi. O, ayağa durub üzünü padşaha tutdu:

– Dərdimi sən soruş, – dedi.

Haminin tükləri ürpəşdi: şir də danışarmış!

Padşah dedi:

– Yaxşı, de görüm sənin istəyin nədi?

Şir dedi:

– Gərək məni evləndirəsən. Özü də mənə bir qız almalısan.

Həmi mat-məhəttəl bir-birinə baxdı. Padşah kimin üzünə baxdışa, o, başını aşağı saldı. Padşah gördü ki, heç kim qızını şirə ərə vermək istəmir. Vəzirin bir-birindən gözəl üç qızı vardı. Padşah xeyli fikirləşəndən sonra üzünü vəzirə tutdu.

Vəzir padşaha dedi:

– Yaxşı, mən gedim evə, qızlarımıla məsləhətləşim.

Hansı razı olsa, gəlib deyərəm. Şiri də razı salariq.

Şir, camaat, bir də padşah gözləməyə başladılar. Kişi evlərinə getdi. Hal-qəziyyəni danışandan sonra əvvəlcə üzünü böyük qızına tutub dedi:

— Qızım, vəziyyət belədi, neyləyək. Gəl sən get şirə, bəlkə bizim hamımızı qırmaya.

Qız ağızını büzüb dedi:

— Atam məni başından eləmək istəyir, bir oğlan da tapıb verə bilmir.

Vəzir gördü böyük qızdan bir şey çıxmadı, ortancıl qızı dedi:

— Qızım, gəl səni verim şirə.

Ortancıl qız dedi:

— Ay ata, sən nə danışırsan? Bəs necə rəva görürsən ki, qızın bir vəhşi heyvana qismət ola.

Bunu gorən kiçik qız üzünü atasına tutub dedi:

— Atakan, mən sənin sözündən çıxmayacağam. Gora göndərsən, getməyə hazırlam.

Vəzir çox sevindi, balaca qızının başını sığalladı, amma özünü saxlaya bilməyib ağlamağa başladı. Qız gördü atası pis vəziyyətdədi. Tez o biri otağa keçib paltarın götürdü, atasının yanına gəlib dedi:

— Gəl, ata, gəl! Sən ayağını qoyduğun yerə mən başımı qoyaram. Qoy o şir məni aparsın, təki sənin üzünə söz gəlməsin.

Vəzir gözlərinin yaşını silib qızını da götürüb evdən çıxdı. Yol boyu nə kişi, nə də qızı kəlmə kəsmədilər. Onlar saraydan içəri girəndə hamı qızın gözəlliyinə baxıb heyifsiləndi. Şir qızın gəldiyini görüb ayağa qalxdı. O, qızı dedi:

— Gəl arxamca!

Onlar saraydan çıxdılar. Padşah özünü saxlaya bilməyib durub başqa otağa keçdi. Vəzir qapıdaca donub qaldı. Hamının üstünə su ələndi. Bir müddətdən sonra kişi qızını görmək istədi, ancaq bilmədi ki, neyəsin. Hansı yolla

qızını tapıb görüşsün. Bunlar burda qalsın, eșit xəbəri qıznan şirdən.

Şir kızı götürüb meşəyə getdi. Bir talaya çatıb dayandılar. Şir yekə sallardan birini qaldırdı. Bir yol göründü. Şir qabaqda, kız da dalınca yol ilə getdilər. Xeyli getdilər, bir dəmir darvazaya rast gəldilər. Şir qapını açdı. Qız bir geniş həyətə girdi. Gördü bura elə bil cənnətdi. Gül – gülü çağırır, bülbül – bülbülü. Şir kızı böyük bir otağa apardı. Dincəlməyə yer göstərdi. Bir azdan şir qızın yanına gəlib dedi:

– Mənim istəkli oğlum İskəndəri bir qara div tilsimə salıb. Həmin div indi uzaq bir yerdə yaşıyır. Mən onu öldürməyə gedirəm. Mənim evimdə bir yerdə qara daş var. Mən evdən çıxan gündən sonra gündə qara daşdan bir damcı su düşəcək. Sən evdə qalassan. Gərək hər gün o su damcısını bir qaba tutub aparıb otaqların birində yuxulu oğlumun üzünə səpəsən. Qırx gün belə olmalıdır. Qırxinci gün həmin su damcısının yerinə ordan bir damcı qan düşəcək. Sən həmin qanı da aparıb səpərsən İskəndərin üzünə. İskəndər oyanacaq. Onda sən mənim qılıncımı verərsən ona, çıxar mənim qabağıma. Yox, əgər qan damcısı düşməsə, bil ki, div məni öldürdü, oğlum da heç dirilməyəcək. Onda bu ev – eşik, saray hamısı qoy sənin olsun. Necə istəyirsən, elə də yaşa. Təkcə oğlumun cəsədini o biri dünyaya çıxartma. Qoy o olan otaq həmişə kildili qalsın. Əgər sağ – salamat gələ bilsəm, İskəndərlə sənə qırx gün, qırx gecə toy edib sizi evləndirəcəyəm.

Qız bu sözləri eşidib gizlin – gizlin ağladı, sonra gözünün yaşını silib otaqları gəzib – dolaşmağa başladı.

Sabahkı gün şir evdən getdi. Yaziq qız evdə darixa – darixa qaldı. O, hər gün daşdan düşən suyu bir qaba tutur, sonra aparıb İskəndərin üzünə salırdı. Bir gün ordan bir damcı qan düşdü. Qız qanı aparıb saldı İskəndərin üzünə. İskəndər oyandı. Qızdan soruşdu:

– Sən kimsən?

Qız başına gələni ona danışdı. Amma İskəndər atasını gözləməyib, qızı da götürüb getdi qızın atasığılə. Yolda qız gördü bir kişi gəlir. Baxdı ki, öz atası. Vəzir də qızını görüb tanıldı. Ata-bala çox sevindi. O qızınan İskəndəri götürüb gəldi evə. Hami vəzirə gözaydındılığı verdi. Vəzir böyük qonaqlıq düzəltdi. Sonra İskəndərlə qız geri qayıtdı. Gəlib salı qaldıranda gördülər yerə qan tökülüür. Tez içəri girib gördülər ki, şir ölümcül uzanıb. İskəndər tez soruşdu ki, bəs sənə nə olub? Şir oğlunu sağ görüb çox sevindi. Onu özünə tərəf çəkib üzündən öpdü. Sonra dedi:

—Oğlum, sən mənə köməyə gəlmədin. Qara divi öldürdüm, qardaşı xəbər tutub arxamca gəldi. Əlbəyaxa olduq. Mən onu da öldürmüşəm. Ancaq öz yaram da sağalana oxşamır. Mənim dirilməyimə güman yoxdu. Sənə toy edə bilmədim. Amma bu qız çox vəfalıdı. Yaxşı ki, sən onunla evləndin. Evinizdən aşağıda bir bulaq var, üstündə də bir daş. Onun altında çoxlu qızıl var. Onu götürərsən. Bunu deyib şir oldu. İskəndər göz yaşı tökə – tökə daşın altından qızılı götürdü, atasını da həmin yerdə dəsn elədi. Sonra arvadıyla şad – xürrəm yaşamağa başladı.

Siz də şad – xürrəm ömür sürün.



Qıra qız **

Biri var idi, biri yox idi, bir kasib kişi var idi. Bir dəfə bu kişi yatıb yuxusunda görür ki, yol kənarında üç qıra var. Kişi səhər tezdən durub getdi qıraların dalınca. Yolda kişinin qabağına padşahın oğlu çıxdı. Şahzadə kişidən xəbər aldı:

— Ay əmi, bu tezdən hara belə gedirsən?

Kişi cavab verib dedi:

— Ay oğul, yuxu görmüşəm, yuxumun dalınca.

Şahzadə dedi:

— Yuxunu mənə sat.

Kişi dedi:

— Yox, satmaram.

Şahzadə dedi:

— Bir təmən verərəm. Yuxunu sat mənə.

Dedi:

— Satmaram.

Şahzadə dedi:

— Üç təmən verirəm.

Kişi razılaşdı. Şahzadə kişidən yuxusunu alıb yoluna davam etdi, kişi də qayıtdı evinə.

Şahzadə az getdi, çox getdi, axır gəlib çıxdı kişinin yuxuda gördüyü yerə. Yol kənarındaki qıraları qoparıb qayıtdı geri. Şəhzadə əvvəlcə böyük qırانı kəsdi, qırانın içindən bir qız çıxdı, qız şəhzadəyə dedi:

— Mənə su.

Şəhzadə ora qaçı, bura qaçı, su tapa bilmədi. Qız öldü. Şəhzadə götürüb ortabab qırani kəsdi. Bu qiranın içindən birincidən gözəl başqa bir qız çıxdı, o da su istədi. Şahzadə ora qaçı, bura qaçı, su tapa bilmədi. Bu qız da su – su deyib öldü. Şahzadə üçüncü qırani kəsmədi əvvəlcə axtarıb bir bulaq tapdı. Sonra bulağın başında qırani kəsdi.

O saat qıranın içindən əvvəlki qızılardan da gözl bir qız çıxdı. Qız Şahzadəyə dedi:

– Mənə su.

Şahzadə bulaqdan bir ovuc su götürüb, qızın boğazına tökdü. Qız ölmədi. Şahzadə qızı atın belinə qoyub saraya döndü. Onlar az getdilər, çox getdilər, yolda bir çinara rastlaşdırılar. Şahzadə dedi:

– Sən çinarın dibində otu, mən gedim furqun gətirim.
Səni furquna qoyub aparım.

Qız razı oldu. Şahzadə gedəndə qızı tapşırıdı:

– Nə badə çinara çıxasan, yixılsaran, bel – buxununu sindirarsan.

Qız qah – qah çəkib güldü, bir göz qırpmında ağaca çıxbı düşdü. Şahzadə onun cəldliyinə heyran qaldı.

Dedi:

– Yaxşı, çıx otu ağacda,ancaq burada bir cadükün qarı var. Ondan özünü gözlə, səni tilisimə salar.

Qız dedi:

– Arxayın ol.

Şahzadə saraya getməkdə olsun, al xəbəri cadükün qaridan. Cadukün qarı Şahzadənin getdiyini bilən kimi özünü yetirdi çinarın dibinə. Özünü korluğa vurdu ki, qız çinardan düşsün. Qız qarının hiyləsinə aldanıb yerə düşdü, dedi:

– Qarı nənə, qoy sənə kömək edim.

Qız qarının boxçasını əlinə alıb arxi adlamaqda ona kömək elədi. Qızın boynunda bir minciq var idi, o qırılında özündən başqa heç kim onu düzəmməzdi. Qarı tez elini atıb qızın minciğini qopartdı. Minciqlar yerə səpələndi. Qarı qızın özünü də itəleyib dərəyə saldı. Sonra minciqları toplayıb sapa düzdü. Qızın paltarlarını da öz qızına geyindirib, çinarın başına çıxartdı. Qira qız da dərədə qızılıgülə döndü. Şahzadə furqonu bəzəyib gətirdi, üzünü qızı tutub dedi:

– Düş gəl, furqonda otur gedək.

Qız dedi:

– Düşəmmirəm, kömək elə düşüm.

Şahzadə açıqlı – açıqlı dedi:

– Nə oldu, bayaq ağaca çıxıb – düşən sən deylidin?

Qız dedi:

– Kömək elə, qorxuram.

Şahzadə qızı zorla ağacdan düşürdü. Furqona mindirdi, sonra dərədəki qızılıgül kolundan bir neçəsini çıxarıb özü ilə götürdü ki, baxçada əksin. Şahzadə qızı götürüb deyə – gülə saraya gətirdi. Qızılıgül kollarını da əkdi baxçaya. Aradan bir müddət keçdi. Qızılıgül kolları böyüyüb oldu söyüd. Bir gün qız şahzadəyə dedi:

– Bu ki, söyüddü, söyüdü neynirsən, at getsin.

Şahzadə əmr etdi, söyüdü kəsib təndirdə yandırdılar.

Günlərin bir günü çörəkçi oradan bir çuvaldız tapdı. Çörəkçi dedi:

– Elə yaxşı oldu, aparım qoyum evə, gərəyim olar.

Çörəkçinin evində daranmamış çoxlu yun vardı, bir gün çörəkçi evə gələndə gördü ki, yunun hamısı daranıb, əyrilib. Bu işə məəttəl qalıb, fikirləşdi ki, görəsən bunu kim eləyib.

Bir gün belə, iki gün belə, axırda çörəkçi bu qərara gəldi ki, gərək güdüb görsün ki, bunu kim edib. Ertəsi gün çörəkçi taxtın altında misdi. Gördü çuvaldız dönüb oldu adam. Taxçadan hoppandi yerə. Çörəkçi əl atıb qızın saçından tutdu. Qız qorxudan bilmədi ki, neyləsin. Çörəkçi soruşdu:

– Sən kimsən?

Qız dedi:

– Biz üç bacı idik, bacının ikisi öldü. Məni padşahın oğlu götürüb gətirdi. Yarı yolda məni çinar ağacının başında qoyub fuqron dalınca getdi. Bir kor qarı gəlib məni aldatdı. Yolu adlayanda əl atıb boynumdakı minciğimi qırdı. Özümü də itələyib dərəyə saldı. Dərədə mən qızılıgül oldum. O, məni gətirib baxçasında əkdi. Mən dönüb oldum

söyüd. Cadugərin qızı söyüdü kəsdirib, atdırıldı təndirə. Təndirdə mən dönüb çuvaldız oldum. İndi mənim minciğim o qarının qızındadı.

Çörəkçi dedi:

– Sən deyən qarının qızı elə şahzadənin yanında saraydadi.

Qırıqız dedi:

– Mənim adımı vermə, ancaq get o minciği qızdan alıb ver mənə. Düzüm boynuma.

Çörəkçi gedib bir fəndlən minciği alıb gətirdi.

Qız minciği düzüb dedi:

– İndi al apar ver özünü.

Çörəkçi minciği alıb aparıb qarının qızına verdi.

Şahzadə bu əhvalatdan xəbər tutdu. Bir gün gəlib çörəkçinin taxtının altında gizləndi. Gördü ki, bir qız ona sanı gəlir. Şahzadə əlini atıb qızın saçından tutub dedi:

– Ay qız, sən kimsən?

Qız başına gələnləri şahzadəyə danişdi. Şahzadə dedi:

– Günah özündədi, sənə demədimmi qarının felinə uyma. Daha olan olub, keçən keçib, dur gedək evə.

Qız dedi:

– Əvvəl get qarıyla qızını bağla atın quyruğuna, qoy getsinlər, sonra gəl məni apar.

Şahzadə razılaşdı. Gedib qarını qızı ilə saraydan qovdu. Qırıqız saraya gətirdi. Qırıqız gün, qırıqız gecə toy eləyib, Qırıqız aldı. Onlar kamlarına yetdilər, siz də muradınıza çatasınız.



Çalib – çağırın ağac **

Bir padşah var idi. Padşahın üç oğlu var idi. Büyük oğlunun adı Məlik Məhəmməd, ortancıl oğlunun adı Məlik Mürşüd, kiçik oğlunun adı Məlik Cümşüd idi.

Padşah dövranını sürüb, gününü keçirmişdi. Tamam qocalıb əldən düşmüşdü. Bir gün o, vəzir – vəkilini yanına çağırıb deyir:

– Mənə bir məsləhət verin, taxt – tacı kimə tapşırım?

Vəzir – vəkil tədbir töküb belə deyirlər:

– Şah sağ olsun, gərkək siz oğlanlarınızı bura çağırısanız, onlara deyəsiniz ki, sizi göndərirəm qazanca, hansınız çox gətirsəniz, taxt – tacı ona verəcəyəm.

Bu tədbir şahın çox xoşuna gəlir. Oğlanlarını yanına çağırıb deyir:

– Sizi göndərirəm qazanca, hansınız çox qazanc gətirsəniz, qızıl tacımı onun başına qoyacam.

Bəli, şah nökər-naibə tapşırır ki, oğlanlarına yol azuqəsi düzəltsinlər. Tədarük görüldü, oğlanlar yola düşdülər. Oğlanlar bir az yol gedəndən sonra yolun ayricında yekə bir daş gördülər. Baxıb gördülər ki, daşın üstündə üç yazı var. Birində yazılıb «gedər – gəlməz», birində yazılıb «gedər gələr də, gəlməz də», birində də yazılıb «gedər gələr». Qardaşlar yazını oxuyub başladılar ağlamağa. Kiçik qardaş Məlik Cümşüd dedi:

– Gəlin üçümüz də üzüyümüzü çıxarıb qoyaq bu daşın altına. Sonra düşüb yola gedək. Qayıdır gələndə baxarıq görək hansımız sağ – salamat geri dönüb.

Bir az götür – qoy elədirər ki, kim hansı yolla getsin. Yenə Məlik Cümşüd dedi:

– Məlik Məhəmməd, sən böyük qardaşsan. Gəl sən get bu «gedər – gələr» yolla. Qayıdır hökmdar ol.

Sonra ortancıl qardaşı Məlik Mürşüdə üz tutur:

– Gəl sən də get bu «gələr də, gəlməz də» yolla.

Məlik Cümşüd özü düşdü «gedər-gəlməz» yola. Gethaget gedib görür ki, bir dənə qazan var, yanında da bir qoca kişi. Qazan şaqqur – şuqqur qaynayır.

Baxıb görür ki, qocanın qıçları ocaqda yanır, qazan da onun üstündə qaynayır. Gendə durub baxır. Bir az baxıb öz – özünü deyir:

— Yaxsısı budu qabağa gedim, qocaya salam verim.

Məlik Cümşüd atı sürüb qocanın yanına gəlir, salam verir. Qoca salamı alıb deyir:

— Pəh, sənsən Məlik Cümşüd, mən böyük bir tilsim idim, sən məni sindirdin, nə niyyətlə gedirsən get, bundan belə yolu mən sənə göstərəcəyəm. Bir az gedərsən, qabağına bir göy çəmənlik çıxacaq, gedib yatarsan orda. Bir sürü av gəlib orda otlayacaq. Onlardan ikisini vurarsan. Hər birini iki şaqqa edərsən. Dərilərin də tuluq çıxararsan. İki şaqqanı atıvin bir tərəfinə, ikisini də bir tərəfinə asarsan. Tuluqları da su ilə doldurarsan, hərəsin atın bir tərəfinə asarsan. Sonra düşüb yola gedərsən. Yolda iki əjdaha çıxacaq sənin qabağına. Biri yolun altında, biri də üstündə olacaq. Onlar qalxıb səni yemək istəyəcək, o zaman ətin iki şaqqasını birinə, iki şaqqasını da birinə atarsan. Sonra onlar səndən su istəyəcəklər. Suyun bir tuluğun birinə, bir tuluğun da o birinə verərsən. Ondan o yana yolu sənə onlar göstərəcək.

Qoca necə demişdi, Məlik Cümşüd elə də elədi. Əjdahalar ondan razı qalıb, yolun qalanını belə başa saldılar.

— Gedərsən, yolun qurtaracağında qarşına bir dağ çıxacaq. Dağı bir zülmünən çıxarsan, atı da elə yerdə bağlarsan ki, bir ins – cins bilməz. Kənardan durub qulaq verərsən, işdi daş müşildasa keçməzsən, müşildamasa keçərsən. Daşın üstündən keçib o tərəfdə durarsan, ondan o tərəfə yolu sənə daş göstərəcək.

Bu dəfə də Məlik Cümşüd əjdahaların dediyi kimi eləyib, daşın o biri üzünə keçir. Daş dil açıb deyir:

— Məlik Cümşüd, mən böyük bir tilsim idim, sən məni sindirdin. Get nə niyyətə gedirsən, niyyətin hasil olsun.

Sonra daş yolun qalanını belə başa salır:

— Bir xeylək yol gedərsən, qarşına bir qalaça çıxacaq. Qalaçanın dörd tərəfini gəzərsən. Qabağına bir su gilifi çıxacaq. Gilifi xəncərinin ucuynan yekəldərsən. Sonra içəri girərsən. İçəridə özüvə elə bir yer düzəldərsən ki, heç kəs sənin yerivu bilməsin. Yeri qazıb girərsən ora, sonra üstünü örtərsən. Elə ki, yer düzəldin, gedib gəzərsən, gördün qaranlıq düşür, girərsən həmin yerə. Bir dənə çalıb — çağırın ağac görüb bıçaqla onun ucuna vurarsan. Ağacın səsinə yer — göy adamlı dolacaq, səni axtarmağa başlayacaqlar.

Məlik Cümşüd gəlir, daş necə demişdiə elə də edir. Baxıb görür ki, yer-göy adamlı doldu. İynə salmağa yer yoxdu. Məlik Cümşüd əhvalatı belə görüb qaçıb gizlənir. Elə ki, ara səngiyib sakitlik yaranır, çıxıb atının yanına gedir, orada rahatlanır. Sabahısı yenə də axşam düşəndə gedib ağacı bıçaqla vurur. Görür ki, camaat bu dəfə iki qat artır, onu axtarırlar ki, görsünlər kimdi bu ağaca əlini vuran. Üçüncü gecə yenə ağacı bıçaqla vurur. Bu dəfə heç kəs gəlmir. Gecə ilə ağacdan yiğib xurcunu doldurur. Daş ona demişdi ki, üçüncü gecə heç kəs olmayıacaq, nə qədər istəsən ağacdan yiğarsan. Yiğib yükünü tutduqdan sonra xurcunu götürür ki, yola düşsün. Sonra öz — özünə fikirləşir ki, gəlib belə gözəl yeri, büsati görəsən, bilməyəsən ki, buranın sahibi kimdi? Bir az getdikdən sonra doqquz otaqlı bir ev görür. Baxır ki, bu, bir gözəl imarətdi, doqquz otağı var, otaqlar bir-birinin içərisindədi. İçəri girib görür ki, birinci otaqda bir cüt qaravaş oturub saqqız çeynəyirlər. Gedib qızların ikisinin də ağızından saqqızı çıxardır. Birçəklərini ağızlarına verib onları yuxladır.

Sonra içəridəki otağa baxır. Görür ki, bu otaqda bir dənə nazənin sənəm oturub, aya deyir sən çıxma, mən

çıxacağam, günə deyir sən çıxma, mən çıxacağam. Məlik Cümşüd o tərəf bu tərəfə baxır, yemək axtarır, Görür bir məcmeyi plov var, üstündə də bir qırqovul. Məcmeyini qabağına çəkib doyunca yeyir. Sonra gəlir nazənin sənəmin yanına. Baxır ki, qızın hər tərəfində bir qızıl şamdan yanır. Dönür nazənin Sənəmdən bir cüt busə götürür. Öz üzüyün çıxarıb salır qızın barmağına. Qızın üzüyünü də öz barmağına. Öz dəsmalın qızı verir, qızın dəsmalın özünü götürür. Sonra belindən qızıl kəmərini açır. Onların hamısını dəsmalının içində yiğib bağlayır. Yır – yiğış elədikdən sonra atını minib yola düşür. Gəlib çıxır həmin üzüklərini qoyduqları yerə. Üç yolun ayricina çatıb, daşı qaldırır, baxır ki, üzüklərin üçü də ordadır. Bilir ki, qardaşlarının heç biri gəlməyib.

Düşür böyük qardaşı gedən yola. Rast gəldiyi adamlardan bir-bir qardaşını soruştur. Biri deyir görməmişəm, biri deyir görmüşəm. Qərəz hərə bir söz deyir.

Axırda gedir kəndin lap içərisinə, bir adamdan soruştur. O deyir ki, bu nəmdə, bu nişanda adam gəlib Əsgər tacirə aşbaz işləyir. Soraqlaşa – soraqlaşa gedib çıxır Əsgər tacirin imarətinin qabağına. Tacirin qapısına çatanda görür ki, qardaşı burdadi, özü də aşbazlıq eləyir. Görməzə – bilməzə əl verib qardaşının görüşür. Deyir:

– Mən sənin qardaşınam.

Məlik Məhəmməd onu itələyib deyir:

– Mən on ildi qardaşimdən ayrılmışam. Allah bilir, onun başına nə iş gəlib.

Məlik Cümşüd deyir:

– Mən sənin qardaşınam, filan padşahın oğluyuq. Filan vaxt o bizi qazanca göndərib biz üçümüz də gəlmışık üç yolun ayricında üzüklərimizi qoymuşuq daşın altına. Mən qayıdır gördüm ki, üzüklərimiz ordadı, düşüb sizi axtardım. Soraqlaşa – soraqlaşa gəlib səni tapdim.

Bu sözləri deyəndən sonra qardaşı ona inanır, görüşüb, öpüşürlər. Məlik Cümşüd qardaşına bir təzə

paltar alır. Onu hamama aparır. Sonra Əsgər tacirin yanına gedib deyir:

— Bu mənim qardaşımıdı. Gəlmışəm aparam. Nə işləyib haqqını ver.

Haqq — hesab çəkdikdən sonra bunlar üz qoyurlar ki, getsinlər öz vilayətlərinə. Amma bu vilayətin adamları öz şahlarına xəbər aparırlar ki, bura qərib oğlan gəlib, elə gözəldi, elə gözəldi ki, tayı-bərabəri yoxdu. Gəlib Əsgər tacirin də aşbazına qardaş çıxıb, indi onu da götürüb öz məmləkətlərinə gedir. Padşah qardaşların yerini öyrənib onları qonaq çağırır. Qonaqlıqda şah oğlanın adını soruşur, öyrənir ki, adı Məlik Cümşüddü. Şah deyir:

— Mənim bir qızım var, gərək onu alasan qardaşına, o çalıb — çağıran ağacın birini də verəsən mənə.

Məlik Cümşüd razılaşdı. Səhər tezdən çalıb—çagıran ağacdən birini qoydu məcməyiyyə, verdi bir qula. Dedi:

— Bunu apar padşaha.

Padşah qızına qırx gün, qırx gecə toy çaldırıb onu Məlik Cümşüdün qardaşına verdi. Dəvələri yükləyib gəlini gecavaya mindirdilər. Qardaşlar gəldilər həmin daşın yanına. Gördülər ki, ortancıl qardaşın üzüyü yenə də daşın altındadı. Kiçik qardaş dedi:

— Bu heç də insafdan deyil. Siz burada gözləyin, mən gedib qardaşımızı tapım.

Sonra Məlik Cümşüd düşdü ortancıl qardaşının yoluna. Gəlib mənzil başına çatdı. Gördü burda bir oğlan var, eynən ona oxşayır, bildi ki, qardaşıdı. Çiynində bir kasov var, naxır otarır. İrəliyə yeriyb dedi:

— Mən sənin qardaşınam.

Ortancıl qardaş da əvvəlcə inanmadı, dedi:

— Mən niyə sənin qardaşın oluram. Mən neçə il bundan əvvəl qardaşımla ayrılmışam. Kim bilir, harda itib-batıblar.

Məlik Cümşüd onun yadına saldı ki, filan daşın dibində üzük basdırılmışq. Atamız filankəsdi. Qardaşı buna

inandı, görüşüb, öpüşdülər. Sonra aparıb naxırı paylayırlar. Cümşüd qardaşına deyir:

— Nə alacağın var, al, çıxıb gedək.

Məlik Mürşüd alacağını alır. Məlik Cümşüd də gedib ona bir dəst paltar alır, aparır hamama. Yola düşən zaman eşidirlər ki, bu vilayətin padşahı car çəkdirir ki, bəs kim saha bir dənə əlib-çağıran ağac versə, qızımı ona verəcəyəm. Məlik Cümşüd gəlib bazardan bir qul tutur. Əlib – çağrıran ağacın birini qoyur məcməyi, göndərir padşahın yanına. Padşahın adamları görürlər ki, budu bir oğlan əlib, başında məcməyi, məcməyidə də bir dənə əlib – çağrıran ağac. Xəbər gedir padşaha. Padşah adam göndərib qulu evinə çağrırib əhvalatı öyrənir, sözünün üstündə durub qızını Məlik Mürşüdə verir. Qırıq gün, qırıq gecə toy çaldırır. Dəvələr yüklenir, gəlirlər həmin daşın yanına. Orda yeyib – içirlər. Dinclərini alıb atalarının vilayətinə yola düşürlər. Yolda qabaqlarına bir quyu çıxır. Qardaşlar da susuz olurlar. Məlik Cümşüd düşür quyudan su çıxartmağa. Qardaşlar Məlik Cümşüdüñ ipini kəsirlər. O düşür quyunun dibinə. Qardaşlar orda durmayıb gedirlər. Yolunan bir tacir keçirmiş. Bu tacirin qəflə – qatırı çox susuz olur. Tacir qab sallayır ki, quyudan su çəksin, qəflə – qatırı suvarsın. Görür qab suya batmir. Tacir qara quluna deyir:

— A qul, gəl səni quyuya salım, dünya malı olsa sənin, bəni – adəm olsa mənim olsun.

Qul baş üstə deyib sallandı quyuya. Qara qul baxıb gördü burada bir oğlan var, bir oğlan var ki, gözəllikdə tayı-bərabəri yoxdu. Uzanıb suya, nəfəsi güclə əlib-gedir. Səs elədi ki, tacir sağ olsun, suda bir oğlan var, aya, günə deyir sən çıxma, mən çıxacağam. Tacir ipi quyuya salladı, oğlanı çəkib sudan çıxardı. Sonra qara qulu çəkib eşiyo çıxardılar. Suyu çəkib bütün qəflə – qatırı suladılar. Tacir baxıb gördü bu oğlan bir oğlandı, bir oğlandı, adam deyir yeməyim – içməyim, xətti – xalına, gül camalına tamaşa

eləyim. Tacir qırx gün quyunun qıraqında qalıb Məlik Cümşüddən muğayat oldu, onu yedirdib cana gətirdi. Məlik Cümşüd dirçəlib ayağa durdu. Sonra tacir onu evinə gətirdi.

İndi sizə kimdən xəbər verim, padşahın oğlanlarından. Padşaha xəbər verirlər ki, oğlanlarını qarşılasın. Padşah böyük bir qonaqlıq verir.

Onlar orda yeib – içməkdə olsunlar, sənə kimdən xəbər verim, çalıb – çağırın ağacın sahibindən. Həmin ağacın sahibi Gülnaz xanım yuxudan durub gedir üzünü yuyur. Baxıb görür barmağındaki üzük öz üzüyü deyil. Dəyişib yerinə ayrı üzük salıblar. Üzünü yuyur, gəlib dəsmala əl atır. Görür dəsmalını da dəyişiblər. Əlini atır ki, kəmərini bağlaşın, görür kəməri yoxdu. Durur güzgünün qabağında, görür iki üzünə də ləkə düşüb. Sonra qızların yanına gəlib deyir:

— Sizi asacağam, deyin görüm bura kim gəlib?

Qızlar şivən salıb deyirlər ki, bura heç kəs gəlməyib.

Gülnaz xanım deyir ki, düzünü desinlər, bura bəni-insan gəlib, ya gəlməyib? Qızlar boyunlarına alırlar ki, gəlmişdi. Dedilər:

— Biz burada oturmuşduq, bir oğlan gəlib bizim saqqızımızı ağızımızdan çıxartdı, birçeyimizi də ağızımıza verdi.

Gülnaz xanım bu sözləri eşidib deyir:

— Daha mənim yaşamağım hecdi. Mən əhd eləmişdim ki, mənim var-dövlətimin sırrını kim bilsə, gərək ona gedəm. İndi mən o adamı hardan tapım? Gülnaz xanım durur ayağa, günə bir mənzil düşür yola. Gethaget gedib daşı keçir, əjdahaları keçir, gəlir həmin daşın yanına. Görür daşın üstündə yazılıb ki, burdan üç qardaşın hərəsi bir yolla gedib. Gülnaz xanım əvvəlcə düşür “gedər – gələr” yola. Axtarır ki, görşün onun torpağını kim ayaqlayıb. Gethaget gedib çıxır böyük qardaş olan şəhərə. Görür ki, orda çalıb-çağıran ağacın bir budağı var. Gedir həmin vilayətin padşahının yanına. Axşam yeyib – içir, sonra söhbəti açır.

Deyir, bu ağacı nə cür gətirdiniz? Hərə bir söz deyir. Gülnaz xanım görür düz demirlər. Ordan qayıdır gəlir genə həmin daşın yanına. Bu dəfə də ortancılar qardaş gedən yolla gedir. Görür burada da həmin ağacdan var. Gəlib bu ölkənin də padşahına qonaq olur. Ondan da bu ağacın bura necə gəldiyini soruşur. Onlar da hərəsi bir söz deyir. Görür yox, ağacı gətirən bunlar deyil.

Sonra üz tutdu Məlik Cümşüdün atasının məmləkətinə. Soraqlaşış padşahın sarayını tapdı. Gedib oturdu elçi daşının üstündə, dedi, gərək padşah bu gecə məni qonaq eləyə. Padşaha xəbər verirlər ki, bir qərib adam gəlib, deyir padşah məni qonaq eləsin. Padşah deyir, qonaq Allah qonağıdı, buyurub gələ bilər. Padşah qızı evə dəvət etməkdə olsun, sənə kimdən xəbər verim, Məlik Cümşüddən.

Məlik Cümşüd sağalmışdı, yavaş-yavaş eşiyyə çıxırıdı. Tacirin qapısının yanından çay axırdı. Padşahın atları gəlib burada su içirdi. Bir gün Məlik Cümşüd xəlvətcə gəlib qara qula dedi ki, padşah məni özünə mehtər eləyərmi? Bu həmən günüydü ki, Gülnaz xanım da padşahın qonağıydı. Qara qul gəlib padşaha dedi ki, bir cavan oğlan gəlib durub qapıda, deyir şah məni özünə mehtər eləsin, qərib bir adamam. Padşah deyir ki, get denən gəlsin. Məlik Cümşüd içəri girib gördü ki, bütün otaqlar dolubdu adamlı. O da gəlib bir qırqaqda oturdu. Bu zaman qız padşahın oğlanlarından xəbər alırdı ki, çalıb-çağıran ağacı hardan alıbsız, bundan bir dənə də verin mən aparım. Oğlanlar özlərini çəkdilər ki, belə getdik, belə gətirdik, düşüb dalımıza bizi qovdular.

Qız dedi:

– Yox, yalan deyirsiniz, siz deyilsiniz.

Məlik Cümşüd özünü saxlaya bilməyib dedi:

– İcazə verin, bir kəlmə də mən danışım.

Oğlanlar ona məhəl qoymaq istəmədilər, dedilər, o kimdi danışa? Qız dedi:

– Padşah sağ olsun, izin verin danışın.

Padşah izin verdi. Oğlan dedi:

– Biz üç qardaş idik. Atamız padşah idi, onun günü keçmişdi. Atamız vəzir, vəkili çağırıb kömək dilədi. Bizi sınağa çəkib göndərdi qazanca. Padşah bu sözləri eşidib Məlik Cümşüdü lap yaxına çağırdı. Məlik Cümşüd başına gələn hal – qəziyələrin hamısını bir-bir danışdı.

Sonra Məlik Cümşüd Gülnaz xanımın ölkəsinə getməsindən, ağacı necə yiğib göturməsindən danışdı. Məlik Cümşüd dedi:

– Ağacı yiğandan sonra getdim bir nazənin sənəm var idi, onun yanına, kəmərini açdım, üzümüzü, dəsmalımızı dəyişdim, sonra qızdan bir cüt busə götürüb yola düşdüm. Gəlib qardaşlarımı tapdım, onlar da məni bu hala saldılar.

Oğlan sözünü qurtarandan sonra padşah kiçik oğlunu tanıdı. Cəllad çağırıb xəyanətkar qardaşların boynunu vurmağı əmr elədi.

Məlik Cümşüd özünü irəli verib dedi:

– Atacan, onların boynunu vurdurma, qoy ömür boyu tutduqları əməldən peşman olub əzab çəksinlər.

Padşah bir qədər fikrə gedəndən sonra razılaşdı, onların boynunu vurdurmadı. Sonra şahlıq tacını öz əlilə kiçik oğlunun başına qoydu. O gündən Məlik Cümşüd məmələkətin padşahı oldu.

Padşah Məlik Cümşüdlə Gülnaz xanımı qırx gün, qırx gecə toy çaldırdı. Onlar yeyib – içib yerə keçdilər. Biz də yeyib – içək, dövrə keçək. Mətləb – muradımıza çataq.



Əlmərdanın nağılı

Biri vardi, biri yoxdu. Qədim zamanlarda Əlmərdan adlı bir kişi vardi. Əlmərdan oğul-uşaqtan bol, amma vədövlət sarıdan çox kasib idi. O, ailəsini güclə dolandırırdı. Bir həsirdi, bir məmmədnəsir. Bir yandan da qocalıq ona aman vermirdi. Bir gün Əlmərdan uşaqlarının acından ağladığını görüb dözmədi, özünü öldürmək qərarına gəldi. O, dağın başına çıxıb özünü atmaq istəyirdi. Birdən gördü ki, iki dağ bir-birilə qovuşub aralanır. Əlmərdan fitkirləşdi ki, özümü buradan atsam daha yaxşı olar. Canım da bu əzab-əziyyətdən qurtarar. O, özünü qayadan atdı, amma özü də inana bilmirdi ki, sağ qalib. Əlmərdan ölmədiyi üçün təəssüflənsə də, çar-naçar ayağa qalxıb yola düzəldi ki, arxadan səs eşitdi:

- Əlmərdan, ay Əlmərdan.

Əlmərdan arxaya çevriləndə gözlərinə inanmadı. Gözəl bir ilan insan kimi dil açıb onu səsləyirdi. Əlmərdan fikirləşdi ki, qismətim elə bura qədərmiş. Yəqin ilan məni öldürəcək. Ya allah, deyib ilana tərəf getdi. O, ilanın yanına çatan kimi ilan başladı insan kimi danışmağa:

- Ay Əlmərdan, mən səni yaxşı tanıyıram. Bilirəm kasibçılıq səni buraya gətirib çıxarıb. Amma qəm yemə, deyənləri dinlə, sonra əməl et. Əgər məni dinləyib əməl etsən onda bütün arzularına çatarsan. Bax, bu yolla düz gedərsən, bir az getməmiş görəcəksən ki, padşahın adamları padşahın yuxusunu yozmaq üçün təbirçi axtarır. Padşah 39 təbirçinin boynunu vurdurub, çünkü onlardan heç biri onun yuxusunu yoza bilməyib. İndi şəhərdə heç kim qorxusundan padşahın sarayına yaxınlaşa bilmir. Amma sən qorxma, onlara de ki, padşahın yuxusunu yozmaq istəyirəm. Onlar səni padşahın yanına aparacaq. Padşahi görən kimi deyərsən:

- Ey qibleyi-aləm, sən yuxuda görmüsən ki, göydən canavar yağır. Padşahın yuxusunu yozub deyərsən ki, sənin

məmləkətində achiq olacaq, insanlar bir-birinin ətini yeyəcək, oğurluqla bir təhər gün keçirəcəklər.

Padşahın yuxusunu yozduğun üçün sənə xeyli qızıl-gümüş verəcək. Qızıl-gümüşü gətirərsən, mənimlə yarı bölgərsən, yarısı isə sənin ömrünün sonuna qədər bəs edər.

İlan bu sözləri deyib yuvasına çəkildi. Əlmərdan elə bilirdi ilan onu aldadıb, amma bir az getmişdi ki, gördü ilanın dediyi kimi padşahın adamları yuxu yozmaq üçün təbirçi axtarır. O, padşahın hüzuruna gəlib ilanın dediklərini söylədi.

Əlmərdan yuxunu yozandan sonra padşah ona xeyli qızıl-gümüş verib yola saldı. Onun yolu ilanın yuvasının yanından keçirdi. O yuvaya yaxınlaşanda gördü ilan yuvanın ağızında qırılıb yatıb, yuvanın içərisi isə ləl-cəvahiratla doludur. Tamah Əlmərdan kişiyə güc gəldi. O, ilanın yuvasındaki ləl-cəvahiratı da götürüb yola düşdü. Bir gün padşah yenə yuxu görür, yuxusunu yozmaq üçün Əlmərdanın dalınca adam göndərir, Əlmərdanın canına qorxu düşür, fikirləşir ki, daha axırim çatıb. Keçən dəfə padşahın yuxusunu ilan yozub, məni bu qədər var-dövlət sahibi etdi. Mənsə nankorluq edib ilanın yuvasından oğurluq etdim. İndi daha heç kim mənə kömək etməyəcək, padşah isə boynumu vurduracaq. İlənin yanına getməyə üzüm yoxdur. Padşahın verdiyi qızıl-gümüş bir yana dursun, ilanın da var-dövlətini talan etmişəm. Əlmərdan uşaqları ilə görüşüb, halallaşib yola düşür. Onun yolu ilanın yuvasının yanından keçirdi. Əlmərdan yuvanı təzəcə adlayıb keçmişdi ki, gördü ilan yenə onu səsləyir:

- Əlmərdan, ay Əlmərdan, keçən dəfə vədinə xilaf çıxdın. Amma qorxma, mən səni öldürməyəcəyəm. Bilirəm yenə padşahın yuxusunu sən yozmalısan. Gedərsən padşahın yanına, yuxunu yozub deyərsən ki, padşah sağ olsun, yuxuda görmüsən ki, göydən yağış əvəzinə qılınc yağır. Bunun mənası odur ki, sənin məmləkətinlə başqa məmləkətlər arasında aramsız müharibələr olacaq, qan su

yerinə axacaq, hamı bir-birini qılıncdan keçirəcək. Padşah bu dəfə də sənə xeyli bəxşış verəcək. Bu dəfə də bəxşisin yarısı mənə çatmalıdır.

İlan bu dəfə sözünü qurtaran kimi yuvasına çekildi. Əlmərdan kişi də yenə əvvəlki kimi xeyli bəxşış alıb geri qayıtdı. O, ilanın yuvasının yanına çatanda gördü ki, ilan başını yuvada, quyruğunu çöldə qoyub yatıb. Bu dəfə də tamah Əlmərdana güc gəldi. O, yenə əvvəlki kimi vədində xilaf çıxaraq ilanın quyruğunu qılıncla vurub və padşahın verdiyi bəxşisi götürüb evinə qayıtdı. Aradan xeyli vaxt keçmişdi. Bir gün padşahın yuxusunu yozmaq üçün yenə Əlmərdanı çağırdılar. Əlmərdan bu dəfə istədi bu işdən boyun qaçırsın, amma gördü ki, bununla o özünü xilas edə bilməyəcək. Kor-peşman yola düzəldi.

İlanın yuvasının yanından keçmək istəyirdi ki, ilan yenə onu səsləməyə başladı. O, Əlmərdanı yanına çağırıb dedi:

- İki dəfə məni aldatdın. Amma bu dəfə qayıdanda buradan keçərsən, sənə deyiləsi sözüm var. Həm də gətirəcəyin 40 dəvə qızıl-gümüşü mənimlə tən bölgəksən. Bu dəfə padşah yuxuda görüb ki, göydən qoyun yağış kimi yağır. Padşahın yuxusunu yozub deyərsən ki, padşah sağ olsun, yuxuda görmüsən ki, yağış əvəzinə göydən qoyun yağır. Qoyun isə bolluq, sakitlik, xoşbəxtlik rəmzidir. Sənin məmələkətində bundan sonra hamı mehriban, sakit dolanacaq. Xoşbəxtlik yer üzündən eksik olmayıacaq. Hamı firavan, xoş ömür sürəcək. Padşah bu sözləri eşidən kimi sənə qırx dəvə yükü qiymətli hədiyyələr verəcək, bu dəfə hədiyyələri tən yarı bölməliyik. Amma yadında saxla ki, bir daha məndən qaça bilmərsən. Əlmərdan bu dəfə də ilanın dediyi kimi xeyli var-dövlət, ləl-cəvahiratla geri qayıdırdı. O, ilanın yuvasının yanına çatan kimi dəvə karvanını saxlayıb ilanı səsləməyə başladı. İlan yuvadan çıxan kimi Əlmərdan dilləndi:

- Bilirəm, bu dəfə sən məni sağ buraxmayacaqsan. İki dəfə sənə xəyanət etdiyim üçün bu dəfə bunların hamisini sənə verirəm.

İlan

Əlmərdanın sözlərinə gülüb dedi:

- Mənə sənin var-dövlətin lazım deyil. O padşahın yuxusu da sadə yuxu deyil. Padşah bütün məmləkəti idarə etdiyi üçün xalqın, rəiyyətin, dövrün, zəmanənin fikrini çəkdiyi üçün bütün bunları yuxuda görürdü. Sənin mənə xəyanət edib məni aldatmağın işə səndən asılı deyildi, çünkü zəmanə, dövran özü bunu səndən tələb edirdi. Padşahın birinci dəfə yuxuda gördüyü canavarla əlaqədar olaraq hamı bir-birinin varını oğurladığı kimi sən də mənim yuvamdakı var-dövləti oğurlayıb qaçdırın. Səndə günah yox idi, çünkü zəmanə belə idi. İkinci dəfə işə padşah yuxuda qılınc görmüşdü. Buna görə də sən mənim quyruğumu yaralayıb yenə də var-dövlətimi əlimdən aldın. Bu dəfə işə padşah yuxuda qoyun görüb. Qoyunsa sakitlik, xoşbəxtlik rəmzi olduğundan hamı xoşbəxt yaşayır, ölkədə bolluq, firavanlıq hökm sürür. Bax sən də zəmanənin tələbinə görə bu var-dövləti mənə verirsən. Mənə işə bunların heç biri lazım deyil, çünkü mən ilanlar padşahının qızıyam. İndi bunların hamisini götür qayıt, uşaqlarınla xoşbəxt yaşa. Mən səni bağışlayıram, çünkü günah səndə yox, zəmanədə idi.



Aftabin nağılı

Biri var imiş, biri yox imiş, bir bacı, bir qardaş var imiş. Qardaş gündə gedib azdan-çoxdan ovlayıb gətirir, yeyirmişlər. Bir gün gedib ov virib gətirir. Bu ovun ürəyini çıxarıb odda bişirəndə görür ki, bir ilan gəlib onun ortasına dolandı. Oğlan qorxub deyir ki, mən sənə neyləmişəm, məni öldürürsən: İlan deyir:

- Bacın Pərini mənə verdin, verdin. Vermədin, səni öldürəcəyəm.

Oğlan deyir:

- Gedim bacıma danışım. Razi olsa, sənə deyərəm.

İlan deyir:

- Əgər Pərini mənə verməsən, yerin təkinə də girsən, göyə də çıxsan, tapıb səni öldürəcəyəm.

Oğlan tez evə gəlir, bacısı onu qarşılayır, deyir:

- Buy, qardaş, ovun uğurlu olsun.

Qız görür ki, qardaşı qan ağlayır, soruşur ki, qardaş sənə nə olub? Oğlan əhvalatı ona danışır. Qız isə deyir ki, yüz mənim kimi bacı sənə qurban olsun. Apar, məni ver ilana. Aparmasan, çölə, bayira çıxsan, ilan səni öldürər, çıraqımı söndürər.

Səhər gedirlər ki, ilan bulağın başında qırılıb yatıb. Oğlan bacısını ilanın yanında qoyub qayıdır. Nağılin dili yüyürək olar. Oğlan on gündən sonra fikirləşir ki, gedim, görüm, bacım necə oldu. O gəlib görür ki, bulağın başında bir qalaça var. Oğlan qalaçaya ağlaya-ağlaya girir. Bu vaxt bacısı onunla gülə-gülə görüşür. Pəri deyir:

- Qardaşım, o, ilan deyil, Aftab adlı bir oğlandır. İlan cildinə girmişdi.

Oğlan deyir:

- Necə eliyək ki, onun cildini yandıraq?

Bacı-qardaş gətirib təndiri salırlar. İstəyirlər Aftabın cildini yandıralar. Bu vaxt Aftab özünü yetirib deyir:

- Mənim cildimi yandırmayın, sonra peşman olarsız. Oğlan gedir, bir ay keçir yenə gəlir. Bu dəfə təndiri salıb cilidi odda yandırırlar. Aftab tez özünü yetirir, ancaq bu dəfə cilidi atıb yandırmışdır. Aftab qızı deyir ki, sən mənim üzümü görməyəcəksən. Pəri, sən əlivə dəmir əsa alassan, çariq geyəssən, dəmir əsanın axırı çatanda, bəlkə məni tapasan.

Pəri qardaşına:

- Qardaş, evin yixılmasın. Yaman-yaxşı dolanırdıq, qoymadın, - deyib gedir. Özünə çariq tikdirib, əsa qayırtdırıb düşür yola. Hər yanı gəzir, gəlib çıxır bir bulağın başına. Görür ki, bir qız qara astafə əlində qan-tər içində gedib gəlir. Pəri qızdan soruşur:

- Bacı, bu suyu hara aparırsan belə?

Qız deyir:

- Bəni-adəmin evi yixilsin. Aftab adlı bir oğlan var idi. Bəni-adəmi sevirdi. Onun qardaşı Aftabin cildini yandırb. İndi Aftabin ürəyi yanır. Bu astafə ilə ona su aparıb verirəm.

Pəri Aftabin ona bağışladığı üzüyü barmağından çıxarıb astafanın içiñə salır. Qız suyu aparır. Aftab suyu içəndə Pərinin verdiyi üzüyü görür. Anasına deyir ki, əgər bir bəni-adəm gəlsə onu yeməzsən ki? Anası and içir ki, yox, yeməyəcəyəm.

Aftab suyu gətirən qızdan soruşur ki, bu suyu kim doldurub? O deyir ki, bir qız doldurub. Aftab deyir ki, get o qızı gətir bura. Qız gəlib Pərini Aftabin yanına aparır. Aftab görür ki, bu, Pəridir. Anası and içdiyinə görə Pərini yemir, amma istiyor ki, onu müxtəlif yollarla öldürsün. O, Pərini yanına çağırıb deyir:

- Bu qayçını apar dağın dibinə, denən ki, bu qayçı kəsməz, maşın tikməz. Qız durub gedir. Aftab tez qızın qabağına çıxıb soruşur:

- Hara gedirsən?

Pəri deyir:

- Anan belə deyir...

Aftab deyir:

- Dağ dibinə yetircək denən ki, Aftabin anası deyir ki, qayçı kəsməz, maşın tikməz. Onda məcmeyinin içində də dörd dəst paltar gələcək, qayçını at gəl. Pəri dağın dibinə gəlir, bu sözləri deyib qaçır. Dağın dibindən çox səslər gəlir, kimlərsə qışqırışır ki, tut, qov, ay qız, dayan mən də gəlim. Pəri heç hara baxmir, gəlir evə. Aftabin anası soruşur:

- Paltarı gətirdin?

Pəri deyir:

- Hə, gətirmişəm.

Arvad deyir:

- Bu sənin işin deyil, bu ölmüş Aftabin işidir. Səni o öyrədib.

Aftabin anası yenə Pəriyə deyir:

- Baltanı götür, get meşədən qırx dəvə yükü odun gətir. Aftabin toyunda qazanın altına qoyacağam. Pəri baltanı da götürüb gedir. Aftab onun qabağına çıxıb soruşur:

- Hara gedirsən?

Pəri deyir:

- Anan tapşırıdı ki, get meşədən odun gətir.

Aftab deyir:

- Get, meşəyə çatanda çağır ki, ay meşəbəyi, Aftabin anası deyir Aftaba toy edəcəyəm, qırx dəvə yükü odun lazımdı. Sonra baltanı tolazdırma at, gəl. Qız bu sözləri meşəyə çatarkən deyir və 40 dəvə yükü odun ilə evə qayıdır. Arvad durub görür ki, 40 dəvə yükü odun hazırlıdır. Hirslənir. Hirsindən heç kəsə heç nə deməyib bütün odunu özü təkcə daşıyır. Sonra o yenə Pəri xanımı yanına çağırıb deyir:

- Get, bacımgilə, onlardan toy dəstərxanı və toy tavasını al gətir. Pəri xanım yola düşür. Aftab yenə onun qabağına çıxıb deyir ki, gedərkən yolda qabağına bir qaraçalı kolu çıxacaq, deyərsən ki, burda qoyun sağasan, çay qoyub dincələsən. Bu nə qəşəng koldu. Mən gedirəm. Aftabin anası məni danlayar, yoxsa qalıb istirahət edərdim. Gedərsən, qarşına bir ağ çay çıxacaq, çayı təriflə, denə necə

qəşəng sudu, elə bil, billurdu. Gedərsən, sonra qabağına qapqara su çıxacaq, deyərsən, nə qəşəng sudu, o sudan qaşına, gözünə, saçlarına çəkərsən, deyərsən, tələsməsəydim, bu suda çımərdim. Pəri xanım gedir, Aftab dediyi kimi edir, gəlib xalasığılə çatır. Görür ki, Aftabin xalası oturub. Qızı görçək üzündən öpür, deyir ki, dur burda gəlirəm. Arvad gedib dişlərini itildib gəlir ki, Pəri xanımı yesin. Bu vaxt Pəri xanım dəstərxanı və tavanı götürüb çıxır. Aftabin xalası nə qədər çığırır dayan, mən də gəlim, Pəri dayanmır. Altabın xalası qışqırıb deyir ki, ay qaraçalı, tut. Qaraçalı deyir:

- Niyə tutum? Sən mənə həmişə, ay qaraçalı pis kol ki, deyirdin, məni pisləyirdin,ancaq o məni tərifləyir. Arvad deyir:

- Ay ağ su, onu tut.

Deyir:

- Yox, tutmaram, sən məni pisləyirdin, o isə təriflədi.

Bələliklə, qız gəlib evə çatır, onu heç nə tutmur. Aftabin anası deyir ki, a bala, dediyim şeyləri götirdin?

Deyir:

- Hə, götirmişəm.

Aftabin anası naəlac qalib, Aftaba toy vurdurur. Ancaq Aftabin anası Pəri xanımın əvəzinə bacısı qızını götirir, Pəri xanımın başmaqlarını isə şam eləyir. Deyir ki, bacısı kızı Aftab ilə yatacaq, Pəri xanım isə başmaqları ilə onlara işıq salacaq. Aftab özünü yuxuluğa vurur. Pəri xanım başmaqları yandığından ufuldayır. Bu vaxt Aftab durub xalası qızının başını üzüb atır otağın küncünə, Pəri xanımı da götürüb qaçır. Səhər açılır, gün çıxır. Aftabin anası böyük qızını göndərir ki, get gör, Pəri xanım ölüb? Qız gəlib görür ki, xalası qızının başı bir tərəfdə, bədəni bir tərəfdədir. Qaça-qaça gəlib anasına deyir:

- Evin yixilsin, ana, qardaşım qızı öldürüb, Pərini də götürüb qaçıb. Aftabin anası gəlib görür ki, həqiqətən də qızı dediyi kimidir. Anası böyük qızına deyir:

- Südüm səni tutsun Pərini öldürməsən. Sehr oxuyur, gedirlər Aftabgil olan yerə. Aftab görür ki, bacısı gəlir. Pəri xanmə bir sürü cüçə eləyir, özü olur anası. Qız hansının qardaşı, hansının Pəri xanım olduğunu ayırd edə bilməyib geri qayıdır. Anası soruşur ki, qızım, Pərini öldürdün?

Qız deyir:

- Ana, bilmədim, cüçələr hansıdır, anaları hansı?

Anası deyir:

- Cüçələr Pəri idi, anası isə Aftab idi. Bu dönə kiçik qızına deyir:

- Südümü sənə halal eləmərəm, Pərini öldürməsən.

Aftab kiçik bacısının gəldiğini görüb sehr oxuyur, Pəri xanımı ev, özünü isə Molla edir. Kiçik bacı nə qədər çalışırsa hansının Pəri xanım, hansının qardaşı olduğunu ayırd edə bilməyib geri qayıdır. Anası soruşanda ki, tapdın, deyir, yox. Bu dönə arvadın özü hirslənib gəlir Pəri xanımgil olduğu yerə. Aftab görür ki, budur, anası bir toz-dumannan gəlir ki... Bu dönə Pəri xanım olur bostan, Aftab olur bostançı. Arvad nə qədər fikirləşirə, tapa bilmir, hansı Pəri xanımdı, hansı Aftabdı. Gedəndə Pəri xanıma deyir:

- Səni görüm, yatanda əlin dizində qalsın. Pəri xanım yatanda əli dizində qaldı. Aftab Pərinin dilindən anasına bir məktub yazır, məktubu verir yelə. Yel məktubu bacadan gətirib arvadin yanına salır. Arvad məktubu oxuyur:

- Ay bala, deyib dizinə vurur. Pəri Xanımın əli dizindən qurtarır.

Canları da Aftabin anasından qurtarır. Onlar da yeyirlər, içirlər, mötləbə yetişirlər. Sən yüz yaşa, mən iki əlli. Hansı çöxdür, sən götür. Sən sağ, mən salamat.



Güdül div nağılı

Bir padşah olur. Bu padşahın da qırx arvadı olur. Bir gün bu padşah ölürlər. Vəzir onun yerinə padşah olur, ölen padşahın da arvadlarını alır. Qırxinci arvad gəlmir. Vəzir nökərə deyir ki, apar, bu arvadı öldür, qanlı köynəyini mənə gətir. Nökər arvadı aparır meşəyə. Bu zaman bir şir meşədən çıxıb, nökəri parçalayır, çıxıb gedir. Arvad qalır meşədə. Özünə bir koma qayıır. Arvadın bir oğlu olur. Adını qoyur Cələyivətən. Cələyivətən on səkkiz yaşına çatanda hər şeyi anasından soruşur. Anası başına gələn əhvalatları oğluna danişir. Oğlan gündə ova gedib, ov ovlayır, gətirib anasıynan yeyirlər.

Bir gün oğlan səfərə gedir. Qabağına bir imarət çıxır. Bu imarətin içini gəzir. Qırxinci otağı açır, görür ki, bir dənə güdül div var. Sonra gəlir evə, anasına deyir ki, gedək, bir ev tapmışam. Onlar gəlirlər imarətə. Oğlan anasına tapşırır ki, nəbadə qırxinci otağın qapısını açasan. Bir müddət keçir. Arvad dözməyib, qırxinci otağa gedir, görür ki, burada bir div var. Bunlar bir-birini sevməyə başlayırlar. Arvadın divdən bir oğlu olur. Aparıb atır oğlunun yoluna ki, oğlu uşağı götürüb gəlsin. Oğlan evə gələndə görür ki, bir uşaq var. Uşağı götürüb gətirir anasına. Adını da qoyurlar Tapdıq. Uşaq yekəlir. Qardaşıynan ova getməyə başlayır. Bir gün arvadın divdən yenə oğlu olur. Div arvada deyir ki, Cələyivətəni öldürək. Arvad soruşur:

- Necə öldürək?

Div deyir:

- Özünü vur xəstəliyə, de ki, getsin ağ divin məkanından alma gətirsin. Gedib orada ölər.

Oğlan ovdan gəlir ki, anası xəstələnibdir. Anası deyir:

- Oğlum, mənim sağalmağımı istəyirsənsə, get ağ divin bağından mənə alma gətir.

Oğlan az gedir, çox gedir, bir qocaya qonaq olur. Qoca ondan hara getdiyini soruşur. Oğlan ağ divin bağından alma gətirməli olduğunu qocaya danışır. Qoca deyir ki, hara gedirsən get, gələndə də mənim evimə düş, gedəndə də. Bir az gedərsən, bir bulaq var, bulağın yanında bir alma ağacı var. Almadan nə qədər yiğırsan yiğ, amma səs gəlsə baxma. Qayıdanda gəl yanına.

Oğlan qocanın dediyi kimi edir. Gəlir qocanın evinə. Qoca gecə o almanın yerinə başqasını qoyur. Oğlan evlərinə gəlir, almani anasına verir, arvad yaxşı olur.

Bir müddət keçdikdən sonra, arvadın yenə bir oğlu olur. Arvad yenə özünü xəstəliyə vurur. Arvad deyir:

- Oğul, mənim dərmanım sarı divin məkanındadır, şir südündədir.

Oğlan bunu eşidib yola düşür. Gəlib düşür qocanın evinə. Qoca yenə onun halını soruşur. Sonra qoca deyir:

- Bir az gedərsən, bir meşə var, meşədə qoca şir var, bir neçə ildir ayağına kötük batıb, onu çıxardarsan, südü alıb anana gətirərsən.

Oğlan qocanın dediyini yerinə yetirib, gəlir gecələyir qocanın evində. Qoca oğlanın südünü dəyişdirir. Oğlan südü aparıb verir anasına.

Arvadın dördüncü oğlu olur. Divin tapşırığıyla arvad oğlandan soruşur ki, oğul, sənin gücün haradadır? Oğlan deyir ki, biləyimdə. Zəncir gətirirlər, qırır, yay, kiriş bağlayırlar, oğlanın buna gücü çatmır, ətinə keçir. Anasından kömək istəyir. Anası gedib divi gətirir, onu öldürürlər, yeşiyə qoyub atırlar dərəyə. Yeşik gedib çıxır qoca kişinin evinin yanına. Qoca yeşiyi açır ki, oğlandı. Bunun hər əzاسını qoyur öz yerinə. Südü sürtür oğlanın əzasına. Almani tutur burnuna. Oğlan ayılır. Qoca əhvalatı oğlana deyir. Oğlan durub gedir evlərinə. Qardaşına deyir:

- Get mənim oxumu gətir, gedək ova.

Onlar ova gedirlər. Ovdan qayıdanda anası görür ki, Cəlayivətən sağdı. Div arvada deyir ki, oğlanın xörəyinə

zəhər qatsın. Tapdıq bunu eşidir. Anası xörəyi gətirir. Oğlan yemək istəyəndə Tapdıq qoymur yesin ki, gərək anam yeyə. Anası yemək istəmədikdə Tardıq anasını məcbur edir. Anası yemək yedikdən sonra ölürlər. Tapdıq qardaşına deyir:

- Anan səni öldürmək istəyirdi.

Tapdıq divi və divdən olan uşaqları da öldürür. Bundan sonra şad yaşamağa başlayırlar.

Adamyeyən qız

Biri vardi, biri yoxdu, bir yetim oğlan vardi. Analığı ona gün vermirdi. Bir gün analığı xəmir elədi, körpə qızı beşiyə qoyub dedi:

- Təndiri yandırıram, oturuşsun, çörək yapacağam. Qızı yürgələ, ağlasa, səni təndirə atacağam.

Oğlan beşiyi yürgələyəndə ac olduğundan ərik ağıcından üç ərik qırdı, istədi yesin, baxdı ki, ögey bacısı beşikdən düşüb xəmir yeyir. Oğlanın boğazı qurudu. Ərikləri cibinə qoydu, hən-hün eləyib qızı yaxınlaşanacan o, xəmirin hamısını yeyib qurtardı. Oğlan ürəyində fikirləşdi ki, analığım bunu bilsə məni öldürəcək. Odur kət, oğlan baş alıb kənddən çıxdı. Oğlan bir bulağın başına çatanda baxdı ki, dizində taqət qalmayıb. Cibindəki ərikləri yeyib dənəsini bulağın yanına əkdi ki, vaxt gələr, gərəyim olar. Oğlan daban aldı yoluna. İnsan ayağı dəyməyən bir yerə çatdı. Gördü ki, dağın ətəyində beş qoyun otlayır. Ha göz gəzdirdi, qoyunların həndəvərində adam görmədi. Şər qarışında qoyunlar yola düzəldi. Oğlan ürəyində götür-qoy elədi ki, qoyunların dalınca getsin, görək axırı nə olur. Qoyunlar girdi bir həyətə, oğlan da onların dalınca. Oğlan gördü ki, tavlanın qabağında iki ər-arvad div dayanıb, onların ikisi də kordu. Kişi div tavlanın qapısını kəsib içəri keçən qoyunları bir-bir samlayırdı. Oğlan axırıncı qoyunun böyrünə qışılıb içəri keçəndə, div ona da əl gəzdirib arvadına dedi:

- Deyəsən, qoyunun biri doğub.

Oğlan nəfəsini içinə çəkib dinmədi. Səhər div tavlanı açıb qoyunları çölə ötürəndə oğlan da bir qoyunun böyrünə qışılıb çıxdı. Öz-özünə ürək-dirək verdi ki, bu ər-arvad divlər kordu, tuta bilməzlər. Yaxşısı budur ki, hal-qəziyyəni onlara söylüyüm, bəlkə rəhmləri gəlib mənim onlarla qalmağıma razı oldular.

Oğlan ər-arvad divə hər şeyi nağılladı. Kişi div dedi:
-Onsuz da biz koruq, qal burda, bizə oğulluq elə. Azdan-
çoxdan ye, qal yanımızda. Sənin ən çətin işin qoyunları
otarmaq olacaq. Oğlan çox sevindi. Çomağı götürüb
qoyunların dalınca getdi. İlbaıl qoyunların sayı artmağa
başladı. Bu hesabınan beş qoyun bir sürüyə döndü. Divlər
onnan fərəhlənirdilər. O gün olmazdı ki, ona kabab
yedirməsinlər.Oğlan da ki, maşallah, maşallah şaqqavatlı
pəhləvana dönmüşdü.

Bir gün oğlan sürüünü otaran vaxt bir ox tapdı. Oxu
qayanın altında gizlətdi ki, gərəyim olar. Bu vaxt uzaqda bir
sürü qoyun gördü. Tez onları da haylayıb öz sürüsünə
qatdı. Axşamçağı sürüünü çöldən gətirəndə div qoyunları
saymağa başladı, gördü ki, qoyunun sayı hesabı yoxdur.

Oğlan dedi:

- Bir sürü varıydı, onu da haylayıb öz sürümüzə qatmışam.

Div dedi:

- Özüvü gözlə, oğurladığın ağ divin sürüsüdür. Ehtiyatlı ol
və yadında saxla ki, ağ div gün çıxanda, onun qardaşı qara
div isə günbatanda məskən salıb. Səhər oğlan davar
otaranda gördü budu ağ div nərildəyə-nərildəyə gəlir. Oğlan
tez oxu qayanın altından götürüb düz onun alının
ortasından vurdu. Div xırıldayıb yerə sərildi. Oğlan çöldən
qayıdanda əhvalatı onlara danişdı. Kişi div dedi:

- Aman günüdür, günbatan tərəfə getmə ha. Onun qardaşı
qara divdən yaxa qurtarammarsan. Oğlan hərdənbir sürüünü
günbatan tərəfə apardı. Qara divin qalasında keşik çəkən
aslanı qaplanı elə almaq üçün onlara bir-iki qoyun kəsib
atdı. Bu vəhşi heyvanlar tez bir zamanda oğlana isinişdilər.

Bir gün yenə oğlan sürüünü günbatana sürdü. Aslanla
qaplanı bir-iki qoyun kəsib atdı. Onlar ət yeməyə məşğul
olarkən oğlan qalaçaya girdi, gördü qara div xorram yatıb.
Oğlan tez oxu yaya qoyub onun alının ortasından vurdu.
Qara div bağıra-bağıra öldü. Oğlan aslanla qaplanı yanına
alıb sürüyə tərəf gələndə gördü ki, bir az aralıda qara divin

davarları bulud kimi yatisib. Tez onları da haylayıb öz sürüsünə qatdı. O, aslanı-qaplanı da yanına alıb sürünenin dalınca divlərin yanına gəldi. Hər şeyi onlara nağıl etdi sözünü xahişlə tamama yetirdi:

- Siz mənə ata-ana olmusuz. Mən sizdən çox raziyam. İndi izin verin gedib analağimdən qisasımı alım. Həm də atamdan xəbər tutum.

Divlər ağlayıb oğlanı yola saldilar. Oğlan aslanı-qaplanı da yanına salıb öz vilayətlərinə üz qoydu. Gəlhagəl gəlib bir bulağın başına çatdı. Gördü ki, əkdiyi ərik dənələri göyərib qollu-budaqlı iri ağaç olublar. Oğlan gördü ki, kəndlərinə az yol qalıb. Odur ki, aslanla qaplanı ərik ağaclarına bağlayıb dedi:

- Burda dincəlin, mən bir azdan qayídaram. Sizi özümnən kəndə aparmaq istəmirəm, deyirəm camaat görüb qorxar.

Aslanla qaplan ağacların kölgəsində uzandılar. Oğlan daban aldı kəndlərinə. Kəndə girəndə gördü ki, heç kəs yoxdu. Oğlan məəttəl qaldı. Evlərinin qapısından içəri girəndə ögey bacısını gördü. Oğlan onu dodaqlarının iriliyindən tanıdı. Qız nə qız, lay bir divar, dişləri balta boyda. Oğlan şübhələndi ki, bəlkə elə bu kədinin camaatını yeyib qurtarib. İstədi qaça, kız bayaq ha özünü qapiya saldı.

- Acıdan ölürdüm, səni əldən buraxmaram.

Oğlan dedi:

- Necə olsa, sən mənim ögey bacımsan, mənə qıyma.

Adamyeyən qız dedi:

- İrast ki, belədir ögey bacına rəhmin gəlsin. Ona əziyyət vermə. Uzan qabağında səni rahatca yeyim.

Oğlan baxdı adamyeyən qızın ondan əl çəkmək fikri yoxdur. Odur ki, hiyləyə əl atdı:

- Bacı, qoy sən deyən olsun. Ancaq qoy çıxmı damın üstünə, ayaqlarımı bacadan sallayıb. Sən də məni ayaqlarından yeməyə başla, nə mən sənin üzünü görüm, ağlayım, nə də sən mənim üzümü görüb heyfslən.

Adamyeyən qız oğlanın dediyinə razı oldu. Oğlanın çölə çıxmağı ilə qaçmağı bir oldu. Adamyeyən qız tez onun dalına düşdü. Oğlan özünü qaplanla aslana çatdırıldı, onları ərik ağacından açdı. Aslanla qaplan adamyeyən qızı tikə-parça etdilər, iliyindən sümüyünəcən yedilər. Onların da canı qurtardı. Burda göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağlı deyənin.



Atanın vəsiyyəti

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişi özünə görə varlı-karlı idi. Odur ki, heç kimə möhtac olmazdı. Bir gün kişi əhvalının qarışdığını görüb oğlunu yanına çağırırdı.

- Oğul, nə qədər var-karım var, sənə qalır. Ancaq iş var-karda deyil, gərək həm də ağıllı olasan. Sənə üç vəsiyyətim var. Birinci vəsiyyətim odur ki, heç kimdən borc pul almazsan. İkinci vəsiyyətim budur ki, malivə gözündən qırağa qoymazsan. Üçüncü vəsiyyətim də budur ki, arvadı özbaşına buraxma. İller ötdü. Bir gün oğlanın yadına atasının sözləri düşdü. Ürəyində götür-qoy elədi ki, bu sözləri atam elə-belə deməyib, gərək onun dediklərini sınaqdan keçirəm. Oğlan həmişə bir yerdə yeyib-içdiyi dostundan min təmən borc istədi. Dostu baş üstə deyib, səhərisi gün min təmən pulu dəsmala qoyub düyünlədi. Oğlanın evinə gətirdi. Bu oğlanın bir otağı var idi ki, ora heç kim giro bilməzdi və həmişə otağın qapısını bağlayıb açarı özüylə dolandırardı. Oğlan dostonun gətirdiyi pulu həmən otaqda divardakı mixçadan asdı. Bir gün qonşusu at üçün ona ağız açdı.

- Qonşu, atı ver, dəyirmana yarım pud buğda aparacam, axşamüstü atı qaytarıb gətirərem.

Oğlan dedi:

- Atı verməyinə verim, ancaq onu çox yükləmə, balalıqdır.

Oğlan atı gətirib qonşusuna verdi və özü də başladı qarabaqara onu güdməyə. Gördü, sən ölməyəsən, gavurun oğlu atın belinə iki tay buğdanı birdən qoydu və pis-pis söyüsləri at sahibinin ünvanına yağıdırıb, üstəlik özü də atı mindi, yola düşdü. Oğlanın az qalırdı bağıri çatlaya, ancaq əlacı yox idi, atasının sözünü sınaqdan çıxartdığı üçün dözməliyidi. Odur ki, yana-yana qonşusunu izlədi. At bir arxdan hoppananda bala saldı. Mürtəd balası tez atdan düşüb arxin kənarında bir çala qazdı, atın balasını orda

quylayıb yoluna davam etdi. Oğlan gəlib atın balasının ölüsünü ordan çıxardı, təpədən dırnağa onu yaxşıca söydü, evə gətirib yaxşıca duzlayıb, onu da həmin otağında ayrı bir mixçadan asdı. Bir gün oğlanın borc pul aldığı dostu qapını kəsdi:

- Ay qardaş, xata satın almadım ki, sənə borc pul verdim. Bu qədər də borc yiğilar? İndi pul mənim özümə lazımdı, qalmışam dördgöz.

Oğlan dedi:

- Dostum, axı biz ağırlığımız qədər duz-çörək yemişik. İndi min tüməndən yana məni bu qədər qısnayırsan. Əlimə pul gələn kimi borcunu qaytaracam. Oğlanın dostu deyinə-deyinə qapıdan uzaqlaşdı. Bu dəmdə oğlanın qaynanası gəldi.

- Başıva dönüm, ay belə kürəkən. Baldızıvin toyudur, arvad-uşağı da götür gedək. Fayton küçədə müntəzir dayanıb.

Oğlan dedi:

- Mənim işim var, qızına icazə verirəm, uşağını da götürüb səninlə getsin. Toy qurtarandan sonra onları gətirərsən. Arvad qızını və nəvəsini götürüb faytona mindi və oğlana əl eləyib yola düşdülər. Onlar yolda olsunlar. sənə kimdən deyim, oğlandan. Oğlan qiyafləsini dəyişdi, bir xeyli pul götürüb, papağını gözünün üstünə keçirdi, atlandı onların dalınca. Oğlan toyda o qədər pul xərclədi ki, hamının ağızı açıla qalmışdı. Qız evi onu oğlan evinin, oğlan evi isə onu qız evinin adamı bilirdi. Oğlan göz qoyub gördü ki, arvadiyla qaynanası ondan göz çəkmir, onun pulu onların da ağılını başından alıb. Odur ki, oğlan eləmədi tənbəllik, yaxınlaşdı qaynanasına, arvadını nişan verib onları görüşdürməyi ondan təvəqqələdi və arvadın ovcuna siftə kimi bir dəstə pul basdı. Arvad qızıyla nə piçıldı şədidi, nə piçıldı şədidi, qayıdır oğlana dedi:

- Qız razıdı, ancaq deyir gərək əl-ayaq çekilə, hamı dağılışib gedə, sonra.

Oğlan razı oldu. Hamı dağılışandan sonra qaranlıq bir otaqda qızla bir az zarafatlaşdı, əvəzində isə bir xeyli pul verib qapıdan çıxdı və qapının astanasında mələyən uşağını görüb tez onu qucağına aldı, haydı mindi atına. Elə ki, evə çatdı, uşağını öz otağına qoyub, qabağına olmazın yeməli tökdü ki, uşağın həm başı qarışın, həm də ac qalmasın. Oğlan otağın qapısını bağlayıb, açarı cibinə qoydu. Səhəri gün oğlanın dostu pulun dalınca dababasma gəlməşdi. Onlar burda pul üstündə sözləşməkdə olsunlar, sizə kimdən deyim, oğlanın arvadıyla qaynanasından. Onlar uşağı nə qədər axtardılar, tapa bilmədilər. Qız dayanmadan gözünün yaşını axıdındı ki, ərim məni öldürəcək. Qızın anası ona toxraqlıq verdi:

- Qorxma, dur gedək evinə. Mən kürəkəni inandıracam ki, uşaq bir gecənin içində xəstələnib ölüb.

Oğlan həyətdə atın quşqununu düzəldərkən gördü, budur, arvadı ilə qaynanası suları süzülə-süzülə hasar qapısından girdilər. Arvad dil boğaza qoymurdu:

- Kürəkən, sənin başına dönüm, qurbanın olum, özünü toxraq tut, bir söz deyim. Uşağın toya getdiyimiz günün gecəsi xəstələnib öldü. Bir dəqiqliğin içində elə bil bir çraqlı idi, pülədin keçdi. Dedim, qızımı bacısının toyunda sevindirərəm, o yazıq peşman oldu.

Oğlan qaynanasını sözünü davam etməyə qoymadı:

- Ay kişinin qızı, bundan yana niyə bu qədər narahat olursan, ağacın köküնə ziyan dəyməsin. Oğlanın cavabından rahatlanan qaynanası onu bağırına basdı. Üzünü qızına tutub dedi:

- Gördün, qızım, mən deyirdim axı, kürəkənim ağıllıdı, döyümlüdü. Dünyada onun tay-bərabəri ola bilməz. Oğlan şirin diliylə onları bir az da arxayı salıb evə gətirdi və dedi:

- Ay arvad, yaxşı ki, bü gün anan buradadı. Köməkləşib yaxşı bir yemək hazırlayın, axşam iki nəfər qonaq gələcək.

Ana-bala tamam-kamal rahatlanıb, başladılar yemək tədarükünə. Oğlan gedib borc pul aldığı dostunu və

qonşusunu qonaq götirdi. Bir az yeyib-içdikdən sonra oğlan arvadını çağırıb dedi:

- Ay arvad, bunlardan əziz qonağım olmayacaq ki, al bu açarı, get mənim otağımı aç. Orada bir qarpız var, onu götür gör.

Arvadı açarı alıb anası ilə birlikdə ərinin otağının qapısını açıb içəri girdilər. Uşağı burada görüb qəşş eləyib yixıldılar. Oğlan bir xeyli gözləyib gördü ki, bunlar gəlib çıxmadı.

- Ay qonşu, sən bu ailəyə məhrəm adamsan. Dur, get, gör arvad niyə gəlib çıxmadı.

Qonşusu tənbəllik eləməyib ayağa qalxdı. Gəlib otağa girəndə gördü ki, paho, dünən quyladığı atın balası müqəvvaya dönüb divardan asılıb. Arından geri dönəmmədi. Oğlan onun da qayıdır gəlmədiyini görüb dostuna dedi:

- Dur, gedək, görək, bunlara nə dərd üz verib ki, hamısı o otaqda batıb qalıblar.

Oğlan otağın qapısı ağızında dostunu qabağa verdi. Dostu içəri keçən kimi həmən öz dəsmalını tanıdı. Gördü ki, pulu necə verib elə də durur, heç düyüünü də açılmayıb. O da xəcalət içinde qalıb tər tökdü. Oğlan atasının vəsiyyətini onlara dedi. Əvvəlcə dostunun pulunu həmən dəsmalda ona verib, qapıdan qovdu. Sonra qonşusunun pis-pis söyüşlərini özünə qaytarıb qapısından rədd elədi. Qaldı arvadı, onu da boşayıb körpəsinin tərbiyəsiylə məşğul olmaq üçün bir dayə tutdu. Ata-bala xoş gün gördülər. Siz də xoş gün görəsiniz.



İlan qız

Bir oğlan bir cada yolnan gedirmiş, baxıb görür ki, bir qız qayanın cabasında oturub. Bir gözəl nazənin qızdı. Bu qiza çox baxır-baxır, deyir:

- Aman allah, bax bu dadi-bistat yerdə elat gedib, bu qız niyə burda oturub?

Oğlan atı bağlayır bir ağaçca, qalxıb çıxır o qayanın cabasına. Çıxır ora, çıxanda bu qiza salam verib deyir:

- Bacı, burda niyə oturmusun?

Qız deyir ki, ay qardaş, mən köçdən qalmışam. Ta belə düz yerdə, açıq yerdə istəmirəm ələ keçəm, elə qayanın burasın özümə siğinacaq qayırmışam. Nə bilim, burda yaşıyıram.

Oğlan deyir:

- A bacı, bə qabağı qısa gələcək, sən bırda neyniyəssən?

Qız deyir:

- İndi ölüm-qalam, nəysə burdayam.

Oğlan deyir ki, indi sən icazə versən, səni aparım evə. Hesabda bu oğlan da gözəl olur, həm də subay olur. Buna çox meyli yapışır. Qız deyir:

- Gedərəm, Allah məni sənə urcah çıxardıb da.

Oğlan bunu alır atın tərkini, ta indi hara ova gedəciydisə, deyir, elə mən ovumu tapmışam. Ata-ana, bacı-qardaş görür ki, nə ov eləmiyib, nə heç bir şey, amma bir nazəni xanım gətirir. Gətirir bunu atdan qoyur yerə, deyir:

- Ay bacım, ay qardaşım arvadı, buna biçin-tikin, yaxşı paltar geydirin, yemək verin. Bu köçdən qalıb, obadan ayrı düşüb. Bunu yedizdirillər, geyindirillər, yaxşı evdə saxlıyıllar. Oğlanın bacıları deyir ki, elə indi ki, sən bunu tapmisan, saxlayaq gələn oba vaxtına kimi. İndi ki meylin bunadı, biz yiyyəsiz toy eliyə bilmənik da, elə evdə qız kimi, bacın kimi saxlayaqq. Elə ki, elat qayıdacaq, necə olsa, yiyyəsi var da – qardaşdan, bacıdan soraqlıyallar ki, ölüsündən-

dirisindən qalır? Onda biz gedərik icazə alarıq. Deyərik, qızı biz gətirmişik, bacımız kimi gözümüz üstə saxlamışıq. Bizim də oğlan vurulubdu buna, icazə verin, sənni-mənni toy eliyək. Bu adnan, bu niyyətnən saxlıyıllar, el gələr. İndi bir qış dolanır, qalır oba köçməyə. Oğlan durur, atı minir, bu obadan o obaya, o dağdan bu dağa soraqhyır. Sizin bir qızınız qalibdi, biz tapmışıq, biz gətirmişik. Nə təər, necə, heç kim heç vaxt demir ki, bizim adamımız itib, ya siz tapmışınız Hər elatı gəzir, obalardan xəbər tutur. Sonra ta baxır, görür ki, bu belə deyil. Gəlir qızı deyir ki, vallah, neçə gündü bu dağları gəzirəm. Belə də bax, hər yerdə də, hər çadırın qabağında da bu söhbəti açıram. Axi sənin heç sahabın çıxmır. Qız deyir:

- A canım-gözüm, bəlkə itiblər. İndi ki, allah məni saa yetirib, məni sevirsən, mən də gəlib oturmuşam, bir ildi sənin çörəyini yeyirəm. Özünüzün fikriniz nədi, eləyin. Aha, burdan arxayın düşəndən sonra bunlar gətirib toy eliyillər. Bunlar evlənir. Evlənəndən sonra beş keçir, üç keçir. Bir gün oğlan kəndi gəzirmiş. Oğlan da bir yaxşı sayılıb-seçilən adamıdı. Birdən xəbər gəlir ki, tacir gəlib, orda belə mal satır, par-parça satır. Bu oğlan deyir, gedim görüm mənim nişanlıma layiq paltar olarsa, alım aparım. Hə, oğlan gedir-görür bir gözəl parça var ki, elə gəlin buna yaraşır, bu da ona. Bundan neçə metr alır gətirir, deyir:

- Ay mənim xanımım, ay mənim gözəlim, gör saa necə paltar almışam.

Bu gəlin alır bunu əlinə, əninə-bəninə baxır, deyir:

- Bu nədi ki, nə olan şeydi ki, Qaf dağının otunnandı da. Yox, bunun o qədir ömrü olmaz. Parlaqlığına baxmagınən. Qaf dağının otundan hazırlanıb, bu bir şey deyil. Qaytar apar.

Oğlan bunu alanda axı tacir bunu ölçüb-kəsib verib. Tacir deyir:

- Oğlan, sən məni aldadırdın, ya nə təhər. Almıyacıydın, mənim malımı niyə kəsdirirdin?

Oğlan deyir:

- Vallah, mənim elə xoşuma gəldi. Aldım apardım. Yoldaşım bəyənmədi.

Tacir soruşdu:

- Niyə bəyənmədi? Bu gözəllikdə parçanı da bəyənməzlər?

Oğlan dedi:

- Aldı əninə-bəninə baxdı. Dedi ki, bu nəmənə şeydi ki, bunu bu qiymətə alırsan. Bu Qaf dağının otunnandı, oğlan belə deyəndə tacir buna bir az fikir verir, soruştur ki, ədə, o qızı sən hardan almışan?

Deyir:

- Ay canım, sənə nə var. Mənim pulumu bəri elə. Sa nə var mən bunu hardan almışam?

İndi şeytan ölmüyüb ki, deyillər ki, bir yerdən tapıb gətirib. Heç dədəsi bilinmir, nənəsi bilinmir. Amma gözəlliyinə söz yoxdu.

Bu tacir uzun ömürlü olub hər şeyi bilirmiş. Oğlanın şəstini-bəstini baxır. Deyir:

- Ay oğlan mənim malımı qaytarırsansa, sözüm yox, amma o qızı əgər sən bir səhradan, bir xarabalıqdan tapmışansa, o qızı iləndi. Oğlan deyir:

- Əmi, sən nə danışırsan, gözəlliyi bu, bir il elə belə evimizdə saxlamışıq. Bacımnan yatıb, anamnan bir yerdə oturub durub. Axı o niyə ilan olur, bir ildən də sonra soraqlaşmışıq, elin-günün tapmamışıq, toy eləmişik. Sən nə danışırsan?

Tacir deyir:

- Oğlan, parçanı bəri elə, ala pulu, ancaq onu sən yoxluyub bilə bilərsən. Oğlan soruştur ki, nə təhər yoxluyum. Tacir deyir:

- Sən onu yoxlagınən. Əgər bir şey başa düşsən, adım bu, yerim-yurdum bu, xəbər verərsən, deyərəm ondan canını nə təhər qurtararsan.

Bu oğlan soruştur ki, axı mən onu nə təhər yoxluyum. Deyir ki, yorğun-yorğun hara get, hardan gəl, başını

qoyginən gəlinin dizinin üstünə, denən, elə yorulmuşam, elə yuxum gəlir. Mənim başımı bir az sığalla, ənə-bənə, mən bir az yuxuya gedim.

Oğlan özünü vurur yuxuluğa, müşa-mış yatır. Bu əyilib baxıb görür ki, vallah, elə ha sığallayır oğlan dinmir. Bunun başını qoyur balınca, özü durur gedir unnuğa. Unnuğun qabağında bu cildi soyunur qoyur yerə. İlən cildini geyinir, olur bir əjdaha. Əjdaha olandan sonra, dörd dirəkli evimiş, bu qalxır bu dirəkdən o dirəyə, o dirəkdən bu dirəyə. Bu tirin arasından, ordan-burdan bir siçandan, qurddan-quşdan udur. Udandan sonra oğlan gözünün altından baxır, aman allah, bunun əlindən nə qurtarar? Ta heç, sus-pus dinmir. Siçandan-zaddan tutandan sonra, görür, yavaş-yavaş dirəklərə sarınıb gəlir. Belə olandan sonra bu yerə düşəndə oğlan bir eh eliyir, ənə-bənə qolun-qızın tərpədəndə, bu tez cilddən çıxır, olur həmən qız. Deyir:

- Getmişdim su içməyə.

Axi başı bunun dizinin üstəydi. Oğlan durur, deyir:

- Mən səfərə çıxıram.

Bilir ki, indi bu tacir hara gedəcək. Atı minir, düşür tacirin dalına. De bu kənd, o kənd, ənə-bənə, burdan gedir, hay vurur-çıxır Şəki, Bakı, taciri tapır, deyir:

- Ay əmi, sa qurban olum. Bax mən belə gördüm. Elə sən deyən düzdü. Bu bir əjdahadı ki, bunun əlindən qaçıb qurtarmaq olmaz. Tacir deyir:

- Ay oğlan, onu sən indi o qədər oxşayırsan ki, səni sığallayıb-tumarlayır. Elə ki ona bir şillə virassan ha, elə səni vuracaq ki, qara tuluq olassan.

Oğlan deyir:

- Əmi, başına dolanım, ay tacir, bə mən neyniyim?

Deyir ki, ədə, onu heç vaxt öldürə bilməzsən. Bəlkə təndirə sala bilərsən.

Tacir oğlani öyrədir. Deyir ki, xəmir elə, nə ana çağır, nə bacı. Denə ki, gə görək, bu çörəyi nə təhər yayıllar,

yapıllar. Sən yay, mən yapım, mən yayım, sən yap. Özümüz
bişirək, özümüz yeyək. Belə-belə örgət. Heç kim olmasın.

Oğlan durur gəlir. Bunu oxşayır ənə-bənə ki, havağa
kimi qonşu gəlib bizə kömək eliyəcək, havağa kimi anam-
bacım gəlib bizə kömək eliyəcək.

Durur deyir ki, gətir sən bir az xəmir elə, mən də
təndiri salım. Mən yayım sən yap, sən yay mən yapım. Qız
gedir, xəmir eliyir. Oğlan da gedir təndirə belə yaxşı-yaxşı
kötüklər, odunlar salır. Oğlan deyir:

- Hə, indi gəl kündəliyək.

Uzun sözün gödəyi, təndirin nə ki, yaraşığı var,
hamisini düzüllər. Oğlan deyir:

- İndi ala salgınən əppəkyapanın üstünə, vur təndirə.

Qız deyir:

- Yox, mən bu oddan qorxuram.

Oğlan deyir:

- Ma ver, mən birin-ikisin vurum, ondan sonra sən vur.

Oğlan papağın çıxardır, qoyur yerə. Lavaşı salır, de
birin, de ikisin. İkişi düşür, birin çıxardır. Belə-belə oğlan
deyir:

- Hə, indi ma noldu? Gəl indi də mən yayım, sən yapğınən.

Bir az o yana eliyir, bir az bu yana, qızə deyir:

- Əlini qoy bura, bir əlini də belə tut. Əyil bərk vur.

Elə bu əlini təndirin badına qoyub əppəkyapanı
təndirə vuranda oğlan daldan qaldırıb salır təndirə. Təndirə
salanda bu bir nalə çəkir, bir səs çıxardır ki, oğlanın ürəyi
gedir qalır təndirin başında. Bir vaxt ayılıb görür ki, təndir
küllənib. Əyilib baxanda görür ki, qız ilan şəklində təndirin
dibində kül olub. Demə, salınanda arvad donunda yanında
ilan şəklinə düşür. Qayıdır şısdən, kösövdən götürür, onu
tərpədir, görür yanib olub kül, ancaq ilan şəkli belə təndirin
hərrəməsindədi. Oğlanın bundan canı qurtarır. Şad-xürrəm
yaşayır.



Üç qardaş

Biri var idi, biri yox idi, üç qardaş var idi. Bunlar çox kasib dolanırdılar. Talelərindən şikayət edirdilər. Bir gün qardaşların üçü də bəxtlərini axtarmaq üçün yola düzəlirlər. Az getdilər, çox getdilər, iynəyərim yol getdilər, gəlib iki qoşa dağa rast gəldilər. Oturub dincəlmək istədilər. Bir də gördülər ki, bu iki qoşa dağın arasından nurani bir qoca kişi çıxdı. Nurani qoca qardaşlardan soruşdu:

- Oğul, hara gedirsiniz?

Böyük qardaş cavab verdi:

- Bəxtimizi axtarmağa gedirik.

Bir az dincəldikdən sonra qardaşlar qoca ilə söhbət edə-edə yollarına davam etdilər.

Qoca böyük qardaşa dedi:

- Sən bəxti nədə istərdin?

Bu vaxt onların qarşısına böyük bir qoyun sürüsü çıxdı. Oğlan qoyun sürüsünü göstərib dedi:

- Elə bir sürüm olsa, heç nə istəmərəm.

Qoca dedi:

- Elə o sürüünü bağışladım sənə. Get erkəcini çək apar.

Böyük qardaş sürüünü çəkib apardı.

Böyük qardaş sürüünü çəkib aparmaqda olsun, bunlar yollarına davam edib, gəlib bir şəhərin kənarına çatdılar. Qoca dayanıb ortancıl qardaşdan soruşdu:

- Oğul, sən nə istərdin olsun?

Ortancıl oğlan qarşidakı böyük bağı, imarəti göstərib dedi:

- Ağa, elə bir həyətim olsa, kasıblığın daşını ataram.

Qoca dedi:

- Oğul, o imarəti, bağı sənə verirəm. Get orda yaşa. Ortancıl oğlan sevincək olub imarətə getdi. Qoca kiçik qardaşı da götürüb yola davam etdi.

Yolda qoca kiçik qardaşdan soruşdu:

- Oğul, sənin istədiyin nədi?

Kiçik qardaş dedi:

- Ağa, mən nə var-dövlət, nə də pul istəyirəm. Mən bir halal süd əmmiş qız axtarıram ki, evlənim.

Qoca dedi:

- Paho, oğul, sən istədiyin çox çətindi. Yer üzündə cəmi iki halal süd əmmiş var. Onlardan biri ərə gedib iki uşaq anasıdı, o birinin də bu gün toyudu. Amma fikir eləmə. O toyu olan gəlin sənin olacaq.

Oğlan dedi:

- Ağa, nə danışırsan? Başqasının gəlinini almaq olar?

Qoca dedi:

- Fikir eləmə. O mənim əlimdədi. Qızı alan halal süd əmmiş oğlan deyil. Qız ona getsə, bədbəxt olacaq. Buna görə həm sən axtaranı tapıb verərəm sənə, həm də o yazığı bədbəxtlikdən qurtararam. İndi isə sən həmin toyu getməlisən. Sənə tapşırıqlarımı yaxşı yadında saxlarsan ki, iş baş tutsun.

Oğlan soruşdu:

- O nə şərtdi?

Qoca dedi:

- Sən gərək gəlini köçürəndə gəlin minən atın cilovundan tutub deyəsən:

- Bu mənim nişanlımdı. Hara aparırsınız? Camaat səni döyüb qovmaq istəyəcək. Amma sən sözündən dönməzsən.

Oğlan dedi:

-Ağa, qorxuram məni öldürərlər.

Qoca dedi:

- Sənin sonrası ilə işin yoxdu. Mən gəlib çıxacam.

Kiçik qardaş qoca necə ki, demişdi elə də etdi. Yapışdı atın cilovundan ki, bu mənim nişanlımdı. Hara aparırsınız? Bir-iki adam bunu ağılsız bilib, döyüb qovmaq istədikdə qoca görünüb dedi:

- Onu niyə döymək istəyirsiniz? Kim gəlib yalandan başqasının gəlininə sahib çıxar?

Oğlanın adamları qocanın sözlərinə fikir vermədilər. Kiçik qardaşı vurub öldürmək istədilər. Bəyin qardaşı belindən qılıncını çəkib oğlanı vurmaq istədikdə qoca onun qılıncını əlində daşa döndərdi. Hamı bu işə məttəl qaldı. Qorxuya düşüb ona inandılar.

Qoca dedi:

- Nahaq qan tökməyin. Bu oğlan düz deyir. Atın cilovunu verin gəlinin əlinə, at oğlan gedən tərəfə getsə, onundu, yox bəyə tərəf getsə bəyindi.

Atın cilovunu verdilər gəlinin əlinə, at üz qoydu kiçik qardaşın ardınca gün çıxan tərəfə getməyə.

Oğlan qıznan gəlib axşama yaxın bir dağ döşünə çatdı. Atdan düşüb əyləndilər. Oğlan dedi:

-Mən səni ağ günündən elədim. Sən dövlətli qızı, mən kasib bir oğlan. Evim, eşiym yox, səni harda saxlayacam.

Qız dedi:

-Fikir eləmə, qismətimizi bir edən kişi, köməyimizə çatar.

Oğlan fikirli əynindəki arxalığını çıxardıb saldı yerə. Qızla qol-boyun olub yatdı. Səhər oğlan duranda gözlərinə inanmadı. Elə bildi onu qara basır. Odu ki, qızı oyatdı, dur bax, gör bu həqiqətdi, yoxsa məni qara basır. Qız oyandı. Gördü ki, bir gözəl imarətin içərisindəirlər. Qız sevindi. Qollarını oğlanın boynuna salıb dedi:

- Gördün, qismətimizi bir edən kişi köməyimizə çatdı.

O gündən oğlanla qız həmin imarətdə xoş günlər keçirməyə başladılar. Bunlar burada yaşamaqda olsun görək nurani qoca necə oldu.

Bir müddət keçdikdən sonra qoca dedi ki, gedim görüm qardaşlar necə yaşayırlar. Onları sınavım, bir vaxtı kasib olublar, görüm kasıbin qədrini bilirlər? Qoca sail paltaında əvvəlcə böyük qardaşın yaşadığı dağa gəlib çıxdı. Gördü ki, böyük qardaşın var-dövləti yerə-göyə sığışdırır. Bir sürü qoyun azi on qat çoxalıb. Qoca sürüünün yanına gəldi.

Böyük qardaş gördü ki, bir sail gəlir. Açığı tutdu.
Qışqırkı ki:

- Ey qoca, bura niyə gəlmisən?

Qoca dedi:

- Başına dönüm, Allah yolunda qolundan qopandan ver gedim.

Böyük qardaş dedi:

- Qoca, mənim sənə verməlim yoxdu.

Qoca dedi:

- Qadan alım, bu var-dövləti sənə Allah verib. Sən də onun yaziq bəndəsini əliboş yola salma. O qara qoyun südündən ver, bir az yeyim gedim.

Oğlan acıqlanıb çomağını qocanın üstünə çəkib dedi:

- Ey qoca, əcəlin mənim əlimdə tamam olmamış burdan çıx get, hər yolunan ötənə mən süd versəydim, indi lütün biriyydim.

Qoca oğlana baxıb dedi:

- Oğul, mən sail deyiləm. Bu var-dövləti sənə verən qocayam. Səni sınayırdım ki, görünüm bir vaxtı yoxsul olmusan, indi yoxsula necə baxırsan? Belə görünür ki, dünya mali səni aldadıb, yolundan çıxmışan.

Qoca böyük qardaşın bütün qoyun sürüsünü daş eləyib yoluna davam etdi. Gəlib ortancıl qardaşın yaşadığı şəhərə çatdı, onun imarətinin qarşısında dayandı. Gördü ki, ortancıl qardaşın bir bağlı var, Gülüstani-İrəm bunun yanında heç nədi.

Qoca ortancıl qardaşa dedi:

- Oğul, Allah sağlığına qismət eləsin, yaxşı bağın var. Allah yolunda onun barından bir az da mənə ver, çıxmı gedim.

Oğlan dedi:

- Hər gəlib-gedənə bağın barın paylasam, onda gərək mənə heç nə qalmaya. Çıx get.

Qoca nə qədər yalvardısa, oğlan ona heç nə vermədi. Ortancıl oğlanın da bərkliyini görüb qoca dedi:

-Oğlan, mən sənə sail deyiləm. Bu həyəti sənə verən qocayam. Səni sinayırdım. İndi gördüm ki, sən də böyük qardaşın kimi bərksən. Bir vaxtı yoxsul olmusan, indi gərək yoxsulun qəlbini qırmayasan. Belə görünür ki, dünya malı səni də qudurdu.

Qoca ortancıl qardaşın bağıını, imarətini də daşa döndərib yoluna düzəldi. Az gəldi, çox gəldi. Gəlib kiçik qardaş yaşıyan dağın ətəyinə yetişdi. Kiçik qardaş cütlə yer əkirdi. Gördü bir sail gəlir. Əli ilə işarə etdi ki, bura gəl. Qoca kişi qardaşın yanına gəldi. Oğlan qocanın vəziyyətinə ürəkdən acıdı.

Kiçik qardaş öz imarətini qocaya göstərib dedi:

-Əmi, sən get o imarətə. Mən də öküzləri açım buraxım örüşə, gəlim.

Qoca oğlanın imarətinə gəldi. Gördü həyətdə üç-dörd uşaq, bir gəlin var. Gəlin qocanı mehribanlıqla qarşılıdı. Bir azdan kiçik qardaş gəldi. Arvadına dedi ki, bu kişi axşam bizə qonaqdı.

Gəlin dedi:

-Qonaq Allah qonağıdı, nə vaxt gəlsə gözümüz üstə əziz yeri var.

Qoca dedi:

-Yox, mən axşam qalmışacam. Qolunuzdan azdan-çoxdan nə qopursa, verin gedim.

Oğlan dedi:

-Əmi, bu gün səni heç hara buraxmaram. Əziz qonağımızsan, qalarsan, sabah gedərsən də özün bilərsən, qalarsan da öz evindi.

Qoca həmin gecəni orada yatdı. Səhər durub getmək istədi. Kiçik oğlan qocaya o qədər var-dövlət bağışladı ki, bir dəvə karvanı yerdən götürməzdı. Qoca kiçik qardaşın bu əliaçıqlığın, mərdliyin gördükdə üzəyində ona «əhsən» dedi. Qoca kiçik qardaşın ailəsi ilə mehriban görüşüb dedi:

-Oğul, mən sail deyiləm. Sail donuna girmiş nurani qocayam ki, bu xoşbəxt yaşayışı sənə vermişəm.

Oğlan qocanı tanıyıb ondan əl çəkmədi. Onun ayaqlarına yıxıldı. Qoca onu yerdən qaldırıb dedi:

- Oğul, mən gördüm ki, sən doğrudan dünyada ən yaxşı adamsan. Qəlbin, könlün toxdu. Yoxsulun qədir-qiyəmətin bilirsən. Get, Allah sənə daha uzun ömür versin. Xoşbəxt yaşayın. Bunu deyib qoca yoluna davam edib getdi. Deyirlər ki, o gündən sonra kiçik qardaş ilə arvad-uşağı uzun ömür sürdürülər. Onlar yeyib-içib yerə keçdilər. Siz də yeyin, için, dövrə keçin.



XII. XALQ HİKMƏTLƏRİ, ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

- * Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.**
- * Ağac səmtinə yixilar**
- * Ağilsız baş ayağa dinclik verməz.**
- * Alçaxda yatma—sel aparar,**
 Ucada yatma—yel aparar.
- * At olanda ot olmur, **
 Ot olanda at.
- * At görəndə axsayır, **
 Su görəndə susayır.
- * Aranda tutdan oldum, dağda qurutdan.**
- * Arxa su gələnəcən qurbağanın canı çıxar.**
- * Başını yarib ətəyinə qoz tökür.**
- * Bir qoyundan iki dəri çıxmaz.**
- * Bir gün duz yediyin yerə qırıq gün salam ver.**
- * Biri körpü tapmir keçə, biri su tapmir içə.**
- * Boş çuval bucaqda qalar.**
- * El üfürdü, sel köpürdü.**
- * Ərik bağın yoxdu ki, biləsən siğircin necə quşdu.**
- * Yalvarmaqdən sözdən olduq, ağlamaqdən
gözdən.**
- * Günbəzdə qoz qalmaz, səfəhdə söz.**
- * Gündüz gəzər obanı, gecə sancar dabanı.**
- * Ov marıxdan qorxar.**
- * Orağı kürk vaxtı, kürkü orax vaxtı alarlar.**
- * Hər buğlanan qazanda aş olmaz.**
- * Dilindəkin tullama, özaa düşman qazanma.
- * Dəniz suyu kimi nə içilir, nə keçilir.
- * Eşşəyin canı yananda bərk gedər.
- * İt hürdü, çərçi gəldi, elə bildim elçi gəldi.
- * Əlindən gəlsə adamı bir qaşıq su ilə boğar.
- * Dağ da olsan bağa daldalan.
- * Ay doğar gün dincələr.

- * Ay işığında qoz yiğmazlar.
- * Çölün qumu, çayın daşı.
- * Buğdam var demə, anbara tökməyincə,
Övladım var demə, evlənməyincə.
- * Hər axan su şirin olmaz.
- * Hər kəs öz yerində aslandır.
- * Gülü sevən tikanı da sevər.
- * İnək su içər süd olar, ilan su içər zəhər olar.
- * Kiminin başında tac, kimisi ac—yalavac.
- * Kimə lov, kimə plov.
- * Acın zəhləsi sudan gedər.
- * Şəkəri suya düşüb.
- * Dəryaya daş atmaqla suyu bulanmaz.
- * Keçi suyu bağırı—bağıra keçər.
- * Çay quşu çay daşı ilə vurular.
- * Çay yanında quyu qazmazlar.
- * Arxa su gələnə qədər, qurbağanın gözü bərələr.
- * Arxlar axar çay olar.
- * Dağ nə qədər uca olsa da, el üstündən yol salar.
- * Dağ suları dağdan gələr.
- * Bulaq özü tərpənməz, el—obanı ayağına gətirər.
- * Gülü yad etdikcə bülbü'lün fəryadı artar.
- * Tülükü heç vaxt suvaxlı dama çıxmaz.
- * Oğul olan gün oğuldur.
- * Daşa dedilər niyə daş oldun, dedi—daşı gördüm,
daş oldum...
- * Yağ iyələnməz, əsilitməz.
- * Özgə oğlundan oğul olmaz, tökmə ağıldan ağıl
olmaz.
- * Ağın adıdır, qaranın dadi.
- * Buğda hər əldə olar, çörək tək—tük evdə.
- * İtburnu həmişə itburnu gülü açar.
- * Uzun kəsov əl yandırmaz.
- * Yaş yaşadıqca ağıl başa gələr.
- * Yurddan çıxsan da, eldən çıxma.

- * «Bilmirəm» baş ağrıtmaz.
- * Əynim parıldayır, qarnım quruldayır.
- * Yay gününün yağıntısı qış gününün yavanlığıdır.
- * Oğlum oğul olsun, ona tapılmayan qız olsun.
- * Arvad qaldıran qanı, padşah qaldırammaz.
- * Külək əkər, firtına biçər.
- * Ot kök üstə bitər.
- * Əslini danan haramzadadır.
- * İgid oğul düşmənə basılmaz.
- * Ağac əyildi—sındı, igid əyildi—oldü.
- * Çevir ocağa, al qucağa.
- * Sözü deyən dəlidirsə, sözü eşidən ağıllı olsun gərək.
- * Arvadı ər saxlar, bostanı vər.
- * Məscid yixılanda minbərindən bəlli olar.
- * Dəvənin quyuğu olunca, qarışqanın başı olmaq yaxşıdır.
- * Yüz qoçun başını bir çoban kəsər.
- * Taraqqqa satan deyər hər gün yeddiləvin olsun.
- * Gey bezi, gəz düzü.
- * Bayram şəkərburasına dönmüsən.
- * Qonaq umduğunu yox, aldığıny yeyər.
- * Elə çalmağın da belə oynamağı olar.
- * Ana kor, bala kor, yiğilmişiq dama kor.
- * Gah gül olur satılar, gah çıxar taxta kasa!
- * Keçəl başını yudu da, daradı da!
- * Keçəl başından qorxar, kor gözlərindən.
- * Keçəl qız bəzənincə toy əldən gedər.
- * Keçəl qız bacısının saçı ilə öyünər.
- * Zırnaçı zorunu pufuna verər.
- * Əri çalar, arvadı çırtmıq vurar.
- * Təki çalan olsun oynayan tapılar.
- * Toy bəzəyi xonçadı.

- * Ağlamaqla günah bağışlanmaz.
- * Əcəl gəldi baş ağrısı bədənə.
- * Ölü Aslan diri dovşandan yaxşıdı.
- * Ömür bir iynədir sapı çox qısa.
- * Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam.

- * Ağa ağ deyiblər, qaraya qara.
- * Ağın adı var, qaranın dadı.
- * Yuvanı erkək quş tikər.
- * Erkək quşun yuvası olmaz.
- * Qarğı dedi: balam olandan isti həsrətəm.
- * Tuman geyməyinən arvadlıq olmaz.
- * Kor gözdə yaş olmaz.
- * İlan ilandı, o da torpağı bir tərəfi üstə yeyir.
- * Ağırılıq qızıl qala,
Yüngüllük başa bəla.
- * Ağilli adamın bir günü,
Axmağın min günündən yaxşıdır.
- * Dağ başında xırman qurma,
Sovurarsan, yel aparar.
- * Sel yanında dəyirman qurma,
Üyübərsən sel aparar.
- * Dəyirmana acıq eləyən
Çuvalını baş aparar.
- * El ad başına yiğilar
- * El nəğməsini eldən öyrənəllər.
- * El namusu elə düşər.
- * El keçən körpüdən sən də keç.
- * El şamı daim yanar.
- * Elə kor deyənin özü kor olar.
- * Eli olmayanın dili də olmaz
- * İnsan insana borşdu qalmaz.
- * Qonşu qızı öpülmüş olar.
- * Keçəl başda tük bitməz.
- * Ayaq üstə qırxi çıxıb.

- * Filankəsdən halva iyi gəlir.
- * İki çilpaq bir hamama yaraşar.
- * Atıcı atar tayıni tapar.
- * Həccdən gələn mən, xəbər verən sən?
- * Həccə gedən gəldi, saca gedən gəlmədi.
- * Bişmiş kəllə kimi dışını ağardır.
- * Arvadı arıx, inəyi arıx, atı arıx, Allah, bu darrıxdan nə vaxt qurtarrix?
- * Qoturam, qoymur oturam. Qaşıyıram, qanım çıxır, qaşımıram canım çıxır.
- * İtin qudurmuşduğunu üzünə deməzdər.
- * Ləçərə ləçər deyərsən, ləçəyini başıva atar.
- * İt nə qanır qayğanax nədi?
- * Açı bibəri qurt yeməz.
- * Filankəs vay-vay çanağıdı.
- * O qədər ölmədik ki, gordan carçımız gəldi.
- * Cölməkdə noxud sayındı.
- * Ariğın nəyi var ki, yoluğa da nə versin.
- * Sütdən çıxmış ağ qaşix deyilsən ki?
- * Qarnı ilə qan ağlayır.
- * Qarnı yasdan çıxdı.
- * Mufdə glliyyə belini qurban verər.
- * Erkəy eşşəh yani qoduxlu gəzməz.
- * Dilənçinin üzü qara torbası dolu olar.
- * Arım var, arım var, eşşəy arısı?
- * Duzu yiyib, duzdağı bulıyan.
- * On barmağı qızıl eliyib qabağına tutsan, yenə qanmaz.
- * Ölməmiş pələngin dərisini bölməzdər.
- * Dəlləh müşdəridən çoxdu.
- * Dilivin altındakı paxlanı çıxart.
- * Hır deyənə zir deyir (dilli adamlar haqqında deyilir).
- * Üzü tüpürçəhli, dalı boğmalı.

- * Yağış yağib çatdarı örtülüb?
 - * Çox uca oturub, bir az da başının dişdiyir.
 - * Hər yerini düzəltmişdih, qalmışdı dədəsinin goru?
 - * Bir yaniva soğan əh, bir yaniva sarımsax.
 - * Sənin adam olman üçün yüz il qanqal otdaman lazımdı.
- * Aya o qədər baxma ki, düşsün ayağının altına.
 - * Ananın çörəyi qızının yavannıxıdı.
 - * Xarala başdan qənaət edəllər.
 - * Çadırı altının qol uzun olar.

*

*

*

H.Zeynallının «Azərbaycan atalar sözü» (Bakı, 1926-cı il) kitabından seçilmişdir

- * Dama-dama göl olar, axa-axa sel olar.
- * Sığan sıdiyinin dənizə xeyri var.
- * Su mundarlıq(mirdarlıq) götürməz.
- * Qabağı yazdı, ömrü azdı.
- * Yağışdan qalanı yağmur apardı.
- * Sən vurmadın, mən yixmadım, bəs nə oldu?
- * Oddan kül törər, küldən od.
- * Mundarı mundar aparar.
- * Ağlayışını bilməyən ölüsünü mundarlayan.
- * Ölən inək südlü olar.
- * Yaxşı günə dözməyən, pis günə heç dözməz.
- * Yük təkməsə(təkməzsə), daş qəribliyə düşməz.
- * Özü eyləyenə çarə yoxdu.
- * İnsan xoş günə dözməz.
- * Adam sözünü adama deyər.
- * Dağ-dağla qonuşmaz, adam adamlı qonuşar.
- * Adam adama lazım olar.
- * Bulaq başdan bulanar.
- * Adam adımı bir kərə aldadar.
- * Kəsik baş söyləməz olar.
- * Ağrısız başa saqqız yapışdırma.

- * İki baş bir qazanda qaynamaz.
- * Göz qənimini tanıyar.(tanır)
- * Göz görməz, könül bulanmaz.
- * Boynum sindi yerini almaz.
- * Əl-əldən ötgündür.(üstündür)
- * Əl üstə çox əl var.
- * Qanı qan ilə yumuyublar.
- * Gül xarsız, gözəl nazsız olmaz.
- * Gözəl ağa çox gözəldi, bir çiban da yandan çıxartdı.
- * Ças biri iki görər.
- * Kora gecə-gündüz birdir.
- * Kar könlündəkini anlar.
- * Kosanı gün var ikən aldatmaq olmaz.
- * Kosaya rixşənd edənin top qara saqqalı gərək.
- * Nə yaraşır arığa gedə girə qoruğa.
- * Kök arıxlayıncı, arığın canı çıxar.(arıq əldən gedər)
- * Dərdli deyinən olar.
Yaxşı bez arşınsız da satılır
- * Naxoşun ağızını könlü armud istəyəndə yoxlallar.
- * Quduran qırx gündən artıq yaşamaz.
- * Dərdini gizləyən davasını bulamaz.
- * Ağır otur, batman gəl.
- * Acın qarnı doyar, gözü doymaz.
- * Heç kim qabaqdan yara götürməz.
- * Ac deyər doymazam, tox deyər acmazam.
- * Öylə ye ki, həmişə yeyəsən.
- * Əsnəmək əsnəmək gətirir.
- * Açıqlı başda ağıl olmaz.
- * Hirs gəlir göz qaralır, hirs gedər üz qaralır.
- * Qorxanın cütə faydası yoxdur.
- * Kəndi düşən ağlamaz.
- * Ürək öz dostunu tanır.

- * Yatanın oyaxdan xəbəri yoxdur.
- * Dəvə gözünü yumar, girər pambığa deyər heç kəs məni görmür.
- * Suda boğulan ilana sarılır.
- * Kamil insan kəlamından bəllidir.
- * Yer qatı, göy iraq.
- * Şor yer sümbül(sünbü'l)götürməz.
- * Cins cinsə əsər eyləməz.
- * Hər işildayana qızıl demərəm.
- * Bəndi selə vermə.
- * Araz! Altını da bilirəm, üstünü də.
- * Kül başına, ay Araz üstündən tərək atdanır(atlanır).
- * Şah ilə şilə pilav yemirəm əngim əngisi yağa(yaxud:bığlarım)batar.
- * Doğa doqqazacan, qatlıqlı aş qapıyacan.
- * Ölüm həqq(haqq), miras halal.
- * Yüz bilici olsan yenə bir bilməznən(bilməz ilə)daniş.
- * Ətə pul verməz, köftənin yekəsindən(böyügündən) yapışır.
- * Mərdin qapısı açıq olar(gərək).
- * Arı yeyib namusu dalına atıb.
- * Tənbələ iş buyur, sənə ağıl öyrətsin.
- * Dəliyə halva, gicə bal neyləsin.
- * Dəli dəliyə xoş gələr.
- * Dəli dəlini görəndə çomağın belinə qısar(yaxud:sancar).
- * Anlayana qul ol, anlamayana ağa olma.
- * Zirəklilik comərdlik gətirər.
- * İriz eşşəyin, fel gəlinindi.
- * At almamışdan axurunu bağlayır(tikir).
- * Yaxşı igid dahi gözlər, yaxşı at qabağı.
- * Dönmuş eşşəyi basmaq olmaz.
- * Buğda çörəyinin buynuzu olar.

- * Çörək açanı qılınc açmaz.
- * Nə balımı istəyirəm, nə bəlasını.
- * Südün dadını qısır əmən bilər.
- * Ağ ayranı itə tökərlər, qara mövüzü(möyücü)cibə tökərlər.
- * Şələni elə bağla götürəndə gücün çatsın.
- * Sulu-sulu yudum camırlı, kirli sərdim.
- * Eşşəyi öldürüb nali üçün axtarır.
- * Naxır yeri ilə gedib ata dana axtarır.
- * Culfa kəfənsiz olər.
- * Mürdəşir haqlıdır ölü necə ölür ölsün.
- * Başmaqçının başmaqı yırtıq olar.
- * Atılan ox geri qayıtmaz(dönməz).
- * Ağ libas tez çirkənlər.
- * Boş anbar, boş dağarcıq ha ölç ha.
- * İt qorxduğu yerə hürər.
- * İt itlə boğuşar, yolçunun işi rast gələr.
- * Bayram sümüyü ilə it kökəlməz.
- * İt qursağı yağı götürməz.
- * İt ayağını kim əsirgər.
- * İki it bir aslana dov (do) gələr.
- * İt itin dışındən qorxar.
- * Paxıl artsa qurd artar.
- * Yeyin at özünə qamçı vurdurmaz.
- * Arpa verilməyən at qamçı gücünə yeriməz.
- * Kor atın kor da nalbəndi olar.
- * Dəvəni yatırmasan yüklenməz.
- * Maya doğmaz nər doğar?
- * Camış ilə gəzən dananı qurd yeyər.
- * Südlü qoyun sürüdən ayrılmaz.
- * Açıq adama oyun öyrədər.
- * Açıq ağız ac qalmaz.
- * Ac yalavac qudurğan olar.
- * Özgənin qardaşı özgəyə qırğı gələr.

- * Yağlı əlin var sürt öz başına, başın yağılsa sox ocağa.
- * Piyadanın qaydasıdır atlıya gülər.
- * At minənindir, qılinc bağlayanın.
- * Kasıb çıxarın bilsə, gündəliyə mahut yeyər.
- * Yoxsulluğu gördüm yox olsun.
- * Əli boş olanın üzü də qara olar.
- * Borcunu verən dövlətlənər.
- * Yüz qayıçı borcu ödəməz.
- * Al ver deyiblər, al vermə deməyiblər.
- * Xanım qıran qabın səsi çıxmaz.
- * Fitnəlikdə malın saxla, salamatlıqda başın.
- * Mal gedər bir yerə, iman gedər min yerə.
- * Tapan tapanın olsa, naxırçı bəy olur.
- * Quldan xəta, ağadan əta.
- * İki adam bir adama qoşundur.
- * El ilə qaragün bayramdır.
- * El arxası çəmən olur.
- * Qonağa hörmət elə, əgərçi kafir olsa.
- * Qonaqdan saldırın yağışdan saldırıb.
- * Qonşu çörəyi qonşuya borcdur.
- * Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.
- * Məsləhətliləşdirilən aş dadlı olur.
- * Sözün yaxşısı baldan dadlıdır.
- * Söz sözü gətirər, arşını bez.
- * Kosa kəndə girməmiş yallısını başladı.
- * Kişi kişidən qorxmaz, amma utanar.
- * Hörmət hörmətdən qalxar.
- * Oğluna qız axtarınca, qızına oğul axtar.
- * Atlı ilə atsız bir dəyildir.
- * Hər buğlanan qazanda aş olmaz.
- * Çağrılmamış qonaq
- * Süpürülməmiş yerdə oturar.
- * Ərdəbil bir şəhərdi, hər kəs öz vəkili.

Qazan qaynayanda nə deyər

Bir padşah var idi. Padşah vəzirdən soruşur ki, qazan qaynıyanda nə deyər? Vəzir fikirləşir, heç bir söz tapammir. Padşah vəzirə 40 gün möhlət verir. Vəzir durur düşür yola. Görür ki, bir axsaq kişi yoldan gedir. Vəzir də ona yoldaş olur, gedillər yola, qabaqlarına meyit çıxır. Vəzir deyir: – Görən bu ölüdü, ya diridi? Bu axsaq kişi vəzirə deyir ki, ə bu nə axmaq kişidi. Necə yanı ölüdü, diridi?

Gedillər oturullar bir meşədə. Vəzir axsaq kişiye deyir ki, dur meşədən özünə bir yoldaş tap. Durub gedillər, gedillər, bir zəmi gəlir qabaqlarına. Vəzir deyir ki, görəsən bunu yiyesi yiyecek? Axsaq kişi deyir ki, ə bu doğrudan gicdi. Axşam gedillər axsaq kişisinin evinə. Axsaq kişi vəziri aparıb qoyur tavlıya. Axsaq kişinin bir qızı vardı. Deyir: – Ay dədə, bu kişi nə deyib ki, gic olub. Dədəsi deyir ki, yolda bir meyit gəlirdi, soruşdu ki, görən bu ölüdü, ya diridi?

– Dədə doğru deyir də. Deyir, görən bu ölüünün sahibi var, yerində adamı olacaq, ya olmayıacax? Qız soruşdu ki, dədə, ta nə dedi? Dedi: – Oturmuşdux meşədə, mənə dedi, dur get özə bir yoldaş tap. Qız deyir: – Doğru deyir də, o deyib qoca kişisən get meşədən özə bir əsa qır, əyiləndə, qalxanda sənə yoldaş olsun. Qız deyir: – Dədə, dur get o kişini gətir.

Vəzir gəlir evə. Bu vəzir qızı deyir ki, padşah mənə qırıx gün möhlət verib öyrənim ki, qazan qaynıyanda nə deyər. Qız deyir: – Onnan hasat nə var ki? Qazan qaynıyanda deyir ki, mənim altımı çox qalama, aşaram-dاشaram, töküb səni keçirrəm.

Durur vəzir gedir. Padşaha deyir ki, qazan qaynayanda deyir ki, mənim altımı çox qalama, aşaram-dاشaram, səni keçirib külünü çıxarram, elə keçirrəm ki, yerində heç nə qalmaz.

XIII. LƏTİFƏLƏR

Quyu dərin olsa

Hay düşür ki, Əlincə kəndlərinə katda seçəcəklər. Şərurdan Kərim bəy Bənəniyara gəlib varlılara boyun olur ki, əgər onu seçsələr nə istəsələr verəcək. Bunun üçün Şərura gəlib onun evində quyu demək kifayət edər. Elə ki, Kərim seçilir. Qəssaboğlu Bənəniyar oğullarını yiğib Şərura gəlir. Onları bir-bir öyrədib Kərimin evinə yollayır. Kimi düyü, kimi toxlu, kimi pul qoparır. Vaxt keçdikcə Şərur varlıları gəlib çıxırlar. Onlardan biri təşəxxüsəl içəri girib ucadan «quyu» deyir. Kərim verməyə bir şey olmadığını görüb başını bulayır. Bunu eşidən Qəssaboğlu başını içəri uzadır və gülür:

— Nə qədər dərin olsa quyu, içində sərin olur suyu.

Qorxuzdum ki...

Qəssaboglunun bir tüsəngi olur. Bu tüsəng ilə heç nə vura bilmir. Bir gün qəssaboğlu yenə də tüsəngi götürüb ova gedir. Nə qədər əlləşirsə, heç nə vura bilmir. Axırda əlacsız qalıb bərə qurur. Bərəyə bir neçə kəklik düşür. Qəssaboğlu bərəyə düşmüş kəkliklərin ayağını bağlayıb söyüddən asır ki, tüsənglə vursun və kəndə aparıb desin ki, o da tüsənglə ov vura bılır.

Qəssaboğlu kəklikləri söyüddən asır. Güllə açılanda kəkliyə yox, iplərə dəyir, kəkliklərin ayağı açılır pırıltı ilə üçüb gedirlər.

Kəkliklərə baxıb deyir:

— Gedin köpək oğlunun kəklikləri, vura bilməsəm də, heç olmasa bir qorxuzdum ki.

Atı öldürənin üstünə

Qəssabogluunun qoca, əldən düşmüş bir atı olur. Atı azarlamışdı. Qonşusuna deyir ki, heç olmazsa başını kəsin, dərisindən istifadə edək.

Qonşusu Qəssabogluunun evinin dalında atın əl-ayağını bağlayıb yerə yixir ki, başını kəssin. Bu zaman Qəssaboglu orada yox imiş. Kişi atın başını kəsir. Qəssaboglu gəlib çıxır, kişiyyə deyir ki, mənim atımın başını niyə kəsibsin? Mənim min manatlıq atımın başını kəsib, məni atsız qoymusan. Bütün qonşuları çağırıb yiğir həyətə ki, kişi mənim atımın başını məndən icazəsiz kəsib.

Kişi deyir:

– Qəssaboglu, insafın olsun, özün dedin kəs, mən də kəsdim. Qonşular kişini qınayırlar. Kişi isə deyir ki, atın başını kəsməyi o dedi, mən kəsən zaman harasa çıxıb getdi. İndi deyir ki, atın başını məndən icazəsiz kəsmisən. Qəssaboglu atılıb çıxır atın cəmdəyinin üstünə və qışqırı:

– Ay Əzrayıl, ay Mikayıl, deyin, atı öldürənin üstünə. Qonşular Qəssabogluunun bu sözlərinə gülüşürlər, bilirlər zarafat edirmiş.

Sən həkim deyilsən

Bir gün Qəssabogluunun uşaqları ac olur. Qəssaboglu Naxçıvana yemək dalınca gedir. Lakin heç nə tapa bilmir. Alaqqaranlıqda bir kəndə çatır. Axşam düşdүünə görə burada gecələməli olur. Qəssaboglu kəndin meydançasına gedir, görür ki, kənd camaati bu meydançada oturub səhbət edir. O da bir tərəfdə əyləşir. Bir qədər səhbətdən sonra heç kəs evə getməyi təklif etmir. Hamı öz evinə gedir. Meydançada iki nəfər qalır. Qəssaboglu deyir:

– Əşı, həkim olasan səni heç kəs qonaq etməsin. Heç belə dərd olar?

O biri deyir:

– Əmi, həkimsən? Qəssaboglu deyir:

– Bəs necə, məndən böyük həkim var?

Oğlan deyir ki, indi ki, həkimsən, gedək mənə qonaq ol, anamın gözləri xəstədir, onu sağalt. Qəssaboğlu oğlanla onlara gedir. Evə çatanda deyir ki, mənə çörək gətirin. Mən acam. Bir az çörək yeyim, huşum başıma gəlsin, sonra ananın gözlərinə baxaram. Qəssabogluna yemək gətirirlər. Yeyib – içdikdən sonra deyir ki, dörd–beş ildən qalma kərmə gətirin, evin ortasında ocağı qalayın, tüstü olsun, arvadın gözlərini tüstüyə verək. Ocağı qalayırlar, ev bütün tüstü olur. Arvadı gətirib ocağın qırığında oturdurlar. Qəssaboğlu arvadın yanına gəlir, deyir ki, ana, indi sənin gözlərini sağaldacağam. Arvad tüstdən nəfəs ala bilmir, qışqırır ki, başına dönüm, ay həkim, axı mən tüstdən boğuluram.

Qəssaboğlu deyir:

– Hələ vaxt var, bir qədər də döz. O qədər tüstü olur ki, arvad tamamilə huşunu itirib yixılır. Qəssaboğlu ev sahibini çağırıb deyir ki, indi arvadı götürün, qoy yatsın. Arvadı götürüb yer salırlar və yatağa uzadırlar. Arvad o yatmış yatır. Evdəkilər də çörəkdən–zaddan yeyib yatırlar. Hamı yatır, amma Qəssaboğlu yata bilmir, canına qorxu düşür ki, birdən arvad ölər, səhər ev sahibinə nə cavab verər?

Səhər ala qaranlıqdan ayılır, baxır ki, hava ağarır, bilir ki, səhərə az qalır. Qulaq asır, qulağına həzin bir səs gəlir. Görür ki, bu deyəsən arvadın səsidir, nə isə öz–özünə danışır. Qəssaboğlu səsini içinə çəkib diqqətlə qulaq asır ki, görüsün arvad nə danışır. Eşidir ki, arvad öz–özünə deyir:

– Allah, sənə çox şükür, bu nə təhər həkimidi gəldi, mənim gözlərimi açdı, məni bəladan qurtardı.

Qəssaboğlu deyir:

– Ana, sənsən deyəsən axı, gözlərin açılıb?

Arvad deyir:

– Bala, sən həkim deyilsən, mələksən, mənim gözlərimi açdın. Qəssabogluna buğda, un çuvalları verib yola salırlar.

Kimin adın mirdəşir yusun

Bir kətcisiyinən Qəssaboglu Kırniya gəlir. Əlincəçaya xeylax su gəlirmiş. Məjbur olullar tullansınnar.

Qəssaboglu tullanıp düşür bu qırąğa. Kətcisi də zarafatca: "Ya Qəssaboglu" deyip atdanır. Əmə düşür suya. Qəssaboglu onu çaydan çıxarıncı hər ikisi islanır.

Kətcisi deyir:

– Səən adı çəkdir, belə oldu. Səən adı mirdəşir yusun.

Qəssaboglu dözəmmir:

– Düz deyirsən. Kimin adın mirdəşir yusun, kimin də özün.

Küfləni tix

Qış imiş, təndirlər qalanmış, kürsülər işə düşmüşmiş. Qəssaboglunun qonağı gəlir. Qəssaboglu da üz tutur arvada, der:

– Küfləni aç, təndir qızışın, qonax yoldan gəlipdi. Arvadın da üzünnən zəhər-zoqqum yağırmış. Arvad tənbəl-tənbəl dizdərini virir yerə, hersdi-hersdi birtəhər açır küfləni.

Qəssaboglu der:

– Sağ ol, arvad! Cox əziyyət çəkdin.

Arvad da qaldırır əllərini göyə ki:

– Bu zülümü mən götürdüm, sən götürmə. Mən küfləni açıp qurtarmamış bu kişi deyəcək ki, bəsdi, indi də küfləni tix.

Eşşəyin qıcı sınaydı

Qəssaboglu eşşəyin belində gedirmiş. Bir oğlannan raslaşır. Bının salam-kalımı kişiyə xoş gəlir, oğlanı alır tərkinə.

Axşamüstü qayıdanda özü hersdiymış, eşşəyi də yorqun. Həmən oğlannan yenə raslaşır. Bı dəfə oğlan salamsız—kalamsız atılır onu tərkinə. Qəssaboğlu bozarır:

- Bə indi hara?
- Necə hara? Mindiyim yerə.
- Qəssaboğlu onu itələyib salır yerə, sora da qışqırır:
- Düş aşağı qanacaxsız!
- Düşürmüsən da, ta niyə qışqırırsan?
- Ə, sən ayrı dil bilirsən? Ay səhər sənə rast gələndə eşşəyin qıcı sınaydı.

Yazan yazıbdı

Bir yolcu gedirdi. Görür şər qarışıp, qarannıx düşüp, qapılardan birin döyür. Şirin dilli, xoş sıfətti bir arvad açır qapını. Der, Allaha da qurban, qonağına da, keçillər evə. Qonax elə təzəcə oturmuşdu ki, sıfətinnən zəhər yağan, bədheybət ev sahabı özün yetirir. Arvad yeriyir qabağa, isti su gətirir, ərinin ayaqlarını yuyur. Gülə—gülə sıfıra salır. Əmə ərinin qaşqabağı açılmır. Yeyip, içillər. Ev sahabı çıxır eşiyyə. Qonax der:

Əzizinəm cil qazı
Cil qazı gözəl qazı.
Gəldi bir kor yapalax,
Apardı gözəl qazı.

Arvad o saat bilir qonağın nə dediyini. Cavabı belə verir:

Əzizinəm cil qazı,
Cil qazı, gözəl qazı.
Gözəl qazı neyləsin
Yazıpdı yazan yazi.

XIV. SANCMALAR

Ülgütçə əhvalatı

Əli kətxudanın bir dəlləyi varmış, Vəli adında. O dəlləh ancax kətxuda üçün işliyirmiş. Vəlinin bir ülgütçü varmış. Xüsusi ülgütçü imiş. Bu kəndin qoluzorlu bir sakini də varmış, adı Oruc imiş. Bir gün Orucun tamahı ülgütçə düşür. Ülgütçü dəlləhdən almax istiyir. Ancax bilmir ki, nə kələh işlətsin ki, ülgütçü Vəlidən xoşduğunan alsın. Heç bir imkan tapa bilmiyən Oruc bir dəfə dükana girib ülgütçü götürür, Vəli hay-həşir salsa da heç xeyri olmur. Həftə dolanıp çatır başa, kətxuda gəlir üzünü qırxdırmağa.

Dəlləh də bikef halda onu qarşılıyor. Kətxuda onnan soruşur ki, ay dəlləh Vəli, nə olub belə qəm dəryasına batmışan?

Vəli dəlləyin aşiqlığı davardı, əlinnən saz çalıb, oxumax gəlirdi. Dedi:

- Ağa, elə-belə deyə bilmənəm, icazə ver saznan deyim. Kətxuda icazə

verdi.

Dəlləh Vəli sazı sinəsinə basıb görəh öz dərdini necə izhar etdi:

Başına döndüyüm, Əli qlava,
Zülmünən apardı Oruc ülgütçü.
Şikayətə gəlib Vəli binəva,
Zülmünən apardı Oruc ülgütçü

Öz adın Əli, nə gözəl addı,
Demə ki, dünyada nələr qahaddı,
Bayram oğlu Həsən özü şahaddı,
Zülmünən apardı Oruc ülgütçü.

Kətxuda əhvalatdan hali olub, Orucu çağıtdırıd. Oruc güclü olsayıdı da, kətxudanı görən kimi qorxusunnan büzüşdü. Kətxuda bunu görüb daha da qızışdı.

Ülgücü alıb dəlləyə verdi. O vaxtdan da el arasında belə bir məsəl var: Sənin o malın qlavanın ülgücündən baha oldu?

Qonaq və ev sahibi

Biri bir evə qonaq düşəndə ev yiyesinə deyir:

Adaa gəlmışəm, sanaa gəlmışəm,
Səni ağısaqqal bilib yanaa gəlmışəm.

Əvəzində ev yiyesi deyir:

Olaydı ərik, bişirəydim qəysəfa,
Tava dəlik, yağ da yox.
Unumuz da buğda dəyil, arpadı.
O da, bı da yoxdu, dəyirmandadı.
Yox olsun yoxsulluğu.

*Ustanın eyvanının
Qarına bax, qarına.
Səkgiz dəfə çay içənin
Narına bax, narına.

* Yağışın yağmağı, çörəyin qurtarmağı, gəlinin doğmağı.

* Yarmadan doydux ki, əriştəyə keçəy?

* Sərçə dəyirdi, sərini verəm,
Qarğa dəyirdi, qanadını verəm.
Bildirçin dəyir, budunu verəm,
Bir dəvədən sənə nə verim, mənə nə qalsın?
* Qarğa özünü quş bilər,

Şorba özünü aş.

* Aşı bişirən yağ olar
Gəlinin üzü ağ olar.

* Xatun var ki, arpa döyər aş eylər,
Xatun var ki, kişini külbaş edər
*Ərim gedir ət alır, kilounan
Küftə salıram belə – belə.
Birin o bacıma, birin bı bacıma,
Kül mənim arvad başıma,
Ağlı zay baışma.

Ərim gedir qavın alır, gətirir.
Dilimlər çıxadıram belə – belə.
Birin o bacıma, birin bı bacıma,
Kül mənim arvad başıma,
Ağlı zay baışma.

*Qardaş evi, daş evi,
Didəm dolu yaş evi.
Ata – ana ölənnən sonra
Olur bir tanış evi.

*Qazandığın dünya malı
İtirdiyin can sağlığı.

*Damın dammir, itin qappır.

*Bəxtimin sərkəştəsindən
Yay günü hamama getdim,
Balta kəsməz buz oldu.

*Nə belə oğul olar,

Nə belə ata,
Bir təpik vurasan
Hamısı yata.

*Babam getdi biçinə,
Oraq dəydi qıçına.
Yumbalandı düşdü
Arxın içində.

*İlim – ilim itərsən,
Kol dibində bitərsən.
Xarmudun məndən olmasa,
Lap pisdən də betərsən.
(və ya dilənçidən betərsən).

*Burda vurur qılınçı,
Ələmdə oynayır ucu.

*Yağ, yağ ilə qaynayanda
Yarma yavan qalacaq.

*Qarğa özün quş bilir,
Bulamac özün aş bilir.

*Arşın aparır, bez gətirir,
Qonşulardan söz gətirir.
*Axşam bizdə, şam bizdə.
Bitibdir yovşan bizdə.

*Bu gələn ağa qaynim,
Sallan, gir bağa qaynim.
Əyilin, dağlar, çəkilin, yollar,
Mənim ağa qaynim gəlir,
Əlləri yan cibində
Kələğayı payım gəlir.

*Qoz olarsan, badam olasan,
Özün də bir adam olasan.

*Geyməzsən təzə qalar,
Yeməzsən yaza qalar.

*Ağ əllər, ağ biləklər,
Baxçada qar kürəklər.
Həm yeriyər, həm də
Dönər iməklər.

*Gedən bir şey qayırsa,
Oturanın bağlı çatlayar.

*Adamdan eşşək olmasa,
Eşşəyin biri min tümənə tapılmaz.

*Çarvadardan adam olmaz,
Qonşunu dərd öldürər.

*Yan gərək gözəl döyü,
Özün də gözəl döyü.

*Get onu başa sal – oğuldan ötür,
Ata – baba qədrini
Baba olsan bilərsən.
Bacı qardaş qədrini
Yalqız qalsan bilərsən.

*Bölütkana deellər, niyə evlənmirsən? Bu da deer,
niyə evlənim? Hərədən bir çımdıh götürürəm da...

*Əri döymüş gəlini it də qapdı bir yannan.

* İşdə, güjdə necəsən?
- İş başına qəhətdi.
Payda, püşdə necəsən?
- Alıcı quş kimi.

XV. TAPMACALAR

Göydən bir dəri düşdü, toyuq ona yürüşdü.
(tut)

Ağ qız çıməndə uzanır.
(düyü)

Qara toyuq qapıda yatar.
(süpürgə)

Quyum qızıl, buğda ağ
(həməsir)

Altı qoyun, üstü keçi,
Başı fındıq, quyruğu qayçı
(qəcələ, sığırçın)

Göy öküz yoldan baxır.
(qarpız)

Yer altında qıllı baş.
(soğan)

Dilbər zindanda, saçı eyvanda.
(çuğundur)

Ay halalar, ay halalar,
İçi kırmızı, üstü yaşıl halalar.
Ağıllılar açıq eyləyib tapallar
Ağılsızlar mat–mat durub baxallar.
(qarpız)

Ha gedər Hüseynxan,
Hey gedər Hüseynxan,
Heç yorulmaz Hüseynxan.
(su)

Tut–tut tubluğu
Tutda bitər tubluğu.

Tutdan bir şülə kəsdim
Nə tutdu, nə də tubluğу.

(qatır)

Biz yüz qız idik,
Qıran gəldi qırıldıq.
Allah verdi dirildik.

(yonca)

Bir qara öküzüm var,
Hər yetən çullayır.

(saç)

Axşam doğular,
Səhər yer ovar,
Axşam yiğilar,
Səhər dağılar.

(cücə)

Açı yarpaq odda yanar,
Közünü yandırıb yaxar.
Bir ucundan duman qalxar,
Bir ucundan atəş baxar.

(papiroş)

Başı darağı,
Quyruğu orağı.

(xoruz)

Atılıb düşər
Duzsuz, susuz.
Qırmızı pişər.

(qovurqa)

Beldə qurşaq göy olar,
Diksən daşdan ay olar.
O hansı ağacdır ki,
Hər fəsildə göy olar.

(şam ağacı)

Bir öküzüm var mix yükü.

(kirpi)

Gedər, gedər ayağı yox,
Adam öldürər, əli yox.
Köynəyi var, tikişi yox,
Yumurta salır, tükü yox.

(ilan)

O nədir ki, qızıl öküz yatar durmaz?
Qara öküz gedər gəlməz?

(köz, tüstü)

O yana çapar, bu yana çapar,
Qapından athı çapar.

(tulum)

Allahdan istə sən,
Sağ olsun bədən,
Gündə üç dəfə ödəməlisən.

(namaz və oruc tutmaq)

Hər ağacda bir rəng var,
İki rəngli gül açar.
Biri ağıdır, biri qara
Şəfa verir insanlara.

(gecə və gündüz)

Quruda gedər, suda getməz,
Tüstü çıxmasa xoda getməz.

(maşın)

Tap tapış, yerə tapış

(xalça)

Üstü yaşıł məxmərdir

İçi şirin şəkərdir

(qarpız)

Özü on ikidir
Yeri edən ikidir.
Fırlanmaz tərsinə
İki dəfə atdırısan.

Görərsən ola nə...

(saatin əqrəbləri)

O nədir heç çıxmaz yadımdan,
Mənə yadigar gəlib əcdadımdan.
Bu işləri quran allahdan
Kəsilməmiş, əl vursan günahdır.

(kəbin)

Onlar ikidirlər,
Biri didər, biri udar.
Hər tərəfə toz səpələnər.

(dəyirman daşı)

Biri gedər, biri gələr.
Biri sevinc gətirər, biri kədər.

(uşağıın doğulması və ölüm)

Ay var şənləndirər,
Ay var qəmləndirər.
Dünyanın yarısı bilir, yarısı bilmir.

(novruz bayramı və məhərrəmlik)

Yüz iyirmi dörd min kərpicdən bir ev tikilibdi.
On iki pəncərəsi, bir qapısı var.
Dünya onlarla olub bərqərar.

(yüz iyirmi dörd min peyğəmbər, on iki imam, bir allah)

Bu necə sirrdir,
Görəsən o nədir,
Biri öldürür, biri dirildir.

(qışda ağaclar ölürlər, yazda dirilir)

Çoxları həsrət çəkər,
Ağlayar göz yaşı tökər.
Gəzər çoxlu ölkələr,
Axırda təngə gələr.

(sonsuzluq, uşağı olmayan)

Bu necə misal olur,
İyirmidən 2-sin çıxanda
Doğsan doqquzu qalar.

(XX-II, 99)

Dağa qonar, bağa qonar,
İsti soyuğa dayanar,
Əyəsinə ruzi qazanar.

(bal arısı)

Hər an bizi izləyər,
Ancaq vaxtını gözləyər.

(əcəl, ölüm)

Görüblər çox qərinələr,
Dünyada gör olur nələr,
Biri gedər, biri gələr.

(günəş, ay)

Başı kələm bağlayır,
Balalarını yiğir başına,
Zülüm-zülüm ağlayır.

(samovar, çaynik, stəkan)

Gah əyilər, gah qalxar,
Həmişə bizi qabaqlar

(kölgə)

Nə özü doğulub
Nə də balası.
Anasından süd əmməz
Öz-özünə yekələr,
Yaxşı baxsan kökələr.

(toyuq və cüçə)

Bir bulağın dörd gözü var,
Hər suyunun bir dadı var.
Biri turşdu, biri şor,
Biri şirin, biri acı.

(başda olan üzvlər, göz, burun,
ağız və qulaq)

Bir cüt rəqəmim var,
Yerini dəyişəndə otuz üç artır.
Tap görək, hansıdır onlar?

(66 rəqəmdir, tərsinə

çevirəndə 99 alınır)

Fərq qoymaz dünyanın
Dərəsinə, düzünə.
Əgər baxsan üzünə,
Xətər yetirər gözünə.

(günəş)

O yan qaya, bu yan qaya,
Hoppandım mindim boz daya.

(cütçü)

Tap tapı götürər.

(ağaclar)

Tap oğlunu götürər.

(divar)

Daşdan, dəmirdən,
Gözləri var xəmirdən.

(dəyirman)

Bu dərə uzun dərə,
Əsl niədəndir?
Göy əkdir qırmızı bitir,
Nəslə niədəndir?

(xına)

Nə yerdədi, nə göydə,
Nə göydədi, nə yerdə.

(pəncərə)

Hacılar hacıdı,
Başmağı narıncıdı.
Yarpaq açmır, qol atmır,
Tap görünüm nə ağacıdı?

(Maral buynuzu)

Tut, tut tuburqu,
Tutdan bir şiv ayrılib,

Nə tutdu, nə tuburqu.
(qatır)

Üstü taxta, altı daş,
Səkkiz ayaq, iki baş.
(vəl)

Başı kələm bağlar,
Qarnı vərəm bağlar.
Balaların yıgar başa
Zırın-zırın ağlar.
(samavar)

Nə dəyirmandır, nə dəstərdi,
Ancaq onlara oxşar.
Gah kortalar, gah itilər
Hər nə versən üydər

(ağız və dişlər)

İstisi var, tüstüsü yox,
Şəfəq saçar, istisi yox
(günəş və ay)

Kəklik daşda gəzər,
Qələm qaşda gəzər.
Görəsən o nədir ki,
Həmişə başda gəzər?
(ağıl və fikir)

Kip bağlanar qapılar,
Başqa adam aça bilməz,

Özü bağlanar, özü açılar
(göz və qapaqları)

Üç yüz altmış beş yaşı var,
Ancaq ikicə qardaşı var.
Bir adam görmüşəm mən,
Əlli iki dörd qolu,
On iki başı var.

(ili, ay, fəsil, həftə, günəş, ay)

Bu dünyada üç şey kəsirdi:
Dəryadı dibsiz,
Qatırdı qulansız,
Göyü dirəksiz.

Əzizim qara nədir?
Qaş üstə qara nədir?
Gönü göy, ət qırmızı,
Sümüyü qara nədir?

(Qarpız)

Əzizim mən çoxusu,
Yəqin bılır çoxusu.
Aşıq bir bağa çıxdı,
Azi quru, çoxu su.

(Yer kürəsi)

Mən aşiqəm üç ata,
Üç oğuldur, üç ata.

Aşıq bir sərbaz gördü,
Suvar olub üç ata.

(Qoca, iki qılça və bir çəlik)

Mən aşiqəm azalmaz,
Xotkar payın az almaz.
Aşıq bir şam görübdü,
Yanar yağı azalmaz.

(Günəş)

Qat qalası,
Can piyalası.
Uçdu anası,
Qaldı balası.

(saman–buğda)

Üstü pulcuq,
İçi qılçıq.

(balıq)

Qatar–qatar uçarlar,
Şəhid olub qaçarlar.
Gündüzləri otlayıb
Gecələri uçarlar.

(durna)

Bir damım var
Tək dirəkdi.

(göbələk)

Gündüzlər dolanar,
Gecələr ağızı açıq yatar.

(ayaqqabı)

Ət dirəyin başında
Dəmir deşikli papaq.

(üskük)

XVI. DEYİMLƏR

- * Dalınca qırmızı alma göndərmişdim?
- * Göydən zənbilinən düşmüsən?
- * Keçəl başıma zif salmışan?
- * Kürün iki atı var, niyə ikisi də ayğırdı?
- * Sənin qaş-gözün qaradır?
- * Niyə mənim buynuzum var?
- * Məgər mən yerdən çıxmışam?
- * Dəlinin başında palid ağacı olur?
- * Səni ana doğub, məni dana?
- * Sən niyə qaragöz inəyin balasısan?
- * Niyə sənə yaşı ağac satmışam?
 * Niyə ilan boğazının çıxmışan?

XVII. ƏMƏK NƏĞMƏLƏRİ

Sayaçı sözləri

Bu saya yaxşı saya,
Baxar ülkərə, aya.
Tanrim bərəkət versin,
Həm yoxsula, həm baya.

Verən əllər say olsun,
Damağınız çağ olsun.
Sayaçıya sayanın
Oğlu-qızı sağ olsun.

Xırda-xırda çəpişlər,
Yoncanın başın dişlər.
Gələr yaylağa yaylar,
Gedər aranda qışlar.

Canım qoyun qarası,
Yunu məfrəc arası.
Yağlı südün sağaram
Yazın yayın arası.

Nənəm ot atar keçi,
Qayada yatar keçi.
Qışı sərt gələndə
Ovlağın atar keçi.

Saya gəldi gördünüz?
Salam verdi, aldınız?
Saya kimnən qalıb?
Adəm atadan qalıb.
Adəm ata gələnnən bəri

Dünya biriyat olannan
Şişdiyimiz öyəşdi.

Ağ biləkli gəlinlər
Sağıcıyam, sağıcıyam deyəsi,
Qurd biləkli qarilar
Buluyum–buluyum deyəsi.
Bu oğlumun deyəsi,
Bu qızımın deyəsi.
Sarı suyu çalanda
Boz kökəyə tökəsi.
Mal başlı boz köpəyin
Yerişi qoyuna dəyəsi.

Quşlarla bağlı

Qarğa–qarğa, bizdə cücə yoxdu,
O biri kənddə çoxdu.

* * *

Papilli fərə,
Çixma divarə.
Tutarlar səni,
Yeyərlər səni,
Qallam avarə.

* * *

Toyux yumurtdamıyanda onnarı evin bir oğlan uşağı
doldurur kisəyə, kisəni də ciyninə alıp toyuxları bu
sözlərinən qorxudur:

– Siz yumurtdamırsız, sizdən toyux çıxmaz, aparıb
sizi dəyirmando üyündərəm.

Bu “hərbə–zorbadan” sonra toyuxlar mütləx
yumurtdayıllar.

XVIII. LAYLALAR, OXŞAMALAR

Laylay boyun qurbanı,
Kəsici qoyun qurbanı.
Sən yeri bir mən baxım,
Olum boyun qurbanı.

Laylay dedim doyunca,
Baş yasdığa qoyunca.
Pardaxlan qızıl gülüm,
Bir iyiliyim doyunca.

Laylayım quşdar olsun,
Dağda dərvişlər olsun.
Zərgərin çoxlu gəlsin,
Otağın gümüşdən olsun.

Layalay dərdin alım yat,
Ürəyimə salım, yat.
Sən bat şirin yuxuya,
Mənsə oyaq qalım, yat.

Laylay dedim ürəkdən,
Əlin çıxır bələkdən.
Sinəm ilə saxlaram
Səni qardan, küləkdən.

Laylay, dil aç, söz danış.
Gözlərəm mən tez danış.
Boy at, eli, obanı
Kişi kişi gəz, danış.

Laylay mənim, bal balam,
Tütək götür çal, balam.
Sən hamidan gözəlsən,

Yanağında xal balam.

Laylay atam balası,
Ayın – günün parası.
Mən sənə qurban olum.
Gözüm ağı – qarası.

Göyçək balam, a laylay
Çiçək balam, a laylay
Qönçə dolu butasan,
Hər kamına çatasan.

Qızılı şah budağın
Kölgəsində yatasan.
Ay bala, bəndim, laylay
Şəkərim, qəndim, laylay.

Gül dolu taxtin olsun,
Qızıldan baxtin olsun,
Qardaşının toyunda,
Oynayan vaxtin olsun.

Laylay, göyçəyim laylay
Gülüm–çiçəyim laylay.

OXSAMALAR

Balam yatar axşamdan,
Yuxudan durar o başdan.
Balam oturar qucaqda,
İşimiz qalar bucaqda.

Balam dil demişəm,
Ağlama, gül demişəm.
Balam dil açan günə,

Quzu qurban demişəm.

Tarı bundan beşini ver,
Beşini ver, on beşini ver.
Hamiya on beşin verəndə
Bizə iyirmi beşini ver.

Evim—eşiyimsən,
Son beşiyimsən,
Dinim, imanımsan.
Ümid yerimsən,
Qafıl qonağımsan.

Şəki şamaması,
Xorasan alması,
Süd doğraması,
Camış xaması
Bu balama qurban.

Ay tarı,
Gəl bacadan bax barı.
Hər kəs balamı istəməsə
Evini tez yix barı.

Oğlan ürəkdi,
Qız dirəkdi.

Yatmışdım oyanmışam,
Yastığa dayanmışam.
O qədər layla deyib
Yorulub dayanmışam.

Əlində qəçi,
Kürəkdə saçı,
İtdən qaraçı
Mənim balamdı.

Əlində sülü,
Sülü, bülbülü,
Qızların gülü,
Mənim balamdı.

Əlində tikə,
Dayandı yükə.
Bir burnu yekə
Mənim balamdı.

Tanrı bunun tayını ver,
Oxunu gizlət, yayını ver.
Olanların saxla,
Olmayanların payını ver.

Başımın al yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin
Balama can sağlığı.

Ay tarı ayanda saxla,
Yerini qayanda saxla

Haviya bulud gələndə
Al qanadın atda saxla

Ay tarı bunnan beşini ver,
Qocalıb qarımışdara ver.
Hər şeyə d.....
Hüşdərə ver.

*

*

*

Balamı dindirməh olmaz,
Dindirip güldürməh olmaz.
Balamın bu nənələri,
Şirin-şirin dilləri.
Bir cüt çəmən gülləri,
Qurban kəsdi əmiləri,
Yaşillaşdı zəmiləri.
Balamı dindirməh olmaz,
Dindirip güldürməh olmaz.
Balam girip bucağa,
Örgənipdi qucağa.
Babası maşın göndərsin,
Balam gedir ocağa.
Balam quzu otarır,
Gədənnəri qaytarır.
Babası maşın yollasın,
Balam nəzir aparır.

XIX. BAYATILAR

Asafkəfin daşıyam.
Qızıl üzük qaşıyam.
Siz allah yer eyləyin,
Mən qərib yoldaşıyam.

Naxçıvanı il aldı,
Bir yar sevdim, el aldı.
Kaş ki, sevişməyəydim,
Arzum gözümdə qaldı.

Naxçıvan yolu yavşan,
Halım olub pərişan.
Bir ilə kimi gəlməsən,
Qoyallar mənə nişan.

Asafkəf ocağında,
Şam yanar bucağında.
Burdan bir gəlin keçdi,
Ağ oğlan qucağında.

Bu dərd məni dəng cylər,
Vurar başa səng cylər.
Nə ölərəm qutarram,
Vurar bəd irəng cylər.

Bir quş gəldi oyannan,
O tərəfdən, o yannan.
Ay quş, mənə bir xəbər,
O tərəfdən, o yannan.

Əzizim yar içəridən,
Bağrim yar içəridən.
Gözüm qaldı qapıda,
Çıxmadı yar içəridən.

Əzizim gülə baxdı,
Bülbüllər gülə baxdı.
Bir gözəl gülümsədi,
Ağzından güləb axdı.

Ordubadın yolu kərəm,
Yaxşı deyil duram gələm.
Ürəyim bağlayıb vərəm,
Bilməm necə varam gələm.

Burdan bir paşa keçdi,
Xalları qoşa keçdi.
Yığdı dünyanın malın,
Vurdu bir daşa keçdi.

Mən aşiqəm bəxt inən,
Bağbanı yox bağ tinə.
Fələk mənim baxtında
Baxa mənə, baxtı nə.

Yarı yolladım özüm,
Allah, mənə bir dözüm.
Yolda yoldaşı qurban,
Evə gələndə özüm.

Yaz gəldi doldu dağlar,
Yaz getdi soldu bağlar.
Kərəmin nəfəsindən
Yandı, kül oldu dağlar.

Görünür hürü dağı,
Duman, gəl bürü dağı.
Ölü dağı çekilər,
Çekilməz diri dağı.

Əzizim qara dərdim,
Dəymədi qara dərdim.
Gəlmədin, son nəfəsdə
Aparram gora dərdim.

Mən aşiq oba hanı,
El hanı, oba hanı?
Ya məni ora apar,
Ya gətir o baxanı.

Qızılgülü əkmərəm,
Dərib yerə tökmərəm.
Zülfün boynuma keçsə
Şahmar ola çəkmərəm.

Əzizim arxasızdı,
Su axıb arxa sızdı.
Neyləsin bu yazıq el,
Əzəldən arxasızdır.

Hər torpağın barı var,
Bağların yarpağı var.
Dedim getmə, ay oğlan,
Orda yaman yağı var.

Qaxrının yanı yetim,
Sözümün canı yetim.
Qarın doyandan sonra
Deyərlər hanı yetim?

Mən aşiq gəzər oldum,
Oxuyub yazar oldum.
Elə sevdaya düşdüm,
Quruyub xəzəl oldum.

Atlar yalı boynunda,
Otlar yalı boynunda.
Fələk bir iş eylədi
Qaldım əli qoynunda.

Əzizinəm yaşa bax,
Düşübdü o, yaşa bax.
Əcəl vurdı canımı,
Ya böyün ölüm, ya sabah.

Alan sənsən, verən sən,
Heş demə bir yalan sən.
Gah evini bəzərsən,
Gah salarsan talan sən.

Əziziyəm göy bağlar,
Göy baxçalar, göy bağlar.
Gözəllərdə qaydadır,
Ağ buxağa göy bağlar.

Bostan əkili qaldı,
Kəmənd çəkili qaldı.
Yarım getdi qürbətə
Məndə şəkili qaldı.

Xoş gəlmisiz səfaynan,
Bir əli Mustafaynan.
Mən dolannam başına,
Bu kövrü, bu cəfaynan.

Əzizim, ay əzizim,
Dalınca qaldı gözüm.
Yavaş get, ayax saxla,
Sinəmdə çoxdu sözüm.

Bazara keçi gəldi,
Keçinin qıçı gəldi.
Ara verin, yol açın,
Qəribin köçü gəldi.

Ürəyim saz kimidir,
Baxçamız yaz kimidir.
Sənsiz yata bilmirəm,
Yorğanım buz kimidir.

Ağacda bara baxmaz,
Heyvaya, nara baxmaz.
Gözlərim səni gözlər,
Başqa bir yara baxmaz.

Ayınız ulduz oldu,
Gecəniz gündüz oldu.
Doxsandoqquz dərdim var,
Biri də gəldi, yüz oldu.

Əziziyəm ağ alma,
Bağda bitər ağ alma.
İncitmə, yaralarım,
Sağalmırsan, sağalma.

Əzizim sarı bağlar,
Gözəllər sarı bağlar.
Gözlərim gözlərini
Yadına salıb ağlar.

Gəl gedək kəndə belə,
Sən qayıt, mən də belə.
Xeyrinə xeyir allam,
Şərinə mən də belə.

Göydə qara buludlar,
Altında ərəb atlar.
Nə oğlum var, nə qızım,
Məni ağlasın yadlar.

Əzizim sözüm sənə,
Düşübdür gözüm sənə,
Pulum yox qurban alım,
Qurbanam özüm sənə.

Göydə ulduz can verməz,
Yaram kaldi qan verməz.
Gözlərim gözlərinə
Baxmamışdan can verməz.

İstəməm yad adamı,
Əridər dərd adamı.
Böhtan yandıran kimi,
Yandırmaz od adamı.

A dağlar, sona dağlar,
Söz yetməz sana, dağlar.
Yaz fəsli göllərində
Çalxanar sona, dağlar.

Əziziyəm qara qız,
Tellərini dara, qız.
Könüllü bağban ollam
Qoynundakı nara, qız.

Axşam oldu qarahı,
Gül bəninizin sarahi.
Yar yanımından gedəli
Dünya mənə daralı.

Çiyin—çiyinə durduğum, yar,
Çiyininə çuxa saldımım yar.
Ayağın altı göy çəmən,
Boyuna qurban olduğum yar.

Dağlardan əsən külək,
Səbrimi kəsən külək.
Yarın zülfün dağıtdın,
Zalimsan, nəsən külək.

Bahar qədrin gül deyər,
Eşq atəşin dil deyər.
Ömrün—günün mənasın
Ay dolanar, il deyər.

İşığından qalan göz,
Ağladıqca solan göz.
Qan tökməsin neyləsin,
Əzizindən olan göz.

Əzizim ayım hanı?
Bulud yox, ayım hanı?
Ocağa qazan asdım,
Bəs mənim payım hanı?

Bulaq yolu qulaşdı
Yanı xanalı daşdı.
Qanrıldım geri baxdım,
Saç boynuma dolaşdı.

Əzizim duman çökər,
Qar yağar, duman çökər.
Aşıq yarın itirso
Gözünə duman çökər.

Gedək çeşmə başına,
Söykək verək daşına.
Birin sən de, birin mən.
Dəm verək göz yaşına.

Ellərə bax, ellərə,
Ördək cumur göllərə.
Burda bir qərib ölüb,
Səs düşübdü ellərə.

Ellərin elləri var,
Alnında telləri var.
Hərə bir az ağlasın,
Desinlər elləri var.

Savalan buz bağladı,
Yollar yarpız bağladı.
Bir naşı təbib gəldi,
Yarama duz bağladı.

Mən ölürməm çıçəkdən,
Yaram qoru milçəkdən
Yad ağlar, dərdin ağlar,
Anam ağlar ürəkdən.

Başda özüm aşağı,
Üzüm, gözüm aşağı.
Fələk bir oyun etdi
Kəsdi bizim otağı.

Arı şana dolanır,
Milçək qana dolanır.
Dərdi olan bacılar
Yana—yana dolanır.

Dağların qarı getməz,
Qüzeydi qarı getməz.
Qardaşım gedib gəlməz,
Ürəkdən dağı getməz.

Mən aşiq duman yerdə,
Dağ yerdə, duman yerdə.
Düşmən felinə düşmə,
Qalarsan yaman yerdə.

Mən aşix gəlmədilər,
Dözüm yox gəlmədilər.
Vətən, səni bölgənlər
Yerli yox, gəlmədilər.

Bilmərəm nə dəmdəyəm,
Talesiz bir bəndəyəm.
Yuvasız bayquş kimi,
Gündə bir vətəndəyəm.

Apardı səyyad məni,
Saxladı göy at məni.
Könlüm nigaran gedər,
Çox yatsam oyat məni.

Ağlamaqdan hayım yox,
Qardaşım yox, dayım yox.
Yüklənib qəm karvanım,
Qəmdən özgə payım yox.

Mən aşix əsir yarım,
Yel əsir, əsir yarım.
Xalqda sən dözümə bax,
Dərd çəkir əsir yarım.

Mən aşiq qal Dizədə,
Düş gedək, qal Dizədə.
Mən sevdim, yad apardı,
Ürəkdə qaldı zədə.

Əzizim nəçiyəm mən,
Xana ərzəciyəm mən.
Dolandım qapına gəldim.
Elə bil dilənçiyyəm mən.

Mən aşiq gördüyüనə,
At oxu gördüyüնə.
Namərddə sırr əylənməz,
Mərd deməz gördüyü nə.

Mən aşiq badam çalar,
Bar verər badamçalar.
Zülfərin şahmar ilan,
Qayıdır adam çalar.

Əziziyyəm qalx indi,
Tər canımda qalxındı.
Ayrıldığ, ayrı düşdük
Qoy dincəlsin xalx indi.

Əziziyyəm, badam qız,
Məhlənizdə yadam, qız.
Bircə üzünü görəsəm
İllərəcən şadam, qız.

Əzizim bircə—bircə,
Xalları bircə—bircə.
Oturaq gül bağında,
Danışaq bircə—bircə.

Əzizim sənə neynim,
Düşübdür sənə meylim.
Tərlan oyadan könlüm
Yapışmır sana, neylim.

Əzizim düzə ceyran,
Zülfün sal üzə, ceyran.
Qorxmursan yad ovçudan,
Çıxmışan düzə, ceyran.

Mən aşiq səndə qalsın,
Səndədir, səndə qalsın.
Can məndə qərar tutmaz
Göndərim səndə qalsın.

Bağda bitən nədəndir,
Nə çəltikdir, nə dəndir.
Günah sənin özündə,
İnciməyin nədəndir?

Ağ alma allanıbdır,
Ağacdan sallanıbdır.
Alma göndərən insan
Əcəb xəyallanıbdır.

Mollanın əzən yeri
Məçiddi (məscid) gəzən yeri
İlan ollam yalaram
Ata, sən gəzən yeri.

Buğdalar köklü nədir?
Yar sevdim bir danədir.
Olmuşam yar dəlisi,
Deyirlər divanədir.

Bülbül hanı, gül hanı,
Bülbül gülün mehmanı.
Gəldim səni görməyə
Danışmağa dil hanı.

Ay oğlan, doxtur oğlan,
Dərmanın çoxdur, oğlan.
Sevgilin xəstələnib
Xəbərin yoxdur, oğlan.

Dağlar məni dağladı,
Görən məni ağladı.
Zəncir olsa qalmazdım,
Kəbin məni bağladı.

Ağacda xəzələ bax,
Dibində gözələ bax.
Boynun qoymuş ciyninə,
Sərgərdan gəzənə bax.

O toyda quzu gördüm,
Tükü qırmızı gördüm.
Açıdım cənnət qapısın,
Sevdiyim qızı gördüm.

Aşığa əli yara,
Yol düşdü əli yara.
Məni yerdən ayıranı,
Yazmışam Əliyara.

Əzizim nalə nədir,
Əldə piyalə nədir.
Düşəsən məntək dərdə,
Biləsən nalə nədir.

Mən aşıgam yüz dərdə,
Yüz dərmana, yüz dərdə.
Canım bir dərdə düşüb,
Gözüm qalıb üzlərdə.

Bağda boran oldumu?
Yağdı boran oldumu?
Yarım burdan keçəndə,
Onu görən oldumu?

Ay dolana–dolana,
İl dolana–dolana.
Elə pis vaxtımdır ki,
Gəl dolana–dolana.

Əzizim qazan ağlar,
Od yanar, qazan ağlar,
Bel batmaz, külüng qazmaz,
Qəbrimi qazan ağlar.

Arxalığın yeddi qat,
Üçün saxla, dördün sat.
Mənə yaylıq almadın,
Canın çıxsın yalqız yat.

Yaralandım yatmanam,
Dərdi batman–batmanam.
Mən özüm yaraliyam,
Yaralı oyatmanam.

Qardaşı ölü neylər,
Kəsər bağırını teylər.
Ağlar, bacara bilməz,
Dönər midarə eylər.

Qaya başında təndir,
Dəstək gətir gəl yandır.
Dadanmamış kəkliyə
Al qoynuna dadandır.

Eləmi Qarabağı,
Gəncəni, Qarabağı.
Bir cüt tərlan itirdim,
Qoynunda qara bağlı.

Xoruzun ban verməyin,
Yaramın qan verməyin.
Heç analar görməsin,
Balanın can verməyin.

Dalımı dağa verrəm,
Dağa sadağa verrəm.
Eşitsəm qardaş gəlir,
Canım sadağa verrəm.

Lay–layın quşdar olsun,
Dağda dərvişdər olsun.
Zərgərin çoxlu gölsin,
Otağın gümüşdən olsun.

Dağlar sənin əlindən,
Bağlar sənin əlindən.
Yüz min yaralı gördüm,
Ağlar sənin əlindən.

Yaraliyam yatmaram,
Mənzil uzaq, çatmaram.
İlan vuranlar yatsa,
Mən bəxti kəm yatmaram.

Əzizim neyləmişəm,
Bağrımı teyləmişəm
Məndən niyə incidin,
Mən sənə neyləmişəm?

Ay doğdu baxdı keçdi,
Şimşək tək çaxdı keçdi.
Vaxtsız gedən cavanlar
Dünyadan baxdı keçdi.

Əziziyəm Şərurdan,
Çaylar axır Şərurdan.
Mayam yoğrulub mənim
Əzəmətdən, qürurdan.

Kəklik daşa dağıldı,
Səkdi, başa dağıldı.
Məni elə vurdular,
Qanım daşa dağıldı.

Boynuna salıb silsilə,
Şeh düşüb qızıl gülə.
Çağır faytonçu gəlsin,
Gedirəm yarımgilə.

Köynəyin alasıdır,
Geymisən alasıdır.
Düşmən ağ geyinəndə
Sənə qara yaxşıdır.

Sən mənim baxtımı gör,
Qızıldan taxtımı gör.
Üz döndərib gedən yar,
Dön bəri, baxtımı gör.

Əzizim xana solmaz,
Gün vurar xana solmaz.
Olsa, öz anam olsun,
Özgədən ana olmaz.

Əziziyəm yorğana,
Su burular yargana.
Ovçu bir maral vurub,
Özün verib yargana.

Əzizim səsə gəlləm,
Eşidib səsə gəlləm.
Desələr yarın gəlir,
Yolları kəsə gəlləm.

Yeri, salatın yeri,
Səlbə Salatın yeri.
Yerinə yadlar gələr,
Geyər xalatın, yeri.

Hani o dərdi yozan,
Dərdindən oldum ozan.
Bu dəndlərin içində
İstər üz, istər uzan.

Ağ dəvə ağılı getdi,
Zəncirdə bağlı getdi.
İki könül ayrıldı,
Sinəsi dağlı getdi.

Yetiməm, atam sənsən,
Qəribəm, butam sənsən.
Düşmüşəm qəm dəryasına,
Qolumdan tutan sənsən.

Aşiq bəyaz ellərin,
Xanım bəyaz tellərin.
Çək ağızım, bağla gözüm,
Sonra oyat ellərin.

Mən aşiqəm yasindən,
Quran oxur yasindən.
Dünya mənim deyənin
Biz gəlirik yasından.

Dam üstə kəl durubdur,
Qız kəfənin yuyubdur.
Qız qaçar, oğlan qovar,
Kopoğlu qudurubdur.

Açıdı çuxasın oğlan,
Məxmər yaxasın oğlan.
Əslı gör haralıdı,
Yoxdu vəfası oğlan.

Mən aşiq sarı novdan,
Su gəlir sarı novdan.
Evin yixılsın fələk,
Ayırma yarı yordan.

Qızıl gül səpələndi,
Meh vurdu, səpələndi.
Yardan xəbər gəlmədi,
Ürəyim şübhələndi.

Əziziyəm bu daşı,
Yaxşı saxla bu daşı.
Kaş bu gündən olaydım
Sənin həyat yoldaşın.

Yurğunun ağaşları,
Qar gətirməz başları.
Yurğuya qız verənin
Qırılsın qardaşları.

Mən aşiq yana baxtım,
Yanırsan yan, a baxtim.
Salam verdim yan keçdin,
Mən yana—yana baxdım.

Əzizim para—para,
Alma kəs para—para.
Gedin yarıma deyin,
Vurubdur mənə yara.

Araxçını silim qoy,
Dörd yanına qızıl qoy.
Məni sənə verməzlər,
At yəhərin hazır qoy.

Əlimdə quş üzümü,
Yola dikdim gözümü.
Desələr yarım gəlir,
Öldürərəm özümü.

Araz kimi axıram,
Yandırıram, yaxıram.
Gözlərində gözüm var,
Həsrət ilə baxıram.

Kişmiş qoydum yükə,
Yeddi qat bükə—bükə.
Məni yordan eyləyən
Doğransın tikə—tikə.

Damdan-dama gəzərlər,
Damda qurud əzərlər.
Toyda gəzən çox olar,
Kor işləri bəzəllər.

Burdan bir maşın keçdi,
Tutmadı başın keçdi.
Xalxdan bir-bir gedəndə
Bizdən bir qoşun keşdi.

Aşix arxa dolanır,
Bulud çarxa dolanır.
Qərib adam yad vətən,
Qorxa-qorxa dolanır.

Qara atın qulağı,
Gözləri şah bulağrı.
Eşitsəm yar evlənib,
Qara gəlsin duvağı.

Araxçının xəzəli,
Danışmayın məzəli.
Hara qoyub gedirsən,
Mənim kimi gözəli.

Mən aşiq el başına,
Sancıbdı tel başına.
Mənim başıma gələn
Gəlməsin el başına.

Dəryada gəmim qaldı,
Qərq oldu gəmim qaldı.
Arzun gözündə qalsın, fələk,
Necə ki mənim qaldı.

Çəltiyin lümə qaldı,
Döymədim, kimə qaldı?
Yaxşı ev-eşik yiğdim,
Bilmədim kimə qaldı.

Gedərəm, yolun dağdı,
Əcəb heyvalı bağdı.
Çəkəsən mən çəkəni,
Görəsən necə dağdı.

Ay dolana-dolana,
Gün dolana-dolana.
Gəl gəzək bu dağları,
Biz dolana-dolana.

Naxçıvan böyük səhərdi,
Yatdım, durdum səhərdi.
Səni yuxuda gördüm,
Ürəyim bir təhərdi.

Mən aşiq aran yerdə,
Çöl yerdə, viran yerdə.
Fələk köçümü qaytarıb,
Mənzilə varan yerdə.

Əmim oğlu evinə,
Şal yaraşır birinə.
Əminqızı qurban,
Qələm tutan əlinə.

Əzizim Dağıstana,
Yol gedər Dağıstana.
Necəsən bir ah çəkim,
Ahımdan dağ isdana.

Əmoğlu, gedək bağa,
Çiynamdəki yaylığa.
Sən hava ol, mən bulud,
Kəvşənə yağa—yağa.

Əziziyəm sağ qalar,
Ocaq sönər, sac qalar.
Acın qarnı doysa da,
Gözü doymaz, ac qalar.

Əziziyəm o taya,
O xərmənə, o taya.
Zülfələrin kəmənd eylə
Çək məni də o taya.

Əzizim arı şanda,
Beçələr arı şanda.
Mələklər şaddiq ceylər,
İki yar barışanda.

Aşıq irza sənindir,
İmam Rza sənindir.
Qalsan kəninizin ollam,
Getsən irza sənindir.

Heyranam boz börküñə,
Qonubdu toz börküñə.
Yarım, bədnəzər çoxdur,
Dəyməsin göz börküñə.

Bağə girdim yarpağa,
Qoymadın qoparmağa.
Cavanam irəhm elə,
Məni qıyma torpağa.

Gün getdi sarı qaldı,
Günüm ovsarı qaldı.
Dönüb dala baxmaqdən,
Gözümdə sarı qaldı.

Ay gəlin, saşdı gəlin,
Divardan aşdı gəlin.
Sən bükdüyün düyünçəni
Gör kimlər aşdı gəlin.

Evləri burda yoxdu,
Köçüblər, yurtda yoxdu.
Canım necə can versin,
Can alan burda yoxdu.

Çıxdın divar üstünə,
Divar uçdu üstünə.
Mən sənə neyləmişdim,
Günü gətdin üstümə.

Əlinə saz verdilər,
Yonqusun az verdilər.
Payları payladılar,
Haqqını az verdilər.

Xirdaca qol qarmağı,
Yar xinası barmağı.
Mənim yarım uşaxdım,
Nə bilir yalvarmağı.

Dağları kömürdəndir,
Keçən gün ömürdəndir.
Vədə verdin gəlmədin.
Ürəyin dəmirdəndir.

Evləri yaxın yarın,
Boyuna baxım yarın.
Baxmaq ilə doymaram,
Bəlgəsin taxın yarın.

Əzizim mən də gələm,
Minib kəməndə gələm.
Qoşulub qardaşına,
Siz olan kəndə gələm.

Əzizim coşub daşdım,
Hicran dəftərin aşdım.
Fələk güclü, mən gücsüz,
Götürüb başım qaşdım.

Bu yaxa, mənim yaxam,
Silsiləm yoxdur taxam.
Mənim nə vaxtim idı,
Ah çəkib yola baxam.

Burda bir xanım gedər,
Ardınca canım gedər.
Bir yerdən yaralansam,
Yüz yerdən qanım gedər.

Kostiyumun dəstino,
Ətir səpdim üstünə,
Neyləyim arvadın var,
Məni də al üstünə.

Əzizim qurud aşı,
Yeməyə qurud aşı.
Xudamın könlü alsa,
Göyərdər quru daşı.

Əsafkəf ocaq–ocaq
Orda şamlar yanacaq.
Xoş o qızın halına
Sevdiyinin olacaq.

Stol üstə göy daraq,
Yarımı gördüm bayaq.
Qaçdim, yetişəmmədim,
Qırılsın belə ayaq.

Kəkliyim suda gəlir,
Boynunda duva gəlir.
Yar yolu gözləməkdən
Başıma hava gəlir.

Kələğayının qarası,
Çox çəkmədi arası.
Gedibdir gələcəkdir,
Qaynanamın balası.

Əzizim neyləmişəm?
Bağrimi təyləmişəm.
Məndən niyə incidin,
Mən sənə neyləmişəm.

Əmim oğlu ziyadə,
İki quş bir yuvadə.
Bir at götür, bir qamçı,
Əmqızın gedir yadə.

Naxçıvanın duz dağı,
Duz təpəsi, duz dağı.
Çəkdi yar sinəm üstə,
Dağ üstündən yüz dağı.

Ağrıdan gəl, Ağrıdan,
Başmaqcığım sarğıdan.
Mən elə qız deyiləm,
Qardaş başın ağrıldam.

Əlimdə yayıma bax,
Gül üzlü ayıma bax.
Çəkdiyim zəhmətimə,
Aldığım payıma bax.

Çoban qoyuna gedər,
Baxar boyuna gedər.
Çobanın ağ şışayı,
Toy ətliyinə gedər.

Payızın əzəlidir,
Bağcanın xəzəlidir.
Adına qurban olum,
Adaların gözəlidir.

Gün ortadan dayanar,
Aləm nura boyanar.
Bir bayatı deyərəm,
Yar yuxudan oyanar.

Bu dağlar uca dağlar,
Gündüzü gecə dağlar.
Ovçusu cavan ölüb,
Maralı qoca dağlar.

Sallandı gəldi göyçək,
Başında güldü göyçək.
Əlində bir dəstə gül,
Üzü güldən də göyçək.

Qızıl üzük miyanı,
Durmaz barmağın qanı.
Bağçamıza dolan gəl,
Olum gözün qurbanı.

Əziziyəm belə yaz,
Qələm götür, belə yaz.
Nakam könlüm şad olmaz
Yüz il gəlsə belə yaz.

Yaylığım həşdi-hüşdü,
Həşyəsi yerə düşdü.
Yüz min iyid içində,
Gözüm çobana düşdü.

Bu gələn dəvəlidi,
Yüklüdü, dəvəlidi.
Gözümün ilkin avi,
Sevdamın əzəlidi.

Köynəyi sarı canım,
Saşdı bir arı canım,
Yar dərdini çəkməkdən
Qalmayıb yarı canım.

Ağdı biləyin, oğlan,
Nədi diləyin, oğlan?
Gedərəm eləsinə,
Yanar ürəyin, oğlan.

Qardaşlarım, qoşa gəl,
Qarlı dağlar aşa gəl.
Dəsmalı al əlinə,
Ağlaşa-ağlaşa gəl.

Bu gələn naxır deyil,
Saralan taxıl deyil.
Könlüm səni istəyir,
Mənzilin yaxın deyil.

Çaylar olub dişləmə,
Çayın pulun xərşləmə.
Evə qonaq gələndə,
Ərzi-giley başlama.

Ağ gülü atdım çaya,
Camalın bənzər aya.
Cavan ömrüm çüründü,
Günləri saya-saya.

Göydə ulduz aynadı,
Gözüm yordan doymadı.
Gəlirdim səni görəm,
Zalim fələk qoymadı.

Əzizim qalmaqala,
Kimsiyə qoyma qala.
Mən səni gizli sevdim
Kim saldı qalmaqala.

Qondaran dik dabandı,
Yerə vurma amandı.
Sevəsən getmiyəsən,
Görəsən nə yamandı.

Əmim oğlu kür idi,
Əl dəsmalı kir idi.
Qazan asdım yumağa,
Aخار çaylar qurudu.

Bulaq səndə qum olaydım,
Əriyəydim qum olaydım.
Nişanlım suya gələndə,
Küzəsinə mən dolaydım.

Aşıq bayat elləri,
Xalın boyar telləri.
Çek ağızım, bağla gözüm,
Qardaş, oyat elləri.

Əzizim bol-bolluqdu,
Dam üstə dam bolluqdu.
Qalada bir toy tutdum,
Şabaşı göy yolluqdu.

Mən aşiq duman yerdə,
Çən yerdə, duman yerdə.
Düşmən felinə düşmə,
Qalarsan yaman yerdə.

Gəldi zamana neylim,
Keçdi zamana neylim.
Çar çarı üstümnən qoşdu,
Döndərdi samana, neyim.

Bülbül qurban güllərə,
Qurban şirin dillərə.
Hamı əl-ələ versə,
Yağı neylər ellərə.

Dağların qarı getməz,
Quzeydi, qarı getməz.
Qardaşım gedib gəlməz,
Ürəkdən dağı getməz.

Dağlar dağladı məni,
Görən ağladı məni.
Zəncir olsa qırardım,
Bu qəm bağladı məni.

Mən olmuşam nəvayə,
Gəl qulaq as nəvayə.
Nə namərdə yoldaş ol,
Nə ahə düş, nə vayə.

Yox aşığım kim saya,
Kimsə qaşmaz, kim saya.
Ye malin, sür dövranın,
Ye, qalmasın kimsəyə.

Dəniz susuz olarmı?
Dibi qumsuz olarmı?
İt oğlu, köpək oğlu,
Qız da toysuz olarmı?

Sarı-sarı hasarı,
Sarvan çəkər hasarı.
Qızıl bərgah sahibi,
Yönüünü sal ev sari.

Bu dağa yol salaydım,
Karvanı bol salaydım.
Bilsəydim ayrılıqdı,
Boynuna qol salaydım.

Üç qardaş, a üç qardaş,
Xənçəri gümüş qardaş.
Bacın qərib yerdədir,
Çək cilovu, düş, qardaş.

Ay dolana-dolana,
İl dolana-dolana.
Elə sığışdır məni,
Gəl dolana-dolana.

Aşıq dərdə nə bağlar.
Gümüş gordənə bağlar.
Gedək dərdli yanına,
Görək dərdə nə bağlar.

Üzərrik dənə-dənə,
Dağılsın dörd bir yanə.
Qohum ola, yad ola,
Gözü burada yana.

Mərcimək gilə-gilə,
Ölçürəm silə-silə.
Yarım qapıdan girib,
Baxıram gülə-gülə.

Əlif mənəm, bey mənəm,
Əlif qəddin əymərəm.
Vermə əcəl köynəyin,
Mən cavanam geymərəm.

Əziziyəm bu qaşı,
Yaxşı saxla bu daşı.
Kaş bugündən olaydım
Şənə həyat yoldaşı.

Mən aşıq yana baxtım
Yanırsan yan, a baxtım.
Salam verdin, yan keçdin,
Mən yana-yana baxdım.

Aşıq sayad elləri,
Xalın sayad elləri.
Sən yat yuxun alginən,
Sonra oyat elləri.

Çobana bax, çobana,
Verib daban-dabana.
Çobandan süd istədim
Döndü qılılı qabana.

Burası doğanaqdır,
Yar qalada qonaqdır.
Gedəndə küsdürmüşəm,
Gələndə bidamaqdır.

Əziziyəm asanda
Dağdan karvan asanda
Yolumu sel apardı
Çaylar aşib daşanda

Əziziyəm gül ara
Ulduz hara gül hara
Bu dünya əfsanədi
O dünyada gün ara

Aşıq elə gəl barı,
Şana tələ gəl barı.
Ürəyim səni istəyir,
Bizim elə gəl barı.

Ay cincini-cincini,
Öpüm ağızin içini.
Yar bir otaq tikibdi,
Mən onun göyərçini.

Dağlar, otun qurusun,
Bağlar, suyun qurusun.
Fələyin də mənim tək
Matı-qutu qurusun.

Armud ağacı nəli,
Dibi yaşıl xəlcəli.
Göydən bir səda gəldi,
Ya Məhəmməd, ya Əli.

Qarayam Qəmbər kimi,
Müşk ilə ənbər kimi.
Qaranı elə sevərlər,
İsa peyqəmbər kimi.

Duman dağdan belə gəl,
Dolan bağdan belə gəl.
Əzrayıl ava çıxıb,
Səni vurar, belə gəl.

Əzizinəm oxu tər,
Oxu bülbül, oxu tər.
Alma sinəmi nişan,
Qəm içində ox itər.

Elin toyu həzarat,
Balam toyu həzarat.
Gəlmışəm toyun görəm,
Oğlun toyu hazarat.

Qaşları qələm-qələm,
Pulum yox səni alam.
Səni əzrayıl aparsın,
Mən ordan satın alam.

Bu qaya daş qayadır,
Ürəyi boş qayadır.
Görən kimi itirib,
Gözləri yaş qayadır?

Əziziyəm sanına,
Durna baxmaz yanına.
Sənə bir yol baxanın,
Od salırsan canına.

Bənövşə itirmişəm,
Su verib yetirmişəm.
Yaxşı günləri, bala,
Mən belə bitirmişəm.

Mən aşiq tikan evdə,
Gül batsın tikan evdə.
Allah necə can verim
Özgələr tikən evdə?

Bostan əkili qaldı,
Kətan tikili qaldı.
Yarım getdi qürbətə,
Məndə şəkili qaldı.

Ellərə bax, ellərə,
Yağış yağar gülərə.
Burda bir iyid ölüb,
Səs salıbdı ellərə.

Bağda üzüm ağacı,
Üzüm—gözüm ağacı.
Bağa baltalı girib,
Kəsib bizim ağacı.

Əziziyəm xoş mələr,
Quzu mələr, qoş mələr.
Sevgisinə yetməyən,
Dağlarda mələr, mələr.

Marala bax, marala,
Vur oxunan yarala.
Evinə hay—küy düşüb,
Gəl özün sal qarala.

Əzizim yaşa məni,
Güllərdə yasəməni.
Qəm içində üzürəm,
Çağırma yasa məni.

Samovarın miskinə,
Gedək yarın yasına.
Ölübü yar, ölübü,
Gedərəm ayrısına.

Samovarın çəhləri,
Seçibdi göyçəkləri.
Yar özü göyçək deyil,
Göyçəkdi birçəkləri.

Gün getdi dalda qaldı,
Əlim divarda qaldı.
İyid ölmüş, qanqusmuş,
Bilmədim harda qaldı.

Bı yaxa mənim yaxam,
Üzüyüm yoxdu taxam.
Mənim nə vaxtimdı,
Ah çəkib yola baxam?

Çıx dama yerin salım,
Əlinnən gülün alım.
Tehrana gedən oğlan,
Qəyit gəl qadan alım.

Tehran yolları kələm,
Ürəyim bağlayıb vərəm.
Ürəyim səni istər,
Vaxt yoxdur duram gələm.

Nağarayam, nağara,
Nağaraya ver ara.
Bağlanıb mənim qapım,
Mən hara gedim, hara?

Əmim oğlu olasan,
Mənə yaylıq alasan.
Mana yaylıq almasan,
Qadam–balam alasan.

Hakuşqada quş durmaz,
Kətan köynək, yaş durmaz.
Qız oğlanın qoynunda,
Şəhərəcən dinc durmaz.

Yeri–yeri qarnı yırtıq,
Nəyindi məndən artıq.
Telim telin bərabəri,
Cığalarım səndən artıq.

Gedirəm yolum dağdı,
Könlüm heyvalı bağıdı.
Çəkərəm gizlin dərdin,
Necə ki, canım sağdı.

Fələyin öz əlindən,
Ağladım göz əlindən.
Gedim kimə nə deyim,
Bəxtimin öz əlindən.

Yatanacan ağlaram,
Ölənəcən ağlaram.
Torpağım torpağına,
Qatanacan ağlaram.

Aşıq məzədi dərdim,
Meydi, məzədi dərdim.
Harda yadına düşdün,
Orda təzədi dərdim.

Bənövşəyəm, bitərəm,
Kol dibində itərəm,
Gözləyərəm gəlməzsən,
Boynu əyri bitərəm.

Əzizim sarı dağdan,
Su gəldi sarı dağdan,
Fələk səndən nə qaydadır
Ayırdın yarı yardan?

Əzizim oyat məni,
Aparıb göy at məni.
Dərd–qəm yuxusundayam,
Çox yatsam oyat məni.

Əzizim baş əymənəm,
Ağacı yaş əymənəm.
Lap belə cavan ölsəm,
Namərdə baş əymənəm.

Mən aşiq tut nubarı,
Yeməyə tut nubarı.
Sevib almayacaqsan,
Adımı tutma barı.

Çobanı qoyun əyməz,
Eyləyər toyun, əyməz,
İgid oğul düşmənə,
Yalvarıb boyun əyməz.

Kəklik daşda nə gəzər?
Kirpik qaşda nə gəzər?
Ağlı olmayan adamın,
Huşu başda nə gəzər?

Durnalar düzüləndə,
Qıy vurub szüzüləndə,
Düşmən mürada yetər,
Əl əldən üzüləndə.

Mən aşiq duman yerdə,
Dağ yerdə, duman yerdə.
Düşmən felinə düşmə,
Qalarsan yaman yerdə.

Bağ'a girdim almadı,
Yığdım qoynum dolmadı.
Hansı həkimə getdim,
Dərdə çara olmadı.

İstəməm yad adamı,
Əridər dad adamı.
Böhtan yandıran kimi,
Yandırmaz od adamı.

Yandı bağrimin başı,
Ahım əritdi daşı.
Tərpətdi göy dəryanı,
Axıtdığım göz yaşı.

Qoyunu yuyun gəlsin,
Dərisin soyun gəlsin.
Balası mələyəndir,
Anasın qoyun gəlsin.

Əzizim iri-iri,
Xalların iri-iri,
Məni səndən eyləyəni,
Çürüsün diri-diri.

Əzizim üz verənim,
Riz alıb, üz verənim,
Başına daş düşübdü
Sənə də söz verənin.

Əzizinəm bu bağa,
Bu bağçaya, bu bağa,
Qurban olum o yara,
Bir də gələ bu bağa.

Əzizim çaylar belə,
Hey coşub çağlar belə.
Dağdan ayrıldığımızdan
Ağlayır çaylar belə.

Əzizinəm, ay gözəl,
Günəş gözəl, ay gözəl.
Qarşında diz çöksəm də,
Alçalmaram, ay gözəl.

Aydan aya baxarlar,
Qızıl üzük taxarlar.
Yarı göyçək olanın
Evini tez yıخارlar.

Bulağın başına sən,
Dibinin daşına sən.
Düyün qoydun, dağ çəkdiñ,
Ürəyin başına sən.

Əzizim gülə can ver,
Öl, bülbül, gülə can ver.
Dost səndən can dilərsə,
Sən gülə—gülə can ver.

Bulud endi dağlara,
Xəzan gəldi bağlırlara.
Fələyin gərdişindən,
Ömür—gün keçdi qara.

Enişdən enənə bax,
Dolayı dönənə bax!
Muradına çatmayıb,
Çıraqı sönənə bax.

Əzizim iydə şirin,
Yeməyə iydə şirin,
Gəl yaxınca oturaq,
Danışaq bir də şirin.

Lalə aldı tez gətir,
Arşın apar, bez gətir.
Nə qonşuya söz apar,
Nə qonşudan söz gətir.

Pəncərədən əl eylər,
Əlləri gəl—gəl eylər.
İki könül bir olsa,
Dağdan, daşdan yol eylər.

Kəklik daşda nə gəzər
Qələm qaşda nə gəzər.
Yoldaşı pis olanın,
Əqli başda nə gəzər?

Bağ oldum, bostan oldum,
Dillərdə dastan oldum.
Üç günlük aşna üçün,
Yüz illik dostdan oldum.

Əzizim mərdə məni,
Salmışan dərdə məni.
Namərdə qul olmaram,
Qurban kəs mərdə məni.

Qalada xoruz banlar,
Onun dilin kim anlar?
Yarım mənnən küsübdür,
Qoymayın, müsəlmanlar.

Yetişib dəyməmişəm,
Qol—budaq əyməmişəm.
Quran gətir əl basım,
O qızı dəyməmişəm.

Kəkliyin yava gəlir,
Boynunda duva gəlir.
Yar həsrətin çəkməkdən,
Başına hava gəlir.

Barmağım beşdi mənim,
Yaşım on beşdi mənim.
Dədə, məni ərə ver,
Ər vaxtım keşdi mənim.

Gümüş telinə qurban,
Kəmər belinə qurban.
Dünyada bir canım var
Şirin dilinə qurban.

Plovu süzdürmüşəm,
Nimçəyə düzdürmüşəm.
Üç günün gəliniyəm,
Qaynanamı küsdürmüşəm.

Mən aşiq yekə dərdim,
Dağlara çökə dərdim.
Nər çəkməz, maya çəkməz,
Yüklənə yükə dərdim.

Adını gül qoydular,
Əlinə pul qoydular.
Sənin nə vədən idi,
Adını dul qoydular?

Əmiqizi ha, əmiqizi,
Sənə qurban qoç-quzu.
Sən ki, mənə gəlmədin,
Qoy gəlsin yadlar qızı.

Onbir ondan yaxşıdır,
Çuxa dondan yaxşıdır.
Düşmənə boyun əymə,
Ölmək ondan yaxşıdır.

Bu dağlar ahı neylər,
İyid pənahı neylər.
Ümündümü gəl üzmə,
Görək ilahi neylər.

Tufan gələr, dağ kəsər,
Yel vuranda bağ əsər.
Sən yadıma düşəndə,
Ürəyim zağ-zağ əsər.

Bülbül hanı, gül hanı?
Gül hanı, bülbül hanı?
Yarı yalqız görəndə,
Danışmağa dil hanı?

Bülbülün dadı nədi?
Fəryadı, dadı nədi?
Əllərdən-ələ düşən,
Bir gülün adı nədi?

Qızıl gül üç gün açar,
Üç yarpaq, üç gül açar.
Çağırısan Əbülfəzi,
O yaxşı müşkül açar.

Aşığım yaz a dərdim,
Qanan yox yoza dərdim.
Fəqir bir bülbül kimi
Qalıbdı yaza dərdim.

Çadırları qurmuşam,
Qalaqları vurmuşam.
Mən fələyin əlindən
Dayanmışam, durmuşam.

Göydə qara buludlar,
Para–para buludlar.
Mənim ərzi halımı
Apar yara, buludlar.

Bulud gəlir dağ üstə,
Şeh tökülür bağ üstə.
Şamamanı gizlətmə,
Qoy görsənsin tağ üstə.

Gedirəm sərdəstə mən,
Olmuşam sərgəstə mən.
Gəlib əcəl fərmanı,
Yazılmışam başda mən.

Çayların bol daşı var,
Bol suyu, bol daşı var.
Yar qurbanədarıxmır
Yanında yoldaşı var.

Vurulmuşam qaşına,
Gözlərinin yaşına.
Baş götürüb qaçaram
Uca dağlar başına.

Araxcının mirvari,
Dərdi deyim, din barı.
Çox danışıb ağlama,
Mən dinləyim, sən zarı.

Yel əsəndə gül incir,
Bülbül incir, gül incir.
Yad bağban bağa girsə,
Yarpaq tökər gül incir.

Arazım aran yeri,
Sızıldar yaram yeri.
Hər möhlətə dözərəm,
Kəsilib çaram, yeri.

Əzizim yad ağlasın,
Gülməsin, yad ağlasın.
Yardan vəfa görmədim,
Yad yansın, yad ağlasın.

Əzizim ay evinə,
Gün gedər ay evinə.
Getdim yarı görməyə,
Düşdüm vay–vay evinə.

Ayımız ulduz oldu,
Gecəmiz gündüz oldu.
Doxsandoqquz dərdim var,
Bir də gəldi, yüz oldu.

Qurbanə düşdü yolum,
Düşmən oldu sağ–solum.
Eldən ayrı düşəli,
Buxovlandı əl qolum.

Əzizim qara gözlər,
Sürməli qara gözlər.
Məni fələk əyməzdi.
Əyibdir qara gözlər.

Əzizim dağı düzə,
Saçların dağıt üzə.
Qorxuram bir ah çəkəm
Döndərəm dağı düzə.

Ay at, nalına qurban,
Xətti-xalına qurban.
Məni anama yetir,
Dirnaqlarına qurban.

Çoban, itin qudursun,
Arxasında su dursun.
İyidsən qarğamaram,
Sənin dilin qurusun.

Arı şana dolanır,
Milçək qana dolanır.
Sevdiyim olmayan oğlan,
Yana-yana dolanır.

Araz daşdı, ay aman,
Həddin aşdı, ay aman.
Keçən günlərim keçdi,
Hamisindan bu yaman.

Dərya dərdin kim üzər,
Durar mərcə kim üzər.
Qardaşın yaxşısından,
Görən əlin kim üzər.

Yetiməm, yoxdu atam,
Məxmərəm, yoxdu butam.
Düşmüşəm yaman dərdə,
Bir yer də yoxdu atam.

Günün sarısı mənəm,
Dağın balası mənəm.
Allaha qurban olum,
Bəxti qarası mənəm.

Mixəy əkdir bel ilə,
Hey suvardım sel ilə.
Mən səndən ayrılmazdım,
Ayırdılar sel ilə.

Ay heldə-heldə çoban,
Tüfəyi beldə çoban.
Sən məni harda sevdin,
Bu qərib eldə, çoban?

Mən bu bağa gəlmişəm,
Yana-yana gəlmişəm.
Götürmişəm dərdimi
Ağlamağa gəlmişəm.

A dağlar, uca dağlar,
Hamidan uca dağlar.
Ayrılıqdan, üzüldüm,
Mən dözüm necə, dağlar?

Eləmi ya saraylar,
Ürəyim yas haraylar.
Üstümə hücum çekdi
Pis günlər, yassar aylar.

Əzizim Ali mindi,
Dürati Ali mindi.
Koroğlu təki mən də,
Yar, qadan alım indi.

Əzizim bala qaçıdı,
Çəşmindən bala qaçıdı.
Bulud tikən yuvadan,
On iki bala qaçıdı.

Toyda alma atarlar,
Barmaq üstə tutarlar.
Mən nadanam bilmirəm,
Yarı necə tutarlar.

Əzizim o da məni,
Saldılar oda məni.
Güvəndim sənə, fələk,
Sən saldın oda məni.

Qardaş, qardaş, xan qardaş,
Qıyqacı baxan qardaş.
Böyü–böyü, başa çat,
Aparaq nişan, qardaş.

Qardaşa bax, qardaşa,
Papağın qoyub başa.
Qardaşın düşmanları
Dönsünlər qara daşa.

Bu dağlar hüri dağı,
Duman gəl bürü dağı.
Ölü dağı çəkilər
Çəkilməz diri dağı.

Armıdı qaladılar,
Sərişdə saxladılar.
Mənim kimi gözəli
Kimə adaxladılar.

Əzizim yara canım,
Yar bağrim yara canım.
Gözün qurbanı, göy at,
Tez yetir yara canım.

Elədimi tamam qan,
Oxu dərsin, tamam qan.
Dərya var ki, lil axar,
Dərya var ki, tamam qan.

Eləmi gül azardan,
Köç gedər Güləzardan.
Xarın ölsün, ay bülbül,
Qurtarsın gül azardan.

Aşıq yaman əlindən,
Yan ver yaman əlindən.
Çarxı dönmüş fəleyin
Çəkdir aman əlindən.

Əzizim daş üstünə,
Daş qoyum daş üstünə.
Ömür quş kimi uçur
Yaş gəlir yaş üstünə.

Xəstə könül can üstə,
Can tapşırar can üstə.
Əzrail can alanda
Hünərin var can istə.

Əzizinəm yasa bax,
Düşübdü o, yasa bax.
Əcələ borclu canım
Ya böyün öləm, ya sabah.

Əzizim mərdanadı,
Mərd sözü mərdanadı.
Vətənə igid verən
Mərd ata, mərd anadı.

Əzizim varın sənin,
Namusun, arın sənin.
İgid olub ad aldin,
Xoşbəxtdir yarın sənin.

Bu dava nə davadı!
Bilməyən binəvadı.
Laçınları bəsləyən,
Bu yurdu, bu yuvadı.

Mən aşiq yandırsa da,
Düşmənim yan dursa da.
Qoy atım güllə qızısın
Əlimi yandırsa da.

Əzizim sağalmışam,
Sağ verib, sağ almışam.
Ağlama, gözəl yarım,
Durmuşam, sağalmışam.

Əziziyəm qaldı bax,
Gözüm yolda qaldı bax.
Özü getdi gəlmədi,
İgid adı qaldı bax.

Əzizim gözüm ağlar,
Dilim ağlar, gözüm ağlar.
Elə bir iş gördün ki,
Ağzımda sözüm ağlar.

Əzizim gələmmədim,
Atlandım gələmmədim.
Araya qan saldılar,
Çəkindim, gələmmədim.

Eləmi, güldü yarım,
Çiçəkdi, güldü yarım.
Yansam da qoy mən yanım,
Yanmasın gül diyarım.

Əzizim, görən ağlar,
Yaramı görən ağlar.
Həsrətdən ölüb getdim
Yarım da, görən ağlar?!

Aşıqəm xoş camala,
Xoş üzə, xoş camala.
Ölsəm də baxıb ölüm,
Xoş üzə, xoş camala.

Əzizim, sənnən oldu,
Hər əzab sənnən oldu.
Öldüm canım qurtardı,
Dərd-qəmim sənnən oldu.

Əzizim yaşıdı yerim,
Torpaqdı, daşdı yerim.
Günahım nəydi mənim,
Qana bulaşdı yerim?

Əzizim dumanlı dağlar,
Sisli, dumanlı dağlar.
Mən sizə neyləmişdim,
Qaldım gümanlı, dağlar?

Mən aşiq buz dağladı,
Yolumuz buz bağladı.
Kimi bu naşı həkim,
Yarama buz bağladı?

İstəkana saldım qəndi,
Kəsdim bərəni–bəndi.
Gördüm ki, sən gəlirsən,
Atdım üzdən rübəndi.

Alma allam, nar allam,
Vəfaliya yar ollam.
Görsəm ki, yalançisan
Qoynunda şahmar ollam.

Mən aşiq, mərd oğula,
Bel bağla mərd oğula.
Olsa da yüz giyəvin,
Dəyməz bir mərd oğula.

Qoyunu qoyun gəlsin,
Dərisin soyun gəlsin.
Qiyamətin vaxtıdır
Anama deyin gəlsin.

Əkişkada quş mənəm,
«Kış» desələr, üşmənəm.
Hər quş yuvasın istər
Yuvasız qalan mənəm.

Əzizim daldalanım,
Bir dal ver daldalanım.
Sən ol bir arxa–dayaq,
Kölgəndə daldalanım.

Bağlar bağımdı mənim,
Heyvam, narımdı mənim.
Saralıb gözüm kökü
Xəzan çağımıdı mənim.

Bostan əkili qaldı,
Çəpər çəkili qaldı.
Yarım qoşuldı qaçıdı,
Əlimdə şəkli qaldı.

Qoyun otlar düzlərdə,
Otlar doyar düzlərdə.
Sən kimi oğlu olan
Ağlar qalar düzlərdə.

Bir quş var gecə gəzər,
Gündüz yox, gecə gəzər.
Yarı qoyub qaçan qız,
Dünyada necə gəzər?

Mən aşiqəm dil–dili,
Qızlar ötər dil–dili.
Səs salmayın bu bağda.
Oxşayır bülbül gülü.

Şəkilə bax şəkilə,
Şəkil gözəl çəkilə.
Müsibət onda qopar
Şəkil evdən əkilə.

Bir quş uçar havadan,
Qanadları qaradan.
Yar görüşə çağırıb,
Çıxammıram aradan.

Aşıqəm üzümdən ye,
Doymasan gözümdən ye.
Neynirsən qaymağı sən?
Yaxın gəl, üzümdən ye.

Ağlaram ha, ağlaram,
Sinələri dağlaram.
Namussuz kişi görsəm
Başına yaylıq bağlaram.

Yaşım içimdən gedər,
Axar, içimdən gedər.
Üzdə nəyim var mənim?
Hər şey içimdən gedər.

“Maarif işçisi” jurnalının 1927–1928-ci illərdə nəşr olunan saylarından

Araz üstə, buz üstə,
Kabab yanar köz üstə.
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə.

Ağ corabın ağına,
Gül tikərəm bağına.
Könlün məni istəsə
Gəl Naxçıvan bağına.

Ağacın yaşı mənəm,
Yarın yoldaşı mənəm.
Eşq üçün kim ağlasa
Gözünün yaşı mənəm.

Budağı aşaram mən,
Qana bulaşaram mən.
Vəfali yoldaş üçün
Dünyada yaşaram mən.

Bu dərə uzun dərə,
Getdikcə uzun dərə.
Burda bir bağ saldırıram
Yar gələ üzüm dərə.

Bu dərələr arxlıdı,
Arxları balıxlıdı.
Mən yarımi tanıram
Ayağı çarixlıdı.

Başına mən dolanım,
Mən dönüm mən dolanım.
Həməşə sağ olginən
Kölgəndə mən dolanım.

Bir ay çıxdı kənarsız,
Yarım gəzər fanarsız.
Gen durun, müsəlmanlar,
Eşq oduna yanarsız.

Bu gələn yar olaydı,
Əlində nar olaydı.
İkimiz bir köynəkdə,
Yaxası dar olaydı.

Qızılgüllər açıldı,
Bağda ətir saçıldı,
Bir dəfə görcək səni
Tutqun könlüm açıldı.

Su gəldi daşa dəydi,
Kipriklər qaşa dəydi.
Yarın bir cüt öpüşü
Bir cüt qardaşa dəydi.

Əzizim üzüm bağda
Sərilib üzüm bağda
O bağda sevgilim var
Qalibdir gözüm bağda.

Əzizim aydın olar,
Ay çıxar aydın olar.
Sənə bir xəbər versəm
Gözlərin aydın olar.

Əzizim ölkəsindən,
Qorxuram yolkəsəndən.
Qorxma dur gəl öpüşək
Ayrıldım bəlkə səndən.

Qərənfil allananda,
Duvardan sallananda.
Tərsələr dinə gəldi
Mən sənə allananda.

Apardı göy at məni,
Saxladı sayat məni.
Baş qoyum dizin üstə
Çox yatsam oyat məni.

Yağaram yağış kimin,
Əsərəm qamış kimin.
Ürəyim səni istər
Təzəcə yemiş kimin.

İrəvan çaqalası,
Yandı bağrim arası,
Bir oğlan olsun, bir qız,
Bir güllü bağ arası.

Dəyirman üstü çiçək,
Oraq gətir gül biçək,
Mən yarımi tanıram
Qısa boy, qara biçək.

Ağ at gəlir yenişdən,
Sinəbəndi gümüşdən.
Sizə də qismət olsun
Heybədəki yemişdən.

Mən aşiq neynim sənə,
Düşübdür meylim sənə.
Mən dönsəm üzüm dönsün,
Sən dönsən neylim sənə.

Qərənfil qutudadı,
Xumar göz yuxudadı.
Tələsmə, dəli könül,
Meyli verən xudadı.

Dağlar dağladı məni,
Görən ağladı məni.
Boyuma zəncir salmazkən
Zülfün bağladı məni.

Aşıq Rza sənindi,
Gəldim, Rza sənindi.
Saxlasan gülün ollam,
Qovsan riza sənindi.

Aşıq haradan gəlir
Göydən, qaradan gəlir.
Göydə bulud yox idi,
Bu sel haradan gəlir.

Qərənfil pərdə-pərdə,
Kəm olasan səbirdə.
İkimiz belə ölək,
Qoyulaq bir qəbirdə.

Ölkənin dağı qırmızı,
Otu, alağı qırmızı.
Burada bir gözəl sevdim
Al yanağı qırmızı.

Əzizim gülə bənzər,
Ağ üzün gülə bənzər.
Yanağında qara xal
Behişdə gülə bənzər.

Əlində xiyar indi,
Bir dilim qiyar-indi.
Qaş altından göz etmə
Kənardan duyar indi.

Maarif işçisi, 1927 №6–7.

Mən aşiq almalıdı,
Meşələr almalıdı.
Vəfali yarın ağrı,
Qadası almalıdı.

Əziziyəm bir üzdü,
Sonam göldə bir üzdü.
Üzün qoy üzüm üstə
Görən desin bir üzdü.

Əzizim güzgü yara,
Gəl baxaq güzgü yara.
İkimiz birdən ölk
Qalmayaq özgə yara.

Boz atın boylamasın
Çək cilovu oynamasın.
Gedirsən gecədən get
Ürəyim oynamasın.

Əzizim odu keçdi,
Qəlyanın odu keçdi.
Kor olasız avçılar
Marallar odu keçdi.

Aşıq quzaya dəyər,
Atma quz aya dəyər.
Avçı bir avdan örträ
Əlli quzaya dəyər.

Mən aşiqəm pəri sən,
Təzə gülün biri sən.
İki sevgili olsa
Biri mənəm, biri sən.

Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Günəş kimi parladı
Ay kimi batdı keçdi.

Bu dərənin uzunu,
Oğlan qaytar quzunu.
Get anama deginən
Sənə versin qızını.

Boz at minərəm səni
Yorğa sürərəm səni
Məni yara yetirən
Məxmər çullaram səni.

Qızılgül qənçə-qənçə (qonça-qonça),
Kim səni istər mənəcə.
Əksin budu qoynumda
Dolandırram ölüncə.

Əzizinəm yaz bağda,
Payız bağda, yaz bağda.
Yara qonaq olaydım
Qiş otaqda. yaz bağda.

Qaşların şuxdu sənin,
Kiprigin oxdu sənin.
Mən səni çox istərəm
Xəbərin yoxdu sənin.

Durdum qapı dalında,
Gözüm qaldı xalında.
Get anamdan izin al
Gəlim qalım yanında.

Əzizim gül üzüdü,
Şeh düşdü, gül üzüdü,
Güldün, ağlım apardım
Bu necə gülüş idi?

Şəftəli boyun əyər,
Yarpağı yerə dəyər.
Mən bir dənə yar sevdim
Zərəli kimə dəyər.

Qızılgülsən butasan,
Əl atasan, tutasan.
Sən o güldən deyilsən
İyləyəsən, atasan.

Aşıq budala gəzər,
Saymaz, budala gəzər.
Çırkin üzün gizlədər,
Gözəl budala gəzər.

Gəl gedək bizim bağa,
Qoyaq dodaq-dodağa.
Hər bir bülbül olaq
Qonaq bir tək budağa.

Dağlar mənə qar göndər,
Əsirgəmə, var göndər.
Əl dəyməmiş budağa
Dərilməmiş nar göndər.

Su üstündə milçəgəm,
Yel əsmə köynəkçəyəm.
Hamiya çirkin olsam
Öz yarıma göyçəyəm.

Dağda quzu gördüm,
Tükü qırmızı gördüm.
Açıdım cənnət qapısın
Sevdiyim qızı gördüm.

Bu dağlar sinə dağlar,
Qar yağıdı sənə dağlar.
Yaşaram yar qoynunda
Çıxaram sənə dağlar.

Şəftəliyəm, kalam mən.
Dilim yoxdu, lalam mən.
Sizin eldən yar sevdim,
Pulum yoxdu alam mən.

Qarabağda bağ olmaz,
Qara salxım, ağ olmaz.
Qonşuda qız sevənin
Ürəyində yağı olmaz.

Dan yeri söküldəndə,
Zülf üzə töküldəndə.
Şeh düşmüş gülə bənzər
Ağ üzdən öpüləndə.

Oğlan adın Ələkbər,
Çirmənib ağ biləklər.
Dostlara xəbər olsun
Hasil oldu diləklər.

Oğlan adın Rüstəmdi,
Könlüm sənin xəstəndi.
Gündə gəl mənə dərs ver
Görən desin ustamdı.

Mənim yarım Əlidi,
Qolları düyməlidi.
Özü yaxşı oğlandı,
Anası ölməlidi.

Mənim yarım Paşadı,
Üzdə xalı qoşadı.
Özü tərlan olsa da,
Anası dolaşadı.

Mənim yarım molladı.
Atını gümüş nalladı.
Öz yarın evdə qoyar,
Özgələri alladır.

Mənim yarım Mirzədi,
Xoş gülüş, baməzədi.
Anası deyəsən bəs
Zəhərli bir gürzədi.

Mənim yarım qocadı,
Ağzı dişsiz bacadı.
Pul-pələsi olsa da,
Ağulu bir sucadı.

Araşqının məndədi,
Yumuşam çəməndədi.
Aləm gözələ dönsə,
Mənim gözüm səndədi.

Zülfün dara yana qoy,
Tellərinə xına qoy.
Bir baxışda hamını
Quzum! Yana—yana qoy.

Küçələrə su səpmişəm
Sən gələndə toz olmasın.
Sənə mənim canım qurban
Elə gəl, get söz olmasın.

Dərt məni zəyif elər.
Öldürməz məyuf elər.
Düşmən görər, sevinər,
Dost görər, həyif elər

Əllərim, əyaxlarım,
Tar çalar bərmaxlarım.
Bivəfa yar uğrunda
Solub gül yənaxlarım.

Oturдум xalı üstə,
Xalının gülü üstə.
Varlılar davı elər
Sonsuzun malı üstə.

Mən aşiq dağ başına,
Dolan çıx dağ başına.
Dərdimi dağa çökdim
Dağ çıxdı dağ başına.

Ovçuyam ov deyiləm,
Çaxmağam ... deyiləm
Qolun qurusun, ovçu,
Mən sənə ov deyiləm.

Gözüm yaxşı silinməz,
Dərdim çoxdur bilinməz.
Sinəmdə bir yaram var
Köynək örtüb bilinməz.

Göydə ulduz puş kimidi,
Bir – birlənə tuş kimidi.
Fələy, gəl sübut elə
Hansi günüm xoş kimidi.

Öküz pərpərşida durdu,
Döndü pərşumda durdu.
Can alıb göz çıxardan
Gəldi qarşumda durdu.

Bənövşəyəm tüterəm,
Kol dibində bitərəm.
Eşitsəm ki, gəlirsən
Boynumu əyri tutaram

Araz aşdı nə zaman,
Gün qovuşdu nə zaman.
Fələk bir üz istədi
Hamısından nə yaman.

Palazda narıncı var,
Abu var, narıncı var.
Hardasan, ay vəfasız,
Dalınca zarıncı var.

Su axar yeri yaş qalar,
Daş zindanda daş qalar.
Oğlu gedən ananın
Gözlərində yaş qalar.

Mən aşix meşəli yerdə,
Gülü bənövşəli yerdə.
Məni vuran elə vurdı,
Qaldım döşəli yerdə.

Aftafa yanı ləyəndi,
Ləyən boynun əyəndi.
Məni sevən qızdarın
Anası küsəyəndi.

Mən aşığam Nəsimi,
Ustadımdı Nəsimi.
İnsan qəlbi bir sazdı,
Nə taxtası, nə simi,

Dəyirman üstü ləklər,
Üstü dolu biləplər
Oğlan qızın dərdindən
Dizi – dizi iməklər.

Quddara kol qoruldu,
Dərildi xal qoyuldu
Mənim mənim nə vaxtım idi
Adıma dul qoyuldu.

Gedirəm yollar ilə,
Dürlü xəyallar ilə.
Qucaydım yar boynunu
Tamarzı qollar ilə.

Su üstə sərincə bax,
Yuyunca sərincə bax.
Yara belə baxmazlar
Ay zalım, sərincə bax.

Yar – yar demək ayıbdı,
Yarın adı Qayıbdı
Desə gəlinlər desin,
Qızlar deyə ayıbdı.

Qaradoğlu deyiləm,
Gülə bağlı deyiləm.
Göndər gəlsin elçini,
Mən adaxlı deyiləm.

Qaşın qərəsi niləhdən,
Səni sevərəm ürəkdən.
Sənə layix qız yoxdur,
Gedim gətirim fırəhdən.

Bağ'a girdi ərənlər,
Bağın gülün dərənlər.
Dərdi çox olan adam,
Ölməssə də vərəmlər.

Mən aşiq o yan, torpaq,
Yad gözün oyan, torpaq.
Gəlibdir bahar fəsli,
Yuxudan oyan, torpaq.

Daş atdan zəli çıxdı,
Zəlinin dili çıxdı.
Qardaş boyuna qurban,
Aldığın "dəli" çıxdı.

Teşt altında dələmə
Qaşın bənzər qələmə.
Mən səni gizlin sevdim,
Neçin yaydın aləmə?

Su gəlir axır gedir,
Dəryaları yixır gedir.
İndinin oğlanları
Üçcə gün baxır gedir.

Mən aşıq min dinarım,
Bir dinim, bir dinarım.
Əsmə, səmum yelləri,
Ağacda birdi narım.

Dağ danlar,
Zülf üzə dağıdanlar.
Naşı ovçu ov vurmaz,
Qayıdar dağı danlar.

Gün düzələ,
Gün çıxa, gün düzələ
Gecə gördüyüüm yuxu
Düşəydi gündüz ələ.

Yaralı bir qışam mən
Çətin daha coşam mən.
Qonmuşam Araz üstə,
Qəm sarıdan boşam mən.

Araz üstə qaradır.
Bağrı qandır, yaradır.
Bu dərdə olsa – olsa,
Bircə vüsal çaradır.

Bu yol yollar yoludur.
Hicran ilə doludur.
Araz bəxtəvər Kürün,
Dərdli – qəmli qoludur.

Həsrətdən sərv boyuna.
Dərdim çətin yayına.
Araz yol aç sinəndən,
Gedim Təbriz toyuna.

Əzizim bir də görüm,
Bir sallan, bir də görüm.
Əcəl quşu gözümə,
Dolanıb bir də görüm.

Əzizim neçə dağlar,
Qarşıda uca dağlar.
Yetim yanağı bilir,
Göz yaşı necə dağlar.

Araz, Araz, xan Araz.
Can sənə qurban Araz.
Ürəyimin dərdinin
Məlhəmisən sən, Araz.

Nuh adına məkan var,
Ayağından çekən var.
Düşmən istər dağında,
Haqdan onu tikən var.

Burda yatan Nuhudu,
Nişanəsi çoxudu
Bunu yazan kişilər,
Bəlkə gəldi oxudu.

Qapısında ozan yox,
Dərdlərini yozan yox.
Kitab qoyub gediblər
Heyif onu yozan yox.

Asta de bayatını,
Ahəstə bayatını.
Məndlər yabı minibdi,
Gədalar bəy atını.

İylə gəl yasəməni,
Ya süsən, ya səməni.
Demə bu qanlı fələk,
Qərq etdi yasə məni.

Köksümdə qəm dağıdır
Bu dağ da qəm dağıdır.
Namərd dost qəm artırır,
Mərd düşmən qəm dağıdır.

Kaman çalsam sim ağlar,
Nəfəsim, səsim ağlar.
Həyatda bir qaydadır,
Kim hırıldar, kim ağlar



XX.HAXİŞTALAR

Üstüpünün malları, haxışta,
Mələşər davarları, haxışta.
Bəyimizə qurban olsun, haxışta.
Gəlinin xalaları, haxışta.

Üstüpünün gülləri, haxışta.
Oxuyur bülbülləri, haxışta.
Gəlinə qurban olsun, haxışta.
Oğlanın bibiləri, haxışta.

Qızıl qoydum, ay quda, haxışta,
Qızın oldu, ay quda, haxışta.
Qızını əlindən aldım, haxışta.
Patta-çatta, ay quda, haxışta.

(Ay hingilə, hingilə, haxışta.
Hingiləni kim bilə, haxışta.)
Yüz hakuşka deyərəm, haxışta.
Sizin kimi yüngülə, haxışta.
(Yüz hakuşka deyərik, haxışta.
Qız evi kimi yüngülə, haxışta).

Ağ oymanı almışam, haxışta.
Qolların daraltmışam, haxışta.
Gəlin gələn yollara, haxışta.
Daş ayna saldırımışam, haxışta.

Yedim noğul, qaynana, haxışta,
Doğduн oğul, qaynana, haxışta.
Oğlun əlindən aldiq, haxışta.
Çatta-boğul, qaynana, haxışta.
Yaylığı ay yaylığı, haxışta.
Ortası zər yaylığı, haxışta.

Hamı ürəkdən desin, haxışta.
Gəlinə cansağlığı, haxışta.

Həyəti yonca quda, haxışta.
Yedik doyunca, quda, haxışta.
Qızını əlindən aldıq, haxışta.
Ağla doyunca, quda, haxışta.

Yay gününün istisi, haxışta.
Ocağımin tüstüsü, haxışta.
Gör bizə kim söz deyir, haxışta.
Oğlan (qız) evinin tülüksü, haxışta.

Kartofu soya bilmirəm, haxışta.
Şkafa qoya bilmirəm, haxışta.
Yarimdən məktub gəlib, haxışta.
Yer tapıb qoya bilmirəm, haxışta.

Oğlan adın Bəxtiyar, haxışta.
Çixdim gördüm yoxdu yar, haxışta.
Divar uca, boy alçaq, haxışta.
Görən hara getdi yar haxışta.

Arxalığın şaldi, yar, haxışta.
Dərdin məni aldı, yar. haxışta.
İkimizin sərr sözü, haxışta.
Qiyamətə qaldı, yar. haxışta.

Zibil dolu bur–bucaq, haxışta.
Çixıb çoxlu qab–qacaq, haxışta.
Qaynana, ürəyin sıxma, haxışta.
Gəlin gəlib yuyacaq, haxışta.

Oğlanın adı Emin, haxışta.
Ola bilmərsən əmin. haxışta.

Qızımız yaxşı qızdı, haxışta.
Həm öyün, həm də sevin. haxışta.

Nar ağacı açdı gül, haxışta.
Yar üzüñə baxdı gül, haxışta.
İstədim uzaqlaşam, haxışta.
Yar yaxama taxdı gül. Haxışta.

Günəş gedir batmağa, haxışta.
Ay tələsir çıxmaga, haxışta.
Bəxtivi yazan yazıb, haxışta.
Qədirbilməz axmağa. haxışta.

Pəncərədən gəl eylər, haxışta.
Əlləri gəl-gəl eylər, haxışta.
O gözəllik səndədi, haxışta.
Axırı əngəl eylər, haxışta.

Gəncədən gəl, Gəncədən, haxışta.
Atın yesin yoncadan, haxışta.
İgidsən qarğımaram, haxışta.
Belin sınsın incədən, haxışta.

Nazik çəkin ipliyi, haxışta.
Yarımın köynəkliyi, haxışta.
Mən bir oğlan görmüşəm, haxışta.
Bir şəhərin kəkliyi, haxışta.

Stol üstə qoy daraq, haxışta.
Mən yarı gördüm bayaq, haxışta.
Yeridim tutammadım, haxışta.
Sinasan belə ayaq, haxışta.

Qaşların balxı–balxı, haxışta.

Gözlərin bostan arxı, haxışta.
Hara getsən tez qayıt, haxışta.
İntizar qoyma xalxı, haxışta.

İydənin xal ləçəyi, haxışta.
Ətirlidir çiçəyi, haxışta.
Kaş bəxtimə çıxayıdı haxışta.
Oğlanların göyçəyi, haxışta.

Düşdüm yarın qəsdinə, haxışta.
Çıxdım yolu üstünə, haxışta.
Gördü, məhəl qoymadı, haxışta.
Yaman dəydi şəstimə, haxışta.

Arx qıraqı yarpızdı, haxışta.
Bostan dolu qarpızdı, haxışta.
Bəxtimə düşən oğlan haxışta.
Həm sırtıq, həm arsızdı, haxışta.

Süpür gəlsin həyəti, haxışta.
Su tök yuyum həyəti, haxışta.
Kaş ki, mənim olaydı haxışta.
Oğlanların göyçəyi, haxışta.

Yerə əkdirim söyüdü, haxışta.
Söyüd xeyli böyüdü, haxışta.
Heç vaxt yadımdan çıxmaz haxışta.
Böyüklerin öyüdü, haxışta.

Yanaqları cilli qız, haxışta.
Baş yaylığı güllü qız, haxışta.
Oğlanlar səndən qaçar, haxışta.
Olma belə dilli qız, haxışta

Bir noyabr gecəsi, haxışta.

Gəlir tar-qaval səsi, haxışta.
Hərə bir ağız desin, haxışta.
Bu gün xına gecəsi, haxışta.

Havarlılar qənd alıb, haxışta.
Çənlibeldə çay salıb, haxışta.
Qızıl, gümüş bir yana, haxışta.
Onlar birliyant alıb, haxışta.

Quranım dizim üstə, haxışta.
Oxuram dizim üstə, haxışta.
Eşidərəm yar gəlir, haxışta.
Sürünnəm üzü üstə, haxışta.

Qızıl üzük taxmışam, haxışta.
Özüm ona baxmışam, haxışta.
Sevmişəm, bəyənmişəm, haxışta.
Yarmı özüm tapmışam, haxışta.

Xalçanı bükə-bükə, haxışta.
Qatladım qoydum yükə, haxışta.
Məni yordan cılçılən haxışta.
Doğransın tıkə-tıkə, haxışta.

Əlində su tabağı, haxışta.
Su töküm yu tabağı, haxışta.
Elə zəhlə aparır haxışta.
İyidin qaşqabağı, haxışta.

Qardaşım xandı-xandı, haxışta.
Bağçada quş qovandı, haxışta.
Misri qılinc belində, haxışta.
Vurmağa pəhlivandı, haxışta.

Haquşka mənim olsun, haxışta.

İpək tumanım olsun, haxışta.
Geyim gedim Gəncəyə, haxışta.
Gəncədə toyum olsun, haxışta.

Stol üstə göy kisə, haxışta.
Məni verdilər pisə, haxışta.
Pisə pənah olmasam, haxışta.
Göndərərlər Tiflisə, haxışta.

Köynəyin urusudur, haxışta.
Geyimin harasıdır. haxışta.
Qardaşım bir qız aldı, haxışta.
O bəylər balasıdır, haxışta.

Stol üstə vaz nədi, haxışta.
Vaz nədi, kağız nədi, haxışta.
Əgər məni sevirsən haxışta.
Yanındakı qız nədi, haxışta.

Mən aşiq daş başına, haxışta.
Yan gedir daş başına, haxışta.
Arvadı pis olanın haxışta.
Düşübdü daş başına, haxışta.

Ay dolanır batmağa, haxışta.
Yuxum gəlmir yatmağa, haxışta.
Qardaş üzük göndərib haxışta.
Gəlin əlinə taxmağa, haxışta.

Qardaş gəlir enişdən, haxışta.
Kəmərbəndi gümüşdən, haxışta.
Qardaşa qismət olsun haxışta.
Heybədəki yemişdən, haxışta.

Gəmidə var talaşa, haxışta.

Asta sür dəyər daşa, haxışta.
Yığılsın qohum—qonşu, haxışta.
Gəlin gəlir qardaşa, haxışta.

Çaylar olub dişdəmə, haxışta.
Çayın pulun xəşdəmə, haxışta.
Evə qonaq gələndə haxışta.
Ərzi—giley başdama, haxışta.

Qapıları palçıqlıdı, haxışta.
Çörəkləri qılçıqlıdı, haxışta.
Qardaşın qaynanası haxışta.
Yaman da açıqlıdı, haxışta.

Araba kisə, göy kisə, haxışta.
Məni verdilər pisə, haxışta.
Onu qəbul eylədim haxışta.
O da getdi Tiflisə, haxışta.

Sara bax, necə gedir, haxışta.
Qara bax, necə gedir, haxışta.
Şarfi salıb boynuna haxışta.
Yara bax, necə gedir, haxışta.

Araz kimi axaram, haxışta.
Yandıraram, yaxaram, haxışta.
Gözlərində gözüm var, haxışta.
Həsrət ilə baxaram, haxışta.

Açdı çuxasın oğlan, haxışta.
Məxmər yaxasın oğlan, haxışta.
Əsli Qarabağlıdır, haxışta.
Yoxdu vəfəsi, oğlan, haxışta.

Göydə ulduz əllidir, haxışta.

Əllisi də bəllidir, haxışta.
Aşnabazlıq edənin haxışta.
Gözlərindən bəllidir, haxışta.

Quşkeçər dik dabandı, haxışta.
Yerə basma amandı, haxışta.
Sevəsən getməyəsən, haxışta.
Görəsən nə yamandı, haxışta.

Tut ağaçtı tutludu, haxışta.
Altı çəmən otludu, haxışta
Yad oğluna can qurban, haxışta.
Yad oğlu nə dadlıdı, haxışta.

Daşlarımız falxana, haxışta.
Eyvanımız eyvanxana, haxışta.
İstərəm bir bağ salam, haxışta.
Yar içində yayxana, haxışta.

Göydə bir sarı ulduz, haxışta.
Xoş gəldi kiçik baldız, haxışta.
Get bacına deginən haxışta.
Qoymasın məni yalqız, haxışta.

Keçi ocağı çıxdı, haxışta.
Keçinin qıcı çıxdı, haxışta.
Sizin kimi qızların haxışta.
Sözünün puçu çıxdı, haxışta.

Qəlyanı bayax çəkdim, haxışta.
Doldurdum bayax çəkdim, haxışta.
Yarı bivəfa gördüm, haxışta.
Yolundan əyax çəkdim, haxışta.

Ay yeri—yeri, qardaş, haxışta.

Xəncəri gümüş qardaş, haxışta.
Bacın qərib eldədir, haxışta.
Atı çevir, düş, qardaş, haxışta.

Naxçıvana bel bağlaram, haxışta.
Dərd əlindən ağlaram, haxışta.
Yardan kağız almasam, haxışta.
Mən də küsüb ağlaram, haxışta.

Haxışta mənim olsun, haxışta.
Tafta tumanım olsun, haxışta.
Geyim gedin Tiflisə, haxışta.
Tiflisdə toyum olsun, haxışta.

Qızdırma tutdu məni, haxışta.
Tutdu qurutdu məni, haxışta.
Mənim vəfali yarım, haxışta.
Nə tez unutdu məni, haxışta.

Haxıştanı əkərlər, haxışta.
İçinə güləb səpərlər, haxışta.
Yaxşı qızın kəbnini haxışta.
Pis oğlana kəsərlər, haxışta.

O taydan dəvə gəlir, haxışta.
Zinqiltisi evə gəlir, haxışta.
Bəxtəvər sənin başına, haxışta.
Tərkində nəvə gəlir, haxışta.

Sandıq üstə cəvərə, haxışta.
Gedin deyin Cəfərə, haxışta.
Mənim yarım xırdadır, haxışta.
Göndərməsin səfərə, haxışta.

Gəlinlər girdi bağa, haxışta.

Başı dəydi budağa, haxışta.
Gəlinlərdə qaydadır, haxışta.
Qoyub gedər uzağa, haxışta.

Qızıl üzüyün yanı, haxışta.
Durmur barmağın qanı, haxışta.
Dünən görünən oğlan, haxışta.
Bu gün görünmür, hanı haxışta.

Bülbülə bax, bülbülə, haxışta.
Arxa verib gül-gülə, haxışta.
Bir yaxşı dostum gərək, haxışta.
Dərdim çəkə, dil bilə, haxışta.

Körpü üstə gedərəm, haxışta.
Yarpaq kimi əsərəm, haxışta.
Desələr yarın gəlib, haxışta.
Qoyun qurban kəsərəm, haxışta.

Haraba hara nişannı, haxışta.
Kisəsi qara nişannı, haxışta.
Ya gəl, ya kağız göndər, haxışta.
Gedirəm ərə, nişannı, haxışta.

Məktubu saldım yola, haxışta.
Gözlərim dola-dola, haxışta.
Dolma, gözlərim, dolma, haxışta.
O gələn yarımla, haxışta.

Pambığın alaları, haxışta.
İçinin kalaları, haxışta.
Yarı yerdən edənin haxışta.
Qırılsın balaları, haxışta.

Evimiz yol üstüdü, haxışta.

Ordan çıxan tüstüdü, haxışta.
Bir səhər gəl, bir axşam, haxışta.
Görən desin dostudu, haxışta.

Dəyirman üstü dəstər, haxışta.
Bülbül balasın bəstər, haxışta.
Könülsüz gedən qızlar, haxışta.
Allahdan ölüm istər, haxışta.

Dağları gəzdim gəldim, haxışta.
Daşını düzdüm gəldim, haxışta.
Yarı bivəfa gördüm, haxışta.
Əlimi üzdüm gəldim, haxışta.

Qardaşın ağ atı var, haxışta.
Cibində manatı var, haxışta.
Qardaşa qurban olum, haxışta.
Hər yerdə hörməti var, haxışta.

Evləri tağ olaydı, haxışta.
Dörd yani bağ olaydı, haxışta.
Sevdiyim o oğlanın haxışta.
Anası sağ olaydı, haxışta.

Qara atın qulağı, haxışta.
Gözləri şah bulağı, haxışta.
Eşitdim yar evlənir, haxışta.
Qara gölsin duvağı, haxışta.

* * *

Vəli Xuluflunun 1928-ci ildə naxçıvanlı Əhəd Qədimovdan topladığı haxıştalar

O tayda od atdilar, haxışta.
Od yaylığa tutdular, haxışta.
On iki hənəy, bir alma, haxışta.

Yara sovqat tutdular, haxışta.

O tay, bu tay sarımsaq, haxışta.
Geniş köynək, canım sağ, haxışta.
Anam cəfamı çökdi, haxışta.
Apardı bir qurumsaq, haxışta.

O tay, bu tay bizimdi, haxışta.
Sarılıx düzüm—düzümdü, haxışta.
Özgə bizə qız verməz, haxışta.
Əmim qızı bizimdi, haxışta.

Sandıq üstə sandığım, haxışta.
Sandığa dayandığım, haxışta.
Hayif mənim əməyim, haxışta.
Yad oğluna yandığım, haxışta.

Armudu qoxladılar, haxışta.
Sərnişdə saxladılar, haxışta.
Mənim kimi gözəli haxışta.
Bir pisə saxladılar, haxışta.

O tayda görünürsən, haxışta.
Ağ çuxa bürünürsən, haxışta.
İgidlik haram olsun, haxışta.
Gəlməyə ərinirsən, haxışta.

Araz gəlir lil ilə, haxışta.
Yarım oynar gül ilə, haxışta.
Aləmə can bağışlar, haxışta.
Məni saxlar dil ilə, haxışta.

Təbriz üstə Marağa, haxışta.

Telim gəlməz darağa, haxışta.
Yar yarı qonaq eylər haxışta.
Bir istəkan arağa, haxışta.

Təbriz üstə Xoy, Səlmas, haxışta.
Almanı versəm almaz, haxışta.
Deynən almanı alsın, haxışta.
Bu dünya belə qalmaz, haxışta.

Sandıq üstə kəpənək, haxışta.
Suya qonub kəpənək, haxışta.
Sevдин ala bilmədin, haxışta.
Ay zənək oğlu zənək, haxışta.

Armud ağacı haça, haxışta.
Əlim dolaşdı saca, haxışta.
İgid ona deyərəm, haxışta.
Sevdiyin ala qaşa, haxışta.

Aftafanı götüdə yar, haxışta.
Gör hayana getdi yar, haxışta.
Oba tünlük, boy alçaq, haxışta.
Aralıqda itdi yar, haxışta.

Aftafa bizim olaydı, haxışta.
Lüləsi qızıl olaydı, haxışta.
Girərdim yar qoynuna, haxışta
Gecələr uzun olaydı, haxışta.

Aftafa dəm-dəm eylər, haxışta.
Bizim yar sizə neylər, haxışta.
Çiyini Macar tüsəngli, haxışta.
Marala sürək eylər, haxışta.

Yük üstündə qırqavıl, haxışta.

Qırqavıl ətin qavır, haxışta.
Bizi yerdən eyləyən, haxışta.
Ya cuhutdu, ya gavır, haxışta.

Qızılgülü əkərlər, haxışta.
İçinə güləb səpərlər, haxışta.
Sənin kimi qızları haxışta.
Alladarlar, öpərlər, haxışta.

Əmim oğlu, al eylə, haxışta.
Al eylə, xəyal eylə, haxışta.
Məni sənə verməsələr haxışta.
Üstümüzdə qan eylə, haxışta.

Hakuşkanın milləri, haxışta.
Açılib qızıl gulləri, haxışta.
Oğlanı yoldan eylər haxışta.
Qızın şirin dilləri, haxışta.

Su üzündə pərdə mən, haxışta.
Düşdüm yaman dərdə mən, haxışta.
Hələ açılmamışam, haxışta.
Necə yatım yerdə mən, haxışta.

Dam damadır damımız, haxışta.
Qoşadır eyvanımız, haxışta.
Sən ordan çıx, mən burdan, haxışta.
Kor olsun düşmanımız, haxışta.

Ay qız adın Münəvvər, hakuşka.
Xalat geymə güləllər, hakuşka.
Çıxma çeşmə başına, hakuşka.
Nişanlına deyərlər, hakuşka.

XXI. AĞILAR

Sinəmi dağlar qoyan,
Anasın gözü yaşlı,
Bacısın ağlar qoyan,
Lay-lay, qardaşım, lay-lay.

Qardaş deyib ağlaram,
Ürəyimi dağlaram.
Nə qədər ölməmişəm,
Başa qara bağlaram,
Sənə mən yas saxlaram,
Lay-lay, qardaşım, lay-lay.

Qərib ölen anam vay,
Yetim qalan canım vay.
Kül ələyin başıma
Anam gəlsin yasına.

Toysuz gedən qardaş vay,
Cavan ölen qardaş vay.
Bacın ölsün, qarşında
Ellər desin: vay, ey vay.

Ay doğdu, baxdı keçdi,
Şimşək tək çaxdı keçdi
Vaxtsız gedən cavanlar
Dünyadan baxdı keçdi

Ay ellər, toya gəlin,
Bəzənin bizə gəlin.
Qardaşım kəfən geyib,
Nəşin bəzəyin gəlin.

Nakam gedən atam vay,
Dərdli ölən atam vay.
Qəbir sənə yaraşmır,
Çıxıb getmə, atam, vay.

Əzizinəm yamandır,
Dərdliyəm nə zamandır.
Allah balama qıydın,
Məni də al, amandır.

Bacılar, ay bacılar,
Qəlbə dağlı bacılar.
Qardaşım kəfən geyib,
Siz ölüñ, ay bacılar.

Qardaş, dirəyim, qardaş,
Arxam, köməyim, qardaş.
Məni qəbrə qoymamış,
Kəfəni geydin, qardaş.

Anama sırdəş baci,
Qəbrinə yoldaş baci.
Bacın tənha qalıbdır,
Ürəyi dağlanıbdır.

Dağlar başı qar olar,
Oğulsuz ana xar olar.
Allah, qıydın balama,
Onsuz dünya dar olar.

Ürəyim, canım, bala,
Həyatım, qanım, bala.
Yatdiğın qara torpaq,
Olsun yorğanım, bala.

Günah sənin özündə
Gora necə qoyallar
İnciməyin nədəndir?
Qəriblikdə oləni.

Allah, qarğıdın məni,
Öldürmədin sən məni.
Balam geyən kəfəni,
Yırtdım, görmədin məni.

Qərib olən anam vay,
Yetim qalan canım vay.
Allah, canımı alma,
Yetim qalan balam var.

Bağçası var, bağı var,
Heyvası var, narı var.
Mənə sən dəymə, fələk,
Məndə bala dağı var.

Yuxusuz qalan balam,
Qanın yalayan balam.
Fələk səni öldürdü,
Sinəm dağlayan balam.

Əzizim gözəl ağlar,
Anası olən ağlar.
Özgə qapıda qalib,
Boynunu bükən ağlar.

Unutmaz vətən məni,
El deyib ötən məni.
Qürbətdə yol otuyam,
Tapdayar ötən məni.

Səhrayam, selim gölmir,
Yelkənəm yelim gölmir.
Dərdim elə dərddi ki,
Deməyə dilim gölmir.

Bülbül uçdu qəfəsdən,
Lal oldu düşdü səsdən.
Ana, gəl başım üstə,
İndi düşdüm kəfəndən.

Köynəyin alacadır,
Geymişəm alacadır.
Qoy ağlasın bacılar,
Qardaşım balacadır.

Üzüyüm qaşsız qaldı
Cəmənim quşsuz qaldı.
Ölüb getdin, ay qardaş,
Bu bacın başsız qaldı.

Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başına bəla gəldi.

Gülşənim yox, gülüm yox,
Bundan artıq zülüm yox.
Balam əlimdən gedib,
Mənə niyə ölüm yox.

Daş zindanda daş qalar.
Su axar, yer yaş qalar.
Oğlu ölen ananın
Gözlərində yaş qalar.

Əzrayıl eşikdədir,
Durubdur keşikdədir.
Əzrayila çox yalvardım
Bunun balası beşikdədir.

Elədimi gül ağlar,
Bülbül ağlar, gül ağlar.
Oğlu ölən analar
Başa tökər kül ağlar.

Qardaş, gəl, ay qardaş, gəl,
Qarlı dağları aş gəl.
Bacın dərdə dözmədi,
Sən də gözündə yaş gəl.

İrfə düzdüm kasa,
Əlimə aldım əsa.
Öldün, düşmən sevindi,
Yığıldı gəldi yasa.

Balam vay günü düzədə,
Haray ay günü düzədə.
Qəbrinə çəpər olub,
Balam yay günü düzədə.

Dərdi daşa deyərəm,
Qoşa-qoşa deyərəm.
İki əzizim ölüb,
Qoşa-qoşa deyərəm.

Ömür mənəm, baxt mənəm,
Dərdli desən, bax mənəm.
Səndən sonra dünyaya
Bir də dönüb baxmanam.

Ciynimdə çuxa mənim,
Şal mənim, çuxa mənim.
Səni ölmüş görünçə
Gözlərim çıxa mənim.

Qapıda durma, yetim,
Boynunu burma, yetim.
Kirpiyini ox edib
Canıma vurma, yetim.

Arazın başı mənəm,
Torpağı, daşı mənəm.
Qəribə ağlayanın
Gözünün yaşı mənəm.

Mən aşiq sazlı gördüm,
Hökmün yazılı gördüm.
Əcəl gəldi mən qacdım,
Qəbrim qazılı gördüm.

Dağlar necə daqlarsan,
Qardan kəmər bağlarsan.
Qoy ölsün əziz balan,
Bax gör necə ağlarsan.

Kərgədənəm, kərgədən,
Yoxdur məni öyrədən.
Ovçu bir ov ovladı
O da bizim cərgədən.

Su götürdüm hövzədən,
Suyu çıxıbdı dizdən.
Fələk bircə balanı
Zorla ayırdı bizdən.

Mən olurəm çicəkdən,
Üzüm örtün milçəkdən.
Yad gələr ağı söylər,
Anam ağlar gərçəkdən.

Bağə girdim əzəldən,
Dəstə tutdum xəzəldən.
Gülümü iyəməmiş
Fələk aldı tez əldən.

Mən aşiq iti beldən,
Yer qorxar iti beldən.
Qoy mənə yar ağlasın,
Desinlər itib eldən.

Sən məni dindirmisən,
Qəm atın mindirmisən.
Yixib atam evini,
Belimi sindirmisən.

Axşam dilər, dan dilər,
Axşam sirrin dan bilər.
Öldürdülər qəribi,
Tayfalıxcan dandılar.

Bu dağlar yalın dağlar,
Dərd-qəmə dalın, dağlar.
Sizdə mərd basdırılmışam,
Keşikdə qalın, dağlar.

Gül açmaz qara bağlar,
Göy bağlar, qara bağlar.
Balası ölüñ tifil
Başına qara bağlar.

Dörd yanı böldü dağlar,
Üstünüz güldü dağlar.
Sizə ümid bağlayan
Bir oğlum öldü, dağlar.

Axar sular axmasın,
Quş qanadın çaxmasın.
Gedin deyin yarıma
Öldüm, yola baxmasın.

Göydə gedən sonalar,
Bir-birinə yan alar.
Nalə çekər, saç yolar
Oğlu ölmüş analar.

Sən məni ağlar qoydun,
Sinəmi dağlar qoydun.
Öldün, canın qurtardı,
Qapımı bağlar qoydun.

Məni görən ağlasın,
Saçın hörən ağlasın.
Əzəl görən pis görüb
İndi görən ağlasın.

Söz desən acı, neylər?
Baxsan qiyacı, neylər?
Bir evdə qardaş ölsə
Qardaşsız bacı neylər?

Sürü boyunca gedir,
Yeri doyunca gedir.
Hamının gülü getsə,
Bizimki qonça gedir.

Gedim hara yaxşıdır,
Yol iz bütün bağlıdır.
Düşmən ağ geyinəndə
Mənə qara yaxşıdır.

Maral azqın olubdu,
Azib, azqın olubdu.
Burda bir igid ölüb
Məgər az qan olubdu?

Atıbsan səksən oxu,
Sinəmdən çək, sən oxu.
Qoy el–oba ağlasın,
Ağı de, tək sən oxu!

Dağlara qar düşübdü,
Gör nə hamar düşübdü.
Qəbrimi özgə qazıb,
Əlhəmdim dar düşübdü.

Əzizim səksən oxu.
Səksən yaz, səksən oxu.
Yüz ağlayan bir yana
Üstümdə tək sən oxu.

Bu yerdə bağ olarmı?
Salxımı ağ olarmı?
Belə dərdi olanın,
Anası sağ olarmı?

Əziziyəm axarmı?
Sular dağdan axarmı?
Kor oldu xan gözlərim
Sənsiz bir də baxarmı?

Qamış tapdım yazılı,
Dörd bir yanı qazılı.
Çıxdım əcəl köşkünə
Gördüm qəbrim qazılı.

Bağında gülün hanı?
Üstə bülbülün hanı?
Yaş töküb ağlayırsan,
Söz qoşan dilin hanı.

Əzizim lalə nədir?
Əldə piyalə nədir?
Eşitsəydin səsimi,
Bilərdin nalə nədir.

Əzizim qonça gedər,
Gül açmaz, qonça gedər.
Mafanın qabağında
Əllərdə xonça gedər.

Gün gedər, Şamda mələr,
Urumda, Şamda mələr.
Yaxasız köynək geyən,
Bacısız damda mələr.

Çeşmələr, ha çeşmələr,
Qoyun–quzu çəş mələr.
Burda bir igid ölüb
Dağ ağlayar, daş mələr.

Əziziyyəm qan ağlar,
Dil qaralar, qan ağlar.
Mən ölüm yar bilməsin,
Gecə–gündüz qan ağlar.

Əziziyəm sim ağlar,
Saz inildər, sim ağlar.
Şən öldün, mən ağladım,
Mən ölsəm, bəs kim ağlar!

Mən aşiq qara bağlar,
Bağlanıb qara bağlar.
Bülbül ölənnən sora
Qızıl gül qara bağlar.

Bağçaları əkən mən,
Barın dərib tökən mən.
Balamı öldürdülər,
Nə bədbəxtəm, təkəm mən.

Əzizim göy yalamadı,
Bu yalama göy yalamadı.
Nə yaramı yarımyudu,
Nə də ki, göy yalamadı.

Saçların dara gəlsin,
Qəlbində yara gəlsin.
Məni məyus edənin
Ağ günü qara gəlsin.

Bağ bar alan gəlsin,
Heyva–nar alan gəlsin.
Çıxsınlar, çağırınsınlar,
Miras mal alan gəlsin!

Elədimi yar getsin,
Təbib, yaram yar getsin.
Əcəl gəlsə, can getsə,
Yar üstünə yar getsin.

Qardaş, gəl, ay qardaş, gəl,
Qarlı dağları aş, gəl.
Bacın dərdə dözmədi,
Sən də gözündə yaş gəl.

Dərdin çoxdur döz, anam,
Ürəyi köz–köz anam.
Qohum–qardaş dayansın,
Qoy ağlasın öz anam.
Dərdimi dəğə desəm
Dəğ əriyər.
Od yanar, şölə salar,
Piltə yanar,
Dəğ əriyər.

Haray!
Başı dumanlı dəğlar,
Dilim ərzə yazar,
Könlüm qan əğlar.

Dağların başı qardı,
Qayası, daşı qardı.
Ürəyim buz bağlayıb,
Gözümün yaşı qardı.

Dağ başına qar gəldi,
Boran gəldi qar gəldi.
Balam uçquna düşdü,
Dünya mənə dar gəldi.

XXII. GÜLÜMEYLƏR**

Toyçular vurun toyu, gülüm hey,
Gün qalxdı cida boyu, gülüm hey,
Toyda gözəl çox olur, gülüm hey,
Axtarın əslı soyu, gülüm hey.

Ay sarı kisə ad oldu, gülüm hey,
Dağıldı bərbad oldu, gülüm hey.
Bu yar bizə yar olmaz, gülüm hey,
Üstümüzə ad oldu, gülüm hey.

Yaylığım həşdi – huşdu, gülüm hey,
Həşyəsi yerə düşdü, gülüm hey.
On iki qoçaq içində, gülüm hey,
Gözüm çobana düşdü, gülüm hey.

Arxalığın qədəh yar, gülüm hey,
Geymə, gələr gödəh yar, gülüm hey.
Sən get atın yəhərlə, gülüm hey,
Mən də gəlim, gedəh yar, gülüm hey.

Baxçamızda nar şirin, gülüm hey,
Heyva şirin, nar şirin, gülüm hey.
Sağ olsun qohum – qardaş, gülüm hey.
Hamısının yar şirin, gülüm hey.

Əzizinəm halalam, gülüm hey,
Dilim yoxdu, ha lalam, gülüm hey.
Hamiya haram olsam, gülüm hey.
Yarım üçün halalam, gülüm hey.

Saşda daraq olaydım, gülüm hey.
Yoldan iraq olaydım, gülüm hey.
Yar içəri girəndə, gülüm hey,

Dönüb çıraq olaydım, gülüm hey.

Arxalığın çım yaşıl, gülüm hey,
Geymə, gözüm qamaşır, gülüm hey.
Eşdə səsin gələndə, gülüm hey,
Evdə dilim dolaşır, gülüm hey.

XXIII. MAHNILAR

YARIM GƏLƏNƏ

Mən gələndə şamamalar gül idi,
Cavan canım dost yolunda çüründü.
Əvvəlindən ilqarımız bir idi,
Mən nə dedim, ilqarından dönən yar,
Özü alıb, sonnan peşman olan yar.

Uca dağ başında uca qələmə,
Biz ki bənzəyirdik Əsli-Kərəmə.
Sözümü saxlaram yarım gələnə,
Mən nə dedim, ilqarından dönən yar,
Özü alıb, sonnan peşman olan yar.

SALMAYAYDIN NƏZƏRİNDƏN

Cibimdə dəsmalin gülü,
Lal olsun düşmənin dili.
Mənim kimi qızıl gülü
Almiyaydın əzəlindən,
Salmiyaydın nəzərindən.

Cibimdə dəsmalin sarı,
Üzün qoy üzümə barı.
Mənim kimi etibarı
Almiyaydın əzəlindən,
Salmiyaydın nəzərindən.

NEYNİM

Çəkməni çəkdin buduna,
Məni yandırdın oduna.
Qoydun kimin umuduna,
Get, gedirsən, dəxi neylim,
Mən çəkirəm ahı, neylim.

Bazardan aldım soğanı,
Görmüsən dərdə yanarı,
Gəldi ayrılıq zamanı,
Get, gedirsən, dəxi neylim,
Mən çəkirəm ahı, neylim.

SƏMƏDİN QIZI

Axşam olar gələr qoyun,
Dur ayağa görüm boyun.
Gəl, ay gözəl, naz cyləmə,
Səmədin qızı, naz cyləmə.

Axşam olar, fərik çıxar talvara,
Qayda budu oğlan qızı yalvara.
Gəl, ay gözəl, naz cyləmə,
Səmədin qızı, naz cyləmə.

AY SARI QOVUN

O tay, bu tay bizimdi,
Ay sarı qovun, dilim–dilim.
Üstü dolu üzümdü,
Ay sarı qovun, dilim–dilim.
Biz yemişik, doymuşuq,
Ay sarı qovun, dilim–dilim.
İndi növbə sizindi,
Ay sarı qovun, dilim–dilim.
Dağ ayrı, duman ayrı,
Ay sarı qovun, dilim–dilim.
Qaş ayrı, kaman ayrı,
Ay sarı qovun, dilim–dilim.
Ayrıldıq tapışmamış,
Ay sarı qovun, dilim–dilim.
Gəzək bir zaman ayrı,

Ay sarı qovun, dilim–dilim.

1. Qayna, samovarım, qayna

Samovarım qızıldı,
Suyu yerə sizirdi.
Bütün aləm bilir ki,
Bir oğlan bir qızındı.
Qayna, samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

Samovarın altı yaşıl,
Başına çaynik yaraşır.
Çıxartma güllü paltarın,
Çıxartma, gözlər qamaşır.
Qayna, samavarım, qayna,
Getdi ixtiyarım, qayna.

2. Qayna, samovar, qayna

Samovarın altı şirə,
Tutdu məni şirin dilə
Yarım gəlir gülə–gülə,
Qayna, samovarım, qayna.
Getdi ixtiyarım, qayna.
Elədi, xanım elədi,
İndi zamanə belədi.
Samovarın altı soldu,
Yar qənd almaz neçə aydı.
Dükənlərdə özün öydü.
Qayna, samovarım, qayna,
Getdi ixtiyarım, qayna.

Ay qız, dur gəl, sabah oldu

Damlarının dalı çuxur,
Ağacda bülbüllər oxur.
Mənim yarım bafta toxur.
Ay qız, dur gəl, sabah oldu,
Yandı bağrim, kabab oldu.

Damlarının dalı daşdı,
At yerimir, nali boşdu.
Burdan uçan hansı quşdu,
Ay qız, dur gəl, sabah oldu,
Yandı bağrim, kabab oldu.

Damlarının dalı təpə,
Yağış gəlir səpə – səpə.
İstəklimi öpə – öpə,
Ay qız, dur gəl, sabah oldu,
Yandı bağrim kabab oldu.

Deyişmələr Anayla qız

Qız:
Anda, aman deyəllər,
İncə daban deyəllər,
Elə arıma gələr
Yara çoban deyəllər.
Ana:
Andın amansız olmaz,
İncə dabansız olmaz.
Heç arına gəlməsin,
Qoyun çobansız olmaz.

Çobanla qız

Çoban:

Mən çobanam qoynuna,
Babalın qoy boynuma.
Ya məni evləndir sən,
Ya da gəl al qoynuna.

Qız:

Çoban, itin qudursun,
Arxasınca su dursun.
Əgər sənə yox desəm,
Mənim dilim qurusun.

* * *

I qadın:

Uca dağlar qar olanda,
Gülü rəngin saralanda.
Yarın gedip yar alanda
Mərd iyidi dayan görüm.

II qadın:

Bu dağları qar alammaz,
Gülü rəngim saralammaz.
Yarım gedib yar alammaz,
Mərd iyidi dayan görüm.

Ay aman, bu yar hardadı

Ay aman, bu yar hardadı,
Kim bilir, bəlkə dardadı.

Bulaq, səndə daş olaydım,
Üstü dolu yaşı olaydım.
Yar bulağa göləndə,
Yar ilə yoldaş olaydım.
Ay aman, bu yar hardadı,

Kim bilir, bəlkə dardadı.

Bulaq, sənin suyun məzə,
Qızlar gəlir gəzə–gəzə.
Gəlinlər var qızdan təzə,
Bulaq səndə, bulaq səndə.

Çoxdan gedibdi

Yazılıarı yazan fələk,
Yazaydın əmimoğluna,
Gecə girəydim qoynuna,
Gündüz baxaydım boyuna.

Yazılıarı yazan fələk,
Yazıbdı poza bilmirəm.
Gedənim çoxdan gedibdi,
Ayrılıb dözə bilmirəm.

Nar, nar, nargilə

Narımı tökdüm tasa,
Yarım düşdü tas–vasa.
Dərdimi yara deyim,
Bəlkə yar qulaq asa.

Nar, nar, nargilə,
Gəlin gedək yargılə.

İynə sancdım divara,
Elçi göndərin yara.
Elçidən cavab gəlməz,
Özüm elçiyəm yara.

Nar, nar, nargilə,

Gəlin gedək yargılə.

Yar gedir

Aşağıdan gəlir bir cüt araba
Mən qurbanam ayağında coraba.
Sən gedirsən məhlə qalıb xaraba,
Sən ağlama, mən ağlayım, yar gedir.

Dağ başında bir cüt qumru səslənir,
Ətəyində qoyun–quzu bəslənir.
Sən ağlama, kipriklərin islənir
Mən ağlayım, nazlı yar əldən gedir.

Bir oğlan sevmişəm

Bir otaq tikdirdim tamam buxarı,
Bir bənna istərəm çekə yuxarı.
Bir oğlan sevmişəm mahud çuxalı,
Oğlan, aşaqının otaqda qaldı,
Söhbətin ləzzəti dodaqda qaldı.

Bir otaq tikdirdim tamamı şüşə,
Bir bənna istərəm tuta gümüşə.
Bir oğlan sevmişəm xətti bənövşə,
Oğlan, aşaqının otaqda qaldı,
Söhbətin ləzzəti dodaqda qaldı.

Bir otaq tikdirdim durna tükünnən,
İçini doldurdum xurma yükünnən.
Bir oğlan sevmişəm xublar içinnən,
Oğlan, aşaqının otaqda qaldı,
Söhbətin ləzzəti dodaqda qaldı.

Yara qurban

Qapıda əkdirim gülbəsər,
Yar, ürəyim zağ–zağ əsər.
Bir kağız göndər müxtəsər,
Ay yar, öldüm ağlamaxdan,
Gün hesabın saxlamaxdan.

Qapiya əkdirim məkə,
Ürəyim bağlayıb ləkə.
Sən gəlincə öldüm bəlkə
Ay yar, öldüm ağlamaxdan,
Gün hesabın saxlamaxdan.

Qapiya əkdirim üzüm,
Yara qurban iki gözüm.
Yar gəlincə necə dözüm,
Aş gəlginən bu dağları
Məyus qoyma mən ağları.

Ay anacan

Günün lap səhər çağında,
Güllə başıma yağanda.
Düşmənlə mən vuruşanda,
Ay anacan, yaralandım!
Ay bacican, yaralandım!

Biz durmuşduq yollar üstə,
Qoşun gəldi dəstə–dəstə.
Öldürdülər millət üsdə,
Ay anacan, yaralandım!
Ay bacican, yaralandım!

Bu qızı mən sevmışdım

Ayağında məxmər tuman
ağzı naxışlı,
Bu qızı mən sevmışdım
Kim götürüb qaçdı.

Barmağında qızıl üzük
firuzə qaşlı,
Bu qızı mən sevmışdım
Kim götürüb qaçdı.

Gül dolandırıım

Göydə gedən quşlar ağlı-qaralı,
Güllə dəyib, sol qolundan yaralı.
Sevən olsa sevdiyindən aralı
Ölməsə də, heyva kimi saralı.

Sevgili oğlan,
Gel sənə qurban,
Can sənə qurban.

Asta get, asta get,
Kəmər düşər belindən,
Baş açmadım bivəfa yar felindən.

Ayrı düşdüm elimdən, sevgilimdən.
İstəkli yar, başına gül dolandırıım,
Nəlbəki-nəlbəki pul dolandırıım,
Sən gül ol, mən başına dolanım,
İndən bələ yoxdu mənim gümanım.
Otur dərdim deyim, oda yananim,
İstəkli yar, başına gül dolandırıım,
Nəlbəki-nəlbəki pul dolandırıım.

XIII. YALLIBAŞI MAHNILAR**

Ay dönə, dönə – dönə

Sənəyi götdüm, ana,
Bulağa getdim, ana.
Viran qalmış bulaqda
Yaylığım itdi, ana.

Ay dönə, dönə – dönə,
Yarım yad oldu yenə.

Yaylığın yudum, apar,
İtirmə, ayrisi tapar,
Mənim bu eşqli könlüm,
Axtarar, səni tapar.

Ay dönə, dönə – dönə,
Yarım yad oldu yenə.

Sənəyi götdüm, ana,
Bulağa getdim, ana,
Bir yaylıqdan ötəri,
Nahaq qan etdim, ana.

Ay dönə, dönə – dönə,
Yarım yad oldu yenə.

Qalanın dibində

Qalanın dibində yixildim yatdım,
Aynalı tüsəngi doldurdum atdım.
Atlandım, athiya yüyürdüm çatdım,

Atma qaş, çatmaqaş, mən yaralıyam,
Avçıdan qurtulmuş dağ maralıyam.

Qalanın dibində bir daş olaydım,
Gələnə – gedənə yoldaş olaydım.

Bacısı göyçeyə qardaş olaydım,
Atma qaş, çatmaqaş, mən yaralıyam,
Avçıdan qurtulmuş dağ maralıyam.

XXV. UŞAQ FOLKLORU

Qəcələ, xan qəcələ,
Quyruğu əlvan qəcələ.
Get xoş xəbər gətir,
Kəsim qurban, qəcələ.

Məşədə məşəd, ay Həbib,
Quşlara daş at, ay Həbib.
* * *

Əxrəb-əxrəb ahına,
Əxrəblərin şahına.
Əxrəb oldu bir kişi,
Daladı qurdı quşu,
Həzrət Əli torpağı,
Mən də onun yarpağı,
Dəymə mənə, dəyməyim sənə.
* * *

Qalalar, ay qalalar,
Qalaya yol salalar.
Qaladan üç quş uçdu
Biri dedi: ax vay,
Biri dedi: ox vay,
Biri dedi: nə ax vay, nə ox vay...
* * *

Ağ bala geydirdilər,
Ağ bala saçaq-saçaq.
İncili biçaq-biçaq.
İncili vur açılsın,
Mərcanları saçılsın.
Mərcanlar pilə-pilə,
Gəl oxu bizim dillə.
Bizim dil qumru dili,
Qumrudan gələn atdır,
Heyva çıçayı otdur.

Gəlin gedək gətirək,
Ömür baxa yetirək.
Ömür baxın xoruzu,
Quqquldar arpa istər,
Arpanı kimdən istər?
Kişi Vəlidən istər.
İçində bülbül oxur,
Bülbüllər hazar-hazar,
Kərtən köynək fil qazar.

Oyunlar

Bəzən də kiçik uşağıın əlini, ovcunu, barmaqlarını tanıdaraq deyərlər:

— Bura bir dari xərməni, ortasına bir quş qondu,
bu tutdu, bu kəsdi, bu bişirdi, bu yedi, vay, kiçiyə
qalmadı.

Və ya:

5 barmağı göstərərək deyərlər:
Baş barmax dedi: — Gəlin gedəh oğurruğa!
Şəhadət barmağı: — Bəs pilləkən?
Orta barmax dedi: — Mənnən uca pilləkan?
4-cü barmax dedi: — Bəs Allahdan qorxmursuz?
5-ci kiçik barmax dedi: — Yox!

Yox dediyinə görə nənə onu cəzalandırır. Bu
üsulla da kiçik yaşlarından nəvəsini düz yola çəkməyə,
Allahdan qorxmağa çağırır.

A teşdi, teşdi, teşdi,
Vurdu Gilanı keşdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı.
Qan axdı getdi çaya,
Çaydan göyərçin usdu.

Göyərçin, alapaxta,
Yuvası qəlbi taxtda.
O yanı taxda,
Bu yanı taxda,
Şakqulu bəy otaxda.

Uşaqlar hər hansı bir oyun zamanı kimin əvvəl,
kimin axır və ya kimin qaçan, kimin qovan olduğunui
bilmək üçün sanamalardan istifadə edərdilər:

Əhdim noxud,
Çıxdı söyüd,
Yarpağıdı şahpalıd (şabalıd).
Sələmə səlli,
Qırx dokquz əlli,
Nal, mix, qırx.
Və ya:
Əl-əl əpənəh,
Əldən düşdü kəpənəh.
Kəpənəyin yarısı,
Yumurtanın sarısı.
Baba, hara gedirsən?
Ala dağa gedirsən?
Ala dağa gedirəm.

Ala dağda nəyin var?
Muncux düzən qızım var.
Qızın bir oğlan doğdu,
Adın qoydux Süleyman.

Bu arada uşaqlar həm də dalaşib küsüşərdilər. Bu
zaman kiçik barmaqlarını qaldırıb bir-birinə göstərərək
deyərdilər:

Xəncəl, bıçax, kəs-küs,

Xırda bıçax, kəs–küs.
O adam yalvarmasın,
Qapımızdan boylanmasın,

Məktub yazıb yollamasın,
Qəndimizi oğramasın,
Yayda mənnən oynama,
Qışda mənnən oynama!

XXVI. AŞIQLAR VƏ AŞIQ RƏVAYƏTLƏRİ

AŞIQ ABBAS DƏHİRİ

Aşıq Abbas Dəhri Ordubadın Dəsto kəndindəndir. Mənbələrdə onun kamil bir sənətkar olduğu, tez-tez İrəvan, Gəncə, Şamxor, Tiflis, Ələmdar, Xoy, Təbriz və başqa yerləri dolaşması, aşıqlıq etməsi göstərilir.

Gültəndi

Gəminin yükü üzümdür,
Gəmi gəmiyə düzümdür,
Gəmiçi qardaş, yavaş sür,
Gəmidəki qız bizimdir.

Gəminin yükü qovundu,
Gəmi gəmiyə toxundu,
Gəmiçi qardaş, yavaş sür,
Gəmidəki qız qohumdu.

Gəminin yükü ərikdi,
Gəmi gəmiyə sərişdi,
Gəmiçi qardaş, yavaş sür,
Gəmidəki qız fərikdi.

Gəmiyə vurdular qəndi,
Gəmi gəmiyə dirəndi,
Gəmiçi qardaş, yavaş sür,
Gəmidəki qız Gültəndi.

*

*

*

Aşıq Abbas Xoy kəndində olarkən Əhmədxan adlı bir varlı ilə qonşu olur. Əhmədxanın yeganə qızı olan Züləldəni mülkədar oğlu Ağaxan istəyir. Qız elçilərin qarşısına ağır şərtlər qoyaraq bu arzudan onları çəkindirməyə çalışır. Aşıq Abbas bununla bağlı aşağıdakı qoşmanı yazır:

Əhmədxan qızıyam, adım Züləldən,
Qəm-qüssə bilmədim ömrümdə bir an.
Elçilər göndərir mənə Ağaxan,
Gedin məndən edin siz ona bəyan:

Bir otaq istərəm – tamam buxarı,
Ustasın istərəm çəkə yuxarı,
Bir oğlan istərəm mahud çuxalı,
Yar yolunda düz ilqarın istərəm.

Bir otaq istərəm həmamə yaxın,
Sağına, soluna həmayıl taxım,
Yar gəlib gedəndə boyuna baxım,
Mən mahalin sərv-i-yarın istərəm.

Bir otaq istərəm tamamən şüşə,
Ustasın istərəm tuta gümüşə,
Bir oğlan istərəm buğu bənövşə,
Onun üçün mehmandarın istərəm.

Əhmədxan qızıyam, boyum sərv-i-naz,
Göllərə tökülüür ördək ilə qaz,
Qırx ağacdan Qırx ağaca payəndaz,
Hindistanın al qumaşın istərəm.

Qırx atlı istərəm, atları kəhər,
Qızıldan bazubənd, gümüşdən yəhər,

Bir ucu Xoy olsun, bir ucu Əhər,
Başlıq üçün Xoyun varın istərəm.

Bayatılar

Hər gələn özün bilməz,
Danişar, sözün bilməz,
Bulaqdan su doldurar,
Çəsmənin gözün bilməz.

Əziz oğlum, qoy qalsın,
Doldur qəlyan, qoy qalsın,
Sözün keçməyən yerdə,
Ürəyində qoy qalsın.

Ululu Kərim



Ululu Kərim XIX əsrədə Şahbuzun Aşağı Remeşin
kəndində yaşamışdır.

Yaylağında

Ay ağalar, möcüz gördüm,
Mən Keçilin yaylağında.
Süsən, sünbül, tər bənövşə,
Qız Keçilin yaylağında.

Gözəlləri böyük-böyük,
Dörd bir yanında var höruk,
Bilməm maraldi, ya əlik,
Qız Keçilin yaylağında.

Yaz olar, çıxallar dağa,

Bulud oynar, hava yağa,
Kəsəllər qurban sadağa,
Qız Keçilin yaylaşında.

Üst yanı Toxluca qaya,
Axar-baxarı var çaya,
Gözəlləri ağca maya,
Qız Keçilin yaylaşında.

Alt yanı Nursdu, Külüsdü,
Mollası yox, işi pisdi,
Kərim deyər məndən küsdü,
Qız Keçilin yaylağı da!

Yeddi

Ay ağalar, gəlin sizə söyləyim,
Burda bir dərya var, ayağı yeddi.
Üç yüz altmış şamlar yanar içində,
Şöləsi bərq verir, çıraqı yeddi.

Altmış min darvaza, altmış min bazar,
Altı min içində həm əsası var,
Altmış min məscidi, tamam laləzar,
Alişan taxtı var, otağı yeddi.

Nə canlıdı cansız üstdə məskəndi?
Nə məcazdı qabağınca səsləndi?
Necə şeydi əl dəyməmiş bəsləndi?
Üstündə sallanıb qabağı yeddi.

Nə bağmandı, üç yüz altmış bağı var?
Üç yüz altmış bağın üç budağı var,
Kərimin dünyadan keçən çağrı var,
Səkkiz ev yaslanıb ocağı yeddi!

Aşıq Həsənalı

XIX əsr Şahbuz aşıqları içərisində Aşıq Həsənalının adı hörmətlə çəkilir. Şeirləri əsasında dastan-rəvayətlər yaranıb.

Rəvayət

Günnərin birində yaradanın buyruğu ilə aşiq Həsənalı Gülənbər adlı bir gözəl tuş olur.

Aşıq Həsənalı:

Başına döndüyüm gözəl Gülənbər,
Vuruldum hüsnünə sən tək ceyranın.
Eşitmışəm gözəlisən cahanın,
Əsircəmə mən tək yordan dərmanın.

Gülənbər:

Haradan aradın, haradan buldun?
Nədən bildin gözəliyəm cahanın?
Məni gördün, sən ki, oldun dərd əqli,
Ya dərdin məndədir, ya da dərmanın.

Aşıq Həsanali şirin dilinən qızın haralı və kimlərdən olduğunu soruşur. Məlum olur ki, bu qız Duluslu Məhəmməd bəyin qızıdır, sonradan köcüb Darabasa gəlmışdır.

Gülənbər:

Dulusluydum, indi Darabasliyam,
Qəlbi qan ağlayan qəm libashiyam,
Gözü yol gözləyən, qəlbi yashiyam,
Əzəldən beylədi dövrü cahanın.

Sən bizi arayıb axtarsan əgər,
Darabasda yoldan kənar bir qədər,
Məhəmməd qızıyam, adım Gülənbər,
Alsan yarı ollam sən tək oğlanın.

Qıznan oğlanın bu görüşününə Məhəmməd bəy xəbər tutur və Aşıq Həsənalını o ki, var döydürüb kənddən qovur. Gülənbər Həsənalının ayrılığına dözə bilmir, sevgilisində bir məktub yazıb atasının çobanı Səttara verir və deyir:

Başına döndüyüm əhli-hal çoban,
Sən gedərsən Naxçıvana yetərsən.
Nabələd olsan da, xəbər alarsan,
Bu məktubu o oğlana verərsən.

Baislərin görüm üzü gülməsin,
Heç bir gözəl Gülənbər tək olmasın,
Elə çatdır özgə adam bilməsin,
Çəkib onu bir pünhana, verərsən.

Axtarış arayıb tapıb özünü,
Çatdırarsan ona mənim sözümü,
De, eşitsin, bilsin sözün düzünü,
Gəlsə düşməz nahaq qana, verərsən.

Gülənbər məhtubunda Həsənalıya onun yolunu gözlədiyini bildirir, libasını dəyişib Darabasa gəlməyi tapşırır. Aşıqdan başqa heç kimə könül vermiyəcəyinə və əhdinə sadıq qalacağına and içir:

Oğlan, hara gedib, nə axtarırdın?
Mənim atam ilə bədə varırdın,
Əgər ki, qəlbində yar axtarırdın,
Üz qoyuban Darabasa gələrsən.
Gülənbərəm, mən çəkirəm ah-zarı,
Nə müddətdir gözləyirəm yolları,
Əgər ki, gələsən sən bizə sarı,

Bürünərsən tərs libasa, gələrsən.

Atam, anam belə bir iş görərsə,
Sınmış qəlbi əyri qoyub hörərsə,
Səni qoyub başqasına verərsə,
Mən ölərəm, sən də yasa gələrsən.

Gülənbərin göndərdiyi çoban Səttar gəlib
Şahbuzun Xinzirək kəndinə çatır və Mədəd adlı birinin
evində qonaq olur. Mədəd çobana bələdçilik edir, gəlib
Şahbuzun Zırnel kəndində Aşıq Həsənalı ilə görüşüllər.
Həsənalı Gülənbərin məhtubunu oxuyub sevgilisinin
dediyinnən hali olur. Lakin Məhəmməd bəyin onu
döydürüb kənddən qovdurması da xatirinnən çıxmır. O
bilir ki, Gülənbərin ardınca Darabasa getsə, yenə
müsibətə düşəcək. Odur ki, Gülənbərə belə bir məhtub
yazıb çoban Səttara verir:

Güllər içrə seçdim süsənbər səni,
Bilirəm özümə bir ənbər səni,
Həsənəm, sevmişəm, Gülənbər, səni,
Düşməgilən kəm xəyalə, gəlmənəm.

Başqasına baxıb köks ötürmənəm,
Səndən özgə gözəl mən gətirmənəm,
Ölərəm, mən səndən el götürmənəm.
Başim düşər qalmaqala, gəlmənəm.

Demirəm qorxuram xanü bəyindən,
Xəyal düşüb qeyri hala, gəlmənəm.
Əyər sən gələsən, yolun gözlərəm,
Üz döndərib, o mahala gəlmənəm.

Aşıq Həsənalı məhtubunda sevgilisi Gülənbərdən
gizlicə Naxçıvana, onun yanına gəlməyi iltimas edir:

Əgər ki, arasan mənim yerimi,
Sevər olsan, bu mahala gələrsən.

Mənim dediyimi atan bilməsin,
Başım düşər qılı—qala, gələrsən.

Hələ yaşayıram, bu cahandayam,
Bəy, ağa gözündən çox pünhandayam,
Dulusdan gəlmışəm, Naxçıvandayam,
Məni sevsən, bu mahala gələrsən.

Adım Həsənalı, özüm sərsəri,
Bu qısa məktubla verdim xəbəri,
Keçərsən gələrsən Urudan bəri,
Ağdabandan aşib dala, gələrsən.

Çoban Səttar Aşıq Həsənalının məhtubunu aparıb
Gülənbərə verməzdən qabaq Məhəmməd bəyin İlxiçisini
görür, Naxçıvannan gəlib Gülənbərə məhtub gətirdiyini
söylüyür. İlxiçi bu işlə maraxlanıb məhtubu çoban
Səttardan alır və aparıb Məhəmməd bəyə verir.
Məhəmməd bəy fikirləşir ki, bu işi belə qoysa Aşıq
Həsənalı bir gün gəlib qızı qaçıracax və onu el içində xar
edəcək. Odur ki, dərhal qızı Gülənbərə toy eləyir və onu
zorla dostu Səfər bəyin oğluna verir.

Uzun illər keçir, Həsənalı bir gün Darabasa gedir.
Lakin eşidir ki, Gülənbəri zornan başqasına ərə veriblər.
Odu ki, el içində xar olmasın deyə Darabasdan Mələk
addı bir qız gətirir ki, kənddə desinnər aşiq getdi
sevgilisin gətirdi.

ПРОТОКОЛ № 1.

14

1940-жыл февралын 6-сында пах. АССР ашылармының Республика мүшавириеси олуру, иштирек өдөр 20 наңыр ашык.

Сәдәр : /Саилов/

Катиб : /Рамазанов/

9

Ешидилди:

Нах. АССР-инде Халг ашылары арасында сијиси ве китмөви шілдерінің қаңғандырылышынага

/Саилов/

ЧЫГЫШДАР : Ашыл Өләкебер, Ашыл Өсір, ашыл Султан, ашыл Өсөл-улла, ашыл Гулу, ашыл Әфөр, чыкшы едөрек, кестерир лер ки, бу күнде гелдер Нах. республигасында олан ашылдарын арасында сијиси ве китмөвінше шілдер лавымы гәдәр тақыя еділмемішидір, бұда ашылдар евинин тәшкил олмасынан узинде ироли Желминди, ве гейд еттімішидір, бу нағде Нах. АССР Х К С янында инчесенет шілдері идареси тәсілінде оларар лавымы ташкилаттарғарышында меселе гоймалындыр.

Бу себебден де ашылдар, китмөсөнин күнү-хүндән артған күлтур тәлеблери иле айыллаш сүйлеме берек, колхозчулара лавымы гәдәр күлтур хидмет шиндерін көриде галмашындыр.

Нах. Республигасында ашыл ярадычылыгының инкішайи узурнан Аз ССР Х К С янында инчесенет шілдері Комитети ве Халг ярадычылыгының бир тәшеббүнде олмашындыр. Нах. инчесенет шілдері идареси ашылдарды бердір чалымшаларынан, ансанбул нағында салынсан ишиңде лавымы тәшеббүнде олмашындыр.

Бұттын бунарлың әсас себеби ашылдар евинин олмасынан мейдана чыкыр.

Йухарыда килдари нөвере аларға мүшавириә гәрара алыр:

1/ Нах. АССР Ашылдары учын, ашылдар еви ярадылмасы меселесини али тәшилшілдер гарышында гоймаг иши Саилов Йолдашдан хәниш өткізу.

2/ Нах. АССР-инде олан ашылдардан ансанбул тәшкил өтмек ве бу ансанбулдың бригада рәhbәрлигине қостамалы ашылдерден ашыл әфөр. Йолдаш жаңа тәсдиг едилсін.

3/ Нах. ашылдары арасында сијиси ве китмөви иши қаңғандырмаг үчүн бир нағар сијиси чөнөтдән савадлы йолдашыны айрылмасы "инчесенет идареси" парят тәшкилетіндан хәниш өтмек.

Сәдәр : /Саилов/

Катиб : /Рамазанов/

10/IV - 1983 Sovjet teşkilat qomisi jəzvən içərəb olur. İştirakçıları: Həsənov I. /ədrəsət partiya qomitətinin/ (əjrov I. /Inqəsət işlər idarəsi/ Nəməflli A.Ş. /Az. inqəsət işlər idarəsinin/ Əli Əmmədov /XMK / Qurbanov Qurban / Prokuratur -D.D. teatrından/ ..Eşidildi..

Olimpiadada jəxəb jer dutanqların yüksəkənəkərtməq, rəkəja umumi Azərbaycan olimpiadalarında gəndənləri yüksəlməq və jəxəb jer dutanlar məyafatlaşdırmaşdır.

Qərarə alındı

Bədiji az fealiyyət işlərinin sərincilik qazanan və yüksək talenta malik olan aşiqəbdək yoldaşların rəkəja göndərilmək dən əteri yüksəlməq:

- 1- Fərəməz Həsənov . /Ordubad / oxujan
- 2- Alov Allakverdiyev . /Ordubad / oxujan ✓
- 3- Səmərov Ysvi . k/t texnikası oxujan
- 4- M.Qəniyev . /Ordubad / Tarist
- 5- Ağırək Rətulla /Gülyəhməd / Ağırək
- 6- Xələləmməad Qulu oğlu . /Nehram / oynaman 80 yaşlı ✓
- 7- Kazım Abdullajov . /Qəvrax kəndi/ mələçə aşyx
- 8- Ağırək Qulu . /Gülyəhməd / aşyx ✗
- 9- Əsədulla Həsənov . /Norəzin / laqarəcə və oynaman
- 10- Allakverdi Əliyev . /Sovetəbad / mələçə aşyx
- 11- Həsən Fərəcov . /Norəzin / qoşa oynaman 82 yaşlıdır
- 12- Amanə Axundov . /Norəzin / oxujan quruppa rəhbəri
- 13- Əli Əmmədov . /Norəzin / oynaman .
- 14- Norəzin jallıbb . 6 nəfer
- 15- Yusifov . /Qarəquinis / Palamancı
- 16- Əli Əmərov . /Norəzin / zuci
- 17- İbo Həsənov . /Gahmuz / Tulum oalan ✗

18- İbrahimova Peri	/Teze kənd /	deqləməbi ja	78	150 p.
19- Ağır Behman	/Kyl tepe /	aşx		50 p.
20- Həsən Məmmədli oğlu	/Səxənəhməd /	Malaca aşy		200 p.
21- Aqəzova Səsiq	/ Teze kənd /	deqinəməsija		
22- Əliyev A. Kisl	/Zəjnəddin /	aşx		50 p.
23- Lidiya Beşirjan	/ Internat /	oxujan		

Teşkilat qomisijonun teklif edirki, nəkəri ajarılmışlar
eyv aym 12-dən gec olmağaraq reportuar-ıg planı dutulsun ve
stixakəhər yeyə lazımlı pəltar tikilmesi yeyə esqiz verilmesi
oldus Qurbanova təsdiqləşsən.
əkən gəsənlər arasında imidən hazırlıq işi eparzələr və anəm
bəlkəx halına salınmalıdır.

Teşkilat qomisijonun sədri : *Yasir* / Nezərov /
 * * * yaviləri : 1. *Səfiyə* Səfiyev
 2. *Muradlı* Məmmədli
 3. *~* Qurbanov
 4- *~* Əliyev Məmmədov

Naxçıvan Aşıqlar Birliyinin 1939-1940-cı illərdəki yığıncaqlarının protokolları

Aşıq Molla İsmayıł



XIX əsr Şahbuz aşıqları içərisində Aşıq Molla İsmayıł da öz dəsti-xətti ilə seçilən aşıqlardan olmuşdur. Məşədi Məhəmməd oğlu Molla İsmayıł Şahbuzun Aşağı Qışlaq kəndində doğulmuş, orada da yazüb-yaratmışdır.

Üçünə

Ay ağalar, beş gözələ uğradım,
Gözüm düşdü gözəllərin üçünə.
İstərsən kövsərdən sirab alasan,
Qul olginən, qulluq eylə üçünə.

Kim yandırdı kimin dü balü pərin?
Ustadı yolunda kim qoydu sərin?
Kimlər dedi ustadına afərin?
Biri mimdi, biri cimdi, üçü nə?

Allah peyğəmbərə göndərdi salam,
Onların şənində oxur kim kəlam?
Beş ulu peyğəmbər, dəftəri-aləm,
Biri Nuhdu, bir İbrahim, üçü nə?

İsmayıł der budu sözün kutahi,

Heydərə qul olan heç çəkməz ahı,
Dilində vird eylə kalamullahı,
Əməl eylə beş vaxtının üçünə.

Qaldı

Əcəl yastığına başım yetəndə,
Fikrim xəyalımda nə isə qaldı.
Ya məndul gey, ya zərbab gey, ya zər gey,
Əynimdə libasım nə isə qaldı.

Qızılın, gümüşün yoxdu dəyəri,
Qılincin, qalxanın yox havadarı,
Qohumum, qardaşım, gül üzlü yarım,
Oğul-uşaqlarım nə isə qaldı!

Bu dünyada beş gün gəzdik əmanət,
Əmanətə gəl eyləmə xəyanət.
Ya bir dayət imiş, ya bir imarət,
Əlvan otaqlarım nə isə qaldı!

Nə İsrafil kimi sur çalasan,
Nə Əzrail təkin canlar alasan,
Nə İsmayıł tək fəqir olasan,
Divanım, kitabım nə isə qaldı!

Rəvayət

Danışıllar ki, bir gün valideynnəri İsmayılı evləndirməh istiyillər. Şahbuzun Biçənəhdən yuxarı Zırnel kəndində yaşayan Bədircahan addı bir qızı köhnə qayda ilə İsmayıla nişannıyllar. İsmayıll Bədircahanın üzünü görməsə də, dədə-baba adətinə tabe olur. Toy günü Aşağı Qışlax kəndinin mollası Molla Əhməd İsmayılin anası Zeynəbdən bir cüt naxışdı yun corap istiyor. Zeynəb arvad isə tabağ'a qoyacağı qırmızı, yaşıl və çəhrayı rəngli corabları yerbəyer eləyib mollaya cavab verir ki, bax, bu bir corab gəlinin qardaşının, biri atasının, biri də əmisinin. Xülasə, artıq corabım yoxdur ki, sənə verim. Zeynəb arvadın bu sözünnən Molla Əhməd bərk hirslenir və hədə-qorxu gəlir. Vaxt olur ki, İsmayıla gəlin gətirməyə gedillər. Molla Əhməd oğlan evini gəlinin dalınca göndərir, özü isə qayıdır Molla Cəfərlə birlikdə bir tərs dua yazıb yandırır, külünü isə tüsəngə qoyub atır ki, heç nə ələ gəlməsin.

Molla Əhmədin cadusu İsmayılı sağlamaz dərdə salır. Toy gecəsi isə nə qədər çalışıllar, gəlin atdan düşmür və evlərinə qayıtmax istiyor. Bəyin adamnarı və kənt camaatı bu rüsvayçılığa razı olmurlar. Gəlini aparıp qonşuya qoyullar ki, bəlkə sora razi salalar. Ancaq Bədircahan inadınnan dönmür. Bu rüsvayçılığa dözə bilmiyən İsmayıll xəstələnib yatağı düşür və üzünü görmədiyi bir qızı ona gəlin gətirdiyi üçün anasını məzəmmətdiyir, Molla Cəfəri qarğıyır:

İsmayılam, düşdüm mən də çöllərə,
Xəncər batsın görüm yaman gözlərə,
Həsrət qoydu məni gül sənəmlərə,
Lənət gəlsin görüm Molla Cəfərə.

Bədircahanı yola gətirmək üçün dua yazdırıllar, İsmayılı isə ziyarət üçün Xorasana aparıllar. Lakin heç nə bəyə və gəlinə köməh eləmir. Zeynəb arvad iki inəyini və bir gəbəsini aparıp Molla Əhmədə verir ki, bəlkə o, cavannara kömək edə. Ancaq yenə də bir çarə hasil olmur.

Bir gün İsmayıł anasının xahiş edir ki, Bədircahanı yola gətirib bulağa aparsın və İsmayıł bulaq başında qızla görüşüb onu razı salsın ki, bəlkə bu yolnan rüsvayçılıxdan yaxasını qurtara. Qonşu qızlarının köməyi ilə Bədircahanı bulağa aparıllar. İsmayıł sazını da götürüb Bədircahanı görməh üçün bulağa gedir. Qızı ələ gətirməh üçün onu tərif etməyə başlayır:

Yenə halqalanır ahu saşların,
Aləmə od salır kaman qaşların,
Biçarə İsmayıł, qanlı yaşların,
Aləmi sellərə verəcək oldu.

İsmayılin səsinə kəndin camaati yiğilib gəlir. Adamnarın cəmnəşdiyini görən Bədircahan özünü itirir, arxiya dönəndə niqabı üzünnən düşür. İsmayıł Bədircahanın alma yanaxlarını görüb ürəyi tab gətirmir və yenə də sazını sinəsinə sıxıp deyir:

Cəllad baxışların səbrim alanda,
O şahmar saçların məni çalanda,
Niqab üzdən atıb yana salanda,
İsmayıł seyrinə çıxacaq oldu.

Lakin Bədircahan İsmayılin sözünə məhəl qoymayıp onnan uzaxlaşır. İsmayııl qızın dalınca getmək istəsə də, ayaxları yerimir və deyir:

Bəş qədəm yeridim, qurudu qanım,
Yeddi göydən keçdi ahü fəğanım,
Elə ki, gözümdən yayındı, canım
O yarın yolunda çıxıcaq oldu.

Bir tovuz geyimli, laçın bəzəkli,
Yayındı gözümdən, gedəcək oldu,
Nakam İsmayılin ağlar didəsi,
Şahbuzu sellərə verəcək oldu.

Bu vaxt İsmayııl görür ki, anası oğlunun bu halına camaatın arasında zulum-zulum ağlayır. Odur ki, anasına üzünü tutub Bədircahanı qarğıyır:

Gecə-gündüz mən ağlaram zarü-zar,
Şahbuzun dağların eylərəm tar-mar,
Anacan, könlümü qoyma intizar,
Başında çatlaşın öz havan, gəlin!

Bədircahan yarganı aşib gözdən itir. İsmayııl bu işə bir çarə olmadığını görüp camaata deyir:

Ay ağalar, bir tərləni uçurdum,
Sağ əlimdən sol əlimə alınca,

Onu alan xeyrin, bəhrin görməsin,
Naləm vardır mənim onun dalınca.

Kəndin aqsaqqalları İsmayılin anasına məsləhət verillər ki, kasıblara nəzir-niyaz paylaşın, bəlkə oğlunun qisməti dəyişə. Zeynəb arvad aqsaqqalların məsləhəti ilə gedib Molla Əhmədə verdiyi bir gəbəsini və iki danasını alıb gətirir. İnəkləri kəsip kasib-kusuba paylıyır. Bütün camaat Allahdan dua edirlər ki, İsmayıla bir halal qız yetirsin. Camaatın duası qəbul olunur.

Bir gün İsmayıl yatıb yuxuda görür ki, nişannısı Bədircahan ilan cildinə girib onu çalmax istiyor. O qışqırıb yuxudan oyanır və yuxusunu anasına danışır:

Eşidənlər, görün bu söz yalandı?
Leyli dördü Məcnun çölə salındı,
Hamı bilir ilan adam çalandı,
Özüm öz əlimlə mar alan könlüm.

Anası İsmayıla təskinlih verir. İsmayıl bir gün yuxuda nurani bir qoca görür. Yuxuda ona deyillər ki, Bədircahan şahmar ilana dönüb, onnan sənə yar olmaz. Sübh tezdən bulağa get, qarşına çıxan Nənəqız adlı birinci qız sənin qismətindir.

İsmayıl yenə də yuxusunu anasına danışır. Anası deyir ki, oğul, verdiyimiz nəzir-niyaz qəbul olunup. Bədircahanı yadından çıxart və bulağa get. Anasının sözü İsmayıla xoş gəlir və könlünə xıtab edib deyir:

Dəli könlüm, nə divana gəzirsən?
Biçaradı, ondan sənə yar olmaz.

Düz çıxmaz ilqarı, əhdi, peymani,
Hərcayıdı, onda düz ilqar olmaz!

İsmayıł sazını da götürüp bulağa gedir. Bir zaman
görür ki, uzaxdan sərv boylu, yaraşlı bir qız gəlir.
İsmayıł bu qızın gözəlliyyinə aşiq olur. Nə qədər çalışır ki,
qızı bir söz desin, amma nitqi tutulur. İki belə görüp
dağları qarğıyır:

Dağlar, otun qurusun,
Otun, suyun qurusun,
Sənin də mənim kimi,
Matın-qutun qurusun.

Bu vaxt bulağa bir dəstə qız gəlir. Onlar İsmayılı
tanırıv və deyillər ki, bu oğlan Bədircahanın nişanlısıydı,
qız ona gəlmədi, çıxıp getdi. Qız bu sözü eşidir və
sənəyini götürüp getmək istiyir. İsmayıł qızın getdiyini
görüp sazını sinəsinə sıxır və deyir:

Bir sözüm var sənə pünhan deməli,
Qayıł olsan deyim, gəl, sənə qurban.
Həsrətdəyəm didarını görməyə,
Söyləyim dərdimi, bil, sənə qurban.

İsmayıł der əzəl yetdim kamala,
Gözəllikdə nöqsan yetməz camala.
Düşmən görüb düşmə özgə xiyala,

Dost kimi bir əylən, dur, sənə qurban.

Qız bu sözdən sonra ayax saxlıyır. İsmayııl qızın dayandığını görüb yenə deyir:

Əyninə geyibsən əlvan naxışı,
Könlüm bir şüşədi, gəl vurma daşı.
Elimin göyçəyi, könlümün quşu,
Uçurmam gedəsən bu eldən səni.

İsmayııl görür ki, qız dayanıp ona baxır, dərhal mətləbi anlıyır. Yaxınlaşıp danışıllar, sözləşib əhdipeyman bağlıyıllar. Bu vaxt İsmayıılın anası bir dəstə kənd camaati ilə gəlib çıxır. İsmayııl onları görüb qəlbi fərəhlənir və deyir:

Behiştə hurilər, göydə mələklər,
Gözəllikdə bizim yarı deyiblər.
Yusif çıxdı o bazarda satıldı,
Kasad olmuş o bazarı deyiblər.

Zeynəb arvad oğlu İsmayıılın təzə sevdasına çox sevinir. Qohum-qəbləni götürüb Nənəqızə elçi gedir, sözünü alıp büsat qurullar, toy edib cavannarı qovuşdurullar.

AŞIQ NƏCƏFALI

Şahbuzun Kükü kəndindən olan Aşıq Nəcəfalinin da ədəbi irsi itib-batmış, şeirlərinin çox az bir qismi və həyatı ilə bağlı bəzəi rəvayətlər yaşlı qocaların hafızələrində yaşamışdır. Aşıq Nəcəfalinin Şahbuzun Aşağı Remeşen kəndində yaşayan qohumları onun həyatı ilə bağlı maraqlı dastan-rəvayətlər söyləyirlər.

Rəvayət

Aşıq Nəcəfali Kükü kəndinin bəyi Qara ağanın nökəri imiş. Bir gün Qarabağın bəyləri «Keçəl dağ» yaylağına istirahətə gəllilər. Bu bəylərin arasında Qara ağanın Mahmud bəy adında qarabağlı bir dostu da var idi. Odur ki, Qara ağa öz nökəri Nəcəfalinin göndərir ki, gedib yaylaxdan Mahmud bəyi qonax gətirsin. Nəcəfali Mahmud bəyi gətirməyə gedərkən orada onun qızı Pərzad xanımı görür ona vurulur. Ancax özünü sindirmamax üçün Pərzad xanıma bildirir ki, Qara ağanın oğludur. Pərzad xanım da Nəcəfaliya aşiq olur. Qara ağanın evində Mahmud bəyin gelişinə görə ziyafət verilir. Bu ziyafətdə Qara ağa eşidir ki, nökəri yalan danışib, özünü bəy oğlu kimi nişan verib. Odur ki, Nəcəfalinin döydürüb evdən qovur. Nəcəfali isə Qara ağanın evini tərk edən zaman deyir:

Zaman belə qalmaz, bir dövran gələr,
Ağalar alçalar, nökər yüksələr.
Qamçı işdən düşər, ürəyim bilər,
Zülmünü yadına salarsan bir gün!

Mən bilirom, məndən xuda alibdir,
Özüm qovulmuşam, haqqım qalibdir,
Yerinən göy bu zülm ilən dolubdur,
Vaxt olar bu günü dilərsən bir gün!

Nəcəfali sənə dedi sözünü,
Qan-yaş ilə sən doldurdun gözünü,
Bir vaxt olar tanıyarsan özünü,
Əhdini nökərdən dilərsən bir gün!

Aşıq Məmmədcəfər



Aşıq Məmmədcəfər XIX əsrin sonlarında anadan olmuşdur.

Rəvayət

Məmmədcəfər bir gün yorğun halda tarlada yatarkən müqəddəslər yuxusuna girib buta verir və bildirillər ki, Mehdi xanın qızı Səhnə xanimla deyişmək üçün Darabasa getsin. Beləliklə, Məmmədcəfər yuxudan oyanır və arabaşını duzla yükləyib alver adı ilə Mehdi xanın mənzilinə gəlib çıxır. Mehdi xana xəbər çatır ki, bir nəfər duz satan gəlib, özü də Səhnə xanimla deyişmək istəyir. Mehdi xan bu xəbəri eşitcək adı bir duz satanın bu cür cəsarətinnən qəzəblənir, and içir ki, əgər deyişmədə Səhnə xanımı möglüb olsa onun cəzası çox ağır olacaq. Nəhayət, məclis qurulur, Məmmədcəfər

məclisə cütcü libasında, çox yoxsul bir görkəmdə daxil olur. Səhnə xanım Məmmədcəfəri bu qiyaşdə görüb onun saz və söz ustası olmasına şübhə edir, sazını sinəsinə basıb deyir:

Səhnə xanım:

Biizdən salam olsun, ay gələn aşiq,
Nə karəsən bu meydanə gəlibən?
Məyər eşitmədin adü sanımı?
Ya dəlisən, ya divanə, gəlibən!

Aşıq Məmmədcəfər:

Əleyküməssəlam, ey Səhnə xanım,
Dovtələbəm, bu meydanə gəlmışəm.
Gərək eşq yolunda qoyam sərimi,
Qəsd eləyib şirin canə, gəlmışəm!

Səhnə xanım:

Könül gəzər Sübahani, Kaşanı,
Tanimaram xanı, bəyi, paşanı,
Səndə yoxdur aşıqlığın nişanı,
Duz satansan, sən karvanə gəlibən!

Səhnə xanımın bu sözlərinən sonra Məmmədcəfər görür ki, bu qız doğrudan da sənət əhlidir, hətta onun duz satan olduğunu da bildi. Odur ki,

deyişmənin qafiyəsini dəyişir ki, bəlkə bu yolla ona qalib gələ.

Aşıq Məmmədcəfər:

Gözəl, gəl artırma dərdim, amandı,
Salıbsan boynuma sevda kəməndi,
Matahim duz deyil, yaqt–Yəməndi,
Sən xirdarsan, mən tüccarə gəlmışəm!

Lakin Səhnə xanım usta tərpənib qafiyədən
dönmür və yenə də əvvəlki qafiyə üstündə
Məmmədcəfərə deyir.

Səhnə xanım:

Kərəm kimi cismü canın alışır,
Eşqin atəşindən ciyərin pişir,
Karvan adamısan, güzarın düşür,
Acliğın var, bəlkə nanə gəlibəsən!

Aşıq Məmmədcəfər:

Ərvahım ərvaha, urufum nəcib,
Pirim Şahi–Mərdan doyursun acı,
Bir dərdə düşmüşəm, yoxdur əlacı,
Sən təbibəsən, mən dərmanə gəlmışəm!

Səhnə xanım:

Dürüst danış, dürüst söylə sözünü,
Pərvanə tək oda salma özünü,
Yəqin bil, oydurram iki gözünü,
Qəza tutub, bu meydanə gəlibən!

Aşıq Məmmədcəfər:

Əslim Kəlfirlidir, yerim Naxçıvan,
Bir ərzim var Mehdi xanə, gəlmışəm.
Zəlxə vurub məni, salıb dərbədər,
Yusif deyər o zindanə gəlmışəm!

Səhnəxanım:

Səhnə deyər yandı mənim iqbalım,
Əzəl ibtidadan bəd vurdı falım,
Gələn aşiq, səndən bir xəbər alım,
Haçan dini-müsəlmanə gəlibən?!

Aşıq Məmmədcəfər:

Cəfərə əmr oldu ərşi-əladən,
Zərreyi-xurşiddə keçdik vəladən,
«Ələsti-rəbbi-küm» qalu bəladən,
Şükür, dini-müsəlmanə gəlmışəm!

Məmmədcəfərin bu cür hazırlıcabaklığını görən
Səhnə xanım onun müqabilində daha söz tapa bilmir.
Lakin qızlıq qüruru ona birdən–birə təslim olmağa
imkan vermir. Odur ki, Səhnə xanım Məmmədcəfərə
«daldaya düşəndə» sevgidən danışib sevişməyi,
«aşkarada» camaat arasında isə «ədavətdən» danışib
deyişməyi məsləhət görür.

Səhnə xanım:

İki sevgi bir araya varanda,
Gəl oturaq sədaqətdən danışaq.
Daldaya düşəndə üzündən öpüm,
Aşkarada ədavətdən danışaq!

Səhnə deyər ləblərimdə bal mənim,
Tirmə mənim, atlas mənim, şal mənim,
Sən xirdar ol, matahimi al mənim,
Tacir olaq, ticarətdən danışaq!

Dəvəçi Heydər



Dəvəçi Heydər Şərur–Dərələyəz mahalının Dərəli
kəndində yaşayıb.

AÇILIR

İki sevgi bir araya gələndə,
Sanasan behiştə güllər açılır.
Bir–birinə nazü qəmzə edəndə,

Utana—utana dillər açılır.

Atlas zər-zibadan geyib əyninə,
Qızıl həməyili salıb boynuna,
İstədim ki, əl uzadam qoynuna,
Öz—özünə düymələri açılır.

Mən Heydərəm, mənzil oldu iraxlar,
Yar evində yanar şamü çıraxlardır,
İki həsrət bir—birini qucaxlar,
Axar gülab kimi sellər açılır.

Aşıq Əli Xanxanım oğlu **



Aşıq Əli Xanxanım oğlu XIX əsrдə Sədərək kəndində yaşamış el aşılıqlarındandır. Onun həyat və yaradıcılığı haqqında müfəssəl məlumat olmasa da, yaddaşlarda yaşayan söhbətlər, rəvayətlər, şeirlər aşiq Əli Xanxanım oğlunun hazırlıq, mərd, kamil bir sənətkar olduğunu göstərir.

Aşan yollar yar yanına gedirmi?

Qarşında dayanan Ucubiz dağı,
Aşan yollar yar yanına gedirmi?
Gözəllər yiğinağı – Qızlar bulağı,
Aşan yollar yar yanına gedirmi?

Aparıb ayağım darvaza daşı,
Sinəmi çüründüb gözümün yaşı.
Səndən xəbər alım yoxuşun başı,
Aşan yollar yar yanına gedirmi?

Hamidan gözəldi əmimin qızı,
Elə bil doğubdu bir dan ulduzu.
Səndən xəbər alım, Kərkinin düzü,
Aşan yollar yar yanına gedirmi?

Toyu çalın, yarım tutsun oyunu,
Bir görərdim qamətini, boyunu.
Yedik, içdik xan Kərkinin suyunu,
Aşan yollar yar yanına gedirmi?

Çəkilsin üstündən haramı, yağı,
Olsun hər tərəfin gözəl yiğinağı.
Pənahım sənədir Ələkuçan dağı,
Aşan yollar yar yanına gedirmi?

Gəldik çıxdıq Əyricənin belinə,
Durub baxdıq Ələsgərin elinə,
Heyran qaldıqçıçayıñə, gülünə,
Aşan yollar yar yanına gedirmi?

Nə uzun daldalar

Məxmər çuxa geyib, qolları nazik,
Dəstinə yaraşır gümüş bilərzik,
Veriblər xoryada, olubdu yazıq,
Nə uzun daldalar, nə sinə bağlar.

Məxmər çuxa geyib, ucu dizindən,
Doymaq olmur bunun ala gözündən,
Bir gözəl törəyib urum qızından,

Nə uzun daldalar, nə sinə bağlar.

Allahım veribdi, bu da bir paydı,
Ördəyin məskəni çəməndi, çaydı,
Asnılı Əlini çarvadar saydı,
Nə uzun daldalar, nə sinə bağlar.

Gülalı Məmməd **



XIX əsrдə Naxçıvanın Şərur mahalında yaşamış el
aşığıdır.

Qurban olduğum

Ağ əllərin oynar bağda gül ilə,
Dindirərəm səni şirin dil ilə.
Qapında əylənib qallam il ilə,
Oyan, gözlərinə qurban olduğum.

Bahar olcaq baxçanıza bar gələr,
Payız olcaq dağınıza qar gələr.
Səndən ayrı düşmək mənə ar gələr,
Oyan, gözlərinə qurban olduğum.

Gülalı Məmmədəm, qadan alayım,
Ölməyəyim, qol boynuna salayım.
İstərsən qapında qulun olayım,
Oyan, gözlərinə qurban olduğum.

Çobankərəli Cəfər **

Çobankərəli Aşıq Cəfər XIX əsrin ikinci yarısında yaşamışdır. Naxçıvanın Şıxmahmud kəndində ömür sürmüş bu el sənətkarı neçə – neçə məclislər yola salmış, şagirdlər yetişdirmişdir. Onun şagirdlərindən Aşıq Fətulla xüsusilə məşhur olmuşdur.

Kimi

Qızlar durub xan Arazın başında,
Eybi yoxdu kirpiyində, qaşında.
Həddi – buluq on dörd – on beş yaşında,
Sanasan dağların maralı kimi.

Arazın dörd yanı sırsıra buzdu,
Kimisi gəlindi, kimisi qızdı.
Başına döndüyüm ay ala gözdü,
Könlümü eylədin qaralı kimi.

Aşıq Cəfər burda qoydu nişana,
Ayrılıq həsrəti kar eylər cana.
Sinəmə gəibdi bir neçə xana,
Deməsəm, qalaram yaralı kimi.

Rəvayət

Novruz bayramı yaxınnaşırdı. Kəndin camahatı 3 ay aranda qalırdı, ilin 9 ayını qoruxda keçirirdi. Kəndimizdən 5 verst aralıda bir yeri "Sarı qamış" qoruğu addandırırdılar. Köçürdülər həmin qoruğa, ona görə də əl – ayaq edirdilər ki, bayramı yola salıb çıxsınnar qoruğa. Hanalar az qalırdı kəsilsin, farmaş, xurcun, bəzən də düz torbası toxuyurdular. Kilim, kəbə, xalı, kimə nə lazımdı onu toxuyurdu. Xurcuna köç dövrü

lazım olan yeməyi yiğib salırdılar atın tərkinə, farmaşa ev içini qablıyırdılar, yüklüyürdülər dəvələrə. Kiliyi, xalınındakı salırdılar evlərə, dağda alacığa, çadırı. Kəndimiz Novruz bayramını çox əziz keçirərdi. Yumurta döyüşdürüən kim, qodu – qodu oynuyan kim. Kosa bəziyən, od yandıran kim. Nə başını ağrıdım, hərə bir oyun çıxarardı. Qız-gəlin çiyninə səhəngi alıb bulağla gedirdi. Kəndi plovun, halvanın ətri, sacarası iyi bürüyürdü. Qız-gəlin səbirsizliklə günün batmasını gözləyirdi ki, gedib qapıdan qulaq asacaqlar.

Bayram ayında kətdə havalar hərdən bir cür olurdu. Gah yağış yağır, gah da gün çıxırdı. Aranlı – dağlı elat camahati yenə də qoruğa çıxmağa hazırlıx görürdü. Vaxt yetişdi. Dəvələr yühləndi, çıxdılar qoruğa, hərənin özünün yurd yeri var idi. Hərə öz yerinə düşürdü. Elə ki, yiğisidilar qoruğa, hərə öz işi ilə məşğul olardı. Qamış yiğib çətəh hörürdülər, alacığın aşağı tərəfinə tuturdular. Bir ərşin boyda qamışdan nəmi çətəni toxuyurdular, alacığın bir böyründən qurub dalında mis teştlərdə süd sərirdilər. Hərənin özünün nehrəsi, nərəni asmaq üçün çatısı var idi. Südün üzünü tökürdülər nehrəyə çalxalyırdılar. Yağ hazırlıyırdılar. Sonra isə mis teştlərə töküb yağı yiğib motallara basırdılar. Gündə obada heyvan öldürürdülər. Dərisini bütöv çıxarırdılar. Qız – gəlin həmin dərini ayrana yatırdıb təmiz yuyurdu, tikirdi, sonra isə yağı basdırırdılar içintə. Ayranı da tökərdilər torbuya, suyu süzülərdi, qurut elərdilər. Bəzən də ayranı tökürdülər mis qazanlara, şor qurudub onu da şor motallarına yiğirdılar. Qorux çox səfali yer idi. Hər səhər duranda bənövşənin, nanənin, kəklikotunun qoxusu adamı ruha gətirirdi. Kəndimiz Dəvəçi kəndi idi. Onlar hər vaxt dəvə saxlardılar. Arandan yaylaqlara, yaylaqdan arana dəvə ilə gedərdilər. Qoruxda olan zaman qonşular biri kəndə gedəndə o birisi onun mal – qarasına, evinə – uşağına göz olardı. El dağdan gələndə

gəlib qalax qururdular. Üzünü də suvayırdılar ki, qışda islanmasın. Hərənin öz ot yeri var idi. Cavanlar biçər, xorumluyar, taya vurardılar. Qız, gəlin dəvələrə xoman toxuyardı, sinəbənd düzəldərdilər. Qocaları çobanları başına yiğib dəvələrə cahaz tikərdilər. Oysar düzəldərdilər, üstünə dəvə muncuğu, balaca – balaca zinqirov asardılar. Peşəngi həmişə nər çəkərdi. Köç yeriyəndə güllə atılsayıd eşitmək olmazdı. Kənd də çox böyük kənd idi. 1500 ev var idi. Oba dağa gedəndə kəntdə 2–3 nəfər cavan oğlan qalardı, otlağı, kəndə baş çəksin. Elatin qarpız – yemişdən başqa bir əkinin olmazdı. Xülasə, oba başlandı dağa çıxmaga, farmaslar yükləndi nərlərə.

Mal – qara böyürtüsü, qoyun – quzu mələməsi dağı – dərəni bürümüşdü. Bu dəmdə göy kəhərin üstündə başında şabalıdı buxara papax, Koroğlunun biği kimi eşmə biğ, ciyində üç telli saz bir atlı hərdən atı karvanın qabağına sürür, karvanı yoxluyırdı. Bu atlı kim ola, kim olmaya, həm elin ağsaqqalı, həm də sazlı-sözlü, sinəsi söz xəzinəsi olan aşiq Cəfər. Kənd Çobankərə kəndi idi. Karvan mənzil düşə – düşə gedib çatdı Ağmanqala, gündüzünə karvan əyləndi, dəvələrin yükünü açdırılar. Hərə öz çadır yerinə düşdü. Aşıq Cəfər göy nəri xixlayıb, yükünü açıb on səkkiz tənəfli çadırı açdı. Qardaşları, qayınları çadırı qurdı, həyat yoldaşı Tərlan xanım xurcunu atın belinnən yendirib, çadır qurulana kimi samovarı çıxardı, kömürlə doldurdu, süfrə hazırlamağa başladı. Samovar zümzüməsinə başladı. Tərlan xanım çayını dəmləyib, samovarın dəmkeşinə qoydu. Xurcundan yağ – şor, südlü yuxa, yağılı bozdamac, sacarası çıxarıb süfrüyə düzdü. Aşıq Cəfərin bir sözü iki olmazdı. Obanın ağsaqqallarını, dost, tanışını yiğdi süfrənin başına, başladılar şirin kamlixla yeməyə. Obanı çobanyastığının, novruzgülünün, yarpızın, kəklikotunun, nanənin qoxusu bürümüşdü. Keçmə dağın əvəlih

qovurmasının. Bulaxlarda lilpar yarpağı pöhrə vururdu. Qız – gəlin yiğilib dolma bükərdi. Qayaların dibində quzuqulağını, keçiməməsini yeməklə doymax olmurdu. Nahara göbələk qovurması, üstünnən də kəklikotu çayı, soyuq dəyməsi olana, başı ağrıyanə yarpız çayı dərmandı. 5 – 10 gün keşmişdi gördülər obaya bir atlı gəlir, bir at da yedəyində. Aşıq Cəfərin çadırını hamı tanıydırdı. Atlı atını sürdürdü düz aşiq Cəfərin çadırının qabağına. Aşıq Cəfər qonağı qarşılıyıb, evə təklif elədi. Qonax dedi:

– Mən Gözəldərədən gəlmışəm sizin dalınızca ki, bizim məclisdə olasınız. Qonaqla aşiq Cəfər atdanıb Gözəldəriyə yollandılar. Gəlib toy evinə çatdırılar. Toyun aşiq məclisi ayrı olardı. Toy üç gün üç gecə çəkərdi, toy qurtarannan sonra qonax aşığı yenə obaya qaytarıb gətirdi. Obanın ortasında bir təpə var idi. Hər gün obada bir quzu kəsib kabab çəkərdilər. Axşamüstü, təmiz hava, quzu kababı yedilər, aşiq Cəfər üctelli sazi köynəkdən çıxardı dedi:

– Camahat, Gözəldərədə bir qız görmüşəm, qulaq asın görün o xanıma nə dedim:

Bir qız gördüm Gözəldərə elində.
Küsəmə aşığından gül, Səknə xanım.
Gözüm qaldı zənəxdanda, telində,
Sən də bizə sarı gəl, Səknə xanım.

O qələm qaşların canımı aldı.
Qiya baxıb ürəyimə od saldı.
Məşuqun üç gecə mehmanın oldu.
Qurban olsun sana el, Səknə xanım.

Aşıq Cəfər dərdə düşkün adamdı.
Dilin şəkər, dodaqların badamdı.
Anam Şaban, Məmişoğlu atamdı.

İstərsən xəbər al bil, Səknə xanım.

Qız-gəlin hazırlıx gördü. Nehrələri çalxalyıb, yağı, şoru motallara yiğdilar. Sacları asdilar, sacarası, süddü yuxa bişirdilər. Tərlan xanım sacarası, südlü yuxa nimciyə yiğib məclisə tərəf əl elədi. Bir oğlan uşağı gəlib apardı. Aşıq Cəfər Tərlan xanımın sovqatına baxdı, axşamüstü idi, qoyun sağına gəlmışdı, dedi nuş canla yeyin, qulaq asın görün nə deyirəm. Üçtelli sazı sinəsinə basıb görək nə dedi:

Axşamüstü qoyun gəlir sağına,
Müştəgiyam Ələyəzin dağına.
Duman çöküb yalnız solu – sağına,
Heyran eləyibdi bu dağlar məni.

Sürü qalxır sarı yaldan yuxarı,
Səs salıbdi bulaqların axarı.
Gül – çiçəklər xatırladır baharı.
Mehman eləyibdi bu dağlar məni.

Usta Cəfər güvənir öz sazına,
Aşıq olub baharına, yazına.
Bülbülün, kəkliyin xoş avazına
Qurban eliyibdi bu dağlar məni.

Səorə yaxın aşiq Cəfər obanı səslədi, dedi ki, durun isti düşür. Yolçu yolda gərək. Aşıq Cəfərin könlü min bir hava çaldi, dedi:

— Axı dağlardan ayrıla bilmirəm. Üçtelli sazı sinəsinə basıb, aldı görək nə dedi:

Tutmuşam sizə üzümü,
Gedirəm, salamat qalın.
Olar ayrılıq dözümü,

Gedirəm, salamat qalın.

Nə ətirlidi yarpızın,
Kabab üçün əmlik quzun
Yenə gəlsin qarın, buzun.
Gedirəm, salamat qalın.

Yəhərləyin göy kəhəri,
İncitmə aşiq Cəfəri.
Hey sizə olsun səfəri.
Gedirəm, salamat qalın.

Hər fəslin öz işi var. Başladılar yağ, şor motallarını yoxladılar, yiğdilar. Əvəliyi – əleyəzi doğradılar, hördülər, qurutaşı pencəri, göbələk sərdilər ki, qurusun. Südü nəmidə sərirdilər, yiğirdilar tuluxlara. Tulux dolan kimi tökürdülər nehrələrə. Payız şoru dadlı olurdu. 3 – 4 ərşindən ağ torba tikirdilər, tökürdülər süzürdü, yiğirdilar şor matalına. Payız çıxanda yenib gəlirdilər kəndə, başlıyırdılar qış işinə, qonaq otaxları xalıyanan, kəbəynən döşənirdi, divarlarda iri buخارılar olurdu, 5 – 10 kərməni yiğirdilar dib tərəfinə, altdan od közü qoyurdular. Orada öz – özünə közərə – közərə yanındı. İçəridə də iri samovar, başında çaynik zümzümə çalırıldı. Otaq elə isti olurdu ki, oturmax olmurdu. Oturduxları evdə də təndir, üstündə də bacası olurdu. Təndirin içinə od qoyub yappanı, kərməni qalaxlayırdılar, ağızını örtürdülər. Xamırı eləyib, acımağa qoyurdular. Hər işlərini qurtarannan sonra təndirin ağızını açırdılar, açan kimi yanındı. Təndirin üstündə xörəklərini bişirildilər. Xəngəl kəsərdilər, qurudaşı bişirərdilər, kələcam bişirərdilər. Köçmüştülər kəndə.

Səəri gün aşiq Cəfər qonaq otağında oturub telli sazı ilə söhbədloşıldı. Birdən müştuluxçu gəldi ki, gözün aydın, aşiq, bir qızın oldu. Elə bil kəndin üstünə gün

doğdu. Hamı sevindi, ona görə ki, aşiq Cəfərin də, Tərlan xanımın da yaşları ötmüşdü, amma övladdarız yox idi. Ona görə də hamı sevinirdi. Aşiq Cəfər yol bilən adam idi. Birinə yol göstərərdi, məsləhət verərdi. Birinə əl tutub kömək edərdi. Camaat içində ad qazanmışdı. Deyirlər, adamın öz hörmətini özünə qoyallar. Tərlan xanım da təbib qızı idi. Gələnin üzünə baxan kimi dərdin bilərdi, müalicəsini deyərdi. Onun yanına gələn yaralı, sınığı, çıxığı olan sağalıb, şəfa tapardı. Dərmanların hamısını da otdardan hazırlardı. Beləliklə ağsaqqallar, ağbirçəklər yiğilib qızı ad qoydular. Xatının gününə bir qurban, ayına bir qurban, ilinə bir qurban, başladı böyüməyə.

Bir gün yenə aşiq Cəfər evdə oturmuşdu, dedilər aşağı çağrırlar. Çıxdı eşiyyə, gördü bir atdı dayanıb qapıda. Bir at da yedəyində. Salam verib qonağın atdan yendirdi. Qonax atdan düşdü, keçdilər içəri. Tərlan xanım süfrəni çoxdan hazırlamışdı. Qonax dedi:

– Aşiq Cəfər, Şərildən gəlmışəm, touyumuz var. Camaat səni gözlüyor. Çaylarını içdilər, çörəklərini yedilər, atdanıb yola düzəldilər. Yavaş – yavaş gəlib çatdırılar Şərillin Xanlıqlar kəndinə. Aşiq Cəfər gördü ki, burada da çoxlu çobankərəli var. Məclis başlandı. Məclisdə iki nəfər oğlan gəlib dedi:

- Aşiq haralisan?
- İrəvanlıyam.
- Mən də Naxçıvanlıyam.
- Bizim də toyumuz var, gedərsənmi?
- Məclis qurtarsın, gedərik.

Məclis qurtardı, mindilər ata, gəldilər Naxçıvana. Burada da aşiq Cəfəri eşidən gəlib toya apardı. Beləliklə, 5 – 6 kənddə məclis oldu. Məclisləri yola salıb qayıdırıldı, gördü Naxçıvanın suyu çox yaxşı sudu, adamları da çox yaxşı adamdı. Kəndə qayıtdı, qardaşlarını, qayınlarını yiğib məsləhətləşdi, dedi, köçək Naxçıvana, hamı onun

fikri ilə razılaşdı. Aşıq Cəfər sazı ciyininqə salib gəzə – gəzə yol aldı Naxçıvana.

Başladı ev axtarmağa. Soraqlaşa-soraqlaşa Şıxmahmud kəndində bir ev aldı. Qayıtdı Çobankəriyə. Səs düşdü ki, aşiq Cəfər köcüb gedir Naxçıvana. Nə qədər dil tökdülər, olmadı ki, olmadı. Aşığı yola gətirə bilmədilər. Yığlıb, qayını, qardaşlı Şıxmahmud kəndinə gəldi.

Yəni 1927-ci ildə. Xatın da böyümüşdü, elə bu kətdə getdi məhtəbə. Aşıq Cəfər burada da qardaşı – qaynı ilə birlidə işlədilər. Özü də Tərlan xanımı götürüb çıxdılar dağa. Naxçıvan rayonunda olan Keçəl dağa. Yenə dəvələr yükləndi, farmaşlar qablandı, çatıldı dəvələrə. Aşıq Cəfər dağda özünə bir qırmızı at aldı. Xurcunu atdı atın tərkinə. Xatım da aldı qucağına, karvana baş çəkə – çəkə, mənzil düşə – düşə Qızılıboğaza, Şahbuza, Arınca, Küküyə baş çəkdilər. Gördülər ki, yoldan iki nəfər yenib gəlir, dedilər:

– Aşıq Cəfər, ciyinlərində saz da var. Aşıq Cəfər dedi:

– Gözüm üstə yerləri var.

Gəlhagəl gəlib çatdılar məclisə, aşiq Cəfər aşıqla görüşdü. Adını dedi, aşiq dedi eşitmışəm. Mən də Çullu aşiq Haşimam, yanımızdakı da balamançıdı, adı da Aydındır. Cəbrayıl rayonundandır. Aşıqla balamançı oturdular məclisədə.

– Aşıq Haşim, məclis mənimdi, verirəm sana. Bir az oxu, qulax asağı. Aşıq Haşim nə qədər dil töküdü, gördü ki, yox, Cəfər əl çəkmir, başladı oxumağa, bir az oxuyanın sonra sazını qoydu köynəyinə, dedi:

– Aşıq Cəfər, indi məclis sənində. Aşıq Cəfər sazı köynəkdən çıxardı, "Dilqəmi" kökü verib sazı dilləndirdi. Haşimla balamançının ağızı açıq qalmışdı. Aşıq Haşimaya qalxdı, getmək üçün hazırlaşdı. Aşıq Cəfər aşıqla balamançını evə təklif elədi. Onlar süfrə başında

oturdular, yedilər, içdilər. Getmək vaxtı çatanda aşiq Haşim dedi:

— Cəfər, Aydını sənin yanında qoyub gedirəm, özü də qalmax istiyir. Aşiq Haşim getdi. Balamançı qaldı aşiq Cəfərin yanında. Bu tərəfin camahatı çox qonaxpərəst, hörmətcil olur. Aşiq Cəfərgilin obası Niyazqulular obası ilə yaxın idi. Cəfərin Xatinnan başqa övladı yox idi. Xatın da nə xatın. Aşiq qızı oynamamağa düşəndə on iki hava dəyişərdi, yorulmax bilməzdi. Yenə də axşamüstü obada məclis başlanmışdı. Məclis də qonaqsız olmurdu. Niyazqulullar obasında Cahan xanım adlı bir gəlin var idi. Bir də gördülər ki, Cahan xanım ağ geyinib, ağ ipəkdən tuman, qarabaşı paltarı yaşıl ipəkdən, başında qara kəlağayı, ayağında qara qondara, çıynində mis səhəng, yaşı çox olmasına baxmıyarak, deyərdin təzə gəlindi. Obabaşı aşığa işarə elədi. Aşiq çönüb nə görsə yaxşıdı Cahan xanım az qalır yeridiyi yolu partlada. Aşiq obabaşa baxıb üçtelli sazi sinəsinə basdı, aldı görək nə dedi:

Əzəl ilqar verəsiydi ilqarından döndü gəlin
Əlində məzə şerbəti, məclisi dolandı gəlin
Cismimi pərvayış etdi, atəş tutub yandı gəlin,
Afərin, səd afərin, gör nə gözəl candı gəlin.

Yeriyəndə min naz ilə yerisin qaza bənzətdim,
Uca boylu, mina gərdən, boyun şahbaza bənzətdim,
Bilmirəm yaşın neçədi, baxdıqca qızı bənzətdim,
Bir cüt busə cylesən elə bil ehsandi, gəlin.

Qüdrətindən çəkilibdi qaşlarının tağı da var.
İrəngi lalə, göz piyalə, buxağının ağı da var.
Könüldən aşiq olmuşam, uzaqdan sorağı da var.
Aşiqini gözdən salma, ölürməm, amandı, gəlin.

Səni sevən kimsənələr necə qəlbindən yanmasın,
Adı gözəl, özü gözəl doğan ana utanmasın.
Danışiban, vədələşib gərək sözündən dönməsin,
Aşıq Cəfər otağında bir gecə mehmandı gəlin.

Cəfər qonaqları ilə evə qayıdanda Tərlan xanımı
kefsiz görüb soruşdu ki, nə olub, niyə elə eliyirsən.
Tərlan xanım dedi:

— Aşıq, qiçım sizildəyir. Nə isə aşığıñ da kefi
pisləşdi. Səhər üzünüzə xeyirliklə açılsın, qaldı səhərə.
Yatdılardı, səhəri açdırılar, səhər aşiq Cəfər obabaşının
yanına gəlib dedi:

— Tərlan xanımın qıçları ağrayır. İstiyirəm isti
suya aparam. Obabaşı ilxıdan bir at gətirib, yəhərlədi,
göndərdi aşığıq qapısına.

Xatını qonşulara tapşırıb getdilər, bir neçə
saatdan sonra çatdılardı isti suya. Bir millət var idi ki, gəl
görəsən, hamı düzülmüşdü növbüyə. Aşıq Cəfər atdan
düşüb, atın qiçını çıdarladı, irəli yeridi, salam verib,
salamın aldılar, görüşdülər. Aşıqa olmazın hörmət
elədilər.

Aşıq dedi:

— Camaat, dağlara 3 – 4 kəlmə sözüm var. Telli
sazı bağırına basdı, görək nə dedi:

Hacılı, mərdanlı bir də ki, Qışlax
Aşıq hər il sizə mehman olacaq.
Tərifin eylərəm sənin "Keçəl dağı"
Dərdlərə dərmandı şəfa bulağı.

Qanlı göldü obaların bəzəyi
Ömr uzadır dağın suyu, çiçəyi
Salvartıdı yaylaqların ürəyi
Gələn olur çəmənliklər qonağı.

Batabata gedən istəmir gəlsin,
İstirahət edib orda dincəlsin.
Saz səsi, mey səsi göyə yüksəlsin,
Məclislər başlansın hər axşamçağı.

Hörmət eylədiniz aşiq Cəfərə,
Ayrılmaq istəmir sizdən bir kərə.
İldə saz götürüb çıxa səfərə,
Necə səfalıdı dağlar qucağı.

Aşıq Cəfərin şagirdləri də çox idi. Onnardan Hidayət Qocayev, Abdulla Abasov, Bəmullah Allahverdiyev, Qulu Vəliyev. Onnardan 3 – ü getdi müharibəyə gəlmədi. O, 1890 – ci ildə anadan olmuşdu. 1943 – cü ilin mart ayında gecələrin birində qızı Xatına vəsiyyətini elədi:

Ala göz canan qaldı.
Od tutub yanın qaldı.
Çox çalışdım dünyada,
Kimləri salım yada.

Tərsə saldı işimi,
Bir can borcluyam sana.
Ölürəm yana – yana,
Bir qız nişanam qaldı.

Aşıq Fətullah **

1920 – ci ildə Babək rayonunun Şixmahmud kəndində doğulmuş, 1942 – ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur.

Aşıq Cəfər Cəfərova şeyirdlik etmişdir. İstedadlı aşiq kimi tanınmışdır.

İstər könlüm

Baharın xoş fəsli güllər açanda
Nərgiz, bənövşəli yaz istər könlüm.
Tovuz tamaşalı, tərlan duruşlu
Qəmzəsi can alan qız istər könlüm.

Dindirsən can deyə, cana can düzə,
Hər vaxt aşiqinin cəbrinə dözə.
Yanaqlar piyalə, dodaqlar məzə,
Onda işvə, qəmzə, naz istər könlüm.

Könlüm bir pay dilər sinəndə nardan,
Camalın ötədi yaylaqda qardan.
Bil ki, əl çəkmərəm vəfali yardan,
Yarınan qoluboyun gəz, istər könlüm.

Sevdiciyim, bürünmüsən ala sən,
Bu sıniq könlümü alsan ələ sən,
Götürüb qələmi alsan ələ sən,
Mən deyim, dərdimi yaz, istər könlüm.

Fətullah mayıldızı cığalı telə,
O qaymaq dodağı, o şirin dilə.
Xoş yeriyə, xoş danişa, xoş gülə,
Bu nişanlar onda düz istər könlüm.

Aşıq Nabat

Aşıq Nabat Şərur elində dünyaya göz açmışdı.

Tale öz sərt üzünü ona çox tez göstərdi; Nabat çox erkən valideyinlərini itirir, ata mehrinə, ana nəvazişinə tamarazı qalır.

Zərbə üstündən zərbə alır – ailə həyatı da uğursuz olur. Məcbur olub Gəncəyə köçür, sonradan Yevlaxda qərarlaşır.

Ancaq enişli – yoxuşlu tale yolları onu yenidən Şərura qaytarır.

1973-cü ilin oktyabr ayının 3-də ağır xəstəlikdən sonra dünyasını dəyişir.

Məzarı Siyaqut kəndindədir.

Ancaq xatirələr, gözəl şeirlər qaldı Aşıq Nabatdan. Səməd Vurğun onun səsinə heyran kəsilmişdi, Aşıq Əsəd, Aşıq Musa, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustadlar Nabat səsinə, Nabat sözünə vurğunluqlarını gizlətməmişdilər. Şirin ləhcəsinə, sırlı-səhirli danişqıllarına görə adını "Sona bülbül" çağırırdılar.

Gözəllər

Bu gün gəlib gözəl bayram günümüz,
Çıxmışq laləzar yaza gözəllər.
Al-yaşıl geyinib tirmə bağlayın,
Bənzəyin qubaya, qaza gözəllər.

Ax buxağa gül-bənövşə düzərsiz.
Gərdən çəkib bağın başın əzərsiz,
Sığallanıb toy-düyündə gəzərsiz.
Bu hal çox yaraşır sizə gözəllər.

Həqiqət yolunda mən bir səyyadam
Günəşli ölkəmə baxdıqca şadam,
Cəfakesəm yorulmamış Fərhadam
Nabat meylin salıb saza gözəllər.

Mən oldum

Min doqquz yüz otuz ikinci ildə
Yanan çıraqları sönən mən oldum.
Toyum tərs çalındı, qapım bağlandı
Əzəlki ilqardan dönən mən oldum.

Cavankən bağlandı başıma qara
Hey vurdum, kimsəm yox, tapmadım çara
Yalvardım qoymayın təkcə məzara
Ağlayıb ciyəri yanın mən oldum.

Mənim yarım gözəllərin xasıydı
Əyninə geydiyi qəm libasıydı.
Bu toy deyil, Məhəmmədin yasıydı
Paytaxtı yan üstə çönən mən oldum.

Mənim günüm günortadan batıbdı.
Zalim düşmən nə pusquda yatıbdı.
Qaymaq dodaqları qana batıbdı,
Nabatam çıraqı sönən mən oldum.

Baxtımı

Başına döndüyüm vəfali dostlar,
Siz Allah tez tapın itən baxtımı.
Şəlaləli dağda, göy çəmənlikdə
Köksüz ağac kimi bitən baxtımı

Mən onu axtardım boranda – qarda,
Gözüm ağlar qaldı can intizarda.
Bir mənə söyləyin, gördünüz harda,
Çağırın arayın yatan baxtımi.

Biryolluq unudub gülüzlü yarı,
Növrəstə cavandım eylədi qarı.
Nabatam, gətirin bir görüm barı,
Məni qürbətlərə atan baxtimi.

Sərraf Qasım **

Şahbuz rayonunun Aşağı Qışlaq kəndindəndir. El
şairidir.

Beşlik

Aşıqsan əgər,
Dilə gəl, dilə.
Şeyda bülbülüsən,
Gülə gəl, gülə.

Sevdalı qardaş,
Eşqlə gəz, dolas,
Uçdu yaşılbaş,
Gölə gəl, gölə.

Heyran gözünə,
Durna düzünə,
Ceyran izinə,
Çölə gəl, çölə.

Dolusan bara,
Dərdə et çara.
Gözləri qara,
Gilə gəl, gilə.

And yerin alsın,
Peymanan dolsun,
Eşq dəniz olsun,
Selə gəl, selə.

Ey sehrikarım,
Mərdimazarım.
Ay keçdi, yarım,
İlə gəl, ilə.

Sərrafa ol can,
Əziz mehriban.
Şana gətir, şan,
Telə gəl, telə.

Sədərəkli Aşıq Yusif **



Sədərəkdə doğulub. Sədərəkli Aşıq Əlinin şagirdi olub. Qoşma, gəraylı, təcnis və bayatıları el arasında yayılıb.

Ha düzə – düzə

Bahar zirvələrdən qarı endirər.
Ağır sel yeriyər ha düzə – düzə.
Çoban tütək çalar qaya başında,
Hesablar sürünen ha düzə – düzə.

Kamil bağban gözəl bağlar yaradı,
Yar dilində şirin gələr yar adı.
Mənim sinəm tənə sözdən yaradı
Könlüm həsrət qaldı ha düzə – düzə.

Yusif, vaxtdı ürəyindən od ala,
Öz bülbülü daha qonmur o dala.
Siğinırsan sığinginan o dala
Namusla möhübün ha düzə – düzə.

Yamin Sail

Abbasov Yamin İsmayıł oğlu 1927-ci ildə Culfanın Qazançı kəndində doğulub. El arasında "Yamin" və "Sail" imzaları ilə şöhrət qazanıb.

"Sail" və "Sənəm", "Qaçaq Zelan" dastanlarının, müxtəlisf qoşmaların müəllifidir.

Mənəm

Şərəf mənəm, şöhrət mənəm, şan mənəm!
Əziz aşiq, gözü dolu qan mənəm!
Rəqib mənəm, rəfiq mənəm, can mənəm!
Öldə fərman, gözellərdə şah mənəm!

Faş olubdu məhəbbətim cahana,
Şərli-şəkər, qənd əzilib dəhana.
Kim sevirsə gəlsin son imtahana.
Qəmər mənəm, hilal mənəm, mah mənəm!

Zöhrə kimi fəzalardı məskənim,
Yaş on altı, ola bilməz bir qəmim.

ALLAH bilir kim olacaq həmdəmim?
Sail, yox günahın, bigünah mənəm!

Dən üyündür

Dünya var ki, dəyirmandı,
Dayanmadan dən üyündür.
Baxmir ağı – qarasına,
Aqil, aqlıkəm üyündür.

Aqil gedir, sözü qalır,
Ürəklərdə gözü qalır,
Demək onun özü qalır,
Gözəl, gül bədən üyündür.

Namərd daim mərdi vurub,
Sail də nöbədə durub,
Qurğunu yaradan qurub,
Canlıları cəm üyündür.

Əriyər

Ürəyimdə bir dərdim var,
Dağa deyəm, dağ əriyər.
Əzəl gündən bu qaydadi,
Piltə yanar, bağ əriyər.

Bülbl yazda gedər bağa,
Uçub qonar dal budağa.
Yamin, sirr vermə alçağa,
Gözlərində yağ əriyər.

Gördüm

İllərdə həsrət çəkdiyim
Gülüzlü cananı gördüm.
Carhovuzun kənarında

Yaşılbaş sonanı gördüm.

Dərdim artıb qalxdı minə.
Bilmirəm söyləyim kimə.
Büllur buxaq, mərmər sinə,
Qaşları kamanı gördüm.

Ağlımı başdan oynatdı,
Hörüklerin yana atdı.
Ayrılığın dəmi çatdı.
Gözləri dolanı gördüm.

Yamin dedi: günahkaram.
Sağalmazdı qəlbdə yaram.
Ürək vurdı aram – aram.
Dərdi – dil qananı gördüm.

Qurbaniyam

Dinlə məni gözü qara,
Gözlərinin qurbaniyam.
Hər kəlməsi ürək açan
Sözlərinin qurbaniyam.

Hər kəlmən durdu, sədəfdi,
Sinəm onlara hədəfdi,
Durnatək kipriklər səfdi.
"Döz" lərinin qurbaniyam.

Sailəm Əyyub dözümdə,
Təqsiri gördüm özümdə.
Qalib gözlərim gözündə,
Gözlərinin qurbaniyam.

Gözəl

Səhər – səhər gülşən bağı
Asta – asta gəzən gözəl,
Xoş ətirli gül – çiçəyi
Buxağına düzən gözəl.

Sənsiz qəddim döndü mimə,
Dərdimi söyləyim kimə?
Büllur buxaq mərmər sinə,
Barı azca bəzən, gözəl.

Üzün günəş, gözün zülmət,
Gördükcə artır məhəbbət.
De sevgi olarmı xəlvət,
Əlin – əldən üzən gözəl?

Qorxum yoxdur sirdaşından,
Dəli – dolu qardaşından,
Sona tək bulaq başından
Gölə doğru süzən gözəl.

Yaminin bərədə durub,
Öz torunu sənə qurub.
İlk oxun sinənə vurub,
Cəfalara dözən gözəl.

Fərə əhvalatı

Aşıq Ələsgər 1939-cu ildə qonşu Tənənəm kəndindən gəlmiş. İlin qış fəslimiş.

Qabağına qoca bir kişi çıxır. Bu kişi isə Tənənəmə gedirmiş. Bir az aralanantək aşiq görür ki, qarın üstünə ayaqları bağlı bir fərə düşüb. Ayağını üzəngidən çıxarıb fərəni götürür. Yapıcının altından qayışın altına soxur,

oxuya—oxuya yola düşür. Bir qədər aralanannan sonra kişi daldan çağırır:

- Ay oğul, bir atuvu saxla görək...

Aşıq isə soruşur:

- Əmi, buyur görüm nə deyirsən?

Kişi deyir:

- Oğul, Naxçıvanın yaxınnığında bir Xalxal kəndi var, tanıyırsan?

Aşıq:

- Bəli, əmi tanıyıram.

— O kənddən bir qonağım bir fərə vermişdi gətirəm nəvəmə. Elə buradaca səbətdən düşüb. Səndən başqa adam çıxmışdır qabağıma. Oğul, gəlsən mənim nəvəmin fərəsin verəsən... Aşıq zarafatla soruşur:

- Əmi, fərə nədir?.

- Kişi, toyuq da.

Aşıq:

- Əmi, bu qarda, boranda mən toyuq axtarmıram.

- Bə, ay oğul, sənnən başqa adam qabağıma çıxmışdır.

Aşıq soruşdu:

- Əmi, sənin adın nədi?

- Oğul, adım Əmiralıdı.

Aşıq üzünü qoca kişiyyə tutub deyir: —Əmi, qulaq as, fəriyivin yerini deyim:

— Məndən salam olsun Əmiralıya,
Xalxaldan dadanıb fərə daşıya,
Keçib gedib Naxçıvanı talaya,
Deyirlər addiyib İrana fərə.

- Ay oğul, məni dolama, mənim fərəmi ver.

Aşıq:

- Əmi, dari dənləyibdi əti yağlıdı.

Sinəm üstü çalin—çarpaz dağlıdı,

Qırmızı çitnən qıcı bağlıdı.

Deyirlər addayıb İrana fərə.

— Oğul, elə qırmızı ipnən qıcı bağlıdı. Elə fərəm səndədi...

Əmi qulaq as:

Hanı Əmiralı kişi, qulluqda duran,
Gah yeriyib, gah da boynunu buran,
Qar-boran fərəsin eyləyib haram,
Ortalıqda düşüb borana fərə.

— Ay oğul ulağım getdi, canavar dağıdar.
Səbətdən düşüb, görməmisən? Sən allah, fərəni ver gedim.

Aşiq kişinin fərəsini verib yola salır. Özü işə yoluna düzəlir.

Bundan belə sevin

Bir aşiq olur. Bının peşəsi evdən çıxıb qazanca getməy olur. Neçə həftə, neçə ay çəkir. Sora qayıdır evə. Bının bir inəyi varmış. Bı kişi səfərə gedənnən sora inəyi xəsdələnir. Kişinin qardaşı gəlib baxır oyanına, bu yanına; görür inək yaxşı dəyir. İnəyin başını kəsir. Kişi gəlir ki, inəh ölüpdü, bı kişi gedib inəyin dərisinə baxır. Sazını götürüp inəyə söz deyir:

Sahibin gəlib üstünə,
Aç gözünü tanı, inək.
Etdiyim gözünə dursun
Mağmlin etdin məni, inək.

Yenə özü inəyin adınnan deyir:
Üç aydı yanım yerdədi,
Xəbərin var böyüñ, aşiq?
Sərmədin mənim altıma
Bircə kürək peyin, aşiq.

Aşiq deyir:

Nə yatıbsan sağ-solunda,
Taqət yoxdu qıç-qolunda.

Dur gedək sənin yolunda
Sərf edərəm canı, inək.

Cavabında deyir:

Qarğıa, quzğun görübleşim,
Çox cəfalar çəkib başım,
Məni öldürdü qardaşın,
Yoxdu səndə beyin, aşiq.

Kişinin Adı Cəfər imiş. İndi onun oğlu, qızı qalır.
Deyir:

Durdu aşiq Cəfərin adı,
Hər yerdən gəlir baratı.
Yeyib qurtarmışan otu,
Onçün yandı yanın, inək.

İnək də alaymış. Aşıq inəyin dilincə deyir:
Ala inəyi bağladın tavlıyə,
Qızırqalandın tayıya.
Axırı saldırdın quyuya,
Bundan belə sevin, aşiq.

XXVII. DASTANLAR

Ziyad – Şövkət **

Ustadalar dastan deməzdən ustadnamə deyərlər,
biz də deyək ki, düz olsun, ustad ömrü yüz olsun.

Özündən kiçiyi işə buyurma,
Sözün yerə düşər, heç miqdar olmaz.
Hər nə ki, kar görsən, öz əlinlə gör,
İnsan öz işində cəfakar olmaz.

Özündən böyüyün saxla yolunu,
Düşən yerdə soruş əhli – halını,
Amanat – amanat qonşu malını,
Qonşu yox istəyən özü var olmaz.

Soruşdun, qul Abbas, halin necədi?
Gündüzlərim ay qaranlıq gecədi.
Sərv ağacı hər ağacdən ucadı,
Əslə qıtdı, budağında bar olmaz.

Ustadlar ustadnaməni bir deməz, iki deyər. Biz də
deyək iki olsun, düşmənin dərdi yekə olsun.

Çoxu aşılığı iqdam eylədi,
Əlində çaldığı saz ola bilməz.
İstiyir ki, mətahını xird edə
Hərifî dəhanda düz ola bilməz.

Qulluq eyləməyən ustad pirinə,
Nədən bilməm özün salar dərinə?!
Ala qarğa düşsə su kəmərinə,
Silkinər, çalxanar, qaz ola bilməz.

Göycə mahalımdı, Alıcı adım,
Ümidim, pənahım, mənim imdadım.
Atəşliyəm, səni yandırar odum,
Eşq əhlində atəş az ola bilməz.

Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də
deyək üç olsun, düşmən gözü puç olsun.

Yaxşı olar ellik, günlük, obalıq,
Yalqız daşdan olmaz divar, deyərlər.
Bəzirgansan, göstərməsən mətahin,
Axtarış yükündə nə var deyərlər.

İsgəndər atländi, çıxdı zülmətdən,
Xızır gedib içdi abi – həyatdan.
Bəs düsdü qılıncdan, geyimdən, atdan,
Süfrəni onlardan suvar deyərlər.

Əsil səyyad saxlar alaca quşu,
Sərraf olan seçər qiymətli daşı.
Bir oğul atadan artırsa işi,
El içində ona tavar deyərlər.

Xoca Əziz quldu, buradan getməz,
Seyrağıb olanlar mətləbə yetməz.
Hər neyləsən ulu yolunda, itməz,
Yüz min qada başdan sovar, deyərlər.

Keçmiş zamanda Ərdəbil şəhərində Fətəli xan
adında bir xan yaşayırıdı. Fətəli xanın Şövkət adında bir
qızı, İzzət xan adlı bir oğlu vardı. İzzət xan big yeri təzəcə
tərləmiş gözəşirin oğlan idi. On səkkiz yaşa keçmişdi.
Şövkət xanı da on beş yaşında, on beş gecəlik ay kimi.
Aya deyirdi sən çıxma, mən çıxacam, günə deyirdi sən
çixma, mən çıxacam. Şəhərin cavanları bir könüldən min

könülə ona aşiq olmuşdular. Di gəl ki, Fətəli xanın qorxusundan bir elçi gəlməmişdi qapısına. Görənlər pambux – qov kimi içəridən yana – yana qalırdılar.

İndi eşit söhbətin o biri başından.

Bu Fətəli xanın naxırçısının, çobanının, nökərinin, qulluqçusunun sayı – hesabı yox idi. Bunların içində Xəlil adlı bir qoca naxırçı da vardı. Hamı onu Xəlil naxırçı çağırırdı. Xəlil naxırçının gözünün ağı – qarası bir oğlu var idi. Adı da Ziyad. Naxırçı oğlu Ziyadın nə qolunu qatlayan olmuşdu, nə də kürəyini yerə vuran. Özü də on səkkiz yaşına girmişdi. Boyuna – buxununa bir baxan deyirdi, bir də baxım. Özünə o qədər dost tutmuşdu ki, bir gün onu görməyəndə dalınca gəlirdilər. Fətəli xanın oğlu İzzət xan da Ziyadın xətrini çox istəyirdi.

Ziyadla İzzət xanın dostluğu qalsın bir yana, sən demə, xəlbəti Ziyad Şövkətlə görüşürmüş. Əhdi – peyman qoyublar ki, mən səninəm, sən də mənim. Əyər Ziyad dövlətli olsaydı, məsələni açardılar. Kasıbığın üzü qara olsun. Fətəli xan naxırçı oğluna qız verə? Eşqin közü hər ikisini yandırı – yandırı dolanıldılardı. Xəlvəti – xəlvəti görüşürdülər.

Qəzanın beş barmağı var, deyərlər. Qəza insanı tutanda ikisini gözünə qoyur, gözü görmür, ikisini qulağına tixir ki, danışa bilməsin, bu vaxt qəza insanı tutur. İndi eşit Ziyadın başına gələn qəza – qədərdən.

Bir gün İzzətlə Ziyad həyətdə oynayırdı. Birdən Ziyadın əlindən daş çıxıb İzzətin gicgahına dəydi. Ziyad döndü ki, İzzət yerdə çabalayır. Ziyad bir az ayağına – başına çırpdı. Gördü yox, İzzət nə gəzir, bayaqdan keçinib. Şəhərdən çıxıb düşdü çöllü – biyabana. Bu burada qalsın, görək İzzət xan nə təhər oldu.

Qulluqçu su gətirirdi. Gördü ki, İzzət xan yixlib yerə, günün qabağına. Qışqırıldı, evdəkilərin hamısı qaçış gəldilər, gördülər İzzət xan çoxdan qəflət yuxusuna

gedib. O dedi buna nə olub, bu dedi buna nə olub?
Dürüst bir söz deyən olmadı. Qulluqçu dedi:

— Mən suya gedəndə Ziyadla İzzət xan aşiq – aşiq oynayırdılar. Yanlarında heç kim yox idi, buna nə olubsa, Ziyad eləyib.

Ziyadı nə qədər axtardılar, tapa bilmədilər. Fətəli xan Ziyadin qoca atasını, anasını zindana saldırdı ki, oğlunuzun yerini deyin, yoxsa sizə işiq üzü yoxdur. İzzət xanın qırxi, iki ayı keçdi. Eşqin közü başladı Şövkət xanımı yandırmağa. Nə eliyim, nə təhər eliyim, Fətəli xanın bir Salman adlı nökəri var idi. Onun başına and içirdilər. Şövkət həmin Salmanı çağırıb dedi:

— Necə bir qardaş – bacı kimi sənə bir söz deyəcəm.

Salman yerində quruyub qaldı. Dedi:

— Xanım, nökərlə xanımın nə sözü olar?

Şövkət dedi:

— Qorxma, sən mənim dediyimə eməl elə, mən səni dünya malından qane eləyəcəm. Sənə də heç kim bir söz deyə bilməz. Bu sırrı də bir adam bilsə, sən də ölməlisən mən də.

Salman dedi:

— İndi ki, belə oldu, canla – başla hazırlam, nə olar nökər olanda, baxarsan dünyada necəoğlanlar var.

Bu burda qalsın, görək Ziyad necə oldu. Çox yol gedəndən sonra gəlib bir meşəyə çıxdı, qaranlıq düşmüşdü, dırmasıdır bir ağaca ki, burda qurda – quşa tuş gəlməsin. Sonra da belindən kəmərini açıb, özünü ağaca bağladı ki, yuxlasa yixılmasın. Səhər işiqlananda Ziyadin qulağına səs gəldi. Gördü ki, iki atlıdır. Ağacdan düşüb atlaların yanına gəldi, dərdini onlara danişdı. Atlilar onu götürüb özləri ilə apardılar. Ziyad bir – iki ay bu qardaşların yanında qalandan sonra öz – özünə fikirləşdi ki, bə yaxşı, mən özüm baş götürüb qaşdım, görən yaziq ata – anamın başına nə gəldi? Nigarəncilişini

yoldaşlarına söylədi. Üç adam olub üz tutdular Ziyadgilin şəhərinə. Günüzdən gəlib şəhərə çatdılar. Bir qoca kişi çöldə cüt əkirdi. Ziyadı nə tanıyır, salam verib dedilər:

– Əmi, yorulmayasan.

– Oğul, sağ olun.

Ziyad dedi:

– Əmi, bir söz soruşsam deyərsən?

– Oğul, bilsəm niyə demirəm.

Dedi:

– Əmi, Fətəli xanı tanıyırsan?

Dedi:

– Oğul, qorxuram danışmağa.

Dedi:

– Qorxma, düzünü de, bizdən sənə xətər gəlməz.

– Oğul, onu it donunda ölsün, oğluna nə bilim nə olmuşdu, yaziq o naxırçını, arvadını zindana saldırıb gün üzünə həsrət qoyub.

Ziyad atın üstündə quruyub qaldı. Bir söz deməyib qoca ilə sağıllaşdırılar. Sonra atı sürdülər birbaş şəhərə. Gözlədilər gün batıb, hava qaraldı. Fətəli xan tutduğu əməldən sonra o qədər gözdən düşmüşdü ki, gün batan kimi nökər – qulluqçu yıxılıb yatırdı. Ziyadgil gəldi zindanın yanına. Ziyad dedi:

– Siz burda atları saxlayın, mən ata – anamı zindandan çıxarıram.

Kəmənd atıb düşdü həyətə, qapının dalını açdı, yavaşça girdi içəri, ata – anasını tapdı. Görüşüb öpüşdü. Səs – kūy qopmamış atı qamçılıyib gözdən itdilər. Səhər açıldı, xəbər yayıldı. Fətəli xan onsuz da dərd – qəm içinde üzülüb getmişdi, bu da ona bir yük oldu. O qədər fikir – xəyal elədi ki, axırı bağırı çatlayıb öldü. Fətəli xanı mənzilinə çatdırıldılar. Xanın Bəhram adlı bir ağıllı vəziri var idi. Onu özlərinə xan seçdilər.

İndi görək Şövkət xanım, Salman nə oldular.

Naxırçı ilə arvadının zindandan qaçırılmasından Şövkət xanım bildi ki, Ziyad sağıdır. Ürəyinə dammışdı ki, Ziyad bu işi qəsdən eləmeyib.

Nə isə, keçək əslı mətləbə.

Şövkət xanımı məhəbbət közü şam kimi əridirdi, dedi:

— Salman sənə durmaq yaraşmir, yolcu yolda gərək.

Pərişan zülfərindən üç tel ayırib basdı sinəsinə, görək naməni necə yazdı.

Atamnan, anamnan əlim üzüldü,
Qədəm basıb bircə bize gələsən,
Huş başımdan getdi, uruf bədəndən,
Ürəyimin gizlin sırrın biləsən.

Atam öldü, başa qara bağlaram,
Xuni — ciyar eşq oduna dağlaram.
Gecə — gündüz səndən ötrü ağlaram,
Əl uzadıb çeşmim yaşın siləsən.

Qırx gün möhlət qoyub yola baxaram,
Ürəyimi eşq oduna yaxaram.
Mən Şövkətəm, din — imandan çıxaram,
Bircə saat sən üzümə güləsən.

Naməni büküb verdi Salmana dedi:

— Get, işin avand olsun, xoş xəbərlə gələsən.

Salman atı yəhərləyib, qalxdı atın belinə, atı qamçıladı. Şəhərdən çıxıb düz yolla getməyə başladı.

Deyir, yara sağalsa, təbib qarşı gələr. Gördü qabaqda bir atlı çapa — çapa gedir. Atı dəhmərləyib ona çatdı. Baxdı ki, bu bir yaraxlı cavandı, amma bu tərəflərin adamına oxşamır.

Atlı onu görən kimi atın başını çəkib soruşdu:

– Qardaş, hardan gəlib, hara gedirsən?

Salman birdən – ikiyə nə görmüşdü nökərçilikdən başqa, dili topuq vurdu, bilmədi nə desin. Atlı onun yör – yönəmindən nə başa düşdüsə, dedi:

– Gedək mənim qonağım ol.

Salman bir aşağı baxdı, bir yuxarı. Söhbət edə – edə çatdılardı meşəyə. Bu atlı da Ziyadın yoldaşı idi. Elə ki alacığa girdilər, Ziyad Salmanı gördü, durub özünü atdı onun üstünə. Bir – birini duz kimi yaladılar. Salman hal – qəziyəni nağıl elədi. Sonra Şövkətin məktubunu çıxarıb verdi Ziyada. Ziyadın üstünə gün doğdu, naməni oxudu. Qəribçiliyə düşəndən bəri Ziyad özünə saz almışdı. Üçtelli sazı basdı sinəsinə, üzünü Salmana tutub belə dedi:

Şad xəbərlə gələn qasid,
Qurbanam canana mən də.
Yollara toz salan qasid,
Namə verim ona mən də.

Namus, qeyrət ardan ötrü,
Alagözlü yordan ötrü,
Gülüzlü dilbərdən ötrü,
Düşdüm biyabana mən də.

Ziyadın dərdini bildir,
Görüşmək işi müşküldür.
Şövkət bir qəmli bülbüldür,
Olmuşam divana mən də.

Söz tamam yetdi. Salman bir qədər burda qalıb, Ziyadın sağ – salamat olmağını Şövkət xanıma yetirmək üçün təzədən atlandı. Salman uzaq yolu yaxın eləyib, özünü çatdırıldı Şövkət xanıma. Gözaydınılığı verib, söz –

söhbəti ona yetirdi. Şövkət xanım pərvanə zülfərindən üç tel ayırib basdı sinəsinə, aldı görək nə dedi:

Salman, sənə qurban olum,
Ağ eylədin üzüm mənim.
Yarimdən namə gətirdin,
İşıqlandı gözüm mənim.

Gözüm yollarda qalmışdı,
Gül kimi rəngim solmuşdu,
Vaxtimız tamam olmuşdu,
Sənə qurban özüm mənim.

Şövkət deyərlər adıma,
Haq özü yetsin dadıma.
Yetişəydim muradıma.
Ziyad çəkə nazım mənim.

Nigarançılıqdan qurtaran Şövkət xanım Salmana xeyli sor – sovqat verib, onu razı saldı. Bir həftə keçəndən sonra axtardı görsün ki, Salman nə işlə məşğuldulu. Gördü ki, Salman yoxdu. Soruşdu, dedilər ki, üç gün bundan qabaq gedəsi yeri vardı, getdi ora, tezliklə gələsidi.

Şövkət xanım səbirsizliklə gözləməyə başladı. Nə isə, Salman getməkdə olsun, görək Şövkətin başına nə iş gəldi.

Təbriz şəhərindən bir tacir, oğlu ilə gəlir Ərdəbil şəhərinə mal satmağa, adına da Cavad tacir deyirlər, oğlunun adı da Ələmdardı. Tacir mal verir Ələmdara, o da sata – sata gəlib çıxır düz Şövkət xanımgilin qapısının ağzına. Başlayır səsləməyə. Qulluqçular səsə gəlib görürər ki, bir cavan oğlandı. Gözəl – göyçək parçalar satır. Biri də gedib xanıma deyir ki, bir oğlan elə parça

satır ki, istəmirsən əlindən yerə qoyasan. Gedək özünə də al, bizə də.

Xanım heç kimin qəlbini dəyməzdi. Odur ki, durub çıxdı ki, parçalara baxsın. Oğlan onu görən kimi özünü itirib durdu ayağa, bilmədi ki, neyləsin. Şövkət xanım parçanın ən gözəlindən bir top götürüb kəninizin qucağına verdi. Soruşdu ki, pulu nə qədər eləyir, Ələmdar pulu almaq istəmədi, sinəsinə söz gəlmışdı, sözünü belə dedi:

Başına döndüyüm gül üzlü xanım,
Sən mənə verdiyin pul lazım deyil.
Ağlımı başımdan təqayül etdin,
Camalın görənə pul lazım deyil.

Aldı Şövkət xanım cavabında:

Gəl hədyan danışma, ay cavan oğlan,
Adaxliyam, mənə al lazım deyil.
Al pulunu, gözüm üstə, xoş gəldin,
Gətirdiyin tirmə – şal lazım deyil.

Aldı Ələmdar:

Dərya olub çaylar kimi çağlıyam,
Məhəbbətlə bil ki, sənə bağlıyam.
Ələmdaram, Cavad tacir oğluyam,
Xanım, mənə acı dil lazım deyil.

Şövkət xanım parçanı kənizdən aldı, qoydu yerə, hirsə dedi:

– Al parçanı, götür get. Bir də bu tərəflərə hərlənmə.

Sonra dönüb getdi evlərinə. Xanım getməkdə olsun, görək Ələmdar neylədi. Ayağa durub yolu, imarəti bələdləyib qayıtdı atasının yanına. Əlindəkiləri bir tərəfə atıb üzüstə düşdü yerə. Atası nə qədər dil tökdü,

yalvardı, Ələmdar dinmədi ki, dinmədi. Atası əlini qoydu oğlunun başına. Gördü ki, istiliyi – zadı yoxdu. Ələmdarı evdə qoyub üz tutdu şəhərə səri. Yolda Cavad tacirin qabağına bir qarı çıxdı. Tacir dünyagörmüş adam idi. Öz – özünə dedi ki, qoy bu qarını dindirim, görüm hansı qarılardandı. İman qarısıdı, şeytan qarısı?

Odu ki, qariya yanaşib, cibindən bir xişma pul çıxarıb, basdı qarının ovcuna. Sonra oğlunun əhvalini qariya danişdı. Qarı iman qarısı idi, dedi:

– Apar məni oğlunun yanına. Dərdi – dilini öyrənib sənə deyim.

Cavad tacir qarını götürüb gəldi. Qarı özünü verdi oğlanın yanına, tacirə tapşırdı ki, sən gəlmə. Bir az ordan, bir az burdan söz salıb dedi, güldü. Axırda oğlan açıb dərdini danişdi. Qarı tacirin yanına qayıdırıb dedi:

– Muştuluğumu ver, oğlun aşiq olub.

Ata oğlundan soruşdu:

– Oğul, bu nə sevdadır belə?

Oğlan dedi:

Başına döndüyüm ata,
Bir qız məni dərdə salıb.
Ağ saqqalın nura bata,
Bir qız məni dərdə salıb.

Aldı Cavad tacir:

Başına döndüyüm oğul,
Söylə görüm harda salıb?
Yedirdim qəndindən noğul,
Söylə görüm harda salıb?

Aldı oğlu:

Aşıqlor söhbət sazıdı,
Göydəki dan ulduzudu.
Fətəli xanın qızıdı,
Bir qız məni dərdə salıb.

Aldı Cavad tacir:

Dərdi – qəmini atarsan,
Muradına tez çatarsan.
Sən öz yarını taparsan,
Söylə görüm harda salıb?

Aldı oğlu:

Ələmdaram, oldum yaman,
Sərimi bürdü duman.
Şövkətdə yoxdu din – iman,
Bir qız məni dərdə salıb.

Aldı Cavad tacir:

Cavadam, malim sataram,
Gedib vətənə çataram,
Onunla toyun edərəm
Söylə görüm harda salıb?

Söz tamama yetişdi. Cavad tacir işin nə yerdə olduğunu bilib dedi:

– Sən otur evdə, mən əlac taparam.

Yollandı şəhərə. Gördü ki, bir qarı yolda oturub.

Qarıya niyaz verib dedi:

– Qarı nənə, sənə bir işim düşüb. Onu eləsən, səni ala – şala bürüyərəm.

Əhvalatı söylədi. Qarı dedi:

– Oranı mənə göstər, sən get hazırlaş beş – on adamnan qızı qaçırmaga.

Qarı dingildəyə – dingildəyə düşdü tacirin yanına. Tacir onu Şövkət xanımgilin qapısına çatdırıldı. Özü qayıdıb beş – on adamlı qarı tapşırıldığı yerdə xəlvətə çəkilib başladı gözləməyə.

Qarı özünü verdi Şövkət xanımın yanına. Bu qarı da özünə görə qarı deyildi, şeytan qarısı idi. Alnan –

felnan qızı aldadıb götirdi tacirlə vədləşədiyi yerə. Bayaq ha qızı qamarlayıb atın belinə mindirdilər. Atlar götürüldü. Onlar getməkdə olsun, sizə kimdən deyim, Salmandan.

Salman səfərdən gəldi, gördü lələ köcüb, yurd ağlayır. Soruşdu ki, kim apardı, hara apardı. Dedilər Təbriz şəhərindən Cavad adlı tacir gəlmışdı, oğlunun da adı Ələmdar. Araya qarı salıb nə elədilərsə, qızı yoldan çıxarıb apardılar.

Salman sözə bəndimiş, tüpürdü dabanına, özünü çatdırıldı Ziyada. İstədi deməsin, Ziyad əl çəkmədi ki, düzünü de, qaradan artıq da boyan var? Salman dili tutula – tutula bir təhər hal – qəziyyəni danışdı. Elə bil Ziyadı ilan vurdu. Qapqara qaralıb kömürlə döndü. Dedilər, görən buna nə oldu belə. Ziyad kirimişə sazı köynəkdən çıxarıb basdı bağrına:

Dindirməyin, qan ağlaram,
Əldən ixtiyarım getdi,
Çərxi – fələk belə yazıb,
Verdiyim ilqarım getdi.

Ziyad sazı tuta bilmirdi, yarpaq kimi əsirdi. Aldı ikinci bənddə nə dedi:

Əzəldən qayda qalmadım,
Əlindən badə almadım.
Bir gecə mehman olmadım,
O şirin köftarım getdi.

Ziyadin qədrini bilib,
Çeşminin yaşını silib,
Gözüm yollarında qalıb,
Şövkət kimi yarım getdi.

Söz tamama yetişdi. Ziyad dedi ki, mən gedəsi oldum, siz sağ qalın. Dedilər hara gedirən, bir de bilək. Götürüb belə dedi:

Dost yolunda qəsd eləyib canıma,
Bir od salıb şirin cana gedirəm.
Nə bir güldüm, nə sevindim dünyada,
Baş götürüb biyabana gedirəm.

Mən bilişəm, şirin dilə allanıb,
Kecavada gözübağlı yollanıb.
Məhəbbətin ürəyində sallanıb,
Eşq oduna yana – yana gedirəm.

Ziyad yoldaşlarından ayrılmak istəmirdi. Aldı görək sözün tapşırmasında nə dedi:

Bu miskin Ziyadı hey yada salın,
Kimsəsiz qəribdi, qaydına qalın.
Yardan soraq gəlib, qarışib halim,
Şövkət gedən ol məkana gedirəm.

Sözünü tamam eliyib, sazı qoydu köynəyinə. Hal – hekayəti danışdı, ata – anasını yoldaşlarına tapşırıb sağollaşdı. Sonra atın belinə qalxdı. Bir xeyli getmişdi, birdən baxdı ki, başının üstündən durna dəsti keçir. Dedi qoy xəbər alım, bəlkə Şövkəti görüblər?

Göy üzündə uçan düzüm durnalar,
Deyin görüm yarım haraya getdi?
Qanadı boynundan uzun durnalar,
Deyin görüm yarım haraya getdi?

Uçar ikən açıq olsun yolunuz,
Nə məkandır vətəniniz, eliniz?

Namə verim, çox şirindi diliniz,
Döndərib qəlbimi yaraya, getdi.

Ziyadam, çöllərdə qaldım avara,
Əlacsız dərdimə olunmaz çara.
Baş götürüb gedim hansı diyara,
Yoxsa nifaq qatdı araya, getdi?

Sözünü tamam eləyib, atının başını buraxdı. Az getdi, çox getdi, soraqlaşa-soraqlaşa gəlib çatdı Təbriz şəhərinə. Bir qapını taqqıldatdı. Bir qarı səndələyə-səndələyə gəlib qapını açdı, gördü bir cavan oğlandı, dedi:

—Oğul, kimsən?

Ziyad cavab verdi:

—Allah qonağıyam, ay qarı nənə.

Qarı dedi:

—Allaha da qurban olum, qonağına da. Oğul, keç içəri.

Ziyad qariya pul verib dedi:

—Get bazara, axşama könlün nə istəyir al, yavaş-
yavaş şam tədarükü gör.

Qarı dedi:

—Sağlığına hər şeyim var. Səhər alaram.

Oturub şam elədilər. Şamdan sonra ordan-burdan söhbət saldılar. Axırda Ziyad dedi:

—Qarı nənə, imanın kamil olsun. Mən Ərdəbildən gəlmışəm bura. Təbrizdə Cavad tacir var, oğlunun da adı Ələmdardı. Mənim nişanlımı nə yollasa aldadıb gətirib. De görüm onu tanıırsan, ya yox?

Qarı dedi:

—Oğul, tanıyıram. Nə desən, mənim gözüm üstə. Mən imanbeh qarılardanam, nə desən, mənim gözüm üstə.

Dedi:

—Nənə, adın nədi?

Qarı dedi:

—Oğul, adım Fatmanisədi, nə dərdin olsa, əlacı məndə.

Ziyad sazı köynəkdən çıxarıb basdı sinəsinə, aldı görək qarını necə dindirdi:

Mən sənə oğulam, sən mənə ana,

Amandı, dərdimə bir əlac, nənə.

Haq yetirsin səni dinə-imana,

Amandı, dərdimə bir əlac, nənə.

Qarı da sözdən kasad deyildi. Aldı cavabında görək nə dedi:

Qarı nənənə alsın sənin qadanı,

Oğul, mən dərdinə əlac eylərəm.

Açıq daniş, mən eşidim sədanı,

Qorxma, mən dərdinə əlac eylərəm.

Aldı Ziyad:

Qara bulud basın üstün alıbdı,

Gül irəngim saralıbdı, solubdu,

Mənim yarım Ərdəbildən gəlibdi,

Amandı, dərdimə bir əlac, nənə.

Aldı Fatmanisə qarı:

Qadan gölsin mən qarının canına,

Onu uydurublar dünya malına.

Sən gedərsən Şah Abbasın yanına,

Oğul, mən dərdinə əlac eylərəm.

Ziyad bir az arxayınlaşıb aldı görək sözün axırını necə tapsırdı:

O uzax yolları gəldim piyada,

Canımı yolunda vermişəm bada.

Ölürəm, rəhm eylə bədbəxt Ziyada,

Amandı, dərdimə bir əlac, nənə.

Qarı da sözünü belə xətm elədi:

Sən mənim oğlumsan, mən sənin anan,
Mən Fatmanisəyəm, halına yanan.
Qismətin olacax gül üzlü canan,
Qorxma, mən dərdinə əlac eylərəm.

Söz tamama yetişdi. Qarı dedi:

—Oğul, tanıyıram taciri, şəhərdə danışındılar ki, o, bir gözəl qız gətirib, oğlu Ələmdara toy eləyir. Qız da razılıx vermir. Deyən, o qız sənin nişanlındı. Ziyad cibindən pul çıxartdı verə qariya, qarı almayıb dedi:

—Oğul, mən imanbeh qariyam. Təki siz bir-birinizi qovuşun. Hə, de görüm, qızın səndə nəyi var?

Ziyad sevindiyindən bilmirdi neyləsin. Dedi:

—Qarı nənə, məndə bir üzüyü var.

Qarı üzüyü alıb qoydu cibinə, dedi:

—Bu ev, bu çay, bu da çörək, özün nə eləyirsən elə, mən getdim. Ziyad yol gözləməkdə olsun, görək qarı necə oldu. Qarı üzüyü ipək dəsmala bağlayıb qoymuşdu cibinə. Elə ki, çatdı toy evinə, gördü bir vurçatdasındı ki, gəl görəsən. Birtəhər özünü saldı toy evinə. Dedi, mən gəlinin yanına gedəcəm, gəlinin xalasıyam. Nə qədər dil tökdü, yalvardı, məhəl qoyan olmadı. Gün günorta olana qədər qarı yalvardı. Aman vermədilər ki, gəlinin yanına getsin. Axşamüstü qarı fürsət tapıb gəlinin otağına yaxınlaşdı, səsini atdı başına, elə qışqırkı ki, səsi ərşə yayıldı.

Şövkət xanım pəncərədən boylandı. Gördü bir qarısı, ilan kimi qabıqdan çıxır, içəri ötürmürlər ki, ötürmürlər. Özünü verdi qapiya, dedi, o qarını ötürün gəlsin, mənim doğma xalamdı. Elə bil Şövkətin ürəyinə dammışdı, az qaldı özü çıxb qarını içəri gətirə. Qarını apardılar gəlinin otağına. Qarı içəri girən kimi elə bil Şövkətlə can-ciyyərdi, başladı qızı duz kimi yalamağa. Fürsəti fota verməyib qulağına dedi ki, müştuluğumu ver, sənə şad xəbər gətirmişəm. Odur ki, Şövkət xanım üz tutub otaxdakılara dedi ki, siz hamınız çıxın çölə, mən

xalamnan bir az söhbət eləmək istəyirəm. Qız-gəlin çıxdı çölə. Şövkət xanım az qaldı qarının başına dolana. Dedi:

—Qarı nənə, sən gedən yollara qurban olum, sözünü de, yoxsa ürəyim partlayacax.

Qarı dedi:

—Qızım, gözün aydın olsun, Ziyad mənim evimdədi.

Üzüyü verdi qıza. Qız dedi:

— Nənə, Ziyadı axşam götür gel toya. Mən də qaynatamnan icazə alıb gələcəm toya. Sonrasını mən bilərəm.

Qarı üzüyü qıza verib düzəldi yola.

İndi eşit Ziyaddan. Ziyad gözünü yola dikib səbirsizliklə qarını gözləyirdi. Kapı döyüldü. Ziyad tez qaçıb qapını açdı. Qarı girdi içəri. Ziyad gördü qarının gözləri gülür, qırışığı açıldı. Tez soruşdu:

— Qarı nənə, söylə görüm necə getdin?

Qarı əhvalatı necə olmuşdu, elecə də söylədi. Ziyadin sevindiyindən iştahası qaçıdı. Qarı dedi:

— Mən sənin sözünə baxdim, sən mənim sözümə baxmirsan. Ye, iç, arxayın yat. Rəngin – ruhun qaçar, biyabır olarıq. Səhər ikimiz də toydayıq.

Səhər hamının üstünə xeyirliyənə açılsın. Səhər açıldı. Qarıyla Ziyad geyinib – keçinib yollandılar toy evinə. O vaxt toya çatdılardı ki, Dursun adlı aşiq oxuyur. Şövkət xanım da yeddi qələmnən özünə bəzək – düzək verib pərdənin dalında toya qulaq asırdı. Qarı gəlinin yanına keçdi. Ziyad da çıynındə saz aşığın məclisinə gəldi. Salam verdi, salamın alıb yuxarı başa götirdilər. Aşıq sazi yerə qoyub dedi:

— Aşıq, mən toyda ola – ola sən həddini aşib niyə gəldin mənim məclisimə? Bir məclisdə iki aşiq olmaz, ya sən qalmalısan, ya da mən.

Ələmdar tez yerindən durub dedi:

– Səni mən gətirmişəm, məclis sənindi. O aşiq çıxıb getsin.

Bu dəmdə Şövkət xanım qırx incəbel qıznan pərdənin dalında oturmuşdu. Söhbəti eşidib dedi:

– Aşıqlar bir – birinə bağlama desinlər. Kim bağlasa məclis onundu.

Razılaşdılar. Dursunla Ziyad sazlarını kökləyib çıxdılar meydana. Dursun dedi:

– Aşiq, birinci sən deyirsən, yoxsa mən?

Ziyad dedi:

– Sən deməlisən. Məclis sənindi, sən de, mən cavab verim.

Aldı görək Aşiq Dursun nə dedi:

Arzulayırdım, əlimə keçibsən büyün, aşiq,
Əcəb çağında tapıldı iqbalı yeyin aşiq.
Nə səbəbə qədəm qoyub gəlibssən meydanıma,
Götürərəm başına olmazın oyun, aşiq.

Aldı aşiq Ziyad nə dedi:

Ağzını avara qoyma, qafası peyin aşiq.
Qurd kimi təpilərəm mən sənə, qoyun aşiq.
Çox ucadan yerimə, bil ki, xeyir çəkməzsən,
Çəkdirəcəyəm sinənə dağınan düyüñ, aşiq.

Aldı aşiq Dursun:

Mahallarda söyləyirlər, bir qoç oğlu qoçam mən,
Sən ki, bir qorxaq tülküsən, elə bilmə heçəm mən.
Xirdalasan xəzinəni yaxşı – yaman seçəm mən,
Getməz, qalar boğazında çörəyin, suyun, aşiq.

Aldı aşiq Ziyad:

Sən ki, bir yoluq cüccəsən, pələng oğlu pələngəm,
Yaxın gəlsən odlanarsan, həm də şiri cəngəm.

Zorun çatmaz qaldırasan, tərpənməz xətəngəm,
Əyər ki, məni bağlayan, get sonnan oyun, aşiq.

Aldı aşiq Dursun axırıncısını:
Laf eyləmə boş söhbəti, bərkə – boşə düşərsən,
Dursun, sən də lovğalanma, daldan başa düşərsən.
Yol tapmazsan, bu məclisdə bitməz işə düşərsən,
Quruyar cəsədin, qalar bir quru boyun aşiq.

Aldı aşiq Ziyad:

Bülbül kimi zarı qılıb tərk olmuşam gülümdən,
Eşidənlər əhsən desin mətləb qansın dilimdən,
Adımdı Aşıq Ziyad, Ərdəbilin elindən,
Yarımçıq qoyaram əlində qismətin, toyun, aşiq.

Ziyadla Dursun neçə yerdən suallaşıb bir – birinə
bağlamalar dedilər. Axırda Aşıq Dursun bağlandı. O,
sazı yerə qoyub dedi:

– Bu saz sənindi, sən bağladın.

Ziyad dedi:

– Mən sənin sazını alım, bu kişilikdən deyil.

Camaat yer – yerdən dedi:

– Onda sazını götür çıx get. Məclisi təzə gələn aşiq
aparsın.

Aşıq Dursun sazı köynəyinə qoyub düzəldi yola.

Ziyad baxdı ki, Şövkət xanımın gözləri onun
üzərindədi. Sazı götürüb üzünü tutdu ona tərəf, dedi:

İxtiyar verilib, gəlib sən toya,
Qaldır qollarını süz, qadan alım.
Ağlımı başımdan təğayül etdin,
Eyləmə qaş altdan göz, qadan alım.

Qaradır qaşların, boyun gülbəstə,
Dərib qızıl gülü tutubsan dəstə,

Bimürvət, dərdindən olmuşam xəstə,
Dərdimi sinənə yaz, qadan alım.

Lalədi yanağın, xaldı qarası,
Bulunubdu bu dərdimin çarası.
Əlimiə keçibdi işin sırası,
Urusxat ver, durum tez qadan alım.

Dodaqların güldü, gözlərin ala,
Niyə məni saldın qovqaya, qala,
Ziyad da Şövkətdən bir busə ala,
Olmaya burada söz, qadan alım.

Söz tamama yetişəndə Ələmdar durub dedi:

– Aşıq, sən sazını götür, çıx get. Mən ayrı aşiq
götirəcəyəm. Sən mənim adımı biyabır elədin. Bu qədər
camaatin içində sən mənim nişanlımin adını çəkdin.

Camaat hərə bir tərəfdən Ələmdarı danladı ki,
aşiq ala da deyər, küra də deyər, sözdü oxuyur, qoy
oxusun. Ələmdar çəkilib yerində oturdu. Şövkət xanım
pərdənin arasından Ziyada baxıb gülümsədi. Bu vaxt
Ziyad aldı görək daha nə dedi:

Bir gün gözəlliyyin sehrinə vardım,
Gözüm camalında qaldı, neyləyim.
Hər qıya baxışın aldı canımı,
Eşq odu ürəyə doldu, neyləyim.

Aşıq olub ilqar – iman vermişəm,
Dal gərdəndə siyah zülfün hörmüşəm.
Öz gözümlə Şövkətimi görmüşəm,
Nazınan üzümə güldü, neyləyim.

Eşqin dəryasında üzə bilmirəm,
Seyrağub sözünə dözə bilmirəm.

Durub bu məclisdə gəzə bilmirəm,
Ziyadı odlara saldı, neyləyim.

Söz tamama yetəndə Ələmdar durub Ziyadın yaxasınınan yapışdı, dedi:

— Başın bədəninə ağırlıq eləməsin. Vaxt ikən sazını götür, çıx burdan. İki dəfədi sən camaatin içində mənim nişanlımin adını çəkirsən. Mən gedib ayrı aşiq gətirərəm.

Şövkət xanım pərdənin dalından çıxdı, rübəndin üzündən götürüb dedi:

— Camaat, eşidin — bilin, mən Ziyadın nişanlısiyam. Cavad tacir məni zorla gətirib. Mən razılıq verməmişəm, toyu da özbaşına eləyir. İndi bəxtim kəsib, nişanlım gəlib, gedək padşahın yanına. Hamı dərdini desin. Padşah nə desə, o da olsun.

Sözü bir araya qoyub getdilər şahın hüzuruna.

Şah kim ola, Şah Abbas. Şah Abbas çox ədalətliydi, haqqı nahaqqqa verməzdi. Hərənin şikayətinə ayrı — ayrı baxırdı. Şah Abbas əvvəlcə Şövkət xanımdan soruşdu:

— Qızım, dərdin nədi, söylə.

Şövkət xanım irəli yeriyb, pərvanə zülflərindən üç tel ayırıb, sinəsinə basıb dedi:

Başına döndüyüm ədalət şahım,
Könlümdəki mətləbimi ara sən.
Ədalət şahımsan, ol qibləgahım,
Hər kim günahkardı, çəkdir dara sən.

Gedib məni Ərdəbildən götürüb,
Beyman qarı sehrə salıb gətirib.
Baxtım kəsib, Ziyad yarıml yetirib,
Vurma ürəyimə dürlü yara sən.

Cavad tacir istəyirdi qaça. Padşah dedi:

– Gəl otur gözümün qabağında.

Görək Şövkət axırıncı xanəni necə dedi:

Qışın çilləsinin yağmış qariyam,
Özüm öz yarımın vəfadarıyam.
Şövkət deyər, mən Ziyadın yarıyam,
Ədalətlə eylə dərdə çara sən.

Şövkət sözünü tamamladı. Bu zaman Ziyad irəli
yeriyib, padşahdan icazə aldı. Padşah dedi:

– Oğlum, de.

Aldı görək Ziyad nə dedi:

Dağları, daşları yandırır ahım,
Şahım, möhübümü düzəsən gərək.
Sən özün ol mənim ümid, pənahım,
Hərənin taqsırin yazasan gərək.

Gecə – gündüz axıtdım göz yaşımı,
Qadir Allah, özün düzəlt işimi.
Dərd əlindən itirmişəm işimi.
Özün bu işləri pozasan gərək.

Ziyadın varlığı yara bağlıdı,
Halal bağban bağda bara bağlıdı,
İki sevgi düz ilqara bağlıdı,
Mətləbə çatmağa dözsən gərək.

Söz tamama yetişdi. Şah Abbas Cavad tacirə dedi:

– Bu nə işdi belə? Niyə bu oğlanın nişanlısını zorla
alıbsan?

Tacir nə qədər yalavar – yaxar elədisə, şah onu
bağışlamadı. Əmr elədi ona otuz şallax vurdular. Sonra

Cavad tacir suyu süzülə – süzülə oğluyla kor – peşman çıxıb getdi.

Şah Abbas Ziyada toy xərci verdi. Sübh obaşdan atlanıb düzəldilər yola. Gecəli – gündüzlü at sürdülər. Axırda gəlib Ərdəbil şəhərinə çatdilar. Birinci Salman özünü atdı Ziyadla Şövkətin üstünə. Sonra Salmanı göndərdilər gedib Ziyadın ata – anasını, bir də məşədəki yoldaşlarını çağırıb gətirdi. Görüşüb, öpüsdülər. Toyu başladılar. Yeddi gün, yeddi gecə toy çaldırdılar. Ziyadla Şövkət mətləbə yetişdilər. Siz də öz mətləbinizə yetişin. Ziyad üçtelli sazi bağırına basıb dastanını bu duvaqqapmaynan sona yetirdi:

Qəfildən çıxdın qarşıma,
Niyə göz – qaş elədin sən.
Artırdın dərd azarımı,
Bir dərdim beş elədin sən.
Saz çaldım məclisində,
Bir saat guş elədin sən.
Guşda guşvara,
Günümdu qara,
Oldum avara,
Dərdimə çara,
Dərdimə qarış.
Sinəndi balış.
Gəl mənlə barış.

Söndürüb mənim eşqimi,
Baharım qış elədin sən.
Hər nə desən qayıl oldum,
Baş əyib qabağında,
Hər qatında sayıl oldum.
Olaram sayıl,
Hüsnünə mayıl,
Boyu həmayıl,

Gün kimi yayıl,
Günəş tək isti,
Canımın qəsdi.
Əhvalım pisdi.
Niyə pozdun pərgarımı,
Əllərim boş elədin sən.

Bəstə boylu, qara gözlü,
Gelişin necə gözəldi.
Can alansan, şirin sözlü,
Duruşun necə gözəldi.
Ziyadın ağlını aldın,
Gülüşün necə gözəldi.

Adındı Şövkət,
Eşqi məhəbbət,
Çox çəkdin zəhmət,
Tez getdi xilqət.
Çatdın murada,
Ay mələkzada,
Qurbanam ada.
Yıxılan könlümü alıb,
Günlərim xoş elədin sən

XXVI. XALQ TƏBABƏTİ

İri adamın qulağı ağriyır e, almanı qoyursan kabab olur, bişir. Onu düz bölürsən. Yarısın bir üz qoyursan qulağa. İçəridə nə var, hamisin çəkir, yaxçı eliyir.

Çilədağı quyruğ ilə qatıb döyürsən, yara ki, deşilmir ha, qoyursan onun üstünə, yaranı elə dağıdır, elə deşir ki, nə var içəridə irin, çirk, tökür eşiyo.

Binnan əzələ sabın yoxuydu. Başımızı giliynən yuyurdux ki, saçımız uzansın, həm də qəşəng görünsün.

Qızı olan ananın dösünü sağıllar, bir xırda pambığı da bu süddə isladıllar, götürüp salıllar qulağa. Sora da soğanın içinin cücüyü var e, onu sarı yağda dağ elirsən, pambığı bu yağda isladırsan, çox isti yox, liliyan olanda salırsan qulağın içini, ağrını kəsir.

Qaraqğac qabığını döyüp qatığınan təpitmə qeyirib qoyursan irinin və yaxud çibanın üstünə deşilir. Əsas da qulağın dalı şışəndə qoyulur.

Mixəyi buruna çəkəndə burunun qanın qurudur. Burun qaniyanda əsasən mixəy çəkəllər.

Gicitkanı qurudursan, avırsan. Əlini kəsmisən e, tökürsən o yaranın üstünə, beş dəqiqiyə qan kəsir, özü də sağalır.

Qantəpər, səhlab, çobanyastığıdı, bir də kəklikotudu. Bu dördünü qatıb bir yerdə dəmlirən. Sora sözürsən istəkana, həylə işmirən ha, çayı necə içirsən həylə soyudub, qurtum – qurtum içirsən, sonra bir xırda gözdürsən, bir də bir qurtum içirsən. Birdən başa çəkmirən, gündə 3 istəkan işsən nə qədər soyuxluğun,

öskürməyin var, kəsəcəy, bir də səndə o cür xəstəlih olmuyacax.

Əyər yazda alergiyan olursa ya da gün qripi olursansa, onda yayda başaa papax qoyub geersən bir çayın, ya da gölün qıraqında bədənini basdırırsan quma, özünü bu qumda tərlədirsən, kəklikotu və çobanyastığınnan dəmlənmiş çayı qurtum – qurtum içirsən. O gedən ta səndə gün qripi olmur.

Sətəlcəm olana duvax qoyallar, dalına.

Qızdırmaşa sarı ginə verəllər.

İanax olanın başın çırtallar ki, qan çıxsın, onda sağalar.

Bırnında çöp qalanı çöpçüdə pülədəllər.

Bizdərdə ösgürənə boyağotu, bağayarpağı toxumunnan içidəllər.

Üzərriyin qoxusu da diş ağrısına xeirdi. Həmən toxumu ağrıyan dişin üsdünə qoyub sixırsan, xıp kəsir.

Yara yerə yağlıqara basallar.

Şahdərə arağı qaşınan yerlərə sürtülür; xınaynan qatılıb bədənə sürtülür.

Gülabdan ürəy ağrısında istifadə olunur.

Bizdərdə belə bir inam var ki,
gülab çəhməyin düşər-düşməzi olar.

Söyüd arağı – salxım söyüddən çəkilir.
Qızdırında istifadə olunur. Onun yarpaxları yiğilir
qazana, par üsuluynan arax çəkilir.

Boymadərən arağı ancax mədə ağrısında,
qastiritdə istifadə olunur.

Boymədərən tək özü təzyiq salmağa xeyirdi.

Xiyar arağı – tam yetişmiş, saralmış xiyarın toxumu çıxarılır, par üsuluynan arağı çekilir. Qızdırmaan birinci dərmanıdı.

Kişmiş arağı – körpələr sancılananda istifadə olunur.

Məryəm noxudu – qaynadıb ishal zamanı içillər.

Çay tikani – meyvəsinnən 1 – 2 –sinı yedihdə mədə – bağırsaxda olan xəstəlihlər yox olur.

Gülxətimi – kötüyünü südlə qaynadıb içdihdə, hərarəti dərhal aşağı salar, öskürəyi kəsər.

Qızılgül – ləçəhlərinən və kötüyünnən qurudub yastıq düzətsən, ürək xəstəliklərində əvəzsizdir.

Göytikan – çiçəklərinən dəmliyib içdihdə, ishalı əlbəəm sağaldır.

Əncir yarpağını qaynadıp suyunu bir ləyənə töhsən, ayağı topuğa qədər onun suyunda saxlasan ishalı kəsər.

Üzərliyi dəmləyib, qarqar etsən boğazağrısını yox edər.

Xiyarı kəsib ağrıyan oynaxlara qoyduxda, 3 – 4 gün təkrar etməhlə, ağrılar aradan qalxar.

Bağə yarpağıdı, həmənköməncidi, bunun mədə, qarın ağrısına köməyi çoxdu.

Soyux dəymənin birinci dərmanı tut doşabıdı.

Qızılca çıxaranı bükərdih qırmızı parça, 40 nar çubuğu da bağlardıx, yanında da bir yumurta

qoyardıx içində suyu olan qaba. Əyər göz, nəzər olardısa yumurtalar çatdayardı.

Şivərən suyunu burun qanıyanda buruna salallar,
əlbəəm qanı dayandırar, laxtalandırar.

Yaranın, şisin üstünə gicitgən qoyardıx.

Qarayara çıxmışdı bı əlimə. Bının dədəsi dedi ki, qorxma, bacı, heş nə olmuyacax. Getdi bını yardım təbənəynən, zoğun çıxartdı. Qayıtdı qara yoncaynan kişmiş döyüdü, basdı yaranın üstünə. Bir – iki gün sora da qara yoncanı döyüdü, ələdi, qoydu bira. Onnan da yara yaxşı oldu, qoydu getdi.

Göz ağrıyanda çobanyastığını qaynadıb
süzürdüh, onun suyuynan gözü yuyurdux.

Şivərən suyun yayda içillər ki, suzmasınnar.

Bizlərdə belədi ki, çox öskürən adama bağayarpağı toxumun dəmliyib verəllər, öskürməsin əlbəəm kəsər.

Bir adamın bir yeri simniyəndə yarma çəkip sarıyardıx həmən şış yerə.

Yara irinniyəndə kələmi pörtüp qoyardıx irin olan yerə, deşip o irini təmizlərdi.

Qarnı ağrıyanan nanə, solmazçıçayı dəmliyip içirərdih.

Bir yerimiz göyərəndə ora soyux bir şey qoyardıx.

Mətnlərdəki adlar

Mifoloji personajlar, folklor qəhrəmanları, şəxs adları

Ağ oğlan Adamcıl	Fərhad
Ağ div	Göy div
Ağ ilan	Gül
Ağ at	Gülü-Qahqah
Ac pəhləvan	Göyçək
Allahverdi xan	Gözəl
Ali	Gülgəz
Buculux	Humay
Bizdən yeylər	Hal nənəsi (arvadı, anası)
Bili-Bilqeyis xanım	Hazarandastan bülbülü
Beçə Dərviş	Hazarandastan gülü
Bədəl	Hambal Əhməd
Bəsti	Həsən
Bəndalı	Xançoban
Cin	İfritə
Caməs	İsgəndər
Cilovxan	Küp qarısı
Çən qarısı	Kar keçəl
Çay qarısı	Kor keçəl
Çay anası	Kosa
Çömçəxatun	Kəlləgöz
Çolaq keçəl	Kərəm
Damdabaca	Qurd zalxa
Dağyunus	Quleybanı
Döl xatun	Qaraçuxa
Dürat	Qara div
Əyə	Qara ilan
Əjdaha	Qırat
Əyyub	Qara at
Əhmədi-çilingi	Qara
Əkbər	Qulam
Əbülfəz	
Fatma nənə	

Qara sövdəgər	Sara
Qəmbər	Salatin
Məhəmmədəli	Şabı
Məlik Cümşüd	Şirin
Məlik Əhməd	Şah Abbas
Məlik Məhəmməd	Şeşə
Məmmədəli kişi	Təpəgöz
Məlik Mürşüd	Ucuqulu (Ucubılıx / Ucubınıq)
Mustafa	Ustaqulucan
Mehrac	Usta Mehdi
Nazpəri	Usta Səfiəddin
Ovçu Əhməd	Vəli
Oruc	Vəzir
Padşah	Vəkil
Süleymani-Ərəbat	Yel baba
Sənəvər	
Su pərisi	

Teonimlər

Adəm (ə.s.)	Musa (ə.s.)
Nuh Nəbi	İsa peyğəmbər
Süleyman	Məhəmməd
peyğəmbər	peyğəmbər

Etnonimlər

Firəng	Macar
Yunan	Cuhud
Urus	Rum

Coğrafi adlar

Araz	Asrı bulağı
Ağrı dağ	Arpa çay
Aydaş	Aza
Aygün daşı	Asafkəf
Ağ oğlan bulağı	Ağdaban Asrı

Buculux körpüsü	Kərki dağı
Bərdə	Keçili
Batabat	Qarağac meşəsi
Cincili bulaq	Qalacıq
Culfa	Qarabağlar
Çənlibel	Qızqala Qaratəpə
Dizə	Qırxlar
Diridağ	Qurdlar məhəlləsi
Dağıstan	Qarabağ
Darabaş	Quttan təpə
Əhər	Muğan
Ərdəbil	Marağa
Ər dağı	Naxçıvan
Əyricə	Nil
Ələyəz dağı	Nəsirvaz
Əjdəkom	Nüsnüs
Əlincə çayı	Nurs
Ələkuçan dağı	Oğlanqala
Gənni	Ordubad
Göygöl	Ocaqtəpə
Gəlin qayası	Ölən şəhər
Gülüstan	Pəzməri
Gilan	Piri piri
Gəmiqaya	Sədərək
Göycə	Sirli qala
Gəncə	Salvartı
Hindistan	Salmas
Xudafərin	Savalan
Haçadağ	Şam
Xorasan	Şəki
Xoy	Şahbuz
Xinzirək	Şərur
İlanlı	Toğlu qaya
Keçəldağ	Təbriz
Külüs	Tehran

Tiflis
 Ucubiz dağı
 Urumus piri
 Yuxarı Əndəmic
 Əşya-predmet adları

Açar	Kiriş
Araxçın	Kəmər
Aftaşa	Kəfən
Bıçaq	Kəmənd
Bələk	Qazan
Bafta	Qaşıq
Balınc	Qodu daşı
Başmaq	Qara qıfil
Bilərzik	Qılinc
Cəhrə	Qızıl təsbeh
Cüt	Qızıl nimçə
Çuval	Qapı
Çıraq	Lampa
Çaxmaq daşı	Muncuq
Çit	Mixca
Çadır	Maşa
Duz	Mancanaq
Dəsmal	Nal
Əsləhə	Ox
Hana	Örtük
Güzgü	Sandıq
Həzrət Süleyman	Sənək
möhürü	Sifra
Xəncər	Sac
Xalça	Silsilə
Xurcun	Şiş
İynə	Şeypur
İp	Şamdan
Külüng	Tüfəng

Toxmaq
Üskük
Üzük

Yay
Yəhər
Zəncir

Flora və fauna

At	Kəl
Ardic	Keygidər
Aslan	Qurd
Ağ su	Qarğıa
Ayi	Qaranquş
Arx	Qoyun
Arı	Qızılgül
Armud	Qovun
Bubbu	Qırmızı su
Bayqus	Qarışqa
Bülbül	Qaz
Badam	Qarpız
Bənövşə	Qoz
Canavar	Qırqovul
Camış	Qurbağa
Çinar	Lalə
Çəsmə	Laçın
Dağdağan	Mozalan
Durna	Maral
Əlik	Mərcimək
Əqrəb	Mixək
Göyərçin	Nərgiz
Xoruz	Ov
Xiyar	Öküz
İlan	Pişik
İt	Palid
İtburnu gülü	Söyüd
Kəklik	Sərv
Kərtənkələ	Sel
Keçi	Şahmar

Şir
Toyuq
Tısbaga
Tülkü
Törlan

Yulğun
Yovşan
Yalqız ağaç
Zəli

Dialektoloji sözlük

Aquşqa – pəncərə, eyni zamanda xına gecələrində əsasən qadınların bayatı janrında çəpik çalaraq oxuduqları əyləncəli dördlüklərin adı, haxışta sözünün təhrif olunmuş formasıdır.

Bozdamac – sac üstündə bişirilən çörək, doğramac

Birəz – bir az

Bu hində – bu zaman

Bağrın teyləmək – bağrını yarmaq, ürəyini partlatmaq

Çim – 1. tamam, tamamilə. 2. çımən sözü də buradandır, yaşıllıq

Çətək – xeyli, məs: Bir çətən küləfti var.

Cəvərə – qəvərə - yeyə

Duvax (təndirdə) – təndirin üst tərəfi.

Dişləmə (çay) – Azərbaycanın həm şimalında, həm də cənubunda çayı qəndlə içirlər. Buna dişləmə adı verilmişdir.

Doğanaq – 1. Bir-birinə bənd etmək üçün örökənin, sicimin ucuna bağlanan ağaçdan haçacıq qarmaq, örökən halqası. Məs: Örkən nə qədər uzun olsa yenə gəlib doğanaqdan keçər. 2. Aşilanmış dərini yumşaltmaq üçün haçaşəkilli dəmirdən qayırılmış içərisi tiyəli alət.

Öyirdək – südlə yoğrulub yağda qızardılmış kövrək qoğal

Güpəmək – vurmaq, döyücləmək,

Gilif – divarın altından keçən dar arx

Giyəv – kürəkən

Xum – böyük küpə

Xorum – bir dəfə üçün heyvana verilən yem, yem norması, yem miqdarı. xorumlamaq-xorum-xorum ayırmaq, paylara bölmək, dəstələmək

Kəndirqayış – zirək cəld, qıvraq adam
Keyfi üstürüngü vurmaq – əhvalın yaxşılığı.
Qırı – tağda yenicə əmələ gələn kiçik bəhər, qovun
Qondara – hündürdaban, dikdaban kişi və ya
qadın ayaqqabısı. Ordubad dialekti ilə yanaşı Qərb
qrupu dialekt və şivələrində (Qazax, Tovuz) də işlənir.
Qəysəva – 1. Qaysıdan yağda bişirilmiş xörəyin
adi. 2. Qaysı mürəbbəsi.
Quşkeçər – dikdaban çəkmə
Qatlama – buğda unundan yağda bişirilmiş,
üzərinə qənd ovuntusu tökülmüş kiçik həcmli dəyirmi
çörək
Lilivan – ılıq su
Mışmaq – pusmaq
Müdarə – rəftar, davranış
Nəmi – beşik
Öynə – 1. növbə, 2. dəfə, kərə
Şərit – yuyulmuş paltarı asmaq üçün asılmış ip və
ya məstil.
Tilişdirmə – badalaq
Təlis – çuval, kisə
Tulux – 1. İçində maye, yağ və s. saxlamaq, nehrə
çalxamaq üçün qab kimi işlədir, aşılama ilə hazırlanan
bütöv qoyun və ya keçi dərisi. 2. bir tuluq tutan qədər
maye ölçüsü
Tütsün – tüstüləmək, göynəmək
Təndirəsər – təndir qoyulmuş tikili, bina
Zing – insan və heyvanlarda bazı və baldır
sümüyü
Pışım-pışım – pusa-pusa, piçilti ilə
Oyma – qadın paltarı
Zivişə-zivişə – sürüşə-sürüşə

SÖYLƏYİCİLƏR VƏ TOPLAYICILAR

MİFLƏR

Söyləyənlər: Hüseynova Səkinə Əkbər qızı, Şahbuz rayonu Qışlaq kəndi, (1936), təhsilsiz, Kərbəlayı Səkinə Əyyub qızı, Şahbuz rayonu, Qışlaq kəndi, (1930), təhsilsiz, Əhmədova Zəhra Mikayıł qızı, Babək rayonu, (1932), Əliyev Adil Hüseyin oğlu, Ordubad rayonu, Düylün kəndi, (1929), Qəribova Xədicə, Babək rayonu, Zeynəddin kəndi, (1930), Seyidova Zəhrabəyim Mirheydər qızı, Babək rayonu, Sirab kəndi, (1929), təhsilsiz, Əbülov Mehrac Zülfüqar oğlu, Babək rayonu, Sirab kəndi, (1939), təhsilsiz, Mədinə Qəhrəman qızı, Babək rayonu, Sirab kəndi, (1922), təhsilsiz, Nəcəfovə Leyla, Culfa rayonu, Bənəniyar kəndi, (1951), təhsilsiz, İmanova Telli Hətəmxan qızı, Culfa rayonu Xoşkeşin kəndi, təhsilsiz, Əsgərov Süleyman Hüseyin oğlu, Sədərək, Piriyev Misir Süleyman oğlu, Culfa rayonu, Bənəniyar kəndi, Xudayarov Əvəz Rza oğlu, Ordubad rayonu, Aşağı Əndəmic kəndi, Tahirova Məsmə, Ordubad rayonu, Nürgüt kəndi.

Toplayanlar: Cəfərli Məhərrəm Allahqulu oğlu, Babayev Rafiq Təvəkkül oğlu, Əsgərova Nəzirə İzzətulla qızı, Hüseynov Elmar Ələkbər oğlu, Hüseynzadə Əkrəm Rüfət oğlu, Əliyeva Şölə Qadir qızı, Rzayev Firudin Həsən oğlu, Səfərov Yusif Səfər oğlu, Rəhimov Arif, Zülfüyyə İsmayıł, Ramiz Qasımov.

İNANCLAR, SINAMALAR, YASAQLAR

Söyləyənlər: Məşədi Bəşir, Ordubad rayonu, Gənzə kəndi, Həsənova Münnəvvər Məşədirza qızı, Ordubad rayonu, Aşağı Əndəmic kəndi, Məmmədova Bəyim Məhəmməd qızı, Culfa rayonu, Göydərə kəndi,

Məmmədova Sona İbrahim qızı, Naxçıvan şəhəri, Məmmədova Zeynəb Abbas qızı, Naxçıvan şəhəri, Yaqubova Gilə, Culfa rayonu, Boyəhməd kəndi, (1912), təhsilsiz, Əliyeva Zeynəb, Ordubad rayonu, Üstüpü kəndi, (1930), təhsilsiz, Bayramov Bayram, Naxçıvan şəhəri, (1929), təhsilsiz, Məmmədova Məleykə Məşədi Bağır qızı, Ordubad rayonu, Yuxarı Əylis kəndi, (1924), təhsilsiz.

Toplayanlar: Cəfərli Məhərrəm Allahqlulu oğlu, Babayev Rafiq Təvəkkül oğlu, Əsgərova Nazirə İzzətula qızı, Məmmədov Nizami Murad oğlu, Rzayev Firudin Həsən oğlu, Əliyeva Nigar Tofiq qızı, Yunisov Fariz Xudakərim oğlu, Hüseynov Elmar Ələkbər oğlu, Əliyeva Şölə Qadir qızı, Zülfüqarov Rəşad Əli oğlu, Hüseynzadə Əkrəm Rüfət oğlu

ƏFSANƏLƏR, RƏVAYƏTLƏR

"Keygidər quşları" – *toplayanı* Rafiq Babayev, *söyləyəni* Səfərova Leyla Allahverdi qızı (1923), Ordubad rayonu, Azad kəndi.

Aydaş əfsanəsi – *toplayanı* Rafiq Babayev, *söyləyəni* Ədalət Cəfəroğlu (1955), Culfa rayonu, Dizə kəndi.

Gəlin qayası, Gülüstan əfsanəsi – *toplayanı* Ədalət Cəfəroğlu, Culfa rayonu, Dizə kəndi, müəllim.

Güzgündəki əjdaha, Əcəldən qaçmaq olmaz – *toplayanı* Əsgərova Nazirə İzzətulla qızı, *söyləyəni* Əliyev Adil Hüseyn oğlu (1929), Ordubad rayonu Düylün kəndi.

Oğuz oğlu və qurd – *toplayanı* Əliyeva Şölə Qadir qızı, *söyləyəni* Ədalət Cəfəroğlu, Culfa rayonu, Dizə kəndi.

Ağ oğlan bulağı – *toplayanı* Cəfərli Məhərrəm Allahqulu oğlu, *söyləyəni* Aslanova Şərəbani, Babək rayonu, Kərimbəyli kəndi (90 yaş).

Asrı bulağı əfsanəsi – *toplayanı* Zəhra Hacıyeva, *söyləyəni* Yunis Tağıyev, Kəngərli rayonu, Qarabağlar kəndi (82 yaş).

Apardı sellər Saranı – *toplayanı* Cəfərli Məhərrəm Allahqulu oğlu, *söyləyəni* Kalbahümmət Səfərov, Şərur rayonu, Axura kəndi (83 yaş).

Çay qızı, Sara, Arpaçayı və əjdaha, Gilan qarısı, Fərhadın əjdaha ilə vuruşu – *toplayanı* filologiya elmləri doktoru, professor Sədnik Paşayev.

Nuhun tufanı – *toplayanı* Səfərov Yusif Səfər oğlu, *söyləyənlər* Novruzov Zeyqəm, Əliyeva Cahan, Novruzova Yaxşixanım, Culfa rayonu, Boyəhməd kəndi.

Cincilli bulaq – *toplayanı* Səfərov Yusif Səfər oğlu, *söyləyəni* Məmmədov Mübariz Zeynalabdin oğlu, Sədərək qəsəbəsi.

Dağyunus necə Dağyunus oldu – *toplayanı* Hüseynov Elmar Ələkbər oğlu, *söyləyəni* Alişova Gülgəz Əliqulu qızı (1934), Babək rayonu, Sirab kəndi.

Nuhdaban, Göygöl, İlandağ, Yalqızağac, Oğlanqala-qızqala, Qırxlar – *toplayanı* Səfərov Yusif Səfər oğlu, *söyləyənlər* Gəncəliyeva Bəyim Ağaqlulu qızı, Rəhimov Gəncəli Rəhim oğlu, Hüseynov Hüseyin Hüseyn oğlu, Həsənov Balakişi Rəhim oğlu.

İki dağ, Oğlan – qız məqbərəsi, Gəlin qayası, Oğlan – qız dağı, Fərhad evi – *toplayanı* filologiya elmləri doktoru, Bağırov Adil Nəsib oğlu, *söyləyənlər* Əhmədov Məmmədtağı Məmmədcəfər oğlu, Rəfibədə Əmir Rəfi oğlu, Qurbanov Cəbrayıl Ələsgər oğlu.

Yatdı apardı – *toplayanı* Səfərov Yusif Səfər oğlu, *söyləyəni* Babayev Teymur Mehdi oğlu, Ordubad rayonu, Vənənd kəndi.

MƏRASİMLƏR, OYUNLAR

Üzərliksalma mərasimi – *toplayanı* Cabbar Cəlilov, *söyləyəni* Əhmədova Qəndab Hüseynqulu qızı.

Yağışyağdırma – *toplayanı* Rafiq Babayev, *söyləyəni* Yusifov Vidadi, (1951), Ordubad rayonu, Unus kəndi.

Toylarımızda, Xəlil dövrü – *toplayanı* Cəfərli Məhərrəm, *söyləyəni* Məmmədov Şəmil (1948), Ordubad rayonu, Çənnəb kəndi.

Xırman nəgmələri, İl adları, Godu–godu, Xanbəzəmə mərasimi, Cangülüüm mərasimi, Çomçəxatun, Yaz, yaşışım – *söyləyənlər*: Muradova Xalidə Muradəli qızı, Ordubad rayonu, Vənənd kəndi, Məmmədova Sona İbrahim qızı, Naxçıvan şəhəri, İsgəndərov Əhməd Nəsir oğlu, Ordubad rayonu, Nüsnüs kəndi, Rüstəmova Səkinə İbrahim qızı, Ordubad şəhəri, Əliyev Qoca, Ordubad rayonu, Üstüppü kəndi.

Səməni halvası, İlin on üçü, Çöpüdü – *toplayanı* Cəfərli Məhərrəm, *söyləyəni* Fərəcov Əmiraslan (1954), Ordubad rayonu, Dırnis kəndi.

PİRLƏR, OCAQLAR

Ocaqtəpə – *toplayanı* Hüseynov Elmar, *söyləyəni* Əbilov Mehrac Zülfüqar oğlu, (1939), Babək rayonu, Sirab kəndi.

Piri piri, Kündəli pir, Vaxım yerlər – *toplayanı* Rafiq Babayev, *söyləyəni* Mehman Tağıyev, Ordubad rayonu, Azad kəndi, 89 yaş.

Ocaqlar, ziyarətgahlar – *toplayanı* Məhərrəm Cəfərli, *söyləyəni* Səfər İmanov, Şərur rayonu, Muğanlı kəndi.

YUXUYOZMALAR

Söyləyənlər: Hacıyeva Xanım, Babək rayonu, Buzqov kəndi (67 yaş), Seyidova Bilqeyis, Şahbuz rayonu, Biçənək kəndi (58 yaş), Abbasov Əli, Şərur rayonu, Çərçibogañ kəndi (1921), Fizzə Hüseynəliyeva, Şərur rayonu, Siyaqut kəndi (72 yaş), Mirzəyeva Zəhra Heydər qızı, Naxçıvan şəhəri (1931), Mehdiyeva Zeynəb Məşədieli qızı, Babək rayonu, Vayxır kəndi (58 yaş), Mirzəyeva Qızbəyim Murtaza qızı, Ordubad rayonu, Dırnis kəndi (1928).

Toplayanlar: Cəfərli Məhərrəm, Yunisov Fariz, Hüseynov Elmar, Əliyeva Nigar, Əliyeva Şölə, İsmayılova Təranə, Səyyar Məmmədov, Zülfüyyə İsmayıł.

OVSUNLAR

Söyləyəni: Əbilova Fatma, Şərur rayonu, *toplayanı* Budaq Təhməz.

ALQIŞLAR, QARĞIŞLAR

Söyləyənlər: İmanova Telli Hətəmxan qızı, Culfa rayonu, Xoşkeşin kəndi, Yaqubova Gilə, Culfa rayonu, Boyəhməd kəndi (1912), Seyidova Zəhrabəyim Mirheydər qızı, Babək rayonu, Sirab kəndi (1929), Hüseynova Dilarə Nüsrət qızı, Babək rayonu, Sirab kəndi (1930), təhsilsiz, Mədinə Qəhraman qızı, Babək rayonu Sirab kəndi (1922), təhsilsiz.

Toplayanlar: Hüseynov Elmar, Zülfüqarov Rəşad, Məmmədov Səyyar, Əliyeva Nigar, Hüseynzadə Əkrəm, İsmayılova Təranə, Fariz Yunisov.

NAĞILLAR

**Gül Sənəvərə neylədi, Sənəvər Gülə neylədi,
Hazarandastan bülbülü, Hambal Əhməd** – 1934-cü ildə müəllim Baxşəli Sultanovdan toplanıb.

Məlik Məmməd və Məlik Əhməd – 1930-cu ildə İbrahim Əli oğlundan toplanıb.

Qırx qönçə xanım -1936-ci ildə Kərbəlayı Yusif Həsən oğlundan toplanıb.

Ələmdarın nağılı, Abtabın nağılı, Gündül div nağılı – söyləyəni Məhəmməd Axundov, Şərur rayonu, Siyaqut kəndi, *toplayanı* Məhərrəm Cəfərli.

Adamyeyən qız – *söyləyəni* Novruzov Yusif Novruz oğlu, Kəngərli rayonu, Xok kəndi, *toplayanı* Sahib Əsgərli.

İlan qız – *söyləyəni* Kərimova Göyçək İmran qızı, Şahbuz rayonu, Biçənək kəndi, *toplayanı* Məhsəti İsmayıllı.

Üç qardaş – *söyləyəni* Mirhətəm, Şərur rayonu, *toplayanı* Yusif Səfərov.

Məmmədalı kişi – *söyləyəni* Sənəm nənə, Babək rayonu, Nehrəm kəndi (98 yaş), *toplayanı* Məhərrəm Cəfərli.

Qutu qızı – *söyləyəni* Əli Abbasov, Şərur rayonu, Çərçiboğan kəndi (86 yaş), *toplayanı* Məhərrəm Cəfərli.

Əjdahaburun nağılı – *söyləyəni* Məhəmməd Axundov, Şərur rayonu, Siyaqut kəndi (64 yaş), *toplayanı* Məhərrəm Cəfərli.

Məhəmməd və ilan – *söyləyəni* Mahmud Alməmmədov, Şahbuz rayonu, Keçili kəndi, *toplayanı* Rafiq Babayev.

Qızıl xoruz – *söyləyəni* Xanım Hacyeva, Babək rayonu, Buzqov kəndi (69 yaş), *toplayanı* Şölə Əliyeva.

Adil padşahın nağılı – *söyləyəni* İmanova Telli, Culfa rayonu, Xoşkeşin kəndi, *toplayanı* Firudin Rzayev.

Caməs – *söyləyəni* Abbasova Həvva, Kəngərli rayonu, Xok kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

Qızıl təsbeh – *söyləyəni* Quliyev Ərrəhman Salman oğlu, Culfa, *topluyanı* Səfərov Yusif Səfər oğlu.

Fərasətli keçəl – *söyləyəni* Qəmbərova Gülüş, Kəngərli rayonu, Xok kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

Şahzadə Bəndalı – *söyləyəni* Vəliyev İslam, Şahbuz rayonu, Biçənək kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

İsgəndərin dirilməsi – *söyləyəni* Xudiyev Manaf, Şahbuz rayonu, Biçənək kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

Qura qız – *söyləyəni* Quliyeva Şuşə, Şahbuz rayonu, Biçənək kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

Çalıb-çağıran ağac – *söyləyəni* Abbasova Həvva, Kəngərli rayonu, Xok kəndi, *topluyanı* Məhərrəm Cəfərli.

XALQ HİKMƏTLƏRİ, ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Söyləyənlər: Əhmədov Kətan Qəhrəman oğlu, Şahbuz rayonu, Biçənək kəndi, Babayev Teymur Mehdi oğlu, Ordubad rayonu, Vənənd kəndi, Mədinə Qəhrəman qızı, Babək rayonu, Sirab kəndi (1922), Alişova Gülgəz Əliqulu qızı, Babək rayonu, Sirab kəndi (1934), Hüseynova Səkinə Əkbər qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), təhsilsiz, Səkinə Əyyub qızı Cəlilova (1930), təhsilsiz, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi.

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Nəzirə Əsgərova, Firudin Rzayev, Elmar Hüseynov, Əliyeva Nigar, Təranə İsmayılova, Şölə Əliyeva, Əkrəm Hüseynzadə.

LƏTİFƏLƏR

Qəssabogluunun lətifələri – *toplayanlar* Əsgərova Nəzirə İzzətulla qızı, Hüseynov Elmar Ələkbər oğlu, *söyləyənlər* Aslanova Nərgiz, Culfa rayonu, Bənəniyar kəndi (72 yaş), Kazimova Fatma, Culfa rayonu, Teyvaz kəndi, Əbilov Mehrac Zülfüqar oğlu, Babək rayonu, Sirab kəndi.

SANCMALAR

Söyləyənlər: Şərəbani Aslanova, Babək rayonu, Kərimbəyli kəndi, Kalbahümmət Səfərov, Şərur rayonu, Axura kəndi, Mehman Tağıyev, Ordubad rayonu, Azad kəndi, Telli İmanova, Culfa rayonu, Xoşkeşin kəndi, Gilə Yaqubova, Culfa rayonu, Boyəhməd kəndi, Məmmədova Məleykə Məşədi Bağır qızı, Ordubad rayonu, Yuxarı Əylis kəndi, Qasimova Nəcibə Paşa qızı, (1946), Naxçıvan şəhəri, Əhmədova Bədir Əli qızı (1938), Naxçıvan şəhəri.

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Nizami Məmmədov, Elmar Hüseynov, Səyyar Məmmədov, Təranə İsmayılova, Firudin Rzayev, Rəşad Zülfüqarov, Xatun Əhmədova, Fariz Yunisov.

TAPMACALAR

Söyləyənlər: Güllü Bağırova, Babək rayonu, Yarımca kəndi, Əfşan Qasimova, Babək rayonu, Qaraxanbəyli kəndi, Minoş Abbasova, Ordubad rayonu, Dırnis kəndi, Yunis Tağıyev, Kəngəlri rayonu, Qarabaqlar kəndi, Tərlan Cabbarova İbrahim qızı, Babək rayonu, Sirab kəndi (1929), Əliyev Adil Hüseyin oğlu, Ordubad rayonu, Düylün kəndi, Hüseynova Dilbər Cəfər qızı, Babək rayonu, Sirab kəndi (1932), Mehdiyeva

Zeynəb Məşədieli qızı, Babək rayonu, Vayxır kəndi (58 yaşı), Əhmədova Xatun Paşa qızı (1941), Naxçıvan şəhəri.

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Əsgərova Nəzirə, Hüseynov Elmar, Fariz Yunisov, Təranə İsmayılova, Əkrəm Hüseynzadə, Səyyar Məmmədov, Şölə Əliyeva.

DEYİMLƏR

Söyləyənlər: Babayeva Şeyda, Ordubad rayonu, Üstüpü kəndi (1948), Abdullayev Hüseynali, Ordubad rayonu, Çənnəb kəndi (1922), Səfərova Leyla Allahverdi qızı, Ordubad rayonu, Azad kəndi (1923), Yaqubova Gilə, Culfa rayonu, Boyəhməd kəndi (1912).

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Fariz Yunisov, Nigar Əliyeva, Şölə Əliyeva.

ƏMƏK NƏĞMƏLƏRİ

Söyləyənlər: Tellibəyim Qafarova, Babək rayonu, Buzqov kəndi (50 yaşı), Elmira Babayeva, Ordubad rayonu, Azad kəndi (1943), Məmmədova Məleykə Məşədi Bağır qızı, Ordubad rayonu, yuxarı Əylis kəndi (85 yaşı), Naibov Rizvan, Ordubad rayonu, Yuxarı Əylis kəndi (1938), Cahangirova Günəş, Babək rayonu, Vayxır kəndi (1932).

Toplayanlar: Rafiq Babayev, Elmar Hüseynov, Nəzirə Əsgərova,

LAYLALAR, OXŞAMALAR

Söyləyənlər: Cahangirova Günəş, Babək rayonu, Vayxır kəndi (1932), Gilə Yaqubova, Culfa rayonu, Boyəhməd kəndi (1912), Mehdiyeva Zeynəb, Babək rayonu, Vayxır kəndi (58 yaş), Hüseynova Dilbər Cəfər qızı, Babək rayonu, Sirab kəndi (1929), Əhmədova Qırçın Möhbali qızı, Babək rayonu, Xalxal kəndi (1934), Quliyeva Zeynəb Ənnağı qızı (1929).

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Elmar Hüseynov, Nəzirə Əsgərova, Əkrəm Hüseynzadə, Nigar Əliyeva, Fariz Yunisov.

BAYATILAR

Söyləyənlər: Zeynalov Adil Əbdiləzim oğlu, Babək rayonu, Xalxal kəndi (1939), Quliyeva Xanım Bayramqulu qızı, Babək rayonu, Xalxal kəndi (1948), Qurbanov Rza Cəbrayıł oğlu, Babək rayonu Vayxır kəndi (1937), Əhmədova Zəhra Mikayıl qızı, Babək rayonu, Vayxır kəndi (1932), Seyidova Zəhrabəyim Mirheydər qızı, Babək rayonu, Sirab kəndi (1929), Cabbarova Tərlan İbrahim qızı, Babək rayonu, Sirab kəndi (1929), Hüseynova Dilarə Nüsrət qızı, Babək rayonu, Sirab kəndi (1930), İmanova Telli, Culfa rayonu, Xoşkeşin kəndi, Babayeva Elmira, Ordubad rayonu, Azad kəndi (1943), Əfsan Qasımovə, Babək rayonu, Qaraxanbəyli kəndi (65 yaş), Məhəmməd Qənbərov, Babək rayonu, Qaraxanbəyli kəndi (75 yaş), Surə Həsənova, Ordubad rayonu, Vənənd kəndi (91 yaş), Səhnə Haqverdiyeva, Şahbuz rayonu, Qarababa kəndi (85 yaş), Sara Rzayeva, Naxçıvan şəhəri (85 yaş), Firuzə Əliyeva, Şərur rayonu, Çomaxtur kəndi (88 yaş), Məsmə Bağırova, Babək rayonu, Nehrəm kəndi (73 yaş), Dilbər Bağırova, Babək rayonu, Kərimbəyli kəndi (85 yaş),

Yunis Tağıyev, Kəngərli rayonu, Qarabağlar kəndi (83 yaş), Əliyev Adil Hüseyn oğlu, Ordubad rayonu, Düylün kəndi (80 yaş), Hüseynova Səkinə Əkbər qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), Cəlilova Səkinə Əyyub qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), Cəlilova Səkinə Əyyub qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1930), Yaqubova Gilə, Culfa rayonu, Boyəhməd kəndi (1912), Vəkilova Zeynəb Əli qızı, Şərur rayonu, Danyeri kəndi, Quliyeva Simuzər Novruzəli qızı, Şahbuz rayonu, Kükü kəndi (1923), Mirzəyeva Qızbəyim Murtaza qızı, Ordubad rayonu, Dırnis kəndi, (1928).

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Elmar Hüseynov, Fariz Yunisov, Firudin Rzayev, Səyyar Məmmədov, Təranə İsmayılova, Şölə Əliyeva, Nigar Əliyeva, Nizami Məmmədov, Fərqanə Kazimova, Vidadi Yusifov, Əmiraslan Fərəcov, Rizvan Naibov, Səməd Vəkilov.

HAXİŞTALAR

Söyləyənlər: Əfşan Qasımovə, Babək rayonu, Qaraxanbəyli kəndi (65 yaş), Firuzə Əliyeva, Ordubad rayonu, Vənənd kəndi (63 yaş), Fatma Cəfərova, Şərur rayonu, Çomaxtur kəndi (88 yaş), Məsmə Bağırova, Babək rayonu, Kərimbəyli kəndi (73 yaş), Dilbər Bağırova, Babək rayonu, Kərimbəyli kəndi, (85 yaş), Hüseynova Səkinə Əkbər qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), Cəlilova Səkinə Əyyub qızı, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1930), Məmmədova Məleykə Məşədi Bağır qızı, Ordubad rayonu, Yuxarı Əylis kəndi (85 yaş), Babayeva Elmira, Ordubad rayonu, Azad kəndi (1943), Babayeva Nəcibə, Ordubad rayonu, Üstüpü kəndi (69 yaş), Əhmədova Xatın Paşa qızı (1941), Naxçıvan şəhəri, Qasımovə Nəcibə Paşa qızı,

(1946), Naxçıvan şəhəri, Möhsünova Güllübəyim Rəsul qızı, Ordubad rayonu, Dırnıs kəndi (1933).

Toplayanlar: Məhərrəm Cəfərli, Elmar Hüseynov, Rafiq Babayev, Nəzirə Əsgərova, Rəşad Zülfüqarov, Şölə Əliyeva, Əkrəm Hüseynzadə, Təranə İsmayılova, Əhmədova Xatın.

GÜLÜMEYLƏR

Toplayanı: Cabbar Cəlilov.

MAHNILAR

Söyləyənlər: Mənsurə Əsgərova, Ordubad rayonu, Azad kəndi (1925), Elmira Babayeva, Ordubad rayonu, Azad kəndi (1943), Səkinə Tağıyeva, Ordubad rayonu, Azad kəndi (1941), Məmməd Qənbərov, Babək rayonu, Qaraxanbəyli kəndi (75 yaş), Elmira Qasımovə, Babək rayonu Qaraxanbəyli kəndi (65 yaş), Şərəbanı Aslanova, Babək rayonu Kərimbəyli kəndi (90 yaş), Səkinə Hüseynova, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), Məmmədova Xavər Abbas qızı, Naxçıvan şəhəri (1924).

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Elmar Hüseynov, Şölə Əliyeva, Təranə İsmayılova, Lütfiyyə Əsgərzadə.

YALLIBAŞI MAHNILAR

Toplayanı: Cabbar Cəlilov.

UŞAQ FOLKLORU

Söyləyənlər: Həcər Mahmudova, Şərur rayonu, Qarxun kəndi (72 yaş), Səkinə Hüseynova, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936).

Toplayanlar: Rafiq Babayev, Elmar Hüseynov.

AĞILAR

Söyləyənlər: Elmira Qasimova, Babək rayonu, Qaraxanbəyli kəndi (65 yaş), Surə Həsənova, Ordubad rayonu, Vənənd kəndi (91 yaş), Telli Əsədqızı, Culfa rayonu, Xoşkeşin kəndi (119 yaş), Səriyyə Kazimova, Ordubad rayonu, Yuxarı Əndəmic kəndi (83 yaş), Məleykə Məmmədova, Ordubad rayonu, Yuxarı Əylis kəndi (83 yaş), Əyyub Mirzəyev, Ordubad rayonu, Çənnəb kəndi (63 yaş), Səkinə Hüseynova, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi (1936), Zəhrabəyim Seyidova, Babək rayonu, Sirab kəndi (1929), Mehrac Əbilov, Babək rayonu, Sirab kəndi (1939), Qırçın Əhmədova, Babək rayonu, Xalxal kəndi (1934), Adil Zeynalov, Babək rayonu, Xalxal kəndi (1933), Gilə Yaqubova, Culfa rayonu, Boyəhməd kəndi (1912).

Toplayanlar: Məhərrəm Cəfərli, Rafiq Babayev, Elmar Hüseynov, Səyyar Məmmədov, Əkrəm Hüseynzadə, Şölə Əliyeva, Nigar Əliyeva, Rəşad Zülfüqarov, Firudin Rzayev, Fariz Yunisov, Təranə İsmayılova, Sədaqət Nemətova.

AŞIQLAR VƏ AŞIQ RƏVAYƏTLƏRİ

Aşıq Abbas Dəhri, Ululu Kərim, Aşıq Həsənalı, Aşıq Molla İsmayıllı, Aşıq Nəcəfali, Dəvəçi Heydər – Filologiya elmləri doktoru Əsgər Qədimov təqdim edib.

Güləli Məmməd, Çobankərəli Cəfər, Sərraf Qasım – toplayanı Cabbar Cəlilov.

Aşıq Nabat, Yamin Sail – toplayanı Məhərrəm Cəfərli.

Aşıq Cəfər haqqında rəvayət – sənətşünaslıq namizədi Əli Qəhrəmanov təqdim edib.

"Fərə əhvalatı", "Bundan belə sevin" – toplayanı Məhərrəm Cəfərli.

DASTANLAR

"**Ziyad – Şövkət**" – *toplayanı* Cabbar Cəlilov,
söyləyəni Çobankərəli Aşıq Cəfər.

XALQ TƏBABƏTİ

Söyləyenlər: Hüseynova Səkinə Əkbər qızı, Şahbuz rayonu, Qışlaq kəndi (1936), Seyidova Zəhrabəyim Mirheydər qızı, Babək rayonu, Sirab kəndi (1929), Yaqubova Gilə, Culfa rayonu, Boyəhməd kəndi (1912), Bayramov Bayram, Naxçıvan şəhəri (1929), Alişova Gülgəz Əliqulu qızı, Babək rayonu, Sirab kəndi (1934), Ədalət Cəfəroğlu, Culfa rayonu, Dizə kəndi (1955).

Toplayanlar: Məhərrəm Cəfərli, Elmar Hüseynov, Rafiq Babayev, Səyyar Məmmədov, Rəşad Zülfüqarov, Zülfüyyə İsmayıllı.

MÜNDƏRİCAT

Naxçıvanın söz xəzinəsi _____

Miflər _____

Mif obrazları _____

İnanclar, sinamalar, yasaqlar _____

Əfsanələr, rəvayətlər _____

** Keygidər quşları _____

** Aydaş əfsanəsi _____

** Gəlin qaya _____

** GülüstanƏfsanəsi _____

** Güzgündəki əjdaha _____

** Nuhun gəmisi _____

** Əcəldən qaçmaq olmaz _____

** Oğuz oğlu və qurd _____

** Ağ oğlan bulağı _____

** Asrı bulağı əfsanəsi _____

** Apardı sellər Saranı _____

** Çay qızı _____

** Sara, Arpaçay və əjdaha _____

** Gilan qarısı _____

** Fərhadın əjdaha ilə vuruşu _____

** Nuhun tufanı _____

** Cincilli bulaq _____

** Dağyunus necə Dağyunus oldu _____

** Nuhdaban _____

** Göygöl _____

** İlandağ _____

** Yalqız ağaç _____

** Oğlanqala – qızqala _____

** Qırxlar _____

** İki dağ _____

** Oğlan – qız məqbərəsi _____

** Gəlin qayası _____

** Oğlan – qız dağı _____

- ** Fərhad evi _____
- ** Cömçəxatun _____
- ** Qurd südü əmmiş uşaq _____
- ** Ağilli çoban _____
- ** Yatdı apardı _____

Mərasimlər, oyunlar _____

- ** Üzərliksalma _____
- ** Yağış yağıdırma _____
- ** Godu-godu _____
- ** Cömçəxatun _____
- ** Yağ, yağışım _____
- ** Xırman nəğmələri _____
- ** İlin on üçü _____
- ** Bəy duran oğlan _____
- ** Gəlin, xoş gəldin _____
- ** Yallılar _____
- ** Bəy yallısı _____
- ** Cöpüdü _____
- ** Asma-kəsmə _____
- ** Xəlil dövrü _____
- ** Məzhəkəli oyunlar _____
- ** İl adları _____
- ** Xanbəzəmə mərasimi _____
- ** Cangülüüm mərasimi _____
- ** Səməni halvası _____
- ** Cömçəxatun _____
- ** Xıdır Nəbi _____
- ** Xına gecəsi _____

Pirlər ocaqlar _____

- ** Ocaqtəpə _____
- ** Piri piri _____
- ** Kündəli pir _____
- ** Vaxım yerlər _____
- ** Mirməjilum ağa ocağı _____
- ** Qutan təpə _____

Yuxuyozmalar_____

Ovsunlar_____

** Yağış yağdırma ovsunu_____

** Yağış kəsmə_____

** Baş ağrısı ovsunu_____

** İl yarası ovsunu_____

** Qorxusındırma_____

** Qurdağzı bağlama_____

** Boğaz qaytarma_____

** Dəmrov qaytarma_____

** Nəzər bağlama_____

** Gözağrısı ovsunu_____

Alqışlar_____

Qarğışlar_____

Nağıllar_____

** Qırx Qönçə xanım_____

** Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi_____

** Adil padşahın nağılı_____

** Hazarandastan bülbülü_____

** Hambal Əhməd_____

** Məlik Məmməd və Məlik Əhməd_____

** Cölməyin nağılı_____

** Məmmədalı kişi_____

** Qutu qızı_____

** Əjdahaburun nağılı_____

** Məhəmməd və ilan_____

** Qızıl xoruz_____

** Naxırçı qızının nağılı_____

** Caməs_____

** Qızıl təsbeh_____

** Fərasətli keçəl_____

** Şahzadə Bəndalı_____

** İskəndərin dirilməsi_____

** Qıra qız_____

** Çalıb-çağıran ağac_____

** Ələmdarın nağılı_____

** Aftabın nağılı_____

** Gündül div nağılı_____

** Adamyeyən qız_____

** Atanın vəsiyyəti_____

** İlan qız_____

** Üç qardaş_____

Xalq hikmətləri, atalar sözü və məsəllər_____

Qazan qaynayanda nə deyər_____

Lətifələr_____

** Quyu dərin olsa_____

** Qorxuzdum ki_____

** Atı öldürənin üstünə_____

** Sən həkim deyilsən_____

** Kimin adın mürdəşir yusun_____

** Küfləni tix_____

** Eşşəyin qıcı sınaydı_____

** Yazan yazıbdı_____

Sancmalar_____

Tapmacalar_____

Deyimlər_____

Əmək nəğmələri_____

Laylalar, oxşamalar_____

Bayatlılar_____

Haxıştalar_____

Ağilar_____

Gülümeylər_____

Mahnılar_____

** Yarım gələnə_____

** Salmayaydın nəzərindən_____

** Neynim_____

** Səmədin qızı_____

** Ay sarı qovun_____

** Qayna, samovarım, qayna_____

** Ay qız, dur gəl sabah oldu_____

** Deyişmələr _____

** Ay aman, bu yar hardadı _____

** Çoxdan gedibdi _____

** Nar, nar, nargilə _____

** Yar gedir _____

** Bir oğlan sevmişəm _____

** Yara qurban _____

** Ay anacan _____

** Bu qızı mən sevmışdım _____

** Gül dolandırım _____

Yalıbaşı mahnıları

** Ay döñə-döñə _____

** Qalanın dibində _____

Uşaq folkloru

Aşıqlar və aşiq rəvayətləri

** Aşıq Abbas Dəhri _____

** Ululu Kərim _____

** Aşıq Həsənalı _____

** Aşıq Molla İsmayıł _____

** Aşıq Nəcəfali _____

** Aşıq Məmmədcəfər _____

** Dəvəçi Heydər _____

** Aşıq Əli Xanxanım oğlu _____

** Gülalı Məmməd _____

** Çobankərəli Cəfər _____

** Aşıq Fətullah _____

** Aşıq Nabat _____

** Sərraf Qasım _____

** Sədərəkli Aşıq Yusif _____

** Yamin Sail _____

** Fərə öhvalatı _____

** Bundan belə sevin _____

Dastanlar

** Ziyad - Şövkət _____

Xalq təbabəti _____

Mətnlərdəki adlar _____
Dialektoloji sözlük _____
Söyləyicilər və toplayıcılar _____



NAXÇIVANIN FOLKLOR XƏRİTƏSİ

1. ***Miflər*** (Qişlaq - Şahbuz r.; Zeynəddin, Sirab - Babək r; Düylün, Aşağı Əndəmic, Nürgüt - Ordubad r.; Bənəniyar, Xoşkeşin - Culfa r.)
2. ***İnanclar, sinamalar, yasaqlar*** (Gənzə, Aşağı Əndəmic, Üstüpü, Yuxarı Əylis - Ordubad r.; Göydərə, Boyəhməd - Culfa r.; Naxçıvan şəhəri).
3. ***Əfsanələr, rəvayətlər*** (Azad, Düylün, Sabir, Vənənd - Ordubad r.; Dizə, Boyəhməd - Culfa r.; Kərimbəyli, Sirab - Babək r.; Qarabağlar - Kəngərli r.; Kərimbəyli, Sirab - Babək r.; Qarabağlar - Kəngərli r.; Axura - Şərur r.; Sədərək)
4. ***Mərasimlər, oyunlar*** (Unus, Cənnəb, Vənənd, Nüsnüs, Üstüpü, Dırnis - Ordubad r.; Naxçıvan şəhəri)
5. ***Pirlər, ocaqlar*** (Sirab - Babək r.; Azad - Ordubad r.; Muğanlı - Şərur r.)
6. ***Yuxuyozmalar*** (Buzqov, Vayxır - Babək r.; Biçənək - Şahbuz r.; Çərçiboğan, Siyaqut - Şərur r.; Naxçıvan şəhəri)
7. ***Alqışlar, qarğışlar*** (Xoşkeşin, Boyəhməd - Culfa r.; Sirab - Babək r.)
8. ***Nağıllar*** (Nehrəm, Buzqov - Babək r.; Çərçiboğan, Siyaqut - Şərur r.; Xok - Kəngərli r; Keçili, Biçənək - Şahbuz r.; Xoşkeşin, Boyəhməd - Culfa r.; Naxçıvan şəhəri)
9. ***Xalq hikmətləri, atalar sözü və məsəllər*** (Biçənək, Aşağı Qişlaq - Şahbuz r.; Vənənd - Ordubad r.; Sirab - Babək r; Naxçıvan şəhəri)
10. ***Lətifələr*** (Bənəniyar, Teyvaz - Culfa r.; Sirab - Babək r.; Naxçıvan şəhəri)
11. ***Sancmalar*** (Kərimbəyli - Babək r.; Axura - Şərur r.; Azad, Yuxarı Əylis - Ordubad r.; Xoşkeşin, Boyəhməd - Culfa r.; Naxçıvan şəhəri)
12. ***Tapmacalar*** (Yarimca, Qaraxanbəyli, Sirab, Vayxır - Babək r.; Dırnis, Düylün - Ordubad r.; Qarabağlar - Kəngərli r.; Naxçıvan şəhəri)
13. ***Deyimlər*** (Buzqov, Vayxır - Babək r.; Azad, Yuxarı Əylis - Ordubad r;)

14. **Laylalar, oxşamalar** (Vayxır, Sirab, Xalxal – Babək r.; Boyəhməd-Culfa r.)
15. **Bayatlar** (Xalxal, Vayxır, Sirab, Qaraxanbəyli, Nehrəm, Kərimbəyli – Babək r.; Xoşkeşin, Boyəhməd, Bənəniyar – Culfa r.; Azad, Dırnış, Vənənd, Düylün, Üstüpü – Ordubad r.; Naxçıvan şəhəri; Qarababa, Aşağı Qışlaq – Şahbuz r.; Qarabağlar, Xok – Kəngərli r.; Çomaxtur – Şərur r.)
16. **Haxıstalar** (Qaraxanbəyli, Kərimbəyli, Babək r.; Çomaxtur – Şərur r.; Vənənd, Yuxarı Əylis, Azad, Üstüpü – Ordubad r.; Aşağı Qışlaq – Şahbuz r.; Naxçıvan şəhəri)
17. **Mahnilar** (Azad – Ordubad r.; Qaraxanbəyli, Kərimbəyli – Babək r.; Aşağı Qışlaq – Şahbuz r.)
18. **Uşaq folkloru** (Qarxun – Şərur r.; Aşağı Qışlaq – Şahbuz r.)
19. **Ovsunlar** (Şərur şəhəri)
20. **Ağılar** (Qaraxanbəyli, Sirab, Xalxal – Babək r.; Vənənd, Yuxarı Əndəmic, Yuxarı Əylis, Azad, Çənnəb – Ordubad r.; Xoşkeşin, Boyəhməd, Dizə, Bənəniyar – Culfa r.; Aşağı Qışlaq – Şahbuz r.; Naxçıvan şəhəri)
21. **Xalq təbabəti** (Aşağı Qışlaq – Şahbuz r.; Sirab – Babək r.; Boyəhməd, Dizə – Culfa r.; Naxçıvan şəhəri)